

DÜNYA DÜBİYATI

L.N.TOLSTOY

HƏRB VƏ SÜLH

ЛЛ 6/2)
Т 72

LEV NIKOLAYEVİC TOLSTOY

HƏRB
VƏ
SÜLH

DÖRD CİLDDƏ

IV CILD

M.F. Axundov adını
Azərbaycan Milli
Kitabxanası

“ŞƏRQ-QƏRB”

BAKİ-2006

246885.

*Bu kitab "L.N.Tolstoy. Hərb və sülh. Dörd cilddə, IV cild"
(Bakı, Azərnəşr, 1953) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Rus dilindən tərcümə edəni:

Məmməd Arif



891.7/33-de22

AZE

Lev Nikolayeviç Tolstoy. Hərb və sülh. Dörd cilddə. IV cild. Bakı,
"Şərq-Qərb", 2006, 344 səh.

ISBN10 9952-34-130-X

ISBN13 978-9952-34-130-0


© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyatına
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



HƏRB VƏ SÜLH



DÖRDÜNCÜ CİLD

BİRİNCİ HİSSƏ

I

Peterburqun yüksək dairələrində Rumyantsev, fransızlar, Marya Fyodrovna, vəliəhd və başqalarının dostları arasında həmişəkindən daha qızğın, mürekkeb bir mübarizə gedirdi. Həmişəki kimi do bu mübarizə saray təfəylilərinin dedi-qodusu ilə örtülüb basdırılırdı. Lakin həyatın ancaq kölgə və xəyallarının qayığını çökən sakit və cətişamlı Peterburq həyatı köhnə qayda ilə gedirdi. Bu həyatın gedisi arasından hazırlı təhlükəni və rus xalqının düşdürüyü ağır vəziyyəti dərk etmək üçün çox çalışmaq və soy göstərmək lazımlı gəldi. Eyni təntənəli qobullar, ballar, eyni fransız teatrı, eyni saray səhbətləri, qulluq səhbətləri, eyni fitnələr davam etməkdə idi. Yalnız on yüksək dairələrdə hazırlı vəziyyətin ağırlığını xatırlatmaq üçün təşəbbüs edildi. Piçılı ilə danişib, hər iki imperatriçanın çox ağır bir şəraitdə bir-birinə zidd hərəkət etdiklərini söyləyirdilər. İxtiyarında olan xeyriyyə idarələrinin və tərbiyə müəssisələrinin qeydində qalan imperatriça Marya Fyodorovna bütün idarələrin Qazana köçürülməsi əmrini vermişdi. Həmin idarələrin şəyləri çoxdan qablanıb hazırlanmışdı. Imperatriça Yelizaveta Alekseyevna isə onun əmrini gözləyənlərə özüne məxsus bir rus vətonpərvərliyi ilə cavab vermişdi ki, dövlət müəssisələri barədə mən heç bir əmr vera bilmərəm, çünki bu, padşahın öz işidir. Şəxson özündən asılı olan məsələyə gəldikdə isə, o ərz elədi ki, özü Peterburqdan on axırda çıxacaqdır.

Avgust ayının 26-da, lap Borodino döyüşü günü, Anna Pavlovnanın evində möclis vardi. Möclisin əsas işi yepiskop həzərlərinin padşaha müqəddəs Sergiyin surətini göndərdiyi zaman yazdığı məktubun oxunması idi. Bu məktub vətonpərvərlik və ruhanilik bəlağətinin nümunəsi hesab olunurdu. Məktubu məharətli qiraotı ilə məşhur olan knyaz Vasili özü oxumalı idi. (Imperatriçanın yanında o oxuyardı). Qiraotlə oxumaq məharəti o idi ki, sözlər mənasından qotiy-yon asılı olmayaraq gah bərkədən, gah mülayim bir soslo, gah siddətli bir ulama, gah da ahla, fəğanla oxunurdu. Belə oxunduqda tamamilə

tosadüfi olaraq bir söz inilti ilo, o biri söz iso gurultu ilo soslonirdi. Anna Pavlovnanın düzöldiyi bütün yiğincaqlar kimi, bu qiraotin do siyasi əhəmiyyəti vardi. Bu yiğincağa bir neçə hörmotlı şəxs golmoli idi, onları fransız teatrına getdiklori üçün utandırmaq vo onlarda voton-porvorlik hissi oyatmaq lazımdı. Cox adam toplaşmışdı, amma Anna Pavlovna lazımlı olan adamların holo qonaq otağında olmadığını görüb, qiraoti başlamır vo araya ümumi söhbətlər salırdı.

O gün Peterburqdə on tozə xəbor qoşəng qrafinya Bezuxovanın xəstoliyi idı. Bir neçə gün əvvəl qrafinya birdən-biro xəstolonmış, yaraşığı olduğu moclislordən bir neçəsinə buraxmışdı. Deyirdilər ki, qrafinya heç kəsi qəbul etmir vo bu vaxtadək onu müalicə edən məşhur Peterburq hokimləri əvəzində, indi özünü bir italyan həkiminə müalicə etdirir vo həmin həkim də onu no isə yeni, qoribə bir üsulla müalicə edir.

Həmi çox gözol bilirdi ki, qoşəng qrafının xəstoliyinə səbəb onun cini zamanda iki əro getməsinə mane olan əngəldir. İndi italyan həkiminin müalicəsi bu əngəli aradan qaldırmaqdən ibarətdir, Lakin Anna Pavlovnanın hüzurunda nəinki heç kəs bu barədə danışmağa cəsarət etmirdi, hətta özlərini elə aparırdılar ki, guya heç kəsin bundan xəbəri yoxdur.

— *On dit que la pauvre comtesse est très mal. Le médecin dit que c'est l'angine pectorale.*

— *L'angine? Oh, c'est une maladie terrible!*

— *On dit que les rivaux se sont reconciliés grâce à l'angine...!*

Angine sözünü böyük bir zövq ilə tokrar edirdilər.

— *Le vieux comte est touchant à ce qu'on dit. Il a pleuré comme un enfant quand le médecin lui a dit que le cas était dangereux.*

— *Oh, ce serait une perte terrible. C'est une femme ravissante.*

Anna Pavlovna:

— *Vous parlez de la pauvre comtesse, — deyə onlara yaxınlaşdı.*

— *J'ai envoyé savoir de ses nouvelles. On m'a dit qu'elle allait un peu mieux. Oh, sans doute, c'est la plus charmante femme du monde,*

— deyə özünün vəcdə gəlməsinə gülümşündü. — *Nous appartenons à des camps différents, mais cela ne mempeche pas de l'estimer, comme*

¹ — Deyirlər ki, zavallı qrafinya çox pisdir. Həkim deyib ki, xəstoliyi döş anginasıdır.

— Angina? Ah, bu çox dohşottı bir xəstolikdir!

— Deyirlər ki, bu angina sayosindo roqiblər barışıblar...

elle le mèrite. Elle est bien malheureuse¹, — deyə Anna Pavlovna olavo etdi.

Bu sözlərlə Anna Pavlovnanın qrafının xəstoliyinə dair sərrin üstünü bir qədər açdığını zənn edən cəhiyatsız bir gənc ağzından söz qaçırdıb, tövəcüblə dedi ki, qrafına üçün möşhur həkimlər çağırılmamışdır, onu müalicə edən bir şəhəratandır, xəstəyə tohlükəli dərmanlar vero biler.

— *Vos informations peuvent être meilleures que les miennes²* — deyə Anna Pavlovna birdən açıqlı-acıqlı təcrübəsiz gənəcə baxdı.

— *Mais je sais de bonne source que ce médecin est un homme très savant et très habile. C'est le médecin intime de la Reine d'Espagne³.*

Bu surətlə gənc oğlanı möğlub edən Anna Pavlovna üzünü Bilibino tutdu. Biliban o biri dəstədə oturub, avstriyalılardan danişər və mözəli bir söz söylemək üçün bir an əvvəl yığıdığu üz dorisini buraxmağa hazırlaşırırdı.

Peterburqdə *le héros de Pétropol⁴* adlanan Vitqenşteyn torəfindən alınmış Avstriya bayraqlarını Vyanaya göndərərkən yazılmış diplomatik məktub barədə danişan Bilibin:

— *Je trouve que c'est charmant!⁵* — dedi.

— Necə, necə oldu? — deyə Anna Pavlovna ona müraciət etdi və bildiyi bir mözəli sözün eşidilməsi üçün sakitlik əmələ götürdü.

Bilibin də özü düzöldiyi diplomatik məktubun aşağıdakı əsil sözlərini tokrar etdi:

— *L'Empereur renvoie les drapeaux Autrichiens, drapeaux amis et égarés qu'il a trouvé hors de la route⁶,* — deyə Bilibin üzünün dorisini buraxaraq məktubu bitirdi.

¹ Deyirlər, qoca qraf çox mütoossırdır. Həkimlər xəstoliyin qorxulu olduğunu dedikdo, uşaqları kimi ağlamışdır.

² Ah, bu çox böyük bir itki olardı. Belə qoşəng bir qadın!

³ Siz zavallı qrafınızı deyirsiniz? Mon onun sohbetini öyrənmək üçün adam gəndərmisəm. Mono dedilər ki, həli bir qədər yaxşıdır. Ah, şübhəsiz ki, o, bütün dünyada on gözəl qadındır. Bizi başqa-başqa cobhaya monsab adamlarıq, lakin buna baxmayaraq, mon ona layiq olduğu hörməti edirom. O, çox bodboxtır.

⁴ Sizin məlumatınız monimkindən düzgün ola bilər.

⁵ Lakin mon yaşlı monbolordan bilirom ki, o həkim çox elmli və mahir bir adamdır. O, İspaniya kralıçasının saray həkimidir.

⁶ Petropol qohromam

⁷ Mono eli gəlir ki, bu, çox gözəldir.

⁸ İmperator, həqiqi yoldan konarda tapdıği bayraqları, dastanı və azımiş Avstriya bayraqlarını geri göndərir.

Knyaz Vasili:

– *Charmant, charmant*¹, – dedi.

Knyaz İppolit ucadan və gözlənilmədən:

– *C'est la route de Varsovie peut-être*², – dedi.

Ham knyazın bu sözlərlə nə demək istədiyini anlamayıb ona baxdı. Knyaz İppolit da nəşəli bir heyrottə ətrafindakılara baxdı. O, özü də başqaları kimi, dediyi sözlərin mənasını başa düşməmişdi. Öz diplomatik vəzifəsi zamanı o, belə gözlənilmədən söylənilən sözlərin çox gülməli çıxdığını dəfələrlə görmüşdü, buna görə də o, indi ağızına gələn sözləri qarasına söylemişdi. “Bəlkə, çox yaxşı çıxdı, – deyə düşünmüşdü, – əgər çıxmasa, özləri düzəldə bilərlər”. Doğrudan da, belə uyğunsuz bir sükut əmələ gələn zaman Anna Pavlovnanın gözlədiyi, kifayət qədər vətənpərvər olmayan şəxs içəriyə girdi. Anna Pavlovna barmağı ilə İppoliti təhdid edərək knyaz Vasilini stolun başına çağırıldı, iki şamı və əlyazmasını ona təqdim edərək, başlamasını xahiş etdi. Hami susdu.

– Əlahəzrət imperator! – deyə knyaz Vasili ciddi bir əda ilə qira-ətə başladı və camaata nəzər saldı, sanki: “buna etiraz edən yoxdur ki?” – deyə soruşdu. Lakin heç kəs bir söz demədi. – “Qədim paytaxt şəhəri olan Moskva, bu yeni Quds-i Şərif, öz Məsihini qəbul edəcək”, – birdən öz sözünü bərkədən oxudu, – “necə ki, ana öz sevimli övladlarını bağırına basır və çökməkdə olan zülmetin arasından sənin dövlətinin şan-şörhətini görüb sevinclə oxuyacaq: *Osanna*³, xeyir-duanı qəbul elə!”

Knyaz Vasili axırıncı sözləri ağlamsınaraq oxudu.

Bilibin diqqətlə öz dirnaqlarına baxındı, bir çoxları isə sanki biz nəyin günahkarıyıq? – deyə soruşaraq qorxurdular. Anna Pavlovna dua vird edən bir qarı kimi onu qabaqlayaraq piçilti ilə sözləri təkrar edirdi: “Qoy kobud və həyasız Qoliaf?..”

Knyaz Vasili davam etdi:

– “Qoy kobud və həyasız Qoliaf Fransa məmləkətindən Rusiya torpağına ölüm dəhşətləri yağıdırıñ. Rusiya Davudunun sapandı olan dini-mübinimiz o, qana susamış mütekəbbirin başını qəflətən əzəcək. Vətənimizin xoşbəxtliyi yolunda əzəl gündən məşəqqət çəkən müqəddəs Serginin bu surəti əlahəzrət imperatora təqdim olunur. Təəssüf

¹ Çox gözəl, çox gəzəl

² Bolka, Varşava yolunda olmuşdur.

³ Osanna – yunanca “xilas et!” deməkdir, dua zamanı işlənir.

edirəm ki, taqətdən düşdүüm üçün gəlib, sizin sevimli üzünüzə baxıb həzz ala bilmirəm. Sidqi-dillə göylərə əl qaldırıb dua və sənə edirəm. Tanrı haqq və ədalət sahiblərinin mövqeyini uca etsin və siz əlahəzrətin xeyirxah arzularını yerinə yetirsin”.

– *Quelle force! Quel style!*⁴! – deyə məktubu oxuyanın və yazanın ünvanına təriflər eşidildi. Anna Pavlovnanın qonaqları bu nitqdən ruhlanıb uzun zaman vətənin vəziyyəti və bu günlərdə başlanacaq döyüşlərin aqibəti haqqında müxtəlif mülahizələr yürütməyə başlıdılar.

Anna Pavlovna dedi:

– *Vous verrez*², – sabah, padşah anadan olan gün, bize yaxşı xəbər gələcək. Ürəyimə damıbdır.

II

Anna Pavlovnanın ürəyinə daman şey doğrudan da oldu. Ertəsi gün, padşahın anadan olması münasibətilə sarayda dua oxunanda knyaz Bolkonskini kilsədən çağırıb, knyaz Kutuzovdan gələn konverti ona verdiler. Bu, Kutuzovun Tatarinovadan döyüş günü yazdığı məlumat idi. Kutuzov yazırkı ki, ruslar bir addım da olsun geri çökilmədilər, fransızların itkisi bizimkindən daha çoxdur, mən bu məlumatı tələsik, döyüş meydanında yazıram, hələ son məlumatı toplaya bilməmişəm. Deməli, bu, qələbə idi. Həmin saat kilsədən çıxmamış göstərdiyi kömək və qələbə üçün Allaha şükür və sənə etdilər.

Anna Pavlovnanın ürəyinə daman şey oldu, bütün səhər vaxtı səhərdə toy-bayram əhvalı-ruhiyyəsi hökm süründü. Hami tam qələbədən danışındı, bəziləri, hətta Napoleonun özünün osir alındığını, taxtdan salındığını və Fransaya başqa bir imperator təyin edildiyini də deyirdilər.

İşdən uzaq bir yerdə, saray həyatı şəraitində hadisələrin tam və dolğun təsviri çox çətindir. İştir-istəməz ümumi hadisələr bir xüsusi hadisənin ətrafinda qruplaşır. İndi də saray adamlarının sevincinə səbəb yalnız qələbə haqqındaki xəbər deyildi, eyni zamanda bu xəbərin padşahın anadan olması günü gəlməsi idi. Bu, çox yerinə düşmüş bir müjdə idi. Kutuzovun məlumatında rusların verdiyi itkidən də yazılmışdı, hələk olanlar içərisində Tuçkovun, Baqratioun, Kutaysovun da adı çəkilmişdi. Bu xəbərin də kədərli cəhəti burada, Peterburq

¹ No qodor qüvvətlidir! No gözəl üslubdur!

² Görərsiniz

mühitində təkcə bir hadisəni – Kutaysovun ölümünün ətrafında qruplaşdı. Onu hamı tanıyordu, padşah da onu sevirdi. O, gənc və gözəl idi, həmin gün adamlar bir-birilə görüşəndə belə deyirdilər:

– Nə əcəb oldu, lap dua oxunan zaman. Amma Kutaysovun ölümü ağır itkidir! Ah, hey!

İndi knyaz Vasili bir peyğəmbər təkəbbürü ilə deyirdi:

– Kutuzov barəsində mən sizə nə deyirdim? Mən həmişə deyirdim ki, Napoleona bircə o qalib gələ bilər.

Lakin ertəsi gün cəbhədən xəbər gəlmədi, hamı təşvilə düşdü. Saray adamları da əzab çəkməkdə idilər, çünki xəbər gəlmədiyi üçün padşah da özü əzab çəkməkdə idi.

– Padşahın vəziyyəti ağırdır! – deyə, saray adamları daha bayraq kimi Kutuzovu tərifləmir, əksinə, padşahın narahatlığını səbəb olduğu üçün onu taqsırlardırlar. Knyaz Vasili də bu gün daha öz sevimliyi olan Kutuzov ilə öyünmürdü, Baş ordu komandanından söhbət düşəndə o susurdu. Bundan başqa, axşam tərəfi sanki bütün qüvvələr Peterburq əhalisini qorxudub narahat etmək üçün birləşdi, bir dəhşətli xəbər də buna əlavə edildi. Qrafını Elena Bezuxova adı ləzətə tələffüz edilən o qorxulu xəstəlikdən qəflətən vefat etdi. Büyük cəmiyyətlərdə rəsmi olaraq qrafının dəhşətli *angine pectorale*¹ xəstəliyinin şiddetindən ölüyünü deyirdilər, lakin xüsusi dairələrdə bu barədəki təfsilatı nağıl edib deyirdilər ki, *le mèdecin intime de la Reine d'Espagne*² Elenə müəyyən təsir bağışlamaq üçün hansı dərmandan isə kiçik bir doza yazıb, amma qoca qrafın ondan şübhələndiyindən və əri (bədbəxt, pozğun Pyer) məktubuna cavab vermədiyindən əzab çəkən Elen həkimin yazdığı dərmandan böyük bir doza içib, əzab və əziyyətə olmuşdur, ona vaxtında kömək edə bilməyiblər. Deyirdilər ki, knyaz Vasili ilə qoca qraf italyan həkiminin yaxasından yapışıblar, amma italyan zavallı Elendən elə məktublar göstərib ki, onu dərhal buraxıblar.

Ümumi söhbət üç kədərli hadisə üzərində mərkəzləşmişdi: – Padşahın xəbərsizliyindən narahat olması, Kutaysovun həlak olması və Elenin ölümü.

Kutuzovun məlumatından üç gün sonra Moskvadan Peterburqa bir mülkədar gəldi və Moskvanın fransızlara təslim edilməsi xəbəri bütün şəhərə yayıldı. Bu dəhşətli idi! Padşahın vəziyyəti ağır idi!

¹ Döş anginası

² İspaniya kraliçasının saray hokimi

Kutuzov xain çıxmışdı ki, knyaz Vasili də qızının ölümü münasibətilə *visites de condoléance*¹ zamanı əvvəllər tərif etdiyi Kutuzov haqqında deyirdi ki, o, kor və exlaqsız qocadan bundan artıq bir şey gözləmək olmazdı (əvvəl dediklərini müsibət içində yadından çıxara bildiyi üçün onu əfv etmək olardı).

– Ancaq buna təəccüb edirəm, necə olub ki, Rusyanın taleyini belə bir adama tapşırıblar.

Hələlik bu xəbər qeyri-rəsmi idi, ona hələ şübhə etmək olardı, lakin o biri gün qraf Rastopçindən belə bir məlumat gəldi:

“Knyaz Kutuzovun adyutantı mənə bir məktub götürüb, məktubda xahiş edir ki, orduunu Ryazan yoluna müşayiət etmək üçün ona polis zabitləri verim. O yazıր ki, təəssüfələ Moskvani tərk edir. Padşah! Kutuzovun hərəkəti paytaxtin və sizin imperiyanızın taleyini həll edir. Rusyanın əzəmetini özündə toplayan və əcdadının mödfəni olan bir şəhərin əldən verilməsi bütün Rusiyani sarsıdaçaqdır. Mən də ordunun dalınca gedəcəyəm. Hər şeyi şəhərdən çıxarmışam, vətənimin halına ağlamaqdan başqa bir çarom qalmamışdır”.

Bu məlumatı alan padşah, knyaz Bolkonski vasitəsilə Kutuzova belə bir məktub göndərdi:

“Knyaz Mixail İllarionoviç! Avqustun 29-dan bu yana sizdən heç bir xəbər almırıam. Sentyabrın 1-də Yaroslavl vasitəsilə Moskva ali komandanından belə qəmgin bir məlumat aldım ki, siz ordu ilə bərabər Moskvani boşaltmağı qərara almısınız. Bu xəbərin mənə necə təsir etdiyini siz özünüz təsəvvür edə bilərsiniz, amma sizin sükut etməniz mənim təəccübümü daha da artırır. Mən bu məktubla general-adyutant knyaz Bolkonskini göndərirəm ki, sizdən ordunun vəziyyətini və sizi bu kədərli qərara məcbur edən səbəbləri öyrənsin”.

III

Moskva boşaldıldıqdan doqquz gün sonra Kutuzovun elçisi Moskvanın tərk edilməsi barədə rəsmi məlumatla Peterburqa gəldi. Elçi fransız Mişo idi. O, rusca bilmirdi, amma özü öz barəsində dediyi kimi: *quoique étranger, Russe de Coeur et d'ame*².

Padşah dərhal elçini Kamenni ostrovda sarayda öz kabinetində qəbul etdi. Müharibəyədək heç vaxt Moskvani görməmiş və rusca

¹ Baş sağlığı vizitlorı

² Əcnəbi olsa da, bütün qalbi və ruhu ilə rus idi.

bilmeyən Mişo *don't les flammes éclairaient sa route!*¹ Moskva yanğını haqqındaki xəbərlə, (özünün yazdığı kimi) *notre très gracieux souverain*² qarşısında dayandıqda yenə özünü çox həyəcanlı hiss edirdi.

Cənab Mişonun müsibətinin səbəbi rus adamlarının müsibətinin səbəbindən fərqli olmasına baxmayaraq, Mişonun üzü elə qəmgin idi ki, onu padşahın kabinetinə ötüründə padşah dərhal ondan soruşdu:

— *M'apportez vous de tristes nouvelles, colonel?*

— *Bien tristes, sire,* — deyə Mişo cavab verdi və köksünü ötürüb başını aşağı saldı, — *labandon de Moscou.*

— *Aurait on livré mon ancienne capitale sans se battre?*³ — deyə padşah birdən coşaraq cəld soruşdu.

Mişo Kutuzovun əmrinə əsasən deməli olduğu sözləri hörmətlə dedi. O dedi ki, Moskva altında döyüsmək imkan xaricində idi, iki-sindən birini seçmək lazımdı — ordunu və Moskvani itirmək və ya ancaq Moskvani itirmək, buna görə də feldmarşal ikincini seçməli oldu.

Padşah Mişoya baxmadan dinməz-söyləməz qulaq asdı və:

— *L'ennemi est-il en ville?* — deyə soruşdu:

Mişo qəti olaraq:

— *Oui, sire, et elle est en cendres à l'heure qu'il est. Je l'ai laissée toute en flammes!*⁴, — dedi, lakin padşaha baxanda Mişo tutduğu işdən qorxdu. Padşah tez-tez və çətinliklə nəfəs almağa başladı, alt dodağı titrədi və qəşəng mavi gözləri bir an içində yaşıla doldu.

Lakin bu, bir dəqiqə davam etdi. Padşah öz zəifliyinə görə özünü mözəmmət edirmiş kimi qaşqabağını tökdü. Başını qaldırıb möhkəm bir səsle Mişoya dedi:

— *Je vois, colonel, par tout ce qui nous arrive — que la Providence exige de grands sacrifices de nous... Je suis prêt à me soumettre à toutes Ses volontés; mais dites moi, Michaud, comment avez-vous*

¹ Bizim mərhəmətli hökmər

² Alovu yolumu işıqlandırırırdı.

³ Siz mənə nə kimə məlumat gotirmisiniz? Kodorlimi, polkovnik?

— Çox kodorlı, olahozrət, Moskvanın tork edilməsi xəborını

— Mənim qodim paytaxtımıñ döyüşüsünü verdiniz?

⁴ Düşmən şəhəri giribmi?

— Bəli, olahozrət, Moskva hazırda külö döndərilmişdir. Mən onu alov içində qoyub golmişəm.

*laisse larmée, en voyant ainsi, sans coup férir, abandoner mon ancienne capitale? N'avez-vous pas aperçu du découragement?..*⁵

Mişo da öz très gracieux souverain², sakitləşdiyini görüb sakitləşdi, lakin padşahın düz cavab tələb edən mühüm sualına düz cavab hazırlaya bilməmişdi.

Vaxt qazanmaq üçün o dedi:

— *Sire, me permettrez-vous de vous parler franchement en loyal militaire?*

— *Colonel, je l'exige toujours!*³, — deyə padşah cavab verdi. — *Ne me cachez rien, je veux savoir absolument ce qu'il en est!*⁴

Mişo öz cavabını yüngül və müvəffəqiyətli bir jeu de mots⁵ şəklində hazırlayıb, xəfifcə hiss edilən zərif bir təbəssümlə dedi:

— *Sire! j'ai laissé toute l'armée depuis les chefs jusqu'au dernier soldat, sans exception, dans une crainte épouvantable, affrayante...!*⁶

Padşah ciddi surətdə qaş-qabağını sallayaraq, onun sözünü kəsdi:

— *Comment ça?*

— *Mes Russes se laisseront-ils abattre par le malheur... Jamais!..*⁷

Mişo da elə bunu gözləyirdi ki, öz söz oyuncagini tətbiq etsin. O, hörmətkaranə oynaq bir ifadə ilə dedi:

— *Sire, ils craignent seulement que Votre Majesté par bonté de cœur ne se laisse persuader de faire la paix. Ils brûlent de combattre, et de prouver à Votre Majesté par le sacrifice de leur vie, combien ils lui sont dévoués...*⁸ rus xalqının vəkili belə danişdi.

¹ Polkovnik, mən hadisələrin gedisindən görürom ki, əslək bizdən çox qurbanlar tələb edir... Mən hər barədə onun əmrinə itəməyo hazırlam, lakin, Mişo, bir mənə deyiniz görüm, siz mənim qodim paytaxtımıñ döyüşüsünü toslım edən ordunu necə gördünüz? Onda əhvali-ruhiyyənin düşdүünüñ görmodınız ki?

² Mərhəmətli hökmədarının

³ Hökmədar, siz mənə, sədaqətli bir döyüşçüyə layiq açıq danışmağa icazə verəsinizmi?

Polkovnik, mən həmişə onu toləb edirəm.

⁴ Heç bir şeyi gizlətməyin, mən mütləq bütün hoqiqəti bilmək istəyirəm.

⁵ Söz oyuncağı

⁶ Hökmədar! Mən bütün ordunu, komandirlərdən tutmuş on axırıncı osgoradok, istisnasız olaraq, böyük, dohşatlı bir qorxu içorisində qeyub golmişəm.

⁷ Bu nə deməkdir?

Monim ruslərim müvəffəqiyətsizliyi uğramaqla ruhdan düşə bilərlərmi... Heç vaxt!..

⁸ Hökmədar, onlar ancaq bundan qorxurlar ki, olahozrət ürəyinin yumşaqlığından sülh bağlamaq qorarına gələr. Onlar döyüş həvəsilo coşmuşular və öz canları fədə etməklə zati-alılırına nə qədər sədaqətli oldularını sübut etmək istəyirlər.

Padşah: – Ah! – deyərək bir qodor mülayim vo gözlorində parla-yan nəvazişkar bir ifadə ilə Mışonun çıynına vurdu. – *Vous me tran-quillisez, colonel*¹. – Padşah başını aşağı salıb, bir müddət susdu.

– Eh bien, retournez à l'armée², – deyə o qamotini dikəldi, nəvazişkar vo əzəmətli bir əda ilə Mişoya müraciət etdi, – et dites à nos braves, dites à tous mes bons sujets partout où vous passerez, que quand je n'aurais plus aucun soldat, je me mettrai, moi-même, à la tête de ma chère noblesse, de mes bons paysans et j'userai ainsi jusqu'à la dernière resource de mon empire. Il m'en offre encore plus que mes ennemis ne pensent³, – padşah danişdinqəcə daha da ruhlanırdı.

– Mais si jamais il fut écrit dans les decrets de la Divine Providence⁴, – deyə o, qəşəng, sevimli vo ehtirasla parlayan gözlərini göyo dikdi, – que ma dinastie dût cesser de régner sur le trône de mes ancêtres, alors, après avoir épuisé tous les moyens qui sont en mon pouvoir, je me laisserai croître la barbe jusqu'ici, – (padşah əlilə döşünün yarısını göstərdi), et j'irai manger des pommes de terre avec le dernier de mes paysans plutôt, que de signer la honte de ma patrie et de ma chère nation, don't je sais apprécier les sacrifices!⁵ Bu sözləri həyəcanlı bir səsən deyəndən sonra padşah yaşarmış gözlərini Mişodan gizlədirmiş kimi birdən üzünü o tərəfə çevirdi vo kabinetinin o biri başına addımladı. Orada bir neçə an dayandıqdan sonra iri addımlarla Mişo tərəfə qayıtdı vo qüvvətli bir hərəkətlə onun dirsəkdən aşağı qolunu sixdi. Padşahın qəşəng, sevimli üzü qızardı, gözləri isə qotiyət və qəzəb parılıtı ilə yanmağa başladı.

– Colonel Michaud, n'oubliez pas ce que je vous dis ici; peutêtre qu'un jour nous nous le rappellerons avec plaisir... Napoléon ou moi, – deyə padşah əlini döşünə toxundurdu, – Nous ne pouvons plus reg-

¹ Siz mono tosolı verirsiniz, polkovnik

² Yaxşı, qaydırın orduya

³ Bizim qoçaqlara, monim bütün toboolorimo, keçdiyimiz yollarda rast goldikeo deyin ki, monim bütün osgorlorım qurtarandan sonra, özüm sevimli zadeganlarının vo xoşasıyıyo kondiliorının başında durub, beləliklə, dövlətinin son vəsaitini da sorf edəcəyim. Onlar düşmonlorının zonn etdiyindən daha çoxdurlar.

⁴ Öğər folok belə moslohot görübse ki

⁵ Bizim sülaləmim monim ocadımın taxtında daha padşahlıq etməsin, o zaman olımdı olan vəsaitin hamisini sorf edib, saqqalını buraya qodor buraxaram vo qurbanları qıymotlondıro bildiyim aziz xalqının vo votonimin rüsvayılığımı imzalamaga razi olmaqdansa, on axırıcı kondiliorından biri ilə kartof yeməyo razi olaram.

ner ensemble. J'ai appris à le connaître, il ne me trompera plus...¹ – Padşah qaşqabağını töküb susdu. Bu sözləri cəsədən vo padşahın qotı bir qərara göldiyini gözlərindən oxuyan Mişo – quoique étranger, mais Russe de cœur et d'âme – bu təntənəli dəqiqlidə özünü (sonralar dediyi kimi) entousiasmé par tout ce qu'il venait d'entendre² vo sonrakı sözlərində həm öz hissiyatını vo həm də vəkilə olduğu rus xalqının hissiyyatını ifadə etdi.

– Sire! Votre Majesté signe dans ce moment la gloire de sa nation et le salut de L'Europe!³

Padşah başını oymok işarəsilo Mişonu azad etdi.

IV


Rusiya yarısına qodor işğal edildiyi, Moskva əhalisi uzaq quberniyalara qaçlığı və könlüllü dəstələr bir-birinin dalınca vətonin müdafiəsi no qalxdığı bir zamanda, o vaxtlarda yaşamamış olan bizlər ixtiyarsız olaraq təsəvvür edirik ki, usaqdan böyükədək bütün ruslar ancaq özlərini qurban vermək, vətoni xilas etmək və ya vətonin düdüyü felakət üçün göz yaşı tökməklə möşğul idi. O vaxtın istisnásız olaraq bütün səhbətlərində və təsvirlərində rusların ancaq fədakarlığından, vətənə məhəbbətindən, həyəcanından, müsibətindən və qohrəmanlığından danişılırdı. Həqiqətdə isə belə deyildi. Bu, ona görə bizi belə gəlir ki, biz keçmişdə ancaq təkcə o zamanın ümumi tarixi mənafeyini görmürük. Halbuki həqiqətdə bu şəxsi mənafelər ümumi mənafədən o dərəcədə güclüdürlər ki, onların arasında ümumi mənafə heç vaxt hiss olunmur (hətta heç görünmür). O zamanki adamların çoxu işin ümumi gedisiñə heç diqqət yetirmirdi, ancaq hazırkı şəxsi mənafələrlə yaşayırırdı. Həmin bu adamlar da o zamanın on faydalı xadimləri idilər.

İşin ümumi gedisiñi dərk etməyə çalışan, fədakarlıq və qohrəmanlıqla orada iştirak etmək istəyənlər isə cəmiyyətin ən faydasız üzvləri idilər. Onlar hər şeyi tərsinə görür və fayda vermək üçün

¹ Polkovnik Mişo, monim burada sizə dediyim sözləri umutmayın, bolka, bir vaxt gələr ki, biz bu sözləri məməniyyətə xatırlayarıq. Ya Napoleon, ya mon... Biz dəha bir yerdə padşahlıq edə bilmərik. Mon indi onu tanıdmı, o dəha monı aldada bilməz...

² Əcnəbi olsa da, bütün ruhu ilə rus idi, o, bu təntənəli dəqiqlidə cəsidiyi sözlərən özünü vəo goldiyini hiss etdi.

³ Hökmədar! Əlahozrot bu diqiqi öz xalqının şorolunu vo Avropanın xilasını imzalayır!



gördükleri bütün işler, Pyerin və Mamonovun rus kəndlərini soyub-talayan alayları, xanımlar tərəfindən didişdirilərək, yaralılara gedib çatmayan sarğı materialı və sairə kimi faydasız və mənasız olurdu. Hətta əllaməlik etmək və öz hissələrini ifadə etmək həvəsilə Rusyanın həqiqi vəziyyəti haqqında mühakimə yürüdənlər de öz nitqlərində istər-istəməz ya hiyləyə və yalana, yaxud da müqəssir olma-dıqları bir şeydə ittihəm edilən adamlara qarşı faydasız töhmət və hiddətə yol verirdilər. Tarixi hadisələrdə hər şeyden çox idrak ağacı meyvəsinin qadağan olunduğu nəzərə çarpmaqdadır. Təkcə şüursuz fəaliyyət səmərə verir ki, tarixi hadisələrdə iştirak edən adam onun əhəmiyyətini heç bir vaxt anlamır. Bu adam onu anlamağa təşəbbüs etdikdə isə heç bir səmərəli nəticə vermir.

İnsan Rusiyada baş verən hadisələrdə daha yaxından iştirak etdiğə bu hadisələrin əhəmiyyəti daha az hiss olunurdu. Peterburqda və Moskvadan uzaqdakı quberniyalarda xalq qoşunu mundırı geymiş qadınlar və kişiəl Rusyanın və Moskvanın halına yanır, fədakarlıqdan və sairədən danışındılar. Moskvadan uzaqlaşış geriyə çəkilən ordudakılar isə, demək olar ki, heç Moskvadan danışmış və o baradə düşünmürdülər, Moskvanın yanğınlarına baxarkən heç kəs fransızlardan intiqam almağa and içmirdi, ancaq almali olduqları maaşın üçdə birini, növbəti düşərgəni, satıcı qadın Matryoşkanı və sairəni düşünürdülər...

Nikolay Rostov heç bir fədakarlıq məqsədi güdmədən, xidmətdə olduğu zaman mühəribə başlığı üçün, təsadüfən vətən müdafiəsində yaxından və uzun zaman iştirak etməli olmuşdu. Buna görə də, o zaman Rusiyada baş verən hadisələrə ümidsizliyə və bədbinliyə düşmədən baxırdı. Əger ondan soruşsayıdalar ki, Rusyanın indiki vəziyyəti barədə ne düşünürsən, o deyərdi ki, mən nə düşünən bileyəm, bu baradə Kutuzov və başqaları düşünməlidirlər, lakin mən eşitmışəm ki, alayları komplektləşdirirlər, yəqin ki, hələ xeyli vuruşacaqlar və indiki şəraitdə mən ancaq iki ildən sonra alay komandiri ola bilərem.

İşə belə baxdıǵına görə də o, diviziya üçün at tədarük etməkdən ötrü Voronejə ezamiiyətə göndərilməsi xəborını eşidəndə son və qəti vuruşda iştirak etməkdən əli çıxdığı üçün heç də narahat olmadı, əksinə, çox məmənun qaldı, o, öz məmənuniyyətini gizlətmirdi və yoldaşları da bunu çox yaxşı başa düşürdülər.

Borodino vuruşundan bir neçə gün əvvəl Nikolay pullarını və vəsiqələrini aldı, qusarları qabaqça göndərib, özü də poçt arabasında Voronejə yola düşdü.

Yalnız bir neçə ay aramsız olaraq mühəribə və döyüş şəraitində yaşamış adam Nikolayın indi duydugu həzzi duya bilər. Qoşunların əlef və ərzəq arabaları, hospitalları ilə birlikdə gəlib çatdığı rayondan çıxandan sonra əsgərsiz, arabasız və düşərgəyə məxsus natəmizlik əlamətlərindən uzaq bir yerdə, mujiklərin və mujik arvadlarının yaşa-dıqları kəndləri, mülkədar evlərini, mal-qara otlayan cölləri, stansiya evlərini və orada yatan stansiya baxıcılarını gördükdə Nikolay elə bir sevinc hiss etdi ki, elə bil, bunların hamisini birinci dəfə görürdü. Onu ən çox sevindirən və təcəcübəldirən cavan və sağlam qadınlar idi. Bu qadınların hər birinin etrafına on zabit toplaşmışdı, yol keçən bir zabit onlarla zarafat edəndə bu qadınlar sevinir və lovgalanırdılar.

Nikolay kefi kök bir halda gecə Voronejdə mehmanxanaya gəlib çatdı, orduda uzun müddət məhrum olduğu şeylərin hamisini sıfariş elədi, səhəri isə üzünü təmiz qırxbı, çoxdan geymədiyi rəsmi keçid formasını geydi və reislərin hüzuruna getdi.

Xalq ordusu rəisi statski-general rütbəsində qoca bir kişi idi, o sanki öz hərbi biliyi və rütbəsi ilə əylənirdi. Rəis Nikolayı acıqlı qəbul elədi (o, hərbi qaydanın bundan ibarət olduğunu zənn edirdi) və haqqı varmış kimi, özünü yüksək tutaraq, işin ümumi gedisiini qiymətləndirən, ya bəyənən və ya pisləyen adamlar kimi onu sorğu-suala tutdu. Nikolayın kefi elə kök idi ki, rəisin bu hərəkəti onu ancaq əyləndirirdi.

Xalq ordusu rəisinin yanından çıxan Nikolay qubernatorun yanına gəldi. Qubernator balacaboy, diribaş, çox xoşsəfət və sadə bir adam idi. O, Nikolaya atala bileyəyi zavodları nişan verdi, şəhərdəki at dəllalını və şəhərdən 20 verst kənardə yaşayan bir mülkədarı ona tövsiyə etdi, bu adamlardan ən yaxşı at almaq olardı; özü də hər cür kömək etməyə söz verdi.

Qubernator onu azad edəndə belə dedi:

— Siz qraf İlya Andreyeviçin oğlusunuzmu? Arvadım sizin ananızla çox dost idi. Cümə axşamları bizə qonaq gəlirlər, bu gün də cümə axşamıdır, xahiş edirəm, siz də bizə buyurasınız.

Qubernatorun yanından çıxan kimi Nikolay poçt arabası tutdu, vaxmistri də özü ilə götürüb 20 verstlikdəki at zavoduna, mülkədarın yanına sürdü. Voronejdə keçirdiyi bu ilk günlərdə hər şey Nikolaya

nəşeli və asan görünürdü, kefi kök adamlar kimi onun da hər işi yaxşı götürür, uğurla başa golirdi.

Nikolayın yanına gəldiyi mülkədar köhnə subay bir süvari idi. Yaxşı attanıyan və ovçu idi, yüzillik meyvə arağı, macar çaxırı və qəşəng atları vardı.

Nikolay çənə-boğazsız 6 min manata öz tədarükünə zinət vermək üçün (özü dediyi kimi) 17 seçmə ürgə aldı. Nahar etdikdən və bir qədər artıq macar çaxırı içdikdən sonra Rostov mülkədarla öpüşüb ayrıldı (o, artıq mülkədərə “sən” – deyə müraciət edirdi), həmin mənfur yol ilə kefi kök bir halda geriyə qayıtdı, axşamadək qubernatorun evinə çatmaq üçün o, aramsız surətdə sürücünü tələsdirirdi.

Paltarını dəyişdi, atırlondı və başına soyuq su vurdudan sonra bir qədər gecikmiş olsa da, qubernatorlulgə gəldi. O, cavab üçün söz hazırlamışdı: *vaut mieux tard que jamais*¹, – deyəcəkdi.

Buradakı bal deyildi, rəqs barədə də heç bir söz deməmişdilər, lakin hamı bildi ki, Katerina Petrovna klavikordlarda vals və eskoselzərlər çalacaq və rəqs edəcəklər, hamı bunu nəzərə aldığı üçün bala layiq geyimdə gəlmİŞdi.

1812-ci ildə də quberniya həyatı həmişə olduğu kimi idi, ancaq bir fərqi vardi ki, Moskvadan bir çox zəngin ailələr gəldiyi üçün şəhər daha canlı idi və bir də o zaman Rusiyada baş verən hər bir işdə olduğu kimi burada da bir israfçılıq nəzərə çarpmaqdı idi. Dünya heç kəsin vecinə deyildi, hər kəs öz kefində idi, həm də adamlar arasında zəruri olan bayağı söhbatlər, əvvəllər havadan və ümumi tanışbilişdən getdiyi halda indi Moskvadan, qoşundan və Napoleondan gedirdi.

Qubernatorun evində toplaşan cəmiyyət Voronejdə ən yaxşı cəmiyyət idi.

Qadın çox idi, Nikolayın Moskva tanışlarından bir neçəsi də burada idi, amma kişi cinsindən elə bir adam yox idi ki, Georgi ordeni kavaleri, tədarükü qusar və həm də xoşəftar və tərbiyəli qraf Rostovla az-çox rəqəbat apara bilsin. Kişilərin içində fransız ordusunda xidmət edən bir əsir italyan zabiti vardi. Nikolay hiss edirdi ki, əsirin burada olması bir rus qohrəmanı kimi onun əhəmiyyətini daha da artırır. O, bir mühərribə qəniməti misalında idi. Nikolay bunu hiss edirdi, ona elə gəlirdi ki, hamı italiyalıya eyni nəzərlə baxır, Nikolay da bu zabito ləyaqət və təmkinlə hörmət edirdi.

¹ Heç olmamaqdansa, gec olmaq yaxşıdır.

Nikolay qusar formasında içəri girib, otir və şorab qoxusunu ətrafa yaydı, “*vaut mieux tard que jamais*”¹, sözlərini bir neçə dəfə özü dedi və başqalarından eşitdi. Bundan sonra onu ortaya aldılar, bütün nəzərlər ona tikildi, Nikolay dərhal hiss etdi ki, quberniyada özünün layiq olduğu və həmişə xoşagolən bir mühitdə düşmüsdür, xüsusiylə indi, uzun məhrumiyyətdən sonra onu hamının sevimliyi edən bu mühit öz ləzzəti ilə Nikolayı məst etmişdi. Nəinki stansiyalarda və yol düşərgələrində, hətta mülkədarın toxucu emalatxanasında da Nikolayın baxışları ilə xoşallanan xidmətçi qadınlar olmuşdu, amma qubernatorun evindəki ziyaftdə (Nikolaya elə gəlirdi) hədsiz-hesabsız cavan xanımlar və qəşəng qızlar vardi və bunlar sobirsizliklə gözlöyirdilər ki, Nikolay onlara diqqət yetirsin. Xanımlar və qızlar ona naz satır, qocalar isə birinci gündən bu cavan dələdüz qusarı evləndirmək və əl-ayağını yiğidirmək barədə əlləşirdilər. Sonuncuların sırasında qubernatorun arvadı da vardi. Bu qadın Rostovu öz yaxın qohumu kimi qəbul edib, “Nikolas” və “sən” – deyə çağırmağa başladı.

Katerina Petrovna doğrudan da vals və ekosez çaldı, rəqsler başlandı, rəqs zamanı Nikolay öz çevik hərəkətləri ilə quberniya cəmiyyətini daha çox məftün etdi. Rəqsdəki xüsusi sərbəst ədaləri ilə o hətta hamını təəccübəndirdi də. Nikolay özü də bu gecəki rəqsərdəki hərəkətlərinə təəccüb edirdi. O, Moskvada heç vaxt belə rəqs etməzdi. O, belə bir həddindən artıq sərbəst rəqs ədəsini hətta ədəbsizlik, nala-yıq bir hərəkət hesab edərdi, lakin burada o, hamını nə isə qəribə bir şəyə heyrətləndirmək, paytaxtda adı bir şey hesab olunsa da, əyalət şəhərində naməlum olan qəribə bir hərəkətlə adamları təəccübəndirmək ehtiyacı hiss edirdi.

Bütün gecəni Nikolay hamidan artıq quberniya çinovniklərindən birinin arvadı olan göygöz, doluəndamlı, xoşsifət, sarışın bir qadına diqqət yetirdi. Bütün nəşəlonən cavanlar elə güman edirlər ki, özgə arvadlarının hamısı onlar üçün yaranmışdır. Rostov da bu əqidədə olduğu üçün sarışın qadından uzaqlaşmirdi və onun ərinə dostcasına və bir qədər də sui-qosdçı kimi müraciət edirdi. Elə bil ki, onlar bu barədə bir söz danışmasalar da, Nikolayla bu qadının asanca dəstləşəcəğini bilirdilər. Qadının əri isə sanki bu əqidədə deyildi və Rostovla qas-qabaqlı danışmağa çalışırdı. Amma Nikolay o qədər sadəlövh və rəhmədil idi ki, qadının əri də bəzən, ixtiyarsız olaraq, Nikolayın

¹ “Heç olmamaqdansa, gec olmaq yaxşıdır”.

nəşəli əhvali-ruhiyyəsinin təsiri altına düşürdü. Lakin ziyafətin axırına yaxın, arvadının üzü qızarınca, ərinin sıfəti qəmginləşir və ciddiləşirdi. Elə bil ki hər ikisinə bir miqdarda canlanma payı verilmişdi, arvadının çıxaldıqca, ərininki azalırdı.

V

Nikolay dodağında daimi bir təbəssüm, kreslədə oturub, sarışın qadına tərəf əyilərək ona əsatiri komplimentlər söyləyirdi.

Tarım reytuzlu qıçlarının vəziyyətini çevik bir hərəkətlə deyişdirən, ətrafa ətir qoxusu yayan, öz xanımından və özündən, özünün tarım şalyardakı qıçlarının gözəl formasından xoşlanan Nikolay sarışın qadına deyirdi ki, buradan, Voronejlən bir xanım qaçırmamaq istəyirəm.

– O, hansı xanımdır?

– Gözəl, ilahi bir xanımdır. Onun gözləri (Nikolay öz müsahibinə baxdı) mavi, dodaqları mərcan, ağılığı ... – Nikolay qadının çiyinlərinə baxdı, – lap Diana vücudu kimi ağappaq...

Qadının əri onlara yanaşdı və qəşqabaqlı halda arvadının nə barədə danışdığını soruşdu.

Nikolay hörmətlə ayağa durub: – A! Nikita İvanıç, – dedi. Nikita İvanıçın da zarafatda iştirak etməsini istəyirmiş kimi, sarışın bir xanımı qaçırmamaq istədiyini ona da söylədi.

Qadının əri kədərlə, qadın özü isə nəşə ilə güldü. Mərhəmətli qubernator arvadı narazı bir halda onlara yaxınlaşdı.

– Nicolas, – Anna İqnatyevna səni görmək istəyir, – dedi. Qadın “Anna İqnatyevna” sözlərini ele bir səslə dedi ki, Rostov dərhal Anna İqnatyevnanın çox kübar bir qadın olduğunu anladı. – Gedək, Nicolas. Səni bu adla çağırmağa özün icazə vermisən, deyilmə?

– Bəli, bəli, *ma tante*¹!. O, kimdir?

– Anna İqnatyeva Malvintseva. Sənin o qızı necə xilas etməyini öz bacısı qızından eşidib... Tanıdınız mı?

– Mən orada o qədər adam xilas etmişəm ki! – deyə Nikolay cavab verdi.

Bacısı qızını, knyaz qızı Bolkonskayani xilas etmişiniz. O, burada, Voronejdə, xalasının yanındadır. Aha, necə də qızardın! Yoxsa?..

– Heç ağılıma da gətirməmişəm, bəsdir ma tante.

– Yaxşı, yaxşı. Hə! Sən belə imişsən!

Qubernator arvadı Nikolayı ucaboy və çox dolu əndamlı bir qarının yanına apardı. Başında hündür mavi papaq olan bu qadın kart oyununu yenice qurtarmışdı və özü də şəhərdə ən kübar şəxslərdən biri idi. Bu qadın Malvintseva idi, knyaz qızı Maryannın xalası, varlı, sonsuz dul bir qadın idi, həmişə də Voronejdə yaşayardı. Rostov ona yanaşanda qadın ayaq üstündə dayanıb kartların hesabını verirdi. Qadın ciddi və təkəbbürlü bir tərzdə gözlərini qırıb Nikolaya baxdı və onu udan generalı söyməkdə davam etdi.

– Cox şadam, əzizim, – deyə qadın əlini Nikolaya uzatdı. – Buyurun, yanımı gəlin.

Knyaz qızı Maryadan, onun rahmətlik atasından (Malvintsevanın o kişini xoşlamadığı görünürdü) danişidən və Nikolayın knyaz Andrey barədə (deyəsən, Andrey də onun hörmətini qazana bilməmişdi) nə bildiyini soruşduqdan sonra bu təkəbbürlü qarı Nikolayı yenə de tekrarən öz evinə dəvət edib onu buraxdı.

Nikolay söz verdi və Malvintsevaya təzim edəndə yenə də qızardı. Knyaz qızı Maryanın adı çəkiləndə Rostov özü də anlamadan bir utancaqlıq, hətta qorxu hiss edirdi.

Malvintsevadan aralanandan sonra Rostov rəqs edənlərin yanına qayıtmış istədi, lakin qubernatorun balacaboy arvadı öz totuq əlilə Nikolayın qolundan tutub, onunla danışmaq istədiyini bildirdi və onu istirahət otağına çəkdi, oradakılar qubernator arvadına mane olmamaq üçün dərhal bayır çıxdılar.

Qubernator arvadının kiçik və mərhəmətli üzündə bir ciddiyat vardi. O, Nikolaya dedi:

– Bilirsənmi, *mon cher*, bu qız lap sənə layiqdir, istəyirsən, sənin üçün elçilik edim?

– Kimə, ma tante? – deyə Nikolay soruşdu.

– Knyaz qızına elçiliyə. Katerina Petrovna deyir Lili, amma mənçə yox, knyaz qızı. İstəyirsənmi? Mən əminəm ki, sənin maman səndən razi qalar. Doğrudan da, nə qədər qəşəng bir qızdır, lap qiyamətdir!

– Əsla, – deyə Nikolay incimiş kimi cavab verdi. – Mən bir əsgər olduğum üçün heç bir yərə soxulmuram və heç bir şeydən də imtina etmirəm, – deyə Rostov dediyi sözləri fikirləşmədən cavab verdi.

– Elə isə yadından çıxartma ki, bu, zarafat deyildir.

– Nə zarafat!

¹ Xalacığım

– Bəli, bəli, – deyə qubernator arvadı öz-özünə danışırırmış kimi davam etdi. – Bir də, *mon cher, entre autre. Vous êtes trop assidu auprès de l'autre, la blonde*¹. Əri, doğrudur, çox zavallıdır...

Nikolay sadədilliklə:

– Yox, yox, biz onunla dostuq, – dedi. Onun heç ağlına da gəlməzdi ki, özünün belə nəşəli bir vaxt keçirməsi başqa biri üçün nəşəsiz ola bilər.

Axşam yeməyi zamanı Nikolay birdən bu əhvalatı xatırlayıb: “Mən, nə axmaq söz idi, qubernator arvadına dedim! Doğrudan da, elçilik etməyə başlar, bəs onda Sonya necə olar?..” – deyə öz-özünə düşünməyə başladı. Qubernatorun arvadı ilə görüşüb ayrılanда, o gülümşəyərək: “Yadından çıxartma ha!” – dedikdə Nikolay onu kənara çəkib dedi:

– Bilirsinizmi nə var, *ma tante*, doğrusunu bilmək istəsəniz...

– Necə, necə, əzizim? Gedək bax, orada oturaq.

Nikolay birdən özündə (heç anasına, bacısına, dostuna söyləməyəcəyi) bütün gizli fikirlərini açıb bu yad qadına söyləmək arzusu və zorureti hiss etdi. Sonralar Nikolay öz səbəbsiz və anlaşılmaz açıqlıq həvəsini xatırlarkən, bu açıqlığın onun üçün çox mühüm nəticəsi olsada, bu əhvalat ona çox qəribə gəlməşdi (adamlara həmişə belə gəlir), əslində isə bu açıqlıq həvəsi, başqa xırda hadisələrlə birlikdə onun özü üçün və bütün ailəsi üçün böyük nəticələr vermişdi.

– Bilirsinizmi nə var, ma tante. Maman məni çıxdan varlı bir qız evləndirmək istəyir, mən isə pul üçün evlənmək fikrinə nifrət edirəm.

– Bəli, anlayıram, – deyə qubernator arvadı cavab verdi.

– Knyaz qızı Bolkonskaya isə başqa bir şeydir. Əvvələn, sizə doğrusunu demək istəyirəm, o, çox xoşuma gəlir, ürəyime yatır və bir də mən onu belə bir vəziyyətdə görəndən sonra, qəribədir, tez-tez ağlıma gəlir ki, bu, mənim baxtımı çıxb. Çox maraqlıdır, məman bu barədə çıxdan düşündürdü, amma əvvələr mən ona heç təsadüf etməmişdim, iş elə gətirmişdi ki, bir-birimizə rast galməmişdik. Bir də ki, mənim bacım Nataşa onun qardaşının nişanlısı olduğu üçün, onunla evlənmək barədə mən düşünə də bilməzdim. Ancaq iş belə gətirdi ki, mən onunla yalnız Nataşanın toyu pozulandan sonra görüşə bildim, sonra isə hamısı... Bir də ki, mən heç kəsə bir söz deməmişəm və demərəm də. Ancaq sizə deyirəm.

¹ Əzizim, öz aramızda. Sən o sarışın qadına lap çox yaxınlıq edirsin.

Qubernator arvadı razılıq əlaməti olaraq onun qolunu sıxıdı.

– Siz Sofini, bibi qızımız tanıyırsınız mı? Mən onu sevirəm, ona evlənməyə söz vermişəm və ona evlənəcəyəm... Odur ki, görüsünüz, bu barədə söz belə ola bilməz, – deyə Nikolay qızara-qızara bu rabitəsiz sözləri söylədi.

– *Mon cher, mon cher*¹, sən nələr düşünürsən? Sofinin ki, heç bir şeyi yoxdur, amma sən özün deyirdin ki, sənin atanın işləri çox pisdir. Hələ sənin anan? Bu əhvalat onu birdəfəlik öldürür. Və bir də əgər Sofi həssas qəlbə malik bir qızsa, onun günü bir gün olmayıacaq. Anan qəzəblə, işləriniz bərbəd... Yox, əzizim, sən də, Sofi də bunu anلامalısınız.

Nikolay susurdu. O, bu mülahizələri məmənliyətlə dinləyirdi.

Nikolay bir az susduqdan sonra köksünü ötürürək:

– Hər halda, ma tante, bu ola bilməyəcək. Bir də knyaz qızı mənə gələrmi? O, indi yas saxlayır. Bu barədə fikirləşmək olarmı!

Qubernator arvadı dedi:

– Sən elə bilirsən ki, mən səni bu saat evləndirirəm? *Il y a manière² et maniere.*

Nikolay onun totuq əlini öpüb dedi:

– Siz nə yaxşı elçisiniz, ma tante...

VI

Rostov ilə görüşəndən sonra Moskvaya gələn knyaz qızı Marya, quvernyoru ilə oraya gəlmış qardaşı oğlunu gördü. Knyaz Andrey gəndərdiyi məktubda Voronejə, bibisinin yanına necə getməyin yolunu yazıb göstərmişdi. Yol getmək fikri, qardaşı haqqında nigarançılığı, yeni evdə həyat qurmaq qayğısı, yeni adamlar, qardaşı oğlunun təbiyəsi – bütün bunlar knyaz qızı Maryanın qəlbindəki günaha oxşayan hissi unutdurdu. Bu hiss atasının xəstəliyi zamanı və atası öldəndən sonra, xüsusən Rostovla görüşəndən sonra ona əzab verməkdə idi. O, qəmgin idi. Qəlbində Rusyanın möhvi ilə birləşən ata ölümü təəssüratını, indi dinc həyat şəraitində keçən bir aydan sonra o daha qüvvətlə hiss etməkdə idi. O, təlaş içində idi. Sağ qalmış yegənə yaxın adamı olan qardaşının təhlükəli vəziyyəti haqqındaki fikir onu narahat

¹ Monim əzizim.

² Hor şeyin bir qaydası var.

edirdi. O, qardaşı oğlunun tərbiyəsini öz boynuna götürmüdü, lakin özünü bu işdə həmişə bacarıqsız hiss edirdi. Buna baxmayaraq qolbinin dərinliklərində o, özündən razı idi. Ona görə razı idi ki, Rostovla əlaqədar olaraq əmələ gələn şəxsi arzu və ümidi rını susdura bildiyini dərk edirdi.

Qubernator arvadı, təşkil etdiyi ziyafatın səhəri günü Malvintsevanın yanına gəldi, öz planları haqqında onunla danışdı (söz arası dedi ki, indiki şəraitdə rəsmi elçilik barede düşünmək olmaz, amma hər halda gəncləri görüşdürmək, bir-birini tanımlarına imkan yaratmaq olar) və bibisinin razılığını aldıqdan sonra qubernator arvadı knyaz qızı Maryanın yanında Rostovdan söhbət salıb, onu təriflədi və dedi ki, sənin adını çəkəndə Nikolay qızardı. Bu sözə knyaz qızı Marya əvinmədi, əksinə, kədərləndi. Daxili müvəzinəti pozuldu, yena də qəlbində arzular, şübhələr, məzəmmətlər və ümidi r baş qaldırdı.

Bu xəbərdən və Rostovun gəlişindən sonrakı iki gün ərzində knyaz qızı Marya özünü Rostovun yanında necə aparması barədə hey fikirləşirdi. Gah bu qərara gəldi ki, Nikolay bibisinin yanına gələndə qonaq otağına çıxmasın, çünkü onun kimi dərin matəm içərisində olan bir adamın qonaq qəbul etməsi yaxşı deyildir. Gah düşünürdü ki, Nikolayın ona qarşı göstərdiyi fədakarlıqlıdan sonra bu rəftar kobud olar, gah da aqlına gəldi ki, bibisi ilə qubernator arvadının onun və Rostovun barəsində müəyyən bir fikirləri vardır (onların baxışları və sözləri sanki bəzən bu gümanı təsdiq edirdi), gah öz-özünə deyirdi ki, ancaq mənim kimi qəbahətli bir adam onların barəsində belə düşünə bilər. O qadınlar yaddan çıxara bilməzlər ki, yas paltarını əynindən çıxarmamış elçilik fikrinə düşmək həm mənim üçün, həm də atamın xatirəsi üçün bir təhqir olar. Knyaz qızı Marya Rostovun görüşünə çıxacağını güman edərək, Nikolayın ona deyəcəyi və onun Nikolaya deyəcəyi sözləri fikirləşirdi. Bu sözlər ona gah həddindən artıq soyuq, gah da çox mənalı görünürdü. Knyaz qızı hər şeydən çox, Nikolayla görüşəndə öz həyəcanını gizlədə bilməyib, utandığını bürüza veracoyındən qorxurdu.

Lakin bazar günü kilsə ibadətindən sonra, xidmətçi qonaq otağına girib, qraf Rostovun gəldiyini xəbor verəndə knyaz qızı heç bir narahatlıq ifadə etmədi. Yalnız yanaqlarına xəzif bir qızartı çökdü və gözləri yeni şəfəqli bir işıqla parladi.

Knyaz qızı Marya sakit bir səslə:

– Bibi, siz onu görmüsünüz mü? – dedi və zahirən belə sakit və təbii dayana bilməsinə özü də təəccüb etdi.

Rostov otağa girəndə, Marya qonaqə bibisi ilə görüşmək üçün vaxt verirmiş kimi bir an başını aşağı dikdi. Sonra isə lap Nikolay ona müraciət etdiyi anda başını qaldırdı və parıldayan gözləri onun baxışları ilə rastlaşdı. Knyaz qızı Marya tam ləyqətlilə və inca bir hərəkətə, nəşəli bir təbəssümə azacıq qalxıb, nazik və zərif əlini ona uzatdı və ilk dəfə olaraq yeni gözəl, qadın səsi ifadə edən bir səslə danışdı. Qonaq otağında olan *m-lle Bourienne*¹ heyrət və təəccübə knyaz qızı Maryaya baxırdı. O, özü ən mahir bir işvəbaz olsa da, xoşa gəlmək istədiyi bir adama qarşı bundan daha yaxşı bir hərəkət göstərə bilməzdi.

M-lle Bourienne belə düşündü: "Ya qara paltar ona belə yaxşı yarası, ya da o, çox gözəlləşib, mən heç fikir verməmişəm. Hələ hər şeydən artıq – bu qəşəng hərəkət, bu zəriflik!"

Əgər knyaz qızı Marya bu dəqiqə düşünə bilsəydi, o, özündə əmələ gələn dəyişikliyə m-lle Bourienne-dən daha çox təəccüb edərdi. Bu əziz və sevimli simanı gördükdə, knyaz qızına nə isə yeni bir həyat qüvvəsi gəldi və onu öz iradəsinin ziddinə olaraq danışmağa və hərəkət etməyə məcbur etdi. Rostov içəri girdikdən sonra qızın siması tamamilə dəyişdi. Çəkili və naxışlı bir fanarın içində işıq yananda heç gözlənilmədən fanarın əvvəllər kobud, qaranlıq və mənəsiz görünən divarlarında öz gözəlliyyi insanı heyrətə salan mürəkkəb və mahiranə bədii sənətkarlıq canlandıçı kimi, knyaz qızı Maryanın siması da beləcə birdən-birə dəyişdi. Bu vaxtadək yaşadığı təmiz mənəvi, daxili keyfiyyətlər ilk dəfə olaraq bütün varlığı ilə aşkarla çıxdı. Bu qızın daxili, özündən narazı hiss və duyğuları, bütün əzabları, xeyirxahlığı, itaətkarlılığı, məhəbbəti, fədakarlığı – bütün bunlar indi bu şəfəq saçan gözlərdə, ince təbəssümədə, onun zərif çöhrəsinin hər bir cizgisində əks olundu.

Rostov qızın bütün həyatını bilmmiş kimi bütün bunları aydın bir surətdə görürdü. O hiss edirdi ki, qarşısındaki xılqət bu vaxta qədər gördüklorindən tamamilə fərqli və yaxşıdır, on başlıca cəhot isə bu idi ki, Marya onun özündən də yaxşı idi.

Onlar ən adı və əhəmiyyətsiz şeylərdən söhbət edirdilər. Onlar müharibədən danişir və hər kəs kimi onlar da bu hadisə ilə əlaqədar olaraq öz kədərlərini şışırtməyə çalışırdılar. Axırıncı görüşdən söhbət

edirdilər, lakin Nikolay söhbəti dəyişdirməyə cəhd edirdi, mərhəmətli qubernator arvadından, Nikolayın və knyaz qızı Maryanın qohumlarından danişındı.

Bibisi Andreydən söhbət salan kimi knyaz qızı Marya qardaşından danişmayıb, söhbəti dəyişdirmək istədi. O, Rusyanın felakətləri haqqında hiyələrliklə danişa bilərdi, lakin qardaşı onun qəlbini daha yaxın bir mövzü idı, o, bu barədə səthi danişmaq istəmirdi və danişa da bilməzdi. Nikolay özünə xas olmayan bir diqqətli müşahidəçiliklə knyaz qızı Maryanın xarakterindəki bütün incəlikləri gördüyü kimi bunu da gördü. Bütün bunlar bir daha onu sübut etdi ki, Marya təmamilə xüsusi və qeyri-adı bir xılqətdir. Nikolay da lap knyaz qızı Marya kimi ona knyaz qızından danişanda və hətta özü də onun barəsində düşünəndə qızarır və sixilirdi, amma onun yanında özünü tamamilə sorbət hiss edir və hazırladığı sözləri deyil, ani olaraq ağlına gələn və həmişə də yerinə düşən sözleri danişındı.

Nikolayın qısa müddətli gəlişi zamanı həmişə uşaqlı evlərdə olduğu kimi, sükut anlarından birində Nikolay knyaz Andreyin kiçik oğluna yaxınlaşdı, oxşaya-oxşaya ondan "qusar olmaq isteyirsənmi?" - deyə soruşdu. O, Maryaya baxdı. Maryanın lütfkar, xoşbəxt və ürkək baxışları sevimli adamın qucağındakı sevimli uşağı təqib edirdi. Nikolay bu baxışları da gördü və bunların mənasını anlamış kimi sevin-cindən qızardı və uşağı mehriban-mehriban öpməyə başladı.

Knyaz qızı Marya yas saxladığı üçün bir yana çıxmırıldı, Nikolay isə onlara gəlməyi ləyaqətli hesab etmirdi. Qubernator arvadı isə yenə də öz elçilik fəaliyyətini divam etdirir, knyaz qızı Maryanın Nikolay haqqında dediyi tərifli sözleri Nikolaya çatdırıldıqdan sonra, qayıdır Rostovun knyaz qızı Maryaya möhəbbət elan etməsini təkid edirdi. Bunun üçün də o, gənclərin kilsə ibadətindən əvvəl baş keşisin yanında görüşməsini təşkil etmişdi.

Rostov qubernator arvadına knyaz qızı Maryaya heç bir şey elan etməyəcəyini desə də, yenə də gəlməyə söz verdi.

Tilzitdə Rostov hamı tərəfindən yaxşı deyə qəbul edilən bir şeyin yaxşılığına şübhə etməzdı, indi də öz həyatını öz ağılı ilə qurmaq təşəbbüsü ilə hadisələrə itaətkarlıqla təbe olmaq arasındakı qısa, lakin səmimi mübarizədən sonra Rostov ikinci seçdi və özünü amansız surətdə haraya isə çəkib aparan (o, bunu hiss edirdi) qüvvəyə təbe etdi. O bilirdi ki, Sonyaya söz verdiyi halda öz hissələrini knyaz qızı Maryaya açmaq alçaqlıq olardı. Eyni zamanda, o bilirdi ki, heç bir

vaxt alçaqlıq etməyəcək. Lakin onu da bilirdi (nəinki bilirdi, hətta qəlbinin dərinliklərində hiss edirdi) ki, özünü, hərəkətlərini təyin edən hadisə və adamların ixtiyarına verməklə indi o nəinki heç bir pis iş görmür, əksinə, hətta nə isə çox mühüm bir iş görür, elə mühüm bir iş ki, ömründə ele bir iş görməmişdir.

Knyaz qızı Marya ilə görüşəndən sonra onun həyatı zahirən eyni şəkilde qalsa da, bütün əvvəlki həzz və nəşələr onun üçün öz gözəlliyini itirmişdi. O, tez-tez knyaz qızı Maryanı düşünürdü; lakin onun, knyaz qızı haqqındaki fikri həyatda rast gəldiyi, istisnasız olaraq, bütün xanım qızlar haqqındaki fikrindən də, uzun zaman və bir vaxtlar heyranlıqla düşündüyü Sonya barədəki fikrindən də fərqli idi. Bütün namuslu gənc oğlanlar kimi, o da bütün xanım qızlar barəsində düşünəndə öz gələcək arvadı kimi düşünür, ailə həyatının bütün şərtlərini xəyalən onlara tətbiq edirdi. Əyinlərinə ağ kapot geydirir, onları samovar yanında təsəvvür edir, karetde, mama və papa deyən uşaq-larla birlikdə görür, uşaqların anaya münasibətini və s. və s. xəyalında canlandırırırdı. Gələcək haqqındaki bu təsəvvürələr ona ləzzət verirdi, lakin onu evləndirmək istədikləri knyaz qızı Marya haqqında düşünen də o, gələcək ailə həyatını qətiyyən təsəvvürünə gətirə bilmirdi. Bunu təsəvvür etmək istəyəndə də, hər bir şey biçimsiz və saxta çıxırırdı. Ürəyi qorxu içində döyünməyə başlayırdı.

VII

Borodino döyüşü, bizim öldürülülmüş və yaralanmış adamlarımız haqqındaki dəhşətli xəbər və Moskvanın tərk edilməsi barədəki ondan daha dəhşətli xəbər Voronejə sentyabrın ortalarında çatdı. Knyaz qızı Marya qardaşının yaralanması barədə ancaq qəzetlərdə oxumuşdu, ondan heç bir xəbəri yox idi, Nikolayın eşitdiyinə görə (özü isə onu görməmişdi) Marya Andreyi axtarmağa getməyə hazırlaşırırdı.

Borodino döyüşü və Moskvanın tərk edilməsi xəbərini aldıqda Rostovu ümidsizlik, qəzəb və intiqam və ya bunlar kimi başqa hissələr büründü, hətta ona Voronejdə hər şey birdən kədərli, utandırıcı göründü. O, bir növ sixilir, viedan əzabı çəkirdi. Eşitdiyi bütün söhbətlər ona hiyələrcəsinə görünürdü. O, bu barədə nə fikrə gəlməli olduğunu bilmədi və düşündü ki, ancaq alayda yənə də onunçun hər şey aydın olacaqdır. O, tezliklə at tədarükünü qurtarmağa tölöşir və tez-tez haqsız yerə öz xidmətçisilə və vaxmistrılə dalaşırırdı.

Rostovun yola düşməsindən bir neçə gün qabaq, rus qoşunlarının qoləbəsi münasibətilə kilsədə dua oxunacaqdı, Nikolay da kilsəyə getdi. O, qubernatordan bir az arxa tərəfdə, osgori bir vəziyyətdə durub, müxtəlif şəyər fikirleşməyə başladı. Dua bitdikdən sonra qubernator arvadı onu yanına çağırıldı.

Kliros arxasında dayanan qara paltarlı bir qadını başı ilə ona nişan verib:

— Sən knyaz qızınızı gördünmü? — deyə soruşdu.

Nikolay knyaz qızı Maryamı o saat tanıdı, buna səbəb knyaz qızının sılyapa altından görünən profili deyildi, buna səbəb Nikolayı birdən-birdə bürüyən chtiyat, qorxu və şoşqət hissi idi. Ehtimal ki, düşüncələrə qərə olmuş knyaz qızı Marya kilsədən çıxməq üçün son dəfə xəçkirdi.

Nikolay təcəccüblə onun üzünü baxdı. Bu, onun əvvəllər gördüyü üz idi. Yeno də orada ince, daxili, mənəvi bir aləmin ümumi ifadəsi oxunmaqdı idi, lakin knyaz qızının çöhrəsi indi tamamilə başqa cür işıqlanmışdı. Bu çöhrədə təsirli kədər, yalvarış və ümid ifadəsi oxunradı. Həmişə knyaz qızının hüzurunda olduğu kimi, bu dəfə də Nikolay qubernator arvadının ona yaxınlaşmaq haqqında məsləhətini gözləmədən, kilsədə ona yanaşmağın yaxşı düşüb-düşməyəcəyini fikirleşmədən knyaz qızına yaxınlaşdı və başına gələn müsibəti eşitdiyini və bütün varlığı ilə ona heyəfliyini söylədi. Nikolayın səsinin eşidən kimi qızın çöhrəsi işıqlandı, onun üzündəki kədər və sevinc daha aydın təzahür etdi.

Rostov dedi:

— Xanım qız, mən sizə onu demək istəyirdim ki, əgər knyaz Andrey Nikolayeviç sağ olmasaydı, alay komandiri olduğu üçün, bu ohvalatı qəzetlərdə o saat yazardılar.

Knyaz qızı onun sözlerini anlamaya-anlamaya üzüntə baxdı, lakin üzündəki heyəfliyə ifadəsini görüb sevindi.

Nikolay dedi:

— Mən çox görmüşəm, bilirəm ki, qolpa yarası (qəzetlərdə əl qumbarası yazılmışdı) ya dərhal öldürür və ya da, əksinə, çox yüngül olur. Ümidvaram ki, yüngüldür, mən əminəm...

Knyaz qızı Marya onun sözünü kəsdi:

— Oh, bu çox dohşətli... — deyə knyaz qızı başladı, lakin həyəcanдан sözünü qurtara bilmədi, qoşong bir hərəkətlə (Nikolayın yanındakı

hər bir hərəkəti kimi) başını əydi, razılıqla ona baxdı və bibisinin dalınca getdi.

O günün axşamı Nikolay heç yero getməyib evdə qaldı ki, at satanlarla bozı haqq-hesabını qurtarsın. İşlörini qurtarandan sonra iso bir yana getmək üçün gec idi, amma uzanıb yatmaq vaxtı da deyildi. Buna görə də Nikolay evin içinde var-gol edib, öz həyatını düşünməyə başladı, belə hallar onda çox az-az olardı.

Knyaz qızı Marya Smolensk yanında ona çox yaxşı tosir bağışlamışdı. O zaman knyaz qızını xüsusi bir şəraitdə görməsi və bir zamanlar anasının onu varlı bir qız kimi ona nişan verəməsi Nikolayı məcbur etdi ki, bu qızın xüsusi bir diqqət yetirsin. Voronejə gəldiyi zaman bu təəssürat nəinki yalnız xoş idi, həm də qüvvətli idi. Nikolay bu dəfə qızda gördüyü xüsusi, əxlaqi gözəlliyyətənən heyran olmuşdu. Buna baxmayaraq, o getməyə hazırlaşırı və Voronejdən getməklə knyaz qızını görmək fürsətdən möhrum olacağına heyfələnmək heç onun ağlına da gəlmirdi. Lakin knyaz qızı Marya ilə bu soñor kilsədə görüşməsi (Nikolay bunu hiss edirdi) onun zənn etdiyindən və öz rahathlığı üçün arzu etdiyindən daha dörən bir şəkildə qəlbino işlədi. Qızın ağ, zərif, qoşqın çöhrəsi, şəfəq saçan baxışları, sakit, qoşong hərəkəti və başlıca olaraq, hər bir cizgisində ifadə olunan dörən və ince kədər Nikolayı tolaşa salır və onun iştirakını tələb edirdi. Rostov kişilərə yüksək mənəvi həyat tozahürünü xoşlamazdı (knyaz Andreyi də buna görə sevməzdı), belə əhvali-ruhiyəni o, nifrotlu fölsəfa və ya xəyal-pəroslilik adlandırdı, lakin knyaz qızı Maryada Nikolaya yabançı olan mənəvi aləmin bütün dörənliliyini ifadə edən möhz bu kodərdə o, çox qüvvətli bir cəzibədarlıq hiss edirdi.

Nikolay öz-özünə belə deyirdi: "Yəqin ki, çox yaxşı qızdır! Mələkdir, mələk! Nə üçün mən azad deyiləm, nə üçün mən Sonyaya söz verməyə tələsdim?" — Belə düşündüyü zaman Nikolay ixtiyarsız olaraq iki qızı öz təsəvvüründə müşayiət etdi. Bir tərəfdə Nikolayda olmayan və buna görə də onun yüksək qiymətləndirdiyi mənəvi nemətlərin zənginliyi, digər tərəfdə isə bu nemətlərin yoxsulluğu. Nikolay sərbəst olduğu zaman nələr ola biləcəyini təsəvvür etməyə çalışdı. O, öz möhəbbətini knyaz qızına necə aça bilərdi və knyaz qızı Marya necə onun arvadı ola bilərdi? Yox, o, bunu xoyalına gətirə bilədi. O, çox narahat olur və xoyalına heç bir aydın şey gəlmirdi. Sonya ilə keçirəcəyi gələcək həyatın mənzərəsini o, çoxdan yaratmışdı. Bu, çox sadə və aydın idi, cümlə bunların hamısı uydurulmuşdu

və o, Sonyanı bütün varlığı ilə tanıyordu. Knyaz qızı Marya ilə keçirəcəyi gələcək həyatın mənzərəsini təsəvvür etmək isə mümkün deyildi, çünki Nikolay onu anlamırıldı, ancaq sevirdi.

Sonya haqqında düşünmək nəşeli, əyləncəli bir şeydir. Amma knyaz qızı Marya haqqında düşünmək həmişə çatın idi və bir qədər də qorxulu idi.

“Ah, o, nə qədər ruhən və qəlbən ibadət edirdi!” – deyə Nikolay xatırlamağa başladı. – “Göründü ki, ruhunu, qəlbini, bütün varlığını duaya vermişdi. Bəli, bu elə bir duadır ki, dağları yerindən oynadı. Mən əminəm ki, onun duası yerinə yetəcəkdir. Bəs mən nə üçün mono lazımlı olan şey barədə dua edə bilmirəm? – deyə Nikolayın yadına düşdü. – “Mənə nə lazımdır? Sərbəstlik, Sonyadan ayrılmış. O qadın doğru deyirdi” – Nikolay qubernator arvadının sözlərini xatırladı, – “Mən ona evlənsəm, bədbəxtlikdən başqa bir şey ola bilməz. Hərc-mərclik olar, anamın dərdi artar... işlərimiz pozular... hərc-mərclik, dəhşətli bir hərc-mərclik olar! Bir də mən onu heç sevmirəm. Bəli, necə ki lazımdır, elə sevmirəm. İlahi, sən məni bu dəhşətli və çıxılmaz vəziyyətdən xilas et!” – deyə Nikolay birdən dua etməyə başladı. – “Bəli, dua dağları yerindən oynadı, lakin inanmaq lazımdır, biz uşaqlıqda Nataşa ilə dua etdiyimiz kimi indi dua etməməliyəm. O zaman biz dua edərdik ki, qar dönüb qənd olsun və həyətə çıxıb baxardıq ki, görək qar dönüb qənd olub, ya yox. Yox, mən indi belə boş şəyler üçün dua etmərəm”, – bu sözləri deyib, Nikolay çubuğunu bucağa qoydu, əllərini cütləyib müqəddəs surətin qarşısında dayandı. O, knyaz qızı Marya haqqındaki xatirları ilə ürəyi yumşalmış bir halda dua etməyə başladı, çoxdan idi ki, o, belə dua etməmişdi. Gözlərində və boğazında göz yaşları yığıldığı zaman, Lavruşka əlində bir neçə kağız qapıdan içəri girdi.

Nikoly cəld vəziyyətini dəyişib:

– Axmaq, sən çəğiran yoxdur, hara soxulursan? – dedi.

Lavruşka yuxulu bir səsə:

– Qubernatorun yanından kuryer gəlib, sizə məktub var, – dedi.

– Di yaxşı, sağ ol, get!

Nikolaya iki məktub golmişdi. Biri anasından, o biri isə Sonyadan idi. O, məktubları xətolarından tanıdı və əvvəlcə Sonyanın məktubunu açdı. Bir neçə sətir oxumamışdı ki, birdən bənizi qaçı, gözləri isə qorxmuş və sevincək bir halda açıla qaldı.

– Yox, bu ola bilməz! – deyə o, ucadan səsləndi. Yerində otura bilməyib, əlindəki məktubu oxuya-oxuya otaqda var-gol etməyə başladı. O, məktubu colda başa vurdu, sonra bir də oxudu, iki də oxudu və ciyinlərini çökərək, əllərini açaraq, ağızı açıq, gözləri donuq bir halda otağın ortasında dayandı. İndi müstəcab olacağına əmin bir halda etdiyi dua yerini tapmışdı. Lakin Nikolay bu işə elə təəccüb edirdi ki, elə bil bu iş qeyri-adı bir iş idi. Elə bil bunu o, heç bir vaxt gözləmirdi və elə bil ki, bu işin belə sürətli yerinə yetməsi onun, Allaha dua vasi-təsilə deyil, adı bir təsədüf nəticəsində əmələ gəlməsini sübut edirdi.

Rostovun əl-qolunu bağlayan və açılması müşkül hesab edilən düyümü Sonyanın göndərdiyi bu səbəbsiz və (Nikolayın zənn etdiyi kimi) gözlənilməz məktub açdı. Sonya yazırkı ki, son vaxtlardakı bədbəxt hadisələr: Rostovgilin Moskvada az qala bütün əmlaklarını itirməsi, Nikolayın knyaz qızı Maryaya evlənməsi barədə qrafının öz arzusunu dəfələrlə bildirməsi, Nikolayın özünün axır vaxtlarda susub soyuqluq göstərməsi, bütün bunlar onu məcbur edir ki, Rostovun verdiyi vədlərdən el çəksin və ona tam sərbəstlik versin.

Sonya yazırkı: “Mənə xeyrxaqliq etmiş bir ailənin içino qəm-qüssə və ya çəkişmə düşməsinə səbəb ola biləcəyimi düşünmək mənə çox ağır gəlir. Mənim məhəbbətimin bircə məqsədi var ki, o da sevdiyim adamın xoşbəxtliyidir. Odur ki, Nicolas, yalvarıram sizə, özünüzü sərbəst hesab edin və bilin ki, heç bir şeyə baxmayaraq, sizi heç kəs Sonya qədər dərindən sevə bilməz”.

Məktubların hər ikisi Troitsadan gəlmişdi. O biri məktub qrafin-yadan idi. Bu məktubda Moskvannın son günləri, şəhəri tərk etmək, yanğın və bütün əmlakın əldən çıxməsi təsvir olunurdu. Məktubda söz arası yazılmışdı ki, knyaz Andrey də yaralıların içində onlarla bərabər gəlmişdir. Yazıldığına görə, onun vəziyyəti töhlükəli idi, amma indi həkim böyük ümidi olduğunu söyləyirdi. Sonya ilə Nataşa dayo kimi yanında oturub ona xidmət edirlər.

Ertəsi gün Nikolay bu məktubla knyaz qızı Maryanın yanına getdi. Nə Nikolay və nə də knyaz qızı Marya: “Nataşa ona xidmot edir” sözlərinin nə demək olduğu barədə bir kəlmə də danışmadı, lakin bu məktubun sayosunda Nikolay birdən knyaz qızı Maryaya bir qohum kimi yaxınlıq etməyə başladı.

Ertəsi gün Rostov knyaz qızı Maryanı Yaroslavl yola saldı, bir neçə gündən sonra isə özü alaya yola düşdü.

Sonyanın Nikolaya göndördiyi ve Nikolayın duasını həyata keçirən məktub Troitsadan yazılmışdı. Məktubun yazılmasına səbəb bu idi; Nikolayın varlı bir qız evlənməsi məsələsi qoca qrafının getdikcə daha çox məşğul edirdi. O bilirdi ki, bu işə əsas manə tərədən Sonyadır. Sonyanın isə həyatı, son vaxtlarda, xüsusən Nikolay öz məktubunda Boquçarovda knyaz qızı Marya ilə görüşdүünü təsvir edəndən sonra, qrafının evində getdikcə daha da ağır keçirdi. Qrafının Sonyanı təhqir etmək və amansızcasına eyham vurmaq üçün heç bir fürsəti əldən buraxmadı.

Lakin Moskvadan çıxmamışdan bir neçə gün əvvəl baş verən hadisələrdən təsirlənən və həyecanlanan qrafının Sonyanı yanına çağırıldı, tələb və töhmət əvəzinə, göz yaşları axıdaraq ona yalvarmağa başladı ki, edilən yaxşılıqların əvəzində Sonya özünü qurban versin, yəni Nikolayla əlaqəsini kəssin.

— Sən mənə bu barədə söz verməyinca mən rahat olmayacağam.

Sonya əsəbi halda hönkürüb ağladı, hıçqıra-hıçqıra cavab verdi ki, mən hər şeye hazırlam, hər şeyi edəcəyəm, lakin qəti söz vermədi, cünki tələb olunan şey ürkədən razı ola bilmirdi. Onu yedirib tərbiyə etmiş bir ailənin səadəti üçün o, özünü qurban verməli idi. Başqasının səadəti üçün özünü qurban vermək Sonyanın adəti idi. Onun bu evdəki vəziyyəti elə idi ki, ancaq fədakarlıq yolu ilə öz məziyyətlərini meydana çıxarırdı, o, özünü fəda etmeye alışmışdı, o, fədakarlığı sevirdi. Lakin əvvəller göstərdiyi fədakarlığın hər bir təzahüründə Sonya sevincə dərk edirdi ki, özünü qurban verərkən o həm öz nəzərində və həm də başqalarının nəzərində öz qiymətini yüksəldir və bununla da, həyatda on çox sevdiyi Nikolaya daha çox layiq olur. Amma indi onun fədakarlığı, bu fədakarlığın mükafatından, həyatının bütün mənasından el çəkməkdən ibarət olmalı idi. Həyatında birinci dəfə olaraq Sonya onu daha çox incitmək üçün yaxşılıq edən adamlara dərindən heyfsləndi. Nataşaya paxılılığı tutdu, cünki o, ömründə belə hallar keçirməmişdi, heç bir fədakarlığa ehtiyac hiss etməmişdi, əksinə, başqalarını öz yolunda fədakarlığa məcbur etmişdi və buna baxmayaraq, yənə də onu hərəkət etdirdi. Ömründə birinci dəfə hiss etdi ki, Nikolaya olan sakit və temiz məhəbbətinən elə ehtiraslı bir hiss əmələ gəlir ki, bu hiss hər hansı bir qayda-qanundan, xeyirxahlıqdan və dindən yüksəkdə durur və bu hissin

təsiri altında, asılı həyat şəraitində bilaixtiyar sırr saxlamağa alışmış Sonya qrafınınaya qeyri-müəyyən ümumi sözlərlə cavab verib, onuna danışından çekindi və Nikolayla görüşməyi gözləmək qərarına gəldi; Fikri bu idi ki, bu görüşdə Nikolayla əlaqəsini keşməyib, özünü həmişəlik onuna bağlaşın.

Rostovgilin son günlərdə Moskvada başlarına gələn dəhşətlər və iş-güt Sonyaya əzab verən qara fikirləri unutdurdu. Sonya əməli işlər sayəsində qara fikirdən azad olmasına sevinirdi. Lakin knyaz Andreyin öz evlərində olduğunu bildikdə, Andreyə və Nataşaya səmimi olaraq acımasına baxmayaraq, onun qolbində şad və mövhüm bir hiss oyandı. O elə güman etdi ki, onun Nikolaydan ayrı düşməsini Allah özü rəva görmür. Sonya bilirdi ki, Nataşa birçə knyaz Andreyi sevir və yenə də sevməkdədir. O bilirdi ki, belə qorxulu bir şəraitdə bir yerdə görüşdükləri üçün onlar yenə də bir-birlərini sevəcəklər və bunun da nəticəsində onların arasında əmələ gələcək qohumluq səbəbinə Nikolayın knyaz qızı Maryaya evlənməsi mümkün olmayıacaq. Son günlərdə və səyahətlərinin ilk günlərində baş verən hadisələrin bütün dəhşətinə baxmayaraq, qəzavü-qədərin onun şəxsi işinə qarışması Sonyanı sevindirirdi.

Troitskaya *lavrada*¹ Rostovgil birinci dəfə olaraq səfər zamanı dincəlməyə dayandılar.

Lavra mehmanxanasında Rostovgil üçün üç böyük otaq ayırdılar, bu otaqlardan birində knyaz Andrey yatırdı. Yaralının hali bu gün xeyli yaxşı idi. Nataşa onun yanında oturmuşdu. Qonşu otaqda qraf ilə qrafının oturub, öz köhnə tanışlarını və əmanətçilərini görməyə gəlmiş baş rahib ilə ehtiramla səhbət edirdilər. Sonya da burada oturmuşdu, içəridə knyaz Andreyin Nataşa ilə nə barədə danışdığını bilmək arzusu onu narahat edirdi. Sonya qapının o üzündən onların səs-lərinə qulaq asırdı. Knyaz Andreyin otağının qapısı açıldı. Nataşa həyecanlı bir halda oradan çıxdı və onu qarşılımağa qalxıb, palatarının sağ qolundan yapılan rahibi görmədən Sonyaya yanaşıb, əlindən yapışdı.

Qrafının dedi:

— Nataşa, sənə nə olub? Buraya gəl.

Nataşa xeyir-dua almaq üçün baş rabito yaxınlaşdı, rahib ona mələhət gördü ki, kömək üçün Allaha və müqəddəslərə müraciət etsin.

¹ Monastırında

Baş rahib çıxan kimi, Nataşa yoldaşının qolundan tutub onunla boş otağa getdi.

Nataşa dedi:

— Sonya, doğrudurmu? Q sağalacaqmı? Sonya, mən nə qədər xoşbəxt və nə qədər də bədbəxtəm! Sonya, əzizim, hər şey olduğu kimi qalaydı, təki o sağalaydı. O dözə bilmir... çünki, çünki... — Nataşa ağlamaga başladı.

Sonya dedi:

— Bəli! Mən bunu bilirdim! Allaha şükür. O sağalacaq!

Sonya həm Nataşanın qorxu və dərdi üçün və həm də özünün şəxsi, heç kəsə deyilməmiş fikirləri üçün ondan heç də az həyəcanlanmamışdı. O hiçqıraraq Nataşanı öpür və ovundurmağa çalışırı. “Təki o, sağ qalaydı!” — deyə Sonya düşünürdü. Ağlayıb, danışıb, göz yaşlarını sildikdən sonra hər ikisi knyaz Andreyin otağının qapısına yanaşdı. Nataşa ehtiyatla qapını aralayıb otağı baxdı. Sonya da onun yanında yarı açılmış qapının qabağında dayanmışdı.

Knyaz Andrey başını üç balısha söykəyərək yatmışdı. Ağarmış üzü sakit, gözləri yumulu idi, müntəzəm nəfəs alırdı.

Sonya: — Ah, Nataşa! — deyə birdən səsləndi və yoldaşının qolundan yapışıb, qapıdan kənarənə çəkildi.

— Nədir? Nədir? — deyə Nataşa soruşdu.

Sonya bənizi ağarmış halda, dodaqları əsə-əsə:

— Odur, odur, bax... — dedi.

Nataşa Sonyanın nə dediyini anlamayıb, yavaşça qapını örtdü və Sonya ilə pəncərəyə tərəf çəkildi.

— Yadindadırı? — Sonya üzündə qorxu və sevinc əlamətləri olaraq danışmağa başladı. — Yadindadırı, sonin üçün güzgüyə fala baxdığım yadindadırı?.. Otradnoyedə, milad bayramı günlərində... Orada nə görmüşdüm, yadindadırı?..

— Hə, hə! — deyə Nataşa gözlərini geniş açıb, bir vaxt Sonyanın knyaz Andreyi yatmış halda gördüyü barədə nə isə dediyini dumanlı bir şəkildə xatırlamağa başladı.

— Yadindadırı? — Sonya davam etdi. — Mən o vaxt onu görmüşdüm və bu barədə hamiya, sənə və Dunyaşaya söyləmişdim. — Mən onu yataqda uzanmış görmüşdüm, — deyə Sonya hər təfsilata keçdiğə əlini hərəkətə götürür, barmağını qaldırırdı, — gözləri yumulu idi, üstündə də çəhrayı yorğanvardı, əllərini də beləcə bir-birinin üstünə qoymuşdu. — Sonya danışır və indi gördüyü təfsilati təsvir

etdiğə o daha çox inanırdı ki, həmin bu təfsilatı o zaman görmüşdü. O zaman Sonya heç bir şey görməmişdi, ancaq ağlına gələni söyləyir və deyirdi ki, bunları görmüşəm, lakin Sonyanın o zaman uydurduğu şeylər indi ona hor hansı başqa bir xatirə kimi həqiqi görünürdü. O zaman Sonya demişdi ki, Andrey ona baxıb gülümşünmüdü və üstünə nə isə qırmızı bir şey çəkmişdi, bütün bunlar Sonya nəinki xatırlayırdı, o hətta inanırdı ki, bu sözləri o, hələ o zaman söyləmişdi və görmüşdü ki, Andreyin üstünə çəhrayı, lap çəhrayı yorğan örtülmüşdür, gözləri də yumuludur.

— Hə, hə, lap çəhrayı, — deyə Nataşa da təsdiq etdi, elə bil ki, o da vaxtilə Sonyanın çəhrayı dediyini xatırlayırdı və xəbərin əsas qeyri-adiliyini və əsrarəngliyini də bunda görürdü.

— Bəs bunun mənası nədir? — deyə Nataşa soruşdu.

Sonya başını tutaraq:

— Ah, heç bilmirəm, bu işlər nə qədər də qəribədir! — dedi.

Bir neçə dəqiqə sonra knyaz Andrey zəng vurdur, Nataşa onun yanına girdi. Sonya isə nadir hallarda keçirdiyi bir həyəcan və şəfqət hissilo pəncərənin qabağında qalıb, hadisənin bütün qeyri-adiliyini düşünməyə başladı.

* * *

Həmin gün orduya məktub yollamaq fürsəti olduğu üçün qrafınya da oğluna məktub yazırı.

Qrafınya başını məktubdan qaldırıb, yanından keçən qardaşı qızına dedi:

— Sonya, Sonya, sən Nikolinkaya məktub yazmayacaqsanmı? — Qrafınya bu sözləri sakit və titrək bir səslə söylədi. Onun gözlük arxasından baxan yorğun gözlərindən Sonya qrafınyanın nə demək istədiyini başa düşdü. Bu baxışlarda həm yalvarış, həm rədd edilmək qorxusu, həm etdiyi xahiş üçün utanmaq, həm də xahişi rədd edildiyi zaman amansız bir nifrətə hazırlıq ifadə edilməkdə idi.

Sonya qrafınyaya yanaşıb, qabağında diz çökdü və əlini öpdü.

— Yazacağam, maman, — dedi.

Sonya bugünkü hadisələrdən, xüsusən bu saat gördüyü kimi, faltının çox əsrarəngiz bir şəkildə doğruya çıxmışından yumşalmış, həyəcanlanmış və şəfqət hissilo dolmuşdu. İndi Nataşa ilə knyaz Andreyin əlaqəsi bərpa edildiyi üçün Nikolayın knyaz qızı Maryaya evlənə

bilməyəcəyini bildikdə Sonya çox sevdiyi və adət etdiyi fədakarlıq əhvali-ruhiyəsinin yenə özünə qayıtdığını sevinclə hiss etdi. Həm gözləri yaşıla dolu olan və həm də səxavətlə bir iş tutduğunu dərk etdiyi üçün sevinən Sonya qara, məxməri gözlərini dumanlandıran göz yaşını silmək üçün bir neçə dəfə fasılə verərək, Nikolayı heyrətə salan təsirli məktubu yazdı.

IX

Pyerin salındığı qauptaxtda onu əsir tutan zabit və əsgərlər onunla bir düşmən kimi və eyni zamanda hörmətlə rəftar edirdilər. Rəftarlarından hiss olunurdu ki, onlar bir tərəfdən Pyerin kimliyinə (yəni çox kübar bir adam ola biləcəyinə) şübhə edir, o biri tərəfdən isə onunla təzəcə mübarizə apardıqları üçün düşməncilik bəsləyirdilər.

Lakin ertəsi gün sehər növbə dəyişdikdə, Pyer hiss etdi ki, yeni qaroval növbəsinin, yəni zabit və əsgərlərin yanında, dünən onu əsir tutanların yanında olduğu qədər mənə və əhəmiyyəti yoxdur. Doğrudan da, bu, mujik kaftanı geymiş yekə və yoğun adamda ikinci günün qaroval növbəsi dünənki diribaş adamı, ölü soyanlarla və mühafizəçi əsgərlərlə qızğıñ döyüşən və körpənin xilas edilmesi haqqında təntənəli bir ibarə işlədən Pyeri görmədi. Onun üçün bu adam ali komandanlığın əmrilə nə üçünsə saxlanmış rus əsirlərindən 17-ci adam olmaqdan başqa bir şey deyildi. Pyerdə nəzəri calb edəcək bir şey vardısa, o da onun cürətli, dərin düşüncəli görünüşü və fransızları heyrətə salacaq dərəcədə yaxşı fransızca danışması idi. Buna baxmayaraq, Pyerin yaşadıgi ayrıca otaq zabitə lazımlı olduğu üçün sabahı gün onu da tutulmuş başqa şübhəli adamlara qatdırılar.

Pyerlə birləikdə tutulmuş rusların hamısı on aşağı rütbəli adamlar idi. Pyerin ağa olduğunu bilən bu adamların hamısı ondan çəkinirdilər və bir də Pyer fransızca danışındı. Pyer fransızların onu necə ələ saldıqlarını eşidir və kədərlənirdi.

Ertəsi gün axşam Pyer öyrəndi ki, bütün tutulanlar (ehtimal ki, özü də onlarla bir yerdə) yanğın salmaq üstündə mühakimə edilməlidirlər. Üçüncü gün Pyeri o birlərlə bərabər bir evə apardılar. Orada ağ bağlı bir fransız generalı, iki polkovnik və əllərində şarf olan başqa fransızlar oturmuşdular. Pyero də başları ilə bərabər, adətən müttəhimlərə sual veriləndə ifadə edilən sünə bir əda, dəqiqlik və müəyyənliklə

müraciət edib, kim olduğunu, harada olduğunu, nə məqsədlə olduğunu və i.a. soruştular.

Bu suallar da məhkəmələrdə verilən başqa suallar kimi, həyatı məsələnin əsil mahiyyətini bir kənara qoyaraq və bu mahiyyətin aydınlaşdırılması imkanını aradan qaldıraraq, ancaq müttəhimin qabağına bir novça qoyub, onun cavablarını bir istiqamətdə axıtmış, yəni axırdı getirib müttəhim müqəssirliyə çıxarmaq məqsədi daşıyırıldı. Müttəhim müqəssirlik məqsədini təmin etməyən söz danışmağa başlayan kimi, novçanı götürdürlər, su da istədiyi səmtə axıb gedirdi. Bundan başqa Pyer bütün müttəhimlərin bütün məhkəmələrdə hiss etdiyi bir şeyi hiss edirdi. O da bu sualların nə məqsədlə verilməsi ilə əlaqədar olan təccüb hissi idi. Ona elə gəlirdi ki, bu novça qoymaq hiyləsi ancaq bir güzəş və ya hörmət olaraq işə salınmışdır. O, bu adamların hakimiyyəti altında olduğunu bilirdi, o bilirdi ki, bu yiğincəğin əsas məqsədi onu müqəssir etməkdir. Buna görə də, hakimiyyət və müqəssir etmək həvəsi olan yerdə bu suallara və məhkəmə hiyləsinə ehtiyac da yox idi. Məlum idi ki, bütün cavablar nəticə etibarilə onu müqəssir etməyə kömək etməli idi. "Tutulan vaxt nə iş gördün" sualına Pyer bir qədər məyus cavab verib, *qu'il avait sauvé des flames*¹ körpəni ata-anasına aparırdı dedi. Ona sual verdilər ki, ölü soyanla niyə dalaşırdın? Pyer cavab verdi ki, qadını müdafiə edirdim, təhqir olunan qadını müdafiə etmək hər bir insanın borcudur, çünkü... Onu dayandırdılar, bu cavab işə yaramadı. Ondan soruştular ki, şahidlər səni yanan evin höyətində görüblər, sən orada nə edirdin? O cavab verdi ki, Moskvada nələr olduğuna baxmağa gedirdim. Onu yenə də dayandırdılar, ondan hara getdiyini soruşturdu, nə üçün yanığının yanında dayandığını soruşturdu. Sən kimsən? – deyə onun cavab vermək istəmədiyi birinci sualı təkrar etdirilər. O, bu suala yenə də cavab vermək istəmədiyiini bildirdi.

– Yazınız, bu yaxşı deyil. Heç yaxşı deyil, – deyə ağ bağlı, qırımızısfət general ciddi xəbərdarlıq etdi.

Dördüncü gün Zubovski valda yanğınlar başlandı.

13 nəfərlə bərabər Pyeri də Krımski Broda bir tacir evinin kərətə anbarına getirdilər. Pyer küçələrdən keçəndə az qala tüstüdən boğuldu, elə bil ki, bütün şəhəri tüstü ağızına almışdı. Müxtəlif tərəflərdən yanğın görünürdü. O zaman hələ yandırılan Moskvyanın əhəmiyyətini başa düşməyən Pyer bu yanğınlara dəhşətlə baxırdı.

¹ Alov içindən xilas etdiyim

Krimski Broddakı evin karet anbarında Pyeri dörd gün də saxladılar. Bu günlər ərzində o, fransız əsgərlərinin söhbətlərindən anladı ki, burada saxlananların hamısı hər gün marşalın qorarını gözləyirlər.

Bu marşalın kim olduğunu Pyer əsgərlərdən öyrənə bilmədi. Görünür ki, əsgərlər üçün marşal hakimiyyətin yüksək və bir qədər də sirlə bir halqası idi.

Əsirlərin ikinci dəfə istintaqa getdiyi 8 sentyabra qədər keçən bu ilk günlər Pyer üçün ən ağır günlər idi.

X

Sentyabrın 8-də anbara, əsirlərin yanına bir zabit gəldi, qarovulun onunla çox hörmətlə danışmasından görünürdü ki, bu zabit çox böyük bir şəxsdir. Ehtimal ki, qərargah adamı olan bu zabitin əlində siyahı vardı, bütün rusların adını oxudu, Pyeri də: *celui qui n'avoue pas son nom*¹ adlandırdı. Zabit əsirlərə soyuqqanlı və tənbəl-tənbəl baxıb, qarovul zabitinə əmr etdi ki, onları marşalın yanına aparmamışdan qabaq abırlı geyindirib, səliqəye salsın. Bir saat sonra bir böyük əsgər gəldi, Pyeri 13 nəfərlə bir yerdə Deviçəye poleyə apardılar. Yağışdan sonra hava aydın və güñəşli, həm də olduqca temiz idi. Pyeri Zubovski val qaupvaxtından çıxaranda olduğu kimi bu gün tüstü aşağıya yayılmamışdı, sütun halında temiz havaya qalxmışdı. Həç yerdə yanğın alovu görünmürdü, lakin hər tərəfdən tüstü sütunları qalxırdı, bütün Moskva, Pyerin gördüyü hər şey ancaq yanğından ibarət idi. Hər tərəfdə peç və baca görünən boşluqlar, hərdənbir isə daş evlərin yanmış divarları nəzərə çarpırdı. Pyer yanğın yerlərinə diqqətlə baxır, lakin şəhərin tanımmış məhəllələrini seçə bilmirdi. Tək-tük salamat qalmış kilsə görünürdü. Dağılmamış Kreml uzaqdan öz qüllələri və İvan Veliki kilsəsi ilə ağarırdı. Yaxındakı Novodeviçi monastırının günbəzi parıldayır və oradan çox aydın zəng səsləri eşidilirdi. Bu zəng səsləri Pyero bu gün bazar və həzrət Məryəmin təvəllüd günü olduğunu xatırladırdı. Lakin, deyəsən, bu bayramı etməyə adam yox idi. Hər yerdə yanğın xarabaları gözə çarpırdı, rus xalqından isə hərdənbir cır-cındırı, qorxmuş adamlara rast gəlmək olurdu ki, onlar da fransızları görəndə gizlənirdilər.

Görünür ki, rus xanimanı xaraba qoyulmuş və məhv edilmişdi, lakin bu rus qayda-qanunun məhvini arxasından Pyer, şüursuz olaraq

hiss edirdi ki, dağıdılmış xanimanın üzərində tamamilə başqa, möhkəm fransız qayda-qanunu yaranmışdır. O, bunu müntəzəm sıralarla gümrəh və nəşoli bir halda addimlayan əsgərlərdən hiss edirdi. Əsgərlər onu və başqa caniləri müşayiət edirdilər. O, bunu bir əsgərin sürdüyü qoşa atlı kalyaskada üzbüüz gələn bir böyük momurun görkəmindən hiss edirdi. O, bunu sol tərəfdən gələn alay musiqisinin nəşoli səsindən hiss edirdi, o, bunu daha aydın şəkildə bu gün səhər gələn fransız zabitinin əsirlərin adını oxuduğu siyahıdan hiss edib aniamışdı. Pyeri tekçə əsgərlər, onlarca başqa adamlarla birlikdə gah bu, gah başqa bir yerə aparmışdır, belə güman etmək olardı ki, onu yaddan çıxara bilər və ya başqları ilə qarşıdırı bilərlər. Amma yox, istintaqda verdiyi cavab indi: *celui qui n'avoue pas son nom*¹ şəklində onun özüne qaytarılmışdı. Pyer qorxunc görünən bu ad altında indi onu haraya isə aparırdılar. Gedənlərin sıfatində, şübhəsiz, bir arxayınlıq vardı ki, guya başqa əsirlərin hamısı və Pyer özü lazımlı olan adamları və onları lazımlı olan yerə aparırdılar. Pyer özünü tanımadığı, lakin düzgün hərəkət edən bir maşının təkəri arasına düşmüş əhəmiyyətsiz bir taxta qırıntısı hesab edirdi.

Pyeri başqa canilərlə birlikdə monastırın yaxınlığında Deviçəye polenin sağ tərəfinə, böyük bağı olan iri, ağ bir evə gətirdilər. Bu ev knyaz Şerbatovun evi idi, Pyer əvvəllər tez-tez bu evin sahibinin yanına gələrdi, indi isə əsgərin danışığından məlum olduğu kimi, burada marşal, hersoq Ekmülski yaşayırdı.

Onları eyvanın yanına gətirib, bir-bir içəriyə saldılar. Pyeri altinci buraxdlılar. Pyeri tanış olduğu şüşəbənddən, dəhlizdən keçirib, uzun və alçaq bir kabinetə gətirdilər, kabinetin qapısında adyutant dayanmışdı.

Davu burnunda çeşmək, otağın o biri başında, stolun dañında oturmuşdu. Pyer ona yaxınlaşdı. Davu gözlərini qabağındakı kağızdan çəkmədi, ehtimal ki, o, kağızdan nə isə öyrənmək istəyirdi. Gözlərini kağızdan çəkmədən sakitcə: *Qui êtes vous?*² – deyə soruşdu.

Pyerin danışmağa iqtidarı olmadığı üçün dinmədi. Pyer üçün Davu sadəcə bir fransız generalı deyildi. Davu Pyer üçün öz qəddarlığı ilə məşhur olan bir adam idi. Ciddi bir müəllim kimi müəyyən vaxta qədər dayanıb, cavab gözləməyə razı olan Davunun soyuq üzünə baxan Pyer hiss edirdi ki, gecikməyin hər bir saniyəsi onun hayatı bahasına başa gələ bilər, lakin buna baxmayaraq Pyer nə cavab

¹ Öz adını demək istəməyən adam

² Siz kimsiniz?

¹ Öz adını demək istəməyən adam

verəcəyini bilmirdi. Birinci istintaqda dediklərini burada da deməyə cəsarət etmirdi. Öz adını və kimliyini açıb söyləmək isə həm qorxulu və həm də ayib idi. Pyer susurdu. Pyer bir qərara gələnədək Davu başını qaldırdı, çeynöyini alnına qoydu, gözlərini qiyib, diqqətlə Pyere baxdı.

Aram, soyuq bir səslə, ehtimal ki, Pyeri qorxutmaq üçün:

— Mən bu adamı tanıyıram, — dedi. Əvvəlcə Pyerin kürəyindən keçən soyuq bir məngənə kimi başını sixmağa başladı.

Mon général, vous ne pouvez pas me connaître, je ne vous ai jamais vu...

— *C'est un espion russe*¹ — deyə Davu onun sözünü kəsib otaqda oturan, lakin Pyerin görmədiyi başqa bir generala müraciət etdi. Bu sözü deyib, Davu üzünü o tərəfə çevirdi. Pyer heç gözlənilmədən səsi açılmış kimi birdən tez-tez danışmağa başladı:

— *Non, Monseigneur*, — birdən Davunun herəq olduğunu xatırlayıb dedi. — *Non, Monseigneur, vous n'avez pas pu me connaître. Je suis un officier militionnaire et je n'ai pas quitté Moscou.*

— *Votre nom?* — deyə Davu təkrar etdi.

— *Besouhof.*

— *Qu'est ce qui me prouvera que vous ne mentez pas?*

Pyer incimiş yox, yalvarıcı bir səslə: — *Monseigneur!*² — deyə səsləndi.

Davu gözlərini qaldırıb, diqqətlə Pyere baxdı. Onlar bir neçə saniyə bir-birlərinə baxdilar və bu baxış Pyeri xilas etdi. Bütün mühabət və möhkəmə şərtlərindən başqa, bu baxış vasitəsilə iki adamın arasında insanı münasibətlər yarandı. Onların hər ikisi bir dəqiqədə dumanlı bir şəkildə saysız-hesabsız şəyər hiss edib, başa düşdülər ki, hər ikisi bəşər övladıdır, hər ikisi qardaşdır.

İnsanların işlərini və həyatını nömrələrlə təyin edən siyahıdan gözlərini ayıraq, başını qaldıran Davu üçün Pyer sadə bir hadisədən

¹ Siz məni taniya bilməzsınız, general, mən heç vaxt sizi görməmişəm...

— Bu rus casusudur.

² Yox, olahozrot... Yox, olahozrot, siz məni taniya bilməzsınız. Mən milisioner zabitiyəm və Moskvadan könara çıxmamışam.

— Adınız nödir?

— Bezzuxov.

— Kim mono sübut edir ki, siz yalan demirsiniz?

— Olahozrot!

başqa bir şey deyildi, buna görə də Davu vicdan əzabı çəkmədən onu güllələyo bilərdi, amma indi, Pyer Davu üçün bir insan idi. Davu bir anlığa düşündü.

Soyuqqanlıqla:

— *Comment me prouverez vous la vérité de ce que vous me dites?*¹ — dedi.

Rəmələ Pyerin yadına düşdü, Pyer onun alayını, familyasını və evin küçəsini söylədi.

Davu yenə də:

— *Vous n'êtes pas ce que vous dites*², — dedi.

Pyer titrək və kəsik-kəsik bir səslə öz sözlərinin doğruluğunu sübut etməyə çalışıdı.

Lakin elə bu vaxt adyutant içəriyə girib, Davuya nə isə dedi.

Davu adyutantın verdiyi xəbərdən şad olub, yaxasını düymələməyə başladı. Elə bil ki, Pyer lap yaddan çıxardı.

Adyutant əsiri onun yadına salanda, o, qaşqabağı sallayıb, Pyerə tərəf işarə edərək aparılmasını əmr etdi. Amma Pyer bilmirdi ki, onu haraya aparacaqlar: geriye anbaramı, yoxsa Deviçye poledən keçərkən yoldaşların göstərdiyi edam üçün hazırlanan yerəmi?

Pyer geriye baxıb gördü ki, adyutant Davudan nə isə soruşur.

Davu: — *Oui, sans doute!*³ — dedi.

Amma Pyer bu “bəli”-nin nəyə aid olduğunu bilmədi.

Pyer çıxmu yol getdiyini və haraya getdiyini xatırlaya bilmədi. Tamamilə şüursuz və keyimş bir halda, ətrafindakı şeyləri görməyərək, başqları ilə birlikdə addım atdı, hamı dayananda o da dayandı.

Bu zaman Pyerin başında ancaq bir fikir gözirdi. O da onu kim edam cozasına möhkum etmişdir sualından ibarət idi. Bu edam cəzasını verən dünən onu istintaq edən komissiyadakı adamlar deyildilər. Onlardan heç biri belə bir şeyi arzu etmirdi və ehtimal ki, icra da etməzdi. Pyer insancasına baxan Davu da bunu etməzdi. Bircə dəqiqə artıq danışsaydı, Davu başa düşordu ki, onlar pis iş görürər, lakin adyutant içəri girib bu bir dəqiqəyə mane oldu. Həmin adyutant da, yəqin ki, heç pislik etmək istəmirdi, amma o, içəriyə girməyə də bilerdi. Bəs Pyeri, onun xatırələrini, arzu və ümidişlərini, onun xəyal-

¹ Sözlərinizin doğruluğunu no ilə sübut edərsiniz?

² Siz, dediyiniz adam deyilsiniz.

³ Boli, albotto.

larını edam edən, öldürən, onu həyatdan məhrum edən kim idi? Bu işləri görən kim idi? Pyer hiss etdi ki, bu işləri görən heç kəs deyildir.

Bu işləri görən idarə üsulu idi, şərait idi.

Hansı üsul isə Pyeri öldürür, onu həyatdan, hər şeydən məhrum edir, məhv edirdi.

XI

Ösirləri knyz Şerbatovun evindən Devičye pole ilə düz aşağıya, Devičye monastırının sol tərəfinə aparıb, ortasında dirək basdırılmış bostana gətirdilər. Dirəyin dal tərəfində böyük bir xəndək qazılmışdı, yanında təzəcə qazılmış torpaq vardi, xəndəyin otrafına yarımdairə şəklində bir dəsto adam toplaşmışdı. Dəstədəki adamların az bir hissəsi ruslardan, böyük bir hissəsi isə intizamsız halda dayanmış Napoleon qoşunu nəfərlərindən: müxtəlif mundirlər geymiş almanlardan, italyanlardan və fransızlardan ibarət idi. Dirəyin sağ və solunda göy mundirlər, qırmızı epoletli, ştiblet və kiver geymiş fransız qoşunu səfərə dayanmışdı.

Caniləri siyahıdakı məlum sira ilə düzüb (Pyer altıncı idi), dirəyə yaxınlaşdırıldılar. Birdən hər iki tərəfdən bir neçə baraban səsləndi, Pyerə elə geldi ki, bu səslə onun qəlbinin bir hissəsi qoparıldı. O, düşüncə və mühakimə qabiliyyətini itirdi. O ancaq görür və eşidirdi. Pyerin bircə arzusu vardi, baş verəcək dəhşətli hadisə tez olsun. Pyer yoldaşlarına tərəf dönüb, onları nəzərdən keçirdi.

Kənardakı iki nəfər dustağın başı qırılmışdı. Biri ucaboy, ariq, o biri isə qara, tüklü, əzələli və yastıburun bir adam idi. Üçüncüüsü 45 yaşında bir mülkədar nökəri idi, saçlarına dən düşməşdə, dolu və yaxşı bəslənmiş bir bədəni vardi. Dördüncüüsü çox gözəl, top sarısaqqal, qaragöz bir mujik idi. Beşincisi 18 yaşlı sarı, ariq bir fabrik fəhləsi idi, əynində xalat vardi.

Pyer fransızların caniləri bir-birmi və ya iki-ikimi güllələmək barədə məsləhətləşdiklərini eşitdi. – İki-iki, – deyə böyük zabit sakit və soyuqqanlı cavab verdi. Əsgərlər yerlərini dəyişdirməyə başladılar, tələsdikləri görünürdü, lakin bu tələsmə hamının başa düşdüyü bir şeyi yerinə yetirmək üçün tələson adamların tələsməsi deyildi, bu tələsmə zəruri, lakin xoşa gəlməyən və ağıl kəsməyən bir işi yerinə yetirmək üçün tələsmə idi.

Şərflı fransız məmuru canilər sırasının sağ tərəfinə keçib, hökmü rus və fransız dillərində oxudu.

Sonra iki cüt fransız canilərə yanaşib, zabitin göstərişi ilə, kənarda dayanmış iki dustağı irəliyə çəkdi. Dustaqlar dirəyə yaxınlaşdırıldılar, kisələri getirənə qədər onlar dinməz-söyləməz otrafa baxmağa başladılar, elə bil ki yaralanmış vəhşi heyvan yaxınlaşmaqdə olan ovçuya baxırdı. Biri tez-tez xaç vurur, o biri isə kürəyini qasıyr və dodaqlarını tərpədirdi, elə bil ki gülümsünürdü. Əsgərlər əllərilə tələsə-tələsə onların gözlərini bağlayır, başlarına kiso keçirir və onları dirəyə bağlayırdılar.

12 nəfər silahlı nişançı müntəzəm və möhkəm addımlarla sıradan aralanıb, dirəyin 8 addımlığındə dayandı. Pyer baş verəcək hadisəni görməmək üçün üzünü kənarə çevirdi. Birdən şaqqılıt və gurultu eşidildi, bu səsler Pyerə ən dəhşətli göy gurultusundan daha qüvvətli geldi, o dönüb baxdı. Tüstü idi, bənizləri ağarmış fransızlar əlləri əsəsə xəndeyin yanında nə isə edirdilər. O biri iki nəfəri gətirdilər. Bu iki nəfər də eyni nəzərlərə hamiya baxır və bihudə yerə, yalnız gözlərli, dinməz-söyləməz, aman diləyir və elə bil ki, olacaq şeyi anlamır və inanmırıdlar. Onlar inana bilmirdilər, çünki həyatın onlar üçün nə demək olduğunu təkcə onlar bilir və bu həyatın onlardan alınə biləcəyini anlamır və buna inanmırıdlar.

Pyer baxmaq istəməyib, yenə də üzünü kənarə çevirdi, lakin yenə elə bil ki, dəhşətli bir partlayış qulaqlarını batırdı və yenə də həmin partlayışla birlikdə gözlərinə tüstü, qan, yenə də dirəyin dibində titrek əllərilə bir-birini itələyə-itələyə nə isə edən, qorxudan bənizləri ağarmış fransızlar göründü. Pyer ağır-ağır nəfəs alır və ətrafına baxırdı, elə bil: "bu nədir?" – deyə soruşurdu. Pyerin gözünə sataşan bütün nəzərlərdə bu sual oxunurdu.

Hamının üzündə, rusların, fransızların, əsgərlərin, zabitlərin, istisnasız olaraq hamının üzündə Pyer öz qəlbində olan eyni qorxunu, dəhşəti və mübarizoni görürdü. Pyerin qəlbində ani bir sual doğdu: "Axi, bunları edən kimdir? Hamı mən çəkdiyim əzabı çəkir. Bəs kimdir? Kimdir?"

– *Tirailleurs du 86-me, en avant!*¹ – deyə bir səs eşidildi. Pyerlə yanaşı dayanan bir nəfəri, beşinci osiri apardılar. Pyer özünün xilas edildiyini, onun da qalan osirlərlə bərabər buraya ancaq edama tamaşa etmək üçün gətirildiyini anlamadı. Getdikcə daha çox dəhşətə gələn Pyer, heç bir sevinc və təskinlik hiss etmədən baş verən hadisələrə

¹ 86-ci alayın nişançıları, irolı!

baxırdı. Beşinci əsir əyninə xalat geymiş bir fabrik fəhləsi idi. Ona toxunan kimi dəhşətlə geriyə sıçrayıb, Pyer'dən yapışdı (Pyer diksinib, özünü ondan xilas etdi). Fəhlə gedə bilmirdi. Qoltuğuna girib sürüyürdülər. O nə isə çığırıldı. Dirəyin yanına gətirən kimi birdən susdu. Elə bil ki, birdən nəyi isə anladı. Çığırmağın nahaq olduğunu anlamışdı və ya adamların onu öldürməsinin mümkün olmadığını anlamışdı, hər halda o, dirəyin yanında dayanıb, yaralı heyvan kimi parıldayan gözlərilə ətrafına baxa-baxa o birilərlə birlikdə gözlərinin bağlanması gözlədi.

Pyer daha üzünü kənara çevirib, gözlərini yumaya bilmədi. Bu beşinci güllələnməkdə onun və bütün dəstənin marağı və həyəcanı ən yüksək bir nöqtəyə çatmışdı. Beşinci əsir də o biriləri kimi sakit görüñürdü, xalatına bürünüb, yalnız ayağının biri ilə o birisini qaşıyırıdı.

Gözlərini bağlayanda o, özü boynunun ardını kəsən düyüni düzəldti. Onu qanlı dirəyə dayadıqda isə geriyə əyildi və belə bir vəziyyətdə özünü narahat hiss etdiyi üçün düzəldi, ayaqlarını bərabərəldirdi və rahatca dirəyə söykədi. Pyer ondan gözünü çəkmir, on kiçik bir hərəkətini də gözdən qaçırmırıdı.

Deyəsən, komanda səsi eşidildi, deyəsən, komandanın sonra 8 silahdan atəş açıldı. Amma Pyer sonra nə qədər xatırlamaga çalışırsa, zoif bir gülla səsi olsun belə eşitdiyini xatırlaya bilmədi. Pyer ancaq onu gördü ki, kəndirlə bağlanmış fəhlə nədənsə birdən boşaldı, iki yerdən qan ləkəsi göründü, bədənin ağırlığından kəndirlər açıldı və fəhlə qeyri-təbii bir halda başını əydi, qızını bükdü və oturdu. Pyer dirəyə tərəf yürüdü. Ona heç kəs mane olmadı. Qorxmuş və bənizləri ağarmış adamlar fəhlənin ətrafında nə isə edirdilər. Kəndiri açan qoca, bıgli fransızın alt çənəsi əsirdi. Fəhlənin meyiti yerə düşdü. Əsgərlər yönəmsiz və tələsik bir hərəkətlə onu dirəyin o tərəfinə sürüyüb xəndəyə itələməyə başladılar.

Görünür ki, hamı canı olduğunu yəqin bilir və öz cinayətinin izini tez silib, yox etməyə çalışırıdı.

Pyer xəndəyə baxıb gördü ki, uzanan fəhlənin dizləri yuxarıya, başına tərəf oyılmışdır, bir çiniyi o birindən hündürdür. Hündür çiniyi əsəbi və müntəzəm haldə enib-qalxırıdı. Lakin bellərlə atılan torpaq onun bütün bədənini örtürdü. Əsgərlərdən biri açıqlı, qəzəblı və əsəbi halda Pyerin üstüne çığırıb, geri qayıtmamasını əmr etdi. Amma Pyer onun sözünü başa düşmədi və dirəyin yanında dayandı, onu heç kəs oradan qovmadı.

Xəndək ağızınadək torpaqla dolduqdan sonra komanda səsi eşidildi. Pyeri öz yerinə apardılar, diroyin hər iki tərəfində səra ilə dayanan fransız əsgərləri dönüb, müntəzəm addımlarla diroyin yanından keçidərlər. Böyükler gəlib yanlarından keçəndə, dairənin ortasında dayanan 24 nəfər nişançı boşaldılmış silahları ilə yürüüb öz yerlərində dayandılar.

İndi Pyer mənasız gözləri ilə dairədən cüt-cüt çıxıb öz yerlərini tutan nişançılara baxırdı. Birindən başqa, hamı böyüklərə qoşuldular. Sifoti ölü kimi ağarmış cavan əsgər hələ də atəş açdığı yerdə, xəndəyin qabağında dayanmışdı, onun kiveri daha oyılmış, silahı sallanmışdı. Yıxılmaqda olan bədənini saxlamaq üçün o, keflı adamlar kimi səntrəyə-səntrəyə irəliyə və geriyə bir neçə addım atdı. Köhnə bir əsgər olan kiçik zabit sıradan yürüüb, cavan əsgərin ciyindən tutdu və çəkib bölüyə apardı. Toplaşan ruslar və fransızlar dağılmağa başladılar. Hamı başını aşağı salıb dinməzcə gedirdi.

Fransızlardan biri.

— *Ca leur apprendra à incendier!*¹, — dedi. Pyer bu sözləri deyən adama tərəf baxdı, bu, gördüklerindən bir təselli almaq istəyən əsgər idi, lakin o, təselli tapa bilmirdi. Başlığı sözü yarımcıq qoyub, əlini yellədi və çıxıb getdi.

XII

Edamdan sonra Pyeri o biri dustaqlardan ayırib, qarət edilmiş və murdarlanmış kilsədə tək saxladılar.

Axşam çəngi keşikçi kiçik zabit iki əsgərlə kilsəyə gəlib, Pyerə xəbər verdi ki, onun təqsirində keçiblər və indi o, hərbi əsirlərin barakına getməlidir. Onun nə dediyini başa düşməyən Pyer ayaga durdu və əsgərlərə qoşulub getdi. Onu çölün başında, yanmış taxta-şalbandan qayırılmış anbarların yanına gətirib, onlardan birinə saldılar. Qaranlıqda Pyeri iyirmiyə qədər müxtəlif adam əhatə etdi. Pyer onlara baxıb və bu adamların kim olduğunu, nə üçün buraya gəldiklərini və ondan nə istədiklərini anlaya bilmirdi. O, bu adamların dediyi sözləri eşidirdi, amma onları başa düşmür və bir noticə çıxara bilmirdi, çünki deyilən sözlərin mənasını anlamırdı. Özü suallara cavab verirdi, amma ona kimin qulaq asıldı, verdiyi cavabların onlara necə təsir

¹ Bu, yanğın salanlara bir dərs olar.

edəcəyini dərk edə bilmirdi. Pyer adamların üzünə və duruşuna baxırdı, hamısı ona eyni şəkildə mənasız görünürdü.

Adamların istəməyə-istəməyə icra etdikləri o dəhşətli güllələmə səhnəsini görən dəqiqədən elə bil ki, Pyerin qəlbində əsas bir tel, üzərində sanki hər şeyin qərar tutub, canlı göründüyü tel qırılmış və tel qırılanın sonra isə elə bil, hər şey mənasız zibil yığını kimi tökü-lüb qalmışdı. Özü başa düşməsə də, onun qəlbində dünyanın düzgün quruluşuna, bəşəriyyətə, öz qəlbinə və Allaha olan inam məhv olmuşdu. Pyerdə əvvəllər də belə hissələr olmuşdu, lakin heç bir vaxt bu hissələr indiki kimi qüvvətli olmamışdı. Əvvəllər Pyerin ağlına belə şübhələr gələndə, bu şübhələrin mənbəyini öz günahlarında axtarırdı. Pyer öz qəlbinin dərinliklərində hiss edirdi ki, bu fikirlərdən və şübhələrdən xilas olmaq onun özündən asılıdır. İndi isə o, hiss edirdi ki, dünyanın onun gözündən düşməsinə və mənasız bir xarabazara çevriləsinə səbəb onun öz günahları deyildir. O hiss edirdi ki, bir də yenidən həyata inanmaq onun ixtiyarında deyildir.

Qaranlıqda adamlar onun başına yığışmışdılar. Görünür ki, onları nə isə çox maraqlandırırdı. Ona nə isə danışdılar, ondan nə isə soruştular, sonra hara isə apardılar, nəhayət, onu anbarın bir bucağına götürdilər, buradakı adamlar yerböyerdən danışır və gülüşürdülər.

Anbarın o biri bucağında biri deyirdi:

– Qardaşlar, həmin şahzadə, hansı ki (o, hansı ki, sözünü xüsusi bir ifadə ilə tələffüz edirdi)...

Divar dibində küləş üstündə hərəkətsiz və dinməz oturan Pyer gözlərini gah açır, gah da yumurdu. Bu dəfə də gözünü yumanda Pyer öz sadəliyilə insanı dəhşətə götürən fəhlənin simasını və öz narahatlıqları ilə ondan daha dəhşətli görünən məcburi qatillərin simasını qarşısında gördü. O, yenə də gözlərini açdı və mənasız nəzərlərə qaranlıqda öz ətrafına baxmağa başladı.

Yanında kiçik bir adam büzüşüb oturmuşdu. Onun varlığını Pyer əvvəlcə tünd tər qoxusundan hiss etdi, hər tərəfəndə ondan tər iyı qalxırdı. Bu adam qaranlıqda ayaqları ilə nə isə edirdi, Pyer onun üzünü görməsə də, bu adamin aramsız olaraq ona baxdığını hiss etdi. Qaranlıqda diqqətlə baxdıqda Pyer onun ayaqlarını soyunduğu anladı. Pyer onun ayaqlarını necə soyunması ilə maraqlandı.

Bir ayağına sarılmış vişi açıldıqdan sonra onu səliqə ilə sariyib, Pyero baxa-baxa o biri ayağına keçdi. Bir əlində viş, o biri əli ilə ikinci ayağının vişini açmağa başladı. Beləcə, səliqə ilə, bir-birini təqib

edən səmərəli, cəld və sürətli hərəkətlərə ayaqlarını soyunandan sonra o, ayaqqabılarını başının üstündə vurulmuş payacıqlardan asdı, sonra biçağını çıxarıb, nəyi isə kəsdi, biçağı qatlayıb, başının altına qoydu və rahat oturub, qaldırılmış dizlərini hər iki əli ilə qucaqladı, gözlərini Pyero zillədi. Pyer onun bu sakit və söylə hərəkətlərində, səliqəli bucağında, hətta onun qoxusunda bir momnuniyyət, toskinlik, mülayimlik hiss etdi və gözlərini çəkmədən ona baxdı.

– Ağa, siz çoxmu cətiyac görmüsünüz? – deyə kiçik adam birdən soruşdu. Onun xoş səsində elə bir nəvazış və sadəlik vardı ki, Pyer ona cavab vermək istədi, lakin çənəsi əsdi, gözlərinin yaşırdığını hiss etdi. Kiçik adam Pyero öz kədərini ifadə etməyə imkan vermədən, tez eyni xoş bir səslə danışmağa başladı.

Qoca rus arvadları kimi incə, xoş bir nəvazışla:

– Eh, laçınım, qəm yəmə, – dedi. – Qəm yəmə, əzizim, bir saat səbr yüz il ömrə bərabərdir! Belədir, əzizim! Allaha şükür, dolanıraq burada, dəyib-dəlaşan yoxdur. Bunlar da adamdırlar, pisi də var, yaxşısı da var, – deyə kiçik adam cəld bir hərəkətlə dizi üstə qalxıb, ayağı durdu və ösküre-ösküre hara isə getdi.

– Bax, ölmüş gəldi! – Pyer anbarın o biri başından eyni xoş səsi eşitdi. – Gəldi ölmüş, yadında qalıb! Yaxşı, yaxşı, bəsdir. – Əsgər üstünlə atılan balaca iti özündən uzaqlaşdırıb, yenə də öz yerinə qayıtdı və oturdu. Əlində cindira bükülü bir şey vardı, onu açıb:

– Alın, yeyin, ağa! – əsgər Pyero bir neçə bişmiş kartof verərək, yenə də bayaqqı lütfkar bir əda ilə danışmağa başladı. – Nahara şorba vermişdilər. Amma kartofun yeri yoxdur!

Pyer bütün günü bir şey yeməmişdi, kartofun iyi ona olduqca xoş gəldi. O, əsgərə təşəkkür edib, yeməyə başladı.

– Elə niyə bəs? – əsgər gülümüşüñə-gülümüşüñə kartofdan birini götürdü. – Bax, belə. – O yenə da qatlama biçağını çıxartdı, kartofu ovçunda tən ikiyə böldü, cindirdən duz götürüb səpdi və Pyero uzatdı.

– Kartofun yeri yoxdur, – deyə tökrər etdi. – Bax, belə yeginən. Pyero elə gəldi ki, ömründə bundan dadlı bir şey yeməyib.

– Yox, mən heç, yola gedərəm, – deyə Pyer cavab verdi, – axı onlar bu yazıqları niyə güllələdilər!.. Axırıncıñ iyirmicə yaşı vardi.

Kiçik adam:

– Sus, ss... – dedi. – Günahdır, günahdır... – deyə o, tez olavə etdi, sənki sözlər ağızında hazır dayanmışdı və qoşıldən ağızından çıxırdı.

— Axı, ağa, necə oldu ki, siz Moskvada qaldınız? — deyə o, sözünü davam etdi.

— Mən onların belə tez gələcəyini güman etmirdim. Birdən gəldilər, çıxa bilməyib qaldım, — deyə Pyer cavab verdi.

— Bəs, laçınım, necə oldu ki, səni öz evində əsir tutdular?

— Yox, mən yanğına baxmağa getmişdim, məni orada tutub, yanğınlı salan adı ilə mühakimə etdilər.

— Məhkəmə olan yerdə ədalətsizlik olar, — deyə kiçik adam nöticə çıxartdı.

Pyer axırıncı kartofu çeynəyə-çeynəyə soruşdu:

— Bəs sən çoxdan buradasan?

— Mənmi? Məni keçən bazar Moskvada hospitaldan çıxardılar.

— Sən kimsən, əsgərsənmi?

— Apşeron alayının əsgərlərindənəm. Qızdırmadan ölürdüm. Bizi heç bir şey deməmişdilər. Bizimkilərdən iyirmi nəfərəcən yatırıldı. Heç ağılmıza da gəlmirdi, güman eləmirdik.

— Darixısanmı burada? — deyə Pyer soruşdu.

— Bəs darixmırammı, laçınım. Mənim adım Platondur, bizə Karatayevlər deyirlər, — deyə o, ehtimal ki, Pyer üçün onu çağırmaq asan olsun deyə əlavə etdi. — Əsgərlikdə mənə laçın deyərdilər. Necə darixmayım, laçınım! Moskva şəhərlərin anasıdır. Ona baxanda adam darixmaz mı? Qocalar deyərdilər ki, qurd kələmi içindən yeyər, amma özü kələmdən qabaq məhv olar, — deyə o, cəld əlavə etdi.

— Necə, onu sən necə dedin? — deyə Pyer soruşdu.

— Mənmi? — deyə Karatayev soruşdu. — Mən öz ağımlıla yox, Allahın hökmü ilə danışırıam, deyə o dediyini təkrar etdiyini güman edərək cavab verdi və dərhal davam edib dedi: — Ağa, sizin yəqin ki, torpağınız da var, eviniz də var, hə? Deməli, hər bir dostgahınız yerindədir? Arvadınız da varmı? Qocalar — ata-ananız sağdırılmı? — Qaranlıqlıda Pyer onu görmürdü, amma hiss edirdi ki, bu sözləri sorşarkən əsgərin dodaqları nəvazişkar bir təbəssümlə bütüşür. O sənki Pyerin ata-anası, xüsusən anası olmamasına kədərləndirdi.

— Arvad məsləhət üçün, qayınana hörmət üçündür, amma adama doğma anadan əziz adam yoxdur! — deyib soruşdu: — Bəs oğul-uşaq necə? — Pyerin yox cavabı onu, elə bil yənə kədərləndirdi. O, cəld əlavə etdi: — Eybi yoxdur, cavansınız, Allah kərimdir, olar. Təki sağlam və dinclik olsun...

— Bundan sonra nə olur olsun, — deyə Pyer ixtiyarsız olaraq cavab verdi.

— Eh, əzizim, — deyə Platon etiraz etdi. — Dilənçi torbasından və bir de höbsxanadan heç vaxt boyun qaçırmır. — O, yerini rahatladı, öskürdü və uzun bir hekayo başlayacaqmış kimi dedi: — Əziz dostum, mən o zaman hələ evdə idim. Varlı güzoranımız, çoxlu torpağımız vardi, kəndlilər yaxşı dolanırdılar, bizim evimiz də, Allaha şükür, heç bir şeydən korluq çəkmirdi. Atam bir biçənəyi yeddi dəfə çalırdı. Yaxşıca dolanırdıq. Əsl xristianlar idik. Amma iş elə düşdü ki... — deyə Platon Karatayev uzun bir ohvalat nağıl etməyə başladı. Odun üçün özgə meşəsinə getdiyindən, gözötçiyə rast gəldiyindən, tutulub döyüldüyündən, mühakimə edildiyindən və əsgərliyə verildiyindən danışdı. — Bilirsənmi nə oldu, laçınım, — deyə o, təbəssümən dəyişən səsile sözünü davam etdi, — biz müsibət hesab elədik, amma xoşbəxtlik oldu! Əgər mənim günahım olmasayı, gərək qardaşım əsgər gedəydi. Kiçik qardaşım isə beş baş uşağı var idi, mənim isə indi evdə birçə arvadım qalıb. Bir qızım vardi, hələ əsgərliyə getməmişdən Allah əlimdən aldı. Sənə bir söz deyim, icaza alıb evə gəlməmişim, gördüm əvvəlkindən də yaxşı yaşayırlar, həyat mal-qara ilə dolu, arvadlar evdə, iki qardaşım qazancı dalınca getmişdi. Ancaq kiçik qardaşım Mixaylo evdə idi. Atam deyirdi ki, uşaqların hamısı bərabərdir, barmağın hansını kəssən ağrıdar. O vaxt Platonu aparmasayırlar, Mixaylo getməli idi. İnanırsanmı, atam hamimizi çağırıb müqəddəs surotin qabağında saxladı. Mixaylo, dedi, bəri göl, Platonun ayağına düş, təzim elə, sən də arvad, siz də novolorim, təzim edin. Başa düşdünümüzü! — dedi. — Belədir, əziz dostum. Baş ki oldu, dərdi də olacaq. Amma biz hələ deyirik ki, bu yaxşı deyil, bu gözəl deyil. Əzizim, insanın baxtı balıq toru kimidir, suya atırsan dolur, çəkirən bomboş. Belədir. Platon küləşin üstündə yerini dəyişirdi.

Bir qədər susduqdan sonra Platon qalxdı.

— Deyəsən, yatmaq istəyirsin? — O, cəld xəç vurub, bu sözləri deməyə başladı:

— İlahi, İsa Məsih, müqəddəs Nikola, Frola və Lavra, İlahi İsa Məsih, müqəddəs Nikola! Frola və Lavra! İlahi İsa Məsih, — bizo rohm elə, bələdan xilas elə! — deyə Platon yero səcədə etdi, qalxdı, köksünü öbürdü və öz küləşinin üstündə oturdu. — Belədir ha. İlahi, daş kimi yatırt, kalac kimi qaldır, — deyə o, uzandı və şinelini üstüne çökdü.

— O hansı dua idi sən oxuyurdun? — deyə Pyer ondan soruşdu:

— Hə? — deyə Platon sösləndi (o, deyəsən, yuxuya getmişdi). — Nə oxuyurdum? Allaha dua edirdim. Məgər sən dua eləmirsin?

— Yox, mən də dua edirəm, — deyə Pyer cavab verdi. — O nə idi sən deyirdin: Frola və Lavra?

— Bəs necə, — deyə Platon cəld cavab verdi, — at bayramıdır. Heyvanlara da gərək adəmin rəhmi gölsin. Görürsənmi, ölmüş necə büzüşüb. Köpəyin qızı qızımız, — deyə Platon ayaqlarının yanındakı iti əlilə yoxladı, yenə də əcəvriildi və dərhal yuxuya getdi.

Bayırda uzaqdan, haradansa ağlamaq və çıçırtı səsi gəlirdi, anbarın yarıqlarından işıq görünürdü, anbarın içi isə sakit və qaranlıq ilü. Pyer xeyli müddət yata bilmədi, gözləri açıq halda qaranlıqda öz yerində uzandi, yanında uzanan Platonun müntəzəm xorultusuna qulaq asdı və hiss etdi ki, bir az əvvəl dağlımış dünya indi qəlbində yeni bir gözəlliliklə, yeni və sarsılmaz əsaslar üzərində canlanmağa başlayır.

XIII

Pyerin düşdürüyü və dörd həftə yaşadığı anbarda 23 nəfər əsir əsgər, üç zabit və iki məmər vardi.

Bu adamlar sonralar Pyerin təsəvvüründə dumanlı bir şəkildə qalmışdı Platon Karatayev isə Pyerin qəlbində ən qüvvətli və əziz bir xatır kimi, bütün rus xasiyyətini təmsil edən mərhəmətli, müləyim və kamil bir varlıq kimi həmişəlik olaraq yaşıdı. O biri gün səhər tezdən Pyer öz qonşusunu görəndə ilk dəfə hiss etdiyi müləyimlik — kamillik təsiri tamamilə təsdiq olundu. Fransız şineli geyib, belini kəndirlə bağlamış, başına furajka, ayağına çarlıq geymiş Platonun bütün bədəni girdə idi. Başı tamamilə girdə, kürəkləri, döşü, ciyinləri, hətta həmişə bir adamı qucaqlamaq istəyirmiş kimi tutduğu qolları da girdə idi, xoş təbossümlü və böyük incə qonur gözləri də girdə idi.

Köhnə bir əsgər kimi iştirak etdiyi hücumlardan danişmağına görə Platon Karatayevin 50-dən çox yaşı olmalı idi. Neçə yaşı olduğunu o, özü bilmirdi və heç cürə təyin edə bilmirdi, amma ağappaq və möhkəm dişlərinin hamısı sağ və yaxşı idi. Güləndə (o, çox vaxt gülərdi) dişləri iki yarımdən çoxlunda görünərdi. Saqqallında və saçlarında bir dənə də olsun aq tük yox idi, bütün bədənində bir gümrahlıq, xüsusi bir möhkəmlik və mətinlik görkəmi vardi.

Xırda girdə qırışılara baxmayaraq, üzündən məsumluq və gənclik yağırdı, səsi xoş və ahongdar idi. Lakin danişığının əsas xüs-

siyyəti onun töbiiliyi və səlisliyi idi. Görünür ki, danişağı və danişaga söz barədə heç bir vaxt düşünməzdi, buna görə də onun tələf-füzündəki sürət və düzgünlük də şübhəyə yol verməyən bir yəqinlik vardi.

Əsir düşdürüyü ilk günlərdə onun fiziki qüvvəti və hərəkəti elő idи ki, sanki o, yorğunluq və xəstəlik olduğunu başa düşmərdi. Hor gün səhər və axşam yatanda deyərdi: "İlahi, daş kimi yartı, kömbə kimi qaldır!"; səhərlər duranda həmişə ciyinlərini çökib deyərdi: "Uzandım büzüldüm, qalxdım silkindim". Doğrudan da, uzanar-uzanmaz daş kimi düşüb, dərhal yuxuya gedərdi, qalxıb silkələndikdə isə o saat, bir saniyə belə yubanmadan, uşaqlar yuxudan duranda oyuncağın atan kimi, bir iş görməyə başlardı. Əlindən hər iş gələrdi, çox yaxşı iş görməsə də, paltar tikər, taxta rondələr, çökəmə pinoyordu. O, həmişə məşğul olardı, ancaq gecələr çox sevdiyi səhbətə və mahniyə girisərdi. O, mahnını qulaq asan olduğunu bilən peşəkar mahni oxuyanlar kimi oxumazdı, ehtimal ki, oxumaq da onunçun uzanmaq və gəzmek kimi bir ehtiyac hali almışdı. Onun oxuduğu mahnilərin səsi həmişə qadın səsi kimi ince, zərif və kədərli olardı, oxuduğu zaman siması ciddi bir şəkil alardı.

Əsir düşdükde və saç-saqqa basıldıqda, o, görünür, hər cür yabançı və əsgərə məxsus şeyi özündən kənar edib, əvvəlki kəndlə, xalq təbiətinə qayıtmışdı.

O, tez-tez deyərdi ki, əsgərin məzuniyyətə çıxmazı tumandan köynək geymək kimi bir şeydir. Öz əsgərlik günlərindən könülsüz danişardı, lakin şikayət etməzdə və tez-tez tokrar edərdi ki, bütün əsgəri xidmət zamanı bir dəfə də olsun döyülməmişdir. Danişanda o, əksəriyyətə öz köhnə, ehtimal ki, əziz "xristian", özünün dediyi kimi, kəndlə möişəti xatırılardan danişardı. Danişlığı zaman çox-çox işlətdiyi məsəllər, əsgərlərin işlətdiyi ədəbsiz və əyləndirici məsəllərdən deyildi. Bu məsəllər xalq kəlamlarından ibarət idi, ayrı-ayrılıqda götürdükdə bu sözlər mənasız görünürdü, amma yerində deyildikdə onlar dərin mənalı həkimənə sözlər kimi söslənirdi.

Cox vaxt o, əvvəl danişığının tamamilə ziddinə sözlər danişardı, lakin onun sözləri həmişə ədalətli sözlər olardı. O danişmağı çox sevərdi və nitqini atalar sözlərlə bəzəyərək gözəl və nəvazişli bir dillə danişardı, Pyero elő golərdi ki, o, bu sözləri özündən qondarır, lakin onun səhbətinin əsas möziyyəti orasında idi ki, orada on sadə

hadisələr, hətta bəzən Pyerin görüb, fikir vermədiyi şeylər təntənəli bir gözəllik kəsb edirdi. O, əsgərlərdən birinin axşamlar danişdiyi (eyni) nağılları sevərdi, amma on çox sevdiyi şey canlı hayat haqqında səhbətlər idi. Belə səhbətlərə qulaq asanda o, nəşə ilə gülüm-sünər, səhbətə qoşular, sual verər və beləliklə də, danişilan şeyin gözəlliyyini özünə aydınlaşdırmağa çalışardı. Pyerin başa düşdüyü ünsiyyətdən, dostluqdan və məhəbbətdən Karatayev məhrum idı, lakin o, həyatda rast gəldiyi hər bir adamı, həm də məşhur bir adamı yox, gözünün qabağında olan hər adamı sevir və hamı ilə mehriban dolanırıdı. O, öz itini, yoldaşlarını, fransızları, qonşusu Pyeri sevirdi, amma Pyer hiss edirdi ki, bütün nəvazişlərinə və xoş rəftarına (bu rəftarı ilə Karatayev Pyerin mənəvi aləmini ixtiyarsız olaraq qiymətləndirirdi) baxmayaraq, o, Pyerdən ayrılmamasına bir dəqiqlik belə olsun heyflənməzdi. Pyer də Karatayevə münasibətdə belə bir hiss ilə yaşamağa başladı.

Platon Karatayev qalan əsirlərin hamısı üçün on adı bir əsgər idi. Onu laçın və ya Platoşa deyə çağırır, mehribanlıqla əylənir, qulluga göndərirdilər. Lakin Pyerin təsəvvüründə Karatayev birinci gecə olduğu kimi, sadəlik və həqiqət ruhunun əlçatmaz, kamil və əbədi timsali olaraq yaşamaqda idi və həmişə də belə yaşayacaqdı.

Platon Karatayev öz duasından başqa əzbərdən heç bir şey bilmirdi. O danişmağa başlayanda sanki öz sözünü nə ilə qurtaracağını bilmirdi.

Bəzən Pyer onun danişığındakı mənadan heyrətə gəlib, bir cümləni təkrar etməsini xahiş etdikdə Platon bir dəqiqlik əvvəl dediyi sözləri xatırlaya bilməzdi. O cür də Platon öz sevimli mahnisını da sözlə söyləyə bilməzdi. Mahnida deyildirdi: "Canım, ciyərim, tabım qalmayıb", sözlə dedikdə bunlardan heç bir mənə çıxmırıldı. O oxuduğu sözləri ayrılıqda götürdükdə sözlərin mənasını başa düşmürü və düşə də bilməzdi. Onun hər bir sözü və hər bir hərəkəti ona məlum olan bir fəaliyyətin, yəni onun həyatının təzahürü idi. Lakin onun təsəvvüründə, onun şəxsi həyatının ayrılıqda heç bir mənəsi yox idi. Bu həyat ancaq onun daim hiss etdiyi küllün bir hissəciyi kimi mənaya malik idi. Çiçək atır saçlığı kimi, onun da varlığından söz və hərəkət eləcə müntəzəm, zəruri və təbii bir şey kimi ayrıldı. Ayrılıqda götürülmüş sözün və hərəkətin o, nə qiymətini anlaya bilirdi, nə də mənasını.

Knyaz qızı Marya Nikolaydan aldığı məktubdan qardaşının Rostovgillə bir yerdə Yaroslavlda olduğunu öyrəndikdən sonra, bibisinin mane olmasına baxmayaraq, dərhal getməyə hazırlaşdı, həm də tek yox, öz qardaşı oğlu ilə. O getməyin çətinmi, asanmı, mümkünmü və ya qeyri-mümkünmü olduğunu soruşmur və bilmək də istəmirdi. Onun vəzifəsi yalnız, bəlkə də, can verən qardaşının yanında olmaq deyildi, həm də oğlunu qardaşına çatdırmaq üçün əlindən gələni etmək idi. Odur ki, yola düşməyə hazırlaşdı. Andreyin öz barəsində şəxsən xəber verməməsi knyaz qızı Maryaya Andreyin çox zəif olub yazı yaza bilməməsilə, ya da Andreyin bu uzaq yolu Marya üçün və öz oğlu üçün çox ağır və təhlükəli hesab etməsi ilə izah edirdi.

Knyaz qızı Marya bir neçə günə yola hazırlaşdı. Maryanın miniyi böyük bir knyaz karetindən (həmin karet ilə Marya Voronejə gəlmişdi), briçkadan və arabadan ibarət idi. Marya ilə bərabər m-lle Bourienne, Nikoluşka müreibbisi ilə, qoca dayə, üç qız, Tixon, cavan xidmətçi və bibisinin ona qoşduğu xidmətçi gedirdi.

Moskvaya adı yolla getmək barədə düşünmək belə olmazdı, buna görə də Maryanın gedəcəyi kəsmə Lipetsk, Ryazan, Vladimir və Şuy yolu çox uzun, hər yerdə poçt atları olmadığı üçün çox ağır, Ryazan ətrafında isə (deyildiyinə görə) fransızlar göründüyü üçün, hətta qorxulu idi də.

Bu çətin səfər zamanı m-lle Bourienne, Desal və xanım qız Maryanın xidmətçisi onun mənəvi möhkəmliyinə və diribaşlılığını təəccüb edirdilər. O, hamidan gec yatır, hamidan tez qalxırıdı, heç bir çətinlik onu dayandırıra bilmirdi. Onun fəallığı və enerjisi yol yoldaşlarını da ruhlandırdığı üçün, ikinci həftənin axırında onlar Yaroslavlə yaxınlaşdırılar.

Voronejdə keçirdiyi son vaxtlarda knyaz qızı Marya həyatının on xoşbəxt günlərini yaşamışdı. Rostova məhəbbəti dəha ona əzab vermir və onu təşvila salmırıdı. Bu məhəbbər onun bütün qəlbini doldurmuş, onun ayrılmaz bir hissəsi olmuşdu, buna görə də o daha bu məhəbbətə qarşı mübarizə aparmırdı. Xanım qız Marya bunu heç bir vaxt aydın surətdə sözlə özünə etiraf etməsə də, son zamanlarda inanmışdı ki, o sevir və sevilir. Buna o, son dəfə Nikolayla görüşəndə tamamilə inanmışdı. Nikolay onun yanına gəlib qardaşının Rostovgildə olduğunu söyləmişdi. Nikolay bir sözlə belə olsun indi, yəni

knyaz Andrey sağladığı töqdir, Andreylə Nataşa arasındaki əvvəlki əlaqənin bərpa edilə biləcəyi barədə işaro etməmişdi. Lakin knyaz qızı Marya Nikolayın simasından görürdü ki, o, bunu bilir və bu barədə düşünür. Buna baxmayaraq, Nikolayın Maryaya olan chtiyatlı, incə və aşiqanı əlaqəsi nəinki dəyişməmişdi, hətta adama elə gəlirdi ki, Nikolay sevinir, o sevinir ki, indi knyaz qızı Marya ilə öz arasında əmələ gələn qohumluq ona öz dostluğunu, məhəbbətini daha sərbəst ifadə etməyə imkan verəcəkdir. Marya da bəzən belə düşünürdü. Knyaz qızı Marya həyatda ilk və son dəfə sevdiyini biliirdi və hiss edirdi ki, onu da sevirlər, bu barədə o, xoşbəxt və arxayıñ idi.

Lakin qəlbinin bir hissəsini əhatə edən bu xoşbəxtlik nəinki qardaşının müsibətinin bütün qüvvətiñ hiss etməsinə mane olmurdu, hətta, əksinə, bu mənəvi arxayınlıq ona tamamilə qardaşı ilə məşgül olmağa daha çox imkan verirdi. Voronejdən çıxdığı ilk dəqiqələrdə bu hissəyət o qədər qüvvətli idi ki, onu müşayiət edən adamlar əzab-keş və həyəcanlı üzünə baxanda yəqin edirdilər ki, knyaz qızı yolda xəstələnəcəkdir, lakin xanım qız Maryanın çox diribaşlıqla dəf etdiyi yol qayğı və çətinlikləri onu müvəqqəti olaraq dərddən xilas edir və ona qüvvət verirdi.

Həmişə səfər zamanı olduğu kimi, knyaz qızı Marya da əsas məqsədi yaddan çıxarıb, təkçə səfər haqqında düşünürdü. Lakin Yaroslavla yaxınlaşdıqda, Maryanın həyəcanı son həddində çatdı, cənki onu gözlöyən şey daha uzaqda deyil, lap yaxında idi, bu gün axşam onunla üz-üzə gələcəkdi.

Rostovgilin Yaroslavlda harada düşdüklerini, knyaz Andreyin nə vəziyyətdə olduğunu öyrənmək üçün qabaqcadan şəhərə göndərilmiş xidmətçi şəhər qapısı yanında şəhərə girən böyük karetə rast gəldi. Kartin pəncərəsindən boylanan knyaz qızının qorxunc, ağarmış sıfətini gördükde xidmətçinin canına qorxu düşdü. O dedi:

— Möhtərom xanım, hamisini öyrəndim. Rostovgil meydanda tacir Bronikovun evində düşüb'lər. Uzaqda deyil, lap Volqanın sahilindədir.

Knyaz qızı Marya qorxmuş və sual edici gözlərile onun üzünü baxdı, xidmətçinin əsas sualı, yəni qardaşının nə halda olması sualına nə üçün cavab vermədiyini başa düşə bilmədi. M-lle Bourienne Maryanın əvəzinə soruşdu:

— Knyaz necədir?

— O cənab da onlarla bir evdə düşüb.

Knyaz qızı: "Deməli, sağıdır" — deyə düşündü və sakitcə "Həl necədir?" — deyə soruşdu.

— Deyirlər ki, yenə əvvəlki kimidir.

"Əvvəlki kimidir" sözünün artıq nə demək olduğunu knyaz qızı soruşmadı və qarşısında oturub, şəhərə baxaraq sevinən yeddi yaşı Nikoluşkaya ötəri, duyulmaz bir nozə saldı və bir də başını qaldırmadı. Ağır karet gurultu ilə, silkələnə-silikələnə gedib bir yerdə dayandı. Qatlama ayaqaltılar soslöndi.

Qapılar açıldı. Sol tərəf su — böyük bir çay, sağ tərəf isə eyvan idi. Eyvanda adamlar, xidmətçilər görünürdü. Böyük qara höruklü qırımızıyanaq bir qız (bu qız Sonya idi) Maryanın güman etdiyi kimi, hiyləgərcəsinə, mənfur bir təbəssümələ gülümsünürdü. Knyaz qızı pillə ilə tez yuxariya qalxdı. Hiyləgərcəsinə gülümşəyən qız: — buraya, buraya! — dedi, knyaz qızı Marya dəhlizdə şərq simalı qoca bir qadına rast gəldi, qadın həyəcanlı bir ifadə ilə cəld knyaz qızına tərəf gəlirdi. Bu qadın qoca qrafınıya idi. O, knyaz qızı Maryanı qucaqlayıb öpməyə başladı:

— Mon enfant! je vous aime et vous connais depuis longtemps!

Cox həyəcanlı olmasına baxmayaraq, xanım qız Marya bu qadının qrafını olduğunu anladı və ona bir neçə söz deməli olduğunu düşündü. Özü də fərqinə vərmədan, özüne müraciət edilən bir əda ilə fransızca bir neçə lütfkar söz söylədi və qardaşının halını soruşdu.

— Həkim deyir ki, qorxusu yoxdur, — deyə qrafınıya cavab verdi, lakin bu sözləri deyərkən köksünü ötürüb gözlərini yuxarıya qaldırdı. Bu hərəkətdəki ifadə onun dediyi sözlərin ziddinə idi.

— O, haradadır? Onu görmək olarmı, olarmı? — deyə knyaz qızı soruşdu.

— Bu saat, xanım qız, bu saat, əzizim. Bu, onun oğludurmu? — qrafınıya Desal ilə içəriyə girən Nikoluşkaya üzünü tutdu. — Hamımız yerləşərik, ev böyükdür. Ah, nə gözəl uşaqdır!

Qrafınıya knyaz qızını qonaq otağına apardı. Sonya m-lle Bourienne ilə söhbət edirdi. Qrafınıya uşağı oxşayırıdı. Qoca qraf otağa girib xanım qız Marya ilə görüşdü. Marya onu axırıncı dəfə görəndən bəri qoca qraf çox dəyişmişdi. O zaman qraf gümrah, nəşoli, özüne güvənən bir qoca idi, indi isə zavallı və unudulmuş bir adama oxşayırıdı. Marya ilə danişdıqda o, aramsız surətdə otrafına baxır və elə bil ki, düzmü hərəkət edib-ətmədiyini soruştıraq istoyırdı. Moskva və onun

¹ Monim balam, mən sizi sevirom və çoxdan təməyiram.

malikanəsi dağlıandan sonra var-yoxunu itirən qraf, ehtimal ki, artıq qədir-qiyəmtəndən düşüb həyatda yeri olmadığını hiss edirdi.

Ancaq tezliklə qardaşını görməyi arzu etməsinə və qardaşını görməyi arzu etdiyi bir zamanda onu başqa şəyə məşğul edib, hiyləgərcəsinə qardaşı oğlunu təriflədikləri üçün pərt olmasına baxmayaraq, knyaz qızı ətrafında baş verən hər şeyi görür və daxil olduğu bu yeni aləmin qaydalarına tabe olmağa bir zərurət hiss edirdi. O, bütün bunların zəruri olduğunu bilir və nə qədər çətin olsa da düzürdü.

Qraf Sonyani təqdim edib:

– Bu monim qardaşım qızıdır, xanım qız, siz onu tanımışınız mı?

Marya Sonyaya tərəf döndü və bu qızın qarşı qəlbində coşmaqdə olan düşmənçilik hissini söndürməyə çalışaraq, onu öpdü, lakin bütün ətrafindakı adamların əhvali-ruhiyyəsi onun qəlbindəki hissələrdən çox uzaq olduğu üçün knyaz qızı özünü yaxşı hiss etmirdi.

Knyaz qızı hamiya müraciət edərək bir de:

– O, haradadır? – deyə soruşdu.

– O, aşağıdadır, Nataşa onun yanındadır, – deyə Sonya qızara-qızara cavab verdi. – Xəbər bilməyə gediblər. Məncə, xanım qız, siz yorulmusunuz?

Hirsindən Maryanın gözləri yaşırdı. O, üzünü o tərəfə döndərib, yenə də qrafinyadan Andreyin yanına necə getməyi soruşturma istəyirdi ki, qapıda yüngül, cəld və elə bil nəşəli addim səsləri eşidildi. Marya dönüb baxdı və az qala yüyüre-yüyüre içəri girən Nataşanı gördü. Bu Nataşa keçmişdə, Moskvada rast gəldiyi zaman xoşuna gelməyən Nataşa idi.

Amma Marya hələ Nataşanın üzünə baxmamışdı ki, onun səmimi müsibət yoldaşı olduğunu və buna görə də dostu olduğunu başa düşdü. Marya özünü onun üstünə atdı, qucaqladı və başını ciyinə qoyub ağlamağa başladı.

Knyaz Andreyin başı üzərində oturan Nataşa Maryanın gəldiyini eşidən kimi sakitcə otaqqdan çıxıb, knyaz qızının zənn etdiyi kimi cəld və sanki nəşəli addimlarla onun yanına yüyürdü.

Nataşa otağa girəndə onun höyeçanlı simasında ancaq bircə ifadə vardi – Andreyə, bacısına, sevdiyi adama yaxın olan hər şeyə məhəbbət. Ucsuz-bucaqsız bir məhəbbət ifadəsi, başqalarının halına yanaq, onlara kömək etmək üçün özünü qurban vermək arzusu, ehtiraslı bir arzu ifadəsi. Görünürdü ki, bu dəqiqə Nataşanın qəlbində özü haqqında, özünün Andreyə münasibəti haqqında bir fikir belə olsun yox idi.

Həssas qız olan Marya Nataşanın üzünə baxan kimi bütün bunları anladı və başını onun ciyinə qoyub kədərlə və xoş bir hiss ilə ağladı.

Nataşa onu o biri otağa apara-apara:

– Mari, gedək, gedək onun yanına, – dedi.

Xanım qız Marya üzünü onun ciyinindən qaldırdı, gözlərini sildi və Nataşaya müraciət etdi. O hiss edirdi ki, Nataşadan hər şeyi öyrənəcək və başa düşəcək.

– Nə... – deyə suali başlıdı, lakin birdən dayandı. O hiss etdi ki, sözə nə soruşturma mümkündür, nə də cavab vermək. Nataşanın siması və gözəleri hər şeyi daha aydın və daha dərin ifadə etməli idi.

Nataşa ona baxır, amma elə bil ki, bildiklərini ona söyləməyə qorxur və tərəddüd edirdi. Ona elə gəlirdi ki, adamın ürəyinin dərinliklərinə nüfuz edən bu parlaq gözlərin qarşısında bütün həqiqəti, onun gördüyü kimi etiraf etməmək mümkün deyildir. Birdən Nataşanın dodağı əsdi, ağzının kənarında eybəcər qırışıklar əmələ gəldi, o hönkürüb ağlayaraq əllərile üzünü tutdu.

Knyaz qızı Marya hər şeyi başa düşdü.

Lakin o, hələ də ümidiyi itirməmişdi, odur ki, inanmadığı sözlərlə soruşdu:

– Onun yarası necədir? Ümumiyyətlə, nə vəziyyətdədir?

– Siz, siz... görərsiniz, – Nataşa ancaq bu sözləri deyə bəlli.

Ağlamaqlarını kəsmək və Andreyin yanına tamamilə sakit bir üzə girmək üçün onlar aşağıda, Andreyin otağının qabağında bir qədər oturdular.

Knyaz qızı Marya soruşturmağa başladı:

– Xəstəliyi necə davam edirdi? Coxdanmı hələ xarab olmuşdur? Bu nə zaman olmuşdur?

Nataşa dedi ki, ilk zamanlar qızdırması çox olduğu və əzab çəkdiyi üçün vəziyyəti qorxulu idi, amma Troitsada böhran keçdi, hökim qorxurdu ki, qanqrena olmasın. Lakin bu qorxu da keçdi. Yaroslavla gələndə yarası çirk verməyə başladı (Nataşa çirk vermə və sairo barədə hər şeyi bildirdi). Hökim dedi ki, çirk vermə düz yolla gedə bilər. Titrətmə-qızdırma başladı. Hökim dedi ki, bu çox təhlükəli deyildir.

– Lakin iki gün əvvəl, – deyə Nataşa davam etdi, – birdən bu başlandı... – Qız hönkürtüsünü saxladı. – Mən səbəbini bilmirəm, ancaq özünüz görəcəksiniz ki, nə hala düşüb.

– Zəifləyibmi? Ariqlayıbmi? – deyə Marya soruşdu.

– Yox, ondan da pis. Özünüz görərsiniz. Ax, Mari o, çox yaxşı adamdır, o yaşaya bilməyəcək, çünkü...

Nataşa adət etdiyi bir hərəkətlə Andreyin otağının qapısını açıb Maryanı özündən qabaq içəri saldıqda knyaz qızı Marya qəherləndiyini və indico hicqıracağını hiss etdi. Xeyli vaxtdan bəri hazırlanmasına və özünü sakit aparmağa çalışmasına baxmayaraq, o bilirdi ki, Andreyi görəndo göz yaşlarını saxlaya bilməyəcək.

Knyaz qızı Marya Nataşanın: Bu hadisə iki gün əvvəl başlandı sözlərlə nə dediyini başa düşürdü. O başa düşürdü ki, Andrey birdən yumşalmış, rəhmət gəlməsidir, bu isə ölüm əlamətidir. Marya qapıya yaxınlaşanda xəyalında Andryuşanın uşaqlıqdan ona tanış olan zərif, həlim və sevimli üzünü canlandırdı, Andryuşanın üzü çox nadir həllarda belə olduğu üçün bacısına həmişə çox təsir edirdi. Knyaz qızı bilirdi ki, Andrey də ona, atası ölümdən qabaq söylədiyi kimi sakit və həzin sözlər söyləyəcək, o, bu sözlərə dözməyib, hicqıraraq ağlayacaq. Lakin bu, tez-gec olmalı idi, ona görə də otağa girdi. Hicqırıq getdikcə onun boğazına yiğisirdi. Uzaqdan pis görən gözlərile knyaz qızı getdikcə Andreyi daha aydın görməyə başlayanda onun sıfetinin xələrini axtardı, budur, Andreyin üzünü gördü və gözü gözüne sataşdı.

Andrey əlində dələ dərisindən xalat, divanda uzanıb başını balışlara dayamışdı. O, ariq idi, rəngi sapsarı saralmışdı. Ariq, şəffafcasına ağ əlində yaylıq vardi, o biri əlinin barmaqlarını yavaş-yavaş tərpədib uzanmış zərif bişlərinə toxundururdu. Gözləri içəri girənlərə baxırdı.

Onun üzünü görən kimi və gözləri gözlərinə sataşan kimi xanım qız Marya birdən addımlarının sürətini azaltdı və birdən göz yaşlarının quruduğunu və hicqırığının kəsildiyini hiss etdi.

Andreyin üzünün ifadəsini və baxışlarını görən kimi Marya qorxdu və özünü müqəssir hiss etdi.

“Axı mənim taqsırim nədir?” – deyə özü-özündən soruşdu. – “Sənin taqsırin odur ki, yaşayırsan və canlılar haqqında düşünürsən, amma mən!” – deyə Andreyin soyuq və ciddi nəzərləri cavab verdi.

Andrey yavaş-yavaş bacısına və Nataşaya baxdıqca onun özündən kənara yox, bəlkə, öz içərisinə baxan dörin baxışlarında bir düşməncilik oxunurdu.

O, bacısı ilə, adəti üzrə, çox səmimi görüşüb öpüşdü.

– Xoş gördük, Mari, sən necə buraya gəlib çıxdın? – deyə Andrey səlis və baxışları kimi qərib bir səsən dilləndi. Əgər Andrey əsəbi bir

halda çıçırib-bağırsayıdı, knyaz qızı Marya onun indiki səsindən qorxduğundan daha az qorxardı.

– Nikoluşkam da gotirmisonmi? – Andrey cyni solis və aram bir səsən davam etdi, sanki nəyi isə xatırladı.

Knyaz qızı Marya öz sözlərinə heyrot edərək:

– İndi sohhətin necədir? – deyə soruşdu.

– Bunu, əzizim, həkimdən soruşmaq lazımdır, – deyə Andrey cavab verdi. Aydın görünürdü ki, o, mülayim danişmaq üçün özünü zorlayır. O, təkcə ağız ilə danişirdi (görünür, o heç də danişdığını barədə düşünürdü):

– Merci, chére amie, d' être venue¹.

Knyaz qızı Marya onun əlini sixdı. O, əlinin sixilmasından bir azca üz-gözünü qırışdırıldı. Andrey susur, bacısı isə nə deyəcəyini bilmirdi. Marya iki gün əvvəl Andreyin başına gələn işi anlayırdı. Andreyin sözlərində, səsində, xüsusən onun bu soyuq, həttə demək olar ki, düşməncəsinə baxışlarında canlı adamlar üçün çox qorxuncə olan bir türk-dünyaçı hiss edilməkdə idi. Görünür, o, canlı hayatı çox çətin başa düşürdü, lakin eyni zamanda hiss olunurdu ki, Andreyin bu canlı hayatı başa düşməməsinin səbəbi o deyildi ki, o, anlamaq qabiliyyətindən məhrum olmuşdu, bunun səbəbi o idi ki, Andrey canlı adamların başa düşmədiyi və başa düşə bilməyəcəyi başqa bir şeyi bilirdi və bu şey onun bütün varlığını möşğul etmişdi.

Andrey sükütu pozub:

– Gör, tale bizi necə qəribə bir şəkildə görüşdürüdü! – dedi və sonra Nataşanı göstərib: – Bu, həmişə mənə qulluq edir, – deyə əlavə etdi.

Knyaz qızı Marya qulaq asır, lakin Andreyin nə dediyini anlamırdı. Həssas və ince qəlblü knyaz Andrey, onu sevən və özü tərəfindən sevilən bir adam haqqında bu sözləri necə deyə bilərdi! Əgər onun fikri yaşamaq olsaydı, bu sözləri belə soyuq-təhqirəmiz bir tərzdə deməzdii. Əgər o, ölçəcəyini bilməsəydi, Nataşaya rəhmi golordi, onun yanında bu sözü danişmazdı! Bunu ancaq bir şəyə izah etmək olardı, deməli, onun üçün heç fərqi yox idi, cüntü onun qarşısında başqa, daha mühüm bir aləm açılmışdı.

Söhbət soyuq, əlaqəsiz idi, hər dəqiqə kəsilirdi.

Nataşa dedi:

¹ Əziz dostum, çox sağ ol ki, goldin.

— Marya Ryazan yolu ilə gəlib, — Andrey Nataşanın bacısını Mari deyə çağırmasının fərqli vərmədi. Nataşa isə knyaz Andreyin yanında onu belə çağırmasını ilk dəfə hiss etdi.

— Nə olsun ki? — deyə Andrey cavab verdi.

— Ona deyiblər ki, Moskva bütün yanıb, tamam yanıb, guya...

Nataşa dayandı, danışmaq olmazdı. Andrey, görünür, qulaq asmağa soy edirdi, amma bacarmırdı.

— Bəli, yanıb deyirlər, — deyə Andrey dilləndi, — çox heyf, — barmaqları ilə laübali bir tərzdə bişlarını düzəldən Andrey qabağın baxmağa başladı.

Birdən knyaz Andrey bacısının könlünü açmaq istəyirmiş kimi dedi:

— Mari, sən qraf Nikolayla görüşdünmü? O, buraya yazmışdı ki, sən onun çox xoşuna gəlmisən, — Andrey bu sözləri elə sadə və sakit bir şəkildə deyirdi ki, elə bil bu sözlərin canlı adamlar üçün olan mürəkkəb əhəmiyyətini dərk etmək iqtidarında deyildi. — Sən də onu sevə bilsəydin, çox yaxşı olardı... evlənərdiniz, — deyə Andrey çoxdan axtarıb, nəhayət, tapdığı sözü deməyə sevinmiş kimi tez olavə etdi. Knyaz qızı Marya onun sözlərini eşidirdi, lakin bu sözlərin Andreyin canlı həyatdan nə qədər uzaq olduğunu sübut etməkdən başqa heç bir mənası yox idi.

— Məndən danışmağa dəyərmi! — deyə Marya sakitcə cavab verib, Nataşaya baxdı. Nataşa onun baxışlarını hiss edir, lakin ona baxmırırdı. Yenə hamı susdu.

— Andre, sən Ni... — deyə birdən knyaz qızı Marya həyəcanlı bir səslə Andreyə müraciət etdi, — sən Nikoluşkanı görmək istəyirsənmi? O, həmişə səni xatırlayırdı.

Knyaz Andrey birinci dəfə olaraq xəfifcə gülümsündü, onun simasını çox yaxşı tanıyan knyaz qızı Marya dəhşətə gələrək anladı ki, bu gülümsemə nə şadlıq əlamətidir, nə də oğlu məhəbbət, bu ancaq knyaz qızı Mayanın onu özünə götürmək üçün işlətdiyi son vəsitəyə qarşı sakit və ince bir istehzadır.

— Bəli, Nikoluşka üçün çox şadam. O, salamatdırırmı?

* * *

Nikoluşkanı knyaz Andreyin yanına götürdilər, heç kəs ağlamağı üçün o da ağlamır, qorxa-qorxa atasına baxırdı. Knyaz Andrey onu öpdü və sanki ona nə deyəcəyini bilmədi.

Nikoluşkanı aparanda knyaz qızı Marya bir də qardaşına yaxınlaşıb, onu öpdü və daha özünü saxlaya bilməyib ağladı.

Andrey diqqətlə ona baxıb:

— Nikoluşka üçünmü ağlayırsan? — deyə soruşdu.

Knyaz qızı Marya ağlaya-ağlaya başını oyib “hə” deyə cavab verdi.

— Mari, sən İncili... bilirsinmi?.. — deyə Andrey soruşmaq istədi, amma birdən susdu.

— Nə deyirsən?

— Heç. Burada ağlama, — deyə Andrey eyni soyuq bir nəzərlə bacısı Maryaya baxdı.

* * *

Knyaz qızı Marya ağlayanda, knyaz Andrey başa düşmüşdü ki, bacısı Nikoluşkanın yetim qalacağı üçün ağlayır. Knyaz Andrey özünü çox zorlayaraq geriye, həyata qayıtmak və onların düşündüyü kimi düşünməyə çalışırdı.

“Bəli, bu hal onlara, yəqin ki, çox zavallı görünür” — deyə düşündü. “Halbuki, bu çox sadə bir şeydir!”

“Göyün quşları nə əkir, nə də biçirlər, amma sizin atanız onları bəsləyir” — Andrey öz-özüne düşündü və düşündüklərini bacısına demək istədi: “Amma yox, onlar bunu ayrı cür yozalar, onlar bunu başa düşməzlər! Onlar anlaya bilməzlər ki, çox əzizlədikləri bütün bu hissələr, bizim çox əhəmiyyətli hesab etdiyimiz bütün bu fikirlər heç də lazım deyildir.

Biz bir-birimizi anlaya bilmərik!” — belə düşüncə ilə Andrey susdu.

* * *

Knyaz Andreyin balaca oğlunun yeddi yaşı vardı. O oxumağı yenicə öyrənmişdi, heç bir şey bilmirdi. Bu gündən sonra o, bilik, müşahidəçilik və təcrübə əldə etdiyi bu qabiliyyətlərin hamisində o zaman malik olsayırdı, Nikoluşka atası ilə bibisi Marya və Nataşa arasında baş verən sohnənin əhəmiyyətini indiki kimi yaxşı və dərindən anlaya bilməzdi. O, hər şeyi başa düşdü və ağlamadan otaqdan çıxıb dinməzcə, onun dalınca çıxan Nataşaya yanaşdı, düşüncəli və gözəl gözləri ilə ona baxdı, dik dayanmış qırmızı üst dodağı titrodi, o, başını Nataşaya söykəyərək ağlamağa başladı.

Bu gündən sonra o, Desaldan, onu oxşayan qrafinyadan qaçmağa başladı. O ya tək oturur, ya da qorxa-qorxa bibisi Maryaya və Natasya yanaşırıdı, sakitcə və utana-utana onların qucağına gəlirdi, elə bil Nikoluşka Nataşanı bibisindən daha çox sevirdi.

Knyaz qızı Marya knyaz Andreyin yanından çıxanda, Nataşanın sımasında oxuduğu hər şeyi anladı. O bir də knyaz Andreyin həyatını xilas etmək imkanı barədə Nataşa ilə danışmadı. Knyaz qızı Marya növbə ilə, knyaz Andreyin yatağı başında oturur və daha ağlamırdı, amma aramsız surətdə dua oxuyurdı, bütün qolbi ilə o, əbədi və əlçatmaz qüvvəyə müraciət edirdi, bu qüvvənin mövcudiyyəti indi ölməkdə olan adamın üzərində daha təsirli bir surətdə hiss edilməkdə idi.

XVI

Knyaz Andrey nəinki öləcəyini biliirdi, o ölümün gəldiğini hiss edirdi, hətta artıq yarıya qədər öldüyüünü də duyurdu. O, özünün bütün dünyəvi aləmdən, varlığın şad və qəribə yüngülliyündən uzaq düşdüyüünü dərk etməyə başlayırdı. Knyaz Andrey tələsmədən və təlaş etmədən başına gələcək qəzavü-qədəri gözleyirdi. Bütün həyatı boyu aramsız surətdə hiss etdiyi o dəhşətli, əbədi, bilinməz və uzaq varlıq indi onun üçün yaxında idi və həyatın qəribə yüngülliyünü duyuğunu bu varlıq az qala ona anlaşılaçaq və toxunulacaq dərəcədə yaxın idi.

* * *

Əvvəllər o, həyatın sonundan qorxardı. Ölüm və həyatın sonu kimi qorxulu və əzablı hissleri o, iki dəfə yaşamışdı, indi daha bu qorxunu duymurdu.

İlk dəfə bu hissi o, qarşısında əl bombası sırfıra kimi firlandığı zaman yaşamışdı. O, bicənəklərə, kollara və göyə baxıb bilmədi ki, ölüm qabağında dayanmışdır. Yaralanandan sonra ayılbı özüne gəldikdə və sanki həyatın əzabından xilas olmuş qolbində birdən-birə bu həyatdan asılı olmayan, əbədi, azad bir məhəbbət çiçəyi açıldıqda, o daha ölümündən qorxmadı və ölümü düşünmədi.

Yaralanandan sonra keçirdiyi əzablı tənhalıq və yarımsayıqlama saatlarında, koşf etdiyi bu yeni əbədi məhəbbəti düşündükə, o, özü

də hiss etmədən, dünyəvi həyatdan getdikcə daha çox ayrıldı. Hər şeyi, hamını sevmək, məhəbbət xatırını həmişə özünü foda etmək – heç kəsi sevməmək, dünyəvi həyatla yaşamamaq demək idi. Bu məhəbbət aləminə daha çox aşına olduğunu o, həyatdan daha da ol üzürdü və qəlbimizdə məhəbbət olmayan zaman həyatla ölüm arasında dayanan dəhşətli mancəni daha mükəmməl bir surətdə möhv edirdi. İlk vaxtlar o, ölməli olduğunu düşündükə, öz-özünü deyirdi: nə eybi var, daha yaxşı.

Lakin Mitişşidəki o son gecədən, yarımsayıqlama halında ikən, sevdiyi qızı qarşısında gördükdən, onun əlini dodaqlarına yapışdırıb, sakit və sad göz yaşları ilə ağladıqdan sonra, bir qadın məhəbbəti gizlincə onun qəlbənə girdi və onu yenə də həyata bağladı. Yenə də başına həm sad və həm də qorxulu fikirlər gəldi. Yara bağlanan məntəqədə Kuragini gördüyü dəqiqlini düşündükə o, bir də əvvəlkə vəziyyətə qayıda bilmədi. Onu indi bir sual narahar edirdi: – O, sağıdır? Amma bunu soruşmağa cəsarət etmədi.

Onun xəstəliyi öz töbii qaydasılə davam etməkdə idi, lakin Nataşanın dediyi şey onun başına knyaz qızı Maryadan iki gün əvvəl gəlmişdi. Bu, həyatla ölüm arasında gedən axırıncı mənəvi mübarizə idi, bu mübarizədə ölüm qalib gəlmişdi. Bu, Nataşanın məhəbbəti şəklində təsəvvür edilən həyatı çox sevdiyini gözlənilmədən dərk etmək və bilinməz bir şeyin qarşısında sonuncu dəfə möglubiyyətlə dəhşətə gəlmək demək idi.

Bu iş onun başına axşam gəlməşdi. Həmişə nahardan sonra olduğu kimi, o, yüngül, qızdırımlı bir vəziyyətdə idi, fikri çox aydın idi. Sonya stolun yanında oturmuşdu. Andrey yuxuya getdi. Birdən onu xoşbəxtlik hissi bürüdü.

“Ah, içəri girən Nataşadır!” – deyə düşündü!

Doğrudan da, Sonyanın yerində, indicə səssiz addımlarla içəri giron Nataşa oturmuşdu.

Nataşa ona xidmət etməyə başlayandan bəri Andrey həmişə Nataşanın cismanı yaxınlığını hiss etməkdə idi. Nataşa kresləda, böyü Andreyə tərəf oturub şam ışığının qabağını tutaraq corab toxuyurdu. (Knyaz Andrey Nataşaya demişdi ki, corab toxuyan qoca dayələr kimi heç kəs xəstəyə xidmət edə bilməz, corab toxumağın özündə ovundurucu bir şey vardır, bu sözlədən sonra Nataşa corab toxumağı öyrənmişdi). Onun incə barmaqları bəzən bir-birinə toxunan milləri tez-tez işlədirdi, qızın aşağıya tərəf oyılmış üzünün düşüncəli profilini

Andrey aydınca görürdü. Nataşa hörököt etdi, yumaq dizlorinin üstündən yero diyirləndi. Nataşa diksinih Andreyo baxdı, olilo şamın qabağını tutub, chtiyatlı, çevik və düzgün bir hörökötə oyılıb yumağı götürdü və yeno do ovvəlki voziyyətdə oturdu.

Andrey törpənmodən ona baxdı və gördü ki, Nataşa oyılıb düzələndən sonra köks dolusu nöfus almalı ikən o, buna cosarot etməyib, ancaq chtiyatla nöfosunu dördi.

Troitsa kilsəsində knyaz Andreylo Nataşa olub-keçəndən söhbət etmişdilər. Andrey Nataşaya demişdi ki, mən sağ qalsaydım, məni yeno do soninlo birloşdirən yaram üçün həmişə Allaha şükür edərdim, lakin o vaxtdan bori onlar gölöcək barosında heç söhbət etməmişdilər.

İndi isə Andrey polad millərdən çıxan zəif səso qulaq asa-asə düşünürdü: "Bu ola bilərdimi və ya ola bilməzdəm?". "Yoxsa tale məni onunla belə qaribə bir şəkildə birloşdirmişdir ki, mən ölüm?.. Yoxsa, həyat həqiqətinə mən ancaq xəyal aləmində yaşamaq üçün vaqif olmuşam? Mən onu həyatda hər şeydən çox istəyirəm. Əgər mən onu seviriəm, nə etməliyəm?" – bu sözləri deyib, o, əzab çəkdiyi müddətdə vərdiş etdiyi bir şəkildə ixtiyarsız olaraq zarıdı.

Nataşa onun sosunu eşidib, corabı yero qoydu, oyılıb yaxından Andreyo baxdı, parıldayan gözlərini görüb, yüngül addımlarla ona yanaşdı və oyıldı:

– Siz yatmamısınız?

– Yox, mən çoxdan sizə baxıram, mən sizin içəri girməyinizi hiss etdim. Sizdən başqa heç kəs mənə o yumşaq sakitliyi... o işi vəro bilmir. Mən lap sevincimdən ağlamaq istəyirəm.

Nataşa daha da ona yaxınlaşdı. Nataşanın siması sevincindən parlayırdı.

– Nataşa, mən sizi həddindən artıq sevirəm. Dünyada hər şeydən artıq sevirəm.

– Bəs mən? – deyə Nataşa bir anlığa üzünü kənara çevirdi. – Həddindən artıq nə üçün?

– Həddindən artıq nə üçün?.. Siz necə düşünürsünüz, qəlbinizlə, bütün ruhunuzla necə hiss edirsiniz, mən sağalacağammı? Siz necə bilirsiniz?

– Mən əminəm, mən əminəm! – deyə Nataşa ehtiraslı bir hərəkətlə onun hər iki əlindən yapışb az qala çığırdı.

Knyaz Andreyey susdu.

– Nə yaxşı olardı! – deyə knyaz Andrey Nataşanın əlini tutub öpdü.

Nataşa özünü xoşbəxt hiss edib, hoyocan keçirməyə başladı, lakin dərhal xatırladı ki, belə yaramaz, Andreyo dinclik lazımdır.

Nataşa öz sevincini boğaraq:

– Demoli, siz yatmadığınız, – dedi. – Çalışın, yuxuya gedin, xahiş edirom...

Knyaz Andrey Nataşanın əlini sixib buraxdı. Nataşa şama torof gedib, yeno do ovvəlki vəziyyətdə oturdu. İki dofo Nataşa ona baxdı, knyaz Andreyin gözləri ona baxaraq parıldayırdı. Nataşa əlindəki coraba baxıb özünə söz verdi ki, onu toxuyub qurtarmamış bir do Andreyo baxmayacaq.

Doğrudan da, bir az keçməmiş knyaz Andrey gözlərini yumub yatdı. O, çox yatmadı, birdən soyuq tor içinde tolaşla oyandı.

Yuxuya gedəndən də knyaz Andrey yeno cyni şeyləri – hayatı və ölümü düşünürdü. Ölümü daha çox düşünürdü. O, özünü ölümə yaxın hiss edirdi.

"Məhəbbət? Məhəbbət nədir?" – deyə düşünürdü.

"Məhəbbət ölümə mane olur. Məhəbbət həyat deməkdir. Hər şey, hər şey ki, mən anlayıram, hamisini ona göro anlayıram ki, mən sevirəm. Yalnız mən sevdiyim üçün hər şey mövcuddur, hər şey yaşayır. Hər şey ancaq məhəbbətə bağlıdır. Məhəbbət Allahdır, ölüm isə o deməkdir ki, məhəbbətin bir hissəciyi olan mən ümumi və obədi mənbəyə qayıtmalıyım". Bu fikirler sanki knyaz Andreyo təsəlli verirdi, lakin bunlar ancaq fikirlər idi. Bu fikirlərdə nə isə bir şey çatmırıd, onlar nə isə birtərəfli, şoxsi, mühakimovi idilər – onlarda əyanlıq yox idi. Burada da cyni narahatlıq və dumanlılıq vardi. O yuxuya getdi.

Yuxuda gördü ki, indiki otaqda yatıb, amma yaralı deyil, sağ-salamatdır. Knyaz Andreyin qabağından müxtəlif əhəmiyyətsiz, laqeyd adamlar keçir. Knyaz Andrey onlara söhbət edir, lüzumsuz şeylər üstündə mübahisəyə girişir. Bu adamlar haraya isə getməyə hazırlaşırlar. Knyaz Andrey dumanlı bir surtdə xatırlayır ki, bütün bunlar əhəmiyyətsiz şeylərdir, onun isə başqa, çox mühüm işləri vardır, lakin buna baxmayaraq, o yeno do söhbət edir, öz boş, hazırlanıb sözlərlə onları heyrottəndirir. Yavaş-yavaş, bilinmədən bu adamların hamısı yox olur, onların hamisini örtülü qapı haqqındakı sual əvəz edir. O, ayağa qalxıb, cəftəni vurmaq və qapını bağlamaq üçün qapıya yaxınlaşır. Hər şey – onun tam vaxtında qapıya çatıb onu bağlaya bilməsindən asılıdır. O gedir, tolosır, amma ayaqları hörököt

etmir, o bilir ki, qapını bağlaya bilmeyəcək, amma yenə də var qüvvəsi ilə söy edir. Birdən onu əzabverici bir dəhşət bürüyür. Bu dəhşət ölümün doğruduğu dəhşət idi, ölüm qapının axrasında idi. Knyaz Andrey gücsüz, zəif bir hərəkətlə qapiya süründüyü zaman digər tərəfdən o dəhşətli şey qapiya soxulur. Qeyri-insani bir şey, yəni ölüm qapiya soxuldu, onu saxlamaq lazımlı idi. Knyaz Andrey qapıdan yapışır, son qüvvəsini toplayır – artıq qapını bağlamaq mümkün deyildir – heç olmasa, qabağını saxlaya idi, lakin onun gücü zəifdir, tutarsızdır, dəhşətli şeyin gücü qarşısında qapı açılır və yenə də örtülür.

Dəhşətli şey yenə də güc gəlir. Sonuncu, fövqəltəbii qüvvələrin seyi əbəsdir, qapının hər iki tayı səssizcə açılır. O daxil olur, o ölümdür. Knyaz Andrey ölüür.

Lakin o ölen kimi knyaz Andrey xatırladı ki, o yatmışdır və öldüyü dəqiqədə gərgin bir vəziyyət aldığı üçün birdən yuxudan oyandı.

“Bəli, o, ölüm idi. Mən oldüm, deməli mən oyandım. Bəli, ölüm oyanmaq deməkdir” – birdən onun qəlbini nurlandı, indiyə qədər bilinməz şeyi gizlədən pərdə onun bəsirət gözlerinin qabağından çıxıldı. O hiss etdi ki, bu vaxta qədər bağlı olan qüvvəti azad olundu, onun varlığını bir yüngüllük əhatə etdi, o vaxtdan bəri bu yüngüllük onu tərk etməmişdi.

Soyuq tər içinde divanda tərəfəndə Nataşa yaxınlaşır, nə olduğunu soruşdu. Knyaz Andrey ona cavab vermədi, sualını anlamadan qəribə nəzərlərə ona baxdı.

Knyaz qızı Maryadan iki gün əvvəl knyaz Andreyin başına gələn əhvalat bundan ibarət idi. Bu gündən etibarən həkimin dediyi kimi, əzici qızdırma pis bir xasiyyət almışdı, lakin Nataşanı həkimin dedikləri maraqlandırmırıdı. Nataşa bu dəhşətli, onun üçün şübhəsiz olan mənəvi əlamətləri şəxsən görmüşdü.

Bu gündən etibarən knyaz Andrey yuxudan oyanmaqla bərabər həyatdan da oyandı. Həyatın uzunuğuna gəldikdə isə, bu heç də knyaz Andreyə yuxu görən adamın yuxudan oyanması nisbətindən uzun görünmədi.

Bu cür, nisbətən yavaş-yavaş oyanmada heç bir dəhşətli və keşkin bir şey yox idi.

Knyaz Andreyin son günləri və saatları adı bir vəziyyətdə və sadə keçdi. Ondan uzaqlaşmayan bacısı Marya və Nataşa da bunu hiss edirdi. Onlar ağlamırdılar, dəhşətə gəlmirdilər, son zamanlarda isə

özləri də hiss edərək, daha onun özünə xidmət etmirdilər (çünki o daha yox idi, o uzaqlaşmış getmişdi). Onlar knyaz Andreydən qalmış ən əziz bir xatirəyə, onun bədənində xidmət edirdilər. Hər ikisinin hissiyəti elə qüvvətli idi ki, ölümün zahiri, dəhşətli cəhəti onlara təsir etmirdi, onlar öz müsibətlərini kövrəkləşdirməyə lüzum görmürdülər. Onlar nə knyaz Andreyin yanında, nə də ondan kənardı ağlamırdılar, hətta öz aralarında heç vaxt onun barosunda danışmındılar. Onlar başa düşüklərini sözə ifadə edə bilməyəcəklərini hiss edirdilər.

Hər ikisi görürdü ki, knyaz Andrey getdikcə daha da dərinə, yavaş-yavaş, sakitcə haraya isə çökür. Hər ikisi bilirdi ki, bu, belə də olmalıdır, belə yaxşıdır.

Onu dualayırdılar, hamı onunla halallaşmağa gelirdi. Oğlunu yanına getirəndə o, dodaqlarını ogluna yapışdırıb üzünü kənara çəkdi. Ona görə yox ki, bu, ona ağır gəlirdi, o acıydı (knyaz qızı Marya və Nataşa bunu başa düşürdülər). O elə güman edirdi ki, adamlar ondan ancaq bunu tələb edirlər. Ona deyəndə ki, ogluna xeyir-dua ver, o, bu təklifi yerinə yetirib, ətrafına baxdı, elə bil ki daha nə etmək lazımdır, – deyə soruşurdu.

Ruhdan ayrılan bədən axırıncı dəfə titrəyəndə knyaz qızı Marya və Nataşa orada idilər.

Knyaz Andreyin bədəni hərəkətdən düşüb, soyuyaraq bir neçə dəqiqə onların qabağında qaldıqda knyaz qızı Marya:

– Bitdim?! – deyə soruşdu.

Nataşa yaxınlaşır, onun ölmüş gözlerinə baxdı və tez gözlerini bağladı. Nataşa o gözleri yumdu, amma onları öpmədi, başını o gözlərdən ən yaxın xatirə olan şeyə dayadı.

“O, haraya getdi? İndi o, haradadır?..”

Yuyulmuş və geyindiirmiş bədən stol üstündəki tabutda yatanda hamı vidalaşmaq üçün ona yaxınlaşır və ağlayırıdı.

Nikoluska qəlbini parçalayan şəfqətli heyrətdən ağlayırdı. Qrafın ya Sonya Nataşaya yazıqları geldiyi üçün və knyaz Andrey artıq yaşamadığı üçün ağlayırdılar. Qoca qraf isə bu yolu da tezliklə getməli olduğunu, bu dəhşətli addımı atmalı olduğunu hiss etdiyi üçün ağlayırdı.

İndi Nataşa və knyaz qızı Marya da ağlayırdı, amma onlar öz şəxsi müsibətləri üçün ağlamırdılar. Onlar öz gözlerinin qabağında baş verən ölümün sadə və təntənəli əşrərini dərk edərkən qəlbərini doldurən ilahi rəhmətin təsirindən ağlayırdılar.

İKİNCİ HİSSƏ

İnsanın ağılı hadisələrin səbəblərini dərk edə bilməz, lakin bu səbəbləri axtarmaq ehtiyacı insanın qəlbinə daxil edilmişdir. Buna görə də, insanın ağılı, hər birisi ayrı-ayrılıqda səbəb ola biləcək hadisə şərtlərinin çoxluğundan və mürekkebliyindən baş aça bilmədiyi üçün birinci, ən anlaşılan bir şərtdən yapışib: budur səbəb, deyir. Tarixi hadisələrdə (müşahidə hədəfi insanların fəaliyyəti olduğu üçün) ən ibtidai şərt Allahların iradəsidir. Lakin kifayətdir ki, hər bir tarixi hadisənin mahiyyətini, ənənə hadisədə iştirak edən bütün adamların fəaliyyəti ilə dərinlənən tanış olasan, onda görəcəksen ki, tarixi qəhəremənin iradəsi nəinki kütlələrin hərəkətinə rəhbərlik etmir, hətta onun özünə həmişə rəhbərlik edirlər. Adama elə gəlir ki, tarixi hadisənin əhəmiyyətini nə cür anlamağın heç bir fərqi yoxdur. Amma Qərb xalqları ona görə Şərqi həcum etdilər ki, Napoleon belə arzu etmişdi – deyən adamlı, bu belə oldu, çünki belə olmalı idi – deyən adam arasında fərq vardır, bu fərq yerin sabitliyini, planetlərin isə yerin ətrafında hərəkət etdiyini iddia edənlərlə, yerin nə üzərində dayandığını bilmədiklərini, lakin ister yerin və istərsə də başqa planetlərin hərəkətini idarə edən qanunlar olduğunu bildiklərini iddia edənlər arasındaki fərqliyə eynidir. Tarixi hadisələrin bütün səbəblərinin yegane səbəbindən başqa heç bir səbəbi yoxdur və ola da bilməz, lakin hadisələri idarə edən qanunlar vardır. Bunların bəziləri naməlumdur, bəzilərini isə biz qismən öyrənirik. Bu qanunların tamamilə öyrənilməsi o zaman mümkün olacaq ki, biz səbəbi bir insanın iradəsində axtarmaqdan tamamilə əl çəkəcəyik, necə ki, planetlərin hərəkət qanunlarının öyrənilməsi o zaman mümkün oldu ki, insanlar yerin sabitliyi təsəvvüründən əl çəkdilər.

Tarixçilər Borodino döyüşündən, Moskvyanın düşmən tərəfindən işğal ediləsindən və yandırılmışından sonra, rus ordusunun Ryazan- dan Kaluqa yoluna və Tarutin düşərgəsinə hərəkət etməsini, Krasnaya Paxra arxasına cinah marşı adlanan yürüşü 1812-ci il mühərribəsinin ən müüm epizodu hesab edirlər. Tarixçilər bu dahiyana yürüşün şöhrətinin müxtəlif şəxsiyyətlərə istinad edir və bunun əslində kimə aid olması üstündə mübahisə aparırlar. Hətta xarici, hətta fransız

tarixçiləri də bu cinah yürüşündə bəhs edərkən rus sərkərdələrinin dühasını tösdig edirlər. Lakin mühərribə haqqında yazan yazıçıların və onların dalınca bütün başqalarının nə üçün bu cinah yürüşünü Rusiyani xilas edən və Napolconu məhv edən bir şəxsin çox dərin bir ixtirasi hesab etmələrini başa düşmək çotındır. Əvvələn, başa düşmək çotındır ki, bu hərəkətin çox dərin düşünülmüş və dahiyana bir hərəkət olması nədər ibarətdir, çünki (hücumu məruz qalmayan) bir ordu üçün ən yaxşı yer ərzəgəri bol olan yer olduğunu başa düşməkdən ötrü atla zor eləməyə ehtiyac yoxdur. Hər kəs, hətta on üç yaşında səfəh bir uşaq belə asanlıqla başa düşər ki, 1812-ci ildə Moskvadan geriyə çəkildikdə ordu üçün ən əlverişli vəziyyət Kaluqa yolu idi. Buna görə də başa düşmək olmur ki, əvvələn, bu manevrədə dərinlənən düşünülmüş bir şey görən tarixçilər nə kimi mühəkəmələrlə golib bu fikrə çıxırlar. İkinci, başa düşmək çox çotındır ki, tarixçilər bu manevrin ruslar üçün xilaskarlıq rolunu, fransızlar üçün isə fəlakətli rolunu nədə görürler, çünki başqa bir şəraitdə, bundan əvvəlki, hazırkı və sonrakı hadisələr şəraitində bu, ruslar üçün fəlakətli, fransız qoşunu üçün xilaskar ola bilərdi. Əgor bu yürüşdən sonrakı müdəddətə rus qoşununun vəziyyəti yaxşılaşmışsa, bundan heç də o nəticə çıxmır ki, bu yaxınlaşmanın səbəbi həmin yürüsdür.

Başqa şərtlər bir-birilə toqquşmasaydı, bu cinah yürüşü nəinki heç bir fayda verməzdı, hətta rus ordusunu məhv edə bilərdi. Moskva yandırılmasa idi, nə olardı? Mürat rusları gözdən qaçırmamasaydı, nə olardı? Napoleon hərəkətsizlik göstərməsəydi, nə olardı? Rus ordusu Beniqsenin və Barklayın məsləhəti ilə Krasnaya Paxra altında döyüşsəydi, nə olardı? Ruslar Paxra arxasında hərəkət edərkən fransızlar onlara həcum etsəydi, nə olardı? Daha sonra Napoleon Tarutino yaxınlaşaraq, hətta Smolenskdeki həcumun onda bir hissəsilə ruslara həcum etsəydi, nə olardı? Fransızlar Peterburqa həcum etsəydi, nə olardı?.. Bütün bu ehtimalları nəzərə alıqdə, cinah yürüşünün xilaskarlıq rolu fəlakətli rola çevrilə bilərdi.

Üçüncü və ən çox başa düşülməyən şey odur ki, tarixi öyrənən adamlar qəsədən görmək istəmirlər ki, cinah yürüşünü heç bir tək şəxsiyyətə aid hesab etmək olmaz. Heç kəs heç bir vaxt bu yürüşü əvvəlcədən görməmişdi, bu yürüş də, Filidəki geriyə çəkilmə kimi əsil mənasında və bütöv bir şəkildə heç kəsin təsəvvürünə gəlməmişdi, ancaq getdikcə, addimbaaddim, anbaan, hadisələr bir-birini təqib etdikcə, saysız-hesabsız, ən müxtəlif şərtlərdən əmələ golmuşdı və

ancaq hadisə baş verəndən, keçmişə aid bir hadisə olandan sonra bütöv bir şəkildə meydana çıxmışdı.

Filidəki müşavirədə rus komandanlığının əsas fikri öz-özünü aydın olan düz istiqamətdə, yəni Nijni Novgorod yolu ilə, geriyə çəkilməkdən ibarət idi. Müşavirədə bu plana on çox səs verilməsi və müşavirədən sonra baş ordu komandanının ərzaq hissəsi müdürü Lanskoy ilə məşhur danışığının yaxşı səbutdur. Lanskoy baş ordu komandanına məlum etmişdi ki, ordu üçün ərzaq, əsasən Oka çayı boyu, Tula və Kaluqa quberniyalarında toplanmışdır, Nijniyə, geriyə çəkilməli olduqda, ərzaq ehtiyatı böyük Oka çayı vəsitosilə ordudan ayrılaçqdır, qışın əvvəlində isə çayın üstündən ərzaq daşımış mümkün olmur. Bu məsələ əvvəlcə çox təbii görünən düz Nijni istiqamətindən ol çəkməyi zəruriyəldirən ilk əlamət idi. Ordu cənub tərəfdə, Ryazan yolu, ərzaq ehtiyatına yaxın bir yerdə dayanmalı oldu. Sonralar isə, hətta rus ordusunu gözdən itirən fransızların hərəkətsizliyi, Tula zavodunu müdafiə etmək qayğısı və başlıca olaraq, ərzaq ehtiyatına yaxın olmağın faydası ordunu məcbur etdi ki, o daha da cənuba, Tula yoluна tərəf hərəkət etsin. Paxra arxasına, Tula yolu sürətli hərəkət zamanı rus ordu komandanları Podolsk yanında dayanmaq fikrində idilər. Tarutin cəbhəsi barədə söz belə yox idi, lakin saysız-hesabsız hadisələr, əvvəlcə rusları gözdən itirən fransız qoşunlarının yenə də meydana çıxməsi və döyüş layihələri və hər şeydən əvvəl, Kaluqada bolluca ərzaq olması bizim ordumuzu daha da cənuba hərəkət etməyə, ərzaq ehtiyatlarının orta yolu, Tula yoluñan Kaluqa yolu, Tarutinə keçməyə məcbur etdi. Moskvanın nə zaman tərk edildiyini söyləmək mümkün olmadığı kimi, Tarutinə keçməyin nə vaxt və kim tərəfindən qərara alındığını söyləmək də çətindir. Ancaq saysız-hesabsız, müxtəlif qüvvələr nəticəsində qoşun Tarutinə gəldikdə, adamlar özlərini inandırmağa başladılar ki, onlar da elə bunu istəyirdilər və bunu çoxdan gözləyirdilər.

II

Məşhur cinah yürüşünün mahiyyəti ondan ibarət idi ki, həmişə hücumun əks cəhətinə geri çökildiyi halda, fransızların hücumu kəsilən kimi, düşmənin artıq təqib etmədiyini görüb, əvvəlcə götürdüyü istiqaməti dəyişdirmiş və təbii olaraq özünü bol ərzaq olan tərəfə vermişdi.

Əgər burada başında dahi sərkərdələr duran rus ordusunu deyil, komandansız bir ordu belə təsəvvür etsəydi, o ordu da başqa cür hərəkət edə bilməzdi, o da Moskvaya əks istiqamətdə gedib, ərzağı çox olan, bolluq olan bir ölkənin içilə dövrə vurmaqdan başqa bir iş görə bilməzdi.

Nijni-Novgoroddan Ryazan, Tula və Kaluqa yollarına hərəkət o dərəcədə təbii idi ki, hətta rus ordusunun ölüsoyanları da bu istiqamətdə qaçırdılar, Peterburqdan tələb edirdilər ki, Kutuzov öz ordusunu həmin bu yol ilə aparsın. Kutuzov ordunu Ryazan yoluna çıxartdı üçün az qala padşahdan töhmət almışdı, ona Kaluqa qarşısındaki yol göstərilirdi ki, padşahdan məktub aldığı zaman Kutuzov həmin bu yolda idi.

Bütün kampaniya boyu və Borodino döyüşü zamanı aldığı tokan istiqamətində geriyə diyirlənən rus ordusu şəri, takanın qüvvəsi itdikdə və yeni tokan almadıqda, öz təbii vəziyyətinə düşdü.

Kutuzovun xidməti, deyildiyi kimi, hər hansı dahiyano strateji manevrədən ibarət deyildi. Onun xidməti onda idi ki, baş verən hadisənin əhəmiyyətini təkcə o anlayırdı. Hələ o zaman fransız ordusunun hərəkətsizliyinin mənasını təkcə Kutuzov anlayırdı, təkcə Kutuzov Borodino döyüşünün bir qoləbə olduğunu iddia etməkdə davam edirdi. Baş ordu komandanı olduğu üçün, zahirən hücum tərəfdarı olmalı olan Kutuzov, təkcə o, bütün qüvvəsini sərf edərək rus ordusunu faydasız döyüşlərdən çəkindirməyə çalışırdı.

Borodino altında yaralanmış vəhşi heyvan ovçunun onu qoyub qaçıdığı yerdə düşüb qalmışdı, lakin ovçu onun dirimi, güclü mü oldugu və ya özünü tülkülüyəm qoyduğunu bilmirdi. Birdən bu heyvanın zarılıtı eşidildi.

Fransız ordusundan ibarət olan yaralı heyvanın zarılıtı, onun ölümü bildirən şey – Loristonun sülh xahişi ilə Kutuzovun düşərgəsinə göndərilməsindən ibarət idi.

Napoleon özüne arxayın idi. O inanırdı ki, yaxşı olan şey yaxşı deyil, onun ağlına gələn şey yaxşıdır, bu qənaətdə olan Napoleon, Kutuzova ağlına gələn, heç bir mənəsi olmayan sözlər yazmışdı.

“Monsieur le prince Koutouzov, j’envoie près de vous un de mes aides de camps généraux pour vous entretenir de plusieurs objets intéressants. Je désire que votre Altesse ajoute foi à ce qu’il lui dira, surtout lorsqu’il exprimera les sentiments d’estime et de particulière con-

sidération que j'ai depuis longtemps pour sa personne... Cette lettre n'étant à autre fin, je prie Dieu, Monsieur le prince Koutouzov, qui Il vous ait en Sa sainte et digne garde.

*Moscou, je 30 octobre, 1812. Signé:
Napoléon*¹.

Kutuzov ona aşağıdakı cavabı verdi:

*"Je serais maudit par la postérité si l'on me regardait comme le premier moteur d'un accommodement quelconque. Tel est l'esprit actuel de ma nation"*² və bütün qüvvəsini qoşunları hücumdan saxlamağa sərf etdi.

Fransız qoşunlarının Moskvadakı bir aylıq soyğunçuluğu və rus qoşunlarının sakinə Tarutin altında dayanması hər iki qoşunun qüvvələrindəki nisbəti (əhvalı-ruhiyyə və say etibarilə) dəyişdi. Bunun da nəticəsində qüvvə üstünlüyü rusların tərfinə keçli. Fransız qoşunlarının vəziyyəti və sayı ruslara məlum deyildi, lakin buna baxmayaraq, qüvvələrin nisbəti dəyişdiyi üçün, dərhal hücumun zəruri olmasına bildirən saysız əlamətlər meydana çıxdı. Əlamətlər bunlar idi: Loristonun göndərilməsi, Tarutində ərzaq bolluğu, fransızların hərəkətsizliyi və intizamsızlığı barədə hər tərəfdən gələn xəbərlər, alaylarımızın yeni səfərbərlik hesabına yenidən qurulması, havanın xoş olması, rus əsgərlərinin uzun müddət istirahət etməsi, adətən istirahətdən sonra qoşunda öz vəzifəsini yerinə yetirmək üçün əmələ gələn səbərsizlik, çoxdan bəri gözə görünməyən fransız ordusunda nələr olduğunu bilmək arzusu, Tarutində dayanan fransızların ətrafinda gəzisiş ilk rus dəstələrinin cesarəti, kəndlilərin və partizanların asanlıqla fransızlara qələbə çalması haqqında xəbərlər, fransızlar Moskvada olduğu müddətdə hər bir adamın qəlbini dolduran intiqam hissi və hər şeydən artıq, hər bir əsgərin qəlbində aydın şəkildə olmasada, qüvvələrin nisbətinin dəyişməsi haqqında oyanan şüur və üstünlüyün bizim tərəfdə olmasına inam. Qüvvələrin nisbəti əhəmiyyətli dərəcədə dəyişmiş, hücum labüb olmuşdu. Büyük qüllə saatlarında

¹ "Knyaz Kutuzov, general-aduyantlarından birini sizinlə bir çox mühüm şeylər barosunda danışmaq üçün yanınızda göndərirom. Zati-alılardan xahiş edirəm ki, onun bütün dediklorunu inanın, xüsusun mənim sizə çoxdan bori bəslidiyim hörmət və cətirəm hissələrini ifadə edərkən. Tanrıdan diləyirəm ki, sizi ponahında saxlasın. Moskva, 30 oktyabr, 1812, Napoleon".

² "Ögər mən hər hansı bir sazişin ilk sobəkkarı kimi baxsaydım, mən lənət golərdim: xalqımızın iradəsi belədir".

əqrəb tam bir dairə vurub qurtardıqda, zənglər çalınmağa başladığı kimi, indi də eyni şəkildə, dərhal, yüksək dairələrdə qüvvələrin əhəmiyyətli dərəcədə dəyişməsilə əlaqədar olaraq şiddətli hərəkət əmələ gəldi, xişli və zəng səsləri eşidildi.

III

Rus ordusunu Kutuzov öz qərargahı ilə, padşah isə Peterburqdan idarə edirdi. Hələ Moskvanın tərk edilməsi xəbəri gəlməmişdən Peterburqda bütün mühəribənin müfəssol planı tərtib edilmiş və rohbərlik üçün Kutuzova göndərilmişdi. Planın Moskvanın bizim əlimizdə olması ehtimalı ilə tərtib edilməsinə baxmayaraq, bu plan qərargah tərəfindən böyənilmiş və icra üçün qəbul edilmişdi. Ancaq Kutuzov uzaq diversiyaların həmişə çətin icra edildiyini yazmışdı. Qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün yeni təlimatlar və onun hərəkətlərinə nəzarət yetirib, bu barədə xəbər vermək üçün adamlar göndərilirdi.

Bundan başqa, indi rus ordusunda bütün qərargah dəyişmişdi. Öldürülən Baqrationun və inciyib işdən uzaqlaşan Barklayın yerinə başqaları təyin edilmişdi. Ciddi surətdə düşülmüşdü ki, görəsən. B-nin yerinə A-nı qoysalar, B-ni də D-nin yerinə qoysalar yaxşı olar, yoxsa eksino, D-ni A-nın yerinə və i.a. yaxşı olar, elə bil ki bu təyin A və B-yin kefindən başqa bir şeyə qadir olacaqdı.

Kutuzov öz qərargah rəisi Beniqsen nifrət etdiyi üçün, padşahın etimadlı adamları burada olduğu üçün və vəzifələr dəyişildiyi üçün qərargahda çox mürəkəb dəstəbazlıq vardi. Hər cür vəzifə dəyişməsi şəraitində A B-nin ayağının altını qazırı, B isə S-in ayağının altını qazırı və i.a. Bütün bu ayaq altı qazmalarda əsas intriqə hədəfi, hər şeydən əvvəl, bu adamların hamisinin hərbi işə rohbərlik etmək istəməsi idi, amma bu hərbi iş onlardan asılı olmayıaraq, necə ki lazımdır, elə də gedirdi, yəni adamların düşündüyü kimi yox, kütlələrin münasibətindən asılı olaraq gedirdi. Adamların düşündükleri isə bir-birilərə çərpazlaşaraq, bir-birinə dolaşaraq baş verəcək hadisələri yuxarı dairələrdə düzgün əks etdirirdi.

Padşah Tarutin döyüşündən sonra alınmış 2 oktyabr tarixli məktubunda yazırıd: – "Knyaz Mixail İllarionoviç! Sentyabrın 2-dən Moskva düşmən əlindədir. Sizin axırıcı reportlarınız ayın 20-də yazılmışdır. Bu müddət ərzində noinki düşmənə qarşı çıxməq və

qədim paytaxtı azad etmək üçün heç bir tədbir görülməmişdir, hətta sizin axırıcı raportlarınızdan belə görünür ki, siz bir qədər də geriyə çəkilmisiniz. Serpuxov düşmən dəstələri tərefindən tutulmuşdur, Tula şəhəri də öz məşhur və ordu üçün çox zəruri olan zavodu ilə təhlükədədir. General Vinsingerodən aldığım raportlardan görürəm ki, düşmənin 10000 nəfərlik bir korpusu Peterburq yoluna hərəkət etməkdədir. Bir neçə mindən ibarət ikinci korpus da Dmitrova tərəf gəlməkdədir. Üçüncü korpus Vladimir yolu ilə irəliləmişdir. Xeyli böyük olan dördüncü korpus Ruza ilə Mojaysk arasında dayanmışdır. Napoleon özü isə ayın 25-nə qədər Moskvada olmuşdur. Bütün bu məlumatlardan görünür ki, düşmən öz qüvvəsini böyük dəstələrə parçalamışdır. Napoleon isə öz qvardiyası ilə hələ Moskvadadır, belə olan surətdə qarşınızdakı düşmən qüvvələri o qədər əhəmiyyətli ola bilərmi və sizin hücumu keçmənizə mane ola bilərmi, bu mümkün-dürmü? Əksinə olaraq, yəqinən ethimal etmək olar ki, düşmən siz əhdənizdə olan ordudan daha zeif dəste və ya korpuslarla təqib etməkdədir. Güman etmək olar ki, siz bu vəziyyətdən istifadə edib, sizdən daha zəif olan düşmənə uğurla hücum edərək ya onu qırar və ya heç olmasa, geriyə çəkilməyə məcbur edə bilərdiniz. İndi düşmən tərəfindən işgal edilmiş quberniyaların mühüm bir hissəsini öz elinizde saxlaya bilərdiniz və beləliklə də, Tulanı və başqa daxili şəhərlərimizi təhlükədən xilas edərdiniz. Əgər düşmən böyük bir korpus düzəldib, paytaxtı təhlükə altına almaq üçün Peterburqa göndərə bilsə, məsuliyyət sizin əhdənizdə qalacaq, çünki burada çox az qoşun qalmışdır, əgər siz ixtiyarınızda olan ordu ilə qəti və fəal hərəkət etsəniz, bu yeni felakəti başımızdan eləmek üçün her cür imkana maliksiniz.

Yadınızda saxlayın ki, Moskvani itirməklə siz vətənin təhqir olunması üçün də cavabdehsiniz. Mənim sizi mükafatlandırmağa hazır olduğunu siz təcrübədə görmüsünüz. Mənim bu hazırlığım zəifləmə-yəcəkdir, lakin mənim və Rusyanın sizdən daha artıq ciddiyət, möhkəmlik və uğurlar gözləməyə haqqımız vardır. Sizin ağlınz, herbi istedadınız, başçılıq etdiyiniz qoşunların igidiyi bizi buna əmin edir".

Lakin qüvvələrin nisbətindəki dəyişikliyin Peterburqda da əksədə əmələ gətirdiyini sübut edən bu məktub yolda ikən, Kutuzov komandası altında olan ordunu artıq hücumdan saxlaya bilmədi və döyüş başlandı.

Oktyabrın ikisində yolda olan kazak Şapovalov tüfənglə bir dovşanı öldürmüştər, o birini isə yaralamışdı. Yaralı dovşanın dalınca qaça-

qaça Şapovalov meşənin dərinliklərinə getmiş və orada ehtiyatsız dayanmış Mürat ordusunun sol cinahına rast gəlmişdi. Kazak gülə-gülə yoldaşlarına danışındı ki, az qala fransızlara əsir düşmüşdüm. Bayraqdar bu söhbəti eşidib, komandiro xəbər vermişdi.

Kazakı çağırıb danışdırıldılar, kazak komandirləri fürsətdən istifadə edib atlarını çapmaq istedilər, amma ordunun yüksək rütbə sahibləri ilə tanış olan bir komandır bu əhvalatı qərargah generalına xəbər verdi. Son zamanlar qərargahda vəziyyət son dərəcə gərgin idi. Bir neçə gün bundan əvvəl Yermolov Beniqsenin yanına gəlib xahiş etmişdi ki, o, öz nüfuzu ilə baş ordu komandanına tasir edib hücuma başlanmasına müvəffəq olsun.

Beniqsen ona belə cavab vermişdi:

– Əgər mən sizi tanımamasıdım, elə güman edərdim ki, siz xahiş etdiyiniz şeyi istəmirsiniz. Mən bir şeyi məsləhət görən kimi, o cənab mülteq onun əksini edəcəkdir.

Kazakların gətirdiyi xəbəri göndərilən köşfiyyat da təsdiq etdikdən sonra aydın oldu ki, hadisələr tamamilə yetişmişdir. Tarım çəkilmiş sim tərpəndi və saat çıqqıldamağa, zənglər çalınmağa başladı.

Bütün zahiri hakimiyətinə, ağlına, tocrübəsinə, adamları tanımاسina baxmayaraq Kutuzov, padşaha şəxsən xəbərlər göndərən Beniqsenin məktubunu, bütün generalların ifadə etdiyi yeni arzunu, padşahın ehtimal edilən arzusunu və kazakların verdiyi məlumatı nəzərə alıb, bir daha, labüb olan hərəkətin qarşısını ala bilməzdə və özü-özlüyündə faydasız və zərərlə hesab etdiyi şey haqqında əmr verərək, başlanmış hadisəyə xeyir-dua verdi.

IV

Hücumun zəruriliyi haqqında Beniqsenin göndərdiyi məktub və fransızların sol cinahının açıq olması haqqında kazakların məlumatı hücum əmri verməyin labüdüyüni göstərən son əlamətlər idi. Hücum oktyabr ayının 5-nə təyin edildi.

Oktyabrın 4-də səhər Kutuzov dispozisiyani imzaladı. Tol bunu Yermolova oxudu və lazımı əmrlər verməsini təklif etdi.

Yermolov:

– Yaxşı, yaxşı, indi başım qarşıqdır, – deyib otaqdan çıxdı. Tolun tətbiq etdiyi dispozisiya çox yaxşı dispozisiya idi. Austerlits dispozisiyasında olduğu kimi, alman dilində olmasa da, bu sözlər yazılmışdı:

“Die erste Colonne marschiert”¹ filan və filan yero, di zweite Colonne marschiert² filan və filan yero” və i.a. Bu kolonnalar kağız üzərində müəyyən vaxtda müəyyən yero gəlir və düşməni məhv edirdilər. Bütün dispozisiyalarda olduğu kimi, hər şey çox gözəl düşünlümüdü və bütün dispozisiyalardan çıxan noticə kimi kolonnalardan heç biri öz vaxtında öz yerinə gəlib çıxmırı.

Lazımı miqdarda dispozisiya hazır olduqdan sonra zabit çağırıldı və icra olunmaq üçün Yermolova kağızlar göndərildi. Cavan kavalərqrad zabiti – Kutuzovun yavəri aldığı mühüm tapşırıqdan məmənun bir halda Yermolovun yanına yola düşdü.

Yermolovun denşiki:

– Gediblər, – deyə cavab verdi. Kavalərqrad zabiti Yermolovun tez-tez getdiyi generalın yanına gəldi.

– Yox, general da yoxdur, – dedilər.

Kavalərqrad atına minib o biri genealının yanına getdi.

– Yoxdur, gediblər, – deyə cavab verdilər.

Zabit: “Gecikdiyim mənə söz gələr! Nə pis oldu!” – deyə düşündü. Zabit bütün düşərgəni ayaqdan saldı. Bəziləri dedilər ki, Yermolovu başqa generallarla hara isə gedən görüblər, bəziləri isə onun yəqin yenə də evdə olacağını söylədilər. Zabit nahar etmedən axşam saat altıya qədər onu axtardı. Yermolov heç yerde yox idi, heç kəs də onun harada olduğunu bilmirdi. Zabit yoldaşının yanında tələsik bir parça çörək yeyib, yenə də avanqarda, Miloradoviçin yanına sürdü. Miloradoviç də evdə yox idi, amma burada ona dedilər ki, Miloradoviç general Kikingildə baldadır, yəqin Yermolov da oradadır.

– Onun evi haradadır?

Kazak zabiti uzaqdakı mülkədar evini göstərib: – Odur, Yeçkinada, – dedi.

– Harada, qoşun xəttinin o tərəfindəmi?

– Alaylarımızdan ikisini ön xəttə göndəriblər. Bu saat orada bir kefdir ki, gəl görəsən! İki çalğıçı dəstəsi, üç mahni xoru.

Zabit qoşun xəttini keçib, Yeçkinaya getdi. Hələ evə yaxınlaşanda, o, uzaqdan əsgərlərin səs-səsə verərək qıvuraraq oxuduğu: “Vo-oluzyax... vo-olyuzax!..” – sözləri bəzən bağırtı səsləri arasında itib batırıldı. Bu səslərdən zabitin könlü bir tərəfdən xoş oldusa, digər

tərəfdən bodonino qorxu düşdü, çünki müqəssir idi, mühüm bir tapşırığı, əmrni çıxdan bəri yerinə yetirməmişdi. Artıq saat doqquz idi. O, atdan düşüb, ruslarla fransızların arasında salamat qalmış böyük bir mülkədar evinin evyanına girdi. Bufetdə və döhlizdə şorab və yemək daşıyan xidmətçilər vurnuxurdular. Pəncərələrin qabağında mahni oxuyanlar dayanmışdır. Zabit qapıdan içəriyə saldılar. O, birdən-birə bütün böyük ordu generallarını, o cümlədən boylubunlu Yermolovu gördü. Generalların hamısı sürtükunun yaxası açıq idi, hamısının sıfəti qıpçırmazı qızarmışdı, hamısı yarımdairə halında dayanıb ucadan gülürdü. Zəlm ortasında ortaboy, qırımızı sıfat gözəl bir general cəld və əvvəl bir hərəkatlı trepak oynayırdı.

– Ha, ha, ha! Ay sağ ol, Nikolay İvanoviç! ha, ha, ha!..

Zabit hiss etdi ki, belə bir dəqiqədə mühüm bir əmrli içəriyə girso, ikiqat müqəssir olacaq, buna görə də o gözləmək istədi, amma generallardan biri onu gördü və nə üçün göldiyini bilib, Yermolova xəbər verdi. Yermolov qəşqabaqlı halda zabitin yanına gəlib, onu dini-lədi və heç bir söz demədən kağızı ondan aldı.

Həmin günün axşamı kavalərqrad zabitinin qərargah yoldaşı Yermolov barəsində ona belə dedi:

– Sən elə bilirsən, o bilməyib evdən çıxmışdır? Bunlar hamısı nömrədir. Hamısını qəsdən edirlər. Konovnitsini oynadırlar. Gör, sabah nə həngamə olacaq!

V

Sabahki gün, səhər tezdən, qocalmış Kutuzov qalxdı, Allaha ibadət etdi, geyindi və ürəyincə olmayan bir döyüşə rəhbərlik etməli olduğu üçün bikef bir halda kolyaskaya minib, Tarutindən beş verst arxadakı Letaşevkadan çıxdı və hücuma keçəcək kolonnaların toplaşlığı yerə yola düşdü. Kutuzov gah yuxulayır, gah oyanır, gah da sağ tərəfdən güllə səsi gəlib-gəlmədiyini, döyüşün başlanıb-başlanmadığını bilmək üçün qulaq asırdı. Rütubətlə və tutqun payız gününün sabahı yenice açılırdı. Tarutino yaxınlaşanda Kutuzov yoldan keçib, atları suvarmağa aparan suvarılları gördü. Kutuzov onlara diqqətlə baxdı, kolyaskanı saxlatdırdı və onların hansı alaydan olduğunu soruşdu. Suvarıllor çıxdan irəlidə, hücum xottında olmalı olan kolonnadan idilər. Qoca baş komandan: “Bəlkə, sohvdir”, – deyə

¹ Birinci kolon gedir...

² İkinci kolon gedir...

düşündü. Lakin bir qədər də irəli getdikdə o, piyada alaylara, baş-باşa çatılmış tüsənglərə, kaşa yeyən, odun daşıyan, tuman-köynəkdə olan əsgərlərə rast gəldi. Zabiti çağırıldılar. Zabit ərz etdi ki, hücum barədə heç bir əmr almamışdır.

— Necə heç bir... — deyə Kutuzov danışmaq istədi, amma tez susub, baş zabiti yanına çağırmağı əmri etdi. Kutuzov kolyaskadan düşüb, başını aşağı sallayaraq, çətinliklə nəfəs alır, dinməzcə gözləyir və var-gəl edirdi. Çağırılan zabit, baş qorargah zabiti Eyxen göldikdə Kutuzov qıpçırmızı qızardı, lakin ona görə yox ki, bu zabit buraxılan səhvin səbəbkərə idi, ona görə ki, bu zabit bütün hirsini tökmək üçün ən yaxşı bir vasitə idi. Qoca kişi hirsindən əsə-əsə, nəfəsi tutulutula Eyxenin üstüne düşdü (o elə bir hala gəlməmişdi ki, bəzən belə vəziyyətdə hirsindən özünü yerə sürtürdü), əllərilə təhdid etməyə, bağırmağa və küçə söyüyü ilə söyməyə başladı. Oraya gəlib çıxan və heç bir təqsiri olmayan kapitan Brozinin də payına bir o qədər düşdü.

— Bu nə haramzadadir? Güllələmək lazımdır! Əclaflar! — deyə Kutuzov əllərini yelləyə-yelləyə, yerində səntirleyərək boğuq bir səsle bağırıldı. O, cismanı bir əzab çekirdi. Baş komandan olan bu möhtərəm şəxsi gör bir nə vəziyyətə salmışdır, bütün ordunun içində ələ salıb, məsxərəyə qoymuşdular, halbuki hamı onu inandırıldı ki, Rusiyada heç bir zaman heç bir kəsin onun kimi hökmü olma-mışdır. “Nahaq yerə bugünkü gün üçün dua etməyə çalışdım, nahaq yerə bütün gecəni yatmayıb, hər bir şeyi döñə-döñə düşünüb daşındım” — deyə Kutuzov öz barəsində fikirləşirdi. “Əgər cavan bir zabit olsaydım, heç kəs məni belə ələ salmağa cəsarət etməzdilə... Amma indil!” O, cismanı cəza almış bir adam kimi fiziki əzab çekir və öz əzabını qəzəbli və əzabdan doğan bağırıtlarla ifadə etməyə bilmirdi, lakin o, tezliklə qüvvədən düşdü və çox nalayıq sözərən danişdığını başa düşərək ətrafına baxdı, kolyaskasına minib, dinməzcə geriyə qayıtdı.

Soyumış hirs bir də geriyə dönmədi. Kutuzov gözlərini xəfifcə döyə-döyə bəhanələrə və özlərini müdafiə üçün söylənən sözlərə (Yermolov özü o biri güne qədər Kutuzovun yanına gəlməmişdi) və baş tutmamış hərəkəti ertəsi gün icra etmək haqqında Beniçsenin, Konovnitsinin və Tolun təkidlərinə qulaq asdı. Kutuzov onlarla yenə də razılaşmağa məcbur oldu.

VI

Sabahı gün axşamdan qoşunlar təyin olunmuş yerlərə toplaşdırılar və gece yola düşdülər. Qara-bənövşəyi buludlu bir payız gecəsi idi, amma yağış yox idi. Yer rütubətli olsa da, palçıq deyildi, qoşun səssiz gedirdi, ancaq hərdənbir top alətlərinin sasi eşidildi. Bərk-dən danışmaq, çubuq çəkmək, od yandırmaq qadağan edilmişdi, atları kişnəməyə qoymurdular. Başlanan işin məxfi olması ona qarşı diqqət və marağın daha da artırırırdı. Adamlar şad yol gedirdilər. Bəzə kolonlar gəlməli olduqları yerə çatdıqlarını zənn edərək, dayanıb, silahlarını baş-başa çatdırılar və soyuq torpağın üstündə uzandılar. Bəzə kolonlar (əksəriyyət) isə bütün gecəni yol gedib, deyəsən, elə bir yerə gəlib çıxdılar ki, heç oraya gəlmək lazımdı.

Ancaq (bütün başqa dəstələrdən ən kiçiyi olan) qraf Orlov-Denisov kazaklarla birlikdə vaxtında öz yerinə gəlib çıxdı. Bu dəstə meşənin axırında Stromilova kəndindən Dmitrovskoe kəndinə gedən ciğirin üstündə dayandı.

Dan yeri sökülməmiş qraf Orlov-Denisovu oyadılar. Fransız düşərgəsindən bu tərəfa keçmiş bir fərari götirmişdilər. Bu fərari Pontyakovski korpusundan bir polyak kiçik zabiti idi. Kiçik zabit polyak dilində başa saldı ki, onu qulluqda incitdiklər üçün qaçmışdır. O, çıxdan zabit olmağa layiqdir, qulluqda hamıdan qoçqadır, buna görə də fransızlardan qaçıb, onlardan hayif almaq istəyir. O dedi ki, Mürat buradan bir verstlik məsafədə gecələyir, əgər ona yüz nəfər atlı versələr, Mürati diri-diril tutub götirər. Qraf Orlov-Denisov öz yoldaşları ilə məsləhətləşdi. Belə yaxşı təklifi rödd etmək olmazdı. Hamı getmək istədiyini bildirdi, hamı təcrübə etməyi məsləhət gördü. Bir çox mübahisə və mülahizələrdən sonra general-major Qrekov iki kazak alayı ilə bərabər kiçik zabito qoşulub getməyi qərara aldı.

Kiçik zabiti buraxanda qraf Orlov-Denisov ona dedi:

— Yadında saxla, əgər yalan danışmış olsan, əmr edəcəyəm, səni it kimi assınlar, yox, əgər doğru olsa, yüz çervon alacaqsan.

Kiçik zabit qətiyyət göstərərək bu sözlərə cavab vermodı, ata minib, sürətlə yiğışan Qrekovla yola düşdü. Onlar meşədə gözdən itdilər. Qraf Olov-Denisov açılmaqdə olan sabahın sərin havasından ciyinlərini yiğaraq, öz cavabdehliyilə belə bir iş başladığı üçün həyəcanlı bir halda, Qrekovu ötürüb meşədən çıxdı və düşmən düşərgosunu nəzərdən keçirməyə başladı. Açılan sohərin və yanılı qurtarmaqda

olan tonqalların işığında düşmən düşərgəsi indi aldadıcı bir şəkildə görünürdü. Qraf Orlov-Denisovun sağ tərəfində, açıq yamacda bizim kolonnalar görünməli idilər. Qraf Orlov-Denisov oraya baxdı, lakin uzaqdan görünməli olan bu kolonnalar gözə dəymirdi. Qraf Orlov-Denisova göründüyüne görə, xüsusən onun çox iti gözlü yavərinin deməyinə görə, fransızların düşərgəsində hərəkət başlanmışdı.

— Ax, heyf ki, gecdir, — deyə qraf Orlov-Denisov düşərgəyə tərəf baxdı. İnandığımız adam gözümüzün qabağından yox olan vaxtlardaki kimi, birdən ona tamamile aydın və yəqin oldu ki, həmin kiçik zabit yalançı imiş, o gopa basırmış, iki alayı Allah bilir, haraya isə çəkib aparmaqla o ancaq hücum işini korlayacaqdır. Bu qədər qoşunun arxasından məgər baş komandanı ələ keçirmək olardı?

— Vallah, o köpək oğlu, yalan deyir.

Qrafın başındaki adamlardan biri, düşərgəyə baxandan sonra qraf Orlov-Denisov kimi bu işə etimadsızlıq hiss edərək:

— Qaytarmaq olar, — dedi.

— Hə? Doğrudanmı?.. Neco bilirsiniz, yoxsa getsinlər? Yoxsa, yox?

— Qaytarmağımı əmr edirsınız?

— Qaytarılsın, qaytarılsın! — deyə birdən qraf Orlov-Denisov saatına baxaraq qətiyyətlə söylədi, — sonra gec olar, hava lap işıqlaşıb.

Yavər atını meşə ilə Qrekovun dalınca çapdı. Qrekov qayıdından sonra qraf Orlov-Denisov ləğv etdiyi bu təşəbbüs üçün və nahaq yərə piyada kolonlarını gözlediyi üçün (onlar hələ də görünmürdülər) və düşmən yaxında olduğu üçün həyəcanlanaraq, hücumu keçmək qərarına gəldi.

— Atlanın! — deyə piçilti ilə komanda verdi. Bölgündülər, üzlərinə xəç çəkdilər...

— Ya Allah!

Meşəni "Uraaaa!" səsi basdı. Kazaklar kisədən tökülen qoz kimi yüz-yüz yürüüb, əllərində cida çayı nəşə ilə keçib düşərgəyə tərəf cumdular.

Kazakları görən fransızlardan birinin vahimə və qorxu ilə bağırması hamını ürküdü, düşərgədəkilərin hamısı çılpaq və yuxulu olduqları halda topları, tūfəngləri, atları atıb hərə bir yana qaçıdı.

Əgər kazaklar daldı və ətrafda nələr olduğuna baxmayıb, fransızları qovsaydlar, yəqin ki, Mürati da və oradakı başqa şeyləri də ələ keçirə bilərdilər. Rəislərə də bu lazımdı. Lakin kazakların əli

qənimətə və əsirlərə çatandan sonra onları yerlərindən tərpətmək mümkün olmadı. Heç kəs komandaya qulaq asırmadı. Elə oradaca 1500 adam əsir, 38 top, bayraq və kazaklar üçün hər şeydən əhəmiyyətli olan at, yəhər, yorğan və müxtəlif şeylər qənimət alındı. Bütün bu bunları yerbəyer etmək, əsirləri, topları ələ almaq, qəniməti bölüşmək, bağırsısqıq və hətta, bir-birilə dalaşmaq lazımdı, kazaklar da bu işlərlə məşğul oldular.

Fransızlar daha qovulmadıqlarını görüb, özlerinə gəlməyə, dəstədən toplaşış gülə atmağa başladılar. Orlov-Denisov hələ də kolonları gözləyir və daha hücuma keçmirdi.

Həmin bu vaxt Beniqsenin komanda və Tolun idarə etdiyi gecikmiş piyada qoşun dəstələri dispozisiyada yazıldığı kimi: "*die erste Colonne marschirt!*"¹ və s., hərəkət edərək, öz qaydasılə çıxıb, həmişə olduğu kimi, təyin olunan yərə yox, tamamilə başqa bir yərə gəlib çıxmışdı. Həmişə olduğu kimi, indi də kefi kök halda yola düşən adamlar dayandılar, narazılıq səsləri eşidildi, qarma-qarışılıq olduğunu duydukları, haraya isə geriye hərəkət etməyə başladılar. O yan — bu yana çapan yavərlər və generallar bağırır, hırsınlar, mübahisə edir, heç də təyin olunan yərə gəlmədiklərini və gecikdiklərini söyləyir, kimi isə söyürdülər və s., axırdı isə hər şeydən ümidişlərini kəsərək, ancaq bir yərə getmək xatirəsi üçün haraya gəldi gedirdilər. — "Axır ki, bir yərə gedib çıxarıq!". Doğrudan bir yərə gəlib çıxdılar, lakin lazım olan yərə yox, bəziləri isə lazım olan yərə çox gec gəldilər, heç bir fayda vermedilər, ancaq güləyə hədəf oldular. Bu döyüşdə Austerlits döyüşündə Veyroterin rolunu oynayan Tol atını səylə bir yerdən o birinə çapır və hər yerde işləri alt-üst görürdü. Məsələn, o meşəyə çapır, Baqqovutun korpusuna rast gəldiyi zaman hava lap işıqlaşmışdı, korpus çıxdan Orlov-Denisovla birlikdə orada olmalı idi. Belə uğursuzluqdan hırsınlıb qəzəblənən Tol, bu işdə bir adamın müqəssir olduğunu güman edərək atını korpus komandirinin yanına çapdı və onu ciddi surətdə töhmətləyib, dedi ki, bunun üçün onu gülələmək lazımdır. Köhnə, döyüşkən və sakit bir general olan Baqqovut da müxtəlif yerlərdə dayanmaqdan, qarma-qarışılıqlıdan, bir-birinə zidd əmrlərdən yorulub əldən düşmüşdü. Odur ki, hamının təəccübəcə səbəb olaraq, xasiyyətinə tamamilə zidd bir tərzdə hırsınlıb özündən çıxdı və Tola bir çox nalyaq sözlər dedi:

¹ Birinci kolon gedir...

— Men heç kəsdən dərs almaq istəmirəm, öz əsgərlərimlə isə heç kəsdən pis ölməməyi bacararam. — Bu sözləri deyib bir diviziya ilə irəliyə hərəkət etdi.

Cölə, fransız gülələrinin qabağına çıxan həyəcanlı və igid Baqqovut bir diviziya ilə indi döyüşə girişməyin faydalı və ya faydasız olduğunu mülahizə etmədən düz getdi və öz qoşunlarını düşmən gülələrinin qabağına verdi. Bu qəzəbli dəqiqdə ona ən çox lazım olan şey bu təhlükə, qumbara və gülə idi. İlk gülələrdən biri onu öldürdü, sonrakı gülələr isə bir çox əsgəri həlak etdi. Beləliklə, onun diviziyası bir müddət faydasız olaraq gülə qabağında dayandı.

VII

Həmin bu vaxt başqa bir kolonna cəbhədən fransızlara hücum etməli idi, amma Kutuzov bu kolonnada idi. O, yaxşı bilirdi ki, onun iradəsi xilafına başlanmış bu döyüsdən qarma-qarışılıqlıdan başqa bir şey çıxmayaçaqdır, ona görə də imkanı olduğu qədər qoşunu ləngirdirdi. O hərəkət etmirdi.

Kutuzov öz boz atının belində dinməzcə gedir və hücum təkliflərinə tənbəl-tənbəl cavab verirdi.

Qabağa getməyə icazə istəyən Milaradoviçə deyirdi:

— Hücum sözü hamının dilində əzbədir, amma görmürsünüz ki, biz mürəkkəb manevrləri bacarmırıq.

Bir başqasına isə o deyirdi:

— Səhər Mürati diri-diri tuta bilmədilər və lazımı yerə vaxtında gəle bilmədilər, indi isə əlac yoxdur!

Kazakların dediyinə görə, fransızların arxasında bir az əvvəl heç kəs olmadığı halda indi iki batalyon polyak olduğunu Kutuzova xəbor verəndə, o, çəpəki Yermolova baxdı (o, Yermolovla dünəndə bəri hələ danışmamışdı).

— Budur, hücuma keçmək istəyirlər, cürbəcür layihələr təklif edirlər, amma azacıq işə başlayan kimi görürsən ki, heç bir şey hazır deyildir, işdən xəbor tutmuş düşmən isə öz işini görür.

Yermolov bu sözləri eşidəndə gözlərini qıydı və bir balaca gülümşündü. O başa düşdü ki, onun üçün daha tufan sovuşmuşdur, Kutuzov ancaq bu eyhamla kifayətlənəcəkdir.

Yermolov dizi ilə yanında dayanan Rayevskini itələyib yavaşca dedi:

— O, menim haqqında deyir.

Bu əhvalatdan az keçmiş Yermolov atını Kutuzovun qabağına sürüb, hörmətlə ərz etdi:

— Zati-aliləri, hələ vaxt keçməmişdir, düşmən getməmişdir. Əgər hücumu keçməyə əmr etsəniz! Yoxsa qvardiya heç tüstü də görməyəcək.

Kutuzov heç bir söz demədi, amma Müratın qoşunlarının geriyə çəkildiyi xəbərini gətirdikdə o, hücum əmri verdi, lakin hər yüz addımdan bir qırx beş dəqiqa də dayanırdı.

Bütün döyüş ancaq Orlov-Denisovun kazaklarının gördüyü işdən ibarət oldu, qalan qoşunlar isə nəhaq yerə bir neçə yüz tələfat verdilər.

Bü döyüşün noticəsində Kutuzov almaz bir nişan aldı, Beniqsen də almaz və yüz min manat pul, başqları da öz rütbələrinə müvafiq olaraq bir çox yaxşı seylər aldılar. Bu döyüsdən sonra yenə də qərar-gahda yenidən vəzifələr deyişildi.

Tarutin döyüsdən sonra rus zabitləri və generalları: "Bizdə həmişə işlər belə kəllə-mayallaq olur!" deyirdilər. O zaman da indiki kimi deyirdilər, hiss etdirmək istəyirdilər ki, orada hansı axmaqsə oturub, işləri belə kəllə-mayallaq edir, biz olsaydıq, belə etməzdik. Lakin belə danışan adamlar ya damışdıqları işdən xəbərsizdirler, ya da ki bilə-bile özlərini aldadırlar. Döyüşlərin hamısı – Tarutin də, Borodino də, Austerlits də, hansı olur-olsun, idarə edənlərin əvvəlcədən göstər-dikləri kimi olmamışdı. Bu, mühüm bir şərt idi.

Döyüşün istiqamətinə külli miqdarda azad qüvvə təsir edir (çünki insan ölüm-dirim döyüşündə olduğu qədər heç bir vaxt azad olmur), bu istiqaməti heç bir vaxt qabaqcadan bilmək olmaz və heç bir vaxt müyyəyen bir qüvvənin istiqamətinə müvafiq gəlməz.

Əgər bir cismə eyni zamanda bir çox müxtəlif istiqamətlərdə hərəket edən qüvvə təsir göstərərsə, o zaman bu cismənin hərəkətinin istiqaməti qüvvələrdən heç birinə müvafiq gəlməz. Həmişə ən orta, ən qısa bir istiqamət, mexanikada qüvvələr paraleloqramının diaqonalı ilə ifade olunan istiqamət olacaqdır.

Əgər tarixçilərin, xüsusən fransız tarixçilərinin təsvirlərində oxuyuruqsa ki, onlarda müharibələr qabaqcadan müyyəyen edilmiş bir planla gedir, deməli, buradan ancaq belə bir nəticə çıxarmaq olar ki, bu təsvirlər düzgün deyildir.

Görünür ki, Tarutin döyüşi Tolun güddüyü məqsədə nail ola biləməmişdi. O məqsəd isə dispozisiya üzrə bütün qoşunu işə salmaqdan

ibarət idi Bu döyüşdə qraf Orlov-Denisovun Müratı əsir almaq və ya bütün korpusu məhv etmək məqsədi və ya Beniqsenin və başqa şəxslərin güddüyü məqsəd və ya bir zabitin döyüşdə uğur qazanıb fərqlənmək arzusu və s.-də yerinə yetməmişdi. Lakin əger döyüşdən məqsəd baş verən hadisələr və bütün ruslar üçün o zaman ümumi olan arzu (fransızların Rusiyadan qovulması və onların ordularının qırılması) idisə, o zaman tamamilə aydındır ki, məhz öz uyğunsuzluqlarına görə Tarutin döyüşü həmin bu kampaniya dövründə on lazımlı olan bir şey idi. Bu döyüş üçün baş vermiş nəticədən daha məqsəd uyğun bir nəticə düşünmək çox çətin və qeyri-mümkündür. Ən zəif bir gərginlik, ən böyük qarma-qarışılıq və ən az tələfat şəraitində bütün kampaniya üçün ən böyük nəticələr əldə edilmişdi. Geriləmədən hücuma keçilmiş, fransızların zəifliliyi aşkar çıxarılmış və Napoleon qoşunlarının qaçmağa başlaması üçün lazımlı təkan vurulmuşdu.

VIII

Napoleon parlaq de la Moskowa qələbəsindən sonra Moskvaya girir; qələbəyə heç bir şübhə yoxdur, çünkü döyüş meydanı fransızların əlindədir. Ruslar geriyə çekilir və paytaxtı təslim edirlər. Ərzaqla, silahla, hərbi sursatla, böyük bir sərvətlə dolu olan Moskva Napoleonun əlinə keçir. Fransız qoşunundan iki dəfə zəif olan rus qoşunu bir ay müddətində bir dəfə belə olsun hücuma keçməyə təşəbbüs etmir. Napoleonun vəziyyəti ən parlaq bir vəziyyətdir. İkiqat artıq bir qüvvə ilə rus ordusunun qalıqlarına hücum edib, onları qırmaq üçün, əlverişli bir sülh təklif etmək və ya rədd cavabı alındığı təqdirdə Peterburqa tərəf təhdidəcisi bir hərəkət göstərmək, hətta müvəffəq olmadıqdə Smolenskə və ya Vilnoya qayitmaq və ya Moskvada qalmaq üçün, bir sözlə, fransız qoşunu o vaxt olduğu parlaq vəziyyətdə saxlamaq üçün, deyəsən, heç də xüsusi bir dahilik lazımlı deyildi. Bunun üçün ən sadə və asan bir iş görmək lazımdı: — Qoşunun soyğunuluğa qurşanmasına yol verməmək, Moskvada bütün orduya çatacaq qədər qış paltarı hazırlamaq və Moskvada (fransız tarixçilərinin göstərdiyinə görə) yarım ildən artıq bir müddətə kifayət edəcək ərzağı bütün qoşun üçün düzgün tədarük etmək lazımdı. Tarixçilərin iddiasına görə dahilər dahisi olan və ordu idarə etməkdə hakimiyyət sahibi olan Napoleon iso bu işlərin heç birini görmədi.

O nəinki bu işlərin heç birini görmədi, hətta əksinə olaraq, öz hakimiyyətindən, qarşısında duran fəaliyyət yollarından on axmayıni və fəlakətlisini seçmək üçün istifadə etdi. Görə bıləcəyi bütün işlərdən: Moskvada qışlamaq, Peterburqa qoşun yeritmək, Nijni-Novqoroda qoşun yeritmək, geriyə, şimala və ya cənuba, sonralar Kutuzovun getdiyi yolla geriyə getməkdən daha axmaq və fəlakətlə bir iş düşünmək olmazdı ki, onu da Napoleon seçmişdi, yəni oktyabra qədər Moskvada qalmış, qoşuna şəhərdə soyğunuluq etməyə imkan vermiş, sonra tərəddüd edərək şəhərdə qarnizonu qoyub Moskvadan çıxmış, Kutuzova yaxınlaşmış, döyüşə girişməyib, sağ tərəfa getmiş, Malış Yaroslavetsə çatmış, yənə də özünü yol açmaq imkanı axtarmayıb, Kutuzov gedən yolla getməyib, dağlılış Smolensk yolu ilə Mojayska geri çəkilmişdi. — Nəticədə də göründüyü kimi, bundan axmaq və qoşun üçün bundan fəlakətlə bir şey düşünmək mümkün deyildi. Qoşun mahir strateqlər təsəvvür edib uydursunlar ki, Napoleonun məqsədi öz qoşununu məhv etmək idi və bu təsəvvürə görə də onun üçün başqa bir hərəkət planı fikirləşsinlər, elə bir hərəkət planı ki, rus ordusunun tədbirlərindən asılı olmayaraq, bütün fransız qoşununu, Napoleonun etdiyindən daha böyük bir yəqinliklə həlak etmiş olsun.

Dahi Napoleon bunu etdi, lakin Napoleon öz ordusunu ona görə həlak etdi ki, o belə istəyirdi və ya ona görə ki, çox axmaq idi, demək, Napoleon öz qoşunlarını ona görə Moskvaya qədər gətirə bildi ki, o, belə istəyirdi və ya o, çox ağıllı və dahiyanə bir adam idi — demək qədər adalətsiz olardı.

Hər iki halda, onun hər bir əsgərin şəxsi fəaliyyətindən heç də qüvvətli olmayan şəxsi fəaliyyəti, hadisələrin cərəyan etdiyi qanunlara sadəcə müvafiq gəlirdi.

Tarixçilər bizə tamamilə yanlış olaraq (çünki sonrakı hadisələr Napoleonun fəaliyyətinə bərəət qazandırmadı) Moskvada Napoleon qüvvələrinin zəiflədiyindən xəbor verirlər. O, bu zaman yenə də, keçmişdə olduğu kimi, sonralar 13-cü ildə olduğu kimi, özü üçün və öz ordusuna üçün on yaxşı işlər görməyə bütün bacarığını və qüvvəsini sərf edirdi. Napoleonun bu zamankı fəaliyyəti heç də Misirdəki, İtaliyadakı, Avstriyadakı və Prussiyadakı fəaliyyətindən az heyrətamız deyildi. Biz Napoleonun Misirdə göstərdiyi dahiliyinin nə dərəcədə həqiqi bir dahilik olduğunu yəqinliklə bilmirik, çünki bütün bu böyük ığidliliklər ancaq fransızlar tərəfindən təsvir edilmişdir. Biz onun

Avstriyada və Prussiyadakı dahiliyi haqqında da düzgün mühakimə yeridə bilmərik, çünkü onun oradakı fəaliyyəti haqqındaki məlumatları da biz yənə fransız və alman mənbələrindən almamışlıq, amma korpusların döyüssüz əsir verilməsi və qalaların mühasirəsiz düşmənə təslim edilməsi kimi ağlaşılmaz bir iş almanın məcbur edir ki, onlar dahiliyi, Almaniyada gedən mühəribənin yeganə bir izahı kimi təsdiq etsinlər. Lakin bizim öz xəcalətimizi gizlətmək üçün onun dahiliyini təsdiq etməyə, Allaha şükür, əsasımız yoxdur. Biz qurban verib, hadisələrə sadə və düz baxmaq hüququnu almışlıq və bu hüquqdan da keçməyəcəyik.

Napoleonun Moskvadakı fəaliyyəti də, hər yerdə olduğu kimi, heyrotamız və dahiyanadır. Moskvaya girəndən çıxana qədərki müdəddətə o, əmr dalınca əmr verir, plan dalınca plan qururdu. Moskvada əhalinin və deputatlığın olmaması və Moskva yanğınından özü onun kefini pozmurdu. O, nə öz ordusunun xeyir işini nəzərdən qəçirirdi, nə düşmənin əməliyyatını, nə Rusiya xalqlarının xeyrini, nə Parisi idarə etməyi, nə də gələcək sülh şərtləri haqqındaki diplomatik mülahizələri...

IX

Napoleon Moskvaya girən kimi hərbi cəhətdən rus ordusunun hərəkətini təqib etmək üçün general Sebastianiyə ciddi əmr vermişdi, müxtəlif yollara korpuslar göndərmış və Mürata Kutuzovu tapmaq əmri vermişdi. Sonra Napoleon Kreml möhkəmləndirmək barədə möhkəm təşşriflər vermişdi, daha sonra isə Rusyanın bütün xəritəsi üzrə gələcək hücumların baş planını tutmuşdu. Diplomatik cəhətdən isə, Napoleon qarət edilmiş, talanmış və Moskvadan necə çıxacağını bilməyən kapitan Yakovlevi yanına çağırıb, bütün öz siyasetini və öz alicənabılığını ona bildirmişdi. Sonra imperator Aleksandra bir məktub yazıb, öz dostuna və qardaşına, Rastopçının Moskva ilə pis rəftər etdiyini bildirməyi özünə vəzifə hesab etdiyini yazmışdı, sonra da Yakovlevi danışq üçün Peterburqa göndərmişdi. Eyni müfəssəl şəkildə öz mülahizə və alicənabılığını Tutolmino də söyləyib, bu qocanı da danışq üçün Peterburqa göndərmişdi.

Hüquqi cəhətdən, Napoleon yanım düşən kimi müqəssirləri tapıb cəzalandırmağı əmr etmişdi. Canı Rastopçını cəzalandırmaq üçün evinin yandırılması əmr edilmişdi.

İnzibati cəhətdən isə, Moskvaya konstitusiya hədiyyə edilmiş, şəhər idarəsi yaradılmış və aşağıdakı elan vurulmuşdu:

“Moskva əhalisi!

“Size böyük bədbəxtlik üz verib, amma əlahəzrət imperator və kral bu bədbəxtliyə nəhayət vermək istəyir. Dəhşətli təcrübədə görmüsünüz ki, o itaot etməyənləri və caniləri necə cəzalandırır. İntizamsızlığı dayandırmaq və ümumi tohlükəsizliyi qorumaq üçün ciddi tədbirlər görülmüşdür. Sizin özünüzdən seçilmiş doğma inzibatçılarınız sizin bələdiyyə və ya şəhər idarənizi təşkil edəcəklər. Həmin idarə sizin dərdinizə qalacaq, sizin ehtiyacınızı, sizin xeyrinizi düşünenəcəkdir. Şəhər idarəsinin üzvləri başqalarından forqlənmək üçün qırmızı lent daşıyacaqlar, bu lenti ciyinlərindən keçirəcəklər, şəhər hakimi isə bunun üstündən ağ bir bel bağlı da bağlayacaqlar. Qulluq vaxtlarından sonra onlar ancaq sol qollarına qırmızı lent bağlayacaqlar”.

“Şəhər polisi əvvəlki qayda ilə təşkil edilmişdir, onun fəaliyyəti nəticəsində şəhərdə yaxşı qayda-qanun vardır. Hökumət iki baş komissar və ya polismeyster və 20 komissar və ya məntəqə pristavı təyin edib şəhərin bütün hissələrinə göndərmişdir. Siz onları, sol qollarına bağladıqları ağ lentdən tanıyarsınız. Müxtəlif məzhəbə qulluq edən bəzi kilsələr açıqdır, bu kilsələrdə maneəsiz surətdə Allaha ibadət edirlər. Sizin vətəndaşlarınız hər gün öz mənzillərinə qayıdırılar, əmr verilmişdir ki, onlara düşdükleri fəlakət qarşısında hər cür himayə və köməklik göstərilsin. Asayışı bərpa etmək və vəziyyətinizi yüngülləşdirmək üçün hökumət bu tədbirləri görmüşdür, lakin bunları yerinə yetirmək üçün lazımlı golur ki, siz də öz soyinizlə buna kömək edəsiniz, əgər mümkünənsə, çəkdiyiniz müsibətləri yaddan çıxarıb, çox da amansız olmayan taleyin mərhəmətinə ümid bağlayaşınız və əmin olasınız ki, sizə və sizin salamat qalan əmlakiniza əl qaldırılanları labüb və biabırçı bir ölüm gözləyir və nəhayət, şübhə etməyəsiniz ki, əmlakinız mühafizə ediləcək, çünkü bütün padşahların ən böyüyü və ən ədalətliyi olan padşahın iradəsi belədir. Ey hər hansı millətdən olan əsgərlər və əhalisi! Dövlətin xoşbəxtlik mənboysi olan ümumi etimadı bərpa edin, qardaş kimi yaşayın, bir-birinizi köməklik və himayəkarlıq edin, pis fikirli adamları məhv etmək üçün birloşın, qoşun rəislərinə və mülki rəislərə itaot edin, çox keçməz ki, göz yaşlarınıq quruyar”.

Qoşunu ərzaqla təchiz etmək cəhətindən Napoleon bütün qoşun hissələrinə əmr yazmışdı ki, növbə ilə ölü soyanlar kimi Moskvaya gəlib, özləri üçün ərzaq tədarük etsinlər, bələliklə də ordu gələcək müddətə ərzaqla təmin olunsun.

Dini cəhətindən Napoleon əmr etmişdi ki, keşişlər geriyə qaytarılsın və kilsələrdə ibadətə başlansın.

Ticarət və ordunun ərzaqla təchizi üçün hər yerdə aşağıdakılara icazə verilmişdi.

ELAN

"Ey dinc Moskva əhalisi, ey fəlakət üzündən şəhərdən çıxmaga məcbur olan ustalar və fehlələr, ey pərakəndə olub dağilan və əsasız qorxu ilə hələ də çöllərdə qalan əkinçilər, qulaq asın! Bu paytaxtda asayış bərpa edilir, burada nizam-qayda yaradılır. Sizin hem-yerliləriniz görürler ki, onlara hörmət olunur, ona görə də qaçıqları yerdən qaydırırlar. Onların canına və malına qəsd edənlər dərhal öz cəzasına yetir. Əlahəzərat imperator və kral onları himaya edir və sizlərdən heç kəsi özünə düşmən hesab etmir, yalnız onun əmrindən çıxanlardan başqa. O, sizin müsibətinizi aradan qaldırmaq, sizi öz evəsiyinizə və öz ailənizə qaytarmaq istəyir. Onun xeyirxah niyyətlərinə uyğun hərəket edin, qorxusuz geriyə qaydın. Ey şəhər əhalisi! Arxayınlıqla öz mənzillərinizə qaydın, tezliklə öz ehtiyaclarınızı təmin etmək üçün vasita taparsınız! Sənətkarlar və zəhmətsevən fehlələr! Yenə geriyə öz əl işlərinizə qaydın. Evlər, dükanlar və mühafizə qarovulları sizi gözləyirlər, zəhmətinizin müqabilində isə layiqli əməkhaqqı alacaqsınız! Nəhayət, siz də, ey kəndlilər, qorxudan gizləndiyiniz meşələrdən çıxın, qorxusuz öz daxmalarınıza qaydın, inanın ki, siz müdafiə olunacaqsınız. Şəhərdə əllaf dükanları açılmışdır, kəndlilər öz artıq ehtiyatlarını və məhsullarını oraya gətirə bilərlər. Kəndlilərə azad satış imkanı vermək üçün hökumət aşağıdakı tədbirləri görmüşdür: 1) Bugünkü tarixdən etibarən kəndlilər, əkinçilər və Moskva ətrafında yaşayınlar tamamilə qorxusuz olaraq öz ehtiyatlarını, hər cinsdən olursa olsun, müəyyən edilmiş iki əllaf dükanına, yəni Moxovoydakı və Oxotni ryaddakı dükanlara gətirə bilərlər. 2) Bu ərzağı onlardan satıcı ilə alıcı arasında razılışdırılmış qiymətə alacaqlar, əgər satıcı öz malını toləb etdiyi ədalətli qiymətə sata biləsə, satıcının ixtiyarı vardır ki, öz malını yenə geriyə kəndə apar-

sın, heç kəs heç bir vəchlə ona mane ola bilməz. 3) Hər bazar və çərşənbə günləri böyük həftə bazarları olacaqdır. Bu məqsədlə çərşənbə axşamları və şənbə günləri bütün böyük yollara, şəhər kənarına ərzaq karvanlarını mühafizə etmək üçün kifayət qədər qoşun qoyulacaqdır. 4) Qaydan baş kəndlilərə, onların at və arabalarına maneçilik olma-maq üçün də eyni tədbirlər görülecekdir. 5) Adı ticarəti bərpa etmək üçün dərhal tədbirlər görülecekdir. Ey şəhər və kənd əhalisi, siz də, ey hər millətdən olan işçilər və fehlələr! Sizi əlahəzərat imperatorun və kralın atılıq niyyətlərini yerinə yetirməyə və onunla birlikdə ümumi rifaha kömək etməyə çağırırlar. Onun qədəmlərinə ehtiram və etibarla yaxınlaşın və bizimlə birləşməyə tələsin!"

Ordunu və xalqı ruhlandırmak üçün, tez-tez baxışlar keçirilir və mükafatlar paylanır. İmperator at üstündə küçələri gəzir və əhaliyə təskinlik verirdi. Dövlət işlərile çox məşğul olmasına baxmayaraq, öz əmri ilə təsis edilmiş teatrлara gedirdi.

Padşahların en yaxşı rəşadəti sayılan xeyriyyə işləri cəhətdən də Napoleon özündən asılı olan hər şeyi edirdi. Dini müəssisələrin üzərinə *Maison de ma mère*¹ sözlərini yazmağı əmr etmişdi, bununla o, incə uğurluq hissili padşah xeyirxahlığının əzəmətini birləşdirmişdi. O, Terbiyə evini ziyarət etmiş, xilas etdiyi yetimlərə öz ağ əllərini öpdürmiş və Tutolminlə mərhəmətkoranə söhbət etmişdi. Sonra Tyerin bələğətlə təsvir etdiyi kimi, öz qoşunlarına özünün kəsdirdiyi qəlp rus pulu ilə maaş verilməsini əmr etmişdi. *Relevant l'emploi de ces moyens par un acte digne de lui et de l'armée Française, il fit distribuer des secours aux incendiés. Mais les vivres étant trop précieux pour être donnés à des étrangers la plupart ennemis. Napoléon aimait mieux leur fournir de l'argent à fin qu'ils se fournissent au dehors, et il leur fit distribuer des roubles papier*².

Ordu intizamı cəhətindən, vezifəni yerinə yetirməyənlər üçün ciddi cəza tədbirləri haqqında və soyğunçuluğun dayandırılması barədə aramsız olaraq əmrlər verildirdi.

¹ Mənim anamın evi

² Bu tədbirləri özüne və fransız ordusuna layiq bir hərəkətə yüksəltmək üçün o, evi yananaqlara vəsait paylamağı əmr etmişdi. Lakin yemoli şəyər çox baha olduğundan onları özgə torpağın adamlarına, həm də əksoriyyəti fransızlara düşməncilik münasibəti bəsləyən adamlara vermək olmazdı. Napoleon daha yaxşı hesab etmişdi ki, onlara pul versin, onlar özləri könəndən ərzaq təpsinlər. Odur ki, onlara kağız manatlar paylanması əmri etmişdi.

Qəriba işdir, belə hallarda nəşr edilən başqa əmrlərdən, mülahizə və planlardan heç də pis olmayan bu əmrlər, mülahizələr və planlar işin mahiyyətinə toxunmurdu, onlar ancaq mexanizmdən ayrılmış saat eqrəbləri kimi siferlatin üstündə öz-özünə və məqsədsiz firlər, amma saatın təkərlərini tuta bilmirdilər.

Hərbi cəhətdən, kampaniya üçün tərtib edilmiş dahi plan heç bir zaman həyata keçirilmədi və keçirilə də bilməzdi. Halbuki Tyer bu plan barədə belə yazmışdır: *que son génie n'avait jamais rien imaginé de plus profond, de plus habile et de plus admirable*¹ və yenə də Tyer bu barədə cənab Fenom ilə mübahisəyə girişib, isbat edir ki, bu dahi plan oktyabrın 4-de yox, 15-də tərtib edilmişdir. Bu plan ona görə yerinə yetirilməmişdi ki, onun həqiqətə heç bir yaxınlığı yox idi. Kreml möhkəmləndirmək üçün məscid (Napoleon Vasili Blajenni kilsəsinə bu adı vermişdi) sökülməli idi, halbuki bunun tamamilə faydasız olduğu meydana çıxdı. Kremlin divarlarının dibinə mina qoyulması imperatorun Moskvadan çıxanda bəslədiyi arzunun yerine yetirilməsinə, yəni Kremlin partladılmasına kömək etdi. Kremlin partladılması – uşaqlıq əzildiyi döşəməni döyəcləməsi kimi bir şey idi. Rus ordusunu təqib etmək fikri Napoleonu çox məşğul edirdi, halbuki bu eşidilməmiş bir hadisə idi. Fransız hərbi komandanları 60 minlik bir rus ordusunu itirmişdilər və ancaq Tyerin yazdığını görə, Müratın məharəti və yəqin ki, yenə də dahiliyi sayəsində bu 60 minlik rus ordusu bir sancaq kimi tapılmışdı.

Diplomatik cəhətdən, Napoleonun öz alicanablılığı və ədalətliliyini göstərmək üçün gətirdiyi bütün əsaslar nə Tutolminin qarşısında bir fayda verdi, nə Yakovlevin. Onların hər ikisi, əsas etibarilə, şinəl və araba əldə etməklə məşğul idi. Aleksandr bu elçiləri qəbul etmədi və onların elçiliyinə bir cavab da vermədi.

Hüquqi baxımdan, uydurma yanğın salanlar cəzalandıqdan sonra Moskvanın o biri yarısı da yandı.

İnzibati cəhətdən, şəhər idarəsinin təsis edilməsi şəhərdə soyğunçuluğu dayandırmadı, ancaq bu idarədə iştirak edən bəzi şəxslər üçün xeyirli oldu, intizamı qorumaq bəhanəsilə, ya özləri Moskvani soyular, ya da mülklərini talandan qorudular.

¹ Onun dühası heç vaxt bundan daha dörin, mahirənə və daha heyrotongiz bir şeyi ixtria etməmişdi.

Dini cəhətdən, Misirdə məscidi ziyarət etməklə çox asan yoluna qoyulmuş bir iş burada heç bir nəticə vermedi. Moskvadan tapılan iki-üç keşş Napoleonun arzusunu yerinə yetirməyə təşəbbüs etmişdi, lakin onlardan birinə ibadət zamanı fransız əsgəri bir sillə vurmuşdu, o birinin barəsində isə başqa bir fransız məməru xəbər vermişdi ki, *Le prêtre, que j'avais découvert et invite recommencer à dire la messe, a nettoyé et fermé l'église. Cette nuit on est venu de nouveau anfoncer les portes, casser les cadenas, déchirer les livres et commettre d'autres désordres!*

Ticarət cəhətindən, zəhmətsevən sənətkarlarla və bütün kəndli-lərə müraciətən yazılmış elana heç bir cavab gəlmədi. Zəhmətsevən sənətkar yox idi, kəndlilər isə bu bildirişlə çox dərinlərə gedən komisarları tutub öldürdürlər.

Camaati və qoşunu teatrla əyləndirmek işi də eləcə baş tutmadı. Kremlde və Poznyakovun evində düzəlmüş teatrlar tezliklə bağlandı, çünki aktrisaları və aktyorları qarət etdilər.

Xeyriyya işləri də arzu olunan nəticəni vermedi. Moskva qəlp və əsil kağız pulları dolmuş və pul qiymətini itirmişdi. Qənimət top-layan fransızlara isə ancaq qızıl lazım idи. Nəinki Napoleonun böyük bir mərhamətlə bədbəxtlərə payladığı qəlp kağız pullar qiymətdən düşmüdü, hətta gümüşü də qızılı öz qiymətdən çox ucuz dəyişirdilər.

Lakin Napoleonun soyğunçuluğu dayandırmaq və intizamı bərpa etmək barədəki seyin o zaman yuxarıdan verilən əmrlərin nə dərəcədə həqiqətə uyğun olmadığını göstərirdi, bu ən heyrətamız bir hal idi.

Hərbi rütbə sahiblərindən belə xəbərlər gəlirdi:

“Soyğunçuluğu dayandırmaq barədə əmr olmasına baxmayaraq, şəhərdə soyğunçuluq davam edir. İntizam hələ bərpa edilməmişdir. Qanuni surətdə alver edən bir nəfər tacir də yoxdur. Ancaq markitantlar şey satırlar ki, onların da satdıqları oğurluq mallardır.

“*La partie de mon arrondissement continue à être en proie au pillage des soldats du 3 corps, qui, non contents d'arracher aux malheureux réfugis dans des souterrains le peu qui leur reste, ont même la férocité de les blesser à coups de sabre, comme j'en ai vu plusieurs exemples*”.

¹ Tapıb ibadət başlamaq üçün çağırduğum keşş kilosunu təmizləyib bağladı. Həmin gecə yeno də golib qapını və qıffilları sindirdilər, kitabları cirdildər və başqa intizamsızlıqlar etdilər.

“Rien de nouveau outre que les soldats se permettent de voler et de piller. Le 9 octobre”.

“Le vol et le pillage continuent. Il y a une bande de voleurs dans notre district qu'il faudra faire arrêter par de fortes gardes. Le 11 octobre”¹.

“İmperator çox narazıdır ki, soyğunçuluğu dayandırmaq üçün ciddi əmrlər verilməsinə baxmayaraq, Kremlə qayıdan qvardiya ölü soyan dəstələri tez-tez gözə dəyir. Köhnə qvardiyada həmişəkindən daha artıq intizamsızlıq və soyğunçuluq dünən, axırıncı gəcə və bu gün yenidən başlanılmışdır. İmperator çox təəssüflə görür ki, şəxşən onu qorumaq üçün təyin olunan seçilmiş əsgərlər, itaətkarlıqlıda baş-qalarına nümunə olmaq əvəzinə, o dərəcədə sözdən çıxıb özbaşına-lıq edirlər ki, ordu üçün tədarük edilmiş anbarları və dükanları qarot edirlər. Bəziləri hətta o qədər alçalıblar ki, keşikçilərə və qaroval zabitlərinə qulaq asmayıb, onları söyüb, döyüblər”.

Qubernator yazdı ki:

“Le grand maréchal du palais se plaint vivement, que malgré les défenses réitérées, les soldats continuent à faire leurs besoins dans toutes les cours et même jusque sous les fenêtres de l'Empereur”².

Bu qoşun başsız bir sürü kimi, onu acliqdan xılas edə biləcək yemi ayaqları altında tapdalayaraq, Moskvada qaldığı hər artıq gün ərzində daha da dağılır və məhv olurdu.

Lakin o hərəkət etmirdi.

O ancaq Smolensk yolunda arabaların ələ keçirilməsindən və Tarutin döyüşündən sonra qorxaraq birdən hürküşüb qaçmağa başladı. Napoleon baxış zamanı gözənlənmədən Tarutin döyüşü xəbərini eşitdikdə, Tyerin dediyinə görə, onda rusları cəzalandırmaq arzusu oyandı. O, döyüş əmri verdi, bunu isə bütün qoşun tələb edirdi.

¹ Mənim dairomin bir hissəsi 3-cü korpusun əsgərləri tərəfindən qarot olunmaqdır. Əsgərlər zirzomılarda gizlənən bədbəxt əhalinin əlində qalan xırımxırdan alımaqla kifayotlanır, hətta bir çox dəfə şoxson gördüyüüm kimi, onları qılıncla amansızcasına yaralayırlar.

Yeni bir şey yoxdur, ancaq əsgərlər soyğunçuluq və oğurluq edirlər. 9 oktyabr. Oğurluq və soyğunçuluq davam edir. Bizim dairoda bir oğru dəstəsi vardır, onu qüvvətli todbırlarla loğv etmək lazımdır. 11 oktyabr

² Sarayın baş təşrifatçısı şiddəti surtdə şikayət edir ki, ciddi qadağan edilməsinə baxmayaraq, əsgərlər bütün saraylarda və hətta imperatorun pəncərələri qabağında gözisməkdə davam edirlər.

Moskvadan qaçanda bu qoşunun adamları çapıb-taladıqları şeylərin hamisini özlərilə götürdülər. Napoleon da öz xüsusi qiymətlı şeylərini özü ilə götürdü. Tyer deyir ki Napoleon ordunu ağırlaşdırıran araba karvanını gördükde dəhşətə gəldi, lakin o, mühəribədə təcrübə sahibi olduğu üçün Moskvaya yaxınlaşanda marşal arabalarını yandırdığı kimi, artıq arabaların hamisini indi daha yandırdırmadı. O, əsgərlərin minib getdiyi kolyaskalara və karet'lərə baxıb, bu çox yaxşıdır, – dedi, bu arabalardan ərzaq, xəstə və yaralı daşımaq üçün istifadə edilir.

Bütün qoşunun vəziyyəti, həlak olacağını hiss edən, lakin nə etdiyi bilməyən yaralı bir heyvanın vəziyyətini xatırladırdı. Moskvaya girdiyi vaxtdan, ta bu qoşunun məhv olduğu vaxtadək Napoleonun və onun qoşunun məhərətli manevrələrini və məqsədlərini öyrənmək, eynilə, ölümcül yaralılmış bir heyvanın ölümündən qabaqçı əsmə və titrəməsinin mənasını öyrənmək kimi bir şeydir. Çox vaxt olur ki, yaralı heyvan xişltı eşidən kimi ovçunun gülləsinə tərəf tullanır, qabağa, dala qaçıır və beləliklə də öz ölümünü sürətləndirir. Napoleon da bütün qoşunun təzyiqi altında eynilə belə edirdi. Tarutin döyüşünün xişltısı heyvanı hürkündü. O, qabağa, gülləyə tərəf sıçradı, ovçunun yanındakı qadı, sonra yena geriye döndü və nəhayət, hər hansı bir yırtıcı heyvan kimi, lap əlverişiz, qorxulu bir yolla, lakin tanış yolla, köhnə izlərlə geriye qadı.

Gəminin burnuna nəqs edilən şəkli vəhişli adamlar gəmiyə rəhbərlik edən bir qüvvə təsəvvür etdikləri kimi, bizim də bütün bu hərəkatın rəhbəri kimi təsəvvür etdiyimiz Napoleon, bütün fəaliyyəti ərzində, kərin içindəki qaytanlardan tutmaqla özünü kərin sürücüsü zənn edən körpə bir uşağa bənzəyirdi.

XI

Oktyabrın 6-da, səhər tezdən Pyer anbardan çıxdı. Geriye qayıdanda ayaqlarına sürüşən gödək və əyri ayaqlı, bənövşəyi rəngli kiçik bir itlə oynaya-oynaya qapı ağzında dayandı. Bu it onlarla anbara yaşıyır, Karatayevlə birlikdə yatır, amma hərdən bir şohərdə hara isə gedir və yenə də qayıdır golirdi. Yəqin o, heç vaxt heç kəsin olmamışdı, indi də heç kəsin deyildi və heç bir adı da yox idi. Fransızlar ona Azor deyirdilər, nağılıçı-əsgər onu Femqalka adlandırdı. Heç Karatayev və başqları isə bu iti Boz və bəzən Sallaq çağırıldır. Heç

kəsə aid olmamaq, addan, cinsdən və hotta, müəyyən rəngdən belə məhrum olmaq, elə bil ki, bu bənövşəyi iti heç narahat etmirdi. Tüklü quyuğuna bənzər quyuğu girdi, topa bir haldə dik yuxarıya qalxmışdı, oyri ayaqları elə çevik hərəkət edirdi ki, itciyəz çox zaman ayağının dördünü də terpətmək istəməyib, dal ayağının birini qəşəngcə qaldırıb və ancaq üç ayağı ilə çox cəld və qıvrıq qaçırdı. O, hər şeydən zövq alırdı. Gah şadlığından zingildəyərək arxası üstə çevrilir, gah düşüncəli gözlərlə baxaraq əda ilə günəşdə qızınır, gah da talaşa və ya küləşlə oynayaq oylənirdi.

İndi Pyerin geyimi əvvəlki paltarının yeganə qalığı olan kirli və yirtiq bir köynəkdən, Karatayevin məsləhətli istilik üçün kəndirlə topuqlarından bağlanmış əsgər tumanından, kaftandan və kəndlili papağından ibarət idi. Bu müddətdə Pyer bədəncə çox dəyişmişdi. Nəslinə çökərək zahirən iri və qüvvətli görkəmini mühafizə etədə, o, indi daha yoğun görünmürdü, Sifətinin alt tərəfini saqqal və big basmışdı. Başının tükləri uzanıb pırtlaşmış, bit basmış və indi papaq kimi qıvırcıqlaşmışdı. Gözlerinin ifadəsi qətiləşmiş, sakit, canlı-ünsiyyətli bir şəkil almışdı. Pyerin baxışları əvvəllor heç vaxt belə olmamışdı. Əvvəllor keçirdiyi pozğun həyat onun baxışlarında da öz ifadəsini tapmışdı, indi isə bu enerji ilə, fəaliyyətə və mütqavimətə hazır olan bir qıvrıqlıqla əvəz edilmişdi. Ayaqları yalnız idi.

Pyer gah aşağıya, bu gün səhər arabalar və atlılar gedən çölə, gah çayın o tayına uzaqlara, gah hiyləgərcəsinə özünü doğrudan da qapan kimi göstərən itciyəzə, gah da öz yalnız ayaqlarına baxır, kirli, yoğun və böyük barmaqlarını tərpədə-tərpədə ayaqlarını müxtəlif vəziyyətdə götürüb qoyur və bundan zövq alırdı. Hər dəfə yalnız ayaqlarına baxanda onun simasında bir canlanma və razılıq təbəssümü oynayırdı. Yalnız ayaqlarının görünüşü ona bu müddət ərzində bütün yaşayış anladıqlarını xatırladırdı və bu xatırə ona xoş gəlirdi.

Bir neçə gün idi ki, hava sakit və aydın idı, səhərlər yüngül şaxta olurdu – bir sözlə, “arvad yayı” deyilən mövsüm idi.

Hava və günəş isti idı, bu istilik hələ də havada hiss olunan səhər şaxtasının möhkəmləşdirici təzəliyinə qarışaraq çox xoş bir təsir başışlayırdı.

Hər şeydə, uzaq və yaxın şeyslərin üzərində ancaq payızın bu fəsildən olan sehrkar – büssür bir parıltı vardı. Uzaqdan Vorobyovie qori, oradakı kənd, kilsə və böyük ağaç ev görünürdü. Çılpaq ağaclar da, qumlar və daşlar da, evlərin damları da, kilsənin günbəzindəki yaşıł

mil də, uzaqdakı ağaç evin tinləri də şəffaf havada qeyri-təbii bir aydınlıqla, incə xətlərlə görünürdü. Yaxında indi fransızlar yaşayın yarı yanmış mülkədar evinin tanış xarabaları görünürdü. Evin kənarında gəyərmiş yasəmənin tünd yaşıl kolları hələ də dururdu. Tutqun havalarda öz çirkin görkəmli adama bir növ təsəlli verən gözəl bir binaya oxşayırırdı.

Ev qaydası ilə yaxası açıq, başında kalpaq, ağızında gödək çubuq olan fransız kapralı anbarın tinindən çıxıb, dostcasına göz vuraraq Pyerə yaxınlaşdı.

– *Quel soleil, hein, Monsieur Kirill?* (bütün fransızlar Pyeri Kirill çağırırdılar) *On dirait le printemps*¹ – kapral qapıya söykənib, Pyerə çubuq təklif etdi, o, həmişə Pyerə çubuq təklif edərdi, Pyer də həmişə redd edərdi.

– *Si l'on marchait par un temps comme celui-là*² – deyə kapral əlavə etdi.

Pyer ondan qoşunun hərəkət etməsi barədə soruştı. Kapral dedi ki, demək olar, bütün qoşunlar hərəkət edirlər, bu gün əsirlər barədə əmr olmalıdır. Pyer olan anbarda Sokolov soy adlı bir əsgər ölüm-cül xəsta idi. Pyer Kaprala dedi ki, bu əsgər tədbir görmək lazımdır. Kapral cavab verdi ki, Pyer arxayı ola bilər, belə hallar üçün seyyar və daimi hospitallar vardır, xəstələr barədə sərəncam olacaqdır və bir də, ümumiyyətlə, ola biləcək hər bir şey barəsində müdürüyyət tərəfindən əvvəlcədən tədbir görülmüşdür.

– *Et puis, M-r Kirill, vous n'avez qu'à dire un mot au capitaine, vous savez. Oh, c'est un ... qui n'oublie jamais rien. Dites au capitaine quand il fera sa tournée, il fera tout pour vous...*³.

Kapralın dediyi kapitan Pyerlə tez-tez və uzun müddət səhbət edər, ona hər cür güzəştə gedərdi.

– *Vois-tu, St. Thomas, qu'il me disait l'autre jour: Kirill c'est un homme qui a de l'instruction, qui parle français; c'est un seigneur russe, qui a eu des malheurs, mais c'est un homme. Et il s'y entend le... S'il demande quelque chose, qu'il me dise, il n'y a pas de refus. Quand on a fait ses études, voyez vous, on aime l'instruction et les*

¹ Conab Kirill, günüşi görürənmi? Elə bil ki, yazdır.

² Belə havada döyüşə gedəson...

³ Sonra, conab Kirill, sizin kapitalana bir söz deməyiniz kifayotdır; siz bilirsınız... O, elə adamdır... heç bir şey yadından çıxmır. Kapitan gözintiyo çıxanda ona deyin; sizin üçün o, hor şeyi edər...

gens comme il faut. C'est pour vous que je dis cela, M.Kirill. Dans l'affaire de l'autre jour si ce n'était grâce à vous, ça aurait fini mal¹.

Bir qədər də boşboğazlıq etdikdən sonra kapral getdi. (Kapralın xatırlatdığı əhvalat bu yaxınlarda əsirlərlə fransızlar arasında baş vermiş dalaşmadan ibarət idi, dalaşma zamanı Pyer öz yoldaşlarını sakitləşdirməyə müvəffəq olmuşdu). Əsirlərdən bir neçəsi Pyerin kapralla səhbətinə qulaq asıb, dərhal onun nə dediyini soruşmağa başladılar. Pyer kapralın hərəkət etmək barədə danışdığını yoldaşlarına söyləyəndə anbarın qapısına ariq, sarıbəniz, cindir paltar geymiş bir fransız əsgəri yaxınlaşdı. Salam əlaməti olaraq cəld və qorxaq bir hərəkətlə barmaqlarını alına apardı, Pyero müraciət edib, tikməyə köynək verdiyi *Platoche*² adlı əsgərin bu anbardamı olduğunu ondan soruşturdu.

Bir həftə əvvəl fransızlar gön və kətan alıb, çəkmə və köynək tikmək üçün əsir əsgərlərə paylaşımlıdılar.

Karatayev səliqə ilə bükülmüş köynəklə içəridən çıxa-çıxa:

— Hazırdır, hazırkı, laçınım! — dedi.

İsti olduğundan və həm də rahat işləyə bilmək üçün Karatayev bircə tumanda və torpaq kimi qara cındır bir köynəkdə idi. Saçlarını fəhlələr kimi liflə bağlamışdı, onun girdə sıfəti bir qədər də girdə və sevimli görünürdü.

— Əhdə vəfa lazımdır. Necə ki, demişdim cümo gününe, cüme gününe də hazırladım, — Platon gülümşəyə-gülümşəyə və tikdiyi köynəyi aça-aça bu sözləri dedi.

Fransız narahat bir halda o yan-bu yana baxdı və sanki şübhəni özündən rədd edərək cəld mundırı çıxarıb köynəyi geydi. Mundırın altında fransızın köynəyi yox idi, çılpaq, sarı, ariq bədənинe isə uzun, yağılı güllü ipək bir cilet geymişdi. Fransız yəqin ki, ona baxan əsirlərin gülüşməsindən qorxaraq, cəld köynəyi başına keçirdi. Əsirlərdən heç biri bir söz demədi.

Platon köynəyin o yan-bu yanını dərtişdirərəq: — Bax, lap elə sənin əynini tikilib, — dedi. Fransız başını və qollarını köynəyə keçirtdikdən

¹ Bu günlərdə o, mono belə dedi — Toma, görürsənmi, Kirill tohsil almış adamdır, fransızca danişir. O, başına fəlakət gəlmis bir rus ağasıdır, amma insandır. Başa düşən adamdır... Ona bir şey lazım olsa, rədd etmərom. Adam ki, az-maz oxudu, maarifi də sevir, təriyol adamları da. Mən bunu sizin baronizdə deyirəm, cənab Kirill. O gün siz olmasaydınız, işlərin axını pis qurtaracaqdı

² Platoş

sonra, gözlərini yuxarı qaldırmadan, əynindəki köynəyi nəzərdən keçirdi və tikişlərini yoxladı.

— Bəs necə, laçınım, bura dərzi dükanı deyil, əməlli karastı da yoxdur, amma məsol var, deyirlər, əlində yarağın olmasa, heç bit də öldürü biləməsən. — Platon yəqin ki, özü öz işinə sevinə-sevinə, mələyim-mələyim gülümşünürdü.

Fransız dedi:

— *C'est bien, c'est bien, merci, mais vous devez avoir de la toile de la toile de reste?*

Karatayev hələ də əməlinə fərqlinlərək deyirdi:

— Əyninə yatandan sonra daha da yaxşı olacaq. Lap yaxşı olacaq, qəşəng olacaq.

— *Merci, merci, mon vieux, le reste?..* — deyə fransız gülə-gülə təkrar etdi və kağız pul çıxarıb Karatayevə verdi, — *mais le reste?*

Pyer gördü ki, Platon fransızın dediyi sözü başa düşmək istəmir, odur ki, işə qarışmadan onlara baxmağa başladı. Karatayev pul üçün razılıq edib, fərqli təkidiyi köynəyə baxmaqda davam etdi. Fransız isə təkidlə parçanın qalığını istəyir, Pyerdən sözlərini tərcümə etməyi xahiş edirdi.

— Qalığı onun nəyinə lazımdır? — deyə Karatayev soruşturdu. — Bizim üçün ondan yaxşı dolaq olardı. Cəhənnəmə, — deyə Karatayev simasi deyişmiş, kədərlənmiş halda qoltuğundan parça qırıqlarını çıxarıb, heç baxmadan fransiza verdi. — Hey! — deyə Karatayev dönüb geriyo qayıtdı. Fransız kətana baxdı, fikirləşdi, sualedici nəzərlərlə Pyera baxdı və sanki Pyerin gözləri ona nə iso bir şey dedi.

Birdən fransız qızarış, civilti səslə bağlıdı:

— *Platoche, dites donc, Platoche. Gardez pour vous*³ — deyə fransız kətan qalıqlarını verib, geriyo döndü və çıxıb getdi.

— Görürsənmi, — deyə Karatayev başını yırğalamağa başladı. — Deyirlər dinsizdir, amma onun da qəlbə var. Qocalar yaxşı deyirlər ki, tərlı ol açıq olar, quru ol xəsis. Özü lüt ola-ola yenə də verdi. — Karatayev düşüncəli halda gülümşündü və kətan parçalarına baxıb bir neçə dəqiqə susdu. — Amma, əzizim, bunlardan qiyamot dolaq çıxacaq ha, — dedi və anbara qayıtdı.

¹ Yaxşı, yaxşı, sağ ol, bəs kotanın qalımı hanı?

² Sağ ol, sağ ol, əzizim, bəs qalımı hanı? Qalığımı ver.

³ Platoş, a Platoş. Götür özünən.

Pyer əsir düşən gündən dörd həftə keçdi. Fransızların ona əsgər anbarından zabit anbarına keçməyi təklif etmələrinə baxmayaraq, o, birinci gündən yaşadığı anbarda qaldı.

Qarət olunmuş və yandırılmış Moskvada Pyer bir insanın dözo biləcəyi ən ifrat məhrumiyyətlərə dözdürdü. Bir tərəfdən, bu vaxtadək dərk etmədiyi sağlam və qüvvətli bədəni sayəsində, xüsusən, məhrumiyyətlərin hiss edilmədən, yavaş-yavaş yaxınlaşması sayəsində Pyer bu məhrumiyyətləri nəinki yüngüllükə, hətta şadlıqla keçirirdi. Keçmişlərdə boş yerə can atlığı dincliyi və özündən razılığı da o məhz bu zaman tapmışdı. O, öz həyatında uzun zaman bu ruhi müvəzinəti, öz-özü ilə razılaşmağı müxtəlif cəhətlərdə axtarmışdı. Borodino döyüyü zamanı əsgərlərdə gördüyü bu keyfiyyət onu çox təəccübənləndirmişdi. – O, bu keyfiyyəti filantropiyada, masonluqda, dünyəvi həyatın boşluğununda, şərabda qəhrəmancasına rəşadət və fədakarlıqla, Nataşaya romantik bir məhəbbətdə axtarmışdı. O, bunu düşüncə yolu ilə axtarmışdı, amma bütün bu axtarışlar və təşəbbüsler onu aldatmışdı. Lakin özü də bu barədə düşünmədən, həmin bu ruhi müvəzinəti və öz-özü ilə razılığı, ancaq ölüm dəhşəti, məhrumiyyətlər içərisində, Karatayevdə dərk etdiyi həqiqətdə tapdı. Edam zamanı keçirdiyi dəhşətli dəqiqələr, elə bil ki, əvvəller ona çox mühüm görünən qorxulu hiss və fikirləri onun təsəvvüründən və xatirəsində həmişəlik olaraq silib apardı. Onun başına daha nə Rusiya, nə müharibə, nə siyaset və nə də Napoleon haqqında bir fikir belə gəlmədi. Ona aydın olmuşdu ki, bunların ona heç dəxli yoxdur, bu şeylərin hamısı barədə mühakimə yürütülmək onun vəzifəsi deyildir, o, bunu bacarmaz. "Rusiyaya və ömrə şərik yoxdur" – Pyer Karatayevin bu sözlərini təkrar edir və bu sözlər onu qəribə bir şəkildə sakitləşdirirdi. Bir zaman Napoleonu öldürmək niyyətinə düşməsi, kabalistik rəqəmlər və Apokalipsis heyvan haqqında fikirlər indi ona anlaşılmaz və hətta güləməli gəlirdi. Arvadının əlindən hirsənməsi, arvadın onun adını batırı biləcəyindən qorxması və indi ona nəinki həqir, hətta əyləncəli görünürdü. Ona nə dəxli vardi ki, bu qadın harada isə kefi istədiyi kimi bir həyat sürürdü? Kimə, xüsusiilə, ona nə dəxli vardi ki, fransızlar tutduqları əsirin qraf Bezuxov olduğunu biləcəklər və ya bilməyəcəklər?

O, indi tez-tez knyaz Andreylə etdiyi səhbəti xatırlayı və tama-mılə onunla razılaşırıldı, ancaq knyaz Andreyin fikrini o, bir qədər başqa cür anlayırdı. Knyaz Andrey düşünür və deyirdi ki, xoşbəxtlik ancaq mənfi olur, ancaq o bunu bir qədər acıqla və kinaya ilə deyirdi. Elə bil ki, o, bunu deyəndə başqa bir fikir ifadə edirdi. Elə bil deyirdi ki müsbət xoşbəxtliyə çatmaq üçün, bizdə olan bütün meyillər ancaq bizi incitmək və təmin etmək üçündür. Lakin Pyer heç bir kənar fikrə düşmədən bunun ədalətli bir fikir olduğunu təsdiq edirdi. Əzab və əziyyətin yoxluğu, ehtiyacların ödənilməsi və bunun da nöticəsində sərbəst məşğələ, yəni həyat torzi intixabı kimi indi Pyerə insanın ən zəruri və yüksək xoşbəxtliyi kimi gəlirdi. Pyer burada ancaq indi, ilk dəfə olaraq, yemək istədiyi zaman yeməyin, içmək istədiyi zaman içkinin, yatmaq istədiyi zaman yuxunun, soyuq olduğu zaman istinin, danışmaq və insan səsinə qulaq asmaq istədiyi zaman adamlı danışmağın ləzzətini tamamilə qiymətləndirirdi. İndi, hər bir şeydən məhrum olduğu bir zamanda ehtiyacın ödənilməsi – yaxşı yemək, təmizlik, azadlıq – Pyerə mükəmməl bir xoşbəxtlik kimi görünürdü. Məşguliyyət seçmək, yəni həyat, indi bu seçki üçün imkanı çox məhdud olduğu bir zamanda, ona çox asan görünürdü. O qədər asan görünürdü ki, o, həddindən artıq həyat rahatlığının ehtiyacını təmin etməyin bütün sevincini məhv etdiyini unudurdu. Unudurdu ki, məşguliyyət seçməkdə adam həddindən artıq sərbəst olduğunu (bu sərbəstliyi ona həyatda təhsil, zənginlik, cəmiyyətdə tutduğu mövqə vermişdi) bu sərbəstlik məşguliyyət seçməyi həllədilməz dərəcədə çətinləşdirir, ehtiyacın və məşguliyyət imkanının özünü məhv edir.

İndi Pyerin bütün fikirləri sərbəst olacağı vaxta tərəf meyl edirdi. Lakin buna baxmayaraq, Pyer sonralar da bütün ömrü boyu asarətdə keçirdiyi bu bir ay haqqında, o təkrarolunmaz, qüvvətli və sevincli hissələr haqqında, ən başlıcası, təkcə bu vaxt hiss etdiyi tam bir ruhi sakitlik, mükəmməl daxili bir sərbəstlik haqqında fərqli hədəf düşünür və danışırıdı.

Birinci gün sohər tezdən durub, şəfəq qızaranda anbardan çıxanda, əvvəlcə Novodeviçi monastırının tutqun gümbəz və xaçlarını, tozlu ot üzərindəki şaxtalı şəhə, çayın üstündən burula-burula gedən Vorobyoviyə qorı təpələrini və bənövşəyi uzaqlarda gözdən itən meşəli sahili görəndə, təmiz havanın təmasını hiss edəndə, Moskva üzərindən uçan bir sürü dolaşanın səsini eşidəndə, bir az sonra isə, birdən şorqdən işıq saçılıb, bulud altından günəşin bir parçası təntənə ilə

süzülüb çıxanda, gümbəzlər, xaçlar, şəh, uzaqlar, çay, hər şey fərəhli bir nura boyandıqda Pyer həyatın sevincini və möhkəmliyini yeni – bu vaxta qədər duymadığı bir hərəətə hiss etdi.

Bu hiss onu nəinki bütün əsirlilik müddətində tərk etmedi, hətta əksinə, onun vəziyyəti ağırlaşdıqca bu hiss daha da artı.

Anbara düşəndən bir az sonra yoldaşlarının arasında Pyer haqqında əmələ gələn yüksək fikir ondakı bu hissi, hər şeyə hazır olmaq və mənəvi təkmillik hissini daha da möhkəmleşdirdi. Bir neçə dil bilməsi ilə, fransızların ona hörmət etməsilə, öz sadəliyi ilə, xahiş edəndə hər şeyini verməsilə (o, zabitlər qədər həftədə üç manat alır), anbarın divarına yalın əli ilə mix çalaraq əsgərlərə göstərdiyi qüvvətilə, yoldaşları ilə rəftərdə göstərdiyi xoş xasiyyətilə, yoldaşlarının anlamadığı bir tərzdə hərəkətsiz oturub, heç bir iş görmədən fikirləşmək qabiliyyəti ilə o, əsgərlərə bir qədər əsrarəngiz və yüksək bir xilqət kimi görünürdü. Əvvəllər, yaşıdagı cəmiyyətdə onun üçün zərərlı olmasa da, sixıcı olan xüsusiyyətlər, yəni qüvvət, həyat rahatlığına qayğısızlıq, huşsuzluq və sadəlik burada, bu adamların arasında ona az qala qəhrəmana layiq bir mövqe verirdi. Pyer belə bir baxışın onun boynuna vəzifə qoyduğunu hiss edirdi.

XIII

Oktyabr ayının 6-i ilə 7-i arasındaki gecədə yola düşən fransızlar hərəkətə geldilər. Mətbəxlər, anbarlar sindirilir, avadanlıqlar arabalara qəbulanır, qoşunlar və araba karvanları hərəkətə gəldi.

Səhər saat yeddiidə fransız mühafizə dəstəsi səfər palтарında, başlarında kiver, ciyinlərində tüfəng, dallarında çanta, böyük torba anbarların qabağında dayandı və fransızların canlı danışığı, söyüş səsləri bütün xətt boyu yayıldı.

Anbarda hamı hazırlmış, geyinmiş, qurşanmışdı. Ayaqqabılarını geyib, əmrə müntəzir dayanmışdı. Xəstə əsgər Sokolov sapsarı sarılmış, arıq gözlərinin ətrafında göyümətlə dairələr olduğu halda, tək, ayaqyalın, geyinməmiş, öz yerində oturub, ariqlıdan iriləşmiş gözlərlə ona fikir verməyən yoldaşlarına baxır, yavaşdan və müntəzim surətdə zariyirdi. Görünür ki, xəstəni bir o qədər çəkdiyi əzab yox (o, qanlı ishal xəstəliyinə tutulmuşdu), tək qalmaq qorxusu və dərdi zarımağa məcbur edirdi.

Pyer Karatayevin sibikdən tikdiyi (sibiki bir fransız öz çəkmələrinin altına vurdurmağa götürmişdi) ayaqqabıları geyib, belini kəndirlə bağladı ve xəstəyə yaxınlaşış onun qabağında çöməldi. Pyer dedi:

– Nə var, Sokolov, onlar həmişəlik getmirlər ki! Onların burada hospitali var. Bəlkə, burada sənə bizimkindən də xoş keçəcək.

– Ah, ilahi! Ah, oldum! Ah, ilahi! – deyə əsgər daha da bərkədən zarıldı.

– Bu saat mən onlardan soruşaram, – deyə Pyer qalxıb anbarın qapısına tərəf getdi. Pyer qapıya yaxınlaşan zaman dünən Pyeri çubüğa qonaq edən kapral da iki əsgərlə bayır tərəfdən qapıya yanaşdı. Kapral da, əsgərlər da səfər paltarında idilər, çantaları, üzlüyü salınmış kiverləri vardi, bu kiverlər onların tanış sıfatlarını dəyişdirmişdi.

Kapral komandanlığın əmri ilə qapını bağlamaq üçün buraya gəlmişdi. Buraxmamışdan əvvəl əsirləri saymaq lazım idi.

– *Caporal, qui fera-t-on du malade?*¹ – deyə Pyer sözə başladı, lakin bu sözləri deyən kimi, bu kapralın həmin tanış kapralı, yoxsa tanımıadığı bir adamı olmasından şübhələndi, çünki bu dəqiqədə kapral öz-özüne çox az oxşayırdı. Bundan başqa, Pyer bu sözləri deyən dəqiqədə hər iki tərəfdən baraban səsleri eşidildi. Kapral Pyerin sözlərinə qaşqabağını tökdü və mənasız söyüşlər söyərək qapını çaxdı. Anbar qaranlıqlaşdı, hər iki tərəfdən barabanlar gur-gur guruldayırdı, xəstənin zarılığını batırırdı.

Pyer öz-özüne: "Odur!.. Yenə odur!" – dedi və ixtiyarsız olaraq canına üşütmə gəldi. Kapralın dəyişmiş sıfətində, onun səsindəki ahənglə və barabanların həvəsləndirici və qulaq batırıcı gurultusunda Pyer insanları xilafına olaraq öz həmcinslərini öldürməye vadar edən əsrarəngiz və kənar qüvvəni, edam zamanı göründüyü qüvvəni tanıdı. Bu qüvvədən qorxmaq, ondan xilas olmağa çalışmaq, onun əlində alet olan adamlara xahişlə və öyünd-nosihotlə müraciət etmək faydasızdır. Pyer indi bunu biliirdi. Gözləmək və gözləmək lazım idi. Pyer bir də xəstəyə yaxınlaşmadı və ona tərəf baxmadı. O, dinnəzəcə, qaşqabağını töküb anbarın qapısında dayandı.

Anbarın qapısı açılında və əsirlər qoyun sürüsü kimi bir-birini basa-basa qapı ağızına yiğışında Pyer özünü qabağa verib, kapralın dediyinə görə Pyer üçün hər bir şey etməyə hazır olan həmin kapitanaya yanaşdı. Kapitan da səfər paltarında idi, kapralın sözlərini və

¹ Kapral, xostoni no eloyek?..

barabanların gurultusunu eşidirkön “odur” dediyini Pyer indi də kapitanın soyuq simasında gördü.

Kapitan qışqabaqlı halda, yanında toplaşan əsirlərə baxıb: – *Filez, filez*¹, – deyirdi. Pyer öz təşobbüsünün nahaq olduğunu bilo-bilo yeno də ona yaxınlaşdı.

Zabit onu tanıtmış kimi soyuq bir nəzər salıb: – *Eh bien, qu'est ce qu'il y a?* – dedi. Pyer xəstə barədə danişdi.

Kapitan: – *Il pourra marcher, que diable!* – dedi. Sonra Pyero baxmadan: *Filez, filez*, – deyə davam etdi.

– *Mais non, il est à l'agonie...* – deyə Pyer başlamaq istədi.

Kapitan qozəblənmiş halda:

– *Voulez vous bien?*² – deyə bağıldı.

Barabanlar: dram da da, dam, dam, dam – səslərilə guruldayırdı. Pyer başa düdü ki, o əsrarongiz qüvvə bu adamları tamamilə öz haki-miyəti altına almışdır, bundan sonra daha bir də danışmaq faydasızdır.

Əsir zabitləri əsgorlərdən ayırib, onlara qabaqda getməyi ömr etdi-lər. Pyer də daxil olmaqla 30-a qədər zabit, 300-ə qədər əsgor vardi.

O biri anbarlardan buraxılan zabitlərin hamısı özgə idi, onlar Pyerdən çox yaxşı geyinmişdilər və ona, onun ayaqqabısına etimadsızlıqla, yad adam kimi baxırdılar. Pyerin yanınca, zahirən öz əsir yoldaşlarının ümumi hörmətini qazanmış yoğun bir mayor gedirdi, şişkin, sarı və acıqli sıfəti vardı. Kazan xalatının üstündən belinə olüz dəsməli bağlamışdı. O, tütün kissəsi olan bir əlini qoltuğuna soxub, o biri əli ət çubuğu tutmuşdu. Mayor tövşüyə-tövşüyə, ləhləyə-ləhləyə hamiya acıqlanır və hirsənləndi. Ona elə gəlirdi ki, hamı onu itələyir, teləsir, halbuki tələsiləcək bir yer yox idi. Elə bil ki, hamı nəyə isə təəccüb edirdi, halbuki heç bir təəccüb ediləcək şey də yox idi. O biri balaca, arıq zabit isə hamı ile danışır, indi haraya aparıldıqları barədə və bu gün nə qədər yol gedəcəkləri barədə forziyyətlər irəli sürürdü. Komissariat formasında geyinmiş, ayağında keçə çəkmə olan bir məmər hər tərəfə yürüür, yanmış Moskvaya baxır, hansı evin yan-dığını, görünən yerin Moskvadan hansı hissəsi olduğunu ucadan xəber verirdi. Ləhcəsindən polyaka oxşayan üçüncü zabit komissariat momuru ilə mübahisə edir və Moskvadan möhəllələrini səhv toyin etdiyini ona sübut etməyə çalışırdı.

¹ Keçin, keçin

² Hə, yeno nə var? – O gedə bilər!.. Keçin, keçin.

– Yox canım, o ölüür...

– Rodd ol, get...

Mayor acıqli-acıqli deyirdi:

– Nə üçün mübahisə edirsiniz? İstoyır Nikola olsun, istoyır Vlas, hamısı bıdir. Görürsünüz ki, hamısı yanmışdır, vossalam... – Sonra mayor daldan gələn və heç də onu itələməyən bir adama acıqla dedi:

– Haraya itələyirsiniz, yol azlıqmı edir?

Yanğıн yerlərinə baxan əsirlərin gah o torəfdən, gah da bu torəf-dən səsləri eşidilirdi:

– Vay, vay, vay, gör bir nə elayıblor! Zamoskvoreçyedə, Zubovda, hətta Kremlə də ... bir baxın, yarısı, yarısı yoxdur. Mən sizə deyirdim ki, Zamoskvoreçyenin hamısı yanıb bax, elődir ki, var.

Mayor dedi:

– İndi ki, bilirsiniz nə yanıb, daha nə danışmaq!

Xamovnikidə (Moskvanın yandırılmamış qalan nadir möhəllələrindən birində), kilsənin yanından keçəndə birdən əsirlərin hamısı dəstə ilə özünü bir tərəfə verdi, dəhşət və nifratnidaları eşidildi.

– Əcləflər görürsünümüzü! Kafirləri görürsünümüzü! Ölür, ölüdür ki, var... üzünə nə isə sürtüblər.

Pyer də, nidalara sebəb olan kilsəyə tərəf keçdi və dumanlı bir surətdə kilsənin hasarına nə isə söykəndiyini gördü. Ondan daha yaxşı görün yoldaşlarından eşitdi ki, o görünən şey, kilsənin hasarına ayaq üstə söykədilmiş və üzü duda ilə qaralanmış bir adam meyididir.

– *Marchez, sacrè nom... Filez... trente mille diables!*¹ – deyə müha-fizəçilərin söyüs səsləri eşidildi, fransız əsgərləri da yenidən qozəblənib, ölüyə baxan əsirləri qılıncla qovlamağa başladılar.

XIV

Əsirlər Xamovnik möhəlləsinin küçələrindən ancaq öz keşikçi-ləri ilə, keşikçilər və daldan gölənlərə məxsus furqon və arabalarla keçirdilər, amma ərzaq dükənlərinə tərəf çıxanda onlar xüsusi arabalarla qarışmış halda sıxlasharaq hərəkət edən böyük bir topçu karvanının arasına düşdülər.

Körpünün yanında qabaqda gedənlərin keçib getməsini gözləmək üçün hamı dayandı. Körpüdən baxanda əsirlər daldı və qabaqda hərəkət edən saysız-hesabsız araba sıraları gördülər. Sağ tərəfdə, Kaluqa yoluna dənən yerdə, Neskuçnoyenin yanında uzaqlarda gözdən iton

¹ Gedin, gedin! Şeytanlar! İblislər!..

ucusuz-bucaqsız ordu və araba sıraları görünürdü. Bunlar hamidan əvvəl yola düşən Boqarne korpusunun qoşunları idi. Arxada dalda, çayın sahili ilə və Kamenni mostun üstü ilə Neyin qoşun və arabaları uzanıb gedirdi.

Əsirləri də özləri ilə aparan Davu qoşunları Krimski broddan keçib gedirdilər və qismən Kaluqa küçəsinə girmişdilər. Lakin araba karvanları o qədər uzanmışdı ki, Boqarnenin axırıncı arabaları hələ Moskvadan Kaluqa küçəsinə çıxmamış, Neyin qoşunlarının başı isə Bolşaya Ordinkadan çıxiydi.

Krimski brodla gedən əsirlər bir neçə addım getdikdən sonra dayanır və yenə də hərəkət edirdilər, getdikcə hər tərəfdən arabalar və adamlar çoxalır və sixlaşdırırlar. Körpünü Kaluqa küçəsindən ayıran neçə yüz addım məsafləni bir saatdan çox gedib, Zamoskvoreçye küçəsilə Kaluqa küçəsinin birləşdiyi meydana çatanda, bir dəstə halında sixışdırılan əsirlər dayandılar və bu yol ayrıcında bir neçə saat durmali oldular. Hər tərəfdən eşidilən təkər ciriltilləri, ayaq tapşılıtları, ara vermədən eşidilən acıqli bağırıtlar və söyüslər susmaq bilməyən dəniz gurultusunu andırırdı. Pyer yanmış bir evin divarına qışılıb, təsəvvüründə baraban səslerilə qarışan bu səsi dinləyirdi.

Əsir zabitlərdən bir neçəsi daha yaxşı tamaşa eləmək üçün Pyer söykənən yanmış evin divarına dırmaşmışdı.

Onlar deyirdilər:

— Adama bax ha! Camaata bax ha! Topların üstünə də miniblər! Bir dəriyə bax... Gör, eclaflar nə qədər oğurlayıblar... Odur, onunku dalda, arabadadır... Bax, bunu, vallah, ikonadan qopardıblar. Bunlar yəqin ki, almanınlardır. Vallah, bizim mujik də onlara qoşulub!.. Ax, alçaqlar!.. Gör necə yüksəlib, güclə yeriyir! Vay, evinəcən, drojki nədir ki, onu da aparırlar!.. Gör sandığın üstündə necə oturub. Vay dədəm, vay!.. Dalaşdırılar!..

— Bax, elo, vur ağızına, vur ağızına! Yoxsa, axşamacan əl çəkməzlər. Ora bax, ora bax... bu, deyəsən, lap Napoleonun özünüñküdürü! Atları görürsənmi? Naxışlı tacları da var! Bax, kisəni saldı, görmür. Yenə də dalaşdırılar... Körpe uşaqlı arvada bax, nə qəşəngdir. Bəs necə, səni lap bu saat buraxarlar... Bir bax, axırı görünmüür. Rus qızları, vallah, rus qızlarıdır! Gör, bir kolyaskada necə rahatca oturublar!

Xamovnikidəki kilsənin yanında olduğu kimi, burada da yenə ümumi maraq dalğası bütün əsirləri yola tərəf toplaşdırıldı. Pyerin boyu uca olduğu üçün o birilərin başı üstündən əsirlərin maraqlan-

dığı şeyi gördü. Gülle yesikləri arasında dolaşır qalan üç minik araba-basında bir-birinə bərk qışılmış, al-qırmızı paltar geymiş, bəzənib düzənmiş və cıvıltılı səsle nə isə çığran qadınlar gedirdilər.

Əsrarəngiz qüvvənin zühurunu dərk edəndən sonra daha Pyerə heç bir şey qorxulu və ya təəccübü görünmürdü. Nə məzə üçün üzünə duda sürtülmüş meyit, nə bu hara isə tələsən qadınlar, nə də Moskvanın yandırılmış evləri. İndi gördüyü şeylərin heç biri Pyerə heç bir təsir bağışlamırdı. Elə bil ki, onun ruhu çətin bir mübarizəyə hazırlaşlığı üçün, bu hazırlığı zəifləşdirə biləcək təsirləri qəbul etmirdi.

Qadınların oturduğu arabalar gəlib keçdi. Onların dalınca yenə də arabalar, furqonlar, əsgərlər, karetlər, əsgərlər, yesiklər, əsgərlər, hərdənbir qadınlar gəlib keçirdi.

Pyer ayrı-ayrı adamları yox, ancaq onların hərəkətini görürdü.

Elə bil ki, bütün bu adamları və atları gözə görünməz bir qüvvə qovurdu. Pyerin müşahidə etdiyi bir saatın ərzində bütün bunlar müxtəlif küçələrdən eyni arzu ilə, yenə tez keçib getmək arzusu ilə axıb gəlirdilər. Hamısı da eyni şəkildə bir-birilə toqquşur, hirslenməyə və dalaşmağa başlayırdı. Ağ dişlər qicanır, qasılar çatılır, eyni söyüşlər yağıdırıllar və bütün simalarda eyni igidəsinə qatıyyətli və sərt-soyuq bir ifade oxunurdu. Belə bir ifadəni Pyer səhər çığı baraban gurultuları altında kapralın simasında görəndə heyət etmişdi.

Axşama bir az qalmış mühafizə reisi öz komandasını topladı və çığır-bağırla, mübahisə ilə araba karvanlarının arasına soxuldular, beləliklə, hər tərəfdən əhatə olunmuş əsirlər Kaluqa yoluna çıxdılar.

İstirahət etmədən, çox sürətlə gedirdilər, onlar ancaq günəş batmağa başlayanda dayandılar. Arabalar bir-birinə söykəndi, adamlar isə gecələməyə hazırladılar. Uzun zaman müxtəlif cəhətlərdən söyüş, acıqli bağırı və dalaşma səsleri eşidildi. Keşikçilərin ardınca gələn karet keşikçilərin arabasının üstünə çıxbı disləsini sindirdi. Yerbəyerdən bir neçə əsgər arabaya tərəf yüyürdü, bəziləri karetin atlarının başına vura-vura onları geri qaytarmağa, o biriləri isə bir-birilər ilə dalaşmağa başladılar. Bir almanın qılınca başından yaralandığını Pyer gördü.

Elə bil ki, çölün ortasında, payız axşamının soyuq toranlığında dayanan bu adamların hamısı, indi eyni şeyi hiss edirdi. Elə bil ki, səfərə çıxarkən hamını narahat edən tələsiklikdən və haraya isə can atmaq, hərəkət etmək ehtirasından indi hamı narazı bir halda ayılrırdı. Elə bil ki, dayanandan sonra hamı başa düşmüşdü ki, haraya

getdikləri hələ də məlum deyildir və bu yolda hələ çox ağır və çətin şeylər olacaqdır.

Bu düşərgədə keşikçilər əsirlərlə səfərin başlanğıcında olduğundan daha pis rəftar edirdilər. Bu düşərgədə birinci dəfə olaraq əsirlərin ətlə yeməyi at etindən verildi.

Əvvəlki dostluq münasibəti birdən-birə dəyişmiş, zabitlərdən tutmuş axırıncı əsgərədək hər bir nəfərdə hər bir əsiro qarşı sanki şəxsi bir qəzəb oyanmışdı.

Əsirləri sayanda məlum oldu ki, Moskvadan çıxanda, ara qarışq olduğu zaman bir rus əsgəri qarnı ağırdığını bəhanə edərək qaçmışdır. Bu əhvalatdan sonra əsirlərə qarşı qəzəb daha da artdı. Pyer yoldan çox kənara çıxan bir rus əsgərini bir fransızın döydüyünü gördü və eşitdi ki, dostu kapitan, rus əsgərinin qaçmasına görə kiçik zabit bərk töhmətləndirir və möhkəmə ilə qorxudur. Kiçik zabit cavab verdi ki, əsgər xəstə idi, gedə bilmirdi. Kapitan isə dedi ki, geridə qalanları güllələmək əmr olunmuşdur. Pyer hiss etdi ki, edam zamanı onu əzən, lakin əsirlilik zamanı hələ duyulmayan o əsrarəngiz qüvvə indi yenə də onun varlığına hakim olmuşdur. O qorxurdu, lakin o, hiss edirdi ki, bu əsrarəngiz qüvvə onu əzib, möhv etmək istədkə, onun qəlbində bu qüvvədən asılı olmayaraq, həyat qüvvəsi böyüür və möhkəmlənir.

Pyer çovdar unundan və at etindən bişirilmiş şorba ilə şam eləyib, yoldaşları ilə səhbətə girişdi.

Nə Pyer, nə də yoldaşlarından biri Moskvada gördüklərindən, fransızların kobud rəftarından, nə də geridə qalanları güllələmək haqqında eşitdikləri elandan danışmadı. Elə bil ki, hamısı pisləşməkdə olan vəziyyətə qarşı, xüsusi olaraq ruhlanmış və canlanmışdı. Onlar öz şəxsi xatırılardan, yürüş zamanı gördükleri gülməli sehnələrden danışır, hazırkı vəziyyətləri haqqındaki səhbətlərin meydana çıxmamasına mane olurdular.

Günəş çoxdan batmışdı. Göyün üzündə orda-burda parlaq ulduzlar yanmışdı. Doğmaqda olan bədirlənmiş ayın yanğına oxşayan qırmızı şəfəqi göyün bir tərəfinə yayılmışdı, böyük qırmızı şar isə boz qaranlıqda qəribə bir şəkildə tərəfinirdi. Hava işıqlanırdı. Axşam qurtarmış, gecə isə hələ başlamamışdı. Pyer öz yeni yoldaşlarının yanından qalxıb, tonqalların arasından keçərək yoluñ o biri tərəfinə getdi, eşitdiyinə görə əsir əsgərlər orada idilər. O, əsirlərlə danışmaq istəyirdi. Yolda fransız qarovalu onu saxlayıb, geriyə qayıtmasını əmr etdi.

Pyer qayıtdı, amma tonqala, yoldaşlarına tərəf yox, yanında heç bir kəs olmayan atı açılmış arabanın yanına gəldi.

Arabanın təkəri yanında soyuq torpağın üstündə oturub, ayaqlarını altına yiğdi və başını aşağıya saldı, beləliklə, o, uzun zaman oturub düşüncələrə daldı. Bir saatdan çox keçdi. Pyeri heç kəs narahat etmirdi. Birdən o, yoğun səsi və müləyim gülüşü ilə elə ucadan qəh-qəhə çəkib güldü ki, hər tərəfdən adamlar dönüb, bu qəribə və yəqin ki, öz-özünə gülən adama baxdilar.

– Ha, ha, ha! – Pyer gülürdü. Gülə-gülə öz-özüne bərkədən deyirdi:

– Əsgər məni buraxmadı. Məni tutdular, anbara saldılar. Məni əsir saxlayırlar. Hansı məni? Mənim? – Məni, mənim ölməz ruhumu! ha, ha, ha! ha, ha, ha!.. – o güldükçə gözələri yaşarırdı.

Adamlardan biri durub, bu qəribə yeko adamın nəyə güldüyünü öyrənməyə getdi. Pyer daha gülmədi, maraqlanan adamdan uzaqlaşıb, ətrafına göz gəzdirdi.

Bir az əvvəl tonqalların çatırtısından və adamların danişığından gur-gur guruldayan düşərgə sakitləşirdi, tonqalların qırmızı odu sönürlər və ağarırdı. Aydın göydə, yüksəkdə bödirlənmiş ay dururdu. Əvvəllər düşərgənin ətrafında nəzərə çarpmayış meşələr və çöllər indi ta uzaqlara qədər görünürdü. Bu meşələrdən və çöllərdən daha uzaqda aydın, sayısan və cazibədar bir uzaqlıq görünürdü. Pyer göyə, göyün dərinliklərində sayısan ulduzlara baxdı. “Bunların hamısı monimdir, bunların hamısı məndədir, bunların hamısı mən özüməm!” – deyə düşündü. “Bunların hamisini da onlar tutub, taxta ilə hasarlanmış anbara salmışdır!” O gülümsündü və yatmağa hazırlaşmaq üçün yoldaşlarının yanına getdi.

XV

Oktyabrın əvvəllərində Kutuzovun yanına bir parlamentar da gəlib, Napoleondan sülh təklifi ilə məktub götürdi. Məktubun altında yalandan Moskva yazılmışdı, halbuki Napoleon indi çox da uzaqda olmayıb. Kutuzovdan bir az qabaqda, köhnə Kaluqa yolunda idи. Kutuzov bu məktuba da, Loriston ilə göndərilən birinci məktuba verdiyi cavabı verdi. O dedi ki, sülh barədə səhbət ola bilməz.

Bundan bir az sonra, Tarutinin sol tərəfindəki Doloxov partizan dəstəsindən xəbər götirdilər ki, Fominskoyedə qoşun görünüb, bu qoşun Brusyenin diviziyasındandır, özü də başqa qoşunlardan ayrı

düşdüyü üçün asanlıqla məhv edilə bilər. Əsgərlər və zabitlər yenə də bir fəaliyyət göstərməyi təlob etdilər. Tarutin altındaki qələbənin əsanlığını xatırlayaraq həvəslənən qərargah generalları Kutuzovdan təlob etdilər ki, Doloxovun təklifini yerinə yetirməyə razı olsun. Kutuzov isə heç bir hücumu cəhiyac hiss etmirdi. Orta bir xətt götürdü, yəni baş verməli olan hadiso baş verdi. Brusycəyə hücum etmək üçün Fominskoyeyə kiçik bir dəstə göndərildi.

Sonralar məlum olduğu kimi on çətin və on mühüm bir tapşırıq olan bu tapşırıq qəriba bir təsadüflə Doxturova verildi. Bu həmin təvazökar, balaca Doxturov idi ki, onu heç kəs döyüş planları tərtib edən, alayların qabağında quş kimi uçan, batareyalara xəç atan və s. bir vəziyyətdə bizo təsvir etməmişdi. Onu qətiyyətsiz və fərasətsiz bir adam hesab edir və belə də adlandırdılar, lakin bu həmin Doxturov idi ki, rusların fransızlarla müharibə apardığı bütün müddət orzindo, Austerlits döyüşündən tutmuş 13-cü ilədək biz onu on çətin yerlərdə komandan görmüşük. Austerlitsdə o, axıra qədər Augest bondı yanında dayanıb, hamının qadığı, məhv olduğu və arxada bir general belə olmadığı halda alayları toplayıb, mümkün olan şəyleri xilas etmişdi. Qızdırımlı halda 20 minlik bir ordu ilə Smolenskə gedib, şəhəri bütün Napoleon ordusundan xilas etmək uğrunda döyüşmüştü. Smolenskdə, Malaxov darvazalarında qızdırmanın şiddətindən azacıq mürgüləyən kimi onu Smolenskə yağıdırılan topların səsi oyatmışdı. Smolensk tamam bir gün müqavimət göstərmədi. Borodino döyüşündə Baqratiyon öldürüldükdə və sol cinahımızın qoşunları 9-un 1-o nisboti miqdardında qırıldıqda və fransız topçularının bütün qüvvəsi oraya yönəldikdə, Borodinoya başqa adam yox, məhz bu qətiyyətsiz və fərasətsiz Doxturov göndərilmişdi və bununla da Kutuzov başqa adam göndərməkə buraxdığı sohvini düzəltməyə töloşmişdi. Balaca-boy, sakit Doxturov oraya getmiş və Borodino rus qoşununun on yaxşı şorəfi kimi məşhur olmuşdu. Biz şeirdə və nəsrədə çox qəhrəmanları təsvir etmişik, Doxturov haqqında isə, demək olar ki, bir kəlmə də yazmamışık.

Yenə də Doxturovu oraya Fominskoyeyə və oradan da Maliy Yaroslavetsə göndərirlər. Burada fransızlarla axırıncı döyüş olmuşdu və yəqin ki, buradan da fransızların məhvini başlayırdı. Bu dövrün döyüşlərindən də bizo çox dahi və qəhrəmanlar təsvir etmişlər, Doxturov haqqında isə bir kəlmə də yazmamışlar və ya çox az şübhəli

şeylər yazımişlar. Doxturov haqqındaki bu kəmetinadlıq onun loya-qətini hor şeydən daha aydın göstərir.

Təbiidir ki, maşının hərokətini başa düşməyon bir adam maşını işləyən gördükdə elə bilir ki, onu hərokətə gotiron şey, tosadüfən oraya düşüb hərokətə mane olan və maşının içində atılıb düşən talaşa parçasıdır. Maşının quruluşunu bilməyen adam başa düşə bilməz ki, maşının on mühüm hissosından biri onun işinə mane olan, onu korlayan talaşa deyil, səssizcə hərəkətən kiçik, ötürücü dişli çarxdır.

Oktyabrın 10-dan, yəni Doxturov Fominskoye yolunun yarısını gəlib, Aristovoda dayandığı və verilmiş omri olduğu kimi yerinə yetirməyə hazırlaşlığı gün, bütün fransız qoşunu osobi bir haldə döyüşə girmək üçün Müratın cobhəsino çatıldıqda birdən sobobsız olaraq sola, yeni Kaluqa yoluna dönüb Fominskoyeyə girdi, bu zamana qədər orada Brusye tək dayanmışdı. Bu zaman Doxturovun komandasında Doroxovdan başqa Fiqnerin və Seslavinin də iki kiçik dəstəsi vardi.

Oktyabrın 11-də axşam Seslavın əsir alınmış fransız qvardiyaçısı ilə Aristovoya, komandanlığın yanına gəldi. Əsir deyirdi ki, indicə Fominskoyeyə girən qoşun bütün böyük ordunun baş hissəsidir və Napoleon da oradadır, həm də artıq beş gündür ki, bütün ordu Moskvadan çıxmışdır. Həmin axşam Borovskdan golon bir mülkədar nökəri böyük bir qoşun dəstəsinin şəhərə girdiğini söylədi. Doroxovun dəstəsindən olan kazaklar fransız qvardiyasının Borovsk yolu ilə getdiyini gördüklorını xəbər verdilər. Bütün bu məlumatlardan görünürdü ki, bir diviziya qoşun olduğu zonn edilən yerdə indi bütün fransız ordusu toplaşmışdır. Moskvadan golon fransız qoşunları gözlenilməz bir istiqamətdə – köhnə Kaluqa yolu ilə hərokət etmişdir. Doxturov belə bir vəziyyətdə vəzifəsini aydınlaşdırıa bilmədiyi üçün heç bir tədbir görmək istemirdi. Ona Fominskoyeyə hücum etmək omr olunmuşdu, lakin Fominskoyedə əvvəl təkcə Brusye idi, indi isə bütün fransız ordusu toplaşmışdı. Yermolov kefi istədiyi kimi hərokət etmək istəyirdi, Doxturov isə təkidlə bildirdi ki, Kutuzovdan omr lazımdır. Qərargaha xəbər verməyi qərara aldılar.

Bunun üçün ağıllı zabit Bolxovitinovu seçdilər. O, yazılı xəbərdən başqa şifahi olaraq mosoləni izah etməli idi. Gecə saat 12-də Bolxovitinov konverti və şifahi omri alıb, bir kazakın müşayıti ilə və cəhiyat atları ilə birləşdə baş qərargaha çapdı.

Qaranlıq isti bir payız gecesi idi. Dörd gün idı ki, yağış yağırdı. İki dəfə atları dəyişəndən və saat yarım sari palçıqlı bir yolla 30 verst çaplıdan sonra Bolxovitinov gecə saat 2-yə yaxın Letaşevkaya çatdı. Çubuqdan toxunma çəpərindəki lövhədə: "Baş qorargah" yazılımış bir daxmanın yanında atdan düşdü, atın başını buraxıb, qaranlıq dəhlizə girdi.

Yerindən qalxan və qaranlıq dəhlizdə fisıldayan bir nəfərə müraciətə:

— Tez növbətçi generalı çağırın! Məsələ çox mühümdür! — dedi.
— Dünəndən bəri xəstədirler, üç gecədir yatırlar, — deyə denşikin müdafiəkar səsi eşidildi. — Əvvəlcə kapitanı oyadaydınız.

Bolxovitinov əlilə yoxlayıb tapdıgi açıq qapıdan içəri girə-girə:

— General Doxturovdan çox mühüm xəbər var, — dedi. Denşik onun qabağına düşüb, kimi isə oyatmağa başladı. — Zati-aliləri, kur yer gəlib, — dedi.

Kim isə yuxulu səsle:

— Nə, nə? Kimdəndir? — deyə soruşdu.

Qaranlıqda soruşan adamın kim olduğunu görməyən, lakin səsindən bunun Konovnitsin olmadığını güman edən Bolxovitinov:

— Doxturovdan və Aleksey Petroviçdən. Napoleon Fominskoye-dədir, — dedi.

Oyadılmış adam əsnədi və gərməşdi:

Nəyi isə əlilə yoxlayaraq:

— Onu oyatmağım gölmir. Kefsizdir! Bəlkə, boş sözdür.
— Budur məktub, — deyə Bolxovitinov səsləndi: — Əmr olunub ki, tez növbətçi generala çatdırırm.

— Dayanın, işığı yandırırm. Ay məlun, bunu sən həmişə hara soxursan? — deyə gərnəşən adam denşikə müraciət etdi. Bu adam Konovnitsinin adyutantı Şerbinin idi. — Tapdim, tapdim, — deyə əlavə etdi.

Denşik od yandırdı, Şerbinin əlini şamdanə sürdü.

— Ax, alçaqlar, — deyə nifratlı səsləndi.

Qığılçım işığında Bolxovitinov əlində ham tutan Şerbininin cavan simasını və irəlidəki bucaqda hələ də bir adamın yatmaqdə olduğunu gördü. Bu adam Konovnitsin idi.

Qovdan alışan kükürdlü çubuq əvvəlcə göy, sonra isə qırmızı alovla yandı, Şerbinin piy şamı yandırdı (şamdanının üstündən onu

gəmirən boz tarakanlar qaçı) və qasıdə baxdı. Bolxovitinov tamam palçıq içində idı, qolu ilə üzünü silib, palçığı üz-gözünə yaxmışdı.

Şerbinin konverti əlinə alb:

— Axı bu xəbəri kim getirir? — deyə soruşdu.

— Xəbər düzəndir, — deyə Bolxovitinov cavab verdi. — Əsirlər də, kazaklar da, keşfiyyatçılar da, hamı bir ağızdan eyni məlumatı verir.

Şerbinin ayağa durub, başında gecə papağı, üstündə isə şinel olan adama yaxınlaşa-yaxınlaşa:

— Çarə yoxdur, oyatmaq lazımdır, — dedi və Pyort Petroviç! — deyə səsləndi. Konovnitsin yerindən tərpənmədi. — Baş qorargaha gələn var! — deyə gülümsüdü, ona yəqin idı ki, bu sözlər generalı mütləq oyadacaqlar. Doğrudan da, gecə papağı qoymuş baş dərhal qalxdı. Konovnitsinin qəşəng, möhkəm sıfətində və qızdırmadan qızarmış kimi yanaqlarına hələ də hazırkı şəraitdən çox uzaq olan yuxu xəyallarının ifadələri oxunmaqdə idi, lakin birdən silkələndi, siması adı, sakit və möhkəm şəklini aldı.

— Nə olmuşdur? Kimdəndir? — deyə tələsmədən, lakin dərhal, işıqdan gözlərini qırparaq soruşdu. Zabitin verdiyi məlumatata qulaq asa-asə Konovnitsin məktubu açıb oxudu. Oxuyan kimi yun corablı ayaqlarını torpaq döşəmənin üstünə qoyub, çəkmələrini geyməyə başladı. Sonra papağı başından çıxartdı, gicgahlarını daradı və furajkasını qoydu.

— Tezmi gəldin? Gedək zati-alilərinin yanına.

Konovnitsin o saat başa düşmüşdü ki, zabitin gətirdiyi xəbər çox mühümdür, gecikmək olmaz. Bu yaxşımlı iş idi, ya pismi iş idi? O, bu barədə düşünmür və özünə sual da vermirdi. Onu bu maraqlandırırmırdı. Bütün müharibə işlərinə o, ağı və mühakiməsi ilə yox, başqa bir şeylə baxırdı. Hər şeyin yaxşı olacağına onun qəlbində dərin, ifadə olunmamış bir qənaət vardı, lakin o bilirdi ki, buna inanmaq olmaz, bunu heç kəsə demək olmaz, o, ancaq öz işlə məşğul olmalıdır. Buna görə də o bütün qüvvəsini öz işinə sərf edir və öz işlə məşğul olurdu.

Pyort Petroviç Konovnitsin də Doxturov kimi ancaq hörmət üçün 12-ci il qəhrəmanlarının — Barklayların, Rayevskilərin, Yermolovlar, Platovların, Miloradoviçlərin siyahısına daxil edilmişdi. O da Doxturov kimi çox məhdud qabiliyyət və məlumat sahibi olan bir adam kimi tanınmışdı. Konovnitsin də Doxturov kimi heç bir vaxt döyüş layihələri düzəltməz, amma həmişə on çotin yerdərə olardı.

Bunun üçün Kutuzov onu məzəmmətlər və döyüşə göndərməyə qorxardı. O da Doxturov kimi gözə görünməyən dişli çarxlardan biri idi ki, səssiz-küysüz işləyərək maşının əm mühüm bir hissəsini təşkil edirdi.

Rütubətlə və qaranlıq gecədə daxmadan çıxan Konovnitsin qismən güclənən baş ağrısından, qismən də aqlına gələn pis fikirlərdən qışqabağını töküdü. Aqlına gəldi ki, indi bu xəbəri eşidən kimi qərargah generallarının, nüfuzlu adamların yuvası qaynayacaq, xüsusən, Tarutin əhvalatından sonra Kutuzovla qanlı-piçaq olan Beniqsen, gör necə təkliflər, mübahisələr edəcək, necə əmrlər verib, necə onları ləğv edəcək. Bunsuz mümkün olmadığını bildiyi halda bu fikirlər Konovnitsini narahat edirdi.

Doğrudan da, yeni xəbəri Tola verən kimi o, dərhal onunla bir yerde yaşayan generala öz mülahizələrini ərz etməyə başladı. Dinməz və yorğun halda ona qulaq asan Konovnitsin axırdı zati-alilərinin yanına getməli olduğunu ona xatırlatdı.

XVII

Kutuzov da bütün qoca adamlar kimi, gecələr az yatardı. Gündüz-lər tez-tez qəflətən mürgülərdi, gecələr isə soyunmamış halda yatağında uzananda, çox vaxt yatmadı və fikirləşərdi.

İndi də o, böyük, ağır və eybəcər hala salınmış başını kopmuş əlinin üstüne qoyub, öz çarpayışında uzanmışdı, tək açıq gözü ilə qaralığa baxıb düşünürdü.

Padşahla yazışan və qərargahda hamidan qüvvəli olan Beniqsen ondan qaçmağa çalışandan bəri Kutuzov bir qədər rahat idi, çünki bir də onu faydasız hücumlarda iştirak etməyə məcbur etməyəcəkdi. Tarutin döyüşünün və Kutuzovun xatirində dərin iz buraxan döyüş ərefəsinin verdiyi dərs də öz təsirini bağışlamalıdır – deyə düşünürdü.

“Onlar başa düşməlidirlər ki, biz hücumu keçək uduzarıq. Səbr etmək və vaxt gözləmək – mənim pəhləvan döyüşçülərim bunlardan ibarətdir! – deyə Kutuzov fikirləşirdi. O bilirdi ki, almanın kal-kal dərmək olmaz. Deyəndən sonra özü düşəcək, əgər kal-kal dərsən, həm almanın xarab edərsən, həm də alma ağacını, özünün də dişlərin qamasar. Təcrübəli ovçu kimi o bilirdi ki, heyvan yaralanmışdır, bu yaranı ona bütün rus qüvvəti bacardığı kimi vurmusdur, bu yaranın ölümcül olub-olmaması isə hələ aydınlaşdırılmamış bir məsələdir. Loristonun və Berteleninin göndərilməsindən və partizanların göttirdiyi xəbər-

lərden indi Kutuzov, demek olar ki, bu yaranın ölümcül olduğunu bilirdi. Lakin yenə sübut lazımdı, gözləmək lazım gəldi.

“Onlar gedib baxmaq, heyvani necə öldürdüklerini görmək istəyirlər. Dayanın, görərsiniz. Hami manevr istəyir, hami hückum istəyir” – deyə Kutuzov düşünürdü. “Nəyə lazımdır! Hami fərqlənmək istəyir. Elə bil ki, dalaşmaqdə bir ləzzətli şey var. Lap uşaq kimidirlər, döyüş başlanan kimi aləm qarışır bir-birinə, heç bir şey başa düşmək olmur, çünki hami öz döyüş bacarığını göstərməyə çalışır”.

“Onlar necə də məharətli manevrlər təklif edirlər! Onlar bir neçə təsadüfi halı müləhizə etdikdə (o, Peterburqdan gələn ümumi planı xatırladı) ele güman edirlər ki, təsadüflərin hamisini düşünüb, qurṭarıblar. Onların isə sayı-hesabı yoxdur!”

Aydınlaşdırılmamış məsələ – yəni Borodinoda vurulan yaranın ölümcül olub-olmaması məsələsi artıq bir ay idi ki, Kutuzovu düşünürdü. Bir tərəfdən fransızlar Moskvani tutmuşdular. O biri tərəfdən isə Kutuzov bütün varlığı ilə hiss edirdi ki, bütün rus adamlarının öz qüvvələrini toplayaraq vurdुqları dəhşətli zərbə ölümcül olmalıdır. Lakin, hər halda, sübut lazımdı, artıq bir ay idi ki, gözləyirdi, vaxt keçdiyə onun səbri də tükəndi. Yuxusuz gecələrdə öz yatağında uzanan Kutuzov da gənc generallar kimi edirdi, halbuki bu iş üstündə o özü onları töhmətləndirirdi. O da gəncələr kimi müxtalif təsadüfi hallar düşünürdü, lakin bir fərqlə ki, o, bu təsadüfi hallara əsaslanaraq heç bir fərziyyə yaratmadı və bir də onun düşündüyü təsadüfi hallar iki və üç deyil, minlərlə idi. Nə qədər çox düşünürdüsə, bu təsadüfi hallar və ehtimallar daha da artırdı. O, Napoleon ordusu üçün, bütünlükdə və ya onun ayrı-ayrı hissəsi üçün müxtalif yürüşlər ehtimal edirdi. Peterburqa yürüş, onun öz üzərinə yürüş, dövrələmə yürüşü, o hətta düşünürdü ki, Napoleon ona qarşı onun öz silahı ilə mübarizə aparar, yəni Moskvada oturub, onun özünü gözləməyə başlar (Kutuzov bundan çox qorxurdu). Kutuzov hətta Napoleon ordusunun geriye, Medina və Yuxnova hərəkət etməsini də ehtimal edirdi, lakin Kutuzov ancaq birçə şeyi aqlına gətirə bilməmişdi ki, o da oldu. O, Napoleon qoşunlarının Moskvadan çıxandan sonra on bir gün ərzində delicosino və əsəbi bir halda özlərini o yanbu yana vurmalarını və bunun da nəticəsində fransızların tamamilə məhv edilməsi üçün imkan yaradılmasını aqlına da gətirə bilməzdı. Doroxovun Brusye diviziyyası haqqında verdiyi məlumat, Napoleon ordusundakı folakötələr haqqında partizanlardan gələn xəbərlər,

Moskvadan çıxmaga hazırlaşmaları barədəki şaiyələr – bütün bunlar bu fərziyyəni təsdiq edirdi ki, fransız ordusu əzilmişdir və qaçmağa hazırlanır, lakin bunlar ancaq fərziyyə idi və bunlar Kutuzova yox, ancaq gənclərə əhəmiyyətli görünə bilərdi. Kutuzov altmış illik təcrübəsindən bilirdi ki, şaiyələrə bir o qədər də inanmaq olmaz. O bilirdi ki, bir şeyi arzu edən adamlar xəbərləri elə qruplaşdırırlar ki, elə bir arzu olunan şeyi təsdiq edir və bilirdi ki, belə hallarda adamlar arzularına zidd olan şeyləri çox həvəsle nəzərdən qaçırlar. Kutuzovun şiddətli surətdə arzu etməsinə baxmayaraq, o, buna inanmağa çalışırıdı. Bu məsələ onun bütün mənəvi qüvvəsini məşğul edirdi. Başqa şeylər onun üçün ancaq adı həyatı şeylərdi. Qərargah adamları isə danışmaq, *m-me Stayöl*-in Tarutindən yazdığı məktubları oxumaq, roman mütləci etmek, mükafatlar paylamaq, Peterburqla məktublaşmaq və s. də onun üçün vərdişi etdiyi adı həyatı işlər idi. Lakin təkcə onun qabaqcadan gördüyü bir məsələ, yəni fransızların məhv məsələsi onun ürəyinin yeganə arzusu idi.

Oktjabrin 11-də gecə o, əlinə dirsəklənərək uzanıb, bu barədə düşünürdü.

Qonşu otaqdan hənerti, Tolun, Konovnitsinin və Bolxovitinovun ayaq səsləri eşidildi.

– Ey kimdir orada? Girin içəri, girin! Təzə nə var, nə yox? – deyə feldmarşal onları səslədi.

Xidmətçi işığı yandırınamadək Tol məlumatın məzmununu söylədi.

– Məlumatı kim getirmişdir? – deyə Kutuzov sorurşdu. Şam yanandan sonra Tol Kutuzovun simasındaki soyuq ciddiliyi görüb heyrətə gəldi.

– Şübhə ola bilməz, zati-alılırları.

– Çağır, çağır onu buraya!

Kutuzov bir ayağını çarpayıdan yerə sallayıb, yekə qarnını altdakı qıcıının üstünə aşıraraq oturmuşdu. Qasıdi yaxşı görmək üçün o, salamat gözünü qıydı, elə bil ki, qasidin simasında o, fikrini məşğul edən şeyi oxumaq istəyirdi.

Yaxası açılmış köynəyini bağlaya-bağlaya, sakit, qoca səsilə Bolxovitinova dedi:

– Danış, danış, əzizim. Gəl, yaxın gəl. De görüm, mənə nə xəbər getirmisən? Nə? Napoleon Moskvadan çıxbı? Doğrudanmı? Hə?

Bolxovitinov əvvəlcə tapşırılan şeylərin hamisini təfsilatlı söylədi.

– Danış, tez ol, ürəyini üzmə, – deyə Kutuzov onun sözünü kəsdi.

Bolxovitinov hamisini danişdi və əmrə müntəzir duraraq susdu. Tol bir şey danişmaq istədi, amma Kutuzov onun sözünü kəsdi. O, özü bir söz demək istədi, amma birdən üz-gözü qırışdı. O, əlini Tola tarəf yelleyiib, üzünü o biri tərəfə, daxmanın ikona və surətlərdən qaranlan bəzəkli bucağına çevirdi.

– İlahi, ey məni yaradan Allah! Sən bizim duamızı eşitdin...

– Kutuzov əllərini döşünə qoyub, titrək bir səslə dedi. – Rusiya xilas oldu. Şükürler olsun sənə, İlahi! – deyib ağlamağa başladı.

XVIII

Fransızların Moskvadan çıxmazı xəbəri alınandan ta mühəribənin axırınadək Kutuzovun fəaliyyəti ondan ibarət oldu ki, öz hökmü ilə, hiylə ilə, yalvar-yaxarla öz qoşunlarını, ölməkdə olan düşmənlə faydasız toqquşmadan, hücumdan və manevrlərdən çəkindirməyə çalışıdı. Doxturov Maloyeroslavetsə gedirdi, Kutuzov isə öz ordusunu ilə yubanır və Kaluqanı təmizləməyi əmr edir, Kaluqa arxasından geriye çəkilməyi çox mümkün hesab edirdi.

Kutuzov hər yerdə geriye çəkilir, düşmən isə onun geriye çəkilməsini gözləmədən, eks tərəfə, geriyə qaçırdı.

Napoleonun tarixçiləri onun Tarutinə və Maloyeroslavetsə bacarıqlı manevrini təsvir edir və Napoleon çox zəngin olan cənub quberniyalarına soxula bilsəydi, görəsən, nə olardı? – deyə fərziyyələr yürüdürlər.

Lakin Napoleonun cənub quberniyalarına girməsinə heç kəs mane deyildi (rus ordusu ona yol verirdi), halə bu bir yana, tarixçilər yaddan çıxarırlar ki, Napoleon ordusu heç cür nicat tapa bilməzdə, çünki onun labüb surətdə məhv olmasını şörtləndirən səbəblər öz içərisində id. Moskvada bollu ərzaq əldə edən, lakin onu əlində saxlaya bilməyib, ayağı altında tapdalayan bir ordu, Smolenskə gəldikdən sonra ərzaq toplamaq əvəzinə, qarətlə məşğul olan bir ordu necə ola bilərdi ki, Kaluqa quberniyasında özünü düzəldəydi, Kaluqada da Moskvadakı kimi ruslar yaşayırdılar, orada da od yandırmaq istədiyi şeyi yandırmaq qabiliyyətinə malik idi?

Ordu heç bir yerdə özünü düzəldə bilmədi. Borodino döyüşündən və Moskvadan qarət edilməsindən sonra, bu ordunun özündə pozğunlaşmanın bir növ kimyəvi şərtləri yaşayırıdı.

Bu keçmiş ordunun adamları öz başçıları ile birlikde haraya qaçıqlarını bilmədən qaçırdılar, Napoleon da və hər bir əsgər də hələ aydın dərk etmədikləri çıxılmaz vəziyyətdən mümkün qədər tez xilas olmaq isteyirdi.

Elə buna görə də Maloyaroslavetsdə müşavirədə generallar özlərini məsləhətləşirmiş kimi göstərmək, cürbəcür fikirlər irəli sürəndə, sadədil əsgər Mutonun sonuncu rəyi bütün ağızları bağlamışdı, heç kəs, hətta Napoleon özü də hamının dərk etdiyi gerçəklilikə etiraz edə bilməmişdi. O əsgər hamının ürəyindən xəbər vermiş, ancaq mümkün qədər buradan tez çıxıb getmək lazımdır, demişdi.

Lakin çıxıb getməyi hamı bilsə də, qaçmağın eyib iş olduğunu da hamı dərk edirdi. Bu eyibə qalib gəlmək üçün xarici bir tokan olmalı idi. Bu tokan da öz vaxtında geldi. Bu tokan fransızların le *Hourra de l'Empereur*¹ – dedikləri şey idi.

Ertəsi gün müşavirədən sonra, Napoleon səhər tezdən qoşunu, keçmiş və gələcək döyüş meydanlarını gözdən keçirməyi bəhanə edərək, marşalların və keşkilərin müşayiyətli qoşunların orta xəttinə gedirdi. Öz qənimətləri etrafında vurnuxan kazaklar lap imperatorun üstünə çıxıb, az qalmışdır ki, onu tutsunlar. Bu dəfə kazakların Napoleonu tutmamasına səbəb, yene də Tarutində olduğu kimi qənimət oldu, kazaklar qəniməti görüb adamları yaddan çıxartdılar, Napoleonu xilas edən şey isə fransızları mahv etdi. Kazaklar Napoleona etinə etmədən qənimətin üstünə atıldılar, Napoleon da aradan çıxdı. *Les enfants du Don*² imperatorun özünü öz ordusunun içərisindən tutub apara bilmək imkanı aydın göstərirdi ki, yaxın və tanış bir yolda mümkün qədər tez qaçmaqdan başqa heç bir çərə yoxdur. 40 illik bir qarına malik olan Napoleon, artıq özündə əvvəlki əcəviliyi və cəsarəti hiss etmediyi üçün bu eyhamı başa düşdü. Kazakların vahiməsi canına qorxu saldığı üçün Mutonun fikri ilə o, dərhal razılaşdı və tarixçilərin dediyi kimi, Smolensk yolu ilə geriyə çəkilməyə əmr verdi.

Napoleonun Muton ilə razılaşması və qoşunun geriyə yola düşməsi o demək deyildi ki, bunu Napoleon əmr etmişdi. Bu o deməkdə ki, orduya Mojaysk istiqamətində getmək üçün təsir edən qüvvələr eyni zamanda Napoleonun özünə də təsir edirdi.

Hərəkətdə olan adam həmişə öz hərəkətinə bir məqsəd düşünür. Min verstlik bir yol getmək üçün adam bu 1000 verstin arxasında

yaxşı bir şey olduğunu düşünməlidir. İrəliyə hərəkət etmək üçün qüvvə olsun deyə, insan qabaqda səfali bir yer təsəvvür etməlidir.

Hücum zamanı fransızlar üçün belə səfali yer Moskva, geriyə çəkilərkən isə vətən idi. Lakin vətən çox uzaqdır, 1000 verst yol gedən adam, müttəq son məqsədi yaddan çıxarıb öz-özüqə deməlidir: "Bu gün mən 40 verst yol gedib istirahət və gecələmə yerinə çatacağam" və bu məsafəni gələnə qədər istirahət yeri son məqsədi ikinci plana çəkib, bütün arzu və ümidi özünə cəlb edir. Bir tək şəxsiyyətdə ifade olunan meyillər kütłədə həmişə daha da artır.

Köhne Smolensk yolu ilə geriyə çəkilən fransızlar üçün son məqsəd, yəni vətən çox uzaqda olduğundan, getdikcə kütłədə şiddetlənən və bütün arzu və ümidi ləri özünə cəlb edən yaxın məqsəd – Smolensk idi. Ona görə yox ki, adamlara Smolenskdə çoxlu ərzaq və təzə qoşun olduğunu bilmək lazımdır, ona görə yox ki, bu barədə onlara xəbər vermİŞDİLƏR (əksinə, ordunun yüksək rütbe sahibləri və Napoleonun özü Smolenskdə ərzaq az olduğunu bilirdilər), ona görə ki, ancaq bu, onlara hərəkət etmək və ciddi mehrumiyətlərə dözmək üçün qüvvət vərə bilərdi. Bilənlər də, bilməyənlər də eyni qaydada özlərini alda daraq, səfali bir yerə meyl edirlərmiş kimi, Smolenskə gedirdilər.

Böyük yola çıxan kimi fransızlar böyük bir həvəsle, eşidilməmiş bir sürətlə öz xəyalı məqsədlərinə torəf qaçmağa başladılar. Fransız kütłələrini bir vahid kimi bir-birinə bağlayan və onlara müəyyən dərəcədə qüvvə verən bu ümumi meyl səbəbindən başqa onları bir-birinə bağlayan digər bir səbəb də vardi. Bu səbəb də onların sayında idi. Fizikadakı cəzibə qanununa əsasən, onların on böyük kütłəsi ayrı-ayrı adam atomlarını öz tərəfinə cəlb edirdi. Onlar öz yüz minlik kütłələrilə bütöv bir dövlət kimi hərəkət edirdilər.

Onların hər bir nəfəri ancaq bir şey arzu edirdi – əsir düşməmək, bütün dəhşət və fəlakətlərdən xilas olmaq. Lakin bir tərəfdən Smolensk məqsədinə doğru ümumi meyl qüvvəti hər birini çəkib eyni istiqamətə apardı. O biri tərəfdən isə korpus bölüyə əsir düşə bilmirdi, ona baxmayaraq ki, bir-birlərindən ayrılməq üçün fransızların olində hər cür əlverişli imkan vardi və on kiçik maqbul bir bəhanə ilə onlar əsir düşə bilərdilər, amma belə bəhanə hər deyəndə olmurdu. Saylarının çoxluğu və sıx, sürətli hərəkətləri onları bu imkandan mehrum edir, ruslar üçün isə bu hərəkəti (fransız kütłələrinin bütün qüvvəti həyata keçən bu hərəkəti) dayandırmağı nəinki çətinləşdirirdi, hətta qeyri-mümkün edirdi. Vücudu mexaniki surətdə

¹ İmparator "ura"sı

² Don övladlarının

parçalamaq orada başlanmış çürümə prosesini müəyyən həddən artıq sürətləndirə bilməzdi.

Qar topasını bir an içində əritmək mümün deyildir. Müəyyən bir vaxt həddi vardır ki, ondan tez heç bir hərərətlə qarı əritmək olmaz. Əksinə, isti çox olduqca, yerdə qalan qar daha da bərkisiyir.

Kutuzovdan başqa rusların heç bir hərbi komandanı bunu anla-mırdı. Fransız ordusunun Smolensk yolu ilə qaçmasının istiqaməti müəyyən edildikdə, Konovnitsinin oktyabrın 11-də gecə qabaqcadan gördüyü şey həyata keçməyə başladı. Ordunun bütün yüksək rütbə sahibləri fərqlənmək, fransızların yolunu kəsmək, onları əle keçirmək, əsir tutmaq, məhv etmək istədilər və hamısı hücum tələb etdi.

Kutuzov təkbaşına bütün qüvvəsini (hər bir baş ordu komandanında belə qüvvə çox da böyük deyildir) hücumu qarşı durmağa sərf etdi.

Bizim indi dediyimiz sözləri Kutuzov onlara deyə bilmirdi. Deyə bilmirdi ki, döyüşə girmək, yol kəsmək, adamlarımızı və bədbəxtləri insafsızcasına qırdırmاق nəyə lazımdır? Moskvadan Vyazmaya qədər döyüssüz bu ordunun üçdə biri eridiyi bir zamanda bu işlər nəyə gərekdir? Lakin o, öz qoca ağılı ilə elə sözətəpib deyirdi ki, bu söz-ləri onlar başa düşməli idilər. Kutuzov onlara qızıl körpüdən danışındı, onlar isə Kutuzova gülür, ona böhtan atır, öldürülmüş heyvanın üzərində qılınc oynadır, lovğalanır, həyasızlıq edirdilər.

Vyazma yaxınlığında fransızlara çox yaxın olan Yermolov, Miloradoviç, Platov və başqaları özlərini saxlaya bilməyib, iki fransız korpusunun yolunu kəsmək və məhv etmək istədilər. Bu barədə Kutuzova məlumat verəndə onlar xəbər əvəzinə konvertin içində bir varaq aq kağız qoymuşdular.

Kutuzov qoşunu saxlamağa nə qədər çalışırdısa, qoşunlarımız yenə də düşmənin yolunu kəsmək üçün hücumu keçirdilər. Deyildiyinə görə, piyada alayları musiqi və barabanla hücumu keçir, döyüşür və minlərlə tələfat verirdilər, lakin heç kəsin yolunu kəsə bilmir və məhv edə bilmirdilər. Qorxulan möhkəm sıxlışmış fransız qoşunu müntəzəm surətdə əriyə-əriyə, yenə də həmin felakətli Smolensk yolunu davam etdirirdi.

ÜÇUNCÜ HİSSƏ

Borodino döyüşü, ondan sonra Moskvadan alınması və fransızların yeni döyüşə girmədən qaçması – tarixin ən ibretli hadisələrindən biridir.

Bütün tarixçilər bir məsələdə razılışılardı ki, bir-birilə toqquşan dövlətlərin və xalqların xarici fəaliyyəti müharibələrdə ifadə olunur. Böyük və ya kiçik hərbi uğurlar nəticəsində bilavasitə dövlətin və xalqların siyasi qüvvəsi artır və ya azalır.

Tarixçilərin çox qəribə təsvirlərində görünür ki, bir kral və ya imperator başqa bir imperator və ya kralla höcətləşib, qoşun yığır və düşmənin qoşunu ilə döyüşür, qalib gəlir, üç, beş və ya on min adam öldürür. Bunun da nəticəsində bir dövləti və ya bir neçə milyonluq bir xalqı fəth edir. Heç başa düşmək olmur ki, bütün xalq qüvvəsinin yüzdə birini taşkil edən bir ordunun məglubiyyəti nə üçün bir xalqın fəthinə səbəb olur. Bize məlum olan bütün tarixi faktlar nə qədər qəribə və anlaşılmaz olsalar da, bir məsələnin ədalətli olduğunu təsdiq edirlər; bir xalqın qoşunun başqa bir xalqın qoşununa çox və ya az qələbə çalması – xalqların qüvvəsinin çoxalmasına və ya azalmasına əsas səbəbdür və ya heç olmasa, mühüm bir əlamətdir. Qoşun qələbə çalan kimi məğlub xalqın zərərinə olaraq, qalib xalqın hüquqı artır. Qoşun məğlub olan kimi, məglubiyyət dərəcəsindən asılı olaraq, xalq da hüquqdan məhrum edilir, qoşunu tamamilə məğlub edildikdə isə tamamilə fəth olunur.

Qədim zamanlardan ta indiyə qədər (tarixdə) belə olmuşdur. Napoleonun bütün müharibələri bu qanunu təsdiq etməkdədir. Avstriya qoşunları məğlub olduqca Avstriya öz hüquqlarından məhrum olur, Fransanın hüququ və qüvvəsi isə artır. Fransızların İena və Auerştet üzərindəki qələbəsi müstəqil Prussiyani məhv edir.

Lakin birdən, 1812-ci ildə fransızlar Moskva yanında qələbə çaldılar. Moskva alındı, amma bundan sonra yeni bir döyüş baş verməmiş Rusiya yox, 600 minlik bir ordu, sonra isə Napoleon Fransası məhv oldu. Faktları tarixin qanununa tabe edərək, Borodinoda döyüşün ruslar tərəfində qaldığını və Moskvadan sonra Napoleon ordu-sunu məhv edən döyüşlər olduğunu söyləmək mümkün deyildir.

Borodino qələbəsindən sonra fransızların nəinki baş döyüşü, hətta az-çox əhəmiyyətli bir döyüşü belə olmamışdı, fransız ordusu artıq yox idi. Bu nə deməkdir? Əgər bu misal Çin tarixindən olsayıdı, biz bunun qeyri-tarixi bir hadisə olduğunu deyə bilərdik (bir şey onların ölçüsünə düz gəlmədikdə tarixçilər özləri üçün belə bir çıxış yolu qoyurlar). Əgər söhbət az miqdarda qoşun iştirak edən qısa müddətli toqquşmadan getseydi, biz bu hadisəni istisna hesab edə bilərdik, lakin bu hadisə atalarımızın gözü qabağında baş vermişdir, burada onlar üçün vətənin ölüm-dirim məsəlesi həll olunmuşdur və bu mühəribə bütün məşhur mühəribələrin ən böyükü olmuşdur...

Borodino döyüşündən tərəfdaşları qovulmasına qədər davam edən 1812-ci il döyüşləri dövrü sübut etdi ki, uğurlu döyüş nəinki fəthə səbəb ola bilməz, hətta fəth üçün daimi bir əlamət də ola bilməz. O isbat etdi ki, xalqların taleyini həll edən qüvvə fəthlərdə deyil, hətta ordularda və döyüşlərdə də deyil, tamamilə başqa bir şeydədir.

Fransız tarixçiləri fransız qoşunlarının Moskvani tərk etməzdən əvvəlki vəziyyətini təsvir edərək deyirdilər ki, böyük orduda hər şey öz qaydasında idi, ancaq süvarilər, topçular və bir də araba nəqliyatı qaydada deyildi, bir də atlar üçün və mal-qara üçün ələf yox idi. Bu fəlakətə heç cürə kömək etmək mümkün deyildi, çünki şəhər ətrafindakı mujiklər öz otlarını yandırır, amma fransızlara vermirdilər.

Uğurlu döyüş həmişəki nəticəni vermədi, çünki fransızlardan sonra Moskvaya gələn mujiklər – Karp və Vlas öz arabaları ilə şəhəri qarət etməyə gəlmışdır. Onlarda heç bir qəhrəmanlıq hissi yox idi, saysız-hesabsız miqdarda belə mujiklər, onlara təklif edilən yaxşı qiymətə belə Moskvaya ot getirmir, od vurub yandırıldır.

Qılinc təlimi sənəti qaydalarına əsasən qılinc döyüşünə çıxan iki adam təsəvvür edin. Qılinc döyüşü uzun zaman davam edir, birdən onlardan biri özünü yaralanmış hiss edir və başa düşür ki, bu, zarafat iş deyildir, burada onun həyat məsəlesi həll olunur. Odur ki, qılincini atıb, əlinə bir dəyənək alır və hərləməyə başlayır. Lakin təsəvvür edək ki, öz məqsədində çatmaq üçün belə yaxşı və sadə bir vasitəyə ol atan adam eyni zamanda cəngavərlik rəvayətlərlə ruhlanaraq öz işinin mahiyətini gizlətmək istəyir və tokid edə-edə deyir ki, mən qılinc təliminin bütün qaydalarına riayət edərək vuruşmuşam və qalib gəlmışəm. Baş verən təkbətək döyüş bu cür təsvir edilsə idi, təsəvvür edirsinizmi, necə bir dolaşılıqlı və anlaşılmazlıq əmələ gələrdi!

Qılinc təlimi sənəti qanunlarına əsasən döyüşməyi tələb edən fransızlar idi. Onun düşməni, qılinci atıb dəyənəkdon yapılan əsər rus-

lar idi. Hər şeyi qılinc təlimi qanunlarına əsasən izah etmək istəyən adamlar isə bu hadisə haqqında yazan tarixçilər idi.

Smolensk yandırılan vaxtdan başlanan mühəribə elə bir mühəribə idi ki, onu keçmiş mühəribələrin heç birlə müqayisə etmək olmaz. Şəhərlərin və kəndlərin yandırılması, döyüşdən sonra geriə çəkilmə, Borodinoya zərbə və yena də geriə çəkilmə, Moskvanın yandırılması, ölü soyanların tutulması, nəqliyyatın ələ keçirilməsi, partizan mühəribəsi, bütün bunlar mühəribə qanunundan kənara çıxmış idı.

Napoleon bunu çoxdan hiss etmişdi. O, qılinc təlimi qanununa riayət edərək düzgün bir vəziyyətdə Moskvada dayanmışdı, birdən qılinc əvəzində düşmənin əlində başı üzərinə qaldırılmış bir dəyənək gördü. O, bu mühəribənin qanunlara zidd bir tərzdə aparılması barədə Kutuzova və imperator Aleksandra şikayətlər yağdırmağa başladı (sanki insanları öldürmək üçün bir qayda-qanun qoyulmuşdur). Fransızların qanuna riayət etməmək barədəki şikayətlərinə və yüksək mövqədən olan rusların nədənsə dəyənəklə vuruşmaqdan utanmalarına və öz qaydasılə *en quarte* və ya *en tierce* cəbhədə durub, məhərətlə *prime*¹ düşmək və s. istəmələrinə baxmayaraq xalq mühəribəsinin dəyənəyi bütün dəhşətli və əzəmətli qüvvətə qalxdı. Heç kəsin zövqünü və qanununu soruştadı, kobud bir sadəlik, lakin düşüncəli bir hərəkətlə, heç bir şeyə baxmadan qalxıb endi və fransızları o qədər döyüclədi ki, axırdı bütün basqın məhv oldu.

Eşq olsun o xalqa ki, fransızlar 1813-cü ildə etdiyi kimi etmədi, yəni sənətin bütün qanunlarına əsasən salut verib, qılinci böyük bir lütfkarlıqla alicənab düşmənə təqdim etmədi! Eşq olsun o xalqa ki, sınaq dəqiqəsində başqlarının belə hallarda hansı qanunlardan istifadə etdiyini soruştadı, əlinə keçən dəyənəyi sadə və yüngül bir hərəkətlə qaldırıb o qədər döyüclədi ki, axırdı qəlbindəki həqarət və intiqam hissi nifrətə və mərhəmətə çevrildi.

II

Mühəribə qaydaları deyilən şeydən kənara çıxmışın ən parlaq və faydalı misali topa halında olan adamlara qarşı dağımış halda olan adamların mühəribə aparmasıdır. Belə bir hal həmişə xalq mühəribəsi xarakteri alan mühəribələrdə meydana çıxır. Bu, o deməkdir ki, dəstə dəstəyə qarşı durmaq əvəzinə, adamlar pərakəndə halda dağı-

¹ Dördüncü, üçüncü, birinci (frans.)

lrlar, düşmənə tək-tək hücum edir, düşmən böyük qüvvə ilə goləndə isə tez qaçırlar, sonra fürsət olanda yenə də hücum edirlər. İspaniyada qverilyaslar belə etmişdi, Qafqazda dağlılar belə etmişdi, 1812-ci ildə ruslar belə etmişdilər.

Bu üsülda gedən müharibəni partizan müharibəsi adlandırmış və güman etmişdilər ki, bununla da onun monasını izah etmişlər. Lakin qeyd etmək lazımdır ki, belə müharibə noinki heç bir qayda-qanuna müvafiq gəlmir, hətta məşhur və düzgünlüyü ilə mötəbər olan taktiki qaydaya tamamilə ziddir. Bu taktiki qayda deyir ki, hücumu keçən tərəf öz qoşununu elə mərkəzləndirməlidir ki, döyüş zamanı düşməndən qüvvətli olsun.

Tarixin göstərdiyinə görə həmişə uğurlu olan partizan müharibəsi bu qaydaya tamamilə ziddir.

Bu ziddiyyət oradan əmələ gəlir ki, hərbi elm qoşunların qüvvəsinə onlardakı adamın sayı ilə təyin edir. Hərbi elm deyir ki, qoşun nə qədər çox olsa, qüvvə də bir o qədər çox olar. *Les gros bataïllons ont toujours raison!*¹.

Hərbi elm də hərəkət edən cisimləri öz kütlələrinə münasibətdə öyrənən mexanika kimi, deyə bilər ki, cisimlərin kütlələri bir-birinə bərabər olub-olmadığı üçün onların qüvvələri də bir-birinə bərabər və ya qəri-bərabərdir.

Qüvvə (hərəkətin kəmiyyəti) kutlənin sürətə vurma hasilidir. Hərbi işdə qoşunların qüvvəti də kutlənin nəyə isə, başqa məchul bir x -ə vurma hasilidir.

Hərbi elm qoşun kütləsinin qüvvətə müvafiq gəlməsinə, kiçik dəstələrin böyükələri məğlub etməsinə tarixdə saysız-hesabsız misallar tapdığı üçün, dumanlı bir şəkildə bu məchul vuranın varlığını təsdiq edir, lakin bunu gah həndəsi quruluşda, gah silahlanmada, gah da adı bir şeydə – sərkərdələrin dahiliyində görür. Lakin vuranların bu şəkildə yerlərini dəyişmək tarixi faktlarla uyğun bir nəticəyə gotirib çıxarmır.

Halbuki biz qəhrəmanların xeyrinə olaraq qəbul edilmiş müharibə zamanı yüksək dairələrin həqiqətə düz gəlməyən əmrlərindən əl çəksək, bu məchul x -i axtarıb tapa bilərik.

Bu x qoşunun əhval-ruhiyyəsidir, yəni qoşunu təşkil edən bütün adamların az və çox dərəcədə dalaşmaq arzusundan və özünü təhlükəyə salmaq arzusundan ibarətdir. Daha burada adamların dahilər

komandası altındamı və ya qeyri – dahilər komandası altındamı döyüşməsinin, üç xətdəmə və ya iki xətdəmə döyüşmosının, döyənəkləmi və ya dədiqədə 30 gülə atan tüsəngləmi vuruşmasının heç bir əhəmiyyəti yoxdur. Dalaşmağı həddindən artıq dərəcədə arzu edən adamlar dalaşma zamanı özlərini on olverişli bir vəziyyətə qoymağdı da bacaralar.

Qoşunun əhval-ruhiyyəsi elə bir vurandır ki, kütłəni ona vurdुnda hasilində qüvvət əmələ gəlir. Elmin vəzifəsi məchul vuranın bu qoşun əhval-ruhiyyəsinin mənasını təyin və ifadə etməkdən ibarətdir.

Bu vəzifə isə o zaman mümkün olar ki, bütün məchul x -in mənası əvəzində qüvvənin təzahür etdiyi şərtləri, məsələn: sərkərdələrin əmrlərini, silahlanmanın və başqalarını qoymayaq və onları vuranın mənası kimi qəbul etməyək, həmin bu məchulu bütün varlığı ilə qəbul edək, yəni döyüşməyi və özünü təhlükəyə salmağı çox və ya az dərəcədə arzu etmək kimi qəbul edək. Ancaq o zaman müyyəyən tarixi faktları müadilələrlə ifade edərək, bu məchulun nisbi mənasını müqayisə yolu ilə məchulun özünün müyyəyən olmasına ümidi etmək olar.

On adam, on batalyon və ya on diviziya on beş adam, on beş batalyon və ya on beş diviziya ilə döyüşür, on beşə qalib gəlirlər, yəni hamisini öldürür və ya əsir alırlar, özləri də dörd nəfər itirirlər, deməli, bir tərəfdən dörd, o biri tərəfdən isə on beş məhv olur. Deməli, dörd on beşə bərabərdir və deməli, $4x=15y$ Deməli, $x:y = 15:4$. Bu mübadilə məchulun mənasını vermir, lakin o, iki məchul arasındakı nisbəti göstərir. Tarixi cəhətdən müxtəlif vahidlərin (döyüşlərin, gedışların, müharibə dövrlərinin) belə durumlara salınması nəticəsində rəqəm sıraları əmələ gələr ki, bu rəqəmlərdə qanunlar olmalıdır və qanunlar köşə edilə bilər.

Hücum zamanı kütlələrlə, geriye çökilmə zamanı isə pərakəndə halda hərəkət etmək haqqında taktik qayda şüursuz olaraq belə bir gerçəkliyi təsdiq edir ki, qoşunun qüvvəti onun əhval-ruhiyyəsindən asılıdır. Adamları top güləlləri qabağına aparmaq üçün daha çox intizam (ancaq kütlələrin hərəkətilə əldə edilən intizam) lazımdır, noinki hücum edənlərdən qorunmaq üçün. Lakin burada qoşunun əhval-ruhiyyəsi nəzərdən qaçırlığı üçün, bu qayda həmişə yanlış olur və xüsusilə bütün xalq müharibələrində – qoşunun ruh yüksəkliyi və ya ruh dəlikliliyi zamanlarında, tamamilə həqiqətə zidd olur.

Fransızlar 1812-ci ildə geriye çökiləndə, taktika üzrə ayrı-ayrılıqda müdafiə edilməli olduqları halda, sıxışdır topalaşdır, çünkü qoşunun

¹ Büyük hərbi qüvvələr həmişə qalib gəlirlər.

əhval-ruhiyyəsi o qədər düşmüşdü ki, onu ancaq kütlə bir yerdə saxlaya bilərdi. Rusl isə, əksinə, taktika üzrə kütlə halında hücuma keçməli idilər, həqiqətdə isə parçalandılar, çünki qoşunun ehval-ruhiyyəsi o qədər yüksək idi ki, ayrı-ayrı adamlar əmr gözləmədən fransızları döyürdülər və özlərini zəhmətə və təhlükəyə salmaq üçün məcburiyyətə ehtiyacları yox idi.

III

Partizan müharibəsi deyilən müharibə düşmən Smolenskə girən gündən başladı.

Partizan müharibəsi hökumətimiz tərəfindən rəsmi olaraq qəbul edilənə qədər düşmən ordusunun minlərlə adamını – ordudan geri qalmış qarətçiləri, yem hazırlayan hərbiləri kazaklar və mujiklər qırıb tələf etmişdilər. Haradansa gəlmüş quduz bir iti başqa itlər şüursuz olaraq gəmirdikləri kimi, bunlar da adamları eləcə şüursuz olaraq məhv etmişdilər. Denis Davidov öz rus duyğusu ilə bu dəhşətli silahın əhəmiyyətini birinci başa düşmüşdü. Bu silah hərbi sənətin qaydaları ilə maraqlanmayaraq fransızları məhv edirdi və müharibənin bu növünü qanuniləsdirmək sahəsində ilk addım şöhrəti ona mənsubdur.

Avqust ayının 24-də Davidovun ilk partizan dəstəsi təşkil olundu, onun dəstəsindən sonra başqları təşkil olunmağa başladı. Bu yaranış davam etdikcə belə dəstələrin sayı da artdı.

Partizanlar böyük bir ordunu hissə-hissə məhv edirdilər. Onlar qurmuş ağac olan fransız ordusundan öz-özünə töklən yarpaqları yiğirdilər, hərdən bir isə ağacı silkəleyirdilər. Oktyabr ayında, fransızlar Smolenskə qaçanda müxtəlif ölçüde və xarakterdə olan bu dəstələr yüzlərlə idi. Elə dəstələr vardı ki, orada ordu qaydalarına əsasən piyada, topçu, qərargah və lazımı rahatlıq vardı. Təkcə kazak və ya süvarı dəstələri də vardı, xırda, yiğma, atlı və piyada dəstələri, heç kəsə məlum olmayan mujik və mülkədar dəstələri də vardı. Dəstələrdən birinin başçısı bir keşşə idi, bir ayda bir neçə yüz əsir tutmuşdu. Partizanlar içerisinde yüzlərlə fransız öldürmiş kəndxuda arvadı Vasilisa da vardı.

Oktyabrin axırıcı günləri partizan müharibəsinin ən qızığın günləri idi. Bir vaxt vardı ki, partizanlar özləri də öz cəsarətlərinə təəccüb-lənərək, hər dəqiqli fransızlar tərəfindən tutulub, mühəsirəyə alınmalarından qorxurdular, hər dəqiqli hücum gözləyərək meşələrdə gizlə-

nirdilər. Ancaq bu müharibənin ilk dövründə idi, artıq bu dövr keçmişdi. İndi artıq bu müharibə müəyyənləşmişdi: fransızlara qarşı hansı tədbiri görmək olar, hansını görmək olmaz, bu, hamiya aydın idi. İndi ancaq qərargahla, qayda üzrə, fransızlardan uzaqda gezən dəstələrin rəisləri çox şeyi qeyri-mümkün hesab edirdilər. Çoxdan işə başlayan və fransızları yaxından tanıyan xırda partizan dəstələri isə, böyük dəstə rəislərinin fikirləşməyə belə casarət etmədiyi şeyləri mümkün hesab edirdilər. Fransızların arasında gezən kazaklar və mujiklər isə artıq hər şey mümkün dür, – deyə düşünürdürlər.

Partizanlardan biri olan Denisov oktyabrin 22-də öz dəstəsilə bərabər, partizanlıq həvəsinin ən qızığın bir dövrünü yaşayırı. O, səhərdən öz dəstəsilə hərəkətde idi. Bütün günü böyük yoluñ kənarındaki meşədə, süvari şeyləri daşıyan böyük bir fransız nəqliyyatını və başqa qoşunlardan ayrılib, köşfiyyatçıların və osırların dediyino görə, qüvvəli bir mühafizə altından Smolenskə hərəkət edən rus əsirlərini təqib edirdi. Bu nəqliyyatdan ancaq Denisovun və onun yaxınlığında golən Doloxovun (o da kiçik bir dəstəsi olan partizan idi) yox, qərargahlı böyük dəstə reislərinin də xəbəri vardi. Hami bu nəqliyyatın olduğunu bilir və Denisov demişkən, ona diş qicayırdı. Böyük dəstə rəislərindən ikisi – biri polyak, o biri alman – eyni vaxtda Denisova adam göndərib, onların dəstələrinə qoşulub, bir yerdə nəqliyyata basqın etməyə çağırmışdı.

Denisov onların məktublarını oxuyub:

– Yox, qardaş, özümə nə gəlib, – dedi və almana yazdı ki, onun kimi rəşadətli və məşhur bir generalın komandası altında xidmət etməyi ürəkdən arzu etsə də, bu xoşbəxtlikdə özünü məhrum etməlidir, çünki o artıq polyak generalın komandası altında xidmətə girmiştir. Polyak generala da belə bir məktub yazıb, xəbərdar etmişdi ki, artıq alman generalın komandası altına girmiştir.

Belə bir qərara gəlmeklə Denisov bu fikirdə idi ki, ali komandanlığında xəbər vermədən, Doloxovla birləkə hücuma keçib öz az qüvvələri ilə həmin nəqliyyatı olə keçirsin. Oktyabrin 22-də nəqliyyat Mikulina kəndindən Şamşeva kəndinə gedirdi. Mikulinadan Şamşevaya gedən yoluñ sol tərəfi böyük meşəlik idi, bu meşəlik bozı yelərdə tamamilə yola yaxınlaşır, bəzi yerdə isə yoldan bir verstə qədər və ya daha çox uzaqlaşırırdı. Denisov həmin bu meşənin içilə, gah ortalarına tərəf, gah da kənarlarına tərəf öz dəstəsilə gəzir, fransızları gözdən qaçırmırırdı. Səhər Mikulina kəndinin yaxınlığında, meşə yola

yaxın olan yerde Denisov dəstəsinin kazakları palçığa batmış, süvari yəhərləri ilə dolu olan iki furğonu tutub, meşəyə çökmişdilər. O vaxtdan bəri dəstə hücum etmədən fransızların hərəkətini təqib edirdi. Onları hürkütəndən, səkitcə Şamşevaya çatmalarına imkan vermək lazımdı, Orada isə Doloxovun dəstəsində birləşib (Doloxov axşam çəgə meşədə, Şamşevanın bir verstliyində olan qarovalxanaya müşavirəyə gəlməli idi), səhor tezədən iki torəfdən od kimi onların başına yağıb, ezməli və hamisini birdən tutmalı idilər.

Dalda, Mikulinanın iki verstliyində, meşə tamamilə yola yaxınlaşan yerde, altı kazak qoyulmuşdu. Fransızların yeni suvari və arabaların karvanları görünən kimi, bu kazaklar tez xəbor verməli idilər.

Doloxov Şamşevadan qabaqdakı yolu da bu cür araşdırılmalı və neçə verstlikdə başqa fransız qoşunu olmasına öyrənməli idi. Güman edildiyinə görə, nəqliyyatın yanında 1500 adam olmalı idi. Denisovun 200 adamı vardi, Doloxovunku da bir o qədər olardı. Adamın sayının çoxluğu Denisovun qabağını saxlamırıldı. Ancaq bir məsələ vardi ki, o, bu qoşunun məhz necə bir qoşun olduğunu bilməli idi, Buna görə də dil (yəni düşmən karvanından bir adam) lazımdı. Səhərki basqın zamanı elə sürətlə iş görmüşdülər ki, surqonların yanındakı fransızların hamisini öldürüb, ancaq birçə barabançı oğlanı diri tutmuşdular ki, o da geridə qalmış bir adam olduğu üçün, fransız karvanında nə cür qoşun olması haqqında heç bir müsbət şey söyləyə bilmədi.

Karvanı qorxuya salmamaq üçün Denisov ikinci dəfə basqın etməyi töhlükəli hesab edirdi, buna görə də o, öz dəstəsindəki mujik Tixon Şerbatını qabağa, Şamşevaya göndərdi ki, bəlkə oradakı fransız qabaq dəstələrindən heç olmasa bir nəfər tutub getirsin.

IV

İsti, yağışlı bir payız günü idi. Gök də, üfüq də bir cür bulanıq su rəngində idi. Gah elə bil ki, duman çökür, gah da birdən qiyqacı iri bir yağış yağırdı.

Denisov ariq, lakin möhkəm bir cins at belində idi. Başında papaq, çiynində isə yapıcı vardi, yapincıdan su süzüldü. O da başını oyib, qulaqlarını yatırdı atı kimi, qiyqacı yağışdan üz-gözünü qırışdırırdı və diqqətlə irəliyə baxırdı. Ariqlamış, sıx, gödək qara saqqal basmış üzü açılıq görüñürdü.

Denisovun harin bir Don atı minmiş əməkdaşı – kazak yasavulu da çiynində yapıcı, başında papaq Denisovun yanında gedirdi.

Üçüncü kazak – yasavul Lovayski, həmçinin çiynində yapıcı, başında papaq onlarla yanaşı gedirdi. O, taxta kimi uzun, yasti, ağsifst, sarısaç bir adamdı, parlaq qiyiq gözləri, sakit və arxayın görkəmi və oturuşu vardi. Bu atın və süvarının nə kimi ayrıca bir xüsusiyyəti malik olmasına söyləmək mümkün olmasa da, yasavula və Denisova ilk nəzər salan kimi görmək olardı ki, Denisov islanmışdır və özü də narahatdır. Görmək olardı ki, Denisov at üstündə oturmuş bir adamdır, amma yasavula baxanda görmək olurdu ki, o həmişəki kimi rahat və sakit oturmuşdur, elə bil o, at belində oturan bir adam deyildi, elə bil at ilə birlikdə o, qüvvəti ikiqat artırılmış bir vücut idi.

Onlardan bir qədər irolidə başdan ayaqa qədər islanmış bir mujik gedirdi, boz kaftan geymiş, ağ kalpak qoymuş bu adam baladçı idi.

Bir qədər arxada, iri quyuqlu, iri yallı, dodağı əzilib qanamış ariq, nazik bir qırızı atı üstündə göy fransız şinelli bir gənc zabit gedirdi.

Onunla yanaşı gedən qusar yırtıq fransız mundırı geymiş, göy kalpak qoymuş oğlanı atının tərkini mindirmişdi. Uşaq soyuqdan qızarmış əlləri ilə qusardan yapışib, isitmək üçün yalnız ayaqlarını tərpədir, qaşlarını qaldıraraq təccübələ ətrafına baxırdı. Bu, səhor tutulan fransız barabançısı idi.

Arxadan uzanıb gedən işlək dar, palçıqlı meşə yolu ilə üç-üç, dörd-dörd qusarlar, onların dalınca kazaklar gölərdilər, bəzisi yapıcı geymişdi, bəzisi fransız şineli, bəziləri isə at çulunu başlarına atmışdilar. Atların hamısı, kürənlər də, kəhərlər də, üstlərindən yağış axlığı üçün qara görünürdürlər. Yalları islanıb yapışlığı üçün atların boyunları qəribə, nazik görünürdü. Atlardan buxar qalxırdı. Paltarlar, yəhərlər, cilovlar, hər şey islanmış və torpaq kimi, yola səpələnən xəzəl kimi şışmış, sürüskən olmuşdu. Adamlar tərpənməməyə, bədənlərinə keçən suyu isitməyə və altlarına, dizlərinə və boyunlarına axan soyuq suyu buraxmamağa çalışaraq yəhərlərdə dik oturmuşdular. Uzanıb gedən kazakların ortası ilə fransız atları və yəhərlə kazak atları qoşulmuş iki furqon kötüklərin və budaqların üstündən keçərək taqqıldayırdı, su ilə dolmuş çuxurlardan keçərək firçıldıyordu.

Denisovun atı yoldaktı gölməconin kənarından keçəndə özünü yana verdi və onun dizini ağaca toxundurdu.

Denisov:

– Eh, zəhrimar, – deyə qəzəblə çığırkı, dişlərini qıçayıb, qamçı ilə üç dəfə atı vurdı, özünü və yoldaşlarını palçıq sıçrantısına buladı. Denisovun əhvalı korlanmışdı. Buna səbəb yağış və həm də achiq

idi (səhərdən bəri heç kəs heç nə yeməmişdi), lakin əsas səbəb o idi ki, Doloxovdan bu vaxta qədər bir xəbər yox idi və dil tutmağa göndərilən adam da hələ qayıtmamışdı.

“Nəqliyyata basqın etmək üçün bundan daha əlverişli bir fursət tapmaq çox çətindir. Tekbaşına basqın etmək qorxuludur, amma başqa bir gün qoysam, böyük partizan dəstələrindən biri gözümünçə qabağından qəniməti əlimizdən alıb aparar” – deyə düşünən Denisov Doloxovdan gözlədiyi adam üçün nigaran halda aramsız surətdə qabağa baxırdı.

Sağ tərfdən ta uzaqlara qədər görünən açıqlığa çıxdıqda Denisov dayandı.

– Kim isə gəlir, – dedi.

Yasavul Denisovun göstərdiyi səmtə baxdı.

– İki nəfərdir, – zabit və kazak. Ancaq bunun podpolkovnik özü olmasını fərz etmək olmaz, – deyə kazaklara məlum olmayan söz işlətməkdən xoşlanan yasavul cavab verdi.

Gələn adamlar dağdan enib gözdən itdilər, bir neçə dəqiqədən sonra isə yenə də göründlər. Qabaqda gələn zabit atını yorğun-yorğun sürür, qamçı ilə vururdu, zabitin üst-başı səliqəsiz, başdan-başa islanmış, şalvarının balaqları dizdən yuxarıya qədər çırmamışdı. Onun dalınca isə kazak, üzəngidə ayaq üstə duraraq çapırdı.

İti və şad gözləri olan enli, qırmızısifet zabit çox cavan bir uşaq idi, o, atını Denisovun bərabərinə sürüb, islanmış konverti ona verdi.

– Generaldır, – dedi, – ancaq bağışlayın ki, çox da quru deyildir...

Denisov qaşqabağını töküb, zərfi aldı və açmağa başladı.

Denisov zabitin verdiyi məktubu oxuyan zaman zabit yasavula müraciətlə dedi:

– Hami deyirdi ki, qorxuludur, qorxuludur, amma mən Komarovla, – o, kazakı göstərdi, hazırlaşmışıq. Hərəmizin iki tapan... – Zabit fransız barabançısını görüb soruşdu: – Bəs bu kimdir? Əsirdirmi? Siz artıq döyüşmüsünüz mü? Onunla danışmaq olarmı?

Bu zaman Denisov zabitin verdiyi zərfi gözdən keçirib: – Rostov! Petya! – deyə çığırdı. – Bəs sən kim olduğunu neçin demirsən? – Denisov gülümşünə-gülümşünə boyanıb, əlini zabitə uzatdı.

Bu zabit Petya Rostov idi.

Bütün yolu Petya hazırlanırdı ki, daha böyük və həm də zabit olduğu üçün, Denisovla əvvəlkə tanışlığına işaret vurmadan, özünü

onunla ləyaqətli bir tərzdə aparsın. Amma Denisov ona gülümşünən kimi Petyanın rəngi açıldı, sevincindən qızardı və hazırladığı rəsmiyəti unudub, fransızların yanından necə keçib gəldiyindən, ona belə bir tapşırıq verildiyi üçün çox şad olduğundan, Vyazma altında döyüşdə iştirak etdiyindən və həmin döyüşdə bir qusarın fərqlənməsindən danışmağa başladı.

– Mən səni görməyimə şadam, – deyə Denisov onun sözünü kəsdi və yenə də qayğılı bir ifadə aldı.

Denisov yasavula müraciət edərək:

– Mixail Feokliti, axı bu məktub yenə də almandır. Bu, onun yanında qulluq edir, – dedi. Denisov məktubun məzmununu söyləyib, dedi ki, alman generalı təkrarən tələb edir ki, biz nəqliyyata basqın etmək üçün onunla birləşək. – Əgər biz günü sabah onu elə gətirməsək, bu onu gözümüzünçə qabağında əlimizdən qoparacaqdır, – deyə Denisov sözünü tamamladı.

Denisov yasavulla danişdiği zaman, Petya Denisovun soyuq rəftarından pərt bir halda, bu soyuq rəftara özünün şalvarının səbəb olduğunu zənn edərək, yuxarı qalxmış şalvarını heç kəs görməsin deyə, şinelinin altında düzəldib, mümkün qədər döyüşkən bir vəziyyət almağa çalışıdı.

Petya hazırlaşdıığı adyutant və general roluna girərək, əlini papagının sıpərinə apardı və Denisova dedi:

– Sizdən bir əmr olacaqmı, cənab? Yoxsa mən sizin ixtiyarınızda qalmalıyım?

– Əmrmi? – deyə Denisov fikirli-fikirli soruşdu. – Sən sabaha qədər qala bilərsənmi?

– Buyurun, buyurun... Yanınızda qala bilərəmmi? – deyə Petya səsləndi.

– General sənə nə əmr edib, tez qayıtmagımı? – deyə Denisov soruşdu. Petya qızardı.

– O, heç nə əmr etməyib. Mənə elə gəlir ki, qalmaq olar? – deyə o, sual halında cavab verdi.

Denisov:

– Elə isə, yaxşı, – dedi və öz adamlarına müraciətlə tapşırıq verdi. Əmr etdi ki, dəsto meşədə qarovalxana yanında təyin edilmiş istirahət yerinə getsin, qırqız atı minmiş zabit isə (bu zabit adyutant vəzifəsinə ifa edirdi) Doloxovu axtarsın, onun harada olduğunu və axşam gəlib-gəlməyəcəyini öyrənsin. Denisov özü isə yasavulla və Petya ilə

Şamşeva kəndinə çıxan meşə kənarına gedib, sabahkı basqın üçün, fransızların yerləşdiyi mövqeyə baxmaq istəyirdi.

Denisov bələdçi mujikə müraciət edərək:

— Qoca, bizi Şamşevaya apar, — dedi.

Denisov, Petya və yasavul bir neçə kazakın və əsir oğlanı aparan qusarın müşayiəti lə sola dönüb, dərədən keçdilər və meşənin kənarına tərəf getdilər.

V

Yağış kəsdi, ancaq duman çökür və ağacların budaqlarından su damcıları süzüldü. Kalpaklı və ayağı çarıqlı mujik əyri ayaqlarını yavaşça ağaç qabıqlarının və yaş yarpaqların üstüne qoyub, yüngül və səssiz addimlarla gedir, at belində dinməzcə dalınca gələn Denisovu, yasavulu və Petyani meşənin kənarına tərəf aparırdı.

Dikdərə çıxanda mujik dayandı, o yan-bu yana baxdı və seyrək ağaclişa tərəf yollandı. Hələ yarpaqları tökülməmiş böyük bir palid ağacının yanında dayandı və əlilə him eləyib onları yanına çağırıldı.

Denisovla Petya atlarını onun yanına çapdılardı. Mujikin dayandığı yerdən fransızlar görünürdülər. Meşənin o təyində, təpə aşağı, yazılıq tarla uzanıb gedirdi. Sağ tərəfdə, dərin dərənin o üzündə kiçik bir kənd və damı uçmuş bir mülkədar evi görünürdü. Bu kənddə və mülkədar evində, bütün təpədə, bağda, quyuların yanında, gölün ətrafinda, körpükən ta kəndə qədər bütün dikdərə doğru yolda, 200 sajənlilik məsafədə sayrısan duman içərisində dəstə-dəstə camaat gözə dəyirdi. Dağın dırmaşan at arabaları və bir-birini açıq, qeyri-rus dilində çıçıran adamların səsləri eşidildi.

Denisov fransızlardan gözünü çəkməyərək:

— Əsiri buraya gətirin, — deyə yavaşca səsləndi.

Kazak atdan düşdü, uşağı atın belindən götürdü və onunla birlikdə Denisova yanaşdı. Denisov fransızları göstərib, bunların hansı qoşunlar olduğunu soruşdu. Uşaq donmuş əllərini ciblərinə soxdu, qasılarını qaldırdı və qorxa-qorxa Denisova baxdı. Bildiklərinin hamisini demək istəməsinə baxmayaraq, cavabını dolaşdırıldı və ancaq Denisovun soruştularını təsdiq etməyə başladı. Denisov qəşqabağını tökerək ondan üzünü əvvirdi və yasavula müraciətlə öz mülahizələrini söylədi.

Petya heç bir mühüm şeyi nəzərdən qaçırımağa çalışaraq, cəld hərəkətlərə başını o tərəf-bu tərəfə əvvirir və gah barabançıya, gah Denisova, gah yasavula, gah da kənddəki və yoldakı fransızlara baxırdı.

— Doloxov gəlsə də, gəlməsə də, başlamaq lazımdır... Deyilmə?

— Denisovun gözləri sevincə parlardı.

— Yer əlverişlidir, — deyə yasavul cavab verdi.

Denisov sözünə davam edərək dedi: — Piyadəni aşağıya bataqlığa göndəririk, onlar gedib bağ tərəfdən hücum edərlər, siz də kazaklarla oradan gedərsiniz, — deyə Denisov kəndin o tərəfindəki meşəni göstərdi, — mən də buradan öz qusarlarımla, güllə atılan kimi...

— Dərə ilə getmək olmaz, — bataqlıqdır, — deyə yasavul cavab verdi.

— Atlar batıb qalar, sol tərəfdən getmək lazımdır.

Onlar beləcə yavaş-yavaş danişdiqləri zaman aşağıda, göldən o yana dərədə bir güllə, sonra isə ikinci güllə səsi eşidildi. Ağ tüstü göründü və təpədəki yüzlər fransızların elə bil ki, nəşəli hay-küyü eşidildi. İlk dəqiqədə Denisov da, yasavul da özlerini geriye atdırı, onlara elə gəldi ki, güllələrin və bağirtıların səbəbi onları özləridirlər, lakin güllələrin və bağirtıların onlara dəxli yox idi. Aşağıda, bataqlıqda bir nəfər qırmızı palıtarlı adam qaçırdı. Görünür ki, fransızlar ona atır və ona bağırıldırılar.

— Bu ki, bizim Tixondur, — deyə yasavul səsləndi.

— Odur! Odur ki, var!

— Eh, köpek, — deyə Denisov səsləndi.

— Qaçacaq! — deyə yasavul gözlərini qıyaraq cavab verdi.

Onların Tixon dedikləri adam çaya tərəf qaçıb, oraya elə baş vurdub ki, ətrafa su sıçradı, bir anlığa gözdən itib, sudan qapqara olmuş bir halda iməkləyə-iməkləyə çıxdı, uzaqlara qaçıdı. Onun dalınca qaçan fransızlar dayandılar.

— Zirək çıxdı, — deyə yasavul səsləndi.

Denisov da eyni tərzdə heyif silənərək:

— Ax, şeytan! — dedi, bəs bu vaxta qədər o nə edirmiş?

— O kimdir? — deyə Petya soruşdu.

— Bu bizim köşviyyatçıdır. Mən dil götirməyə göndərməşdim.

— Hə, hə, — deyə Petya Denisov ağızını açan kimi başını tərpətdi, elə bil ki, hamisini başa düşmüdü, halbuki o bir söz belə başa düşməmişdi.

* * *

Tixon Şerbatı dəstədə ən gərkli adamlardan biri idi. Bu mujik Qjati yanındakı Pokrovskoye kəndindən idi. Denisov işə yenicə başladığı zamanlarda Pokrovskoye kəndinə gəlib, həmişəki kimi kənd-

xudanı çağırıb, fransızlar barədə nə bildiyini soruşduqda, o da başqa kəndxudalar kimi, özünü müdafiə edirmiş kimi, fransızlar barədə heç bir şey bilmədiyini və heç bir şey eşitmədiyini söylədi. Lakin Denisov onları başa salanda ki, mənim məqsədim fransızları qırmaqdır və sorusanda ki, buralara fransızlar gəlmİŞdi, ya yox, kəndxuda dedi ki, doğrudur, ölüsoyanlar gəlmİŞdilər, ancaq bu işlə kənddə təkcə Tışka Şerbatı məşgül olurdu. Denisov əmr etdi ki, Tixonu onun yanına çağırımlar. Denisov Tixonu gördüyü işlərə görə təriflədi və kəndxudanın yanında vətən oğullarının göstərməli olduqları padşaha və vətənə sədaqətdən, fransızlara nifratdən bir neçə kəlmə danişdi.

Tixon Denisovun sözlərindən qorxmuş kimi:

– Biz fransızlara pislik eləmirik, – dedi. – Biz ancaq elə-bələ uşaqlarla zarafat edirdik. Doğrudur, ölüsoyanlardan bir iyirmi nəfər öldürmişük, amma pislik eləməmişik... – Səhəri gün Denisov bu mujiki tamamilə yaddan çıxarıb, Pokrovskoye kəndindən gedəndə ona dedilər ki, Tixon partizan dəstəsinə gelib təkid edir ki, onu da özləri ilə aparsınlar. Denisov onun dəstədə saxlanması əmr etdi.

İlk zamanlar tonqal qalamaq, su daşmaq, at soymaq və sair xırda işlər görən Tixon tezliklə partizan mühabibəsində böyük bir həvəs və bacarıq göstərdi. O, gecələr qənimət gətirməyə gedib, hər dəfə özü ilə fransız paltarı və ya silahı götürdü. Əmr edəndə isə, hətta əsir də tutub götürərdi. Denisov Tixonu işdən götürüb, özü ilə keşfiyyata aparmağa başladı və onu kazakların cərgəsinə saldı.

Tixon at minməyi sevmir, həmişə piyada gedir və heç vaxt da süvarilərdən geri qalmırı. Onun silahı bir muşketondan (bu silahı o, çoxusu gülmək üçün gəzdirdi), cıdadən və baltadan ibarət idi. Canavar öz düşlərindən necə istifadə edirdisə, yəni onunla həm tüklərinin arasından bira tutur, həm də böyük sümükləri gəmirirse, Tixon da baltadan eləcə istifadə edirdi. Tixon əlindəki balta ilə bir zərbədə tiri sərrast parçalayır, sonra baltanın tiyəsindən tutub, xırda payacılardır doğrayır və onlardan da qaşq hazırlayırdı. Denisovun dəstəsində Tixonun özünəməxsus ayrıca, xüsusi bir mövqeyi vardı. Həmişə çox çotin və çirkli bir iş görmək lazımlı gələndə, yəni palçıqə batmış arabanı ciyin zoruna çəkib çıxarmaq, atın quyuğundan tutub bataqlıqdan çıxartmaq, onun dərisini soymaq, fransızların lap ortasına getmək, gündə 50 verst yol getmək lazımlı gələndə hamı gülə-gülə Tixonu göstərirdi.

– Ona nə olacaq, – deyirdilər, – ayğır kimi möhkəmdir.

Bir gün əsir tutduğu fransız onu tapança ilə vurmuş, gülə kürəyinin yumşaq yerindən dəymişdi. Tixonun həm araq sürtməklə və həm də araq içməklə sağalladığı bu yara bütün dəstədə on nəşeli zərafatlara səbəb olurdu, Tixon özü də bu zarafatlara qoşulurdu.

– Hə, halin necədir, bir də belə işlər etməzsən ki? Yoxsa ağridir? – deyə kazaklar ona gülürdülər. Tixon isə qəsdən belini bükür, üzgözünü turşudur və özünü hırsızlaşmış kimi göstərərək fransızların dalınca on gülməli söyüslər söyürdü. Bu hadisənin Tixona təsiri o oldu ki, sağalandan sonra o, az əsir tutdu.

Tixon dəstədə on faydalı və on qoçaq bir adam idi. Heç kəs ondan çox basqın üçün fürsət tapmamış, heç kəs ondan çox fransız qırmaşı və ya əsir tutmamışdı. Bunun da nəticəsində o, bütün kazakların və qusarların təlxəyi olmuş və özü də bu rütbəyə həvəslə razı olmuşdu. İndi də Tixon hələ gedən, Denisov tərəfindən Şamşevaya dil tutmaq üçün göndərilmişdi. Amma bir fransızla kifayətlənmədiyi üçünmə və ya gecə yuxuya qaldığı üçünmə, o, gündüz fransızların lap arasında kollara soxulmuş, Denisovun dağdan müşahidə etdiyi kimi, fransızların gözüne görünmüdü.

Denisov bir qədər də sabahkı basqın haqqında yasavulla danişdikdən sonra atının başını geriye döndərib sürdü. O, fransızların çox yaxında olduğunu görüb elə bil ki, sabahkı basqını artıq qəti qərarlaşdırılmışdı.

Petyaya müraciətə:

– Gedək, qardaş, pal-paltarımızı qurudaq, – dedi.

Meşə qarovulxanasına çathaçatda Denisov dayanıb meşəyə baxdı. Meşədə, böyük ağacların arası ilə uzun əllərini yelləyə-yelləyə, uzun ayaqlarını yüngüllükle ataraq, əynində gödəkçə, ayaqlarında çariq, başında Kazan şlyapası, əynində tūfəng, belində isə balta bir adam gəlirdi. Bu adam Denisovu görün kimi tez kola nə isə tullayıb, kənarları əyilmiş yaş şlyapasını çıxardı və rəisi yaxınlaşdı. Bu, Tixon idi. Çiçəkdən və qırışqlardan yarıq-yarıq olan üzü, xırda qiyiq gözləri özündən razı bir halda nəşə ilə gülürdü. O, başını dik yuxarı tutub, gülmeyini saxlayırmış kimi Denisova baxdı.

Denisov ona: – harada itib-batmışdin? – dedi.

– Harada batmışdım! Fransızların dalınca getmişdim, – deyə Tixon xırılılı, lakin xoş, yoğun bir səsələ tez və cürətlə cavab verdi.

– Gündüz niyə soxulurdun? Heyvan! Tutdun, tutmadın?

– Tutmağına tutdum, – deyə Tixon cavab verdi.

— Bəs hanı?
— Mən onu əvvəl-əvvəl lap alaşaranlıqdan tutmuşdum, — deyə Tixon çarıqlı öyri ayaqlarını gen qoyaraq davam etdi, — sonra məşəyə gətirdim. Baxıb, gördüm ki, forlı şey deyil. Dedim, qoy gedim bir ayrısını, əməllisini tapım.

Denisov yasavula dedi:

— Görürsənmi haramzadanı, lap elədir ki, var! Bəs sən onu niye gətirmədin?

Tixon açıqlanmış halda tez onun sözünü kəsdi:

— Onun nəyini gətirəydim, yaramazın birini. Məgər mən bilmirəm ki, sizə necə adam lazımdır?

— Ay şeytan!.. Yaxşı, sonra?..

— Ayrısının dalınca getdim, — deyə Tixon davam etdi. — Sürünə-sürünə məşəyə girib, orada uzandım. — Tixon cəld bir hərəkətlə qarnı üstə yera uzandı və nə cür elədiyini öyani olaraq göstərməyə başladı.

— Biri gəlib üstümə çıxdı. Mən onu qamarladım. — Tixon cəld ayağa qalxdı. — Dədim gedək polkovnikin yanına. Birdən çığırmışa başladı. Onlar dörd nəfərdilər, qılınclarını çəkib töküldülər üstümə. Mən də baltamı qalxızıb, həzrat İsa sizin bəlanızı versin deyib, — Tixon qollarını açdı, dəhşətli bir sıfətlə döşünü qabağa verdi.

Yasavul işildayan gözlərini qıyaraq:

— Biz dağdan gördük, sən göləmcələrin arası ilə necə sivisib qaçırdın, — dedi.

Petya çox gülmək istəyir, lakin hamının özünü saxladığına görüb susur, bu əhvalatın nə demək olduğunu başa düşməyərək, tez-tez gah yasavulun, gah da Denisovun üzüne baxırdı.

— Sən özünə məzəliliyə qoyma, — deyə Denisov açıqlı-acıqlı öskürdü. — Birincini niyə gətirmədin?

Tixon bir əlilə küreyini, o biri əlilə də başını qasıyıb, birdən elə axmaqcasına güldü ki, nöqsanlı diş göründü (bu dişinə görə ona Şerbatı¹ deyirdilər). Denisov gülümsündü, Petya qəhqəhə çəkib güldü, Tixon özü də bu gülüşə qoşuldu.

— Əməlli bir şey deyildi, — deyə Tixon yenə də başladı, — paltarı da çox pis idi, onu haraya gətirəcəkdəm. Həm də cənab zabit, çox kobud idi. Deyirdi, mən özüm general oğluyam, getmərəm.

— Əcəb heyvansan! — deyə Denisov açıqlandı. — Mən onu danışdırımlı idim...

¹ Şerbatı — kələ-kötür, çopur deməkdir.

Tixon: — Mən danışdırıdım, — dedi. — O deyirdi ki, pis bilir. Bəzim deyirdi, adamımız çoxdur, amma hamısı pisdir, ancaq deyirdi, adları var. Əməlli hay vursanız, hamısını tutarsınız, — deyirdi. — Tixon sözünü tamamladı və şad bir halda, qətiyyətlə Denisovun gözlərinə baxdı.

Denisov ciddi bir surətdə:

— İndi mən sənə yüz dənən yağılı çubuq vurduraram, — dedi, — onda özünü məsxərəyə qoysarsan.

— Daha niyə hırsınlırsən ki? — deyə Tixon dilləndi. — Mən fransız görməmişəm nədir? Qoy bir hava qaralsın, nə cürəsinə istəyirsən, lap üçünü gətiririm.

Denisov:

— Yaxşı, gedək, — dedi və qarovalxananın lap yanına kimi qaşqabağını tökdü və dinmədi.

Tixon dalca gelirdi, Petya kazakların Tixonun kollara atdığı çok-mələrdən danişaraq ona güldüklərini eşitdi.

Tixonun sözlərindən və gülüşündən əmələ gələn gülmək həvəsi keçidikdən sonra Petya dərhal Tixonun adam öldürdüyüն başa düdü, həli dəyişdi. O, əsir barabançıya baxdı və ürəyinin başı sancı, lakin bu vəziyyət ancaq bircə an çəkdi. O, başını dik tutub, ürəklənməli olduğunu və özünü tox tutaraq, sabahkı iş barədə yasavuldan bir şey öyrənməli olduğunu hiss etdi, yoxsa o, iştirak etdiyi cəmiyyətə layiq olmazdı.

Xəbər bilməyə göndərilmiş zabit yolda Denisova rast gəlib dedi ki, Doloxov özü bu saat gələcək, onun tərəfindən hər bir şey hazırlır.

Denisovun birdən könlü açıldı və o, Petyanı yanına çağırıb:

— Sən indi də mənə özündən daniş, — dedi.

VII

Petya Moskvadan çıxanda öz qohum-qardaşından ayrılib, öz alayına qoşuldu və tezliklə, böyük bir dəstəyə komandanlıq edən generalla icraçı təyin edildi. Zabitliyə keçiriləndən və xüsusiə hərəkət edən orduya girəndən sonra (bu ordu da ikən o, Vyazma döyüşündə iştirak etmişdi) Petya artıq böyük olduğu üçün özünü həmişə xoşbəxt hesab edir və heç bir həqiqi qəhrəmanlıq fürsətinə əldən qaçırılmamaq üçün daim canfəşanlıqla tələsirdi. O, orduda gördüyü və duyduğu şeylər üçün özünü xoşbəxt hesab edirdi, amma bununla

bələ, ona elə gəlirdi ki, əsil iş, əsil qəhrəmanlıq onun şəxsən ola bilmədiyi yerdədir. Buna görə də o, indi olmadığı yerə tələsirdi.

Onun generalı oktyabrın 21-də Denisovun dəstəsinə bir adam göndərmək istədiyini bildirdikdə, Petya elə yazılıq-yazılıq yalvarıb özünü göndərilməsini xahiş etdi ki, general rədd edə bilmədi, lakin onu yola salanda general Petyanın Vyazma döyüşündə etdiyi axmaqlığı ona xatırladıb (bu döyüş zamanı o, göndərildiyi yerə düz yolla getmək əvəzinə, irəli xəttə, fransızların güllosının qabağına getmiş və orada öz tapançasından iki dəfə gülə atmışdı), Denisovun heç bir əməliyyatında iştirak etməməyi xüsusilə ona əmr etdi. Buna görə ki, Denisov ondan burada qala bilərsənmi, – deyə soruşturduqda Petya tutulub, qızarmışdı. Meşənin kənarına çatana qədər Petya öz vəzifəsini ciddi surətdə yerinə yetirib, dərhal geriye qayitmaq fikrində idi, lakin fransızları və Tixonu görəndən və gecə mütləq hücumu keçəcəklərini bildikdən sonra Petya, çox sürətli bir fikrini dəyişən cavan adamlar kimi, öz aləmində bu qərara gəldi ki, bu vaxta qədər çox hörmət bəslədiyi öz generalı əfəlin biridir, almandır, Denisov, yasavul və Tixon isə qəhrəmandırlar, indi çətin bir zamanda onları qoyub getmək ayıb olar.

Denisov Petya və yasavulla qarovalxanaya çatanda artıq qaş qaralırdı. Alaqqarlılıqda yəhərli atlar, talada çadır quran və tüstüsünü fransızlar görməsin deyə, meşədəki dərədə ocaq qalayan kazaklar və quşalar görünürdürlər. Kiçik bir daxmanın dəhlizində bir kazak qollarını çırmayıb, qoyun əti doğrayırdı. Daxmanın içərisində Denisovun dəstəsindən olan üç nəfər zabit qapıdan stol düzəldirdi. Petya yaş paltarını çıxarıb qurutmağa verdi və yemek stolu hazırlayan zabitlərə kömək etməyə başladı.

On dəqiqa sonra üstünə süfrə salılmış stol hazır oldu. Stolun üstündə araq, matrada rom, ağ çörək, qovrulmuş qoyun əti və duz vardi.

Zabitlərlə bir yerdə, stolun arxasında oturub, əllərindən yağı axaxa yağı və etirli qoyun ətini parçalayan Petya, uşaqlıqda olduğu kimi, hamiya qarşı səmimi bir məhəbbət və məhrəbanlıq hiss edir və bunun da nəticəsində başqalarının da ona elə bir məhəbbət və məhrəbanlıqla baxdığını güman edirdi.

O, Denisova müraciətlə dedi:

– Siz necə bilirsiniz, Vasili Fyodoroviç, bir gün sizinlə bir yerde qalmığımın eybi yoxdur ki? – Petya cavab gözləmədən öz-özünə cavab verdi: – Axi mənə tapşırıblar öyrən, mən də öyrənirəm də...

Ancaq siz məni lap... əsas yerə buraxın... Mənə mükafat-zad lazım deyil... Ancaq mən istəyirəm ki... – deyə Petya başını dik tutub, əlini yellədərək və dişlərini qıcıdıraraq o yan-bu yana baxdı.

– Lap əsas yerə... – deyə Denisov gülümsünərək təkrar etdi.

– Ancaq, siz allah, komandanı tamamilə mənə verin ki, mən komanda edim, – deyə Petya davam etdi, – sizin əlinizdə bu nədir? – Burada Petya, qoyun etindən kəsmək istəyən zabitə müraciət edərək, – sizə bıçaqmı lazımlı? – deyə soruşdu və öz qatlama bıçağını zabitə verdi.

Zabit bıçağı təriflədi.

Petya qızararaq:

– Xahiş edirəm, götürünüz özünüze. Məndə belələri çıxdır... – Ay aman! Lap yadimdən çıxmışdı, – deyə o birdən çığırı. – Məndə qəribə kişmiş var, bilirsinizmə, lap çordəksiz. Biziñ yeni alverçimiz var, belə gözəl şeylər gətirir. Mən on girvənkə almışdım. Mən şirin şeyə öyrəşmişəm. İstəyirsinizmi? .. – Bunu deyib, Petya dəhlizə öz kazakının yanına yürüdü və torbadə beş girvənkəyə qədər kişmiş gətirdi. – Yeyin, cənablar, yeyin, – dedi.

– Bəlkə, sizə qəhvədən lazımdır? – deyə o, yasavula müraciət etdi. – Biziñ alverçidən bir qəşəngini almışam. Onda çox gözəl şeylər olur. Özü də çox düz adamdır. Bu əsas məsələdir. Mütləq sizinçin göndərərəm. Bəlkə, sizin çaxmaq daşınız qurtarmışdır, – ola bilər də. Mənim yanında var, bax buradadır... – o, torbanı göstərdi, – yüz dənədir. Çox ucuz almışam. Nə qədər lazımdır götürün, lap istəyirsiniz, hamısını götürün... – Birdən Petya yalan danışıb-danışmadığını düşünüb qorxdu və dayanıb qızardı.

O, başqa axmaqlıqlar da edib-etmədiyini xatırlamağa başladı. Bu gün gördüyü işləri bir-bir xatirindən keçirərək gəlib fransız barabançının üzərində dayandı. “Biziñ kefimiz kökdür, bəs onunku? Onu haraya apardılar? Ona yemək verdilərmi? Görəsən, incitmədilər ki!” – deyə düşündü. Lakin çaxmaq daşı məsələsində yalan danışığını xatırlayıb qorxdu.

“Gəlsənə, soruşum?” – deyə düşündü. Sonra deyərlər ki, özü uşaqdır, ona görə də uşağa yazıçı gəlir. Mən necə uşaq olduğumu sabah onlara göstərərəm. İndi soruşsam, ayıbmı olar? – deyə Petya düşündü. “Nə olur olsun!” – deyə dərhal qızardı, deyəcəyi sözə istehza edib-etməyəcəklərini görmək üçün zabitlərin üzünü baxa-baxa dedi:

– O, əsir alınan oğlunu çağırmaq olarmı? Ona yeməyə bir şey vermək lazımdır... bəlkə...

Denisov Petyanın yada saldığı şeydə eyiblə bir şey görməyərək:

– Hə, yaziq uşaqdır, – dedi. – Çağırmın buraya. Adı *Vincent Bosse*¹-dir. Çağırmın onu.

Petya:

– Mən çağırıram, – dedi.

– Çağır, çağrı. Yazıq uşaqdır, – deyo Denisov təkrar etdi.

Denisov bu sözü deyəndə Petya qapı ağızında dayanmışdı. Petya zabitlərin arasından keçib Denisova yaxın gəldi.

– İcazə verin, sizi öpüm, əzizim, – dedi. – Ah, nə gözəldir! Nə yaxşıdır! – O, Denisovu öpüb, həyətə qaçı.

– Bosse! Vincent! – Petya qapı ağızında dayanaraq çığırıldı.

– Sizə kim lazımdır, cənab? – deyo qaranlıqdan bir səs gəldi.

Petya cavab verdi ki, ona bu gün əsir alınmış fransız oğlan lazımdır.

– Hə! Vesenin? – deyo kazak başa düşdü. Onun Vincent adını kazaklar Vesenniyo, mujiklər və əsgərlər isə Visenyaya döndərmişdilər. Hər iki halda vesnani (baharı) xatırladan bu ad cavan oğlan haqqındaki təsəvvürü yaxın idi.

– O, tonqaldı qızınırdı. Ey, Visenya! Visenya! Vesenin! – qaranlıqda ağızdan-ağıza keçən səslər və gülüşlər eşidildi.

Petyanın yanında dayanan qusar: – Zirək oğlandır, – dedi. – Biz ona bayaq yemək verdik. Yaman ac id!

Qaranlıqda ayaq səsləri eşidildi və barabançı yalnız ayaqlarını palçıqda şappildə - şappildə qapıya yanaşdı.

Petya ona: – Ah, c'est vous! – dedi. Voulez vous manger? N'ayez pas peur, on ne vous fera pas de mal, – deyo əlavə etdi, ehtiyatla və nəvazışlı onun əlinə toxundu. – Entrez, entrez².

Barabançı titrək uşaq səsilə: Merci, monsieur, – deyo cavab verdi və palçıqlı ayaqlarını kandarda silməyə başladı. Petya barabançıya bir çox şəyər demək istəyirdi, amma cürət etmirdi. Petya da ayaqlarını götürüb qoyaraq dəhlizdə onun yanında dayanmışdı. Sonra qaranlıqda onun əlini tutub sixdi.

– Entrez, entrez, – deyo bu dəfə ancaq incə bir piçilti ilə təkrar etdi.

¹ Vensan Boss

² Ah, sizsinizmi? Yemək istəyirsinizmi? Qorxmayın, sizo heç bir şey etməzler. İçeri girin, içeri girin.

Öz-özünə: "Ah, mən bununçun nə edim!" – deyo, Petya qapını açıb onu içəriyo buraxdı.

Barabançı daxmaya girdikdən sonra, Petya ona diqqət yetirməyi özü üçün töhfərimiz hesab edib, ondan aralı oturdu. Petya cibindəki pulları yoxlayır və bunları barabançıya versəm, ayıb olmaz ki, deyo şübhə edirdi.

VIII

Denisovun əmrilə barabançıya araq və qoyun atı verdilər. Sonra Denisov tapşırı ki, ona rus kaftanı geydirsinər, onu əsirlərlə aparmasınlar, dəstədə saxlasınlar. Bundan sonra Petyanın diqqətini Doloxovun gəlişi məşğul etdi. Petya orduda Doloxovun fəvqələdə iğidliyi və fransızlarla sərt rəftəri haqqında çox eşimmişdi. Odur ki, Doloxov daxmaya girən daqiqədən Petya ondan gözünü çəkmir, hətta Doloxovun cəmiyyəti kimi bir cəmiyyətlə belə layiqli yer tutmaq üçün başını dik tutur və özünü getdikcə daha çox ürəklindirirdi.

Doloxovun zahiri görkəmi öz sadəliyi ilə Petyanı heyrətə saldı.

Denisov çəpkən geyir, saqqal qoyur və döşündə müqəddəs Nikolayın surətinə gəzdirirdi. İstər danışığında və istərsə də başqa rəftərində öz mövqeyinin xüsüsiliyini nəzərə çatdırırırdı. Doloxov isə əvvəller Moskvada iranlı paltarı geydiyin halda, indi, əksinə, ən zabitli bir qvardiya zabitli kimi geyinirdi. Üzü tor-tomşu qırılmışdı, əynində qvardiyalılara məxsus pambıq sürtük, sürtükun yaxasında Georgi nişanı, başında isə düz qoyulmuş sadə bir furajka vərdi. O, yaş yapincısını bucaqda çıxarıb, Denisova yaxınlaşdı və heç kəslə salamlaşmadan dərhəl iş barasında soruşmağa başladı. Denisov böyük dəstələrin fransız nəqliyyatında gözləri olduğunu, Petyanın buraya gəndəriləməsini və hər iki generala verdiyi cavabı ona söylədi. Sonra isə Denisov fransız dəstəsinin vəziyyəti haqqında bildiklərinin hamisini dedi.

– Orası elədir, amma bilmək lazımdırki, bu nə qoşundur və nə qədərdir, – deyo Doloxov cavab verdi, – gedib baxmaq lazımdır. Saylarını yəqinləşdirməmiş işə başlamaq olmaz. Mən işi səliqəli görməyi sevirəm. İndi, bu cənablardan kim mənimlə onların düşərgəsinə getmək istəyir? Mən özümlə mundır də götürmüşəm.

Petya:

– Mən, mən... mən sizinlə gedərəm! – dedi.

Denisov Doloxova müraciətə:

— Sənin getməyinə heç ehtiyac yoxdur, — dedi, — onu isə heç burax-maram.

— Yaxşı işdir! — deyə Petya səsləndi, — axı mən nə üçün getməyim?..
— Çünkü lazımdır.

— Elə isə, siz məni əfv edin... çünkü... çünkü... mən gedəcəyəm,
vəssalam. — Petya Doloxova müraciətə: — Siz məni aparırsınız mı?
— deyə soruşdu.

Doloxov fransız barabançısının üzünə diqqətlə baxa-baxa fikri
dağınlıq bir halda: — nə üçün aparmıram?.. — deyə cavab verdi. Sonra
Denisovdan:

- Bu qoçaq çoxdanmı sizin yanınızdadır, — deyə soruşdu.
- Bu gün tutmuşuq, heç bir şey bilmir. Öz yanımızda saxlamışam.
- Bəs qalanları neyləyirsin? — deyə Doloxov soruşdu.
- Neca neyələyirəm? Qəbz ilə göndərirəm! — deyə birdən Denisov
qızararaq səsləndi. — Mən cəsarətlə deyə bilərəm ki, vicdanımda bir
nəfərin belə ləkəsi yoxdur. Məgər sən, açığını deyirəm, əsgər namu-
sunu ləkələmək əvəzinə 30 və ya 300 adamı keşikçilərlə şəhərə gön-
dərməkdə çatınlık çəkirson?

Doloxov soyuq bir təbəssümələ:

— Belə lütfkar söhbətlər bu on altı yaşlı xirdəca qrafə layiqdir,
— deyə cavab verdi, — sən isə çoxdan bundan əl çəkməlisən.

Petya cosaratsız bir halda:

— Mən ki, bir şey demirəm, ancaq deyirəm ki, mən mütləq sizinlə
gedəcəyəm.

Doloxov isə Denisovu əsəbiləşdirən bu məsələ haqqında danış-
maqdən xüsusi bir zövq alırmış kimi davam edərək deyirdi: —
Əzizim, biz artıq belə mərhəmətli olmaq fikrindən əl çəkməliyik.
Axı sən bunu niyə yanına götürmüsən? — deyə başını yırgalaya-
yırgalaya soruşdu. — Ona görə ki, yazığın gəlir? Axı biz sənin o qəbz-
lərinin nə olduğunu çox yaxşı bilirik. Sən onlardan yüz nəfər göndərirsən,
yerinə isə gedib 30 nəfər çatır. Ya acıdan ölürlər, ya da
öldürülər. Belə isə onları heç götürməmək daha yaxşı deyilmə?

Yasavul işildəyan gözlərini qıyalıq bəyəndiyini bildirən bir
nəzərlə başını tərpədirdi.

— Heç fərqi yoxdur, bu barədə danışmağa dəymez. Mənim vicda-
nim qəbul eləmir. Sən deyirsin ölürlər. Nə etməli. Təki mənim elimdə
öləməsinlər.

Doloxov güldü.

— Onlara məni iyirmi doş tutmağı əmr etməyiblərmi? Amma tut-
salar, — nə məni sağlam buraxacaqlar, nə də səni, heç nəcibliyinə də bax-
mayaçaqlar. — O susdu. — Amma iş görmək lazımdır. Mənim kaza-
kımı yüksək göndərmək lazımdır! Mənim iki fransız mundirim vardır.
Hə, mənimlə gedirsinmi? — deyə Petyadan soruşdu.

— Mənm? Bəli, bəli, mütləq, — deyə Petya Denisova baxaraq qıp-
qıpqırmızı qızarmış halda səsləndi.

Doloxov əsirləri neyləmək barədə Denisovla sözleşdiyi zaman
Petya yenə də bir narahatlıq və tələsiklik hiss etdi, lakin yenə də
onların nə barədə danışdığını yaxşı başa düşəndi. “Böyükələr, məşhur
adamlar belə məsləhət görülərsə, deməli, belə də lazımdır, belə yax-
şıdır”, deyə düşündü. “Əsas məsələ ondadır ki, Denisov elə düşün-
məsin ki, mən onun sözünü baxacağam, o, mənə əmr edəcək. Mən
hökəmən Doloxovla fransızların düşərgəsinə gedəcəyəm. O bacarıq,
mən də bacararam!”.

Denisov Petyanı çox dilə tutdu ki, getməsin, ancaq o, Denisova
cavab verdi ki, o da hər işi necə gəldi yox, səliqəli görməyə alışmış-
dır və təhlükə də onun vecinə deyildir.

— Çünkü — deyirdi, — özünüz də razı olun ki, əgər orada nə qədər
adam olduğu dəqiq məlum olmasa, bundan bəlkə də yüzlərlə adamın
taleyi asılıdır, amma biz təkik. Bir də mən bunu çox istəyirəm, hök-
mən gedəcəyəm, siz məni saxlamayın, sonra daha da pis olar...

IX

Petya ilə Doloxov fransız şineli və kiveri geyib, atların Denisovun
düşərgəyə baxdığı cığırına tərəf çapdalar, lap qaranlıqda meşədən çıxıb
dərəyə endilər. Aşağı düşəndən sonra Doloxov onu müşayiət edən
kazaklara əmr etdi ki, burada gözlösünlər, özü isə atını bərk çaparaq,
yolla körpüyü tərəf getdi. Petya dərin bir həyəcan içinde onunla
yanaşı gedirdi.

Petya ona piçıldayaraq:

— Əger ələ keçsək, mən diri-dirisi toslım olmayıacağam, mənim
tapançam var, — dedi.

— Rusca danışma, — deyə Doloxov cəld piçıldadı, dərhal qaran-
lıdan “qui vive”¹ — deyə bir bağırtı və tüsəng çəqqılıtı eşidildi.

¹ Kimdir golon?

Qan Petyanın sıfətinə vurdu, o, tapançaya el atdı.

Doloxov atının yerisini heç dəyişdirmədən: – *Langiers du 6-me*¹ – dedi. Keşikçinin qara kölgəsi körpünün üstə düşmüşdü.

– *Mot d'ordre?*² – Doloxov atının başını çəkib, addım-addım sürdü.
– *Dites donc, le colonel Gérard est ici?*³ – dedi.

Keşikçi yolu kəsarək, ona cavab vermədən: *Mot d'ordre!* – dedi.

– *Quand un officier fait sa ronde, les sentinelles ne demandent pas le mot d'ordre...* – deyə Doloxov birdən açıqlanıb çıçırdı və atını keşikçinin üstüne sürdü. – *Je vous demande si le colonel est ici?*⁴

– Doloxov, özünü kənara verən keşikçidən cavab gözləmədən atını yavaş-yavaş dağa sürdü.

Yoldan keçən bir adamın qara kölgəsini görən Doloxov onu dayandırıb, komandırın və zabitlərin harada olduğunu soruşdu. Dalında torba olan bu adam Doloxovun atına yanaşdı və əlini ata toxunduraraq, sadəcə və mehriban bir surətdə danişdi ki, komandır və zabitlər yuxarıda, dağda, sağ tərəfdə, fermanın həyətindədirler (o, mülkədar malikanəsinə ferma deyirdi).

Hər iki tərəfdən, tonqalların ətrafindan fransızca danışq səsləri gələn yolla bir qədər getdikdən sonra Doloxov mülkədar evinə tərəf buruldu. Darvazadan içəri girib, atdan düşdü, alovlanan böyük tonqala yaxınlaşdı, tonqalın dövrüsində bir neçə nəfər oturub, ucadan danişdı. Kənarda qazançada nə isə bişirildilər, başında kalpak, əynində göy şinel olan əsgər sallağı oturub, sünbə ilə qazanı qarışdırırdı, üzünə parlaq bir işq düşmüşdü.

Tonqalın o biri tərəfində, kölgədə oturmuş zabitlərdən biri – *Oh, c'est un dur à cuire*⁵.

O biri isə gülə-gülə: – *Il les fera marcher les lapins...*⁶ – deyə cavab verirdi. Atları ilə bərabər tonqala yaxınlaşan Doloxovun və Petyanın ayaq səsləri gələn tərəfə, qaranlıq baxa-baxa hər ikisi kiridi.

Doloxov bərkədən və aydın bir səslə.

¹ 6-cı alayın süvariləridir.

² Parolmu?

³ De görüm, polkovnik Jérar buradadır mı?

⁴ Zabit ilk xətləri gözəndə keşikçilər parol soruşmazlar. Mon sondən soruşuram, polkovnik burdamıdır?

⁵ O şeytanla bacara bilməzson.

⁶ O, bunların öhdəsindən gələr.

– *Bonjour, messieurs!*¹ – dedi.

Tonqalın kölgəsində zabitlər torpoşdılər, uzunboyun, ucaboy bir zabit tonqaldan ayrılib, Doloxovun yanına gəldi.

– *C'est vous, Clément?* – dedi. *D'où, diable...* (Sizsinizmi, Kleman? Haradan belə, şeytan...) – lakin o, sözünü bitirmədi, öz səhvini başa düşdü və azaciq qaşqabağını sallayaraq, tanımadığı bir adam kimi Doloxovla görüşdü və ona nə lazım olduğunu soruşdu. Doloxov öz yoldaşı ilə alaylarını axtardığını söylədi və üzünü hamiya tutaraq, zabitlərin 6-cı alay haqqında bir şey biliq-bilmədiklərini soruşdu. Heç kəs bir şey bilmirdi. Petyaya elə gəldi ki, zabitlər ona və Doloxova bir düşmən kimi və şübhə ilə baxırlar. Bir neçə saniyə hamı susdu.

Tonqalın dalından gülməyini güclə saxlayan bir adamın səsi eşidildi:

– *Si vous comptez sur la coupe du soir, vous venez trop tard*².

Doloxov cavab verib, tox olduqlarını və gecə ikən getməli olduğunu söylədi.

O, atları qazançanı rərişdərən əsgərə verib, uzunboyunlu zabitlə yanaşı tonqalın kənarında çömləb oturdu. Bu zabit gözlərini Doloxovdan çəkməyərək ona baxıb, bir də onun hansı alaydan olduğunu soruşdu. Doloxov, onun sualını eşitmirmiş kimi, cavab vermədi, cibindən çıxartdığı fransız çubuğu çəkməyə başlayaraq qabaqdakı yolun kazaklar cəhətdən qorxusuz olub-olmadığını zabitlərdən soruşdu.

– *Les brigands sont partout*³, – deyə tonqalın o tayındakı zabit cavab verdi.

Doloxov dedi ki, kazaklar ancaq mənim kimi və yoldaşım kimi geridə qalmış adamlar üçün qorxuludurlar, böyük dəstələrə gəlinəcə, kazaklar yəqin ki, hücumu cürət etmirlər, deyilmə, deyə Doloxov məsələni sual şəklində qoymuş. Heç kəs cavab vermədi.

Petya tonqalın qabağında ayaq üstündə dayanıb onun söhbətinə qulaq asır və hər dəqiqə: – İndi daha çıxıb gedəcək, – deyirdi.

Lakin Doloxov kəsilmiş söhbəti yenə də təzələyir və onlardan batalyonda nə qədər adamları olduğunu, neçə batalyonları və neçə əsirleri olduğunu açıq-açıqına soruşurdu. Onların dəstələrində olan rus əsirlerindən danişanda Doloxov dedi:

¹ Salam, conablar!

² Öğor şam yeməyi niyyətindəsinizsə, gecikmişsiniz.

³ O quldular hər yerdə olurlar.

— La vilaine affaire de trainer ces cadavres après soi. Vaudrait mieux fusiller cette canaille¹, — bu sözləri deyəndə Doloxov ele qəribə bir qəhqəhə ilə bərkədən güldü ki, Petya bu saat onun yalanını başa düşəcəklər, — deyə ixtiyarsız olaraq bir addim tonqaldan geriyə çəkildi. Doloxovun sözlərinə ve gülüşünə heç kəs bir cavab vermədi. Üzü görünmeyən fransız zabiti isə (o, şinələ bürünüb yatmışdı) qalxıb, yoldaşına nə isə piçildədi. Doloxov durub, atları saxlayan əsgəri səslədi.

Petya ixtiyarsız olaraq Doloxova yaxınlaşa-yaxınlaşa: “Görəsən, atları verəcəklərmi?” — deyə düşünürdü.

Atları verdilər.

Doloxov: — Bonjour, messieurs², — dedi.

Petya da bonsoir³ demək istədi, amma sözünü deyib tamamlaya bilmədi. Zabitlər öz aralarında nə isə piçıldırdılar. Doloxov bir yerdə dayanmayan ata xeyli gec minə bildi, sonra isə addimla sürərək darvazadan çıxdı. Petya da atını onunla yanaşı sürür, fransızların onların dalınca gəlib-gəlmədiyini görmək üçün geriyə baxmaq istəyir, amma cürət etmirdi.

Yola çıxdıqdan sonra Doloxov atanı geriyə, çöle yox, kənd içində çapdı. Bir yerdə dayanıb ətrafa qulaq asdı.

— Eşidirsənmi? — dedi.

Petya rusların səslərini tanıdı, tonqalların ətrafında rus əsirlərinin kölgələrini gördü. Aşağıya, körpüyü tərəf endikdə, Peiya ilə Doloxov keşikçinin yanından keçdi, o heç bir söz demədən qəmgin-qəmgin körpünün üstündə gəzinirdi. Onlar dərəyə çıxdılar, orada kazaklar gözləyirdilər.

— Hə, indi daha sağ ol! Denisova de ki, səhər tezdən birinci ateşlə, — deyə Doloxov getmək istədi, amma Petya onun qolundan yapışdı.

— Yox! — deyə çığırıldı, — siz belə qəhrəmanmışsınız! Ah, nə qəşəng! Nə gözəl! Mən sizi nə qədər sevirəm.

Doloxov: — Yaxşı, yaxşı, — dedi, lakin Petya onu buraxmadı, qaranlıqda Doloxov Petyanın ona tərəf eyildiyini gördü. O, Doloxovla öpüşmək istəyirdi. Doloxov onu öpdü, güldü və atının başını döndərib, qaranlıqda gözdən itdi.

¹ Bu cənəzələri sürüyüb aparmaq murdar işdir. Bu əcləfləri güllələmək daha yaxşıdır.

² Əlvida, conablar.

³ Axşamınız xeyir.

Petya qarovalxanaya qayıtdıqda Denisovu dəhlizdə gördü. Denisov Petyanı buraxdığı üçün narahat, əsəbi və öz əlindən açılı bir halda durub onu gözləyirdi.

Petyanın coşquluqla danışdığını eşidən Denisov:

— Allaha şükür! Allaha çox şükür! — deyə səsləndi. — Mən sənə nə deyim, səndən ötrü yatmamışam! — deyə Denisov söyləndi. — Allaha şükür, indi gəl, yat! Səhərə qədər bir cimir alarıq.

Yox... Yox, — deyə Petya etiraz etdi. — Mən hələ yatmaq istəmirəm. Bir də ki, mən özümü yaxşı tanıyıram, yadım, — qurtardı. Həm də mən döyüsdən əvvəl yatmağa adət etməmişəm.

Petya sevinə-sevinə gedib gördükərini xatırlayaraq və sabah olacaq işləri təsəvvüründə canlandıraraq daxmada bir qədər oturdu. Sonra Denisovun yatdığını görüb qalxdı və həyətə çıxdı.

Eşik hələ lap qaranlıq idi. Yağış kəsmişdi, amma ağaclarдан hələ damcılardır. Qarovalxananın yaxınlığında dörd kazak çadrı və bir yerə bağlanmış atların kölgələri qaralırdı. Kiçik daxmanın dal tərəfində iki furqon vardi, furqonun yanında atlar dayanmışdı, dərədə isə yanıb sönməkdə olan ocaq qızarırdı. Kazakların və qusarların hamısı yatmamışdı. Düşən damcılardan və yaxında gövşəyən atların səsilə bərabər, orada-burada yavaşdan piçlaşan səsler də eşidilirdi.

Petya dəhlizdən çıxdı, qaranlıqda o yan-bu yana baxdı və furqonlara yaxınlaşdı. Furqonların altında kim isə xoruldayırdı. Furqonların ətrafında isə vələmir yeyən yəhərlə atlar dayanmışdı. Qaranlıqda Petya öz atını tanıdı. Maloros atı olmasına baxmayaraq, Petya bu atı Qarabağ adlandırdı. Petya atına yaxınlaşdı.

O öz atının burnunu iyələyib öpərək:

— Hə, Qarabağ, sabah özümüzü göstərərik, — dedi.

Furqonun altında oturan kazak:

— Ağə, hələ yatmamışınız? — deyə soruşdu.

— Yox; sənin adın, gərək ki, Lixaçovdur? Mən axı indicə gəlmisəm. Biz fransızların yanına getmişdik.

Beləliklə, Petya kazaka nəinki getdiyini müfəssəl danışdı, hətta nə üçün getdiyini və ağına-bozuna baxmadan iş görməkdənsə, candan keçməyin daha yaxşı olması haqqındakı fikrini də ona söylədi.

— Bir azca yataydınız, — deyə kazak cavab verdi.

Petya: – yox, mən adət etmişəm, – dedi. – Sizin tapançanızdakı çaxmaqdaşı yeyilməyib ki? Mən özümlə gotirmişəm. Lazımın deyilmi? Görür.

Kazak Petyanı daha yaxşı görmək üçün furqonun altında başını uzatdı.

– Çünkü mən hor işi səliqə ilə görməyə adət etmişəm, – deyə Petya əlavə etdi. – Beziləri elə-bezə, hazırlamamış iş görürler, sonra da peşman olurlar. Mənim belə işdən xoşum gölmir.

– Elə yaxşıdır, – deyə kazak səsləndi.

– Bir də, əzizim, sən allah, qılincımı itilə, kütloş... (amma Petya yalan danışmaq istəmədi) heç kökündən itilənməyib. Itiləmək olarmı?

– Niya olmur, olar.

Lixaçov durub yüklerin arasında qurdalanmağa başladı, bir az sonra Petya poladla bilövün sürtüşən səsini eşitdi. Petya furqona dirməшиб kənarında oturdu. Kazak furqonun altında qılınc itiləyirdi.

– Qoçaqlar yatırlarmı? – deyə Petya soruşturdu.

– Kimi yatır, kimi elə belə.

– Bəs oğlan necə?

– Vesennimi? O dəhlizdə sərələnib. Qorxudan yatır. Çox sevinirdi. Bundan sonra Petya xeyli müddət səslərə qulaq asaraq susdu. Qaranlıqda addım səsləri eşidildi və qara bir kölgə göründü.

O, furqona yaxınlaşıb:

– Nə itiləyirsən? – deyə soruşturdu.

– Ağanın qılıncını itiləyirəm.

Petyanın qusar zənn etdiyi bu adam:

– Yaxşı işdir! – dedi. – Su qabı sizdəmi qaldı?

– Odur, tekərin yanındadır.

Qusar su qabını götürdü. Əsnəyə-əsnəyə:

– Deyəsən, işiqlaşmağa az qalıb, – dedi və hara isə getdi.

Petya bilməli idi ki, o, meşədədir, Denisovun dəstəsindədir. Yoldan bir verst uzaqdadır, özü də fransızlardan alınmış furqonda oturmuşdur. Furqonun yanında atlar bağlanıb, Lixaçov da furqonun altında oturub qılınc itiləyir. Sağdakı böyük qara ləkə – qarovalxanadır, solda, aşağıdakı qırmızı, parlaq ləkə isə – yanıb bitməkdə olan tonqaldır, su qabı üçün gölən adam su içmək istəyən qusardır, lakin o, heç bir şey bilmir və bunu bilmək də istəmirdi. O elə bir əfsanəvi aləmdə idi ki, burada heç bir şey həqiqətə oxşamırı. Böyük qara ləkə bəlkə, doğrudan da, qarovalxana idi, amma bəlkə də yerin dərinliklərinə gedən

bir mağara idi. Qırmızı ləkə bəlkə, doğrudan da, od idi, amma bəlkə də böyük bir ojdahanın gözü idi. Bəlkə, doğrudan da, o, indi bu saat furqonda oturmuşdu ki, oradan yixılsayıdı, bütün bir gün, bir ay uçar, uçar və yenə də yero golib çatmadı. Bəlkə, furqonun altında oturan sadəcə Lixaçov idi, amma bəlkə də, bu, həmin mərhəmətli, ığid, on gözəl və on yaxşı bir adam idi ki, ondan dünyada heç kəsin xəbəri yox idi. Bəlkə də, buradan gəlib su üçün gedən adam qasar idi və dərəyə getmişdi, amma bəlkə də, o, gözdən itmişdi, həmişəlik qeyb olmuşdu, bəlkə də o heç yox imiş.

İndi Petya hər nə görsoydi, töccüb etməzdi. O elə bir əfsanəvi aləmdə idi ki, orada hər bir şey mümkün idi.

O, göyə baxdı. Göy də yer kimi əfsanəvi idi. Göyun üzü açılırdı, ağacların başı üzərindən sürətlə buludlar qaçırdı, sanki ulduzları aşkaraya çıxarırdı. Hərdən ona elə golirdi ki, göyun üzü açılır və qara, toñım göy görünür. Amma hərdən də ona elə golirdi ki, bu qara ləkələr buludlardır. Hərdən elə golirdi ki, göy onun başı üzərində çox yüksəklərə qalxır, hərdən isə ona elə golirdi ki, göy çox aşağıya enmişdir, əlini uzatsa çatacaq.

Petya gözlərini yumub yırğalanmağa başladı.

Damcılar düşürdü. Yavaşça söhbət səsi eşidildi. Atlar kişnayıb, dalaşmağa başladılar. Kim isə xoruldayırdı.

İtilənən qılınc: – Ojıq, jıq, ojıq, jıq... kimi səslenirdi. Birdən Petya, nə isə naməlüm təntənəli, məlahətli bir himn çalan müntəzəm musiqi xoru eşitdi. Petya da Nataşa kimi və Nikolaydan daha çox musiqi duyan idi, lakin o heç bir vaxt musiqi öyrənməmişdi və musiqi barəsində düşünməmişdi, buna görə də qəfildən ağlına gölən havalar onunçun yeni və cəzibəli idi. Musiqinin səsi getdikcə daha yaxşı eşidildi. Havalar yüksəlir, çalğı bir alətdən o birinə keçirdi. Fuqa deyilən bir çalğı üsluluna keçilirdi, halbuki Petyanın fuqadan azacıq belə olsun məlumatı yox idi. Gah kamana və gah da boruya oxşayan, lakin onlardan daha yaxşı və təmiz olan hər bir alət öz havasını çalır və bu havanı bitirməmiş, eyni havanı başlayan digəri ilə, üçüncüsü, dörดüncüsü ilə qarışır, sonra yenə ayrılır, yeni qarışır və beləliklə də, gah təntənəli kilsə havası ilə və gah da parlaq və qalibiyətli bir hava ilə qurtarırdı.

Petya irəliyə yırğalananda: "hə, hə, mən bunu yuxuda görərom" – dedi. "Qulağıma elə golir. Bəlkə də, bu, mənim musiqimdir. Elə isə, yenə başla, mənim musiqim! Başla!.."

O, gözlərini yumdu. Hər tərəfdən, elə bil ki, uzaqdan, səslər eşi-dilməyə başladı, səslər birləşdi, yenə dağıldı, yenə də birləşib, əvvəlki kimi məlahətli, təntənəli bir himnə çevrildi. Petya öz-özünə: "Ah, bu nə gözəl şeydir! Nə qədər xoşum gelir, necə xoşum gəlir" – dedi. O, bu böyük çalğı alətləri xoruna rəhbərlik etmək istədi.

"İndi də yavaş, yavaş, səsinizi kəsin!" Səslər ona qulaq asdlar. "İndi də qalxın, fərhəli çalın! Bir az da, bir az da nəşeli!" Məchul dərinliklərdən qüvvətli, təntənəli səslər yüksəldi. "Ey səslər, siz də qoşulun!" – deyə Petya əmr etdi. Əvvəlcə uzaqdan kişi səsləri, sonra isə qadın səsləri eşidildi. Səslər getdikcə müntəzəm, təntənəli bir tərzdə yüksəldi və yüksəldi. Petya bu səslərin qeyri-adi gözəlliyinə qulaq asdlıqca həm qorxur, həm də şadlanırdı.

Mahnılar da, damcı səsləri də, qılıncın vjq, jq, jq... səsləri də, atların dalaşış kişiñəməsi də xorun ahəngini pozmadan ona qoşular və təntənəli qalibiyət marşına qarışırı.

Petya bu müsiqinin nə qədər davam etdiyini bilmədi. O, böyük bir həzz alır və aldığı həzzə təəccüb edirdi, hiss etdiklərini xəbər verməyə bir adam olmadığı üçün Petya təəssüf edirdi. Lixaçovun nəvazışkar səsi onu oyadı.

– Cənab zabit, hazırda, bununla fransızı iki yerə parçalaya bilərsiniz.

Petya gözlərini açdı.

– Artıq işıqlanır, doğrudan işıqlanır, – dedi.

Əvvəlcə görünməyən atlar indi quyuqlarınadək görünürdülər, çılpaq budaqların arasından isə su rəngində işıq görünürdü. Petya sil-kələndi, qalxdı, cibinən bir manat çıxarıb Lixaçova verdi, qılıncı yel-lədərək yoxladı və qınına qoydu. Kazaklar atları açır, qantarğaları bərkidirdilər.

Lixaçov:

– Budur, komandır də geldi, – dedi.

Denisov qarovulxanadan çıxdı və Petyanı səsləyib, hazırlaşmasını əmr etdi.

X

Alaqqaranlıqdə cəld atları açıb, qantarğaları bərkidilər və komandanalar bölündülər. Denisov qarovulxananın yanında dayanıb, son əmr-ləri verirdi. Dəstənin piyadaları yüzlərlə ayaqlarını şappıldadaraq yolla qabağa getdilər və səhərin alaqqaranlığında tez ağacların dalında

gözdən itdilər. Yasavul kazaklara nə isə əmr edirdi. Petya atının cilovundan tutub, səbrsizliklə ata minmək əmrini gözləyirdi. Onun soyuq su ilə yuyulmuş üzü, xüsusilə gözləri od kimi yanırı, kürəyindən bir gizli keçirdi. Bütün bədəni nədənsə tez-tez və müntəzəm bir suretdə titrəyirdi.

– Hə, hər şeyiniz hazırlırmı? – deyə Denisov səsləndi. – Atları verin!

Atları verdilər. Qantarğalar boş olduğu üçün Denisov kazaka acıqlandı və onu doyunca söyükdən sonra atına mindi. Petya üzəngidən yapışdı. At, adəti üzrə, onun ayağını qapmaq istəyirdi, lakin Petya öz ağırlığını hiss etmədən yəhərə tullandı və dalda, qaranlıqdə tərpəşən quşlarla baxıb, Denisovun yanına sürdü.

– Vasili Fyodoroviç, siz mənə bir şey tapşıracaqmısınız? Siz allah... Xahiş edirəm... – deyə Petya Denisova müraciət etdi. Denisov elə bil ki, Petyanın varlığını unutmuşdu. O, Petya tərəfə baxdı. Ciddi bir tərzdə:

– Səndən bircə şey xahiş edirəm, – dedi, – mənim sözümə qulaq asasan və özünü heç bir yerdə soxmayasan.

Bütün səfər zamanı Denisov bir kəlmə də olsun Petya ilə danışmadı və kirimişcə atını sürdü. Meşənin kənarına çatanda çöl artıq aydınca işıqlanmışdı. Denisov yasavulla yavaşça nə isə danışdı və kazaklar Petyanın və Denisovun yanından keçib getməyə başladılar. Onların hamısı keçib gedəndən sonra Denisov öz atını tərpətdi və dağ döşü ilə sürdü. Atlar yerə oturaraq və sürüşərək öz miniklərilə bərabər dərəyə düşürdülər. Petya Denisovla yanaşı gedirdi. Petyanın bədənindəki titrətmə getdikcə artırdı. Getdikcə hava işıqlanırdı, ancaq duman uzaqdakı şeylərin görünməsinə mane olurdu. Denisov aşağıya düşüb, geriye baxıldıqdan sonra yanında dayanan kazaka başı ilə işaret etdi.

– Sıqnal! – dedi.

Kazak əlini qaldırdı, gülə açıldı. Həmin dəqiqə qabaqda çapan atların ayaq səsləri, hər tərəfdən bağırtı və yenə də atəş səsləri eşildi.

İlk ayaq tappiltərini və bağırtılar eşidilən kimi Petya atına qamçı vurub, başını buraxdı və üstüne çığıran Denisova qulaq asmayıb qabağa çapdı. Petyaya elə geldi ki, gülə açılan kimi aralıq gündüz imiş kimi bir işığa qərq oldu. O, körpüyə tərəf çapdı. Qabaqda, yolla kazaklar çapırdılar. Körpünün üstündə Petya dalda qalmış kazaka

toxunub, onu keçdi. Qabaqdakı adamlar – bunlar fransızlar olmalı idi – yolun sağ tərəfindən sol tərəfinə qaçırdılar. Onlardan biri Petyanın atının ayağı altında qalıb palçığa batdı.

Daxmalardan birinin qabağında kazaklar toplaşib, nə isə edirdilər. Toplaşanların arasından dəhşətli bir səs eşildi. Petya atını oraya sürdü və birinci gözünə deyən şey fransızın sapsarı saralmış üzü və əsməkdə olan alt çənəsi oldu, o, üzərinə yönəldilmiş nizənin agaçından yapışmışdı.

Petya: – Ura!.. Uşaqlar... bizimkilər... – deyə çığırkı və qızışmış atının başını buraxıb, küçə ilə irəli çapdı.

Qabaqdan gülə səsləri gəlirdi. Yolun hər iki tərəfindən qaçan kazaklar, qusarlar və cirim-cindir paltarlı rus əsirləri bərkdən və anlaşılmaz bir şəkildə nə isə çığırkırlılar. Başaçıq, acıqlı və qırmızı sıfət, əynində göy şinel olan bir qoçaq fransız süngü ilə qusarlara hücum edirdi. Petya yaxınlaşana kimi artıq fransız yixılmışdı. Yenə də gecikdim, – deyə Petyanın beynindən bir fikir keçdi. O, çoxlu gülə səsləri gələn tərəfə sürdü. Gülə səsləri, dünən gecə Petyanın Doloxovla getdiyi mülkədar evinin həyatindən gəlirdi. Orada fransızlar bağda, qalın kollarla örtülmüş çəpərin dalında oturub, darvaza ağızında toplaşan kazaklara gülə atırdılar. Petya darvazaya yaxınlaşanda barit tüstüsü arasından Doloxovun ağarmış, göyümtü üzünü gördü. O, adamlara nə isə çığırkırdı. "Arxa tərəfdən! Piyadaları gözləyin!" – deyə çığırkı zaman Petya ona yanaşdı.

– Gözləmək?.. Uraaaa!.. – deyə Petya bağırdı və bir dəqiqə belə yubanmadan gülə səsləri gələn və qalın barit tüstüsü olan tərəfə çapdı. Yaylım atəs səsləri eşidildi, boş və nəyə isə dəyib, şappıldayan gülələr vizıldadı. Petyanın dalınca kazaklar və Doloxov evin darvazasına tərəf çapdı. Qalın tüstü içorisində qalan fransızlardan bəziləri tüfənglərinin atıb, kolların dalından kazakların qabağına çıxırdılar, bəziləri isə dağın döşü ilə gölə tərəf yürürdülər. Petya öz atını mülkədarın həyatında çapır və atın cilovlarını dartmaq əvəzinə, hər iki əlini cold və qəribə bir şəkildə havada oynadı və getdikcə yəhərin üstündə bir tərəfə əyilirdi. At səhərin işığında közərən tonqalın yanında dayandı, Petya isə ağır bir daş kimi yaş torpağın üstünə düşdü. Kazaklar onun əl və ayaqlarının tez-tez əsdiyini, başının isə tərənmədiyini gördülər. Gülə başını deşmişdi.

Baş fransız zabiti, qılıncının ucunda aq dəsmal olan vəziyyətdə, evdən çıxıb Doloxova tərəf gəldi və töslim olduqlarını bildirdi.

Doloxov onunla danışdıqdan sonra atdan düşüb, qolları açıq, hərəkətsiz uzanmış Petyaya yaxınlaşdı.

– Bitdi, – deyə qasaqbaqlı bir halda darvazaya, qarşısına gələn Denisova tərəf addımladı.

Denisov hələ uzaqdan Petyanın yerə düşmüş, şübhəsiz ki, ona tanış olan cansız bədənin vəziyyətini görüb – Ölümü? – deyə səsləndi.

– Bitdi, – deyə Doloxov təkrar etdi, elə bil ki, bu söz ona ləzzət verirdi. Atdan düşən kazaklar əsirləri araya almışdılar, Doloxov da cold onlara yanaşıb, Denisova müraciətə: – Özümüzə aparmayaçaq! – dedi.

Denisov cavab vermədi. O, atını Petyaya tərəf sürdü, atdan düşdü və titrək əllərilə Petyanın qana və palçığa bulanmış və artıq ağarmış üzünü özü tərəfə çevirdi.

"Mən şirin şeys adət olmuşam. Gözəl kişmişdir, hamisini götürün" – deyə Denisov xatırladı. O, it hürməsinə oxşayan bir səs çıxarıb, tez Petyadan uzaqlaşdı, çəpərə tərəf getdi və çəpərdən yapışdı. Kazaklar təccübə səs gələn tərəfə baxdılarsı.

Denisovun və Doloxovun geri aldıqları rus əsirləri içərisində Pyer Bezuxov da vardi.

XII

Pyerin olduğu əsirlər dəstəsi haqqında Moskvadan çıxıb gəldikləri müddətdə fransız komandanlığının heç biri yeni ömri olmamışdı. Bu dəstə oktyabr ayının 22-də artıq Moskvadan birlikdə çıxdığı əvvəlki qoşun və nəqliyyatla getmirdi. Birinci düşərgələrdə onlara bərabər gələn quru çörək daşıyan arabaların yarısını kazaklar tutmuşdular, o biri yarısı isə qabağı getmişdi. Qabaqda gedən piyada və süvarilərdən də heç biri qalmamışdı, hamısı yox olmuşdu. Birinci düşərgələrdə qabaqda görünən topçuları indi marşal Jyunonun böyük araba dəstələri əvəz etmişdi, bunlar da vestfalçıların nəzarəti altında idilər. Əsirlərin dalınca süvari əşyaları daşıyan arabalar gedirdi.

Əvvəller üç kolonna ilə gedən fransız qoşunları Vyazmadan sonra bir topa halında gedirdilər. Pyerin Moskvadan sonrakı birinci düşərgədə görüdüyү intizamsızlıq indi son dərəcəyə etmişdi.

Getdikləri yolun hər iki tərəfi at ölüsü ilə dolu idi. Müxtəlif komandalardan geri qalmış cir-cindirli adamlar ardi-arası kəsilmədən dəyişirdilər, gah kolona qoşulur və gah da yenə geridə qalırdılar.

Yürüş zamanı bir neçə dəfə yalandan həyəcan oldu, mühafizəçi əsgərlər silahlarını qaldırıb, ata-atə və bir-birlərini basa-basa hara gəldi qaçdırılar, sonra isə bir yere yiğisib, nahaq yerə qorxduqları üçün bir-birlərini danlamığa başladılar.

Bu üç dəstə, yeni süvari deposu, əsirlər deposu və Jyunonun arabaları bir yerdə getsələr də, hələ də ayrı-ayrı və bütün dəstələr kimi hərəkət edirdilər, halbuki o da, o birisi də, üçüncüsü də getdikcə azalırdı.

Övvəlcə 120 arabası olan depoda indi 60-a qədər araba qalmışdı. Qalanları isə ya qənimət alınmış, ya da tullanmışdı. Jyunonun arabalarından da bir neçəsi tullanmış və düşmən elinə keçmişdi. Davu korpusundan üç araba dala qalıb, əsgərlər tərəfindən qarət edilmişdi. Pyer almanların söhbatından eşitmışdı ki, bu nəqliyyata əsirlərininkindən daha çox mühafizəçi qoyulmuşdu və onların yoldaşlarından olan bir alman əsgərindən marşalın gümüş qaşığı tapıldığı üçün marşalın əmri üzrə güllələnmişdi.

Bu üç dəstədən ən çox əriyən əsirlər deposu idi. Moskvadan çıxan 330 nəfərdən indi yüzdən də az qalmışdı. Əsirlər, mühafizəçi əsgərləri süvari deposunun yəhərlərindən və Jyunonun arabalarından daha çox təngə gotirmişdi. Onlar başa düşürdülər ki, yəhərlər və Jyunonun qaşıqları bir şeyə yarayır, amma özləri kimi ac və donmuş rusları keşikdə dayanıb, qorumağın mənasını başa düşmürdülər, həm də bu əsirlər ölürdülər, yolda tökülbə qalırdılar, yolda qalanları güllələmək əmr olunmuşdu – bütün bunlar nəinki anlaşılmazdı, həm də iyrənc idi. Mühafizəçilər düşdükleri acınacaqlı bir vəziyyətdə əsirlərin halına acımaq hissini qapılıraq öz vəziyyətlərini daha da pisləşdirəcəklərindən qorxduqları üçün əsirlərlə çox kobud və ciddi rəftar edildilər.

Doroqobujda mühafizəçi əsgərlər əsirləri tövləye salıb, qapısını bağlaşmış, özləri isə öz dükanlarını qarət etməyə getmişdilər. Bu vaxt əsir əsgərlərdən bir neçəsi divarın altını qazib qaçmışdı, lakin fransızlar tərəfindən tutulub güllələnmişdi.

Moskvadan çıxanda belə qayda qoyulmuşdu ki, əsir zabitlər əsgərlərdən ayrı getsinlər. Bu qayda çoxdan ləğv edilmişdi, bir yerdə getməyi bacaranlar yenə də bir yerdə gedirdilər. Pyer də üçüncü düşərgədən sonra Karatayevlə və Karatayevi özüne sahib seçən bənövşəyi, öyriayaq ilə birləşmişdi.

Moskvadan çıxandan üç gün sonra, Karatayevi yenə də Moskva hospitalında yatıldan qızdırma xəstəliyi tutdu. Karatayev zəiflədikcə

Pyer ondan uzaqlaşırırdı. Karatayev zəifləməyə başladığı gündən Pyer ona yaxınlaşmaq üçün özünü zorlamağa məcbur olurdu, bunun nə üçün belə olduğunu Pyer özü də bilmirdi. Ona yaxınlaşanda və onun adətən düşərgələrdə uzanaraq sakitcə inildəməsinə qulaq asanda, ondan qalxan qoxunun daha da artmasını hiss edəndə Pyer Karatayevdən uzaqlaşır və bir də onun barəsində düşünmürdü.

Əsir düşüb anbarda yaşadığı zaman Pyer öz aghı ilə yox, bütün varlığı ilə, bütün heyati ilə bilmişdi ki, insan xoşbəxtlik üçün yaramışdır. O bilmişdi ki, xoşbəxtlik insanın özündədir, təbii, insani ehtiyacları təmin etməkdədir və bütün felakətlər kasibliyəndən yox, israfçılıqdan əmələ gelir, lakin bu axırın üç heftəlik səfor zamanı o, yeni və təsəlliverici bir həqiqət də öyrənmişdi. O öyrənmişdi ki, dünyada heç bir qorxulu şey yoxdur. O öyrənmişdi ki, insanın özünü tamamilə xoşbəxt və azad hiss edə biləcəyi bir vəziyyət olmadığı kimi, onun özünü tamamilə bədbəxt və məhkum hiss edə biləcəyi bir vəziyyət də yoxdur. O öyrənmişdi ki, əzabın öz hüdudu, azadlığın da öz hüdudu vardır və bu hüdudlar çox yaxındır. Bir zamanlar çəhrayı yatağında bir büküş əmələ geləndə əzab çekən adam indi də, eyni surətdə, çılpaq, yaşı torpaq üstündə yatanda, bir yanını soyudub, o biri yanını qızdıranda da əzab çekir. Bir zaman dar ziyafət ayaqqabılarını geyəndə necə əzab çəkiridə, indi də tamamilə ayaqyalın (ayaqqabıları çoxdan yırtılmışdı) və sizaqlı ayaqları ilə gəzəndə həmin əzabı çekirdi. O öyrənmişdi ki, bir zaman, guman etdiyi kimi, öz xoş ilə öz arvadına evləndikdə heç də indikindən, yəni gecələr tövləyə salındığı günlərdə olduğundan çox azad deyildi. Bir zamanlar heç hiss etmediyi, lakin sonalar hiss edib, əzab adlandırdığı şeylərdən ən əsaslısı siyirlmiş, yara basmış yalın ayaqları idi. At eti dadlı və qidalı idi, duz əvəzine işlədilən barıt şorasi, hətta xoş tamlı idi. Çox soyuq deyildi, gündüzələr yol gedəndə, hətta həmişə isti olurdu, gecələr isə tonqal yandırırdılar, bədənini yeyən bitlər onu qızdırırdı. Lakin ilk zamanlar birçə şey ağır idi – ayaqları ona əziiyyət verirdi.

Səfərin ikinci günü tonqalın kənarında oturub ayaqlarındaki yaralara baxan Pyer bunları yerə basmaq mümkün olmayıağım düşündü, amma hamı qalxanda o da aksaya-axsaya getdi. Bir az sonra qızışdı və ağrısız yol getdi, lakin axşam ayaqlarına baxanda onların daha da dəhşətli olduğunu gördü. Amma o, ayaqlarına baxmir, başqa şey düşünrüdü.

Yalnız indi Pyer insanın həyat qüvvatini və insan daxilindəki xilas-edici diqqətdəyişdirmə qüvvətini başa düşdü. Bu da buxar qazanla-rindəki xilasedici klapan kimi idi, buxar müəyyən miqdarı ötüb keç-dikdə bu klapan açılır və artıq buxar eşiyyə çıxır.

Pyer geridə qalan əsirlərin necə gülələndirini gözləməmiş və eşitməmişdi, halbuki onlardan yəzdən çoxu bu yolla məhv edilmişdi. O, gündən-günə zəifləyər və yəqin ki, tezliklə o biriləri kimi məhv olacaq Karatayevi də düşünmürdü. Özü barədə isə daha az düşü-nürdü. Vəziyyəti ağırlaşdırıqca, gələcəyi daha qorxunc bir şəkil aldıqca, indiki vəziyyətindən asılı olmayaraq, onun ağlına sevindirici və təsəl-liverici fikirlər, xatirələr və təsəvvürlər gəldi.

XIII

Ayın 22-də günorta vaxtı Pyer palçıqlı və sürüşkən bir yolla dağa qalxır, öz ayaqlarına və yoluñ kələ-kötürlüyüñə baxırı. Hərdənbir ətrafindəki tanış adam dəstəsinə, sonra isə yenə də öz ayaqlarına baxırı. Bunların hər ikisi onun özünükü idi, ona tanış idi. Bənöv-şəyi, əyriayaq Boz sevinə-sevinə yoluñ kənarı ilə gedir, hərdənbir qoçaqlığını göstərmək üçün dal ayağının birini qaldırır, üç ayağı üstündə atıla-atıla gedir, sonra yenə də dörd ayağı ilə yeriyir, cəm-dəklər üstündə oturan qarğalara hücum edir, hürürdü. Boz Moskvadakından daha şad və yaxşı idi. Hər tərəfdə insan etindən tutmuş at ətinə qədər müxtəlif heyvanların eti tökülb qalmışdı. Müxtəlif çürümə dərəcəsində olan bu ətlərə canavarlar da yaxın düşə bilmirdi, onları adamlar qovurdular, beləliklə, Boz istədiyi qədər yeyə bilərdi.

Yağış səhərdən yağırdı, adama elə gəlirdi ki, bu dəqiqli yağış kəsəcək və göyün üzü açılacaq, amma azəciq ara verəndən sonra yağış daha da şiddetlə yağırdı. Yağış suyundan doymuş yol, daha su qəbul etmirdi, su təkər cığırları ilə axıb gedirdi.

Pyer o tərəf-bu tərəfə baxaraq yol gedir, addımlarını üç-üç sayıb, barmaqlarını yumurdu. Yağışa müraciət edərək: – Hə, hə, yenə başla, bərkit, – deyirdi.

Ona elə golirdi ki, heç bir barədə düşünmür, lakin qəlbini çox uzaq və dərin bir yerde nə isə mühüm və təsəlliverici bir şey düşünürdü. Bu, dünən Karatayevlə səhbətdən çıxardığı ince mənəvi bir nəticə idi.

Dünən gecə düşərgədə sönmüş tonqalın kənarında üzüyən Pyer durub yaxındakı yaxşı yanana tonqalın kənarına keçdi. Həmin tonqalın

kənarında Platon başını şinellə keşis rizası kimi örtüb oturmuşdu, həvəslı, xoş, lakin zəif və xəstə səsilə əsgərlərə Pyerin bildiyi bir hadisəni nağıl edirdi. Gecə yaridan keçmişdi. Bu vaxtlar həmişə Karatayevin qızdırması düşür, o lap aylırdı. Tonqala yanaşdıqda, Platonun zəif, xəstə səsini eşitdikdə və onun tonqal işığında aydın görünən zavallı sıfətini gördükdə Pyer nə isə ürəyinin başının sancı-dığını hiss etdi. O, bu adama heyşlənməsindən qorxaraq çıxıb getmək istədi, lakin başqa bir tonqal olmadığından, Pyer Platona baxmamağa çalışaraq, tonqalın kənarında oturdu.

– Səhhətin necədir? – deyə soruşdu.

– Səhhətimmi? Xəstəliyi pisləməkə Allah ölüm göndərməz, – deyə Karatayev tez yenə də başladığı səhbətə davam etdi.

Ariq və saralmış üzündə bir təbəssüm, gözlərində şən bir parıltı olan Platon:

– ...Belə, qardaşım, belə, – deyə davam etdi, – belə, qardaşım...

Pyer bu əhvalatı çoxdan bildirdi. Karatayev ona altı dəfə bu əhval-ları danışmış və həmişə də xüsusi bir noşə hiss etmişdi. Lakin bu əhvalatı çox yaxşı bildiyi halda, o yenə də bunu tamamilə təzə bir şey kimi dini də və Karatayevin danışarkən aydın hiss etdiyi sakit ruh yüksəkliyi Pyerə də sirayət etdi. Bu əhvalar çox nəcib və Allah tanıyan, ailəli qoca bir tacir haqqında idi. Həmin tacir bir gün öz yoldaşı, varlı bir tacirlə Məkərəyə getmişdi.

Tacirlər bir karvansarada düşməsdilər, səhəri gün tacirin yoldaşını öldürmiş və qarət edilmiş tapmışdlar. Qoca tacirin yastığının altından isə qanlı biçaq tapılmışdı. Taciri mühakimə etmişdilər, qamçı ilə döymüşdilər, burnunu əzmişdilər, Karatayev dediyi kimi, bu işləri öz qaydasılə bir-bir gördükdən sonra, onu sürgünə göndərmişdilər.

– “Belə, qardaşım (Pyer səhbətin bu yerində gəlib çıxdı), indi bu əhvalatdan on il, bəlkə də çox keçir. Qoca sürgündə yaşayır. Necə ki lazımdır, itaət edir, pis iş görmür. Ancaq Allahından ölüm istəyir.

– Yaxşı da edir. Sürgündə olanlar gecə bir yero yiğışanda, bizim kimi, qoca da onlara qoşulur. Səhbət edirlər, kimin nə dördü var, kim Allahının yanında günahkardır o barədə danışmağa başlayırlar. Biri adam öldürməyindən, biri ev yandırmağından, o biri qaçqın düşməyindən, biri heç bir günahın sahibi olmamışından danışır. Qocadan da soruşurlar, sən, deyirlər, qoca nə üçün bu əzabı çökirsən? Qoca deyir ki, əziz qardaşlarım, mən həm öz günahlarım üçün, həm də

başqalarının günühc üçün əzab çəkirəm. Mən nə adam öldürmişəm, nə özgənin malına göz tikmişəm, ancaq əlsiz-ayaqsızlara kömək eləmişəm. Mən, əziz qardaşlarım, tacir idim, var-dövlətim çox idi. Qoca belə, belə deyib, başına gelən əhvalatın hamisini bir-bir danişir. Mən, deyir, öz dərdimi çəkmirəm. Məni Allah özü bu hala salıb. Amma mənim öz qarımı və uşaqlırmaya yazığım gelir. Bu söz-ləri deyib, qoca ağlayır. Təsadüfən, həmin taciri öldürən adam da burada imiş. Deyir, baba, bu əhvalat harda olmuşdu? Haçan, hansı aydı? Hamisini soruşur. Ürəyinə od düşür. Qocaya yaxınlaşış, birdən onun ayağına düşür. Son mənim ucumdan deyir, qoca, əzab çəkirən. Həqiqət belədir, uşaqlar, deyir, bu adam günahsız yero əzab çəkir. O işi görən mən idim, mən sən yuxulu ikən qanlı bıçağı başının altına qoydum. Məni əfv elə deyir, baba, həzrəti İsa xatirinə əfv elə.

Karatayev sevincə gülərək susdu, tonqala baxıb, odunları düzəltdi.

“Qoca deyir: Allah səni bağışlasın, biz hamımız Allahın yanında günahkarıq, mən öz günahlarımın əzabını çəkirəm. Özü də acı göz yaşları tökməyə başlayır. Bilirsənmi nə oldu, laçınım?” – deyə Karatayev nəşəli bir təbəssümə gülərək davam etdi. Elə bil ki, onun indi danişacağı şeydə hekayənin bütün mənəsi və gözəlliyi saxlanmışdı, “bilirsənmi nə oldu, laçınım, həmin qatil özünü rəise nişan verdi. Mən, dedi, altı adam öldürmişəm (böyük başkəsən idi), amma hamisindən çox bu qocaya rəhmim gelir. Qoy mənim ucumdan naħaq əzab çəkməsin. Başa saldı, yazıb, necə ki lazımdır, göndərilər. Uzaq yer idi, məhkəmə işə baxana qədər, rəislərə kağız yazılıana qədər xeyli çəkdi. İş gedib padşaha çıxdı, padşahdan da əmr gəldi ki, qocanı buraxsınlar və nə qədər bəxşış lazımdır versinlər. Kağız gəldi, başladılar qocanı axtarmağa. Dedilər, hardadır belə naħaq əzab çəkən qoca? Padşahdan kağız gəlib. Başladılar axtarmağa”. Karatayevin alt çənəsi əsməyə başladı. “Amma onun taqşırından Allah keçmişdi – o ölmüşdü. Belə, laçınım!” – deyə Karatayev söhbətin qurtarış, uzun zaman sükut edərək gülümsündü və yerə baxdı.

Bu hekayənin özü yox, onun əsrarəngiz mənəsi, bu hekayəni söyləyəndə Karatayevin simasında əmələ gelən təntənəli sevinc, bu sevincin əsrarəngiz mənəsi, indi bunlar dumanlı və nəşəli bir surətdə Pyerin qəlbini doldururdu.

XIV

– *A vos places!*¹ – deyə biri bağırı.

Əsirlərle mühafizəçilər arasında bir şadlıq və çaxnaşma əmələ gəldi, onlar na isə sevindirici və təntənəli bir şey gözləməyə başladılar. Hər torəfdən komanda səsleri eşidildi, sol torəfdən görünən yaxşı at minmiş və yaxşı paltar geymiş süvarılar atlarını çaparaq əsirləri dövrəyə alırdılar. Baş komandanlıqdan adamlar gəlirmiş kimi, hamının üzündə bir gərginlik ifadəsi vardi. Əsirlər bir yera toplaşdırı, onları yoldan kənara çıxardılar, mühafizəçilər sıraya düzüldülər.

– *L'Empereur! L'Empereur! Le marechal! Le duc!*². – Tox mühafizəçilər yenica keçmişdilər ki, boz atlar qoşulmuş kareta gurultu ilə gəlib keçdi. Pyer ötəri olaraq üçbucaqlı bir şlyapa qoymuş adamın sakit, göyçək, etli və ağ üzünü gördü. Bu, marşallardan biri idi. Marşalın nəzərləri Pyerin gözə çarpan, böyük vücuduna sataşdı. Marşal üz-gözünü turşudub, elə bir ifadə ilə üzünü kənara çevirdi ki, Pyer bu ifadədə həm şəfqət, həm də bu ifadəni gizlətmək arzusu hiss etdi.

Deponu aparan, qorxmuş və qırmızı sıfat general ariq atını qova-qova kəretin dalınca çapırdı. Zabitlərdən bir neçəsi bir yera toplaşdı, əsgərlər onları araya aldılar. Hamının simasında bir höyəcan və gərginlik oxunurdu.

Pyer belə sözlər eşidi:

– *Qu'est ce qu'il a dit? Qu'est ce qu'il a dit?..*³

Marşal gəlib keçəndə əsirlər bir yera toplaşdırı. Pyer Karatayevi gördü, bu gün səhərdən onu görməmişdi. Karatayev əynində həmin şinel, qayın ağaclarına söykənib oturmuşdu. Dünən günahsız tacirin əzablarından danişdiği zaman simasında oxunan nəşəli şəfqət ifadəsindən başqa, bu gün bir də sakit bir təntəqə ifadəsi parlamaqda idi.

Karatayev öz mərhəməti, girdə gözlərlə Pyerə baxırdı, bu göz-lər indi yaşıla dolmuşdu, elə bil onu yanına çağırır, bir şey demək istəyirdi. Lakin Pyer özü üçün çox qorxurdu. Pyer özünü elə göstərdi ki, guya onu görmür və tez uzaqlaşdı.

Əsirlər yenə hərəkət etdikdə Pyer dala baxdı. Karatayev yoluñ kənarında, qayın ağacının yanında oturmuşdu. İki nəfər fransız onun

¹ Hər kəs öz yerinə!

² İmperator! Imperator! Marşal! Hersoq!

³ O nə dedi? Nə? Nə?

başı üzerinde nə isə danışındı. Pyer bir də dönüb dala baxmadı. Axsaya-axsaya dağın döşü ilə qalxdı.

Aşağıdan, Karatayev oturan yerdən gülə səsi eşidildi. Pyer bu səsi çox aydın eşitdi, lakin bu səsi eşidən kimi birdən Pyer xatırladı ki, marşal gəlməmişdən qabaq o, Smolenskə neçə düşərgə qaldığını hesablayırdı, amma hesablayıb axıra çatdırı bilməmişdi. İndi sayımağa başladı. İki fransız əsgəri onun yanından keçib getdi, əsgərlərdən biri əlində hələ də tüstülenən açıq bir tüfəng tutmuşdu. Əsgərlərin hər ikisi sapsarı saralmışdı və üzlərindəki ifadə (onlardan biri qorxa-qorxa Pyerə baxdı) Pyerin edam zamanı cavan əsgərin üzündə gördüyü ifadəyə bənzəyirdi. Pyer bu əsgəre baxdı və yadına düdü ki, üç gün əvəl həmin əsgər öz köynəyini tonqalda qurudanda yandırılmışdı və ona çox gülmüşdülər.

Daldan, Karatayev oturan yerdən it zingiltisi səsi geldi. "Eh, axmaq, yenə niyə ulayır?" – deyə Pyer düşündü.

Pyerin əsgər yoldaşları da onun kimi gülə səsi və sonra da it zingiltisi gələn tərəfə baxmadılar, lakin hamısının simasında ciddi bir ifadə oxunmaqdə idi.

XV

Depo da, əsirlər də, Marşalın arabaları da Şamşevo kəndində dayandı. Hamı tonqalların ətrafına toplaşdı. Pyer tonqala yanaşdı, qovrulmuş at əti yedi və uzanıb, dalını oda çevirdi və dərhal yuxuya getdi. Borodino döyüşündən sonra Mojayskda yatdığı kimi yatdı.

Yenə də həqiqi hadisələr yuxu ilə qarışdı, yenə birisi, ya da elə özü, Mojaskda olduğu kimi, ona eyni fikirləri söyləməyə başladı.

"Həyat hər şeydir. Həyat Allah özüdür. Hər şey bir-birinə qarışır və hərəkət edir, bu hərəkət özü Allahdır. Nə qədər ki, həyat var, Allahı dərk etmək məmənuniyyəti də vardır. Həyatı sevmək – Allahı sevmək deməkdir. Bu həyatı öz əzablari, öz günahsız əzablari ilə sevmək on çətin və on xoşbəxt bir sevgidir".

– "Karatayev!" – deyə Pyer xatırladı.

Birdən İsveçrədə Pyerə coğrafiya dərsi deyən, çıxdan yaddan çıxmış qoca, həlim bir müəllim canlı bir surətdə gəlib Pyerin gözlerinin qabağında dayandı. Qoca: "Dayan" – dedi. O, qlobusu Pyera göstərdi. Bu qlobus canlı, tərpəşən bir şar idi, ölçüsü-biçisi yox idi. Şarın sothi damcılardan ibarət idi, bu damcılardan bir-birinə sıx dayanmışdılar. Dam-

cılар hərəkət edir, yerlərini dəyişir, bir neçə damcı bir-birinə qarışır, bir damcı isə bir neçə yerə parçalanır. Hər bir damcı yayılıb daha çox yer tutmaq istəyirdi, o birilər isə eyni şəyə toşəbbüs edir, o birilərini əzir, bəzən məhv edir, bəzən onunla birləşirdilər.

Qoca müəllim:

– Budur həyat, – dedi.

"Bu nə qədər sadə və aydındır" – deyə Pyer düşündü. "Necə olub ki, mən bunu əvvəller bilməmişəm".

– Allah ortadadır, hər bir damcı genişlənib, böyümək və Allahı daha geniş bir surətdə əks etdirmək istəyir. Buna görə də üzdə böyüyür, bir-birinə qarışır, bir-birini sıxır, məhv olurlar, dərinliklərə gedir və yenə də üzə çıxırlar. Odur, Karatayev dağıldı və yox oldu. – *Vous avez compris, mon enfant!*¹ – deyə müəllim soruşdu.

Həmin səs: – *Vous avez compris, sacre nom!*², – deyə bağırdı və Pyer yuxudan oyandı.

O qalxdı və oturdu. Tonqalın kənarında indicə rus əsgərini itələyən fransız əsgəri çömələrək oturub, sünbəyə taxdıgi əti qızardırdı. Əsgərin çırmamış, damarlı, tük basmış, gödək barmaqlı qırımızı əlləri sünbəni əvəl hərəkətlə o tərəf-bu tərəfə çevirirdi. Kömür işində onun qaşları çatılmışdı, qəhvəyi, qəməgin üzü aydın görünürdü.

O, cəld dal tərəfində dayanan əsgərə müraciət edərək:

– Ca lui est bien égal, – deyə mirildandı... – brigand. Va!³

Əsgər sünbəni o yan-bu yana çevirərək qəməgin-qəməgin Pyerə baxdı. Pyer üzünü o tərəfə çevirib, kölgələrə baxmağa başladı. Fransız əsgərinin itələdiyi əsir rus əsgəri tonqalın kənarında oturub, əlini nəyə isə sürdü. Diqqətlə baxdıqda Pyer bənövşəyi itciyəzi tanıdı, o, quyrığunu bulayaraq əsgərin yanında oturmuşdu.

– Hə, gəldinmi? – deyə Pyer səsləndi. – Bəs Pla... – deyə soruşmaq istədi, amma sözünü tamamlaya bilmədi. Onun təsəvvüründən bir an içərisində bir-birinə qarışaraq bir neçə şey keçdi. Ağac dibində oturan Platonun ona baxması, həmin yerde gülə səsi eşitməsi, itin ulaması, yanından keçən iki fransızın cinayətkar sıfəti, tüstülenən açıq tüfəng, Karatayevin bu düşərgədə olmaması xəyalından gəlib keçdi. Az qala o, Karatayevin öldürülüyüünü başa düşəcəkdi, lakin

¹ Anlayırsanmı?

² Anlayırsanmı, lənəto golmış?

³ Onun üçün forqı yoxdur... lap quldurdur!

elə bu an haradansa onun xəyalına tamamilə başqa şeylər gəldi. Gözəl polyak qızı ilə yayda Kiyevdəki evinin eyvanında keçirdiyi gecəni xatırladı. Lakin bugünkü xatırlarını bir-birinə bağlaya bilməyən və onlardan bir nəticə çıxara bilməyən Pyer gözlərini yumdu, xəyalındakı yay mənzərələri çimərkən xatırələrlə, titrəşən maye şarla bir-birinə qarışdı, o hara isə suya daldı, su onun başından yuxarıya qalxdı.

Günəş doğmamışdan qabaq onu tez-tez atılan gurultulu gülə səsleri və bağırtılar yuxudan oyatdı. Pyerin yanında fransızlar qaçırdılar.

Onlardan biri: – *Les cosaques!*¹ – deyə bağırdı, bir dəqiqə sonra rus sıfıtlı adamlar Pyeri əhatə etdilər.

Pyer xeyli müddət bu əhvalatdan baş aça bilmədi. O, hər tərəfdən yoldaşlarının sevinc səslərini eşidirdi.

– Qardaşlar! Əzizlərim, balalarım! – deyə qoca əsgərlər ağlaya-ağlaya, çığırı-çığırı kazakları və qusarları qucaqlayırdılar. Qusarlar və kazaklar əsirləri əhatə edib, tələsik kimi onlara paltar, kimi ayaqqabı, kimi də çörək təklif edirdi. Pyer onların arasında oturub ağlayır və bir söz deyə bilmirdi. O yaxınlaşan birinci əsgəri qucaqladı və ağlaya-ağlaya öpdü.

Doloxov uçmuş bir evin darvazası ağızında dayanıb, tərk-silah edilmiş fransız dəstəsini içəriyə buraxırdı. Baş verən hadisədən həyəcana düşmüş fransızlar ucadan bir-birləri ilə danişirdilər, amma soyuq və heç bir xeyirli şey vəd etməyən donmuş nəzərlərlə onlara baxıb, qamçı ilə yavaşça çəkmələrini döyücləyən Doloxovun yanından keçəndə danişqıllarını kəsdilər. O biri tərəfdə isə Doloxovun kazakı durub, əsirləri sayır və hər yüz əsirdən sonra darvazaya təbaşirlə bir xətt çəkirdi.

– Neçə oldu? – deyə Doloxov əsirləri sayan kazakdan soruşdu.

– İkinci yüzə keçirəm, – deyə kazak cavab verdi.

Doloxov fransızlardan öyrəndiyi bir ifadə ilə:

– *Filez, filez!*², – deyir və qabağından keçən fransızlara gözü sataşdıqca, nəzərləri amansız bir parıltı ilə yanındı.

Denisov papağını çıxarıb, qəmgın-qəmgın Petya Rostovun meyi-tini aparan kazakların dalınca gedirdi. Meyit üçün bağda xəndək qazılmışdı.

¹ Kazaklar!

² Keç, keç.

XVI

Oktyabrın 28-dən sonra, şaxtalar başlananda fransızların qaçması – soyuqdan donan və tonqalların qabağında və istidən ölüncəyə qədər qovrulan adamlar üçün və kürk geyib arabalarda imperator, krallar və hersoqlardan ötrü qarət edilmiş malları aparanlar üçün daha da facili oldu, lakin əslinə baxsan, fransız ordusunun qaçması və pozulub-dağılıması Moskvadan çıxandan bəri heç dəyişməmişdi.

Moskvadan Vyazmaya gələnədək 73 minlik fransız ordusundan (bütün müharibə zamanı qarətdən başqa heç bir iş görməyən qvardiyani nəzərə almasaç) ancaq 36 min qalmışdı (bunlardan isə təxminən beş minə qədəri döyüsdə məhv olmuşdu). Silsilənin birinci həddi belə idi, buna əsaslanaraq riyazi üsulla o biri hədləri də düzgün toyin etmək olar.

Fransız ordusu Moskvadan Vyazmaya, Vyazmadan Smolenskə, Smolenskdən Berezinaya, Berezinadan Vilnoya qədərki yollarda da soyuqdan, təqibdən, yoluñ kəsilməsindən və ayrı-ayrılıqlı götürülən bütün başqa şərtlərdən asılı olmayaraq, eyni nisbətdə əriyir və məhv olurdu. Vyazmadan sonra fransız qoşunları üç kolonna əvezinə bir deşə halında toplaşdı və axıra qədər də belə hərəkət etdi. Berte öz padşahına yazdı (rəisişlərin ordinunun vəziyyətini necə həqiqətdən uzaq bir şəkildə təsvir etmələri məlum işdir). O yazdı:

Je crois devoir faire connaitre à Votre Majesté l'état de ses troupes dans les différents corps d'armée que j'ai été à même d'observer depuis deux ou trois jours dans différents passages. Elles sont presque débandées. Le nombre des soldats qui suivent les drapeaux est en proportion du quart qu plus dans presque tous les régiments, les autres marchent isolément dans différentes directions et pour leur compte, dans l'espérance de trouver des subsistances et pour se débarrasser de la discipline. En général ils regardent Smoleansk comme le point où ils doivent se refaire. Ces derniers jours on a remarqué que beaucoup de soldats jettent leurs cartouches et leurs armes. Dans cet état de choses, l'intérêt du service de Votre Majesté exige, quelles que soient ses vues ultérieures qu'on rallie l'armée à Smolensk en commençant à la débarrasser des non-combattans, tels que hommes démontés et des bagages inutiles et du matériel de l'artillerie qui n'est plus en proportion avec les forces actuelles. En outre les jours de repos,

des subsistances sont nécessaires aux soldats qui sont ext nués par la faim et la fatigue; beaucoup sont morts ces derniers jours sur la route et dans les bivacs. Cet état de choses va toujours en augmentant et donne lieu de craindre que si l'on n'y prête un prompt remede, on ne soit plus maître dans un combat¹. Le 9 Novembre, a 30 verstes de Smolensk.

Səfəli bir yer kimi təsəvvür etdikləri Smolenskə çatanda fransızlar ərzaq üçün bir-birlərini öldürür, öz dükənlarını özləri qarət edir, hər şey qarət olunub qurtarandan sonra isə irəliyə qaçırdılar.

Özləri da hara getdiklərini və nə üçün getdiklərini bilmədən gedirdilər, hamı gedirdi. Napoleonun düħası isə hara getdiklərini başqlarından daha az bilirdi, çünkü ona əmr edən yox idi. Lakin buna baxmayaraq, o və onun ətrafındakı adamlar öz çıxdankı adətlərinə riayət edirdilər. Əmrlər, məktublar, raportlar, gündəlik cədvəllər yazırdılar; bir-birlərini: "Sire, Mon Cousin, Prince d'Eckmuhl, roi de Nâples"² və i.a. – deyə çağırırdılar. Amma əmrlər və raportlar ancaq kağızda qalırdı, onlar yerinə yetirilmirdi, çünkü yerinə yetirilə bilmirdi. Bir-birlərini zati-ali, cənab əmioğlu deyə çağırılsalar da, hamısı özlərinin alçaq və miskin adam olduqlarını, çox pis iş gördükлərini və indi də onun cəsazını çəkməli olduğunu bilirdi. Onlar zahirən özlərini ordunun halına yanan kimi göstərsələr də, həqiqətdə hər kəs ancaq özünü düşünür, mümkün qədər tez qaçmaq, xilas olmaq istəyirdi.

¹ "Son üç gün ərzində yürüş zamanı nozardən keçirdiyim korpusların voziyəti haqqında zati-alılərinə məlumat verməyi özüümə borc bilirom. Onlar demək olar ki, dağınqaldadırlar. Əsgərlərin ancaq dördə bir hissəsi bayraqlarının yanında gedir, qalanları isə özləri üçün yemok axtararaq və xidmətdən yaxalarını qurtarmağa çalışaraq, kefləri istidiyi istiqamətlə gedirlər. Hamı Smolenskdən danışır, hamı orada rahatlaşmaq istəyir. Son günlərdə əsgərlərdən bir çoxu patronlarını və tüfənglərini atıblar. Sizin goləcək fikriniz necə olursa-olsun, zati-alılarda xidmətin manafeyi tolob edir ki, korpusları Smolensko toplayaq və oradan piyada qalmış süvarıları, silahsızları, artıq arabaları və topların bir hissəsinə ayraq, çünkü o artıq qoşunun sayına müvafiq deyildi. Ərzaq və bir neçə gün istirahət lazımdır; əsgərlər acıdan və yorğunluqdan əldən düşmüşlər. Son günlərdə bir çoxları yolda və düşürgolordə ölmüşlər. Bu folaklılı voziyət ara vermodən qüvvətlərin və tohlükə törədir ki, əgər tacili surətdə bu bələya qarşı todbır görmosək, az müddətdən sonra döyüş zamanı qoşunsuz qalacağıq. 9 noyabr, Smolenskin 30 verstliyində".

² "Zati-alılı, qardaşım, Ekmyul şahzadisi, Neapol kralı" və i.a.

XVII

Moskvadan Nemana qodər geriyo çəkilmə zamanı rus ordusu ilə fransız ordusunun hərəkəti gözübağlıca oyununa oxşayırdı. Bu oyunda oynayan iki adamdan birinin gözlərini bağlayırlar, o birisi isə əlində zəng hərdən çalıb, onu tutan adama yerini bildirir. Əvvəlcə tutulan adam düşməndən qorxmadan zəngi çalır, amma sonra işi çatınlaşdırıcı, səs çıxartmadan getməyə çalışır, düşməndən qaçır və çox vaxt qaçmaq istərkən düz gəlib düşmənin əlinə keçir.

Əvvəller, yəni Kaluqa yolu ilə hərəkətin birinci dövründə hələ Napoleon qoşunları özlərini göstəridilər, amma sonralar, Smolensk yoluna çıxanda onlar zəngin dilini əllərinə tutub, qaçmağa başladılar və çox vaxt qaçıb uzaqlaşdıqlarını güman etdikləri halda, düz gedib rusların üstünə çıxırdılar.

Fransızlar və onların dalınca da ruslar sürətlə qaçıqlarından və bunun da nəticəsində atlar əldən düşdüyündən, düşmənin harada olduğunu təxminən bilmək üçün əsas vasitə olan süvari dəstələri yox idi. Bundan başqa, hər iki ordunun yeri tez-tez və sürətlə dəyişdiyi üçün, əldə olan məlumatları vaxtında çatdırmaq olmurdı. Əgər ayın ikisində düşmən ordusunun ayın birində filan yerde olması barədə məlumat gəlirdi, ayın üçündə, yəni bir tədbir görmək mümkün olduğu zaman, bu ordu artıq iki düşərgə də keçib, tamamilə başqa bir yerde olurdu.

Ordunun biri qaçır, o birisi isə qovurdu. Smolenskdən o yana fransızlar üçün bir çox müxtəlif yollar vardı. Burada dörd gün dayanan fransızlar düşmənin harada olduğunu öyrənə bilər və buna müvafiq də əlverişli və yeni bir tədbir görə bilərdilər. Lakin dörd gün dayandıqdan sonra fransız kütlələri sağ tərəfə yox, sol tərəfə də yox, heç bir mülahizə və manevisiz, yəni də köhnə və ən pis bir yolla, tapdanmış izlə – Krasnoyeyə və Orşaya qaçırlar.

Düşməni qabaqdan yox, daldan gözləyən fransızlar uzanıb yayılaraq və bir-birindən 24 saatlıq bir məsaflədə aralı dayanaraq qaçırlılar. Hamidan qabaqda imperator, sonra krallar və sonra da hersoqlar qaçırdı.

Rus ordusu Napoleonun yeganə ağıllı bir yol ilə, yəni Dneprin sağ tərəfi ilə gedəcəyini güman edərək, özünü sağ tərəfə verdi və Krasnoyeyə gedən böyük yola çıxdı. Həmin buradaca, gözü bağlıca oynunda olduğu kimi, fransızlar bizim qabaq dəstələrimizin üstünə gəlib

çıxdılar. Qəfildən düşməni görən fransızlar özlərini itirdilər, gözlənilməz qorxudan dayandılar, sonra isə arxadan gələn yoldaşlarını dalda qoyaraq yənə də qaçmağa başladılar. Burada üç gün ərzində ayrı-ayrı fransız hissələri, əvvəlcə vitse-kralın, sonra Davunun və sonra da Neyin hissələri bir-birinin dalınca rus qoşunlarının arasından gəlib keçdilər. Hami bir-birini ötüb keçir, ağır şeylərini, toplarını, adamlarının yarısını atıb qaçırdı, ancaq gecolər, sağ tərəfdən, rusların o tərəfindən yarım dairə halında burularaq qaçırdılar.

Ney axırıncı olaraq gedirdi, çünkü (fəlakətli vəziyyətinə baxmayaq və ya elə məhz belə bir vəziyyətə görə, o, yixildiği döşəməni döymək istəmişdi) o, heç kəsə mane olmayan Smolensk divarlarını partlatmaqla maşğul olmuşdu. Beləliklə, öz 10 minlik korpusu ilə axırıncı gedən Ney, bütün adamlarını və toplarını atıb, gecə gizləngizlənə meşə ilə Dneprdən keçib, ancaq min nəfərlə Orşaya, Napoleonun yanına gəlib çıxa bilmədi.

Orşadan o yana Vilno yolu ilə qaçanda da elə bil ki, onları qovan ordu ilə gözübağlıca oynayırdılar. Berezinoda da yənə özlərini itirdilər, bir çoxu batdı, bir çoxu təslim oldu, çayır keçənlər isə yənə də qaçmağa başladılar. Onların baş rəisi əyninə kürk geyib kirşədə tək qaçır, öz yoldaşlarını isə yerdə qoyurdu. Bacaran qaçıdı, bacarmayan isə təslim oldu və ya öldü.

XVIII

Fransızlar bu qaçaqaçda özlərini məhv etmək üçün əllərindən gələn əsirgəməmişdilər. Kaluqa yoluna burulandan ta komandanın öz ordusunu atıb qaçmasınadək bu kütlənin heç bir hərəkətində azaçıq belə olsun bir məna olmamışdı. Belə olan vəziyyətdə artıq külələrin hərəkətini bir adamın iradəsinə isnad edən tarixçilər üçün bu geriye çəkilmenin öz nöqtəyi-nəzərlər ilə izah etməyə imkan qalmır. Amma yox. Bu geriye çəkilmə kampaniyası haqqında tarixçilər saysız-hesabsız kitablar yazıb, hər yerdə Napoleonun əmrlərini, onun dərin fikirləri planlarını, qoşuna rəhbərlik edən manevrlərini və onun marsallarının dahiyanə əmrlərini təsvir etmişlər.

Bolluq bir ölkəyə yol verildiyi halda və sonalar Kutuzovun onu toqib etdiyi paralel yol açıq olduğu halda, Maloyaroslavetsdən geriye çəkilərək mənasız yərə xaraba bir yolla getməyi bizə müxtəlif dərin fikirli mülahizələrlə izah edirlər. Fransız ordusunun Smolenskdən Orşaya geri çəkilməsi də eyni dərin fikirli mülahizələrlə izah olunur.

Sonra Napoleonun Krasnoyedəki qəhrəmanlığını təsvir edirlər, guya orada Napoleon döyüşə girməyə və özü komanda verməyə hazırlaşmış və əlində qayın ağacından bir əsa gəzib deyirmiş:

— *J'ai assez fait l'Empereur, il est temps de faire le général!*.

Lakin, buna baxmayaraq, azəciq sonra Napoleon dalda qalan tərəmə edilmiş ordu hissələrini özbaşına buraxıb qaçmışdı.

Sonra marşalların, xüsusilə Neyin böyük qəlbli bir insan olduğunu təsvir edirlər, çünkü o, gecə ikən məşədən keçib, Dnepr vasitəsilə bayraqsız və topsuz, qoşunun da onda doqquzunu itirək qaçıb Orşaya gəlmədi.

Nəhayət, böyük imperatorun axırıncı dəfə qəhrəman ordudan qaçıb uzaqlaşmasını tarixçilər bizə böyük və dahiyanə bir şey kimi təsvir edirlər. Bəşər dilində alçaqlığın ən axırıncı dərəcəsi adlanan və hər bir körpə usağın utanmalı olduğu bu axırıncı qaçmağa da, hətta tarixçilər bərəət qazandırırlar.

O zaman ki, daha tarixi mühəkimələrin bu dərəcədə elastiki saplarını uzatmaq mümkün olmur, o zaman ki, vəziyyət artıq bütün bəşəriyyətin yaxşılıq və hətta ədalət dediyi şeyə aydın bir şəkildə zidd olur, tarixçilər xilasedici bir məfhüm olan böyükliyə əl atırlar. Elə bil ki, böyüklik, yaxşılıq və pislik ölçülərini aradan qaldırır. Böyüklər üçün pis şey yoxdur. Elə bir dəhşət yoxdur ki, onun üçün böyükləri taqsırlandırırsınlar.

Tarixçilər: “*C'est grand!*”² dedikdə, deməli, burada yaxşı və pis ola bilməz, ancaq “grand” və “qeyri-grand” vardır. Grand yaxşı, “qeyri-grand” isə pisdir. Tarixçilər görə grand onların qəhrəman adlandırdıqları xüsusi vücundlara məxsus bir keyfiyyətdir. Onlara görə, yalnız məhv olan yoldaşlarını yox, hətta (onun fikrincə) buraya gətirdiyi adamları da atıb, isti kürk geyərək qaçan Napoleon da özünü que c'est grand hiss edir və ürəyi rahatdır.

O deyir: — *Du sublime*³ (o, özündə nə isə bir sublime görür) *au ridicule il n'y a qu'un pas*⁴.

Bütün dünya da 50 ildən bəri bu sözləri təkrar edir: *Sublime! Grand! Napoleon le grand! Du sublime au ridicule il n'y a qu'un pas*⁵.

¹ Bəsdir, mon özümü imperator kimi göstərdim, indi do general olmaq vaxtidir.

² Bu böyükdür!

³ Əzəmət

⁴ Böyükliklə gülinlilik arasında, ancaq bir addım məsafə vardır.

⁵ Əzəmətli! Böyük! Napoleon böyükdür. Böyükliklə gülinlilik arasında, ancaq bir addım məsafə vardır.

Heç kəsin ağlına gəlmir ki, böyüklüyü yaxşı və pis ölçülərilə ölçüle bilməyən bir şey kimi qəbul etmək, ancaq onun heçliyini, ölçüyə gəlməz kiçikliyini təsdiq etmək deməkdir.

Bizə İsa yaxşı və pis ölçülərini vermişdir, bizim üçün ölçüləz bir şey yoxdur. O yerə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orada böyüklük də yoxdur.

XIX

1812-ci il müharibəsinin son dövrü haqqındaki təsvirləri oxuya hənsi rus ağır bir təəssüf, narazılıq və anlaşılmazlıqlar hiss etməmişdir? Kim özüne bu sualları verməmişdir? Hər üç ordu fransızları əhatə etdiyi bir zamanda və bu ordular ondan say etibarilə çox olduğu halda, necə oldu ki, ruslar fransızların hamisini tutub məhv edə bilmədilər? Bir zamanda ki, pərən-pərən düşmüş fransızlar, ac və donmuş bir halda dəstə-dəstə əsir düşürdülər, bir zamanda ki (tarixin bizə göstərdiyi kimi), rusların məqsədi məhz bütün fransızların qabağını saxlamaq, yollarını kəsmek, onları əsir almaq idi, nə üçün buna müvəffəq olmurdular?

Necə olurdu ki, sayca fransızlardan zəif olan rus ordusu Borodino döyüşünü uğurla başa çatdırır, amma həmin rus ordusu fransızları üç tərəfdən mühəsirəyə alındı və onları ələ keçirmək məqsədini qarşısına qoyduğu halda, bu məqsədə nail olmurdu? Yoxsa fransızların bizdən daha çox üstün qüvvələrivardı və buna görə də biz onlardan qüvvəli olduğumuz halda onları məglub edə bilməmişdik? Bu, necə olmuşdu?

Tarix (bu sözlə adlanan tarix) bu suallara cavab verərək deyir ki, bunun səbəbi Kutuzovun, Tormasovun, Çığaqovun və filankəsin və filankəsin filan, filan manevrləri etməmosidir.

Bəs onlar bu manevrləri nə üçün etməmişdilər? Əgər onlar qarşıya qoyulmuş məqsədə nail olmamaqda müqəssir idilər, bəs onları nə üçün mühakimə və edam etmirdilər? Lakin hətta rusların uğursuzluğunda Kutuzovun, Çığaqovun və başqalarının müqəssir olduğunu fərz etsək belə, yenə də başa düşmək olmur ki, bəs nə üçün rus qoşunları Berezino və Krasnoe altında (hər iki halda rusların qüvvəsi üstün idi) fransız qoşunlarını, marşalları, kralları və imperatorları ilə birlikdə əsir ala bilmədilər, bir halda ki, rusların məqsədi onları əsir almaq idi?

Bu qəribə hadisəni (rus müharibə tarixçiləri kimi) Kutuzovun hückuma mane olması ilə izah etmək əsassız bir şeydir, çünki biz bilirik ki, Kutuzovun iradəsi qoşunları Vyazma və Tarutin altında hücumdan saxlaya bilmədi.

Öz zəif qüvvəsi ilə özündən çox qüvvəli bir düşmənlə Borodinoda döyüşüb qalıb gələn rus qoşunu nə üçün Krasnoye və Berezino yanında pərakəndə fransız dəstələrinə möglub oldu?

Əgər rusların məqsədi Napoleonu və onun marşallarını dayandırıb, əsir almaq idisə və bu məqsədə nəinki nail olunmamışdı, hətta buna nail olmaq üçün edilən bütün toşəbbüsələr hər dəfə biabircasına boşça çıxmışdısa, belə olan surətdə müharibənin son dövrü, çox haqlı olaraq, fransızlar tərəfindən bir sıra tələbələrlə və tamamilə haqsız olaraq, rus tarixçiləri tərəfindən uğurlu təsvir olunur.

Rus müharibə tarixçiləri, mətiqdən istifadə etməyə məcbur olduqları dərəcədə ixtiyarsız olaraq, bu nəticəyə gəlirlər və mordlik, sədaqət və s. haqqındaki lirik müraciətlərə baxmayaraq, ixtiyarsız olaraq etiraf etməlidirlər ki, fransızların Moskvadan geri çökilməsi Napoleon üçün bir sıra qələbə, Kutuzov üçün isə bir sıra məğlubiyyət idi.

Lakin xalq izzəti-nəfsini bir yana qoyaraq, deməliyik ki, belə bir nəticənin özündə də ziddiyyət vardır, çünki, fransızların bir sıra qələbələri onları axında tamamilə məhvə gətirib çıxardığı kimi, rusların da bir sıra məğlubiyyətləri onları düşməni tamamilə məhv etməyə və öz vətənlərini təmizləməyə gətirib çıxarmışdı.

Bu ziddiyyətin mənbəyi oradadır ki, hadisələri padşahların və generalların məktubları, onların yazılı məlumatları, raportları və sairə ilə öyrənən tarixçilər, 1812-ci il müharibəsinin son dövrü üçün heç də həqiqətdə mövcud olmayan bir məqsəd irəliyə sürmüşlər. Guya ki bu dövrdə məqsəd Napoleonun yolunu kəsmək və onu marşalları və ordusu ilə əsir tutmaq idi.

Belə bir məqsəd olmamışdı və ola da bilməzdi, bu mənasız idi və onu həyata keçirmək qətiyyən mümkün deyildi.

Belə bir məqsədin heç bir mənası yox idi, əvvələn ona görə ki, Napoleonun dağılmış ordusu Rusiyadan bacardıqca sürətlə qaçıb gedirdi, yəni o, bütün rusların arzusunu yerinə yetirirdi. Bacardıqları qədər sürətlə qaçan fransızlara qarşı cürbəcür əməliyyat tədbiri görməyin nə mənası vardı?

İkinci, bütün qüvvələrini qaçmağa verən adamların yolunu kəsmək mənasız idi.

Üçüncü, xarici səbəb olmadan öz-özlərini məhv edən fransız ordularını məhv etmək üçün qoşun sərf etmək mənasız idi. Fransız orduları eله bir nisbətdə məhv olurdu ki, heç yolları kəsilməsə də, onlar sərhəddən dekabr ayında keçirdiklərindən artıq, yəni öz qoşunlarının yüzde birindən artıq keçirə bilməyəcəkdilər.

Dördüncü, imperatoru, kralları və hərşəqləri əsir almaq arzusu da mənasız idi. O dövrün ən mahir diplomatlarının (J.Maistre və başqalarının) təsdiq etdiyi kimi, bu adamların əsir alınması rusların hərəkətini çox çətinləşdirmiş olardı. Fransız korpuslarını eله keçirmək arzusu isə daha mənasız idi, çünki öz qoşunları Krasnoyeye gələnə qədər yarı-yarıya azalmışdı, halbuki əsir alınmış korpuslara diviziyalarla mühafizəçi ayrımaq lazımlı gəldi. Bir haldə ki öz əsgərləri hər yeyəndə lazımlıca ərzaq ala bilmirdilər, bu vaxtadək alınmış əsirlər isə acından ölürdülər.

Napoleonun yolunu kəsib, onu ordusu ilə birlikdə əsir tutmaq haqqındaki planın ən dərin mənasını onunla müqayisə etmək olar ki, bir bostançı bostana girib, ləklərini tapdayan heyvanı qovarkən darvazaya tərəf yürüüb heyvanın başına-başına vurmağa başlayır. Bele bir iş görən bostançıya bərəət qazandırmaq üçün demək olardı ki, o, çox hırslı olmuşdur. Lakin layihəni tərtib edənlər haqqında bunu da demək olmaz, çünki tapdanmış ləklərdən zərər görən onlar deyildilər.

Lakin Napoleonu öz ordusu ilə bərabər saxlayıb, əsir almaq nəinki mənasız idi, hətta mümkün olmayan bir iş idi.

Bu mümkün olmayan bir iş idi, əvvələn, ona görə ki, təcrübədən göründüyü kimi, bir döyüsdə karvanların beş verstlik bir məsafədə hərəkəti heç vaxt plana müvafiq gəlmir, buna görə də Çığaqovun, Kutuzovun və Vitgenşteynin müəyyən edilmiş yerdə eyni zamanda bir-birinə rast gələməsi ehtimalı o qədər az idi ki, onu imkansızlığa bərabər tutmaq olardı. Planı alanda Kutuzov özü də belə düşünüb demişdi: – Böyük məsaflərdə təxribatlılıq istənilən nəticəni vermir.

İkinci, ona görə mümkün deyildi ki, Napoleon qoşunlarından geriye hərəkət imperiyasına müqavimət göstərmək üçün rusların, malik olduğundan daha çox qoşunları olmalı idi.

Üçüncü, ona görə mümkün deyildi ki, hərbi söz olan “qabağını kəsmək” sözünün heç bir mənası yoxdur. Bir parça çörəyi kəsmək olar, ordunu isə kəsmək olmaz. Ordunu kəsmək – onun qabağını

almaq isə heç cürə mümkün deyildir, çünki o biri tərəfdən keçib getmək üçün həmişə çox yer olur, bundan başqa, gecə var ki, qaranlıqda heç bir şey görmək olmur. Mühəribə alımları heç olmasa Krasnoye və Berezino timsalında bunu görə bilərdilər. Əsir alınan özü əsir düşməsinə razı olmasa, onu əsir almaq olmaz, necə ki, qaranquşu tutmaq olmaz, halbuki gəlib adamin əlinin üstündə oturanda qaranquşu tutmaq olur. Ancaq təslim olan adamı əsir almaq olar, necə ki, almanlar, strategiya və taktika qaydalarına əsasən əsir düşüpdürler. Fransız qoşunları isə tamamilə haqlı olaraq, bunu əlverişli hesab etmirdilər, çünki qaçanda da və əsirlikdə də onları cini şökildə acliqdan və soyuqdan ölmək gözleyirdi.

Dördüncü və əsasən ona görə mümkün deyildi ki, dünya mövcud olandan bəri 1812-ci il mühəribəsi kimi dəhşətli şəraitdə keçən bir mühəribə olmamışdır və bù mühəribədə rus qoşunları fransızları toqib edərkən bütün qüvvələrini işə salmışdır, ondan artıq qüvvə sərf etmək üçün özləri də məhv olmalı idilər.

Rus ordusu Tarutindən Krasnoyeye hərəkət edənə qədər xəstə və geridə qalanlar hesabına əlli min nəfər, yəni böyük bir quberniya şəhəri əhalisinə bərabər adam itirmişdi. Adamların yarısı döyüsdə iştirak etmədən sıradan çıxmışdı.

Mühəribənin bu dövrü elə bir dövr idi ki, qoşunlar çəkməsiz, kürk-süz, lazımı qədər ərzaq olmadan, araqsız aylarla 15 dərəcə şaxtada, qarın üstündə gecələyirdilər. Gündüzün uzunluğu ancaq 7 və 8 saat idi, qalan vaxt isə gecə idi, gecələr isə intizama riayət edən az olurdu. Burada adamlar döyüsdə olduğu kimi, ancaq bir neçə saat ölüm qorxusu altında və intizamsız bir vəziyyətdə olmurdular, bəlkə, insanlar aylarla yaşayır və hər dəqiqə acıdan və soyuqdan ölmək təhlükəsi ilə mübarizə aparırdılar. Burada bir ay ərzində ordunun yarısı məhv olurdu, mühəribənin belə bir dövrü haqqında danışanda tarixçilər biza deyirlər ki, Miloradoviç filan tərəfə cəbhə yürüşü ilə getməli idi, Tormasov isə o biri tərəfə getməli idi, Çığaqov isə filan yərə çəkilməli idi (dizə qədər qarın içi ilə), filankos düşmənin qabağını gör necə kəsdi və s. və s.

Yarıya qədər həlak olan ruslar xalqa layiq məqsədi yerinə yetirmək üçün lazım olan və mümkün olan hər şeyi etdilər, onlar müqəssir deyildilər ki, öz isti otaqlarında oturan başqa ruslar mümkün olmayan şeylər arzu edirdilər.

Həqiqi hadisələrlə tarixin yazdıqları arasındaki bu qəribə və indi anlaşılmaz olan ziddiyət ancaq ondan irəli gəlir ki, bu hadisələr haqqında yanan tarixçilər hadisələrin özünün tarixini yox, müxtəlif generalların gözəl hissələrinin və sözlerinin tarixini yazmışlar.

Onlar üçün Miloradoviçin sözləri, bu və ya başqa generalın aldığı mükafat və onların fərziyyələri çox maraqlıdır, amma hospitallarda və qəbirlərdə yatıb-qalan 50.000 adam onları heç maraqlandırmır, çünki bunu öyrənmirlər.

Halbuki raportları və generalların planlarını öyrənməkdən əl çəkib, hadisələrdə bilavasitə iştirak edən yüz minlərlə insanların hərəkatına dərindən diqqət etsək, bu vaxta qədər həll edilməz hesab olunan bütün məsələlər birdən-birə, fövqəladə bir asanlıqla və sadəliklə həll olunur.

Napoleon ordusunun qabağını kəsmək məqsədi on nəfər adamin təsəvvüründən başqa heç bir yerde mövcud olmamışdır. O, mövcud ola bilməzdi, çünki o, mənasızdır və onun yerinə yetirilməsi imkan xaricində idi.

Xalqın məqsədi bir idi; öz torpağını basqından temizləmək. Bu məqsəd, əvvələn, öz-özüne yerinə yetirdi, çünki fransızlar qaçırdılar və ancaq onların hərəkətini dayandırmamaq lazımlı gəldi. İkinci tərəfdən, bu məqsəd fransızları məhv edən xalq müharibəsinin fəaliyyəti ilə yerinə yetirildi. Üçüncü cəhətdən, onunla yerinə yetirildi ki, böyük rus ordusu fransızların daşınca gedirdi, fransızlar hərəkəti dayandırıldıqları zaman onlar öz qüvvələrini işə salmağa hazır idilər.

Rus ordusu qaçan heyvanın üzərindəki qamçı rolunu oynamalı idi. Təcrübəli sürücü isə biliirdi ki, qaçan heyvanın başına vurmaq yox, bəlkə qamçını onun başı üzərində saxlamaq, heyvanı qorxutmaq daha faydalıdır.

DÖRDÜNCÜ HİSSƏ

I

Adam ölməkdə olan bir heyvani görəndə onu dəhşət bürüyür. Onu təşkil edən varlıq, onun mahiyyəti yəqin ki, nəzərində məhv olur – daha yaşamır. Lakin ölen adam olanda və həm də sevimli adam olanda, həyatın məhvinqə qarşısında hiss edilən dəhşətdən başqa, bir də bir qotı əlaqə və ruhi bir yara hiss olunur. Bu yara da fiziki yara kimi bəzən adamı öldürür, bəzən sağaldır, lakin həmişə ağrıyır və qövr edərək xaricə təmasdan qorxur.

Knyaz Andrey ölümdən sonra Nataşa ilə knyaz qızı Marya bu ölümü eyni şəkildə hiss etdi. Onlar başlarının üstünü almış dəhşətli ölüm buludu altında ruhən əzilərək və gözlərini yumaraq həyatın üzünə baxmağa cəsarət etmədilər. Onlar öz açıq yaralarını təhqirəmiz və zərərli təmaslardan ehtiyatla qorudular. Hər şey – küçədən şüretdə keçən bir arabə, nahar haqqında səhəbət, qızın paltar hazırlamaq haqqındaki sualı, bunlardan daha artıq, qeyri-səmimi və zəif heyf-lənmə sözləri onların yarasını qövr etdirib incidir, onlara təhqir kimi görünürdü. Bu şeylər onlara lazım olan sükütu pozurdu, halbuki bu sükut içinde onlar hələ də xəyallarında susmayan qorxunc və ciddi xora qulaq asmaq istəyirdilər, bir anlıq qarşılında açılan sonsuz və əsrərəngiz uzaqlara baxmaq istəyirdilər.

Ancaq ikilikdə olduqları zaman onlara heç bir şey ağır və təhqirəmiz gəlmirdi. Onlar bir-birlərile az danışındılar. Danışanda da ən əhəmiyyətsiz şəyələr barəsində banışındılar. Hər ikisi gələcəyə aid olan bir şəyi xatırlatmaqdan çəkinirdi.

Gələcəyin mümkün olduğunu təsdiq etmək onlara knyaz Andreyin xatırösünü təhqir etmək kimi gəlirdi. Ölən adama aid olan hər şey barəsində onlar çox ehtiyatla danışındılar. Onlara elə gəlirdi ki, yaşayıb hiss etdiyi şəyələri sözü ifadə etmək mümkün deyildir. Onlara elə gəlirdi ki, knyaz Andreyin həyatının təfərrüyatına aid olan hər bir söz onların gözləri qarşısında baş verən sırların böyüklüyünə və qüdsiyətinə xələl götürir.

Davamlı surətdə danışmamağa çalışmaq, knyaz Andrey haqqında bir söz söyleməkdən çəkinmək, deyilməsi lazım gəlmeyən sözə çatanda dayanmaq, bütün bunlar hiss etdikləri şəyələri onların xəyalında daha aydın və təmiz bir surətdə canlandırırırdı.

Lakin təmiz və tam bir sevinc olmadığı kimi, təmiz və tam bir kədər də yoxdur. Knyaz qızı Marya özü öz taleyinin tək və heç kəs-dən asılı olmayan bir ağası, qardaşı oğlunun qəyyumu və tərbiyəcisi olduğu üçün, iki həftədən bəri yaşadığını qəm-qüssə aləmindən birinci olaraq çıxıb həyata qayıtdı. O, qohumlarından aldığı məktublara cavab yazmalı oldu. Nikoluşkanın yerləşdirildiyi otaq rütubət olduğu üçün uşaq öskürməyə başladı. Alpatiç Yaroslavdan golib, gördüyü işlərin haqq-hesabını gətirdi və məsləhət gördü ki, Moskvadakı evlərinə köçsünlər, çünki ev salamat qalmışdı, ancaq kiçik bir təmir tələb edirdi. Həyat dayanmadan irəliləyirdi, yaşamaq lazım idi. Knyaz qızı Marya üçün bu vaxta qədər yaşadığı tənha müşahidəcilik aləmindən çıxməq nə qədər ağır olsa da, Nataşanı tək qoyub getməyə heyfi gəlsə də və bunu bir növ insafsızlıq hesab etsə də, həyat qayğıları onun iştirakını tələb edirdi, o ixtiyarsız olaraq bu tələblərə tabe oldu. O, Alpatiçin haqq-hesabını yoxladı, qardaşı oğlu barədə Desalla məsləhətləşdi və Moskvaya köçmək üçün hazırlaşmağa əmrlər verdi.

Nataşa tək qalmağa başlayır, knyaz qızı Marya getmək üçün hazırlıq gördüyü zaman ondan da qaçırdı.

Knyaz qızı Marya qrafinyaya təklif etdi ki, Nataşanı özü ilə Moskvaya aparmata icaze versin. Ata və ana qızlarının fiziki zəifliliyini görüb, yerini dəyişdirməyi və Moskva həkimlərinin köməkliyin onun üçün faydalı hesab edib, bu təklifə şadlıqla razı oldular.

Bu təklifi Nataşaya bildirəndə o:

– Mən heç bir yerə getməyəcəyəm, xahiş edirəm, məni rahat qoya-sınız, – dedi və göz yaşlarını zorla saxlayaraq otaqdan bayırqa qaçı. O, dərdindən yox, bəlkə hirsindən və acığından ağlamaq istəyirdi.

Nataşa özünü knyaz qızı Marya tərəfindən atılmış və dərdi ilə tək qalmış hiss etdikdə, o, vaxtinin çoxunu öz otağında tək keçirir, ayaqlarını da altına yiğib divanın bir künçündə oturur, incə və gərgin barmaqları ilə bir şeyi cirr və ya ezişdirirdi, gözlərini dikdiyi şeyə inadkar və hərəkətsiz bir nəzərlə baxırdı. Bu yalqızlıq onu yorur və incidirdi, lakin bu yalqızlıq ona lazım idi. Yanına bir adam girən kimi o, cəld qalxır, vəziyyətini və baxışındakı ifadəni dəyişir və yəqin ki, ona mane olan adamın getməsini səbirsizliklə gözləyərək, əlinə kitab alırırdı və ya tikmə tikirdi.

Ona elə gəlirdi ki, o lap bu saat, bütün ruhu ilə can atlığı qorxunc və çətin suali anlayacaq və dərk edəcəkdir.

Ariq ve solğun bəñizli Nataşa dekabrin axırında, əynində qara yun paltar, kiçik hörüyü səliqəsiz bağlanmış bir halda, ayaqlarını da altına çəkərək divanın üstündə oturub, gərgin bir hərəkətlə toqqasının uclarını yiğib-buraxırdı.

Nataşa knyaz Andreyin getdiyi yero, həyatın o tərofina baxırdı. Əvvəller həyatın o tərəfini heç düşünməzdı. Ona elə gəlirdi ki, o həyat çox uzaq və ağlaşıgmaz bir şeydir, amma indi o həyat Nataşaya bu həyatdan daha yaxın, daha doğma və daha tanış gəlirdi. Bu həyatda isə hər şey ya boşluqdan və xarabalıqdan və ya iztirabdan və təhəqirdən ibarətdir.

Nataşa o tərəfə baxırdı, bilirdi ki, o, oradadır, amma onu ancaq burada gördüyü vəziyyətdə görə bilirdi. O, knyaz Andreyi yeno də Mitişidə, Troitsa yanında, Yaroslavlda olduğu kimi görürdü.

Nataşa onun sıfetini görür, səsini eşidir və onun sözlərini və özünün ona dediyi sözləri təkrar edirdi, bəzən özü üçün və onun üçün o zaman deyilə bilən yeni sözlər düşüncə üydürürdü.

Budur, o, əynində öz məxmər kürkü, kresloda oturub, başını ariq və saralış əlinə dayamışdır. Döşü lap batmış, ciyinləri isə qalxmışdır. Dodaqları sıx örtülmüş, gözləri parlayır, ağarmış alnındaki qırışq tərpənir və yox olur. Ayağının biri hiss edilməyəcək bir torzdə tez-tez osır. Nataşa onun əzablı bir ağrı ilə mübarizo apardığını bılır “Bu ağrı nədir? Nə üçün ağrıyır? O nə hiss edir? Onu necə ağrıdır?” – deyə Nataşa düşünür. O, qızın diqqətini hiss etdi, başını qaldırdı və gülüm-sünərek danışmağa başladı.

“Bircə şey dəhşətlidir” – dedi: “O da ömürlük əzab çəkən bir adamlı bağlanmaq. Bu, əbədi bir əzabdır”. O, imtahanedici nəzərlərle Nataşaya baxdı. Nataşa həmişə olduğu kimi, nə deyəcəyini düşünmədən cavab verib dedi: “Bu belə davam edə bilməz, bu ola bilməz, siz tamam sağalacaqsınız”.

Nataşa indi bir də onu görür, o vaxt hiss etdiklərini yenə də hiss edirdi. Nataşa bu sözlərdən sonra onun uzun zaman davam edən qəmgin, ciddi baxışlarını xatırlayır və bu sürəkli baxışlardakı töhmətin və ümidsizliyin mənasını başa düşürdü.

İndi Nataşa özü-özüne deyirdi: “Mən bununla razılaşram ki, o, həmişə əzab çəkən və bir vəziyyətdə qalsayıdı, dəhşətlə olardı. Mən də bu sözləri elə ona görə demişdim ki, onun üçün dəhşətlə olacağımı

bildirim, amma o, məni başqa cür başa düşmüdü. Ona elə gəlmişdi ki, mən özüm üçün dəhşətli olacağından danışıram. O zaman o, həlo yaşamaq istəyirdi – ölümündən qorxurdu. Mən isə ona çox qaba və axmaq bir söz dedim. Mən belə düşünməmişdim. Mən tamamilə başqa şey düşünmüştüm. Əgər mən elə demək istəsədim, deyərdim ki, qoy o həmişə mənim gözlərimin qabağında ölsün, belə olsayıdı, mən indikindən daha xoşbəxt olardım. İndi isə... heç bir şey və heç bir kəs yoxdur. O, bunu bilirdimi? Yox! Bilmirdi və heç bir zaman da bilməyəcək. İndi isə bunu daha heç bir zaman islah etmək olmayacaq". O, yenə də Nataşaaya cini sözləri deyirdi, amma indi Nataşa öz təsəvvüründə ona başqa cür cavab verirdi. Nataşa onu dayandırıb deyirdi: "Sizin üçün dəhşətlidir, mənim üçün yox. Siz bilirsiniz ki, mənim üçün sızsız həyatda heç bir şey yoxdur, sizinlə birlikdə əzab çəkmək mənim üçün on böyük xoşbəxtlikdir". O, qızın əlini tutub, ölümündən dörd gün əvvəlki o dəhşətli gecədə sixdiyi kimi sixdi. Nataşa öz təsəvvüründə ona yenə, sağlığında deyə biləcəyi incə, aşiqanə sözlər deyirdi. "Mən səni sevirəm... sevirəm... sevirəm səni..." – deyə Nataşa əsəbi halda əllərini sıxır, qeyzla dişlərini bir-birinin üstünə basırdı.

Nataşa şirin bir kədər hiss etdi, gözləri yaşırdı, lakin birdən o, özündən soruşdu: Mən bu sözləri kimə deyirəm? O, indi haradadır və kimdir? Yenə də hər şey quru və sərt bir məchulluq içinde qərq oldu, yenə də o, qışlarını çataraq knyaz Andreyin olduğu yerdə diqqətlə baxmağa başladı. Nataşaaya elə gəldi ki, bax, lap bu saat sirrə vaqif olacaq... Lakin elə bu dəqiqədə, anlaşılmaz şeyin ona aşkar olacağı dəqiqliyə qədə qapının dəstəsindən çıxan bərk taqqılıt səsi qulaqlarını batırıldı. Xidmətçi qız Dunyaşa cəld və ehtiyatsız bir halda hövlənak içəri girdi.

Dunyaşa çox həyəcanlı:

– Tez atanızın yanına buyurun, – dedi. – Bədbəxtlik üz verib... Pyotr İliçdən... məktub, – deyə qız hönkürməyə başladı.

II

Bütün adamlardan soyuyan Nataşa bu zaman öz ailə üzvlərinə qarşı da xüsusi bir soyuqluq hiss edirdi. Atası, anası, Sonya ona elə qarşı da xüsusi bir soyuqluq hiss edirdi. Atası, anası, Sonya ona elə yaxın idilər, ona elə öyrəmişdilər, elə alışmışdılər ki, onların bütün sözləri və hissələri Nataşanın son zamanlarda yaşadığı aləmi təhqir edənə bənzəyirdi. Nataşa nəinki onlara qarşı laqeyd idi, hətta onlara düşmən gözü ilə baxırdı. Nataşa Dunyaşanın Pyotr İliç haqqında, bədbəxtlik haqqında sözlərini eşidirdi, amma onları başa düşmürdü.

"Oradakı nə bədbəxtlikdir, orada nə bədbəxtlik ola bilər? Orada hamı özümüzünkü, köhnə, adı və sakit bir haldadır" – deyə Nataşa xəyalından keçirdi.

Nataşa zala girəndə atası tez qrafının otağından çıxdı. Onun üzü kədərlər idi, göz yaşları ilə islanmışdı. Elə bil ki, hücum edən hiçqırıga sərbəstlik vermək üçün otaqdan təlosik çıxmışdı. Nataşanı görən kimi, ümidiş bir halda əllərini yelləyib, girdə və yumşaq üzünü cybəcərləşdirən əsəbi hiçqırıqlarla ağlamaya başladı.

– Pe... Petya... Gəl, gəl, anan... anan... çağırır... – deyə uşaq kimi hönkür-hönkür ağlayaraq, zəifləmiş ayaqları ilə cəld stula tərəf getdi və üzünü əllərile tutaraq stulun üstüne düşdü.

Birdən Nataşanın bütün vücudundan elə bil ki, elektrik cərəyanı keçdi. Ürəyinin başı bərk sancdı. O, şiddetli bir ağrı hiss etdi, ona elə gəldi ki, onun vücudundan bir şey aralanır və o ölüür. Lakin bu ağrıının dalınca o, dərhal üzərindəki həyat qifilinin açıldığı hiss etdi. Atasını görəndə və qapının dalından anasının dəhşətli, qaba çığırtısını eşidəndə o, dərhal özünü və öz dərdini yaddan çıxardı. O, atasının üstüne yüyürdü, atası isə zəif əllərini yelləyərək, anasının qapısını göstərdi. Rəngi ağarmış, alt çənəsi titrəyən knyaz qızı Marya qapıdan çıxbı, Nataşanın qolundan tutdu və nə isə deməyə başladı. Nataşa nə onu görür, nə də səsini eşidirdi. Nataşa cəld addimlarla qapıdan içəri girdi, öz-özü ilə mübarizə edilmiş kimi, bir an dayandı və anasının yanına yüyürdü.

Qrafinya qəribə bir vəziyyətdə kreslonun üstündə uzanıb başını divara vururdu. Sonya və qızlar onun qollarından tutmuşdular.

– Nataşan! Nataşan!.. – deyə qrafinya çağırırdı. – Yalandır, yalandır... O yalan deyir... Nataşanı çağırın!.. – Ətrafindakuları itələyən qrafinya bağırırdı. – Hamınız çıxın gedin, yalandır! Öldürüblər!.. Öldürüblər!.. Ha-ha-ha!.. yalandır!

Nataşa dizini kreslonun üstünə qoyub, anasına tərəf əyildi, onu qucaqladı, gözlənilməz bir qüvvə ilə qaldırdı, üzünü özünə tərəf çevirdi və başını sinəsinə sıxdı.

– Anacan!.. Anacığım!.. Mən buradayam, əzizim. Ana can, – deyə Nataşa bir saniyə belə ara vermədən piçıldamağa başladı.

O, anasını buraxmir, onunla müləyimcəsino mübarizə aparır, yastıq və su tələb edir, anasının yaxasını açır, palтарını cirir.

– Anacığım, əzizim... Ana can... qurbanın olum, – deyə Nataşa aramsız piçıldayıır, anasının başını, əllərini, üzünü öpür və gözlərindən

dayanmadan sel kimi axan və yanaqlarını, burnunu qıcıqlayan göz yaşlarını hiss edirdi.

Qrafinya qızının əlini sıxıb, gözlərini yumdu və bir anlığa kiridi. Birdən qeribə bir cəldiliklə yerindən qalxdı, mənəsiz nəzərlərlə ətrafına baxdı və Nataşanı görüb, var qüvvəsilə onun başını bərk sıxdı. Sonra onun ağrından qırışmış üzünü özünə tərəf çevirib, xeyli baxdı.

— Nataşa, sən məni sevirsənmi, — deyə sakit və sadələvhüklə piçildədi. — Nataşa, sən məni aldatmazsan ki? Sən mənə doğrusunu deyirsənmi?

Nataşa gözləri yaşıla dolmuş bir halda ona baxırdı, onun gözlərində və üzündə ancaq əfv və məhəbbət dileyən bir ifadə vardı.

Nataşa məhəbbətinin bütün gücünü anasının dərdini azaltmağa sərf edərək: — Anacan, əzizim, — deyə təkrar edirdi.

Anası isə həqiqi varlıqla apardığı gücsüz mübarizədə yenə də inana bilmirdi ki, sevimli cavan oğlu öldürdüyü halda o, özü yaşaya bilər, buna görə də həqiqi varlıqdan dəlilik aləminde nicat tapırdı.

Nataşa bu günün, gecənin, sabahki günün və sabahki gecənin necə keçib getdiyini hiss etmədi. O ne yatdı, nə də anasından ayrıldı. Nataşanın inadlı, səbrli məhəbbəti, bir izahədici və təsəlliverici qüvvə kimi yox, bəlkə, həyata çağrış kimi hər bir saniyə sanki qrafını yaşıta tərəfdən qucaqlamışdı. Üçüncü gecə qrafinya bir neçə dəqiqəlikdə sakitleşdi, Nataşa da başını kreslonun dəstəsinə dayayıb, gözlərini yumdu. Çarpayı cirıldadı, Nataşa gözlərini açdı. Qrafinya çarpayıda oturub yavaş-yavaş danişirdi.

— Sənin gəlməyinə mən nə qədər şadam. Sən yorulmusan, çay isteyirsinmi? — Nataşa ona yanaşdı. Qrafinya qızının əlini tutub, — sən yekəlmisən, yaxşılaşmışsan, — deyə davam etdi.

— Anacan, siz nə deyirsiniz?

— Nataşa, o yoxdur, daha yoxdur! — deyə qrafinya qızını qucaqladı və ilk dəfə olaraq ağlamağa başladı.

III

Knyaz qızı Marya getməyi sonraya qoydu. Sonya və qraf Nataşanı əvəz etməyə çalışıdalar, amma bacarmadılar. Onlar görürdülər ki, anasını təkcə o, dəlilikdən saxlaya bilər. Üç həftə Nataşa anasının yanından çıxmadi, onun otağındakı kreslədə yatdı, onu yedirdi, içirdi, onuna ara vermədən söhbət etdi, çünki təkcə onun ince və oxşayıcı səsi qrafını sakitleşdirirdi.

Ananın sinəsinə çökilmiş dağ sağalmadı. Petyanın ölümü onun həyatının yarısını qoparıb apardı. Petyanın ölüm xəbəri gələndə o, əlli yaşında, canıslu və diribaş bir qadın idi. Bu xəbərdən bir ay sonra isə o, otağından heyatda sanki yaşamayan, yarımcən bir qarşı kimi çıxdı. Lakin qrafını yariya qədər öldürən yara, bu yeni yara Nataşanı həyata qaytardı.

Nə qədər qeribə görünse də, mənəvi varlığın parçalanmasından əmələ gələn mənəvi yara da fiziki yara kimi yavaş-yavaş qaysaq bağlayır. Dərin bir yara üzə çıxıb qaysaq bağlamağa başladığı kimi, mənəvi yara da sağlamır, amma o, daxilden gələn həyat qüvvəti ilə sağlamılır.

Nataşanın yarası da belə sağlamıldı. O elə güman edirdi ki, onun həyati bitmişdir. Lakin anasına olan məhəbbəti birdən-birə ona göstərdi ki, həyatının mahiyyətini təşkil edən məhəbbət hələ onda sağlamdır. Məhəbbət oyandı, həyat da oyandı.

Knyaz Andreyin son günləri Nataşanı knyaz qızı Maryaya bağlamışdı. Yeni bədbəxtlik onları daha da yaxınlaşdırıldı. Knyaz qızı Marya getməyi sonraya qoyub, son üç həftəni xəstə usağı baxan kimi Nataşaya baxdı. Son həftələrdə anasının otağında qalması Nataşanın fiziki qüvvəsini sarsıtmışdı.

Bir dəfə gündüz-günorta vaxtı knyaz qızı Marya Nataşanın üzüdüb-titrədiyini görüb, onu öz yatağında yatırtdı. Nataşa uzandı, amma Marya pərdələri çəkib, otaqdan çıxməq istəyəndə Nataşa onu öz yanına çağırıldı.

— Mən yatmaq istəmirəm, Mari, otur yanımda.

— Sən yorulmusan çalış ki, yuxuya gedəsən.

— Yox, yox. Sən niyə məni buraya getirdin? O, məni soruşar.

— Onun hali daha yaxşıdır. Bu gün elə yaxşı danişirdi ki, — deyə knyaz qızı Marya cavab verdi.

Nataşa yataqda uzandığı yerdə, otağın ala-qaranlığında knyaz qızı Maryanın üzünə baxındı.

“Bu ona oxşayır mı?” — deyə Nataşa düşünürdü. “Hə, oxşayır da, oxşamayır da. Amma bu başqadır, yaddır, lap təzədir, tanış deyil. Bu da məni sevir. Görəsən, ürəyində nələr var? Yaxşılıqmı? Necə yaxşılıq? Görəsən, bu nə düşünür? Mənə necə baxır? Hə, bu gözəl qızdır”.

— Maşa, — deyə Nataşa onun əlini qorxa-qorxa özünə tərəf çəkdi.

— Maşa, sən məni pis qız hesab etmə. Yox? Maşa, quzum. Mən səni nə qədər sevirəm. Gel lap, dost olaq.

Nataşa knyaz qızı Maryanı qucaqlayıb, əllərindən və üzündən öpməyə başladı. Marya Nataşanın bu cür öz hissələrini ifadə etməsinə həm sevinir və həm də utanırıdı.

Bu gündən sonra knyaz qızı Marya ilə Nataşa arasında ancaq qadınlar arasında mümkün olan ehtiraslı və incə bir dostluq yarandı. – Onlar aramsız öpüşür, bir-birləri ilə mehriban-mehriban danışır, vaxtlarının çoxunu bir yerdə keçirirdilər. Biri bayıra çıxan kimi o biri nigaran olub, tez onun dalinca çıxırdı. İkisi birləikdə olduqda ayrılıqda olduğundan daha çox qarşılıqlı razılıq hiss edirdilər. Onların arasında dostluqdan daha qüvvətli bir hiss yaranmışdı. Bu hiss bir-birinin yanında olarkən həyatın varlığını daha qüvvətli bir surətdə hiss etmekdən ibarət idi.

Bəzən onlar saatlarla susurdular; bəzən isə yataqda uzandıqları halda səhbətə başlayır və səhərə qədər səhbət edirdilər. Onlar çox vaxt çoxdan olub keçmişlərdən danışırıdlar. Knyaz qızı Marya öz uşaqlığından, anasından, atasından, öz arzularından danışırıdı. Əvvəller bu sədaqət və itaətkarlıq həyatından, xristiancasına fədakarlıq mövqeyindən arxayılqla üz dönderən Nataşa, özünü məhəbbət bağları ilə knyaz qızı Maryaya bağlı hiss etdiyi üçün indii Maryanın keçmişini də sevir və həyatın bu vaxta qədər anlamadığı cəhətini də anlayırdı. Nataşa başqa sevinclər axtarmağı adət etdiyi üçün öz həyatına itaətkarlıq və fədakarlıq əlavə etmək fikrində deyildi, lakin o, əvvəl anlamadığı bu xeyirxahlığı başqa adamda anladı və sevidi. Nataşanın uşaqlığı və ilk gəncliyi haqqındaki səhbətləri eşidən knyaz qızı Marya üçün də, həyatın bu vaxtadək anlamadığı cəhəti – həyata və həyatın ləzzətinə inam aydın oldu.

Onlar yenə də onun barəsində heç bir şey danışmirdilar, onlara elə gəlirdi ki, danışmaqla özlərində yaşayan hissin ülvivyyətini poza bilərlər, amma digər tərəfdən, onun barəsində danışmamaq, özləri inanmasalar da, yavaş-yavaş onu yadlarından çıxarırdı.

Nataşa o qədər ariqləmiş, saralmış və elə candan düşmüştü ki, hamı hər zaman onun səhətindən danışırıdı, bu da onun xoşuna gəlirdi. Lakin hərdən onun ürəyinə nəinki ölüm qorxusu, hətta xəstəlik, zeiflik və öz gözəlliyyətini itirmək qorxusu da gəlirdi. Belə vaxtlarda o ixtiyarsız olaraq diqqətlə öz çılpaq qoluna baxır, onun ariqlığına töccüb edir və ya səhərlər güzgüdə, uzanmış və özünün zənn etdiyi kimi, zavallı bir şəkil almış sıfətinə baxırdı. Ona elə gəlirdi ki, bu, belə də olmalıdır, amma bununla belə o qorxur və qüssələnirdi.

Bir gün o cəld yuxarıya qalxdı və bərk tövşüməyə başladı. O, dərhal özünə aşağıda bir iş düşünüb aşağıya düşdü, oradan yenə də yuxarıya qalxdı, öz qüvvəsini yoxlamağa və özünə fikir verməyə başladı.

Başqa bir gün Dunyanı çağıranda səsi titrədi. Dunyanın ayaq səslərini eşitməsinə baxmayaraq, o, bir də oxuduğu dərin səslə qızı səslədi və öz səsinə qulaq asdı.

O özü bilmirdi və inanmazdı ki, ona çox qalın görünən və qəlbini bürüyən liliñ altından nazik, ince və cavan otların ucu baş qaldırır. Bu otlar kök atacaq və öz həyat zoğları ilə qızə əzab verən dərdin üstünü elə örtəcək ki, tezliklə orada heç bir şey görünməyəcək. Yara içəridən sağalırdı.

Yanvarın axırında knyaz qızı Marya Moskvaya yola düşdü, qraf Nataşanı da onunla gedib, həkimlərlə məsləhətleşməyə məcbur etdi.

IV

Vyazma yanındakı toqquşmadan sonra Kutuzov artıq öz qoşunları düşmənin qabağını koşmək, dağıtmak və s. arzulardan çekinidər bilmədi. Bundan sonra qaçan fransızların və onları Krasnoyeye qədər qovan rusların hərəkəti döyüssüz keçdi. Fransızlar elə sürətlə qaçırdılar ki, onları təqib edən rus ordusu onlara çata bilmirdi, süvari-lərin və topçuların atları yorulub dayanırdılar, fransızların hərəkəti haqqındaki məlumatlar həmişə sohv olurdu.

Rus ordusundakı adamlar bu cür arası kəsilmədən, gecəli-gündüzlü 40 verst yol getmək nəticəsində elə yorulmuşdular ki, daha sürətlə hərəkət edə bilmirdilər.

Rus ordusunun gücdən düşmə dərəcəsini başa düşmək üçün yaxşıca anlamaq lazımdır ki, Tarutinədək bütün hərəkət zamanı yaralı və ölü hesabına ancaq beş minə qədər, əsir hesabına yüzə qədər adam itirən rus ordusu, Tarutindən yüz min nəfər miqdarında çıxdığı halda, Krasnoyeye ancaq əlli min nəfər miqdarında gəlib çıxmışdı.

Fransızların dalinca sürətlə hərəkət etmək (qaçmaq fransızlara təxrib edici təsir bağışladığı kimi) ruslara təxribedici bir təsir bağışlayırdı. Fərq yalnız onda idi ki, rus ordusu özbaşına hərəkət edirdi. Fransız ordusunu təhdid edən fəlakət qorxusu onları təhdid etmirdi, bir də bir fərq vardi ki, fransızların ordudan geri qalan xəstələri düşmənin əlinə keçirdi, rusların geri qalanları isə öz evlərində qalırdılar. Napoleon ordusunun azalmasının əsas səbəbi hərəkətin sürəti olması

idi, buna ən şübhəsiz sübut isə, rus qoşununun da müvafiq surətdə azalması idi.

Kutuzovun bütün fəaliyyəti, Tarutin və Vyazma yanında olduğu kimi, mümkün olduqca, fransızlar üçün felakətli olan bu hərəkəti dayandırmamağa (Peterburqda və orduda rus generalları bunun əskini istəyirdilər), ona yardım edib, öz qoşununun hərəkətini asanlaşdırmağa təref yönəldilmişdi.

Lakin süretli hərəkət nəticəsində orduda özünü göstərən yorğunluq və sıradan çıxma halları ilə əlaqədar olaraq, hərəketi yubandırmaq və gözləmək üçün Kutuzov daha başqa səbəblər düşündü. Rus qoşunun məqsədi fransızları teqib etmək idi. Fransızların isə yolu naməlum idi, buna görə də, qoşunlarımız fransızların izinə düşüb, onları çox teqib etdikcə, özləri de çox yol getmiş olurdular. Ancaq müyyəyən məsafə ilə getdikdən sonra fransızların keçdiyi əyri-üyrü yolları qısa yolla kəsə bilərdilər. Generalların təklif etdiyi ən məharətli manevrlərin hamısı ordunu daha çox hərəkət etməyə, keçidlərin sayını çoxaltmağa məcbur edirdi, halbuki yegano ağıllı məqsəd – bu keçidləri azaltmaqdan ibarət idi. Kutuzovun fəaliyyəti də, Moskvadan tə Vilnayadək bütün kompaniya dövründə, bu məqsəde doğru yönəldilmişdi. O bu məqsədə tesadüfi və müvəqqəti bir şey kimi yox, ardıcıl surətdə riayət edir və bir dəfə belə olsun onu deyisdirmirdi.

Kutuzov öz ağılı ilə və elm gücü ilə yox, öz rus mahiyyəti ilə hər bir rus əsgərinin bildiyini və hiss etdiyini bilir və hiss edirdi. O bilirdi ki, fransızlar məğlub olmuşlar, düşmən qaçı, onları ötürmək lazımdır, lakin bununla bərabər, o, əsgərlərle birlikdə öz sürəti və mövsimi etibarla eşidilməmiş olan bu yürüşün bütün ağırlığını da hiss edirdi.

Lakin fərqlənməyi, kimi isə heyrətləndirməyi, nə üçünsə bir her-soqu və ya kralı əsir almağı arzu edən generallara, xüsusilə rus olmayan generallara indi, yeni hər cür döyüş çirkin və mənasız şəkil allığı bir zamanda, elə gəlirdi ki, bu saat döyüşə girməyin və kimi isə məğlub etməyin lap vaxtıdır. Kutuzov bir-birinin dalınca təqdim edilən manevr layihələrində ancaq çiyinlərini çəkməklə cavab verirdi, çünkü o göründü ki, yaxşı geyinməmiş, yarımkürksüz, yarıac əsgərlər döyüssüz keçən bir ay ərzində yariya qədər azalmışdır, halbuki həmin əsgərlərə davam edən qo hvaqovun ən yaxşı şəraitində sərhəddədək – yeni gəldikləri yola bərabər bir yol da getmək lazım idi.

Məsələ orasında idi ki, bu fərqlənmək və manevr etmək, düşmənin qabağını almaq və yolunu kəsmək meyli rus qoşunlarının fransız qoşunlarına rast gəldikləri bir zamanda aşkara çıxırdı.

Belə bir hal Krasnoye altında baş vermişdi. Üç fransız kolonundan birini tapmaq istəyən ruslar 16 min qoşunu olan Napoleonun öz üstünə gedib çıxmışdır. Kutuzov bütün vasitələrdən istifadə edərək bu felakətli toqquşmadan yaxa qurtarmağa və öz qoşununu mühafizə etməyə çalışmışsa da, müvəffəq olmamışdı. Rus ordusunun yorğun adamları Krasnoye yanında üç gün əzilmiş fransız dəstələrini məhv etməklə məşğul olmuşdular.

Tol dispozisiyada: *die erste Colonne marschirt*¹ və i.a. – yazmışdı. Həmişə olduğu kimi, indi də hər şey dispozisiyada göstərildiyi kimi olmamışdı. Şahzadə Yevgeni Virtemberqski qacaqında olan fransız dəstələrini dağdan gülleyə basıb kömək istəmişdi, amma kömək gəlmirdi. Fransızlar gecələr ruslardan uzaqlaşıb, pərən-pərən olur, meşədə gizlənir və hər kəs bacardığı kimi özünə yol tapıb gedirdi.

Mən dəstənin təsərrüfat işləri haqqında heç bir şey bilmək istəmirəm” – deyən və lazımlı olduqda heç vaxt tapılmayan, özü haqqında “*chevalier sans peur et sans reproche*²” – deyən və fransızlarla danişığa girməyə həris olan Milardoviç təslim olmaq tələbilə fransızlara parlamentar göndərmiş, vaxt itirmiş və heç də ona əmr olunmayan işlərlə məşğul olmuşdu.

Miloradoviç qoşuna yaxınlaşıb, fransızları süvarilərə göstərərək:

– Uşaqlar, bu kolonu size bağışlayıram, – demişdi. Süvarilər də güclə yeriyyən atlarını mahmızla və qılıncla qovaraq, özlərini güclələ ilə bağışlanmış kolona çatdırmışdır, bu kolonna isə bir dəstə donmuş və ac fransızdan ibarət idi. Bağışlanmış kolon, bunu çoxdan arzu edirdi, silahını yerə töküb təslim olmuşdu.

Krasnoye altında 26 min əsir, yüzlərlə top, marşal əsası deyilən bir əsa qənimət almışdır. Burada kimin fərqləndiyi barədə mübahisə etmişdir və bundan çox razı qalmışdır, ancaq Napoleonun özünü və ya bir qəhrəman, marşal tuta bilmədikləri üçün təəssüf etmiş, bunun üçün bir-birlerini, xüsusilə Kutuzovu məzəmmət etmişdir.

Öz ehtiraslarının əsiri olan bu adamlar ən felakətli zərurət qanununun kor icraçıları idilər, amma onlar özlərini qəhrəman hesab edir və elə təsəvvür edirdilər ki, onların gördüyü is ən ləyəqətli və nəcib bir işdir. Onlar Kutuzovu toqsırləndirib deyirdilər ki, Kutuzov ancaq öz ehtiraslarını təmin etmək barədə düşünür. Yeri rahat olduğu üçün Polotyanıe zavodundan çıxməq istəmir, Krasnoye yanında, Napoleonun

¹ Birinci kolon filan tərafə hərəkət edir.

² Yüksek mənəvi moziyyətlərə malikmisiniz mərd adam

orada olduğunu eşidib tamamılı özlərini itirmiş və horəkəti dayandırılmışdır. Bundan belə nötice çıxarmaq olar ki, o, Napoleon ilə suiqosd hazırlamışdır, Napoleona satılmışdır¹ və i.a., və i.a.

Öz ehtiraslarının əsiri olan müasirlərdən başqa gölöcök nəsil və tarix də Napoleonu *grand*², Kutuzovu isə xaricilər hiylogər, pozğun, zoif bir saray qocası, ruslar isə nə isə qeyri-müyyəyən bir şey ancaq öz rus adı üçün faydalı olan bir oyunaq hesab etmişdilər...

V

12-ci və 13-cü illərdə Kutuzovu səhvleri üçün açıqça taqsırlanmışdır. Padşah ondan narazı idi. Əlahəzrötin əmri ilə bu yaxınlarda yazılmış tarixlə də onun barəsində deyilir ki, Kutuzov Napoleonun adından qorxan, Krasnoye yanında və Berezino altındaki səhvələri ilə rus qoşunlarını fransızlar üzərində tam qələbə çalmaq şəhərindən möhrum edən hiylogər bir saray yalançısı idi³.

Böyük adamların, rus ağlığının qəbul etmədiyi grand hommələrin taleyi belə deyildir. Çox az təpilan, həmişə də tək olan və bir dəfə qəzavü-qədərə vəqif olduqdan sonra öz talelərini ona təbə edən adamların taleyi belədir.

Rus tarixçilərinə görə Napoleon – tarixin miskin silahi olan bu adam, heç vaxt və heç yerdə, hətta sürgündə də öz insanhı ləyaqətini göstərməyən Napoleon (demək, belə qəribə və dəhşətliidir!) sevinc və iftخار mənbəyidir, o “grand”dır. 1812-ci ildəki fəaliyyətinin əvvəlindən axırına qədər, Borodinodan Vilnayadək, bir sözlə, bir hərəkətlə belə olsun özüne xəyanət etməyən, tarixdə fövqəladə fədakarlıq nümunəsi olan, bugünkü hadisələrin sabahkı mənasını başa düşən Kutuzov isə onlar üçün nə isə qeyri-müyyəyən və zavalı bir şeydir və guya ki, Kutuzovdan və 12-ci ildən dənişəndə onlar həmişə bir qədər xocalat çəkirlər.

Halbuki bütün fəaliyyəti ilə daima dəyişmədən bir məqsədə doğru hərəkət edən belə bir tarixi sima təsəvvür etmək çotındır. Bütün xalqın iradəsinə bundan daha layiq və bundan daha müvafiq bir məqsəd təsəvvür etmək çotındır. Tarixi şəxsiyyətin öz qarşısına qoyduğu

¹ Vilsonun qeydi

² Böyük

³ Boqdanovicin 1812-ci il tarixi: Kutuzovun xarakteristikası və Krasnoye altındaki döyüşlərin qənaətboxş olmaması haqqında mühəhizələr

məqsədi Kutuzovun 12-ci ildə bütün fəaliyyətilə müəkkəmlə surətdə yerinə yetirdiyi kimi, tarixdə heç kos yerinə yetirməmişdir.

Kutuzov heç bir vaxt chramlardan baxan 40 əsrən, vəton yolundakı fədakarlıqlarından, gölöcök də görəcəyi və ya gördüyü işlərdən heç vaxt dənişmazdı. O, ümumiyyətlə, özü haqda bir şey dənişmazdı, heç bir rol oynamaz, həmişə on sadə və adı adam kimi on sadə və adı şeylərdən danişardı. O, öz qızlarına və m-me Stael-ə məktub yazar, roman oxuyar, gözəl qadınların cəmiyyətini xoşlar, generallarla, zabitlərlə və əsgərlərlə zarafat edər və ona bir şey sübut etmək istəyənlərə heç vaxt zidd getməzdi. Qraf Rastopçın Yauza körpüsündə atını Kutuzovun yanına sürüb, onu Moskvani möhv etməkdən taqsırlandıraq öz şəxsi töhmətlərini yağıdırıb deyəndə ki, bos siz döyüşsüz Moskvani tərk etməməyo söz vermişdiniz? – Kutuzov cavab vermişdi ki, mən Moskvani döyüşsüz tərk etməyəcəyəm, halbuki Moskva artıq tərk edilmişdi. Padşahın yanından golən Arakseyev ona dedikdə ki, Yermolovu topçu rəisi toyin etmək lazımdır, Kutuzov cavab vermişdi ki, bəli, bəli, elə mən özüm də indicə onu deyirdim”, – halbuki bir dəqiqə əvvəl o, başqa şey demişdi. Onu əhatə edən qanız adamlar içərisində o zaman təkcə o, hadisələrin böyük mənasını başa düşürdü, ona nə dəxli vardi ki, qraf Rastopçın paytaxtın fəlakəti üçün özünü və ya onu müqəssir edəcək? Onun nəyinə gərəkdi ki, kimi topçu rəisi toyin edəcəklər?

Bu qoca kişi öz həyat təcrübəsində belə bir qənaətə gəlmİŞdi ki, fikirlər və onları ifadə edən sözlər insanları hərəkətə göturmır. Ona görə də Kutuzov yalnız yuxarıdakı hallarda yox, həmişə tamamılı monasız, ağlına golən sözləri danişardı.

Amma öz sözlərinə belə etinəsiz baxan adam, bütün fəaliyyəti zamanı elə bir söz dənişməmişdi ki, bütün mührəbə dövründə həyata keçirməyə çalışdığı yeganə məqsəd zidd getmiş olsun. Yəqin ki, sözlərini başa düşməyəcəklərinə əmin olduğu üçün o, ixtiyarsız olaraq, on müxtəlif şəraitdə, dəfələrlə öz fikrini söylədi. Ətrafindəki adamlarla arasını vuran Borodino döyüşündən sonra təkcə o, Borodino döyüşünün bir qələbə olduğunu söyləmişdi. O, bunu həm şifahi olaraq, həm də raportlarında və verdiyi məlumatlarda, ölonodok təkrar etmişdi. Təkcə o demişdi ki, Moskvani itirmək Rusiyam itirmək deyil. O, Loristonun sülh teklifinə cavab vermişdi ki, sülh olmayıacaq, çünki xalqın iradəsi belədir. Fransızlar geriyə çəkiləndə təkcə o demişdi ki, bizim manevrlərimizin heç biri lazımdır, hər şey

özü özbaşına və bizim arzu etdiyimizdən də yaxşı gedəcək. Düşmən qızıl körpü vermek lazımdır, nə Tarutin döyüşü lazımdır, nə Vyazma və nə də Krasnoye döyüşü, birtəhər sərhəddə gelib çıxməq lazımdır. On fransızın əvəzinə bir rus da vermərəm.

Bize saray adamı kimi təsvir edilən bu adam, padşahın xoş gelsin deyə Arakçeyevə yalan satan bu adam, ancaq təkcə o, bu saray adamı padşahın qəzəbinə məruz qalaraq Vilnoda demişdi ki, sərhəd xaricində bundan sonra müharibə zərərlidir və faydasızdır.

Lakin o vaxt onun hadisələrin mənasını başa düşməsin təkcə sözlərlə isbat etmək olmazdı. Onun hərəkətləri də, azacıq belə olsun tərəddüdə yol vermədən, tamamilə üç işdən ibarət olan bir məqsədə tərəf yönəldilmişdir: 1) fransızlarla toqquşmaq üçün bütün qüvvələri toplamaq; 2) onlara qalib gəlmək və 3) onları Rusiyadan qovub, xalqın və qoşunun fəlakətini mümkün qədər yüngülləşdirmek.

Devizi səbr və zaman olan, həp cür qəti hərəkətə düşmən olan bu yubandırıcı Kutuzov Borodino döyüşünə girişmiş və bu döyüşə hazırlıq işini misilsiz bir təntənəyə çevirmişdi. Hələ Austerlits döyüşü başlanmadıdan əvvəl bu döyüşün möğlubiyyətlə bitəcəyini söyləyən həmin Kutuzov, Borodinoda generalların bu döyüşün möğlubiyyətlə nəticələnəcəyinə inandırmalarına və qalibiyətli döyüşdən sonra qoşunun geri çəkilməsinin tarixdə misli görünmeyən bir şey olmasına baxmayaraq, təkcə o, hamının əksinə olaraq, ölüyü gündək Borodino döyüşünün qalibiyət olduğunu təsdiq etmişdi. Bütün geriye çəkilmə dövründə təkcə o, təkidlə deyirdi ki, faydasız döyüslərə girmək lazım deyil, yeni müharibələr başlamaq və Rusyanın sərhəddindən kənara çıxməq lazım deyil.

Ancaq on nəfər adəmin başındakı məqsədi kütlələrin fəaliyyətinə qarışdırmaq şərtilə indi hadisələrin mənasını anlamaq asandır, çünkü bütün hadisələr öz nəticələri ilə birlikdə gözümüzün qabağında dir.

Lakin necə olmuşdu ki, bu qoca kişi o vaxt, bütün rəylərə zidd gedərək hadisələrin xalq mahiyyətində olmasının mənasını düzgün başa düşməşdi və bütün fəaliyyət zamanı bir dəfə də ondan kənara çıxmamışdı?

Bu hadisələrin mənasını görə bilən fövqəladə qüvvətin mənbəsi – Kutuzovun bütün saflığı və qüvvəti özündə daşıdığı xalq hissində idi.

Onda bu hissin olduğunu təsdiq edən xalq, padşahın gözündən düşmüş bu qocanı padşahın iradəsi xilafına olaraq, çox qəribə yollarla xalq müharibəsinin nümayəndəsi seçmişdi. Yalnız bu hiss onu ən ali bir insan yüksəkliyinə qaldırmışdı. Bu yüksəklikdən həmin baş ordu komandanı, bütün qüvvəsini insanları öldürməyə və qırmağa yox, onları xilas etməyə, onlara heyfələnməyə tərəf yönəltmişdi.

Bu sade, təvazökar və buna görə də həqiqətən əzəmətli olan bir şəxs tarixin uydurduğu, saxtakarlıqla insanları idarə edən yalançı Avropa qəhrəmanı şəklinə düşə bilməzdı.

Lakey üçün böyük şəxsiyyət yoxdur, çünkü xidmətçi böyüklüyü öz arşını ilə ölçür.

VI

Noyabrın 5-də Krasnoye döyüşü adlanan döyüş başlandı. Axşam üstü generalların, fikri çasdırın bir çox mübahisələrindən və səhvlerindən sonra, bir-birinə zidd əmrlərlə adyutantlar göndərildikdən sonra və aydın olandan sonra ki, hər yerdə düşmən qaçıր, döyüş ola bilmez və olmayıacaq, bundan sonra Kutuzov Krasnoyedən çıxdı və Dobroyeye getdi, bu gün baş qərargah oraya köçürülmüşdü.

Xoş, şaxtalı bir gün idi. Kutuzov öz kök, ağ atında Dobroyeyə gedirdi. Dalınca gələn böyük bir dəstə məhiyyət ondan narazı idi, generallar onun dalınca danışındılar. Bütün yol boyu bu gün alınmış fransız əsirləri (bu gün 7 min əsir alınmışdı) dəstə-dəstə toplaşıb, tonqallarda qızınırdılar. Dobroyenin yaxınlığında əllərinə keçən şeyə sarınıb-bürünən böyük bir dəstə cir-cindirli əsir atları açılmış uzun bir cərgə fransız toplarının yanında yolda dayanıb, bərkdən danışındı. Baş komandan yaxınlaşanda onlar səslerini kəsdi. Bütün gözlər, qırmızı dövrəli ağ şapka qoymuş, pambıqlı şinel geymiş (şinel onun düşük ciyinlərində donqa kimi dayanmışdı), yol ilə yavaş-yavaş gedən Kutuzova dikildi. Generallardan biri topların və əsirlərin harada alınması barədə Kutuzova məlumat verdi.

Fikri başqa bir şeylə məşğul kimi görünən Kutuzov generalın sözlərini eşitmirdi. O, narazı bir halda gözlərini qiyr, xüsusi silə zavalı bir vəziyyətdə olan əsirlərə diqqətlə baxırdı. Fransız əsgərlərindən çoxunun burnunu və yanaqlarını don vurub, sıfətlərini eybəcor bir şəkli salmışdı, demək olar ki, hamisinin gözü qıpqrımızı qızarıb şışmışdı və çirkənmişdi.

Fransızların bir dəstəsi yoluñ lap kənarında dayanmışdı iki əsgər (birinin üzünü yara basmışdı) əllərlə bir parça ciy əti didişdirirdi. Onların yoldan keçənlərə saldıqları ötəri nəzərdə çox dehşətli və heyvani bir şey vardi. Üzü yaralı əsgər qəzəblə Kutuzova baxdı və dərhal üzünü o tərəfə çevirib, öz işinə məşğul oldu.

Kutuzov üz-gözünü daha da qırışdırıb, uzun müddət diqqətələ bu iki əsgərə baxdı, gözlərini qiydi və fikirli-fikirli başını yırğaladı. Başqa bir yerdə Kutuzov bir rus əsgəri gördü, bu əsgər bir fransızın çiyinino vurur və gülə-gülə, mehribancasına ona nə isə deyirdi. Kutuzov yenə də cyni ifadə ilə başını yırğaladı.

— Sən nə deyirsən? — deyə Kutuzov hələ də ona məlumat verən generaldan soruşdu. General baş komandanın diqqətini fransızlardan alınmış bayraqlara cəlb edirdi, bu bayraqları Preobrajenski alayının qabağındə saxlamışdılar.

Kutuzov fikrini məşğul edən bir şeydən çətinliklə ayrılmış kimi: — hə, bayraq! — dedi.

Fikirli-fikirli baxdı. Hər tərəfdən minlərlə göz ona baxır, onun sözünü gözləyirdi.

O, Preobrajenski alayının qabağında dayandı, ağır-agır nəfəsini dördi və gözlərini yumdu. Məjiyyətdən biri işarə elədi ki, bayraq tutan əsgərlər yaxına gəlib, bayraqları, ağacları baş komandan tərəfə olaraq, onun ətrafında yero qoysunlar. Kutuzov bir neçə dəqiqə susdu və öz vəziyyətinin zərurətinə tabe olaraq, könülsüz bir halda başını qaldırdı və danışmağa başladı. Zabitlər dəstə-dəstə onu əhatə etdilər. O, diqqətli nəzərlərlə zabitlərə göz gəzdirdi, bəzilərini tanıdı.

Kutuzov əsgərlərə və yenə də zabitlərə müraciət edərək:

— Həminizə təşəkkür edirəm! — dedi. Ətrafinda hökm sūrən sükit içinde onun yavaş-yavaş dediyi sözlər aydın eşidilirdi: — Çətin və sədəqətli xidmətiniz üçün həminizə təşəkkür edirəm. Qalibiyət əldə edilmişdir. Rusiya sizi yaddan çıxarmayacaq. Sizə əsrlər boyu eşq olsun! — O, o yan-bu yana baxaraq susdu.

Fransız qartalını əlində saxlayan və onu qəfildən Preobrajenski alayının bayrağı qarşısında yero əyən bir əsgərə müraciətə:

— Öy, əy onun başını, — dedi, — aşağıya, aşağıya, bax belə. Ura! Uşaqlar, — deyə Kutuzov cəld çənəsini tərpədərək əsgərlərə müraciət etdi.

— Ura-ra-ra! — deyə minlərlə səs guruldadi.

Əsgərlər bağıran zaman Kutuzov yəhərin üstündə əyildi, başını salladı, gözü həlim, sanki istehzal bir gülüşlə parladi.

Səslər sakitləşəndən sonra:

— Bilirsinizmi nə var, qardaşlarım? — dedi.

Birdən səsi və simasındaki ifadə dəyişdi. Baş komandan susdu, bu dəfə sadə, qoca kişi danışmağa başladı, elə bil ki, o, indi öz yoldaşlarına ən lazımlı bir şeyi xəbər vermək istəyirdi.

Zabitlərin dəstələrində və əsgərlərin sıralarında hərəkət əmələ gəldi, hamı onun deyəcəyi sözləri daha aydın eşitməyə can atıldı.

— İş belədir, qardaşlarım. Bilirəm ki, sizə çox çətin keçir, amma nə etməli! Səbr edin, çox qalmayıb, qonaqları yola salıb, sonra istirahət edərik. Göstərdiyiniz xidmət üçün padşah sizi yaddan çıxartmaz. Sizin vəziyyətiniz ağır olsa da, hər halda siz evdəsiniz. Bəs bunlar görürsünümüz nə halə düşübələr, — Kutuzov əsirləri göstərdi. — Dilən-çidən də pis kökdərirlər. Nə qədər ki, onlar güclü idilər, bizim onlara yazığımız gəlmirdi, amma indi yazığımız gələ də bilər. Onlar da insandırlar. Belədirmi, uşaqlar?

O, öz ətrafına baxdı, ona zillənmiş və heyrot ifadə edən gözlərdə öz sözlərinə bir rəğbət gördü. Qocalara məxsus həlim təbəssümündən dodaqlarının və gözlərinin kənarında ulduz kimi qırışqlar əmələ gəldi, siması getdikcə daha da aydınlaşdı. O susdu və sanki heyrot içinde başını aşağı saldı.

— Onu da deməliyəm, axı onları buraya kim çağırırmış? Onlara nə olursa yerində olur, it uşağına... — deyə birdən başını qaldırdı. Qamçısını yellədi və bütün kampaniya dövründə birinci dəfə olaraq sevinclə qəhqəhə çəkib gülən, ura deyib guruldayan əsgər sıralarının arasından dördnala çapılıb getdi.

Kutuzovun dediyi sözləri qoşun, bəlkə də, başa düşə bilməmişdi. Heç kəs feldmarşalın əvvəlcə təntənə ilə başlanan və qocalara məxsus sadəcilliklə qurtaran nitqinin məzmununu söyləyə bilməzdə, lakin bu nitqin səmimi mənəsi nəinki anlaşılmışdı, hətta həmin əzəmətli təntənə hissə düşmənə heyfələnmək hissili qarışaraq, qocanın sadəcə söyleşilə ifadə olunan öz işinin ədalətlə olmasına inam hissə ilə birlikdə hər bir əsgərin qolbində yaşayırırdı. Həmin bu hiss idi ki, uzun zaman sakitləşməyən nəşəli bağırıtlarla ifadə olunurdu. Bu əhvalatdan sonra generallardan biri Kutuzova yanaşib, baş komandanın kolyaska tələb edib-ətmədiyini soruşduqda, Kutuzov cavab vermək üçün ona tərəf döndü, lakin çox həyəcanlı bir halda olduğundan heç gözlənilmədən hicqirdi.

Noyabrin 8-do, Krasnoye döyüşünün axırıncı günü qoşun gecələmə yerinə gələndə artıq qaranlıq düşmüdü. Bütün günü sakit, şaxtali keçmişdi, hərəkət yüngül qar yağımışdı, axşam torfə hava açılmağa başlamışdı. Qar dənələri arasından qara-bonovşayı köy görünür, şaxta getdikcə siddətlənirdi.

Tarutindən 3000 kişi ilə çıxan muşketçiyər alayı 900 kişi ilə, birinci olaraq gecələmə yerinə, böyük yol kənarındaki kəndə gəlib çıxmışdı. Mənzil todarük edənlər onlara rast gəlib xəbər vermişdilər ki, bütün daxmalar yaralı və ölü fransızlarla, süvarilər və qorargahlarla dolmuşdur. Ancaq alay komandiri üçün bir daxma qalmışdır.

Alay komandiri öz daxmasına yaxınlaşdı. Alay kəndin içilə gedib, kənar evlərin yanındakı yolda silahlарını baş-başa çatdı.

Pol çıxəlli və çıxayaqlı bir heyvan kimi öz yuvasını və yeməyini hazırlamağa başladı. Əsgərlərdən bir hissəsi dizo qədər qarın içino girərok, meşonin sağ torofindəki qayınağacı meşəliyinə dağıldı və o saat məşədən baltaların, dəhrelərin, qırılan budaqların şaqquşılışı və şad səslər eşidildi. Əsgərlərin o biri hissəsi isə bir yero yiğilmiş alay arabalarının və atlarının mərkəzino yaxın yerdə işləyirdi, qazanları, qurudulmuş çörəkləri çıxarıı, atlara yem verirdilər. Əsgərlərin üçüncü hissəsi kəndin içino dağılıb, qorargah adamlarına mənzil düzəldir, daxmalardakı ölü fransızları çökib çıxarıı, tonqal üçün taxta, quru odun və damlardan küloş, özlərini qorumaq üçün isə çəperləri daşıyb aparırdılar.

Kəndin kənarında, daxmaların arxasında on beşə qədər əsgər, damı qoparılmış bir anbarın çəperini hay-küylə yerindən oynadırdı.

— Hə, hə, bir də, bas gəlsin! — deyo bağırtı səsləri eşidildi. Gecənin qaranlığında, anbarın böyük taxta çəperi şaxtadan donmuş və üstüne qar səpilmüş bir halda şaqquşdayaraq yerindən torponirdi. Çəperin aşağısına vurulmuş payalar getdikcə cirildiyirdi, nəhayət, çəper onu itələyən əsgərlərə bərabər yero gəldi. Ucadan qaba və nəşəli söyüv və qohqəhə səsləri eşidildi.

— Yapışın! İki-iki! dayağı bəri verin! Bax, belə hara soxulursan, a kişi?

— Hə, birdən... Dayanın, uşaqlar!.. Oxuya-oxuya!

Həmi susdu, xoşsəli bir əsgər yavaş-yavaş oxumağa başladı. Üçüncü bəndin axırında oxuyanın son səsi ilə birlikdə iyirmi adam

sos-soso verorok: “uuuu! Başla! Birdən! Güc vurun, uşaqlar!” — deyo bağırdı, lakin bu cidd-cohdə baxmayaraq, çəpor yerindən az torpondi, araya süküt çökən kimi ağır tövşümə səsləri eşidildi.

— Ey, altıncı bölük! Şeytanlar! Kömək elçiyin... Biz də sizin işinizi yarayarıq.

Altıncı bölüyün kəndə gedən iyirmi nəşor adəmi da onlara qoşuldu, beş sajen uzunluğunda və bir sajen enində olan çəpor tövşümə əsgərlərin ciyinini əzo-əzo kəndin küçəsilə qabağa hərəkət etdi.

— Yerisono, son də... Götür, görüm... Niyo dayandın? Yeri görüm... Nəşəli, biabırçı söyüşlərin ardi-arası kəsilmədi.

Birdən çəpor daşyanıllara tərəf yürüyən əsgərin amirano səsi eşidildi: — Siz ne edirsiniz?

Əsgərlər kırıdılın. Feldfebelin vurdugu əsgər dayandı, çəporu toxundurub qanatlığı üzünü hıqqıldaya-hıqqıldaya, silməyə başladı.

Feldfebel uzaqlaşandan sonra o, qorxa-qorxa piçıldadı:

— Gör bir şeytan necə dalaşır! Heç demir ki, sir-sifotin qana batıb.

— Yoxsa, xoşuna gəlmədi? — deyo gülə-gülə birisi əlavə etdi. Əsgərlər səslərini yavaşdıraraq keçib getdilər. Kənddən çıxandan sonra onlar yenə də boş-boşuna söyüşlər söyərək ucadan danışmağa başladılar.

Əsgərlərin yanından ötüb keçdiyi daxmada baş komandirlər oturmışdalar, onlar çay içə-içə dünənki gündən və goləcək manevrlərdən şirin səhbət edirdilər. Sol tərəfə cinah yürüşü ilə vitse-kralın yolunu kosmək və onu osir almaq nozordə tutulurdu.

Əsgərlər çəpəri götüründən sonra müxtəlif tərəflərdə mətbəx tonqalları yanmağa başladı. Odunlar şaqquşdayıı, qar əriyir və əsgərlərin qara kölgələri, işgal edilmiş və qarlı tapdalanmış yerdə o yan-bu yana hərəkət edirdi.

Hər tərəfdə baltalar, dəhrlər işləyirdi. Həmi omrsiz-filansız işləyirdi. Gecə cəhiyatı üçün odun daşınır, komandirlərin çadırlarının qabağı bərkidilir, qazançalar qaynayıı, tüsənglər və paltaclar tomir olunurdu.

Səkkizinci bölüyün sürüyüb gotirdiyi çəpor yarımdairo halında şimal tərəfdən dikinə yero qoyulmuş, dayaqlarla bərkidilmişdi, onun qabağında tonqal qalanmışdı. Şeypur çalındı, yoxlama getdi, şam yedikdən sonra gecələmək üçün tonqalların kənarında yerləşdilər. Kimi çökməsini pinoyır, kimi çubuq çökir, kimi də lüt soyunub bit qırırı.

Rus əsgərləri o vaxt aqlagolməz dərcədə ağır bir şəraitdə yaşayırdılar. İsti çəkmələri, yarımkürkləri, başlarını soxmağa damları yox idi. Həvada 18 dərcə şaxta və qar vardi, hətta lazımı miqdarda orzaq da yox idi, vaxtında ərzaq ordinunun dalınca gölib çata bilmirdi. Bütün bunlara görə gərək əsgərlər on kədərlə və qüssəli bir mənzərə təşkil edə idilər.

Əksinə, on yaxşı maddi şəraitdə belə, heç vaxt qoşun bu cür nəşəli və əcvik bir mənzərə təşkil etməmişdi. Bunun səbəbi o idi ki, hər gün qoşunun içərisindən bütün zəifləməyə və inildəməyə başlayanlar kənar edilirdi. Fiziki və mənəvi cəhətdən zəif olanların hamısı çoxdan məhv olmuşdu, qoşunda ancaq ruhən və cismən qüvvətlilər qalmışdı.

Çəpərlə özlərini mühafizə edən səkkizinci böyükdə daha çox adam toplılmışdı. Feldfebellərdən ikisi onların yanında oturmuşdu, onların tonqalları da o birilərinkindən yaxşı yanındı. Onlar çəpərin dibində oturanlardan yer haqqı olaraq odun götürməyi tələb edirdilər.

— Ey, Makeyev, sən harda batıb qaldın belə?.. Yoxsa səni qurdular yedi?.. Odun götür, görək... — deyə qırızisifət, kürən bir əsgər çıçırdı. O, tüstündən gözlərini qiyr, tez-tez gözlərini döyür, amma tonqaldan uzaqlaşmirdi. — Heç olmasa, qarğı, sən gedib, odun getirsinə, — deyə o bu dəfə başqa bir əsgər müraciət etdi. Kürən nə kiçik zabit idi, nə də yefreytor, o, ancaq sağlam bir əsgər idi, ona görə də acizlərə əmr edirdi. “Qarğı” adı ilə çağırılan ariq, balacaboy, dimdikburun əsgər itaətkarlıqla durub guya əmri yerinə yetirməyə getdi, lakin elə bu vaxt tonqalın işığında öz odun borcunu götürən gənc əsgərin incə, gözəl cüssəsi göründü.

— Ver bura. Bax, bu yaxşı!

Odunları doğradılar, qaladılar, ağızlarılı və şinellərinin ətəyilə üfürüb yelədilər, tonqal alovlanıb, çəqqıldamağa başladı. Əsgərlər irəli gölib, çubuq çəkməyə başladılar. Odun götürən cavan və gözəl əsgər əllərini böyrünə qoyub donmuş ayaqları ilə tez-tez yerində atılıb-düşdü.

— Ay can, şəh soyuq olsa da, gözəldir... — cavan əsgər mahnının hər hecasında içqırılmış kimi, mahnı oxumağa başladı.

— Ey, çəkmənin altı qopar! — deyə kürən oynayan əsgərin çəkməsinin altının sallandığını görüb, onu səslədi. — Oynamağıñ da bu dərdi var!

Oynayan əsgər dayandı, sallanan gönü qoparıb tonqala atdı.

— Bu da belə, qardaşım, — deyə oturdu, çantasından bir parça göy fransız mahudu çıxarıb ayağına sarımağa başladı. — Ayaqlarını oda tərəf uzadaraq. — Gör bir necə olublar? — dedi.

— Bugün-sabah təzəsini verəcəklər. Deyirlər, qoy axırlarına çıxaq, sonra hamiya ikiqat artıq mal buraxacağı.

— Görürsən, köpəkoğlu Petrovu, qaldı ki, qaldı, — deyə feldfebel dilləndi.

— Mən onu çoxdan gördüm, — deyə o birisi əlavə etdi.

— Nə eləsin, zeif əsgərdir...

— Deyirlər ki, üçüncü bölkündə dünən doqquz adam qaçıb.

— Ayaq donandan sonra necə yerimək olar, bir fikirləş?

— Eh, boş-boş danışma! — deyə feldfebel səsləndi.

— Yoxsa, sən də yolda qalmaq istəyirson? — deyə qoca əsgər töhmət edici bir nəzərlə, ayaqların donmasıdan danışan əsgərə müraciət etdi.

— Bəs sən nə bilirdin? — deyə birdən, “qarğı” deyilən dimdik-burun əsgər tonqalın dalından ayağa qalxdı və civiliyi, titrək bir səslə dilləndi. — Kim ki zoifdir arıqlayır, arığın işi isə ölmədür. Hələ götü-rək mənim özümü. Taqətim qalmayıb, — əsgər birdən feldfebelə müraciət edərək qəti dedi, — əmr elə hospitala göndərsinlər, ağrı məni əldən salıb, istəsem də, istəməsem də dala qalacağam...

— Bəsdir, bəsdir... — deyə feldfebel sakitcə cavab verdi.

Balacaboy əsgər susdu, söhbət davam etdi.

— Bu gün azmı fransız əsir almışq, amma heç birinin fərli çökəmisi yoxdur, adı var, özü yox, — deyə əsgərlərdən biri yeni bir söhbət başladı.

— Hamisini kazaklar soyundurublar. Biz polkovnik üçün daxma təmizləyirdik, onları bayırı çıxardırdıq. Adamın yazığı göldirdi, uşaq-lar, — deyə oynayan əsgər davam etdi. — O yan — bu yana çevirirdik, inanırsanmı, birisi diri idi, öz dilində nə isə mizildiyirdi.

— Təmiz adamdırlar, uşaq-lar, — deyə o birisi dilləndi. — Ağappaq, lap bu qayınağacı kimi ağdırılar, içlərində qocaları da var, nəcibdirlər.

— Bəs sən nə bilirdin? Orada hər rütbdən adam var.

— Amma bizim dilimizi heç bilmirlər, — deyə oynayan əsgər töhcübələ gülümsündü. — Mən ona deyirəm: “Hansi yuvanın quşusan?”, o isə öz bildiyini mizildiyir. Qoribə adamdırlar!

Fransızların ağılına töccüb eləyən əsgər davam edərək dedi:

— Qardaşlarım, təəccübü orasıdır ki, Mojayskdakı mujiklər danişıldılar, döyüdən sonra ölüleri yığanda, elə vaxt olurmuş ki, onların ölüleri bir ay çöldə qalırmış. Deyirlər ki, onların ölüleri tərtəmiz, kağız kimi ağappaq qalırmiş, heç barit iyi də gəlmirmiş.

— O nədəndir, soyuqdandır, yoxsa? — deyə birisi soruşdu.

— Ay damışdin ha! Soyuqdan! Onda isti idi. Soyuqdan olsa nə var, onda heç bizimkilər də iyənməzdilər. Amma deyir, elə ki, bizimkilərə yaxın düşürsən, görürsən, çürüyüb qurd salıb. Yaylıqla deyir ağızımızı bağlayıb, üzümüzü o yana çevirir və sürüyüb aparırdıq, adamın ödü ağızına gəlirdi. Amma onlarındakı deyir, kağız kimi ağappaq olur, heç barit iyi də vermir.

Hamı susdu.

— Yəqin ki, yeməkdəndir, onlar ağaların yeməklərindən yeyirdilər, — deyə feldsebel səsləndi.

Heç kəs etiraz etmədi.

— Mojaysk tərəfdən olan həmin müjik deyirdi ki, orada döyüş olanda on kəndin adamını yiğmişdilər, 20 gün daşıdıq, yenə ölüleri daşıyb qurtara bilmədik. Hələ canavarlar, deyirdi, nə qədər...

Qoca əsgər dedi:

— O döyüş yaman döyüş idi. Ondan danışmağa da dəyər, amma ondan sonrakılar heç nə... Ancaq adamları incitmək üçün idi.

— Düzdür, dayı. Srağagün biz onlar tərəfə getdik, amma bizi yaxına qoymadılar. Tez tufənglərini yero tökdülər. Diz çöküb, pardon — dedilər. Mən hələ bircəsini deyirəm, misal üçün, hələ deyirdilər ki, lap Polionun özünü Platov iki dəfə əsir tutub. Bir kəlmə də bilmir. Tuttu-tutdu da, amma adamın əlindən quş kimi pırıldayıb qaçı. Öldürməyə də qanun yol vermir.

— Eh, Kiselyov, sən də ki, gopa basmağa varsan.

— Yalan niyə olur, lap doğrudur ki, var.

— Amma mən qalsa, onu tutan kimi basdıraram yero, üstüne də bir paya çaxaram. Xalqı niyə belə müsibətə salır axı...

Qoca əsgər əsnayə - əsnayə:

— Əvvəl axır elə də eləyəcəyik, çox qalmayıb, — dedi.

Söhbət kəsildi, əsgərlər yığışib yatmağa hazırlaşdılar.

Kəhkəşana tamaşa eləyən bir əsgər:

— Bir gör uluzlar necə par-par parıldayı! Elə bil arvadlar kətan səriplər.

— Uşaqlar, yəqin bu il yaxşı taxi olacaq.

— Yenə də odun lazımdır.

— Qəribə işdir ha. Adamın dalı isinənədək qarnı donur.

— Ah, İlahi!

— Niyə itələyirsin? — tonqal təkcə səndən ötrü deyil ki, bir bax ha... gör necə sərəlonib.

Aralığa sükut çökən kimi yuxuya gedənlərin xorultusu eşidildi, o birilər isə tonqaldə isinir və hərədən söhbət edirdilər. Yüz addım uzaqqadakı tonqaldan ümumi, nəşəli bir qəhqəhə eşidildi.

Əsgərlərdən biri dedi:

— Beşinci böyükde qaqqıldaşıllar, xeyli də adam var!

Bir əsgər qalxıb, beşinci böülüyə tərəf getdi. Qayıdib gələndə:

— Doğrudan da gülməlidir, — dedi. — İki fransız gəlib ora. Biri lap donub, o biri isə həyəsının biridir, oyunbazdır! Mahni oxuyur.

— Yox ha? Gedək baxaqq... — deyə bir neçə əsgər beşinci böülüyə tərəf getdi.

IX

Beşinci böyük lap meşənin yanında dayanmışdı. Qarın ortasında böyük bir tonqal yanır, ağacların qirovdan ağırlaşmış budaqlarını işiq-landırırdı.

Gecə yarısı beşinci böülüyün əsgərləri meşədən qar üstündə gəzən ayaq səsleri və şax-budaq şaqqlıltısı eşitdilər.

Əsgərlərdən biri:

— Uşaqlar, ayıdır, — dedi.

Hamı başını qaldırıdı, qulaq asmağa başladılar. Tonqalın parlaq işığında meşədən, bir-birinin əlindən tutan, qəribə geyinmiş iki insan cüssəsi çıxdı.

Bunlar meşədə gizlənən iki fransız idi. Əsgərlərin başa düşmədiyi bir dildə piç-piç danişan fransızlar tonqala yaxınlaşdılar. Biri ucaboy idi, başında zabit papağı vardi və lap zoifløyib taqətdən düşənə oxşayındı. Tonqala yaxınlaşanda o, oturmaq istədi, amma yero yixıldı. O biri fransız balaca, gödəkboy idi, yaylıqla sıfətini bağlamışdı, qüvvətli idi. O, yoldasını ayağa qaldırıb, öz ağızına işaro edərək nə isə dedi. Əsgərlər fransızları araya aldılar, xəstonin altına şinel saldılar və hər ikisi üçün sıyıq və araq göttürlər.

Zoifləmiş fransız zabitinin adı Rambal, yaylıqla sarınan denşikin adı isə Morel idi.

Morel arağı içib, bir qazança sıyığı yeyəndən sonra, birdən qəribə bir halda nəşolondı və anlaşılmayan bir dildə əsgərlə aramsız

surətdə danişmağa başladı. Rambal isə heç bir şey yemədi, tonqalın qabağında dirsəklənib, forsiz qırmızı gözlərilə rus əsgərlərinə baxmağa başladı. Hərdən bir uzun-uzadı inildəyir, sonra yenə susurdu. Morel çiyinlərinə işarə edərək əsgərləri başa saldı ki, bu zabitdir, onu isindirmək lazımdır. Tonqala yanaşan rus zabiti polkovnikin yanına adam göndərib, fransız zabitini isindirmək üçün yanına aparmasını soruşdu. Gedən adam qayıdış dedi ki, polkovnik zabitin götürülməsini omr edir. Rambala dedilər ki, getmək lazımdır. O, ayağa durub getmək istədi, amma səntirloyib yixılanda yanındakı əsgər onu tutdular.

— Hə? Getmək istəyirsin? — deyə əsgərlərdən biri Rambala müräciətlə ona göz vurdur.

— Ay axmaq! Ağzına goləni nə danışırsan! Mujik ki, mujik, — deyə zarafat edən əsgəri hər tərəfdən məzəmmət etməyə başladılar. Əsgərlər Rambalın başına yiğişdilər, iki adam onu qucağına götürdü və daxmaya apardı. Rambal əsgərlərin boynunu qucaqladı və onu aparanda inildəyərək dedi:

— Oh, mes braves, oh, mes bons, mes bons, amis! Voila des hommes! Oh mes braves, mes bons amis!¹ — və körpə uşaq kimi başını əsgərlərdən birinin çıynıñə dayadı.

Bu vaxt Morel on yaxın bir yerdə oturub, əsgərlər tərəfindən əhatə olunmuşdu.

Balaca, gödəkboy bir fransız olan Morelin gözləri qızarmışdı, yaşarırdı, özü də furajkasının üstündən arvad kimi yaylıq bağlamışdı, oynıno də qadın kürkü geymişdi. Görünür ki, bir az keflənmişdi, yanında oturan əsgəri oli ilə qucaqlayıb, xırıltılı bir səslə fransızca mahni oxuyurdu. Əsgərlər böyürlərindən tutaraq ona baxırdılar.

Morelin qucaqladığı zarafatçı mahni oxuyan:

— Hə, hə, başla, monə də öyrot, necə oldu? Mən tez götürərək. Necə oldu? — deyə onu tələsdirdi.

Vive Henri quarte,
Vive ce roi vaillant!²

— deyə Morel gözünü qırpa-qırpa oxumağa başladı.

¹ Ah, qoçaqlar! Ah, monim oziq, oziq dostlarım! İnsan belə olar! Ah, monim oziq dostlarım!

² Yaşasın IV Henrix! Yaşasın bu iğid kral! və s. (fransız mahnisidir).

Ce diable à quarte...

— Vivarika! Vif scruvaru! Sidyablyaka... — deyə əsgər olini oynamalaraq tekrar etdi, o doğrudan da havanın ahongını tapmışdı.

— Gör nə yaxşı götürdü! Ho-ho-ho-ho-ho! — deyə hər torəfdən kobud, nəşoli qəhəqəhələr eşidildi. Morel do üz-gözünü turşudaraq gülürdü.

— Bir də de gölsin, bir də!

*Qui eut le triple talent
De boire, de battre
Et d'être un vert galant...¹*

— Gör nə yaxşı çıxır. — Hə, hə, Zaletayev!..

— Kyu... — deyə Zaletayev güclə oxumağa başladı. — Kyu-yu-yu... — deyib uzatdı və soylo dodaqlarını qaldırdı, — “letriptala, de bu de ba i detravaqala”, — deyə oxudu.

— Ay əcəb! Ay sonin evinən fransız! Ho-ho-ho-ho! — Yenə də mi yemək istəyirsin?

— Ona yenə də sıyıq ver, acliqdan çıxıb, bu tezlikdə doyarmı?

Ona yenə də sıyıq verdilər, Morel gülö-gülö üçüncü qazançanı yeməyə başladı. Morelə baxan cavan əsgərlərin hamisinin üzü gülürdü. Belə boş şəylərlə məşğul olmayıq nalayıq hesab edən qoca əsgərlər isə tonqalın o biri torəfində uzanmışdır. Onlar hərdən dirsəklənərək başlarını qaldırıb və gülümşünə-gülümşünə Morelə baxırdılar.

Əsgərlərdən biri şinelinə daha da bərk bürünərək:

— Bunlar da insandırlar, — dedi. — Yovşan da öz kökü üstündə bitir.

— Oh! İlahi, İlahi! Ulduzlara bir bax! Şaxta olacaq...

Hami susdu.

Sanki daha onları heç kəsin görməyəcəyini bilən ulduzlar qara göy üzündə sayışmağa başladı. Gah parlayır, gah sönür və gah da titrəşirdilər, elə bil ki, onlar şad, lakin əsrarongiz bir şey barosında tez-tez bir-birləri ilə piçıldışdırlar.

¹ Onun üç şeyə bacarığı var,
İçməyo, döyüşməyo
Və bir də sevimli olmağa...

Fransız qoşunları düzgün riyazi bir silsile halında müntəzəm surətdə əriyirdilər. Haqqında çox yazılın Beryozino keçidi də, əməliyyatın qotı bir episodу deyil, ancaq fransız ordusunun məhv olmasının orta pillələrindən biri idi. Beryozino haqqında bu vaxta qədər çox yazılmışının səbəbini fransızların nöqtəyi-nozərindən belə izah etmək olar: Fransız ordusunun başına gələn fəlakət və müsibətlər bu vaxta qədər müntəzəm xətlə getdiyi halda, yarılmış Beryozino körpüsündə bu fəlakətlər bir nöqtədə birləşdi, faciəli bir səhnə əmələ gotirdi, bu da hamının xatirində yaxşı qaldı. Rusların isə Beryozino barədə çox danışır, yox yazmalarına səbəb o idi ki, müharibə cəbhələrindən çox uzaqda, Peterburqdə (yenə də Pful tərəfindən) Napoleonu Beryozino çayı üstündə strateji bir tələyə salmaq planı tərtib edilmişdi. Hami inanmışdı ki, hər şey planda göstərildiyi kimi olacaq, buna görə də təkid edirdilər ki, məhz Beryozino keçidi fransızları məhv etmişdir. Əslində isə, Beryozino keçidinin nəticələri fransızlar üçün, top və əsir tələfati cəhətindən, rəqəmlərdən göründüyü kimi, Krasnoyeyədək daha az fəlakəti idi.

Beryozino keçidinin yeganə əhəmiyyəti bundan ibarətdir ki, bu kecid hər cür qabaq kösmək planlarının saxta olduğunu və Kutuzovun tələb etdiyi xətti – hərəkətin, yəni düşməni ancaq təqib etməyin ədalətli və yeganə mümkün hərəkət olduğunu bütün aydınlığı və yəqinliyilə sübut etdi. Fransız dəstələri ardıcıl surətdə artan bir sürətlə, var gücəri ilə məqsədə doğru yönəldilmiş istiqamətdə qaçırdılar. Onlar yaralı bir heyvan kimi qaçırdılar, onlar yolda dayana bilmezdilər. Bunu bir o qədər keçidin quruluşu yox, körpüldəki hərəkət təsdiq edirdi. Körpülər partladılanda silahsız əsgərlər, Moskva əhalisi, fransızların arabalarında olan qadınlar və uşaqlar, inersiya qüvvəti təsiri altında təslim olmur, qabağa, qayıqlara və donmuş suya tərəf cumurdular.

Bu duygu ağlabatan bir duyu idı. Qaçanların da, qovanların da vəziyyəti eyni dərəcədə pis idi. Hər kəs fəlakət zamanı öz adamları ile bir yerdə qalmaq istəyəndə, öz yoldaşının köməyinə arxalanırdı. Ruslara təslim olduqda isə o, yenə də eyni fəlakətli vəziyyətdə olacaqdı, amma həyat ehtiyaclarını tömin etmək məsələsində ən aşağı bir pillədə qalacaqdı. Ruslara əsir düşmüş fransızların yarısı rusların onları xilas etmək istəmələrinə baxmayaraq, acıdan və soyuqdan

qırılırdı. Fransızlara bu barədə düzgün məlumat belə lazım deyildi, onlar bilirdilər ki, bu başqa cür ola bilməz. Ən mərhəmətli rus komandirləri və fransız hərisləri, rus ordusunda xidmət edən fransızlar özləri de əsirlər üçün heç bir şey eləyə bilməzdi. Fransızları məhv edən fəlakət rusların qoşununda da vardi. Ola bilməzdi ki, gorəkli ac əsgərlərin paltarını və çörəyini olindən alıb, zərərsiz, nifrat edilməyən, taqırsız, lakin sadəcə görəksiz fransızlara verəsən. Bəziləri belə edirdilər, lakin bu ancaq müstəsna hallarda idi.

Arxa, şübhəsiz, ölüm idi, qabaqda isə ümidi vardi. Gəmilər yanırılsımsı, əl-ələ verərək bir yerdə qaçmaqdan başqa nicat yolu yox idi, buna görə də fransızların bütün qüvvələri bir yerdə qaçmağa yönəldilmişdi.

Fransızlar uzağa qaçıqca onların yerdə qalan hissələri, xüsusiət Beryozinadan sonra (Peterburq planına əsasən Beryozinoya ayrıca ümidiłər bəslənirdi), daha çox zavalı bir vəziyyət alırdı, eyni zamanda, bir-birlərini, xüsusun Kutuzovu taqsırlandıran rus rəislərinin ehtirası daha da qüvvətlənirdi. Elə güman edirdilər ki, Berezzino Peterburq planının uğursuzluğa uğraması Kutuzovun boyununda qalacaq, buna görə də ondan narazılıq, ona nifrat və onu lağla qoymaq halları gedikcə daha çox özünü göstərirdi. Məlum işdir ki, lağla qoymaq və nifrat etmək kimi hallar nəzakətli bir şəkildə ifadə olunurdu, elə bir formada ki, daha Kutuzov, nə üçün və nə üstə taqsırlandırıldığını da soruşa bilmirdi. Onunla ciddi danışmındılar, ona məlumat verəndə və ondan icazə alanda elə hərəkət edirdilər ki, elə bil, qəməgin bir ayin icra edirdilər, dalda isə bir-birinə göz vurur və hər addımda onu aldatmağa çalışırdılar.

Kutuzovu başa düşə bilməyən bütün bu adamlar belə qərara gəlmİŞDILƏR ki, bu qoca ilə danışmağa dəyməz, bu onların planlarının dərin mənasını başa düşə bilməz. O, yenə qızıl körpü, bir dəstə avara ilə sərhəddi keçmək olmaz və s. haqqındaki ibarələrini (onlara elə gəlirdi ki, bunlar ancaq ibarələrdən ibarətdir) təkrar edəcəkdir. Bunların hamısını onlar Kutuzovdan eşitmİŞDİLƏR. Kutuzovun dedikləri: məsələn, ərzəyi gözləmək lazımdır, əsgərlərin çəkməsi yoxdur və s. o qədər sadə idi, amma onların təklif etdikləri hər şey o qədər mürəkkəb və ağıllı idi ki, bunun nəticəsində onlar yəqin etmişdilər ki, Kutuzov axmaqdır və qocadır, onlar isə əllərində ixtiyar olmayı dahi sorkor-dələrdirlər.

Cox gözəl admiral və Peterburq qəhrəmanı olan Vitqenşteynin ordusı gelib qoşulandan sonra bu əhvali-ruhiyyə və qərargah dedi-qoduları ən son həddə çatdı. Kutuzov bunu görür və ciyinlərini ataraq, ancaq köksünü ötürürdü. Yalnız bircə dəfə, Beryozinadan sonra Kutuzov bərk hirslenib, padşaha ayrıca xəbor göndərən Beniqsenə belə bir məktub yazdı:

“Cənab, sizdə xəstə hallar baş verdiyi üçün, bu məktubu alan kimi zəhmət çəkib, Kaluqaya gedin və orada əmri və imperator həzret-lərinin təyinini gözləyin”.

Lakin Beniqsen göndəriləndən sonra əməliyyatı başlayan və Kutuzov tərəfindən ordudan qovulan böyük knyaz Konstantin Pavloviç orduya gəldi. İndi həmin böyük knyaz orduya gəlib, Kutuzova xəbor verdi ki, qoşunlarımızın zəif müvəffəqiyyət göstərməsindən və yavaş hərəkət etməsindən padşah həzretləri narazıdır. Padşah özü bù gün-lərdə orduya gəlmək fikrində idi.

Hərbi işdə olduğu kimi, saray işlərində də təcrübəli olan bu qoca kişi, bu ilin avqust ayında padşahın iradəsi xilafına olaraq, baş ordu komandanı seçilən bu Kutuzov, vəliəhdə və böyük knyazı ordudan qovan, padşahın iradəsi ziddinə olaraq Moskvanın boşaldılmasına əmr verən həmin bu Kutuzov indi dərhal başa düşdü ki, artıq onun vaxtı qurtarmışdır, onun rolu oynanmışdır, indi daha onun əlində heç bir ixtiyar qalmamışdır. O, bunu yalnız təkcə saray münasibətlərindən hiss etməmişdi. O göründü ki, əvvələn, onun rol oynadığı hərbi iş bitmişdir və hiss edirdi ki, onun vəzifəsi də yerinə yetirilmişdir. O biri tərəfdən, o, eyni zamanda öz qocalmış bədənində bir cismanı yorgunuq və istirahətə ehtiyac hiss edirdi.

Noyabrın 29-da Kutuzov Vilnoya – özünün dediyi kimi əziz Vilnosuna daxil oldu. Öz xidmət illəri ərzində Kutuzov iki dəfə Vilnoda qubernator olmuşdu. Salamat qalmış zəngin Vilnoda Kutuzov çoxdan möhrum olduğu həyat rahatlığından başqa, həm də köhnə dostlarını və xatırələrini tapdı. Birdən-birə bütün horbi və dövlət işlərindən üz döndərib, ətrafında qaynaşan ehtirasların verdiyi imkan daxilində adı, mülahim bir həyatla yaşamağa başladı, elə bil ki, tarixi aləmdə indi baş verən və gələcəkdə baş verəcək işlərin ona heç bir dəxli yox idi.

Ən ehtiraslı düşmən qabağı kəsənlərdən və məhv edənlərdən olan Çığaqov, əvvəlcə Yunanistana, sonra isə Varşavaya diversiya düzəltmək istəyən, lakin ona əmr olunan yərə qətiyyən getmək istəməyən Çığaqov, padşahla cəsarətlə danışması ilə məşhur olan Çığaqov

Vilnoda Kutuzovu birinci qarşılıdı. Həmin Çığaqov özünü Kutuzova xeyirxahlıq göstərmmiş bir adam hesab edirdi, çünki 11-ci ildə Kutuzovdan asılı olmayaraq, Türkiye ilə sülh müqaviləsi bağlamağa göndəriləndə, o, artıq sülh müqaviləsi bağlandığını görüb, padşaha etiraf etmişdi ki, sülh müqaviləsi xidməti Kutuzova aiddir. Çığaqov Bilnoda Kutuzovu, onun düşəcəyi qəsrin qabağında qarşılıdı. Kiçik qılınclı donanmaçı vitsmundırı geymiş Çığaqov furajkası qoltığunda Kutuzova raport verdi və şəhərin açarını təqdim etdi. Kutuzova yapışdırılan təq-sirleri bilən Çığaqovun bütün müraciətlərində gənclərin, ağlını itirmiş qocaya olan haqqarəlli – hörmətli münasibəti ifadə olunurdu.

Çığaqovla söhbət edəndə Kutuzov sözəsə ona dedi ki, Borisovda ondan alınan qab-qacaq dolu araba sağ-salamatdır və ona qaytarıla-caqdır.

– *C'est pour me dire que je n'ai pas sur quoi manger... Je puis au contraire vous fournir de tout dans le cas même où vous voudriez donner des diners¹*, – deyə Çığaqov birdən coşdu. O, hər bir sözü ilə özünün haqlı olduğunu sübut etməyə çalışır və buna görə də ona elə gəlirdi ki, Kutuzov da bunun qeydinə qalmışdır. Kutuzov özünəməxsus incə, nüfuzedici bir təbəssümlə güldü, ciyinlərini ataraq cavab verdi:

– *Ce n'est que pour vous dire ce que je vous dis²*.

Kutuzov padşahın arzusunun ziddinə olaraq, Vilnoda qoşunun çox hissəsini saxlamışdı. Yaxşı adamların dediyinə görə, Kutuzov bu dəfə Vilnoya gələndə çox düşmüş və zəifləmişdi. O, hər şeyi generallara tapşırıb, özü ordu işlərinə həvəssiz məşğul olurdu, həm də padşahı gözləyərək dağınq bir həyat keçirtməyə başlamışdı.

Dekabrin 7-də öz möviyyəti ilə – qraf Tolstoy, knyaz Bolkonski, Arakçeyev və başqaları ilə Peterburqdan çıxan padşah dekabrin 11-də Vilnoya girdi və yol kirşəsində birbaşa qəsrə daxil oldu. Bərk şaxtaya baxmayaraq, qəsrin qabağında yüzə qədər general və qərargah zabiti mükəmməl parad formasında və bir də Semyonov alayının fəxri qaravulu dayanmışdı.

Tərləmiş üçatlı kirşədə padşahdan qabaq qəsrə yanaşan kuryer: “Gəlir!” – deyə çığırdı. Konovnitsin Kutuzova xəbor vermək üçün dəhlizə yürürdü, Kutuzov onu kiçik bir qapıcı otağında gözləyirdi.

¹ Siz mono demək isteyirsiniz ki, monim xörök yeməyo qabım yoxdur. Əksinə, mon hor barədə sizo xidmət edo bilarom, hətta nahar belə vermək istəsonız.

² Mən ancaq dediyimi demək istəyirəm.

Sabahı gün feldmarşal bir nahar və bal vermiş, padşah nahara və bala gəlməklo onları şörefyab etmişdi. Kutuzov 1-ci dərəcoli Georgi ordeni ilə təltif edilmişdi, padşah ona böyük chtiram göstəmişdi, lakin padşahın Kutuzovdan narazı olması hamiya məlum idi. Nəzakot gözləyirdilər və bu barədə padşah hamiya nümunə göstərirdi, lakin hamı bildirdi ki, qoca müqəssirdir və bu heç bir şeyə yaramaz. Padşah bal salonuna girəndə Kutuzov qonimot alınmış bayraqları köhnə Yekaterina vərdişi üzrə onun ayaqlarına sərməyi əmr etdikdə, padşah üz-gözünü turşutdu və bir neçə söz dedi, bəziləri onun: "qoca oyunbaz" – dediyini eşitmışdılər.

Padşahın Kutuzovdan narazılığı Vilnoda daha da artdı, çünki Kutuzov, deyəsən, goləcək kampaniyanın əhəmiyyətini başa düşmək istəmirdi və başa düşə bilmirdi.

O biri gün səhər padşah yanına toplaşan zabitlərə deyəndə ki, – "siz təkcə Rusiyani yox, Avropanı xilas etmisiniz" – hamı onda başa düşdü ki, mühərribə bitməmişdir.

Bunu təkcə Kutuzov başa düşmək istəmirdi və öz fikrini açıq söyləyib deyirdi ki, yeni mühərribə, vəziyyəti yaxşılaşdırma bilməz və Rusyanın şöhrətini artırmaz, ancaq onun vəziyyətini pisloşdırı bilər və Rusyanın indi dayandığı (onun fikrincə) on yüksək şöhrət piloşini əksildə bilər. O, yeni qoşun toplamağın mümkün olmadığını padşaha sübut etmək istoyirdi, əhalinin ağır vəziyyətdə olmasından, uğursuzluq üz verə biləcəyindən və sairədən danışındı.

Bələ bir əhvali-ruhiyyə ilə töbiidir ki, feldmarşal, goləcək mühərribə ancaq bir əngəl və maneə ola bilərdi.

Qoca ilə toqquşmaya yol verməmək üçün öz-özünü çıxış yolu tapıldı, Austerlitsdə və Barklay zamanında omoliyyatın başlangıcında olduğu kimi, heç özünü narahat etmədən və özüne bildirmədən, baş ordu komandanının dayandığı hakimiyyət zəminini onun altında çəkib, padşaha tərəf köçürmək qərara alındı.

Bu məqsədlə qərargahın şoklı bir qədər dəyişdirildi, Kutuzov qərargahının bütün mühüm qüvvəsi möhv edildi və padşaha tərəf köçürüldü. Tol, Konovnitsin, Yermolov başqa vozisələrə təyin edildilər. Hamı açıqdan-açıqa deyirdi ki, feldmarşal çox zəifləmiş və sihəti pozulmuşdur.

Bir doqiqə sonra qoca öz yoğun, böyük vücudu ilə, mükəmməl parad formasında sallana-sallana eyvana çıxdı. O, bütün nişanlarını döşüno taxmış, qarnını şarfla bork çökmüşdi. Kutuzov şlyapasını rosmi qayda ilə qoydu, olçoklarını götürdü, çotinliklə, yanı-yanı pillolordən aşağıya düşdü və padşaha vermek üçün hazırladığı raportu elinə aldı.

Hamı bir-birino dəydi, piçilti başlandı, ücətlə kirşə qızığın bir sürotda gölib keçdi, bütün gözler atılıb-düşən kirşəyə zilləndi, orada padşahın və knyaz Bolkonskinin cüssəsi görünürdü.

Bütün bunlar 50 illik təcrübəsi olan qoca generalı narahat edirdi. O, qayğılı və tolosik bir surətdə öz üstüno el gözdi, şlyapasını düzəldti və padşah kirşədən düşüb, ona baxan kimi, dərhal cüretnəndə və özünü yiğisdirdi, raportu verdi və öz müləyim, xoşa gəlmək istəyən səsilo danışmağa başladı.

Padşah anı bir nəzərlə Kutuzovu başdan ayağa süzdü, bir an qaş-qabağını tökdü, lakin dərhal özünü ələ alıb yaxınlaşdı və qollarını açıb, qoca generalı qucaqladı. Yenə də köhnə, adəti təəssürat üzrə və onun əzizlədiyi fikirlərə görə bu qucaqlama, həmişəki kimi Kutuzova təsir etdi, o ağladı.

Padşah zabitlərə görəşdi, Semyonov qarovalu ilə salamlaşdı və bir də qoçanın əlini sıxıb, onunla qəsrə getdi.

Feldmarşalla tok qaldıqda padşah, düşməni çox yavaş təqib etmək üçün və Krasnoyedo, Beryozinova buraxdığı sohvər üçün narazı olduğunu ona bildirdi və hüdud xaricinə ediləcək goləcək yürüş haqqında öz müləhizələrini söylədi. Kutuzov nə etiraz etdi, nə də bir söz dedi. Yeddi il bundan əvvəl Austrelits çölündə padşahın əmrini dillərkən onun simasında görünən itaətkar və biməna ifadə yene də üzündə zahir oldu.

Kutuzov kabinetdən çıxbı, ağır və aram yerişi ilə, başı aşağı zaldan keçdiyə bir səs onu saxladı:

– Zati-aliları!

Kutuzov başını qaldırıb, uzun müddət qraf Tolstoyun gözlərinə baxdı. Qraf Tolstoy içində kiçik bir şey olan gümüş niməni əlində tutub, qabağında dayanmışdı. Kutuzov isə, ələ bil ki, onun nə istədiyini bilmirdi.

Birdən ələ bil ki, o, xatırladı, onun şışkin üzündə xərif bir təbəssüm göründü, o, hörmətlə başını aşağı əyib, geniş qabdakı şeyi götürdü. Bu, 1-ci dərəcoli Georgi ordeni idi.

İndi o, öz yerini, bu yeri tələb edənə vermək üçün səhhətcə zəif olmalı idi. Doğrudan da onun səhhəti zəif idi.

Necə ki, bir vaxt, lazımlı olanda, Kutuzov xalq döyüşçüləri toplamaq üçün təbii, sadə və tədrici bir surətdə Türkiyədən Peterburqa, Xəzina palatasına gəlmış, sonra da orduya göndərilmişdi, indi də Kutuzovun rolu oynayıb qurtarandan sonra, eləcə təbii, sadə və tədrici surətdə onun yerinə yeni, tələb olunan xadim gəldi.

1812-ci il mühəribəsinin, rus qəlbini üçün əziz olan xalq əhəmiyyətindən başqa, bir də Avropa əhəmiyyəti olmalı idi.

Xalqların qərbədən şərqə hərəkətindən sonra xalqların şərqdən qərbə hərəkəti başlamalı idi, bu yeni mühəribəyə isə Kutuzovdan fərqli, başqa keyfiyyətlərə və görüşlərə malik, başqa niyyətlərlə hərəkət edən yeni bir xadim lazımlı idi.

Rusiyadan xilası və şöhrəti üçün Kutuzov lazımlı olduğu kimi, xalqların şərqdən qərbə hərəkəti və xalqların sərhəddini bərpa etmək üçün də Birinci Aleksandr lazımlı idi.

Kutuzov Avropa, müvəzinət və Napoleon nə olduğunu anlamadı. O, bunların əhəmiyyətini anlaya bilməzdi. Düşmən məhv ediləndən, Rusiya azad olandan və şöhrətin en yüksək pilləsinə qaldırılardan sonra rus xalqının nümayəndəsi üçün, rus adamı üçün, bir rus kimi görüləcək heç bir iş qalmırdı. Xalq mühəribəsinin nümayəndəsi üçün ölümündən başqa bir şey qalmamışdı. Buna görə də o öldü.

XII

Cox vaxt olduğu kimi, Pyer də əsirlikdə çəkdiyi cismanı məhrumiyyətlərin və gərginliklərin bütün ağırlığını, ancaq bu gərginliklər və məhrumiyyətlər qurtardığı zaman hiss etdi. Əsirlikdən azad olandan sonra o, Oryola gəldi. Üçüncü gün yığışib, Kiyeva getmək istəyəndə xəstələndi və üç ay Oryolda yatdı. Həkimlər deyirdilər ki, onu səfra qızdırması tutub. Həkimlərin onu müalicə etməsinə, qan almalarına, dərmən vermələrinə baxmayaraq, o yenə də sağaldı.

Azad olan vaxtdan ta xəstələndiyi günə qədər başına gələn işlərdən Pyerin xatirində heç bir şey qalmamışdı. O ancaq gah yağışlı, gah da qarlı, boz, tutqun bir hava, daxili fiziki bir kədər, ayaqlarında və böyründə ağrı olduğunu xatırlayırdı. Adamların çəkdiyi fəlakət və əzablardan aldığı ümumi təəssürati xatırlayırdı, onu sorğu-sualat tutan zabitlərin, generalların marağı, özünün at-araba tapmaq üçün çalış-

ması və hər şeydən artıq, özünün o vaxt hiss etməyə və düşünməyə qabil olmadığını xatırlayırdı. Azad edildiyi gün o, Petya Rostovun meyidini gördü. Həmin gün öyrəndi ki, knyaz Andrey Borodino döyüşündən sonra bir aydan çox sağ qalıb, ancaq bu yaxınlarda, Yaroslavlda, Rostovgilin evində ölübdür. Həmin gün bu yeni xəbəri Pyerə söyləyən Denisov, söz arası, Elenin ölümünü də Pyerə xatırlatdı, o, bunun Pyerə çoxdan məlum olduğunu güman etdi. O vaxt bütün bu işlər Pyerə çox qəribə gəlirdi. O, bütün bu xəbərlərin mənasını dərk edə bilməyəcəyini hiss edirdi. O vaxt Pyer, insanların bir-birini öldürdüyü bu yerdə tezliklə bir sakit guşaya getməyə, orada özünə gəlib, istirahət edib, bu müddət ərzində gördüyü bütün yeni və qəribə şeyləri fikirləşməyə tələsirdi. Lakin Oryola gələn kimi xəstələndi. Xəstəlikdən ayılan kimi öz adamlarından ikisini – Moskvadan gələn Ferentini ilə Vaskanı və bir də böyük knyaz qızını öz yanında gördü. Böyük knyajna Yeletsdə, Pyerin mülkündə yaşayırımdı. Pyerin azad olunmasını və xəstələndiyini eşidib, ona xidmət etmək üçün buraya gəlmişdi.

Xəstəlikdən sağaldığı zaman Pyer son aylarda adət etdiyi təəssüratdan, ancaq yavaş-yavaş xilas olur və yeni vəziyyətə alışırı. Bilirdi ki, sabah onu heç kəs heç bir yerə qovmayaçaq, isti yatağını heç kəs əlindən almayıacaq və yəqin ki, naharı da, çayı da və şam yeməyi də olacaqdır. Amma yuxuda Pyer özünü hələ xeyli müddət eyni əsir şəraitində gördü. Eləcə də, Pyer əsirlikdən çıxandan sonra eşitdiyi yenilikləri – knyaz Andreyin ölümünü, arvadının ölümünü, fransızların məhv edilməsini yavaş-yavaş dərk etməyə başladı.

Tam azadlığı, insana xas olan ayrılmaz azadlığı Pyer birinci dəfə, Moskvadan çıxdıqdan sonra, birinci düşərgədə dərk etmişdi, həmin azadlığın coşqun hissəyyatı ilə Pyerin qəlbini, xəstəlikdən şəfa tapdığı zaman doldu. Bu daxili azadlıq xarici şəraitdə asılı olmayaraq, elə bil ki indi artıqlamasılə, bütün dəbdəbəsilə xarici azadlığı da cəlb edirdi. Pyer buna təəccübənləndi. O, bu qərib şəhərdə tək idi, heç bir tanıştı yox idi. Heç kəs ondan heç bir şey tələb etmir, heç kəs onu heç bir yana göndərmirdi. Arzu etdiyi hər bir şey də vardi. Ona əvvəllər həmişə əzab verən arvad fikri daha yox idi, çünki arvadın özü də artıq yox idi.

– Ah, nə yaxşıdır! Nə gözəldir! – deyə Pyer üstünə təmiz süfrə salmış stolda xoş iyi bulyonu gördükdə və ya gecələr yumşaq, təmiz yatağa uzandıqda və ya artıq arvadının və fransızların olmadığıni

xatırladıqda öz-özüne danişardı. — Ah, nə yaxşıdır, nə gözoldür! — Köhnə adəti üzrə o öz-özüne sual verərdi: Yaxşı, bos sonra nə olsun? Mən nə edəyəcəyim? Və dərhal o özünə cavab verərdi ki, heç bir şey. Yaşayacağam. Ah, həyat nə gözəldir!

Əvvəllər hemişə əzab çökdiyi, daim axtardığı həyat məqsədi indi onun üçün mövcud deyildi. Axtardığı həyat məqsədinin indi mövcud olması təsadüfi deyildi, yəni o, hazırkı dəqiqəyə aid bir şey deyildi, o hiss edirdi ki, həyat məqsədi yoxdur və ola da bilməyəcəkdir. Bu məqsədsizlik, onun hazırkı səadətini təşkil edən tam və nəşəli bir azadlıq təsiri bağışlayırdı.

Onur indi məqsədi ola bilmezdii, cüntki indi o inanırdı, qaydanuna və ya sözə, yaxud fikrə yox, canlı və hər yerde hiss olunan Allaha inanırdı. Əvvəller o, Allahi qarşısına qoyduğu məqsədlərə axtarırdı. Buna görə də məqsəd axtarmaq Allah axtarmaqdandı ibarət olurdu, lakin əsirlikdə olduğu zaman birdən-birə sözlə, mühakime ilə yox, bilavasitə hissiyyatı ilə, keçmişlərde dayəsinin dediklərini: bax, Allah burdadır, o, hər yerdədir — sözlərini dərk etdi. O, əsirlikdə dərk etdi ki, Karatayevdəki Allah daha böyük, sonsuz və əlçatmazdır, nəinki masonların qəbul etdiyi kainatın Memarında. O, gözlərini uzaqlara gəzdirib axtardığı şeyin öz ayagının altında tapan adamın hiss etdiklərini hiss edirdi. O, bütün ömründə insanların başı üzərində haraya isə uzığa baxmışdı, amma gözlərinə zor edib, uzaqlara yox, ancaq öz qabağına baxmalı idi.

O, əvvəller heç bir şəyə böyüklük, əlçatmazlıq və sonsuzluq görmürdü. O ancaq onun harada isə olduğunu hiss edir və onu axtarırdı. Hər hansı yaxın və anlaşılan şeydə o ancaq məhdudluq, xirdalıq, adilik və mənasızlıq görürdü. O, zehni bir durbinlə uzaqlara baxır və xırda, adı şeylərin orada duman içinde gizləndiyini görürdü, duman içinde aydın görünməyən şeylər ona böyük və intəhəsiz kimi gəlirdi. Avropa həyatı, siyaset, masonluq, fəlsəfə, filantropiya ona bu cür görünürdü. Lakin o zaman, özü üçün zəiflik hesab etdiyi dəqiqlirlərdə belə, onun ağılı bu uzaqlıqlara nüfuz edir və orada da eyni xirdalığı, adiliyi, mənasızlığı görürdü. Amma indi o, hər şeydə böyüklük, əbədilik və sonsuzluq görməyi öyrənmışdı. Buna görə də, təbiidir ki, onları görmək, onlara tamaşadan ləzzət almaq üçün bu vaxta qədər adamların başı üzərindən baxdığı durbini atdı, etrafındaki daim döyişən, daim böyük, əlçatmaz və sonsuz olan aləmi sevincə seyr etməyə başladı. Daha yaxından baxdıqca o, özünü daha rahat və xoşbəxt hiss

edirdi. Əvvəller onun bütün mühakimələrini bərbad edən qorxuc “nə üçün?” suali artıq yox idi. İndi bu “nə üçün?” — sualına onun qəlbində hemişə sadə bir cavab hazır idi: — Çünkü Allah vardır, bu Allah istəməsə, adamın başından bir tük də əskik olmaz.

XIII

Pyer, öz zahiri görünüşündə, demək olar ki, heç dəyişməmişdi. Görünüşü yeno də lap əvvəlkə kimi idi. Əvvəller olduğu kimi, onun yenə də fikri dağınış idı, elə bil ki, gözünün qabağındakı şəyə yox, öz xüsusi aləmi ilə məşğul idi. Əvvəlki halı ilə indiki halının arasındakı fərq ondan ibarətdi ki, əvvəller gözünün qabağındakı şeyi və ya ona deyilən bir sözü yadından çıxaranda, əzab çökirmiş kimi alını qırışdırır və elə bil ki özündən uzaqda olan bir şeyi görməyə çalışır, amma görə bilmirdi. İndi də o, gözünün qabağında olanı və ona deyilən sözləri yadından çıxardırı, amma indi o, xərif və elə bil ki, istehzalı bir təbəssümə qabağındakı şeyə diqqət edir və deyilən sözlərə qulaq asırı, lakin aydın idi ki, o, tamamilə başqa bir şey görür və cəsirdi. Əvvəller o, mərhəmətli, amma bədbəxt adama oxşayırdı, buna görə də adamlar istər-istəməz ondan uzaqlaşırırdılar. İndi isə həyat sevincinin təbəssümü daim onun dodaqlarında oynayırdı, gözlərində isə insanlara qarşı bir ünsiyyət parlayırdı, elə bil ki o soruşurdu: — Sizdəmə mənim kimi həyatdan razınız? Buna görə də adamlar onun yanında özlərini yaxşı hiss edirdilər.

Əvvəller o çox danişir və danişanda qızışırı, çox az qulaq asırı. İndi isə o, çox az danişirdi və adamlara elə qulaq asırı ki, onlar ürəklərinin ən gizli sırlarını həvəslə ona açırdılar.

Pyer heç bir vaxt sevməyən və qoca qraf ölümdən sonra özünü ona borclu bilən və ona xüsusi ədavət bəsləyən knyaz qızı, Oryola göləndən bir az sonra hiss etdi ki, Pyer sevir. O, özü də buna təəccüb elədi və pərt oldu. Xanım qız Oryola o məqsədlə gölmüşdi ki, Pyerə sübut etsin ki, onun nankorluğuna baxmayaraq, knyaz qızı ona xidmət etməyi özüne borc bilir. Pyer heç bir şeylə knyaz qızının xoşuna görməyə çalışmadı. O ancaq maraqla xanım qızı baxırdı. Əvvəller knyaz qızı onun baxışlarında bir etinasızlıq və istehza hiss edir və buna görə də başqalarının yanında olduğu kimi, onun yanında da özünü çəkir və ancaq həyatının döyüşkən coğħitini gözü çarpdırmaga çalışırı, amma indi isə, əksinə, knyaz qızı hiss edirdi ki, Pyer elə bil onun həyatının,

hətta on gizlin bucaqlarına nüfuz etmək istəyir. Odur ki, knyaz qızı əvvəlcə etimadsızlıqla, sonra isə razılıqla öz xasiyyətinin on gizlin, on yaxşı tərəflərini ona açmağa başladı.

Ən hiyləgər bir adam belə bu cür məharətlə knyaz qızının etimadını qazanıb, onu gənciliyinin on yaxşı dövrlərindən xatirələr danışmağa və bu xatirolara rəğbat hissi oyatmağa müvəffəq ola bilməzdi. Halbuki Pyerin bütün hiyləsi acıqlı, quru və bir növ möqrur knyaz qızında insani hissələr oyatmaqla özünə həzz verən bir şeyi axtarmaqdan ibarət idi.

Knyaz qızı öz-özünü:

— Bəli, o, pis adamların yox, mənim kimi adamların təsiri altında olanda çox yaxşı adam olur, — deyirdi.

Pyerdə əmələ gələn dəyişikliyi, onun nökerləri — Terenti və Vaska da özlərinə görə hiss etmişdilər. Onlar Pyerin çox sadələşdiriyini gördülər. Terenti çox vaxt, ağasını soyundurandan sonra əlində çökəmə və paltar ağasına — gecəniz xeyrə qalsın deyəndən sonra da bir qədər yubanır və ağasının onunla səhbətə girişməsini gözləyirdi. Çox vaxt Pyer Terentinin səhbət etmək istədiyini görüb, onu saxlayırdı.

— Axi, bir de görün... siz yeməyi hardan tapırdınız? — deyə soruşdu. Terenti də, Moskvanın qarət olunmasından, rəhmetlik qrafdan danışır və əlində paltar uzun müddət dayanırdı, bəzən də Pyerin səhbətinə qulaq asırdı, ağanın özünə yaxın olduğundan, xoş rəftarlığından fərqliyənərək o biri otağa gedirdi.

Adətən hökimlər özlərini elə aparırlar ki, guya əzab çəkən bəşəriyyət üçün onların hər bir dəqiqliyi çox qiymətlidir. Belə bir adətə baxmayaraq, Pyeri müalicə edən və hər gün yanına gələn hökim, onun yanında saatlarla oturur, xoşladığı ehvalatlardan, ümumiyyətlə xəstələrin, xüsusən xəsto qadınların xasiyyəti üzərindəki müşahidələrindən ona danışırırdı.

— Bax, belə adamlı səhbət etməyə varam, — deyirdi, — yoxsa bizim qəza şəhərində olduğu kimi...

Oryolda bir neçə osir fransız zabiti yaşayırırdı, onlardan birini, cavan bir italyan zabitini hökim özü ilə Pyerin yanına götürdü.

Bu zabit Pyerin yanına gəlib-getməyə başladı, knyaz qızı, italyanın Pyerə ifadə etdiyi ince hissələrə gülürdü.

İtalyan elə bil özünü ancaq Pyerin yanına gələndə və onunla səhbət edəndə xoşbəxt hesab edirdi. O, Pyerə öz keçmişindən, öz ailə həyatından, məhəbbətindən, fransızlara, xüsusidə Napoleona qəzəbindən danışırırdı.

O, Pyero deyirdi:

— Əgər rusların hamısı azacıq da olsa sizə oxşayırsa, — *c'est un sacrifice que de faire la guerre à un peuple comme le vôtre!*¹. Siz fransızlardan bu qədər müsibət gördüyüüz halda, yenə də onlara ədavot bəsləmirsiniz.

Pyer italyan zabitinin qəlbindəki on yaxşı hissələri meydana çıxardıb, bu hissələrden zövq aldığı üçün onun dərin məhəbbətini qazanmışdı.

Oryolda yaşadığı son günlərdə köhnə dostu mason — qraf Villarski Pyerin yanına gəldi. Bu, onu 1807-ci ildə lojaya aparan adam idi. Villarski Oryol quberniyasında böyük mülkü olan varlı bir rus qızına evlənmişdi, özü də şəhərdə müvəqqəti olaraq ərzaq müəssisələrindən birində vəzifə sahibi idi.

Bezuxovun Oryolda olduğunu eçidən Villarski Pyerlə heç tanış olmadığı halda, adətən səhrada bir-birinə rast gələn adamlar kimi, o da Pyerin yanına gəlib, öz dostluğunu və məhrəbənlığını bildirdi. Villarski Oryolda dərinlərində, ona görə də Pyer kimi, onunla bir cəmiyyətdən olan və ehtimal etdiyi kimi, onunla bir görüşə malik olan bir adamla tanış olmağına sevindi.

Amma Villarski çox keçmədən təəccüblə Pyerin həqiqi həyatdan geri qaldığını və özünün təyin etdiyinə görə ruh düşkünlüğünə və xudbinliyə qapıldığına gördü.

O Pyerə dedi:

— *Vous vous encroulez, mon cher!*².

Buna baxmayaraq, Villarskiyə Pyerin yanında indi əvvəlkindən daha xoş keçirdi, hər gün onun yanına galırdı, Pyer isə Villarskiyə baxır, ona qulaq asır, amma bir az əvvəl özünün də belə olması ona qəribə və təəccüblü gəlirdi.

Villarski evli, ailəli bir adam idi, o, arvadının mülkü, öz vəzifəsi və ailəsi ilə məşğul idi. O, bunların hamısını həyatda bir ongol hesab edirdi, onun fikrincə, bunlardan məqsəd, ancaq insanların şəxsi firavəlliyi və ailə səadəti olduğu üçün mənfur idi. Onun diqqətini həmişə hərbçi, inzibati, siyasi, mason görüşləri məşğul edirdi. Pyer isə onun görüşlərini dəyişməyə çalışmadan, onu taqşırıldırımadan, daimi, sakit və nəşeli bir istehza ilə, tanış olduğu bu qəribə adama tamaşa edirdi.

¹ Onda belə adamlarla müharibə etmək cinayətdir.

² Siz düşgünlörsünüz, özüzüm.

Villarskiyo, knyaz qızına, hokimo vo indi görüşdüyü bütün adamları münasibotindo Pyer yeni bir keyfiyyot qazanmışdı ki, bu keyfiyyot do onu hamiya sevdirirdi. O, hər bir adamın istədiyi kimi düşünməsini, istədiyi kimi hiss etməsini vo hər bir şeyə istədiyi kimi münasibot bəsləmosunu mümkün hesab edirdi, o, sözü insanların fikrini dəyişdirməyin mümkün olmadığını təsdiq edirdi. Hər bir insanın qanuni xüsusiyəti olan bu cəhət əvvəllor Pyeri həyəcanlandırır və əsəbləşdirirdi. İndi iso bu, insanlarda qəbul etdiyi ünsiyyətin vo marağın osasını toşkil edirdi. İnsanların görüşləri arasındaki və öz görüşləri ilə onların arasındaki forq və bozun köklü bir ziddiyyət Pyeri sevindirir və onun istehzalı və həlim təbəssümüne sobob olurdu.

Praktiki işlərə goldikdə iso Pyer birdən hiss etdi ki, indi onun siqət mərkəzi vardır, əvvəllor iso yox idi. Əvvəllor hər hansı bir pul məsələsi və xüsusilə, pul xahişi məsələsi (o, çox varlı bir adam olduğu üçün tez-tez ondan xahişə golərdilər) onu çıxılmaz bir vəziyyətə salır və həyəcanlandırır. O, öz-özündən: "Verimmi ya vermemim?" - deyə soruşurdu. "Mənim pulum var, buna iso pul lazımdır. Başqasına iso daha çox lazımdır. Kime daha çox lazımdır? Bəlkə, ikisi də yalançıdır?" Bu fərziyyələrin heç birindən əvvəllor bir nöticə çıxara bilməyən Pyer nə qədər ki, vari idi, hamiya verirdi. Öz vəziyyətinə aid olan hər bir məsələ də, biri bu cür, o biri iso başqa cür etmək lazım gəldiyini söylədikdə də, əvvəllor Pyer həmin çıxılmaz bir vəziyyətdə qalırı.

İndi iso, çox təoccübüldür, belə məsələlərdə daha o, şübhə etmirdi və çıxılmaz bir vəziyyətdə qalmırı. İndi onun qəlbində bir hakim oturmuşdu, onun özünə belə məlum olmayan qanunlarla, nə etmək lazım golib-gəlmədiyini həll edirdi.

Əvvəlki kimi o, indi də pul işinə laqeyd idi, amma indi o, nəyi etmək və nəyi etməmək lazım olduğunu yəqin bilirdi. Yeni hakimin həll etdiyi birinci məsələ osir fransız polkovnikinin xahişi oldu. Əsir bir polkovnik onun yanına golib, öz qohrəmanlıqlarından uzun-uzadı səhbət etdi və səhbətinin axırında az qala tolob şəklində belə bir xahiş irəli sürdü ki, Pyer onun arvad-uşağına göndərmək üçün 4000 frank pul versin. Pyer heç bir çətinlik çəkmədən onun xahişini rədd etdi. Əvvəllor həll edilməz dorocədə çətin görünən bir məsələnin belə asanlıqla və sadəcə həll olmasına, sonralar özü də təoccüb etdi. Polkovnikin xahişini rədd edən Pyer, cə oradaca, bir hiylə işlətməyə başladı ki, Oryoldan gedəndə, cətimal ki, ehtiyac hiss edən italyan

zabitli ondan pul qəbul etməyə məcbur olsun. Pyerin praktiki işlər barədə möhkəmloşmış görüşləri üçün yeni bir sübut arvadının borçları məsələsini həll etmək, Moskvadakı ev və yaylaqlarının yeniloşdirilməsi və ya yeniloşdırılmış məsələsi məsələsi idi.

Baş təsərrüfat müdürü Oryola, onun yanına golib, Pyerə golirindəki döyişiklik haqqında ümumi haqq-hesab verdi. İşlər müdürünin haqq-hesabına görə Moskvadanın yanması Pyero təqribən iki milyona oturmuşdu.

Təsərrüfat işləri müdürü bu itkinin ovozino Pyero cələ bir haqq-hesab göstərdi ki, bu hesabla onun goliri nəinki azalmırda, hətta artırıda. Pyer əgər qrafınıyadan sonra qalan borcları ödəmək dən (onu buna heç kəs məcbur edə bilməzdə) boyun qaçırsayıd və əgər Moskvadakı və Moskva yanındakı evlərini yenidən tikdirməso id (bu evlər ona ilə 80 minə oturur və heç golir vermirdi) qazanacaqdı.

- Bəli, bəli, bu doğrudur, - deyə Pyer sevincən gülümşündü. - Bəli, bəli bunların heç biri mənə lazım deyildir. Mən bu toxribatdan dəha da varladım.

Lakin yanvarda Saveliç Moskvadan goldı, Moskvadanın vəziyyətindən dənişdi və artıq həll olunmuş bir iş kimi, evləri və Moskva altındaki yaylağı yenidən inşa etmək üçün memarın tərtib etdiyi smetadan səhbət açdı. Həmin bu vaxt Pyer knyaz Vasilidən və Peterburqdakı başqa tənışlarından da məktublar aldı. Bu məktublarda Pyerin arvadının borclarından yazılmışdı. Pyer bu qərara goldı ki, işlər müdürünin düzəltdiyi plan, çox xoşuna gəlsə də, düz deyildir. O, Peterburqa gedib, arvadının işlərini qurtarmalı və Moskvada işini düzəltməlidir. Bunun nə üçün belə lazım olduğunu o bilmirdi, lakin belə lazım olduğunu o, şübhəsiz bilirdi. Bu son qərarın nəticəsində onun golirinin dörddə üçü azalırdı. Lakin bu lazım idi, o bunu hiss edirdi.

Villarski Moskvaya gedirdi, onlar birgə getməyə sözleşdilər.

Pyer Oryolda xəstəlikdən sağaldığı müddətdə həmişə sevinc, azadlıq və həyat hiss edirdi, lakin o, səfər zamanı sorbəsi bir aləmə düşdükdə, yüzlərlə yeni adam gördükdə bu hiss dəha da qüvvətləndi. O, bütün səfər zamanı məktəblə töötə zamanı sevindiyi kimi sevinirdi. Bütün rast gəldiyi adamlar: sürücü, nəzarətçi, yollardakı və konddəki kondililər onun üçün yeni bir məna kəsb etmişdi. Villarskinin yanında olması və daim Rusyanın cəhaləti və Avropadan geridə qalması barədə danışması Pyerin ancaq sevincini artırırı. Villarskinin ölü

və cansız bir şey gördüyü yerdə Pyer qeyri-adi bir həyatilik qüvvəti göründü, elə bir qüvvət ki, bu qarlar içində, bu boş sahədə bütöv, saf və vahid bir xalqın həyatını qoruyurdu. O, Villarskiyə etiraz etmirdi və sanki onunla razılaşaraq (heç bir nəticə verməyəcək mübahisədən qaçmaq üçün yalandan razılıq göstərmək on qısa bir vasitə idi), ona qulaq asa-asə sevincə gülümşünürdü.

XIV

Dağılmış qarışqa yuvasında qarışqaların nə üçün tələsə-tələsə qadığını, bəzilərinin qarışqa yiğinindən uzaqlaşaraq çör-cöp, yumurta və ölü qarışqa daşıdığını, bəzilərinin işi geriyə, yiğinə tərəf qaçdığını, nə üçün bir-birlərinə toxuna-toxuna, bir-birlərini ötüb keçə-keçə, dalaşa-dalaşa qaçıqlarını izah etmək çətin olduğu kimi, rusları fransızlar Moskvadan çıxandan sonra, keçmişdə Moskva deyilən yerdə toplaşmağa məcbur edən səbəpleri izah etmək da çotındır. Dağılmış qarışqa yuvasının ətrafinə yayılmış qarışqlara baxanda görürsən ki, qarışqa yiğinini tamamilə məhv olduğu halda, yenə saysız-hesabsız cüçülər əl çəkmir, torpaqdan yapışır, qüvvə sərf edirlər, görürsən ki, hər şey məhv olmuşdur, ancaq birçə şey, yiğinan bütün qüvvətini təşkil edən dağılmaz, mənəvi bir varlıq qalmışdır. Eləcə də Moskva. Moskvada başçılar, kilsələr, müqəddəs yerlər, zənginlik və ev olmasına baxmayaraq, oktyabr ayındaki Moskva da avqustdakı Moskva idi. Burada nə işə mənəvi, lakin qüdrətli və dağılmaz bir varlıqdan başqa hər şey xaraba qoyulmuşdu.

Moskva düşməndən tömizlənəndən sonra adamları oraya çəkib gətirən maraq çox müxtəlif, şəxsi və ilk vaxtlarda əksəriyyətlə vəhşi və heyvani idi. Ancaq birçə maraq ümumi idi, o da bir zaman Moskva adlanan yero getmək, öz fəaliyyəti ilə orada iştirak etmək maraqlı idi.

Bir həftə sonra Moskvada artıq 15 min əhali, iki həftə sonra isə 25 min əhali vardı və i.a. Bu miqdardı arta-arta, 1813-cü ilin payızında elə bir rəqəmə çatdı ki, Moskvanın 1812-ci ildəki əhalisini ötüb keçdi.

İlk Moskvaya girən rus adamları – Vinsinquerodenin dəstəsindən olan kazaklar, qonşu kəndlərin mujikləri və Moskvadan qaçıb, şəhər ətrafında gizlənən əhali idi. Talan olunmuş Moskvaya girən ruslar onu qarət olunmuş görüb, özləri də qarət etməyə başladılar. Onlar fransızların işini davam etdirildilər. Mujiklər arabalarda Moskvaya gəlir, dağılmış Moskva evlərində və küçələrdə atılıb qalmış şeyləri yiğib

aparırlılar. Kazaklar da ollorino keçəni öz düşərgələrini daşıyırlılar. Ev sahibləri isə başqa evlərdə tapdıqlarını öz malları kimi götürüb aparırlılar.

Lakin birinci qarətçilərdən sonra ikinci, üçüncü qarətçilər goldılın. Qarətçilərin sayı gündən-güno artı, qarətçilərin sayı artıqca, vəziyyət ağırlaşır və müəyyən bir şəkil alırı.

Fransızlar Moskvaya girəndə şohor boş olsa da, hər halda burada şohori daxilən yaşıdan bir qayda-qanun vardi, müxtəlif ticarət, sənətkarlıq, bər-bəzək müəssisələri, dövlət və dini idarələr işləyirdi. Bu formalar cansız olsalar da, hələ yaşayırlılar. Şəhərdə cərgələr, dükənlər, əllaflar, bazarlar vardi ki, bunların da çoxunda mal satılırdı. Fabrik-lər və karxanalar da vardi, bər-bəzəklə dolu olan saraylar, zəngin evlər vardi, xəstəxanalar, qalalar, hökumət idarələri, kilsələr və s. vardi. Fransızlar Moskvada daha çox qaldıqca, şəhərdəki bu həyat formaları da bir o qədər çox dağıldı, nəhayət hamısı bir-birinə qarışır, bütöv cansız bir qarət çölünə döndü.

Fransızların qarətçiliyi çox davam etdiqca, bir tərəfdən Moskvanın zənginliyini dağıdır, o biri tərəfdən də qarətçilərin qüvvəsini dağıdırırdı. Paytaxtın ruslar tərəfindən tutulması ilə başlayan rus qarətçiliyi isə çox davam etdiqdə, onun iştirakçıları da artırdı, Moskvanın zənginliyi də, şəhərin düzgün həyatı da bir o qədər tez bərpa olunurdu.

Qarətçilərdən başqa Moskvaya on müxtəlif adamlar gəlirdilər. Ev sahibləri, ruhanilər, böyük və kiçik məmurlar, alverçilər, sənət sahibləri, mujiklər – biri maraqlandığı üçün gəlirdi, biri vəzifə xatirinə, biri başqa məqsədlə – qan bədəndə ürəyə cumduğu kimi, onlar da hər tərəfdən Moskvaya axıb gəlirdilər.

Bir həftə sonra şəhərdən boş arabə ilə şey daşıyıb aparmağa gələn mujikləri dövlət adamları dayandırıb, ölüleri şəhərdən daşıyıb çıxartmağa məcbur etdilər. Yoldaşlarının uğursuzluğunu görən başqa mujiklər şəhəre satmağa taxi, yulaf və ot gətirməyə başladılar, bir-birinin qiymətini sindiraraq, məzənnəni ovvəlkindən də aşağıya saldılar. Çoxlu pul qazanmaq niyyəti ilə hər gün şəhər güləgər dəstələri gəlirdi, hər tərəfdə yeni evlər tikilir, köhne, yanmış evlər tömir olunurdu. Tacirlər taxtadan qayırılmış müvəqqəti dükənlərdə alverlö məşğul idilər. Yanmış evlərdə yeməkxanalar və karavansaralar açılmışdı. Ruhanilər yanmayıb, salamat qalmış bir çox kilsələrdə ibadətə başladılar. Nəzir gətirənlər kilsədən oğurlamış şeyləri yənə də oraya gətirdilər. Məmurlar balaca otaqlarda öz mahudlu stollarını və kağız

qoyulan şkaflarını səliqəyə salırdılar. Ali orqanlar və polislər, fransızlardan sonra qalmış şeyləri paylamaqla məşğuldular. Başqa evlərdən daşının götürülmüş şeylərlə dolu olan evlərin sahibləri şeylərin hamisini Qaravonitaya palatasına daşınmasından şikayətlənirdilər. O biriləri isə tək idib deyirdilər ki, fransızlar başqa evlərin şeylərini yihib, bir evə gətiriblər, ona görə də indi bu evdə olan şeylərin hamisini o evin sahibinə verdilər. Yanmış dövlət malına on qat baha smetalar tuturdular, köməklək tələb edirdilər. Qraf Rastopçın öz bəyannamələrini yazdı.

XV

Yanvarın axırında Pyer Moskvaya gəldi və evinin salamat qalmış fliqelində düşdü. O, qraf Rastopçının və Moskvaya qayıdan bəzi tanışlarının yanına getdi, üçüncü gün isə Peterburqa getməyə hazırlaşındı. Hami qələbəni bayram edirdi, talanmış və yavaş-yavaş canlanmağa başlayan paytaxtda həyat qaynayırdı. Pyerin geldiyinə hami sevinirdi, hami onu görmək istəyir, hami ondan gördükleri barədə soruşurdu. Pyer bütün rast goldiyi adamlara qarşı xüsusi bir mehribanlıq hiss edirdi, lakin o, indi ixtiyarsız olaraq bu adamlarla ehtiyatlı dolanırdı ki, özünü bir şəyle onlara bağlamasın. Ona bir çox suallar verirdilər, soruşturular ki, harada yaşayacaq? Bir qulluğa girecəkmi? Peterburqa nə vaxt gedir? Gedəndə bu qutunu da özü ilə apararmı? – Bütün bu mühüm və ya ən əhəmiyyətsiz sualalra Pyer: bəli, bəlkə, mənə elə gəlir və s. şəklində cavab verirdi.

Rostovgilin Kostromada olduqlarını eşitmİŞdi, amma Nataşa onun fikrine çox az-az gelirdi. Gələndə də, ancaq uzaq keçmişin xoş bir xatırəsi kimi gəlirdi. Pyer özünü yalnız möiŞet şərtlərindən yox, həm də sanki qəsdən özüne caladığı bu duyğudan da azad hiss edirdi.

Moskvaya gəldiyinin üçüncü günü o, Drubetskoyigildən eşidİ ki, knyaz qızı Marya Moskvadır. Knyaz Andreyin ölümü, çəkdiyi əzablar, son günlər tez-tez Pyerin fikrini məşğul edirdi, bu fikir indi də yeni bir qüvvətlə onun başına gəldi. Nahardan sonra knyaz qızı Maryanın Moskvada olduğunu və Vzdijenkadakı yanmamış evdə yaşadığını bildikdə, Pyer həmin axşam onun yanına getdi.

Knyaz qızı Maryanın yanına gedəndə yolda Pyer daim knyaz Andreyi, onunla dostluğunu, onunla müxtəlif yerdərə, xüsusilə axırıncı dəfə Borodinoda görüşməsini düşünürdü.

“Görəsən, o, həmişə olduğu kimi qəzəbli bir haldəmi öldü? Ölüm-dən qabaq həyatın mənası ona oyan olmadı?” – deyə Pyer düşündü. O, Karatayevi, onun ölümünü xatırladı və çox müxtəlif olan, lakin onlara bəslədiyi məhəbbətlə və hər ikisi də yaşayıb-öldüyü üçün bir-birinə oxşayan bu adamları ixtiyarsız olaraq bir-birilə müşqayısə etdi.

Pyer çox ciddi bir əhvali-ruhiyyə ilə qoca knyazın evinə yaxınlaşdı. Ev salamat qalmışdı. Bəzi təxribat izləri görünə də, ev əvvəlki vəziyyətini yenə saxlamaqdır idi. Qoca ofisiant ciddi bir sima ilə (qoca knyaz ölündən sonra bu evdə qayda-qanunun pozulmadığını qonağa bildirmək istəyirmiş kimi) knyaz qızının öz otaqlarına buyurduğunu və ancaq bazar günləri qonaq qəbul etdiyini söylədi.

Pyer:

- Xəbər ver, bəlkə, qəbul etdilər, – dedi.
- Baş üstə, – deyə ofisiant cavab verdi: – buyurun portret otağına.

Bir neçə dəqiqədən sonra içəridən ofisiantla bərabər Desal da çıxdı. Desal knyaz qızının adından Pyerə dedi ki, knyaz qızı sizi görməyə çox şaddır və xahiş edir ki, əgər onun bu qeyri-rəsmi dəvətinə əfv etsəniz, yuxarıya, onun otağına qalxasınız.

Bircə şamla işıqlanan, çox da hündür olmayan kiçik otaqda knyaz qızı oturmuşdu, yanında qara paltarlı bir qadın da vardı. Pyer knyaz qızının yanında həmişə kompanyonkalar¹ olduğunu xatırladı, lakin bu kompanyonkaların kim olduğunu Pyer bilmir və xatırlamırdı. O, qara paltarlı xanıma baxıb, “bu, kompanyonkalardan biridir” – düşündü.

Knyaz qızı Marya tez qalxıb, ona tərəf gəldi və əlini uzatdı.

Pyer onun əlini öpəndən sonra, knyaz qızı Pyerin dəyişmiş simasına baxıb:

– Bəli, görün bir nə vəziyyətdə görüşürük, – dedi. – O, son vaxtlarda da tez-tez sizdən danişirdi, – knyaz qızı bu sözləri deyib, gözlərini Pyerden kompanyonkaya tərəf çevirdi, knyaz qızının üzündəki utancaqlıq bir an Pyeri heyrləndirdi.

– Mən sizin xilas olduğunuzu bilib, çox şad oldum. Uzun müddədən bəri bu, bizim aldiğimiz yeganə xoş xəbər idi. – Knyaz qızı yənə də, narahat bir halda kompanyonkaya tərəf baxdı və nə isə demək istədi, amma Pyer onun sözünü kəsdi.

¹ Kompanyonka – keçmişdə zadəgan-burjuva cəmiyyətlərinə xanımları əyləndirən və xüsusi tapşırıqlarını yerinə yetirən qadınlar.

— Siz təsəvvür edə bilərsiniz ki, mən onun barosindo heç bir şey bilmirdim, — dedi. — Mən onu öldürülmüş hesab edirdim. Onun barosindo bildiklərimi isə başqaları vəsítəsilə uzaqdan-uzaqda eşitmışdım. Ancaq bilirdim ki, o, Rostovgilə düşmüşdür... Gör tale nələr etdi!

Pyer tez-tez, həyəcanla danışındı. O, bir dəfə kompanyonkanın üzünə baxıb, onun öz üzünə zillənmiş novazişkar və maraqlanan gözlərini gördü və çox vaxt səhbət zamanı olduğu kimi, nədənsə ona elə gəldi ki, bu qara palıtlı kompanyonka sevimli, mərhəmətli və gözəl bir xilqətdir, bu onun knyaz qızı Marya ilə səmimi səhbətinə mane ola bilməz.

Lakin Pyer Rostovgil barədə son sözlərini deyəndə knyaz qızı Maryanın simasındaki narahatlıq daha da artdı. Onun nəzərləri yenə də Pyerdən qara palıtlı qadına çevrildi, o dedi:

— Məğər tanımırınız?

Pyer yenə də kompanyonkanın ağarmış nazik üzünə, qara gözlərinə və qəribə ağızına baxdı. Bu diqqətli gözlərdən ona çoxdan undulmuş, əziz, çox sevimli bir adam baxırdı.

“Amma yox, bu ola bilməz?” — deyə Pyer düşündü. “Bu ciddi, ariq, rəngi qaçmış, əzab çəkmiş sıfat! Bu, o ola bilməz. Bu ancaq onu xatırladır”. Lakin elə bu vaxt knyaz qızı Marya: “Nataşa” — dedi. Diqqətli gözlərə malik olan sima, paslanmış qapı açılmış kimi, güclə gülümsündü və bu açılan qapı arasından birdən Pyerə çıxdan undulmuş və xüsusilə indi heç xəyalına belə gəlməyən bir səadətin rayihəsi geldi. Rayihə onu bürdü, bütünlükə özünə təslim etdi, uddu. O gülümsünəndə artıq şübhə etmədi: bu, Nataşa idi, Pyer onu sevirdi.

İlk dəqiqədən Pyer ixtiyarsız Nataşaşa da, knyaz qızı Maryaya da, hətta özünə də bir sirri açıb söylədi (bu sirr onun özünə də məlum deyildi). O, sevincindən və mənəvi bir ağrısından qızardı. O, öz həyəcanını gizlətmək istəyirdi, lakin o, bunu gizlətməyə çalışdıqca, özünə də, Nataşaşa da, knyaz qızı Maryaya da on müyyəyən sözlərdən daha aydın bir şəkildə “mən onu sevirəm” demiş oldu.

“Yox, bu ancaq gözənlənilmədən təsadüf etdiyim üçündür” — deyə o düşündü, lakin knyaz qızı Marya ilə başlığı səhbəti davam etdirmək istəyirdi ki, birdən yenə də Nataşaşa baxdı, onun sıfəti daha çox qızardı, onun qolbını daha şiddetli bir sevinc və qorxu bürüdü. O dediyi sözləri çəşdirdi və sözünü yarımqıq qoysdu.

Pyer Nataşanı tanımadı, çünki ona burada rast gəlməyi heç gözləmirdi, lakin onun Nataşanı tanımadmasına səbəb, Nataşanın onun

gördüyü vaxtdan bəri çox doyişməsi idi. Nataşa arıqlamışdı, rəngi qaçmışdı, lakin onu tanınmaz hala salan bu deyildi. Pyer içəri girdiyi ilk dəqiqədə Nataşanı tanımaz olmazdı, çünki əvvəllər onun gözlərində həyat sevincindən doğan gizli bir töbəssüm oynardı, amma indi, Pyer içəri girəndə və onun üzünə baxanda, o töbəssümündən bir az belə yox idi. Təkcə gözləri, diqqətli, mərhəmətli və sualedici — kədərlə gözləri yerində idi.

Pyerin tutulub utanmasından Nataşa utanmadı, ancaq üzünü xəfifcə işqalandıran bir məmənuniyyət ifadə etdi.

XVI

Knyaz qızı Marya:

— Nataşa mənə qonaq gəlmışdır, — dedi. — Qrafla qrafinya da bu günlərdə gələcəklər. Qrafinya dəhşətli bir vəziyyətdədir, lakin Nataşa şəxsi həkimlə görüşməli olduğu üçün, onu güclə mənə qoşub göndərdilər.

Pyer Nataşaya müraciətlər:

— Heç müsibəti olmayan bir ailə vardırımı? — dedi. — Bu iş lap biz azad olunan gün baş verdi. Mən onu gördüm. Nə gözəl bir uşaq idi!

Nataşa ona baxırdı və onun sözlərinə cavab olaraq, ancaq gözləri daha çox açılır və parlayırdı.

— Təsəlli üçün nə demək və ya nə düşünmək olar? — deyə Pyer davam etdi. — Heç bir şey. Bu gözəl və cavan uşaq niyə gərok ölüydi?

— Bəli, bizim zəmanəmizdə etiqadsız yaşamaq çətin olardı... — deyə knyaz qızı Marya əlavə etdi.

— Bəli, bəli. Bu çox doğrudur, — deyə Pyer tez onun sözünü kəsdi.

— Nə üçün? — deyə Nataşa diqqətlə Pyerin gözlərinə baxa-baxa soruşdu.

— Necə yəni nə üçün? — deyə knyaz qızı Marya cavab vermək istədi. — Təkcə orada bizi nələr gözləyir fikri...

Nataşa knyaz qızı Maryanın sözünü axıradək dinləmədən yenə də sual dolu nəzərləri Pyerə baxdı.

— Həm də ona görə ki, — Pyer davam etdi, — ancaq Allahın, bizi idarə edən Allahın varlığına inanan adam onun və ... sizin itkiniz kimi bir itkinin müsibətini çəkə bilər, — deyə Pyer sözünü tamamladı.

Nataşa bir söz demək üçün ağızını açdı, lakin birdən dayandı. Ryer tələsik üzünü o tərəfə çevirib, dostunun son günlərdəki voziyyəti

haqqında knyaz qızı Maryaya sual verdi. Pyerin pərtliyi indi lap yox olmuşdu, lakin cyni zamanda, Pyer bütün əvvəlki azadlığını da yox olduğunu hiss edirdi. O hiss edirdi ki, indi onun hər bir sözünün, hər bir hərəkətinin üstündə elə bir hakim durmuşdur ki, onun hökmü dünyanın bütün adamlarının hökmündən daha qiymətlidir. O, indi danişirdi və eyni zamanda danişlığı sözlərin Nataşaya necə təsir bağışlayacağını düşünürdü. O, qəsdən Nataşanın xoşuna gələ bileyək sözlər söyləmirdi, lakin danişlığı sözləri Nataşanın nöqtəyinə-nəzərindən mühakimə edirdi.

Knyaz qızı Marya, həmişəki kimi, könülsüz bir halda, knyaz Andreyi nə vəziyyətdə gəlib gördüyündən danişmağa başladı, lakin Pyerin sualları, onun narahat və həyəcanlı baxışı, həyəcandan titrəyən siması knyaz qızı Maryanı yavaş-yavaş təfərrüata keçməyə, xəyalında canlandırmaya belə qorxduğu təfərrüata keçməyə vadar etdi.

Pyer bütün vücudu ilə özünü knyaz qızı Maryaya tərəf əyib, acgözlükə onun səhbətinə qulaq asır və : – bəli, bəli, hə, hə... – deyirdi. – Bəli, bəli, deməli, o arxayınlamışdı? O, həmişə bütün qüvvəsilə bircə şey axtarıldı: Tamamilə yaxşı bir insan olmaq, ölümdən qorxmamaq. Əgər onda nöqsan vardısa, bu nöqsan onun özündən gəlmirdi. Deməli, yumşalmışdı? – deyə Pyer davam edirdi. Sizinlə görüşməsi böyük xoşbəxtlikdir, – Pyer birdən Nataşaya müraciət etdi və yaş dolu gözlerini ona dikdi.

Nataşanın üzü titrədi. O, qaşqabağını töküdü və bir anlığa gözlerini yerə dikdi. Danışınımı, danışmasınımı, o, bir dəqiqə təreddüb etdi.

– Bəli, bəli, bu xoşbəxtlik idi, – deyə o, sakit və yumşaq bir səslə sözə başladı; – bu, mənim üçün, doğrudan da, bir xoşbəxtlik idi. – O, bir qədər susduqdan sonra. – Mən onun yanına gələndə o... o... o dedi ki, elə mən bunu arzu edirdim... – Nataşanın səsi kəsildi. O qızardı, dizlərinin üstündəki əllərini bir-birinə sıxı və birdən, özüne zor gələrək, başını qaldırdı və tez-tez danişmağa başladı:

– Biz Moskvadan çıxanda heç bir şey bilmirdik. Mən onun barəsində soruşturma cəsarət etmirdim. Birdən Sonya mənə dedi ki, o, bizim yanımızdadır. Mən heç bir şey düşünmürdüm, onun nə vəziyyətdə olduğunu da təsəvvürümə getirə bilmirdim, mən ancaq onu görmək, onunla bir yerde olmaq isteyirdim, – Nataşa əsə-əsə və nəfəsi kəsilə-kəsilə danişirdi. Sözünü kəsməyə imkan vermədən Nataşa bu vaxtadək heç kəs üçün danişmadığı şeyləri – üç həftəlik

səfər və Yaroşlavlıda keçirtdiyi günlər ərzində hiss etdiklərinin hamisini danişdi.

Pyer ağızla qalmış bir halda onu dinləyir və yaş dolu gözlerini ondan çekmirdi. Onu dinlərkən Pyer nə knyaz Andreyi düşünürdü, nə onun ölümünü və nə do Nataşanın necə nağıl etməsini. Pyer onu dillədikcə, ancaq onun indi, nağıl etdiyi zaman çökdüyü əzab üçün ona heyif silənirdi.

Knyaz qızı göz yaşlarını saxlamaq üçün üz-gözünü qırışdırıb, Nataşanın yanında oturmuşdu. O, öz qardaşı ilə Nataşa arasındaki məhəbbətin son günlərdəki bu tarixini ilk dəfə idi ki, dinləyirdi.

Görünür bu əzablı və eyni zamanda sevincli hekayə Nataşa üçün zəruri idi.

Nataşa ən əhəmiyyətsiz təfərrüati belə qəlbinin gizlin hissərinə qarışdıraraq danişirdi və adama elə gəlirdi ki, o, heç bir vaxt bu səhəbəti qurtara bilməyəcəkdir. Bir neçə dəfə dediklərini yenidən təkrar etdi.

Qapının dalından Desalın səsi geldi. O: – Nikoluşka vidalaşmağa belə bilermi? – deyə soruşurdu.

Nataşa:

– Bəli, bəli, bitdi, qurtardı... – dedi. – O, cəld qalxdı və Nikoluşka içəri girən zaman, az qala yürüərək qapiya tərəf getdi, başı pərdə ilə örtülmüş qapiya dəydi, ağrıdanmı və ya dərdindənmi ufuldayaraq otaqdan çıxdı.

Pyer Nataşanın çıxdığı qapiya baxdı və birdən-birə bütün dünyada niyə belə tək qaldığının səbəbini anlaya bilmədi.

Knyaz qızı Marya otağa girən qardaşı oğlunu ona göstərib, Pyeri düşüncəsindən ayrırdı.

Qəlbinin indiki yumşaq vaxtında, Nikoluşkanın atasına oxşayan sıfatı Pyerə dərin bir təsir bağışladı. O, Nikoluşkanı öpüb, cəld ayağa qalxdı və yaylığını çıxardıb, pəncərəyə tərəf çəkildi. Pyer knyaz qızı Marya ilə vidalaşmaq istədi, amma knyaz qızı onu saxladı.

– Yox, biz Nataşa ilə bəzən saat üçadək yatmırıq, buyurun oturun. Deyərəm, axşam yeməyi verərlər. Siz aşağı düşün, biz də bu saat gəlirik.

Pyer otaqdan çıxmamış knyaz qızı ona dedi:

– Birinci dəfə idi ki, Nataşa onun barosundə belə danişirdi.

Pyeri işıqlı, büyük bir yemek otağına gotirdilər. Bir neçə dəqiqlik sonra ayaq səsləri eşidildi, knyaz qızı ilə Nataşa otağa daxil oldu. Nataşanın simasında ciddi, təbəssümüsüz bir ifadə olsa da, hər halda sakit idi. Knyaz qızı Marya da, Nataşa da, Pyer də, adətən ciddi və səmimi bir söhbət qurtaran zamanlarda olduğu kimi, özlərini birtəhər hiss edirdilər. Əvvəlki söhbəti davam etdirmək mümkün deyildi, boş şeylərdən danışmaq və ya susmaq da yaxşı olmazdı, çünki adam danışmaq istəyirdi, qəsdən susmaq isə səmimi çıxmırıldı. Onlar kırımısh halda stola yaxınlaşdırılar. Ofisiantlar stillərini o tərəf-bu tərəfə çəkdilər. Pyer soyuq salfeti açdı və sükütu pozmaq qərarına gelmiş kimi Nataşaya və knyaz qızı Maryaya baxdı. Onların hər ikisi də, görünür, belə bir qərara gəlmışdı. Hər ikisinin də gözündə həyatdan razılıq əlaməti oxunurdu, sanki onlar həyatda kədərdən başqa sevinc də olduğunu təsdiq edirdilər.

— Qraf, siz araq içərsinizmi? — deyə knyaz qızı Marya soruşdu və bu söz sanki keçmişin kölgelərini birdən qovdu.

Knyaz qızı Marya ona müraciətlə:

— Özünüzdən danışınız, — dedi, — sizdən elə qəribə şeylər danışırlar ki.

— Bəli, — deyə Pyer indi onda bir vərdiş hali alan yumşaq istehzalı bir təbəssümlə cavab verdi. — Hətta mənim özüme də elə şeylər danışırlar ki, onları mən yuxumda da görməmişəm. Marya Abramovna məni yanına dəvət etdi və mənim başıma gələn və ya gələ biləcək hər şeyi mənə danışdı. Stepan Stepanıç da necə nağıl etməyi mənə öyrətdi. Ümumiyyətə, mən gördüm ki, maraqlı adam olmaq çox yaxşı şeydir (mən indi maraqlı adamam), məni çağırırlar, mənə nağıl edirlər.

Nataşa gülümşündü və nə isə demek istədi.

Knyaz qızı Marya onun sözünü kəsib dedi:

— Bize dedilər ki, siz Moskvada iki milyon itirmisiniz. Bu doğrudurmu?

— Amma mən üç qat varlanmışam, — deyə Pyer cavab verdi.

Arvadının borcları və zəruri tikinti işləri onun vəziyyətini dəyişdirdiyi halda, Pyer yenə də üç qat varlanmaqdən bəhs edirdi.

— Mənim şübhəsiz qazandığım bir şey var ki, o da azadlıqdır... — deyə Pyer ciddi danışmağa başladı, lakin bu söhbətin çox xudibincəsinə olduğunu düşünüb davam etdirmədi.

— Siz binaları tikdirəcəksinizmi?

— Bəli, Saveliç elə deyir.

— Siz Moskvada qalandə hələ qrafınının vəfat etdiyini bilmirdinizmi? — deyə knyaz qızı Marya soruşdu və dərhal qızardı, çünki başa düşdü ki, Pyer mən azadam deyəndən sonra verilən bu sual onun sözlərinə heç də doğru olmayan bir mənə vera bilər.

Pyer knyaz qızı Maryanın onun azadlıq haqqındaki fikrinə verdiyi izahı, ehtimal ki, qüsurlu hesab etmədi və:

— Yox, — dedi, — mən bu xəbəri Oryolda eşitdim və təsəvvür edirsinizmi necə sarsıldım. Biz nümunəvi ər-arvad deyildik, — Pyer cəld Nataşaya baxdı və gördü ki, Nataşa maraqla onun öz arvadı haqqında nə söyləyəcəyini gözləyir, — lakin bu ölüm məni çox sarsıdı. İki adam dalaşanda, həmişə ikisi də müqəssir olur. Sağ qalan adamın günahı isə ölü adəmin karşısındada dəhşətli olur. Həm də belə bir ölüm... yar-yoldaşız, təsəllisiz. Mənim ona çox, çox yazığım gəlir, — deyə Pyer sözünü qurtardı və Nataşanın simasındaki sevinc və təsvib ifadəsini görüb, məmənnun oldu.

Knyaz qızı Marya:

— Bəli, siz indi yenə də subay və nişanlı oğlan oldunuz, — dedi.

Pyer birdən qıpqrırmızı qızardı və uzun müddət Nataşaya baxmağa çalışdı. Pyer Nataşaya baxmaq qərarına göldikdə artıq onun siması soyuq, ciddi və hətta, ona elə gelirdi ki, qəzəbli bir şəkil almışdı.

— Bize deyirlər ki, siz Napoleonu görmüsünüz və onunla danışmışınız, elədirmi? — knyaz qızı Marya soruşdu.

Pyer güldü.

— Həc üzünü də görməmişəm. Həc vaxt. Həmişə hamiya elə gəlir ki, əsir düşmək Napoleonə qonaq düşmək kimi bir şeydir. Mən nəinki onu görmədim, hətta onun barəsində eйтimədim də. Mən daha pis bir cəmiyyətdə idim.

Axşam yeməyi bitirdi, əvvəlcə öz əsirliyindən danışmaq istəməyən Pyer yavaş-yavaş söhbətə qızışdı.

— Doğrudurmu ki, siz Napoleonu öldürmək üçün qalmışdiniz?

— deyə Nataşa xəsifcə gülümşünərək soruşdu. — Mən onda, sizə Suxarev qalasında rast gələndə başa düşmüştüm, yadınızdadırımlı?

Pyer bunun doğru olduğunu etiraf etdi və bu sualdan sonra, yavaş-yavaş knyaz qızı Maryanın və xüsusən Nataşanın suallarının təsiri altında, öz sərgüzoşləri haqqında müfəssəl söhbətə girdi.

Əvvəlcə o, indi insanlara və xüsusən öz-özünü bəslədiyi istehzalı, həlim bir etinəsizliqlə danışındı, lakin elə ki, şəxsən gördüyü əzab və dəhşətlərə gəlib çatdı, özü də hiss etmədən qızışdı və qüvvətli hadisələri xatırlayan bir adam kimi, təmkinli bir həyəcanla danışmağa başladı.

Knyaz qızı Marya həlim bir təbəssümələ gah Pyerə, gah da Nataşaya baxırdı. Bütün bu səhbatdə knyaz qızı ancəq Pyeri və onun mərhəmətli simasını göründü. Nataşa əlinə dirsəklənərək, səhbatın gedisi ilə daim dəyişən bir sima ilə, bir dəqiqliq belə gözünü çəkmədən Pyeri təqib edir, yəqin ki, danışdıqlarından həyəcanlanırdı. Nataşanın yalnız baxışları yox, hətta nidaları və verdiyi qısa suallar da Pyerə göstərirdi ki, Nataşa məhz onun demək istədiyi şeyi başa düşür. Görünürdü ki, Nataşa yalnız deyə bilmədiyi şəyləri də başa düşürdü. Uşaqlı qadını mühafizə edərkən tutulduğunu Pyer belə danışdı:

— Bu çox dəhşətli bir mənzərə idi, uşaqları atırdılar, bəziləri od içində idi. Mənim yanında bir uşağı çıxardılar... qadınlardan qulaqlarından sırgalarını qoparırdılar...

Pyer qızardı və bir qədər dayandı.

— Bu zaman bir dəstə hərbçiyəli gəldi və qarətlə məşğul olmayan kişiləri, o cümlədən məni apardı.

Nataşa:

— Siz yəqin ki, hamısını danışmırınız, siz, yəqin, yaxşı bir iş görmüşdünüz, — dedi və susdu.

Pyer səhbatın arxasını danışmağa başladı. Edamdan danışanda o, dəhşətli təfərrüatın üstündən keçmək istədi, lakin Nataşa tələb etdi ki, heç bir şey buraxmasın, hamısını danışın.

Pyer Karatayevdən danışmağa başladı (o, stolun dalından durub gəzişirdi, Nataşa isə gözləri ilə onu təqib edirdi) və dayandı.

— Yox, siz mənim o savadsız-səfəh adamdan nələr öyrəndiyimi anlaya bilməzsiniz.

Nataşa:

— Yox, yox, danışın, — dedi, — indi o haradadır?

— Onu, demək olar ki, mənim gözümün qabağında öldürdülər.

Pyer geri çəkildikləri son günlərdən, Karatayevin xəstələnməsindən və ölümündən danışmağa başladı (səsi aramsız surətdə titrəyirdi).

Pyer öz başına gələnlərdən elə danışındı ki, o, heç vaxt bunları belə xatırlamamışdı. O, indi yaşadığı şeylərdə sanki yeni bir məna görürdü. İndi o, bunları Nataşaya danışanda çox nadir bir həzz duyurdu, belə

həzzi kişilərə qulaq asan qadınlardan almaq olur. Ağlılı qadınlardan yox, çünki onlar kişilərə qulaq asanda deyilən sözləri yadlarında saxlamağa çalışırlar ki, öz ağillarını artırıslar və yeri gələndə onu başqasına danışınlar və ya eşitdiklərini öz bildiklərinə qatıb, kiçik zehni təfərrüatlarında əmələ gəlmış ağlılı fikirləri tez başqalarına xəbər versinlər. Belə həzzi həqiqi qadınlardan almaq olur, çünki belə qadınlardan kişilərə olan ən yaxşı təzahüratı seçmək və onu qarayib mənimsəmək qabiliyyətinə malikdirlər. Nataşa, heç özü də bilmədən, başdan ayağa danışılan hadisənin töşiri altında idi. O, Pyerin heç bir sözünü, səsinin heç bir titrəyisini, heç bir torpənişini belə nəzərindən qaçırtmadı. O, sözləri Pyerin ağızından çıxmamış havada tutur, öz açıq ürəyinin üstüne qoyur, Pyerin bütün ruhi aləminin gizli mənasını başa düşürdü.

Knyaz qızı Marya Pyerin səhbatini anlayır, ona rəğbət bəsləyirdi, lakin indi o, başqa bir şey göründü və bu şey onun bütün diqqətini məşğul edirdi, o, Nataşa ilə Pyer arasında məhəbbətin və səadətin mümkün olduğunu göründü. Ağlına ilk dəfə gəlmış bu fikir onun qəlbini sevincə doldururdu.

Gecə saat üç idi. Ofisiantlar qəməgin, lakin ciddi bir ifadə ilə şəmləri dəyişməyə göldilər, amma onların gəlişini heç kim hiss etmirdi.

Pyer öz səhbatini qurtardı. Nataşa parıldayan gözlərini yenə də diqqətdə Pyero zilləmişdi, elə bil ki, onun hələ də, bəlkə, deyib qurtarmadığı sözlərin mənasını anlamaq istəyirdi. Pyer isə utancaq və xoş bir hiss ilə hərdən bir Nataşaya baxır və səhbatı dəyişdirmək üçün bir söz axtarırdı. Knyaz qızı Marya dinmirdi. Gecə saat üç və yatmaq vaxtı olduğu heç kimin ağlına gəlmirdi.

Pyer davam etdi:

— Deyirlər ki, bədbəxtlik, əzab. Bax, indi bu saat bu dəqiqliq mənə desəydiyilər ki, sən əsir düşəndən əvvəlki vəziyyətdə qalmaqmı istəyirsən, yoxsa bunların hamısını təzədən yaşamaqmı istəyirsən? Mən deyərdim ki, siz Allah, yenə əsirlik, yenə də at əti. Bizə elə golur ki, adı yolumuzdan çıxdığımız zaman biz məhv olarıq, halbuki yeni və gözəl şey bundan sonra başlayır. Nə qədər ki, həyat var, səadət də var. Hələ qabaqda çox şəylər var, çox. Mən bunu sizə deyirəm, — Pyer Nataşaya müraciət etdi.

— Bəli, bəli, — deyə Nataşa tamamilə başqa bir şeyə cavab verdi, — mən də yaşadıqlarımı bir də yaşamadıqdan başqa heç bir şeyi arzu etməzdəm.

Pyer diqqətlə ona baxdı.

– Bəli, başqa heç bir sey, – deyə Nataşa təsdiq etdi.

– Doğru deyil, doğru deyil, – deyə Pyer səsləndi. – Mən müqəssir deyiləm ki, mən sağam və yaşamaq istəyirəm, siz də elə.

Birdən Nataşa başını oyib, qoluna dayadı və ağladı.

Knyaz qızı Marya dedi:

– Nataşa, sənə nə oldu?

– Heç bir şey, heç bir şey, – Nataşa göz yaşları arasından Pyerə gülümşündü. – Sağlıqla qalın, yatmaq vaxtıdır, – dedi.

Pyer qalxdı və vidalaşdı.

XVIII

Knyaz qızı Marya və Nataşa, həmişəki kimi, yenə də yataq otığında birləşdilər. Onlar Pyerin söhbətində danışdılar. Knyaz qızı Marya Pyer haqqında öz fikrini demədi. Nataşa da ondan danışmadı.

– Di, salamat qal, Mari, – deyə Nataşa ona müraciət etdi. – Bilirsənmi, mən qorxuram ki, biz öz hissimizi alçaltmamaq üçün onun (knyaz Andreyin) barəsində danışmayaq və getdikcə onu yaddan çıxaraq.

Knyaz qızı Marya dərindən köksünü ötdü və bununla da Nataşanın haqlı olduğunu təsdiq etdi, lakin sözdə Nataşa ilə razılaşmadı.

– Məgər unutmaq olarmı? – dedi.

– Mən bu gün hamisini danışanda özümü elə yaxşı hiss edirdim ki, həm ağır idi, həm acı, həm də xoş idi. Çox yaxşı idi, – deyə Nataşa təkrar etdi. – Mən inanıram ki, o, onu (knyaz Andreyi) sevirdi. Buna görə də mən ona danışdım... pis iş görmədim ki? – o, birdən qızarıb soruşdu.

Knyaz qızı Marya dedi:

– Pyerə danışmaqdəmi? Yox, yox! O, gözəl insandır.

– Bilirsənmi Mari, – Nataşa birdən nadinc bir təbəssümələ ona müraciət etdi, knyaz qızı Marya onun simasında çoxdan belə bir təbəssüm görməmişdi, – o, çox təmiz, hamar, təzə olub, elə bil hamamdan çıxıb, başa düşürsənmi? – ruhən təmizlənib, doğrudurmu?

– Bəli, – deyə knyaz qızı Marya cavab verdi, – o, çox şey qazanıb.

– Sürtuku da gödəlib, saçları da vurulub, lap elə bil hamamdan çıxıb... atam hamamdan çıxanda...

– Mən bilirəm ki, o, (knyaz Andrey) heç kəsi onun qədər sevməzdi, – deyə knyaz qızı Marya əlavə etdi.

– Bəli, bu da onun haqqında yüksək fikirdədir. Deyirlər ki, kişilər fövqəladə adamlarla çox dost olurlar. Yəqin ki, bu, doğrudur. Doğrudurmu ki, bu, heç bir barədə ona oxşamır?

– Doğrudur, həm də gözəldir.

– Di, salamat qal, – deyə Nataşa cavab verdi. Bayaqqı nadinc təbəssüm sanki yaddan çıxmış kimi, uzun müddət Nataşanı tərk etmədi.

XIX

Pyer o gün xeyli müddət yata biləndi, o gah çətin bir fikrə dalmış kimi qaşqabağıni tökür, birdən ciyinlərini atır, gah da sevincək gülümşünür, evdə o baş-bu başa gözirdi.

O, knyaz Andreyi, Nataşanı, onların məhəbbətini düşünür, xəyalında gah onu keçmişinə qısqanır, gah bunun üçün özünü məzəmmət edir, gah da əfv edirdi. Artıq səhər saat altı idi, amma o hələ də də otaqda var-gəl edirdi.

“Bunsuz mümkün olmayandan sonra, nə etmək olar? Nə etməli?! Deməli, belə də lazımdır!” – deyə öz-özünə danışdı və cəld soyunub yatağına girdi, o özünü xoşbəxt və həyəcanlı hiss edirdi, şübhə və tərəddüdü qalmamışdı.

“Nə qədər qəribə olsa da, bu səadət nə qədər çətin olsa da, hər halda onunla ər-arvad olmaq üçün əldən gələn hər şeyi etmək lazımdır”, – deyə özünə söz verdi.

Hələ bundan bir neçə gün əvvəl Pyer cümə günü Peterburqa getməyi qət etmişdi. Cümə axşamı yataqdan qalxanda Saveliç gəlib, yola yığışmaq barədə əmrini gözlədi.

“Necə yəni Peterburq? Peterburq nədir? Peterburqda kim var?”

– deyə o ixtiyarsız olaraq, öz-özündən soruşdu. “Hə, belə bir şey görək ki, çoxdan, bu əhvalatdan qabaq olmuşdu, mən nə üçün isə Peterburqa getmək istəyirdim”, – deyə düşündü. “Nə üçün getmirəm? Bəlkə də, getdim. Necə də mərhəmətli, diqqətli adamdır, hər şey necə də yadında qalır!” – deyə Saveliçin qoca sıfətinə baxaraq düşündü. “Nə qədər də xoş gülüşü var!”

– Hə, Saveliç, yenə də azad olmaq istəmirsənmi? – deyə soruşdu.

– Möhtərəm ağa, mən azadlığı neynirom? Rəhmətlik qrafın dövründə, Allah onun yerini cənnətlik eləsin, yaşamışıq, sizin də dövrünüzdə yaşayırıq, bir pislik ki, görməmişik.

225

– Bəs uşaqların?
– Uşaqlar da yaşayarlar, ağa, sizin kimi ağanın kölgəsində yaşamaq olar.

– Birdən oğul-uşağım oldu, onda necə? Bəlkə, evləndim, – deyə Pyer ixtiyarsız bir təbəssümlə əlavə etdi.

– Cəsarət cələyirəm, möhtərəm ağa, yaxşı işdir.

“Gör, bunu necə də asan bir iş bilir”, – deyə Pyer düşündü. “O, bunun necə dəhşətli, necə təhlükəli olduğunu bilmir. Ya çox tez, ya da çox gec... Dəhşətdir!”

– Nə əmr eləyirsiniz? Sabah gedirsinizmi? – deyə Saveliç soruşdu.

– Yox, mən bir az toxırə salıram. Vaxtında deyərəm. Əziziyət verdim üçün məni bağışla, – deyə Pyer Saveliçin təbəssümüne baxıb düşündü: “Amma çox qəribədir, bu bilmir ki, indi heç bir Peterburq-zad yoxdur, indi her şeydən vacib bu işin başa gəlməsidir. Amma, yəqin, bilir, özünü bilməməzliyə qoyur. Onunla bu barədə danışımı? Görüm, o, nə düşünür?” – deyə Pyer fikirləşdi. “Yox, sonra, başqa bir vaxt”.

Səhər yeməyi vaxtı Pyer knyaz qızına xəbər verdi ki, dünən knyaz qızı Maryanın yanında idi, – heç bilirsinizmi orada kimi gördüm – Nataşa Rostovani!

Knyaz qızı elə bir sıfət göstərdi ki, guya bu xəbərdə onun üçün heç bir qəribəlik yox imiş, elə bil, Pyer Anna Semyonovani görmüşdü.

– Siz onu tanıyırsınız mı? – deyə Pyer soruşdu.

– Mən knyaz qızını Maryanı görmüşəm, – deyə o cavab verdi.

– Mən eşitmİŞəM ki, onu cavan Rostova nişanlayıblar. Rostovgil üçün bu çox yaxşı olardı, deyirlər onlar var-yoxdan çıxıblar.

– Yox, Rostovani siz tanıyırsınız mı?

– Ancaq o vaxt bu ehvalati eşitmİŞİDİM. Çox heyf.

“Yox, o bilmir, ya da özünü bilməməzliyə qoyur” – deyə Pyer düşündü. “Buna da deməsəm yaxşıdır”.

Knyaz qızı da Pyerin yoluna şey hazırlamışdı.

“Bunların hamısı nə qədər mərhəmətlidirlər”, – deyə Pyer düşündü: – “İndi yəqin ki, bu işlər onlar üçün bir o qədər də maraqlı olmayıacaq, amma yenə bu işlərlə məşğul olurlar. Hamısı da mənim üçün, qəribə burasıdır”.

Həmin gün polismeyster Pyerin yanına gəlib, təklif etdi ki, öz vəkilini Qranovitaya palataya göndərsin ki, sahiblərinə qaytarılan əşyaları təhvil alsin.

Pyer polismeysterin üzüne baxa-baxa: “Bax, bu da, gör nə yaxşı adamdır, nə gözəl zabitdir, nə qədər də mərhəmətlidir!” – deyə düşündü: “İndi bu bele boş işlərlə məşğuldur. Sonra da deyirlər ki, əli düz deyil, istifadə edir. Nə axmaq sözdür! Bir də nə üçün istifadə etməsin? O, belə tərbiyə almışdır. Hami belə edir. Amma gör nə xoş və mərhəmətli sifati var, mənə baxanda gülümsünür”.

Pyer nahar eləmək üçün Maryagilə getdi.

Küçələrdən, yanmış evlərin arasından keçərkən, o, bu xarabalırin gözəlliyinə töeccüb edirdi. Sobaların bacaları, uçmuş divarlar öz gözəllikləri Reyni və Kolizeyi xatırladaraq, yanmış məhəllələr boyu uzanıb gedir və bir-birlərini gizlədirdi. Yolda rast gələn arabacılar və miniklər, tir kəsən dülgerlər, alverçilər və dükançılar hamısı gülər üzle Pyerə baxıb, elə bil, deyirdilər: “Budur gəldi! Görək, bundan nə çıxacaq”.

Xanım qız Maryanın evinə girəndə Pyer dünən bu evə gəlməsində, burada Nataşanı görüb, onunla səhbət etməsində nə qədər haqlı olub-olmamasına şübhə elədi. “Bəlkə, mən bunu uydurmuşam. Bəlkə, mən indi içəriyə girib, orada heç kəsi görməyəcəyəm”, lakin otağa girən kimi, ani olaraq azadlıqladan məhrum edilməklə, onun varlığı bütünlüği ilə hiss etdi. Nataşa yenə də xırda qırışılı qara paltarını geymişdi, yenə də dünənki kimi dayanmışdı, amma o lap başqa adam idи. Əgər o dünən Pyer otağa girəndə də belə olsayıdı, onu dərhal tanmış olardı.

Nataşanı demək olar ki, Pyer uşaqlıqdan və sonra knyaz Andreyə nişanlanandan bu cür görmüşdü. Gözlərində sevinc qarışq sualedici bir parılı oynayırdı, simasında nəvazişkar və qəribə-nadinc bir ifadə vardi.

Pyer nahar elədi və axşamadək orada oturmaq istəyirdi, lakin knyaz qızı Marya kilsəyə gedirdi, Pyer də onunla getdi.

O biri gün Pyer erkən gəldi, nahar elədi və gecə yarısına qədər oturdu. Knyaz qızı Maryanın və Nataşanın zahirən qonağın gəlməsinə şad olmalarına və Pyerin bütün həyatının mənasının bu evə bağlı olmasına baxmayaraq, axşamadək onlar hər şeydən danışq qurtardılar. Səhbət tez-tez bir əhəmiyyətsiz şeydən o birinə keçir və tez-tez kəsilirdi. Pyer bu gecə o qədər çox oturdu ki, knyaz qızı Marya ilə Nataşa bir-birlərinin üzünə baxırdılar, yəqin ki, Pyer tezmi gedəcəyini gözləyirdilər. Pyen bunu gördü, amma gedə bilmirdi.

O oturduqca çətin vəziyyətə düşür, utanırdı, amma yenə də otururdu, çünkü ayağı durub gedə bilmirdi.

Knyaz qızı Marya onun çox oturduğunu görüb, birinci olaraq qalxdı və baş ağrısından şikayət edib vidalaşdı.

— Deməli, siz sabah Peterburqa gedirsınız? — deyə knyaz qızı Marya soruşdu.

— Yox, getmirəm, — deyə Pyer təoccübə və sanki incimə kimi tez cavab verdi. — Yox, Peterburqam! Sabah, ancaq vidalaşmiram. Komissiyaların dalinca gələcəyəm — Pyer qızararaq knyaz qızı Maryanın qabağında dayandı və getmədi.

Nataşa əlini ona uzatdı və çıxıb getdi. Knyaz qızı Marya isə, əksinə, çıxıb getmək əvəzinə, kresləda otrudu və parlaq, dərin nəzərlərlə, diqqət və ciddiyətlə Pyerə baxdı. Bir az əvvəl aydın görünən yorğunluğu indi tamamilə yox oldu. Uzun bir səhbətə hazırlaşmış kimi ağır-agır və dərindən köksünü ötündü.

Nataşa gedən kimi Pyerin bütün pərtliyi və utancaqlığı dərhal yox oldu, Pyer həyəcanlılıq vəcdə gəldi. O, cəld kreslonu knyaz qızı Maryaya yaxın çökdü.

— Bəli, mən elə sizə demək istəyirdim, — deyə onun baxışlarına cavab verirmiş kimi dilləndi: — Xanım qız, mənə kömək edin. Mən nə edim? Ümidvar ola bilərəmmi? Knyaz qızı, əzizim, məni dinləyiniz. Mən hamisini bilirəm. Bilirəm ki, ona layiq deyiləm, bilirəm ki, indi bu barədə danışmaq olmaz. Amma mən ona qardaş olmaq istəyirəm. Yox, mən bunu yox... istəmirəm, bacarmıram.

O dayandı, əllərilə üzünü və gözlərini sildi.

— Bax, belə, — deyə davam etdi, sanki əlaqəli danışmaq üçün var qüvvəsini toplayırdı. — Onu nə vaxtdan sevdiyimi bilmirəm, ancaq mən təkcə onu, bütün ömründə təkcə onu sevmişəm və həm də elə sevirəm ki, onsuz həyat nədir, təsəvvür edə bilmirəm. İndi mən ona məhəbbətimi izhar etməyə cəsarət etmirəm, lakin fikirləşəndə ki, bəlkə, o, mənim arvadım ola bilər və mən bu imkanı... imkanı əldən qəçirirəm... dəhşətə gəlirəm. Deyiniz görüm, mən ümidvar ola bilərəmmi? Deyiniz görüm, mən nə edim? Əzizim knyaz qızı, — deyə Pyer bir qədər susdu, sonra Maryanın dinmədiyini görüb, onun əlinə toxundu.

— Mən sizin dediyiniz sözləri düşünürəm, — deyə knyaz qızı Marya cavab verdi. — Mən sizə bunu deyə bilərəm ki, siz doğru deyirsiniz ki, indi ona məhəbbətdən... — Marya dayandı. O, demək istəyirdi ki,

indi ona məhəbbətdən danışmaq olmaz, lakin o dayandı, çünkü o, üç gün bundan qabaq Nataşanın birdən-birə döyişdəyiğini görmüşdü və bilirdi ki, oğr Pyer ona öz məhəbbətini izhar etsə, o nəinki bunu töhfərəq hesab etməz, hətta bəlkə, onun arzu etdiyi də e� budur...

Lakin buna baxmayaraq, knyaz qızı Marya yenə də:

— Danışmaq... olmaz, — dedi.

— Bəs mən nə edim?

— Bu işi mənə tapşırın. Mən bilirəm...

Pyer knyaz qızı Maryanın gözlərinə baxıb:

— Hə, hə... — deyirdi.

— Mən bilirəm ki, o, sizi sevir... sevər, — deyə knyaz qızı Marya sözünü düzəltti.

Knyaz qızı Marya bu sözləri deməmişdi ki, Pyer hövlnak yerindən qalxbı, knyaz qızının əlini tutdu.

— Siz nədən bilirsiz? Siz deyirsiniz ki, mən ümidvar ola bilərm? Siz elə güman edirsiniz?

— Bəli, mən elə güman edirəm, — deyə knyaz qızı Marya gülüm-sündü. — Ata-anasına yazınız və mənə tapşırınız. İlmək olanda mən ona deyərəm. Mən bunu arzu edirəm. Üroyim hiss edir ki, bu iş baş tutacaqdır.

— Yox, bu ola bilməz! Mən nə qədər xoşbəxtəm! Ancaq bu ola bilməz... Nə qədər xoşbəxtəm! Yox, ola bilməz! — deyə-deyə Pyer knyaz qızı Maryanın əllərini öpürdü.

— Siz Peterburqa gedin, belə yaxşıdır. Mən isə sizə yazaram.

— Peterburqam? Getməkmi? Hə, getmək yaxşıdır. Amma sabah mən sizin yanınıza gələ bilərəmmi?

Ertəsi gün Pyer vidalaşmağa gəldi. Nataşa əvvəlki günlərə nisbətən bir az süst görünürdü, lakin bu gün Pyer hərdən onun gözlərinə baxanda, özünün yox olduğunu hiss edirdi, hiss edirdi ki, daha nə özü var, nə də o var, indi ancaq təkcə bir soadət hissi vardır. Onun hər bir baxışını, hər bir hərəkətini görəndə, hər sözünü eşidəndə Pyerin qəlbə sevinclə dolur və o, öz-özünə “Doğrudanmı? Yox, ola bilməz”, — deyirdi.

Vidalaşanda Pyer onun nazik, ariq əlini əlinə alıb, bir qədər həmişəkindən artıq saxladı.

“Bu əllər, bu sima, bu gözlər, mənə yad olan bu qadın gözəlliyi xəzinəsi, bunların hamisi, görəsən, əbədilik mənim olacaqmı, mənim

özüm kimi mənim üçün adı bir şey olacaqmı? Yox, bu mümkün deyil!..”

— Sağlıqla qalın, qraf, — deyə Nataşa ucadan səsləndi. — Sonra da piçılı ilə — mən sizi səbirsizliklə gözləyəcəyəm, — dedi.

Bax, bu sadə sözlər, bu sözləri müşayiət edən baxışlar və simadakı ifadələr Pyer üçün iki ay ərzində tükənməz xatirələr, söhbetlər və şirin xəyallar vasitəsi oldu. “Mən sizi səbirsizliklə gözləyəcəyəm... Hə, hə, o, necə dedi? Hə: “mən sizi səbirsizliklə gözləyəcəyəm. Pyer öz-özünü deyirdi: — Ah, mən nə qədər xoşbəxtəm! Heç bilişənmi mən nə qədər xoşbəxtəm!”

İndi Pyerin qəlbində oyanan hissələr heç də Elenə nişanlandığı zaman baş verən hissələrə oxşamırıldı.

XX

İndi Pyer o zamankı kimi xəstə bir utancaqlıqla, ona deyilən sözləri təkrar etmirdi, öz-özüne: “ah, nə üçün mən filan sözü demədim və ya nə üçün, nə üçün mən o zaman *je vous aime!* — dedim?” — sözlərini demirdi. İndi, əksinə, Pyer onun hər sözünü və öz sözlərini, qızın simasındaki, təbəssümündəki bütün təfərruatla birlikdə xəyalında canlandırır və heç bir şey artırmaq və ya əksiltmək istəmirdi, ancaq təkrar etmək istoyirdi. Başladığını yaxşı və ya pisliyinə aid şübhədən indi daha bir iz belə qalmamışdı. Ancaq ürəyinə hərdən bir qorxunc bir şübhə damirdı. Mən yuxu görmürəm ki? Knyaz qızı Marya, görəsən, sohv etməmişdir ki? Mən həddindən artıq lovğa və özümdən bədgüman deyiləm ki? Mən inanıram, amma birdən knyaz qızı Marya bu əhvalatı ona açanda, o gülümşünüb: “çox qəribədir! O, yəqin, sohv edir. Məgər o bilmirmi ki, o ancaq insandır, sadə insandır, mən iso? Mən başqa bir şeyəm, yüksəyəm”, — deyə cavab versə, necə olsun?

Bu şübhə Pyerin qəlbində tez-tez oyanırı. O, indi heç bir plan da tutmurdu. Gələcək səadət ona elə qəribə görünürdü ki, elə bil bu başa gələndən sonra, daha heç bir şey olmayıacaqdı. Hər şey bitəcəkdi.

Pyeri gözənləniləz, noşəli bir çılğınlıq bürüdü, amma o, özündə belə bir halin baş verdiyini gözəlmirdi. Ona elə golirdi ki, yalnız onun özü üçün deyil, hətta bütün dünya üçün, həyatın bütün mənası ancaq

onun məhəbbətindən və qızın onu sevə bilməsindən ibarətdir. Hərdən ona elə golirdi ki, bütün adamlar ancaq onun goləcək səadəti ilə möşğuldurlar. Ona bəzən elə golirdi ki, hamı onun kimi sevinir, amma özünü başqa işlə möşğül kimi göstərib, sevincini gizlətməyə çalışır. O, hər bir sözə və hər bir horəkətdə öz səadətinə eyham olunduğunu gördü. Çox vaxt o, öz gizli razılıq ifadə edən qəribə, şad baxışları və təbəssümləri ilə rast golən adamları heyrləndirirdi. Lakin bu adamların onun xoşbəxtliyindən xəbəri olmaya bildiyini başa düşəndə, onlara ürəkdən heyfşilənir və bir yol tapıb, onlara izah etmək istəyirdi ki, onların möşğül olduğu şey tamamilə əhəmiyyətsiz və boş bir şeydir, ona diqqət sərf etməyə belə dəyməz.

Ona xidmət etməyi təklif eləyəndə və ya ümumi bir məsələni, dövlət işlərini və ya müharibəni müzakirə eləyəndə, hadisənin belə və ya başqa cüra cəroyan etməsindən bütün insanların taleyinin aslı olduğunu fikri irəli sürüləndə o, həlim və hüznü bir təbəssümlə qulaq asır və onunla danışan adamları öz qəribə qeydləri ilə tövəccübləndirirdi. Lakin Pyero, istər həyatın həqiqi mənasını, yəni onun hissərini başa düşən kimi görünən adamlar və istərsə də, bunu başa düşməyən kimi görünən bədbəxt adamlar — bütün insanlar bu müddətdə ona öz daxili hissəyyatının işığında elə aydın görünürdülər ki, o heç bir çətinlik çəkmədən, onlara rast gələn kimi, sevilməyə layiq olan yaxşı xüsusiyyətləri dərhal görürdü.

Mərhum arvadının işlərini və kağızlarını nəzərdən keçirəndə, Pyer onu ancaq təəssüflə xatırladı, çünki o, Pyerin indi hiss etdiyi səadəti hiss etməmişdi. Yeni vəzifə və ulduz nişanları alandan sonra daha da lovşalanmış knyaz Vasili ona hössas, mərhomətlı və yaziq bir qoca kimi görünürdü.

Pyer sonralar bu xoşbəxt çılğınlıq günlərini tez-tez xatırlardı. Bu müddət ərzində adamlar və hadisələr haqqında çıxardığı müəyyən qonaqtır onun üçün həmişəlik dəyişməz qalmışdı. Pyer sonralar nəinki adamlar və hadisələr haqqındakı bu baxışlarından ol çəkməmişdi, hətta, əksinə, daxili şübhələr və ziddiyyətlər zamanı bu çılğınlıq günlərindəki görüşlərinə müraciət edirdi və bu görüşlər homişə düz çıxırı.

“Bəlkə də, mən o vaxt qəribə və gülməli görünürdüm, lakin o vaxt mən zənn olunduğu qədər çılğın deyildim. Əksinə, mən o vaxt hər zamankından daha ağıllı və düşüncəli idim və həyatda başa düşülməli

¹ Mon sizi sevirom.

olan şeyleri başa düşürdüm, çünkü... mən xoşbəxt idim", – deyə düşündürdü.

Pyerin çılgınlığı bundan ibarət idi ki, indi o əvvəllər olduğu kimi, adamları sevmək üçün onların şəxsi səbəblərinin, özünün dediyi kimi, ləyaqətlərinin tozahürünü gözləmirdi. Sevgi özü onun qəlbini doldurdu, o, səbəbsiz olaraq insanları sevir, onları sevmək üçün şübhəsiz səbəblər tapırdı.

XXI

Birinci gecə, Pyer gedəndən sonra, Nataşa nəşeli-istehzalı bir təbəssümlə knyaz qızı Marya ilə onun barəsində danışandan, – elə bil hamamdan çıxbı, sürtükü da, saçları da qısalıb – deyən dəqiqlidən sonra Nataşanın qəlbində nə isə gizlin, özünə məlum olmayan, lakin qarşılaşınmaz bir hiss oyandı.

Birdən-birə Nataşanın hər şeyi – siması, yerişi, baxışı, səsi dəyişdi. Onun özü üçün gözlənilməz olan şeylər – həyat qüvvəti, səadət ümidi üzə çıxbı, təmin olunmalarını təlob etdilər. Birinci gecədən başlayaraq, elə bil ki Nataşa başına gələnlərin hamısını yadından çıxardı. O zamandan Nataşa bir dəfə də olsun vəziyyətindən şikayət etməmiş, keçmiş barədə bir söz belə danışmamış və goləcək haqqında sevindirici planlar tökməkdən də qorxmamışdı. Nataşa Pyerdən az səhbət edərdi, amma knyaz qızı Marya Pyeri xatırladanda gözlərində çoxdan sönmüş bir parıltı oynardı və dodaqları qəribə bir təbəssümlə büzülərdi.

Nataşada əmələ gələn bu dəyişiklik əvvəlcə knyaz qızı Maryanı tövəccübləndirdi, lakin o, bunun səbəbini başa düşdükdə qüssələndi: "O, mənim qardaşımı bu qədər azmi sevirdi ki, bu qədər tez də yaddan çıxarı" – bu fikirlə knyaz qızı Marya Nataşadakı dəyişikliyi təkkilikdə oturub düşünürdü. Amma o, Nataşa ilə bir yerdə olanda açıqlanmırı və qızı məzəmmət etmirdi. Nataşada oyanmış və onu bürümüş həyat qüvvəti, görünür elə güclü və onun özü üçün də elə gözlənilməz idi ki, knyaz qızı Marya Nataşanın yanında olanda hiss edirdi ki, hətta öz ürəyində belə onu məzəmmət etməyə haqlı deyildir.

Nataşa bütün varlığı ilə və səmimi olaraq özünü bu yeni hissin ixtiyarına verdiyi üçün, indi qüssələ olmadığını, şad və sevincək olduğunu gizlətməyə də çalışırdı.

Gecə Pyer səhbət etdikdən sonra knyaz qızı Marya öz otağına qayıdı və astanada Nataşaya rast gəldi.

– O dedimi? Hə? Dedimi? – deyə Nataşə təkrar etdi. Onun simasında sevincli və cyni zamanda öz sevinci üçün üzr istəyən yaziq bir ifadə oxundu.

– Mən qapıdan qulaq asmaq istəyirdim, amma bildim ki, sən mənə deyəcəksən.

Nataşanın baxışları knyaz qızı Marya üçün çox anlaşılmaz və təsirli idi, Nataşanın həyəcanlarını görərkən də o, tövəssüf edirdi, lakin buna baxmayaraq, Nataşanın sözləri ilk dəqiqələrdə knyaz qızı Maryanı təhqir etdi. O, qardaşını, onun məhəbbətini xatırladı.

"Lakin nə etməli! O, başqa cür eləyə bilmir" – knyaz qızı Marya düşündü. O, qüssəli və bir qədər də ciddi idi. Pyerin Peterburqa getməyə hazırlaşdığını eşidəndə Nataşa tövəccüb elədi.

– Peterburqa? – Nataşə başa düşmürümüş kimi təkrar etdi, lakin knyaz qızı Maryanın qüssəli üzünü baxıb, bu qüssənin səbəbini anladı və birdən ağlamağa başladı. Mari, – dedi, – öyrət mənə, mən nə edim, mən pis adam olmaqdan qorxuram. Sən necə desən, mən də elə edəcəyəm, öyrət mənə...

– Sən onu sevirsənmi?

– Bəli, – deyə Nataşə piçıldadı.

– Bəs niyə ağlayırsan? Mən sənin əvəzinə sevinirəm, – knyaz qızı Marya bu göz yaşları xatırınə Nataşanın sevincini tamamilə əvvəl etdi.

– Bu, hələ belə tezliklə yox, bir vaxt olacaq. Bir gör nə böyük xoşbəxtlik olacaq. Mən onun arvadı olacağım, sən də Nicolasa ərə gedəcəksən.

– Nataşə, mən səndən xahiş etmişəm ki, bu barədə danışmayasan, ancaq sənin barəndə danışacağın.

Onlar susdular.

– Axı bəs niyə Peterburqa! – deyə birdən Nataşə soruşdu və özü də tez özüne cavab verdi: – Yox, yox, elə belə də lazımdır... Elədirmi Mari? Belə lazımdır.

EPİLOQ

BİRİNCİ HİSSƏ

I

12-ci ildən yeddi il keçdi. Avropanın dalgalanmış tarix dənizi yenə də öz sahillərinə çökildi. O, sakitleşmişə oxşayırı, lakin bəşəriyyəti hərəkətə gətirən gizli qüvvələr (ona görə gizlidirlər ki, onların hərəkətini təyin edən qanunlar bize məlum deyildir) öz işlərini davam etdirirdilər.

Tarix dənizinin səthi hərəkətsiz kimi görünə də, bəşəriyyət, zaman hərəkəti kimi aramsız olaraq hərəkət etməkdə idi. İnsan birləşmələrinin müxtəlif qrupları toplaşır və dağılırdı. Dövlətlərin taşəkkülü və dağılması, xalqların öz yerlərini dəyişdirməsi səbəbləri hazırlanırdı.

Tarix dənizini əvvəlki kimi bu sahildən o biri sahilə tərəf coşub hərəkət etmirdi, o, dərinliklərdə qaynayırdı. Tarixi şəxsiyyətlər indi əvvəlki kimi dalğa-dalğa bir sahildən o birinə cumurdular, indi onlar, elə bil ki, bir yerdə hərlənirdilər. Əvvəllər qoşunun başında durub, kütlələrin hərəkətini müharibələr, səfərlər və döyüşlər haqqında emrlərlə dəf edən tarixi simalar indi qaynayan hərəkatı siyasi və diplomatik mülahizələrlə, qanunlarla, traktatlarla dəf edirdilər...

Tarixi simaların bu fəaliyyətini tarixçilər irtica adlandırırlar.

İrticə dediklori şeyin səbəbi kimi göstərdiklori bu tarixi simaların fəaliyyətini təsvir edən zaman tarixçilər onları ciddi surətdə taşırıldırırlar. O dövrün bütün məşhur adamları, Aleksandrdan və Napoleondan tutmuş m-m Stael-ə, Fotiyə, Şellinqə, Fixteyə, Şatobriana və sairəyədək hamı tarixçilərin ciddi mühakəməsindən keçir, tərəqqiyəmi və ya irticayami kömək etmələrindən asılı olaraq ya bərəət qazanır, yaxud müqəssir olurlar.

Tarixçilərin təsvirinə görə bu dövrdə Rusiyada da irtica olmuşdu və bu irticanın əsas müqəssiri I Aleksandr idı. Həmin I Aleksandr yenə də onların təsvirinə görə, öz padşahlığı dövründə liberal təşəbbüsərin və Rusyanın xilas olmasına əsas səbəbkər idı.

Hazırda rus ədəbiyyatında gimnaziyada təhsil alandan tutmuş təlim tarixçiyo qədər bir adam yoxdur ki, padşahlığı dövründə düzgün hərəkətlər etmədiyi üçün Aleksandra daş atmasın.

"O gərək belə və belə eləyə idi. Belə eləyəndə yaxşı iş görüb, amma belə eləyəndə pis iş görüb. Padşahlığının əvvəlində və 12-ci il vaxtı özünü çox yaxşı apardı, amma Polşaya konstitusiya verəndə, Müqəddəs İttifaq yaradanda, Arakçeevin elinə hakimiyyət verəndə, Qolitsinə və mistisizmə rəvac verəndə, sonra Şışkovu və Fotini ruhlandıranda isə pis iş gördü. Ordunun cəbhə hissəsilə məşğul olmaqdə pis iş gördü, Semyonov alayını ləğv etməkdə də pis iş gördü və i.a."

Tarixçilərin bəşəriyyətin səadəti haqqındaki bilikləri əsasında I Aleksandra yağıdırıqları məzəmmətlərin hamısını yazmaq üçün on vərəq kağız korlamaq lazımdır.

Bu məzəmmətlər nədən ibarətdir?

Tarixçilərin yaxşı iş kimi tərifləyib I Aleksandri bəyəndikləri hərəkətlər də, məsələn: padşahlığı dövründəki liberal təşəbbüsər, Napoleon ilə müharibə, 12-ci ildə göstərdiyi möhkəmlik və 13-cü il yürüşü də eyni mənbələrdən, yəni I Aleksandrin şəxsiyyətini təyin edən eyni qan, tərbiyə və həyat şərtlərindən irəli gəlmirmi və I Aleksandrin təqdir edilən hərəkatları də, məsələn: Müqəddəs İttifaq, Polşanın bərpası, 20-ci illərin irticası da həmin bu mənbələrdən doğmurmur?

Bu məzəmmətlərin mahiyyəti nədən ibarətdir?

Ondan ibarətdir ki, I Aleksandr kimi tarixi bir sima – bəşər hakimiyyətinin mümkün olan ən yüksək pilləsində duran və bütün tarixi şüaları göz qamaşdırıran bir işiq halında bir nöqtədə birləşdirirən bir şəxs, hər bir hakimiyyətin ayrılmaz yoldaşı olan ən qüvvətli intriqalar, yalanlar, yaltaqlıqlar, özünü böyənmələr təsirinə qapılan bir adam, həyatının hər bir dəqiqəsində Avropada baş verən bütün hadisələr üçün məsuliyyət hiss edən bir adam və həm də uydurulmamış, canlı bir adam, başqa adamlar kimi öz şəxsi vörüşləri, ehtirasları, yaxşılığı, gözəlliyyə və həqiqətə meyli olan bir adam əlli il bundan əvvəl neinki xeyirxah bir adam deyildi (bunun üçün tarixçilər onu məzəmmət etmirlər), iş burasındadır ki, cavaniqlidan elmlə məşğul olan, yəni kitab mütəlia etmək, mühazirələr oxumaq və bu kitabları və mühazipələri bir dəftərçəyə köçürməklə məşğul olan bir professor qədər də bəşəriyyətin xeyrini düşüne bilmirdi.

Lakin I Aleksandrin xalqların səadəti haqqındaki əlli il bundan əvvəlki görüşlərində yanıldığını forz etsək, ixtiyarsız olaraq, forz

etmeliyik ki, Aleksandr mühakimə edən tarixçi də eləcə, müəyyən bir müddət keçidkən sonra, bəşəriyyətin səadəti haqqındaki görüşlərində haqlı olmaycaqdır. Bizim bu fərziyyəmiz təbii və zəruridir, çünki tarixin inkişafını izləyərkən görürük ki, illər keçidkəcə, yeni yazıçılar meydana çıxdıqca, bəşəriyyətin səadəti haqqındaki görüşlər də dəyişir. Belə ki, 10 il əvvəl yaxşılıq və xeyir hesab olunan şey, pisliyə, şərə çevrilir və ya əksinə. Hələ bu harasıdır, biz tarixdə eyni zamanda xeyir və şər haqqında tamamilə ziddiyətli fikirlərə rast gəlirik. Polşaya verilən konstitusiyani və Müqəddəs İttifaqı bəziləri Aleksandr üçün yaxşılıq, baziləri isə pislik hesab edirlər.

Aleksandrin və Napoleonun fəaliyyəti haqqında biz faydalıdır və ya zərərlidir – deyə bilmərik, çünki biz onların nə üçün faydalı və nə üçün zərərlə olduğunu bilə bilmərik. Əgər bu fəaliyyət birinin xoşuna gəlmirsə, 12-ci ildə atamızı evdə Moskvada saxlamaq və ya rus qoşunlarının şöhrəti, yaxud Peterburqdakı və başqa şəhərlərdəki universitetlərin çiçəklənməsi, Polşanın azadlığı, Rusyanın qüdrəti və eləcə də Avropanın müvazinəti, müəyyən mənənə Avropa məarifisi, tərəqqisi mənə yaxşılıq kimi görünürse, mən etiraf etməliyəm ki, hər hansı bir tarixi simanın fəaliyyətdən bu məqsədlərdən başqa, daha ümumi və mənim başa düşmədiyim başqa məqsədlər də olur.

Ancaq tutaq ki, elm deyilən şey bütün ziddiyətləri barışdırmaq imkanına malikdir və tarixi simalar, hadisələr üçün dəyişməz bir yaxşılıq və pislik meyarıdır.

Tutaq ki, Alksandr hər şeyi başqa cür edə bilərdi. Tutaq ki, o, onu taqşırıldırıban adamların bəşəriyyətin son hərəkət məqsədini bilən əlamətlərin göstərişi ilə, indi onu taqşırıldırıbanların vera biliçəyi xəlqilik, azadlıq, bərabərlik və tərəqqi (bundan daha yenisi, gərək ki, yoxdur) programı əsasında işləyə bilərdi. Tutaq ki, bu program mümkün idi və tərtib edilmişdi və Aleksandr da ona əsasən hərəkət edirdi. Bəs onda, hökumətin o zamankı istiqamətinə qarşı mübarizə aparan adamların fəaliyyəti, yəni tarixçilərin yaxşı və faydalı hesab etdiyi fəaliyyət nə olardı? Bu fəaliyyət olmazdı, həyat olmazdı, heç bir şey olmazdı.

Əgər bəşər həyatının ağıl ilə idarə oluna biləcəyini fərz etsək, o zaman həyat imkanı da möhv olar.

II

Əgər tarixçilər kimi biz də desək ki, böyük adamlar bəşəriyyətin, Rusyanın, yaxud Fransanın əzəmətindən, Avropanın müvazinətindən, inqilab ideyalarının yayılmasından, ümumi tərəqqidən və ya başqa bir şeydən ibarət olan məlum məqsədlərə doğru aparırlar, o zaman tarixi hadisələri təsadüf və dəhillik haqqında müəyyən anlayış olmadan izah etmək mümkün olmaz.

Əgər hazırkı əsrin əvvəllerində Avropada gedən müharibələrin məqsədi Rusyanın əzəməti idisə, bu məqsədə baş verən müharibələr və basqınlar olmadan da çatmaq olardı. Əgər məqsəd Fransanın əzəməti idisə, bu məqsədə də inqilabsız və imperiyasız nail olmaq olardı. Əgər məqsəd ideyaların yayılması idisə, bunu kitab çap etmək vasitəsilə əsgərlərdən daha yaxşı yerinə yetirmək olardı. Məqsəd mədəniyyətin tərəqqisi idisə, çox asanlıqla fərəz etmək olar ki, mədəniyyəti yaymaq üçün insanları və onların var-dövlətinə möhv etməkdən daha ağıllı başqa yollar da vardır.

Bəs nə üçün bu belə olub, başqa cür olmayıb?

Çünki təsadüf belə götürüb, “təsadüf vəziyyət yaradıb, dahi isə ondan istifadə edib” – tarix belə deyir.

Bəs təsadüf nədir? Dəhillik nədir?

Təsadüf və dəhillik sözleri həqiqətdə mövcud olan bir şeyi ifadə etmədikləri üçün onlara tərif vermək olmaz. Bu sözlerancaq hadisələri dərk etməyin müəyyən dərəcəsini ifadə edirlər. Mən bu və ya başqa bir hadisənin nə üçün baş verdiyini bilmirəm. Güman edirəm ki, bilə bilmərəm. Ona görə də bilmək istəmirəm və deyirəm ki, təsadüfdür. Mən ümumbəşəri keyfiyyətlərə müvafiq gəlməyən bir iş icra edən qüvvə görürəm, bunun necə olduğunu başa düşmürəm və deyirəm ki, dəhilikdir.

Çobanın hər axşam ayrıca ağıla salıb yemədiyi qoyun başqa qoyunlara nisbətən ikiqat artıq kökəldiyi üçün qoyun sürüsünə dahi görünməlidir. Hər axşam möhv həmin qoyunun ümumi ağıla yox, xüsusi ağıla, yulaf yeməyo getməsi və həmin qoyunun, möhv həmin qoyunun kökəldikdən sonra kəsilməsi dəhiliklə bir sıra qeyri-adi təsadüflərin heyrotamız birləşməsi kimi görünməlidir.

Lakin kifayotdır ki, qoyunlar bütün bu işlərin onların qoyun məqsədlərinə çatmaq üçün edildiyinə inanmasınlar. Kifayotdır ki, onların başlarına golən əhvalatların onlar üçün anlaşılmaz məqsədlərə xidmət

edə bilecəyinə inansınlar, onlar dərhal bəslənən qoyunun başına getirilən işdə bir vəhdət və ardıcılıq görərlər. Onlar qoyunun nə məqsədə bəslənildiyini bilməsələr də, hər halda bilecəklər ki, qoyunun başına gətirilən işlər birdən-birə olmamışdır, bundan sonra isə təsadüf və dahilik anlayışlarına onların heç ehtiyacları da qalmaycaqdır.

Ancaq yaxın və anlaşılan məqsədi bilməkdən əl çəkməklə və son məqsədin bizə müyəssər olmadığım etiraf etməkələ biz tarixi simaların həyatındaki ardıcılılığı və məqsədə uyğunluğu görə bilerik. Onlardan əmələ gələn ümuməşəri keyfiyyətlərə müvafiq gəlmeyən işlərin səbəbi bizə aydın olar və bizə daha təsadüf və dahilik sözləri lazımlıdır.

Əgər biz etiraf etsək ki, Avropa xalqlarının iğtişasının səbəbi bizə məlum deyil, bizə ancaq əvvəlcə Fransadakı, sonra İtaliyadakı, Afrikadakı, Prussiyadakı, Avstriyadakı, İspaniyadakı, Rusiyadakı qətlərdən ibarət olan faktları məlumdur və qərbən şərqə, şərqdən qərbə hərəkətlər bu hadisələrin ümumi mahiyyətini təşkil edir. O zaman bizə nəinki Napoleonun və Aleksandrın xarakterlərində bir fövqəladəlik və dahilik görmək lazım gəlməz, hətta bu şəxsləri ayrı cür deyil, bütün başqa adamlar kimi ancaq adı adam şəklində təsəvvür etmək olar və həm də nəinki bu adamları olduqları şəklə salan xırda hadisələri təsadüfililiklə izah etmək lazım gəlməz, həm də aydın olar ki, bütün bu xırda hadisələr zəruri imiş.

Son məqsədi bilməkdən boyun qaçırsaq, aydın bir surətdə başa düşərik ki, heç bir bitki üçün öz rəngindən və öz toxumundan başqa, daha müvafiq bir rəng və toxum düşünmək mümkün olmadığı kimi, bütün keçmişlərlə birlikdə iki nəfər ələ adam da düşünmək olmaz ki, onlar yerinə yetirməli olduqları vəzifəyə tam mənasılı, on xırda təfərruatlarına qədər müvafiq gəlsinlər.

III

Hazırkı əsrin əvvəlində Avropada baş verən hadisələrin əsas, mühüm faktı Avropa xalq kütlələrinin qərbən şərqə və şərqdən qərbə mühərribə hərəkatı idi. Bu hərəkatın birinci səbəbkəri qərbən şərqə hərəkət idi. Qərb xalqlarının mühərribə edə-edə Moskvaya qədər hərəkət etməsi üçün lazım idi ki,

1) Onlar şərqdəki döyüş qrupları ilə toqquşmaya davam gotirə biləcək böyük bir döyüş qrupunu yaratsınlar; 2) Bu vaxta qədər mövcud

olan ənənə və vərdişlərdən əl çəksinlər və 3) Döyüşlərə əla bir adam başçılıq eləsin ki, o adam həm özü üçün, həm də onlar üçün, bu hərəkat zamanı baş verəcək yalanları, qətl və qarətləri təmizə çıxara bilsin.

Fransız inqilabından başlayaraq, kifayət qədər böyük olmayan köhnə qrup dağılımaqdadır. Köhnə vərdişlər və ənənələr məhv edilməkdədir, getdikcə yeni ölçüdə bir qrup, yeni vərdişlər və ənənələr yaradılmaqdadır və gələcək hərəkatın başında durub, baş verəcək işlərin bütün məsuliyyətini öz üzərinə götürən bir adam hazırlanmaqdadır.

Əqidəsiz, vərdişsiz, ənənəsiz, adsız-sansız, hətta fransız olmayan bir adam sanki çox qəribə təsadüflərlə Fransaya vəlvələ salan bütün partiyaların arasından keçir və onlardan heç birinə qoşulmayıb, on görkəmli bir mövqeyə qalxır.

Bu adamın özünün somimi yalanları və parlaq, cəsarətli məhdudiyyəti, yoldaşlarının cəhaləti, düşmənlərinin zəifliyi və miskinliyi onu götürüb, ordu başçılığına çıxartdı. İtaliya ordusundakı gözəl əsgər tərkibi, düşmənlərin dalaşmaq istəməməsi, özünün usaqcasına inadı və özünə güvənməsi ona horbi şöhrət qazandırdı. Sıysız-hesabsız təsadüflər hər yerde ona yardım etdi. Fransız hökmədarlarının günündən düşməsi onun üçün faydalı oldu. Onun üçün əvvəlcədən müyyəyənləşdirilmiş yolu dəyişdirə bilmədi. Onu Rusiyada qulluğa götürmədilər, Türkiyəyə də təyin oluna bilmədi. İtaliyadakı mühərribələr zamanı bir neçə dəfə ölümle üz-üzə gəldi və hər dəfə gözlənilməz bir surətdə xilas oldu. Onun şan-şöhrətinə poza bilən rus qoşunları da, müxtəlif diplomatik mülahizələrə görə, nə qədər ki, o, Avropada idi, oraya daxil olmadılar.

O, İtaliyadan qayıdanda Parisdə hökumət əla bir dağılımaq prosesində idi ki, oraya düşən adamlar mütələq aradan çıxarılır və məhv edilirdilər. Onun üçün bu tohlükəli vəziyyətdən çıxmaga öz-özünü yol tapıldı ki, bu vəziyyət də səbəbsiz və mənəsiz Afrika səfərindən ibarət idi. Yenə də ona həmin təsadüf adlanan şəyər kömək əldədi. Möhkəm Malta bir güllə də atmadan təslim oldu, onun on ehtiyatsız əmələri uğurla nəticələndi. Bir qayığa belə yol verməyən düşmən horbi gəmiləri onun bütöv bir ordusuna yol verdi. Afrikada, demək olar ki, silahsız əhalinin başına bir çox müsibətlər gotirildi. Bu müsibətləri gotirən adamlar, xüsusilə onların rəhbəri özünü inandırıldalar ki, bu, çox gözəldir, bu şəraf işidir, bu işlər Qeysərin və Makedoniyalı İsgəndərin işlərinə oxşayır.

O, heç bir işi özü üçün pis hesab etmir, işlədiyi hər bir cinayətlə fəxr edir və bu cinayətə anlaşılmaz fövqəltəbi bir mənə verir və beləliklə də, şöhrət və əzəmət idealı əmələ gəlirdi. Ona və onunla bağlı olan adamlara rəhbərlik edəcək belə bir ideal bütün genişliyi ilə Afrikada yaradıldı. Hər nə cədəsi, müvəffəq oldu. Taun xəstəliyi onu tutmadı. Əsirlərin amansızcasına öldürülməsi üçün onu taqsırlandırmadılar. Afrikadan uşaqcasına ehtiyatsız, səbəbsiz və nankorcasına, həm də yoldaşlarını fəlakətdə qoyub çıxmamasını onun xidmətlərinə yazdırılar. Yenə də düşmən dəniz qüvvələri ona iki dəfə yol verdi. O işlədiyi xoşbəxt cinayətlərdən tamamilə məst olmuş halda, öz rüyənən hazırlı olaraq heç bir məqsədsiz Parisə gələndə, artıq burada vəziyyət dəyişmişdi. Bir il əvvəl onu məhv edə biləcək respublika hökumətinin dağılıması indi son həddində çatmışdı. İndi partiyalarla qoşulmayan təzə bir adamın, yəni onun burada olması onu ancaq qaldıra bilərdi.

Onun heç bir planı yox idi. O, hər şeydən qorxurdu, partiyalar isə ondan yapışır onun iştirak etməsini tələb edirdilər.

Təkcə o, baş verəcək bütün hadisələrə bərəət qazandırıa bilərdi. Təkcə o, İtaliyada və Misirdə əldə etdiyi şöhrət və əzəmət idealı ilə, dəlicəsinə özüñü möftunluğu ilə, həyasızcasına cinayətləri ilə, səmimi yalanları ilə buna müvəffəq ola bilərdi.

Bu adam onu gözləyən yero lazım idi, buna görə də heç onun iradəsindən asılı olmayıaraq və qətiyyətsizliyinə, plansızlığına, buraxdığı bütün səhvlərə baxmayaraq, onu sui-qəsəd cəlb etdirər və hakimiyəti ələ almaq məqsədilə düzəlmüş sui-qəsəd uğurla nəticələndi.

Onu hökmədarların iclasına itəldilər. O özünü məhv olmuş bilib, qorxuya düşdü və qaçmaq istədi. Özünü bayılmış kimi göstərdi, özünü məhv etdirə biləcək mənəsiz sözər danişdi. Lakin əvvəllər çox məğrur və düşüncəli olan Fransız hökmədarları artıq dövrənlərinin keçidiyini hiss etdərək ondan daha çox pərt olmuşdular, hakimiyəti öz əllərində saxlamaq və onu məhv etmək üçün lazım olan sözər əvəzinə tamamılıq başqa sözər danişirdilər.

Təsadüf, milyonlarla təsadüflər hakimiyəti onun əlinə verirdi və bütün adamlar da bir-birilərə sözleşmiş kimi bu hakimiyətin möhkəmlənməsinə çalışırdılar. Təsadüflər ona tabe olan o zamankı Fransa hökmədarlarının xarakterlərini yaradırdı. Təsadüflər onun hakimiyətini təsdiq etdən I Pavelin xarakterini tövən etdirdi, təsadüflər onun oleyhinə düzələn sui-qəsdləri onun üçün zərərlə yox, daha da faydalı edir, onun hakimiyətini möhkəmləndirirdi. Təsadüf hərəkə-

Enginskinin onun əlinə verir və qəfildən onu öldürdüür, beləliklə də o, bundan on qüvvətli bir vasitə kimi istifadə edib, özünün haqlı olduğunu, cünki qüvvətli olduğunu kütləyə inandırır. O, var qüvvəsini toplayıb, İngiltəroyə səfər etməyə hazırlaşırı və bu səfər onu yəqin ki, məhv edəcəkdi. Təsadüf öz işini gördü, o, öz niyyətini yerinə yetirdi, qəfildən avstriyalılarla Makin üzərinə düşdü, onlar da döyüşsüz təslim oldular. Təsadüf və dahiilik ona Austerlits altında qələbə qazandırdı və təsadüfi olaraq, yalnız fransızlar yox, İngiltərədən başqa (İngiltərə baş verəcək hadisələrdə iştirak etməmişdi) bütün Avropa, bütün adamlar, əvvəller onun cinayətlərinə dəhşət və nifrotlə baxdıqları halda, onun hakimiyətini təsdiq etdilər, öz-özünə verdiyi adı, onun şöhrət və böyüklik idealını, hamiya çox gözəl və çox ağıllı görünən bu idealı qəbul etdilər.

Gələcək hərəkətə hazırlaşırlarlı və təcrübədən keçirlərmiş kimi, qərb qüvvələri 1805-ci, 6-ci, 7-ci, 9-cu illərdə getdikcə daha da qüvvətlənə-qüvvətlənə şərqə meyl etdilər. 1811-ci ildə Fransada əmələ golmuş bir qrup adam orta xalqlarla birləşərək böyük bir qrup əmələ gotirdi. Bu qrup artıb böyüdücə, hərəkatın başında dayanan adamın da bərəət qazanmaq üçün qüvvəti artı. Böyük hərəkatın əvvəlki onillik hazırlıq dövründə bu adam Avropanın bütün tacdarları ilə əlaqəyə girdi. Dünyanın ifşa olunmuş hökmədarları Napoleonun mənəsiz şöhrət və əzəmət idealına qarşı heç bir ağıllı ideal irəli sürə biləmədilər. Onlar bir-birlərinin gözü qabağında öz miskinliklərini ona göstərməyə çalışırdılar. Prussiya kralı böyük adamı mərhamətə gotirmək üçün öz arvadını onun yanına göndərdi. Avstriya imperatoru bu adamın qeyşərərin qızını öz otağına qəbul etməsini mərhamətli bir iş hesab etdi. Xalqların müqəddərətini qoruyan papa da öz dini ilə bu böyük adamın yüksəlməsinə xidmət etdi. Napoleon özünü, öz rolunu yerinə yetirməyə hazırlamaqdən çox, onu şəhərə edən adamların hamısı onu, baş verməkdə olan və baş verəcək hadisələrin bütün məsuliyyətini öz boynuna götürməyə hazırladı. Ondan baş verən elə bir hərəkət, elə bir cinayət və ya xırda bir yalancılıq yox idi ki, həmin iş otrəfindək adamların ağızında dərhal böyük və gözəl bir əməl kimi səslənməmiş olsun. Almanlar İena və Auerstedtə onun üçün daha yaxşı bir bayram keçirdilər. Təkcə onun özünü yox, əcdadını da, qardaşlarını da, ögey uşaqlarını və yeznələrini də böyük adam adlandırdılar. Hər şey onu ağılnı son qüvvəsindən məhrum etməyə və dəhşətli rola hazırlamağa kömək etdi. O hazır olanda qüvvələr də hazır oldular.

Basqın şərqi yönəldi və son məqsədinə – Moskvaya çatdı. Paytaxt alındı. Austerlitsdən başlayıb Vaqrama qədər olan əvvəlki müharibələrdə qırılan düşmən qoşunlarından daha çox rus qoşunu məhv edildi. Lakin birdən, bu vaxtadək onu arasıkəsilmədən müəyyən məqsədə doğru uğurlara aparan o təsadüflərin və o dahiliyin əvəzinə, Borodino yanındaki zökəmdən tutmuş ta şaxtaya və Moskvani yandıran qıçılcımadək saysız-hesabsız eks təsadüflər meydana çıxdı. Dahiliyin yerini isə misli-bərabəri görülməmiş axmaqlıq və alçaqlıq tutdu.

Basqın edənlər qaçmağa, geriyə qayıtmaya, yenə qaçmağa başlıdalar, indi bütün təsadüflər daha onun lehine yox, əleyhinə çevrildi.

Şərqdən qərbə doğru eks hərəkat başlandı. Bu hərəkatın bundan qabaqkı hərəkata, qərbən şərqi doğru hərəkata çox qəribə bir oxşayıdı. 1805-1807-1809-cu illərdəki kimi burada da böyük hərəkatdan əvvəl şərqdən qərbə doğru hərəkat təşəbbüslerinə rast gəlirik. Burada da çox böyük bir qrup toplaşmışdı, burada da orta xalqlar hərəkata qoşulmuşdular, burada da yoluñ ortasında tərəddüd olmuş, məqsədə yaxınlaşmışca sürət daha da artmışdı.

Paris – son məqsəd oldə edildi, Napoleonun hökuməti və qoşunu məhv oldu. İndi daha Napoleonun özüñün bir əhəmiyyəti yox idi. Onun bütün hərəketləri açıq-aydın surətdə miskin və çirkin idi, lakin yenə də anlaşılmaz bir təsadüf baş verirdi: Müttəfiqlər Napoleonə öz folakətlərinin səbəbkər kimi baxdıqları üçün ona nifret edirdilər. Qüvvədən və hakimiyyətdən məhrum edilmiş, cinayətlərdə və xəyanətlərdə ifşa olunmuş Napoleon indi onlara on il bundan qabaq və bir il sonra – qanun xaricində qalan bir quldur şəklində görünməli idi. Lakin qəribə bir təsadüf üzündə bunu heç kəs bu şəkildə görmədi. Onun rolu hələ bitməmişdi. On il əvvəl və bir il sonra qanun xaricində bir quldur hesab edilən bir adamı Fransanın iki düşərgəliyində olan bir adaya göndərdilər, adanı bir qvardiya ilə onun ixtiyarına verdilər və nə üünsə, ona milyonlarla da pul verməyə başladılar.

IV

Xalqlar hərəkati səkitləşib, öz sahilinə çekiliirdi. Böyük hərəkətin dalğaları geriyə çekilir, səkitləşən dənizdə dairələr əmələ gəlirdi. Bu dairələrin üstündə diplomatlar gozir və elə güman edirdilər ki, hərəkəti onlan səkitləşdirirlər.

Səkitləşmiş dəniz birdən coşmağa başladı. Diplomatlara elə gəldi ki, qüvvələrin bu yeni gərginliyinə səbəb onların özleri, onların bir-birilə razılışa bilməmələridir. Onlar öz padşahları arasında müharibə olacağını gözleyirdilər, vəziyyət onlara çox çotin gəlirdi. Lakin onların hiss etdiyi dalğa, onların gözlödiyi tərəfdən qalxmırıldı. Həmin dalğa cini çıxış nöqtəsindən – Parisdən qalxırıldı. Qərbən golən hərəkatın son dalğası səslənirdi, bu dalğa həllidilməz görünən diplomatik çotinlikləri həll etməli və bu dövrün döyüşkənlilik hərəkatına son qoymalı idi.

Fransanı xaraba qoyan adam təkbaşına, sui-qəədsiz, əsgərsiz Fransaya gəldi. Onu sadəcə bir qarovalıcu da tut bilərdi, lakin qəribə bir təsadüf üzündə onu neinkin heç kəs tutmadı, hətta hamı bir gün qabaq lənətlədiyi və bir ay sonra yenə də lənətləyəcəyi adamı şadlıqla qarşılıdı.

Bu adam son birgə hərəkata haqq qazandırmaq üçün həlo də lazımdı.

Hərəkat baş verdi.

Axırıncı rol oynanıdı. Aktyora soyunmağı və üz-gözünün surmə və qırımsızlığını yumağı əmr etdilər. O daha lazımlı olmayıacaqdı.

Bu adam adada bir neçə il tək yaşadığı zaman öz-özünü çirkin bir komediya oynamaya başladı, yalan və intriqalarla öz işlərinə bərəət qazandırmağa çalışı, halbuki bu bərəət dəha heç lazımlı deyildi. Beləliklə, bu adam bir zamanlar gözə görünməz bir ol ilə idarə olunduğu halda bir qüvvə kimi qəbul edilən şeyin nədən ibarət olduğunu bütün dünyaya göstərdi.

Tamaşanı idarə edən adam dramı qurtardıqdan və aktyoru soyundurduqdan sonra onu bizo göstərib dedi:

Baxın, görün, siz nəyə inanırdınız! Budur! İndi görürsünüzüm ki, sizi bu yox, mən idarə edirdim?

Lakin hərəkətin qüvvətindən gözləri kor olmuş adamlar uzun zaman bunu başa düşmürdürlər.

Şərqdən qərbə doğru eks hərəkətin başında duran şəxsin, yəni I. Aleksandrın həyatı isə dəha çox ardıcıl və zoruri idi.

Başqalarını kölgələ qoyaraq, şərqdən qərbə doğru gedən hərəkətin başında duracaq adama nə lazımdı?

Ona lazımdı ki, ədalətli olsun, Avropa işlərində iştirak edəndə xırda maraqlardan uzaq olsun. Ona lazımdı ki, öz yoldaşlarından, yəni dövrün padşahlarından mənəvi cəhətcə yüksəkdə dursun. Ona lazımdı

idi ki, Napoléondan şəxsən incik olsun. Bunların hamısı I Aleksandrda vardi. Bütün bunlar onun keçmiş həyatının saysız-hesabsız təsadüfləri ilə: həm tərbiyəsi, həm liberal təşəbbüsleri, həm onu əhatə edən müşavirləri, Austerliç, Tilzit və Erfurt hadisələri ilə hazırlanmışdı.

Xalq müharibəsi zamanı bu şəxs hərəkət etmirdi, çünki o lazımdı. Lakin ümumi Avropa müharibəsi zərurəti meydana çıxan kimi, bu şəxsiyyət öz yerini tutdu və Avropa xalqlarını birləşdirib, məqsədə doğru apardı.

Məqsəd əldə edidi. Axırıncı 1815-ci il müharibəsindən sonra I Aleksandr imkan daxilində olan insan hakimiyyətinin ən yüksək nöqtəsində idi.

Bəs o, bu vəziyyətdən necə istifadə etdi?

I Aleksandr Avropada sülhü bərpa etməmişdi. O, gənc yaşlarından öz xalqının səadətinə çalışmışdı, öz vətənində birinci olaraq liberal yeniliklər tətbiq etməyə başlamışdı, indi də sanki o, böyük bir hakimiyyətə malik idi və öz xalqlarının səadətinə nail ola bilərdi, lakin Napoleon sürgündə oturub, uşaqcasına və yalançı planlar tutub, deyəndə ki, əlimdə hakimiyyət olsaydı, mən bəşəriyyəti xoşbəxt edərdim, həmin bu vaxt I Aleksandr öz vəzifəsini yerinə yetirdikdən sonra, başı üstündə Allahın əlini hiss etdi və birdən-birə bu yalançı hakimiyyətin puçlunuqunu başa düşüb ondan üz döndərdi və bu hakimiyyəti nifrət etdiyi mənəfət adamların əlinə verib, ancaq bu sözləri dedi:

— “Bizi yox, bizi yox, Sənin adına layiqdir bu iş!” Mən də sizin kimi adamam, qoyun mən də adam kimi yaşayım, öz ruhumu və Allahımı düşünüm.

* * *

Necə ki, günəş və efsirin hər bir atomu özü-özlüyündə bir tamamlanmış kürə və eyni zamanda öz böyüklüyü ilə insana müyəssər olmayan bütövün ancaq bir atomudur, eləcə də hər bir fərdin öz daxilində öz məqsədi vardır və bu məqsədlər insana müyəssər olmayan ümumi məqsədlərə xidmət etmək üçündür.

Çiçəyin üstüna qonan arı körpə uşağı sancır. Uşaq arılardan qorxub deyir ki, arıların məqsədi adamları sancıqdır. Şair isə ciçəyi soran arıya tamaşa edir və deyir ki, arının məqsədi ciçəyin otrını sormaqdır. Arıcı isə görür ki, arı çiçəkləri tozunu və şirəsini yiğib pətəyə

götürir, buna görə də deyir ki, arının məqsədi bal yiğmaqdır. Başqa bir arıcı isə arıların həyatını daha döründən öyrənib deyir ki, arı ciçəyin tozunu və şirəsini cavan arıları bəsləmək və ana arı yetişdirmək üçün yiğir, deməli arıların məqsədi – nəsil artırmaqdandır ibarətdir. Bitkiləri tədqiq edən bioloq isə arının, tozu erkək çiçəkdən dişi ciçəyə apardığını və onu mayaladığını gördükdə, arının məqsədi elə bundan ibarətdir deyir. Bir başqası bitkilərin bir yerdən başqa bir yerdə köçməsini və bu işə arının kömək etdiyini görüb, deyə bilər ki, arının məqsədi də elə bundan ibarətdir. Həqiqətdə isə arının əsas məqsədi insan ağlığının dərk edə bildiyi birinci, ikinci və ya üçüncü məqsəddən ibarət deyildir. İnsanın ağlı bu məqsədləri öyrənmək sahəsində nə qədər tərəqqi edirsə, bir o qədər də son məqsədin qeyri-müyəssər olması aydın bir şəkildə meydana çıxır.

İnsana ancaq arının həyatının başqa həyat hadisələri ilə uyğunluğunu müşahidə etmək müyəssərdir. Tarixi şəxsiyyətlərin və xalqların haqqında da bunu demək lazımdır.

V

13-cü ildə Bezuxova əra gedən Nataşanın toyu Rostovgilin köhnə ailəsində axırıncı şad bir hadisə oldu. Həmin il qraf İlya Andreyeviç öldü və həmişə belə hallarda olduğu kimi, onun ölümü ilə köhnə ailə dağıldı.

Sonuncu ilin hadisələri: Moskvadan qaçmaq, knyaz Andreyin ölümü, Nataşanın ümidişizliyini, Petyanın ölümü, qrafının müsibəti – bütün bunlar, zərbə ardından zərbə kimi qoca qrafın başına yağıdı. O elə bil ki, bu hadisələrin mənasını başa düşmür, özünün bu işdə aciz olduğunu hiss edir və öz qoca başını ədəbələ aşağıya oyərək, sanki onun işini bitirəcək yeni zərbələri çağırır və gözlöyirdi. O gah qorxmuş və özünü itirmiş və gah da qeyri-təbii bir halda diribaş və tədbirli görünürdü.

Nataşanın toyu onu zahiri cəhəti ilə bir müddət möşgül elədi. O, nahar və axşam yeməkləri sıfariş edir və zahirən şad görünməyə çalışırı, lakin onun bu şadlığı, əvvəllər olduğu kimi, başqalarına sırayot etmir, əksinə, onu tanıyan və sevən adamlarada bir şəfqət hissi oyadırırdı.

Pyr arvadı ilə bərabər çıxb getdiyindən sonra, o sakitloşdı və darix-mağaya başladı. Bir neçə gün sonra xəstəlonub, yorğan-döşyo düdü.

245

Həkimlərin ürək-dirək verməsinə baxmayaraq, o, yatağa düşən birinci gündən başa düşdü ki, bir də buradan qalxmayacaqdır. Qrafını iki həftə, paltarını soyunmadan onun başı üstündə kresloda oturdu. Hər dəfə qrafını ona dərman verəndə o, ağlamsınaraq dimməzə onun əlini öpürdü. Axırıncı gün o, mülkü dağıtdığı üçün (bunun əsas təşsirini o, özündə görürdü) arvadından və qaiabanə olaraq oğlundan halalıq istədi. Dua-sənadan sonra o sakitcə öldü, səheri gün mərhumaya son borclarını verməyə gələn tanışlar Rostovgilin kirayə tutduqları evi doldurdular. Qrafın evində dəfələrlə nahar etmiş, rəqs eləmiş, dəfələrlə ona gülmüş adamlar indi kiminsə qarşısında özlərini təmizə çıxarırlarmış kimi, eyni daxili bir məzəmmət və hörmət hissi ilə deyirdilər: "Hər halda, o, çox gözəl bir adam id. İndi daha belə adamlara rast gəlməzsən... Kimin nöqsanı yoxdur?..."

Qrafın işləri elə dəlaşmışdı ki, bir il də belə getsəydi, bu işlərin nə ilə qurtaracağıını təsəvvür etmək belə çətin olardı, belə bir zamanda qraf gözlənilmədən öldü.

Nikolay atasının ölüm xəbərini alanda rus qoşunları ilə Parisdə idi. O, dərhal istəfa verdi və noticəsinə gözləmədən, məzuniyyət alıb, Moskvaya gəldi. Qrafın ölümündən bir ay sonra pul işi tamamilə aydın oldu, külli miqdarda xırda borclar aşkarla çıxdı ki, bunları heç kəs güman etmirdi, bu borclar hamını təccübəldəndirdi. Borc mülkdən iki-qat çox idi.

Qohumları və dostları Nikolaya məsləhət gördülər ki, mirasdan boyun qaçırsın, lakin Nikolay mirasdan boyun qaçırtmağı atanının müqəddəs xatirəsinə qarşı bir hörmətsizlik hesab etdiyi üçün bu təklifi eşitmək belə istəmədi və mirası qəbul edib, atanının borclarını ödəməyi də boynuna çekdi.

Qrafın sağlığında, onun həddindən artıq əliaçıqlığının qeyri-müəyyən, lakin qüdrətli təsiri altında uzun zaman susub, səslərini çıxartmayan borclular birdən-birə pullarını tələb etməyə başladılar. Həmişə olduğu kimi, bu işdə də – kim borcunu tez alar – deyə bir-birilə yarişan adamlar da əmələ gəldi və Mitenka kimi pulsuz, hödiyyə olaraq vəksel alan adamlar indi on tələbkar borclular kimi meydana çıxdılar. Nikolaya nə möhəlet verdilər, nə də rahatlıq. Əvvəllər onun itkilərinin (əgər itkisi vardısa) müqəssiri olduqları üçün qocaya zahirən heyfşənən adamlar indi onların qarşısında müqəssir olmayan və könüllü olaraq borcları ödəməyi boynuna çəkon gənc varisin üstüne amansızcasına düşmüştülər.

Nikolayın görmək istədiyi tədbirlərdən heç biri baş tutmadı. Mülk yerli-dibli yarı qiymətinə satıldı, amma borcların yarısı yenə də ödənilməmiş qaldı. Nikolay həqiqi pul borcları hesab etdiyi borcları ödəmək üçün yeznəsi Bezuxovun təklif etdiyi 30 000 manatı aldı. Qalan borclar üçün həbsxanaya düşməməkdən ötrü (borclular onu həbsxana ilə təhdid edirdilər) o, yenə də qulluğa girdi.

Birinci namizəd olduğu alay komandırı vəzifəsini almaq üçün orduya gedə bilməzdı, çünki anası indi oğlundan son həyat vasitəsi kimi yapışmışdı. Buna görə də tanış-bilişlərin yanında Moskvada qalmaq istəməsinə və mülki qulluqdan zəhləsi getməsinə baxmayaqaraq, Moskvada mülki bir vəzifə aldı, sevimli mundirini çıxardı, anası və Sonya ilə Sivsovı Vrajkada kiçik bir mənzildə yaşamağa başladı.

Nataşa ilə Pyer bu vaxt Peterburqda yaşıyırı, onların Nikolayın vəziyyəti haqqında aydın təsəvvürləri yox idi. Yeznəsindən borc alan Nikolay öz yoxsul vəziyyətini ondan gizlətməyə çalışırı. Nikolayın vəziyyəti çox ağır idi, çünki aldığı 1200 manat maaşla nəinki yalnız özünü, Sonyanı və anasını saxlamalı idi, həm də anasını elə saxlamalı idi ki, o, yoxsulluq hiss etməsin. Qrafını uşaqlıqdan alışdığını kimi bolluq və firavənlilik içində yaşamaq istəyirdi, bunsuz o, həyatı təsəvvür edə bilmirdi. Oğlu üçün çox çətin olmasına başa düşməyən qadın gah tanış bir qadının dalınca göndərməyə kəret (karetləri yox idi) istəyir, gah özü üçün baha başa gələn yemək, oğlu üçün şərab, gah Nataşaya, Sonyaya və elə Nikolayın özünə qəribə hödiyyələr almaq üçün pul tələb edirdi.

Sonya ev təsərrüfatını dolandırır, xalasına xidmət edir, onun üçün kitab oxuyur, şiltaqlarına, gizli etinəsizliyinə dözür və keçirtdikləri ehtiyacı qoca qrafınadan gizlətmək işində Nikolaya kömək edirdi. Anası üçün gördüyü bütün işlərə görə Nikolay özünü Sonyaya borcu hesab edir, onun mətanəti və sədəqəti ilə öyünür, amma ondan uzaq qaçmağa çalışırı.

O sanki öz ürəyində Sonyanı, həddindən artıq kamil olduğu üçün, onu heç bir işdə məzəmmət etmək mümkün olmadığı üçün töhmətləndirirdi. İnsanlarda qiymətləndirilən hər şey Sonyada vardı, lakin onu sevməyə məcbur edəcək şey az idi. Nikolay hiss edirdi ki, Sonyanı nə qədər çox qiymətləndirirsə, bir o qədər az sevir. Nikolay Sonyanı azadlıq verdiyi məktubdakı bir sözündən tutmuşdu, indi isə özünü

onunla elə aparırdı ki, guya onların arasında olan əhvalat çoxdan yad-
dan çıxmışdır və bir də heç vaxt təkrar olunmayaqdır.

Nikolayın vəziyyəti getdikcə daha da pisləşirdi. Öz maaşından
bir qədər dala atmaq fikri boş bir xəyal oldu. O nöinki dala bir şey ata
bilmədi, hətta anasının tələblərini yerinə yetirmək üçün xırda-xırda
borc da elədi. O, vəziyyətdən çıxməq üçün heç bir yol tapa bilmirdi.
Qohumlarının təklif etdiyi varlı bir qızın evlənmək fikri onun xoşuna
gəlmirdi. Digər çıxış yolu, yəni anasının ölümü – onun heç ağlını
da gəlmirdi. O, heç bir şey istəmir və heç bir şəyə ümidi də bağlamırdı.
Şikayot etmədən öz vəziyyəti ilə razılışlığı üçün qəlbinin dərinlik-
lərində qəmgin və ciddi bir həzz duyurdu. O, əvvəlkə tanışlarından,
onların heyfisilənlərindən, təhqirəmiz köməklik təkliflərindən
qaçmağa çalışırdı, fikrini dağıtmak və əyləncə axtarmaq təşəbbüs-
lərindən də qaçırdı, hətta evdə belə anası ilə kart oynamadan və
dinməzə otağın içinde o yan-bu yana gəzib, çubuğu çubuq ardınca
çəkməkdən başqa bir iş görməzdi. O sənki öz qəmgin əhvali-
ruhiyyəsini diqqətlə qorumağa çalışır və ancaq bu vasitə ilə öz
vəziyyətinə düzələcəyini hiss edirdi.

VI

Qişın əvvəlində knyaz qızı Marya Moskvaya geldi. Şəhərdəki
səhbətlərdən Rostovgilin vəziyyətini öyrəndi və şəhərdə deyildiyi
kimi “oğlunun özünü anaya qurban verdiyi” – bildi. Knyaz qızı Marya
Nikolaya olan məhəbbətini məmənuniyyətə xatırlayıb öz-
özüne: “mən ondan başqa şey də gözləmirdim”, – dedi. Bu ailə ilə
dost və həm də az qala qohum olduğunu xatırlayan knyaz qızı özünü
oraya getməyə borclu bildi. Lakin Nikolayla Voronejdəki münasibətini
xatırlayıb, oraya getməkdən çəkindi. Amma özünə nə qədər zor
gəldisi də olmadı, şəhərə gələndən bir neçə həftə sonra Rostovgilə
getdi.

Nikolay onu birinci olaraq qarşılıdı, çünki qrafının otağına
ancaq Nikolayın otağından keçmək olardı. Knyaz qızı onun üzündə
sevinc əlaməti görmək ümidiñə idi, lakin ilk dəfə knyaz qızının
üzüñə baxanda Nikolayın üzündə sevinc əvəzinə, Maryanın əvvəllər
görmediyi bir soyuqluq, quruluq və tokəbbür ifadəsi gördü. Nikolay
onun keşini soruşdu, anasının yanına apardı və beş dəqiqə oturduq-
dan sonra otaqdan çıxdı.

Knyaz qızı qrafının yanından çıxanda Nikolay yenə də onu
qarşılıdı, xüsusi bir təntənə ilə, quru bir iltifatla onu dəhlizədək
ötürdü. Knyaz qızının qrafının səhhəti haqqındaki qeydlərinə
Nikolay heç bir cavab vermədi. Onun baxışları sanki: “Sizə nə dəxli
var? Əl çək yaxamdan”, – deyirdi.

Knyaz qızının kareti evdən uzaqlaşandan sonra, görünür ki,
həyecanını uda bilməyən Nikolay Sonyanın yanında ucadan dedi:

– Nə üçün avaralanır? Nə istəyir? Bu xanımları və onların belə
mehribançılığını görməyə gözüm yoxdur!

Öz sevincini güclə gizlədən Sonya:

– Heç elə sözü də demək olarmı, Nicolas, – dedi. – O elə mərhə-
mətlidir ki, anam onu elə sevir ki.

Nikolay heç bir cavab vermədi, o, bundan sonra knyaz qızı Marya
barədə heç danışmaq belə istəmirdi. Lakin knyaz qızı gələndən sonra,
qoca qrafına hər gün bir neçə dəfə ondan söz salırdı.

Qrafinya onu tərifləyir, oğlundan onun yanına getməsini toləb
edir, onu tez-tez görməyi arzu edirdi, lakin bununla bərabər, Marya-
dan danışında həmişə kefi pozulurdu.

Anası knyaz qızından danışanda Nikolay dinməməyə çalışırdı,
lakin Nikolayın susmağı qrafını əsəbiləşdirirdi.

Qrafinya deyirdi:

– O, çox ləyaqətli və gözəl bir qızdır, sən onun yanına getməli-
sən. Heç olmasa bir adam üzü görərsən, yoxsa burada bizim yani-
mızda sən, yəqin ki, darixırsan.

– Anacan, heç könlüm istəmir.

– Əvvəllər görmək istəyirdin, amma indi könlün istəmir. Oğlum,
doğrusu, mən səni heç başa düşmürom. Gah darixırsan, gah da birdən
heç kəsi görmək istəmirsən.

– Axı mən deməmişəm ki, darixıram.

– Necə yəni, sən özün dedin ki, onu heç görmək də istəmirsən.
O, çox ləyaqətli bir qızdır, həmişə də sənin xoşuna gələrdi, indi isə
birdən gözlənilməz sobəblər meydana çıxır. Hər şeyi məndən giz-
lədirler.

– Anacan, heç elə şey yoxdur.

– Mən ki səni bir pis işə göndərmirəm, mən səndən xahiş edi-
rəm ki, onun görüşünü gedəsən. Nəzakət də bunu toləb edir... Görü-
nür, sənin anandan gizlin işlərin var, indi ki belədir, heç demirəm.

– Siz istəyindən sonra, gedərəm.

— Mənim üçün heç fərqi yoxdur, mən sənin üçün deyirəm.

Nikolay bişərini gəmirərək köksünü ötürdü, anasının diqqətini başqa şeyə cəlb etmək üçün kartları düzməyə başladı.

Eyni səhbət sabah da, birisi gün də, o biri gün də təkrar olundu.

Rostovgilə gedəndən və Nikolay tərəfindən gözlənilməz surətdə soyuq qarşılandıqdan sonra, knyaz qızı Marya birinci dəfə olaraq Rostovgilə getmək istəməməkde haqlı olduğunu öz-özünü etiraf etdi.

Öz qururuna arxalanaraq: "Mən ondan başqa şey gözləmirdim də", — deyə düşündü. — "Mənim onunla heç bir işim yoxdur, mən ancaq qarını görmək istəyirdim, o, mənə həmişə mərhmətli olub, mən ona çox borcluyam".

Lakin o, bu mülahizələrlə sakit ola bilmədi. Oraya getməyi yadına düşəndə, peşmanlıqla oxşayan bir hiss onu incitməyə başlayırdı. Bir də Rostovgilə getməmək və hamisini yaddan çıxartmaq barədə möhkəm bir qərara gəlməsinə baxmayaraq, knyaz qızı özünü daim qeyri-müəyyən bir vəziyyətdə hiss edirdi. Marya onu incident bu hissələrin nədən ibarət olması haqqında özünə sual verdikdə, etiraf etməli olurdu ki, bu, onun Rostovla münasibətindən ibarətdir. Nikolayın ona bələ soyuq və rəsmi münasibəti onun Maryaya qarşı olan hissələrini ifadə etmirdi (bunu knyaz qızı bildirdi), bu münasibət neyi isə gizlədirdi. Bu şeyi o, tapmali idi. O, hiss edirdi ki, bunu tapmamış sakit ola bilməyəcəkdir.

Qışın ortalarında knyaz qızı dərs otağında oturub, qardaşı oğlunun dərslərinə baxdığı zaman, ona Rostovun gəldiyini xəbər verdilər. Öz sərrini açmamağa və pərtliyini bildirməməyə qəti söz verərək, o, *m-lle Bourienne*-ni çağırırdı və onunla birlikdə qonaq otağında getdi.

Üzünə baxan kimi knyaz qızı Nikolayın sadəcə rəsmi borcunu yerinə yetirmək üçün gəldiyini başa düşdü, buna görə də Marya Nikolayın ona müraciət edəcəyi bir tonda özünü aparmağı qəti qərara aldı.

Onlar qrafının səhhətindən, başqa qohumlardan, müharibə haqqındaki son xəbərlərdən danışdılar, nəzakətin tələb etdiyi on dəqiqə gəlib keçdikdən sonra, artıq qonağın getmək vaxtı çatdıqda, Nikolay qalxıb vidalaşdı.

Knyaz qızı *m-lle Bourienne*-nin köməyilə səhbəti çox yaxşı apa-rırdı; amma ləp son dəqiqədə, Nikolay ayağa duranda, knyaz qızı ona qətiyyən dəxli olmayan şeylər barədə çox danışıb yorulduğundan və nə üçün həyatda xoş günün yalnız ona çox az nəsib olduğunu düşünə-rək xəyalə getdiyindən, fikri dağınq bir halda parlaq gözlerini qabağa zilləyib, hərəkətsiz oturdu, Nikolayın qalxdığını o hiss etmədi.

Nikolay ona baxdı və onun fikri dağınq olduğunu görmürmüş kimi *m-lle Bourienne* ilə bir neçə kəlmə danışdı və sonra yenə də Maryaya baxdı. O, yene də hərəkətsiz oturdu, zərif simasında bir əzab ifadə olunurdu. Nikolayın birdən ona yazıçı gəldi və tutqun bir şəkildə düşündü ki, bəlkə onun simasındakı əzabə mən özüm səbəbəm. O, knyaz qızına kömək etmək, bir neçə xoş söz demək istədi, lakin deməye bir söz tapa bilmədi.

— Sağlıqla qalın, xanım qız, — dedi. Marya ayılan kimi olub, yerindən qalxdı və ağır-agır köksünü ötürdü.

— Ah, bağışlayın, — dedi, o sanki yuxudan ayılmışdı. — Siz gedirsinizmi, qraf, sağlıqla qalın! Bəs qrafınıza üçün yasdıq?

— Dayanın, mən bu saat gətirim, — deyə *m-lle Bourienne* otaqdan çıxdı.

Hər ikisi hərdən bir-birlərinə baxır və susurdu.

Nəhayət, Nikolay qəmgin-qəmgin gülümsünərək dedi:

— Bəli, knyaz qızı, biz sizinle birinci dəfə Boquçarovda görüşəndən bəri nə qədər vaxt keçmişdir, amma adama elə gəlir ki, bu, yaxınnı işidir. Biz hamımız necə bədbəxt idik, amma mən o günləri geriə qaytarmaq üçün çox şey verərdim... ancaq qaytarmaq olmaz.

Nikolay bu sözləri deyəndə Marya öz parlaq nəzərlərilsə onun gözlərinə baxırdı. Marya sanki Nikolayın sözlərindəki gizli mənəni oxumağa və onun özünə münasibətini anlamağa çalışırı.

— Bəli, bəli, — deyə knyaz qızı cavab verdi, — amma, qraf, siz keçmiş üçün heyfslənməməlisiniz. Mənim anladığımı görə, siz indiki həyatınızı həmişə xoş bir xatırə kimi yada salacaqsınız, indi isə siz elə fədakar bir həyat keçirirsiniz ki...

— Mən sizin təriflərinizi yaxşı başa düşmürəm, — deyə Nikolay cəld onun sözünü kəsdi, — əksinə, mən daim özümü məzəmmətləyirəm, lakin bu çox maraqsız və qüssəli bir səhbətdir.

Yenə də Nikolayın baxışları əvvəlki kimi quru və soyuq bir ifadə aldı, lakin knyaz qızı, artıq onun yenə də tanıldığı və sevdiyi adam olduğunu və yenə də həmin adamlı səhbət etdiyini gördü.

Knyaz qızı dedi:

— Mən elə güman elədim ki, siz bunu söyləməyə mənə icazə verərsiniz. Biz sizinlə... və sizin ailənləzələ elə yaxınlaşmışdır ki, mən elə güman elədim ki, siz mənim bu işdə sizin dərdinizə şərifik olmayışı yersiz hesab etməzsınız, lakin mən səhv etmişəm, — deyə Maryanın səsi birdən titrdi. — Mən bilmirəm nə üçün, — deyə o, özünü düzəldikdən sonra davam etdi, — amma siz qabaqlar başqa cür idiniz...

— Nə üçünlərə minlərlə səbəb vardır (o, nə üçün sözünü xüsusi bir ifadə ilə dedi). Sizə təşəkkür edirəm, xanım qız, — sonra isə yavaşça, — bəzən həyat ağır olur, — dedi.

Knyaz qızı Maryanın qolbində daxili bir səs: "Demoli, bunun üçün! Bunun üçün!" — dedi. "Yox, mən bu adamda yalnız bu şən, mərhəmətli və açıq baxışları, yalnız bu zahiri gözəlliyi sevməmişəm" — deyə knyaz qızı öz-özünə danışındı. "Bəli, o, indi yoxsuldur, mən isə varlıyam... Bəli, ancaq buna görə... Əgər bu olmasa idi..." Knyaz qızı onun əvvəlki incəliyini xatırladı və indi onun mərhəmətli və qəməgin üzünə baxdı və birdən onun soyuqluğunun səbəbini anladı.

— Axı nə üçün, qraf, nə üçün? — deyə knyaz qızı birdən ixtiyarsız olaraq ona tərəf gedərək səsləndi. — Bir deyin görüm, nə üçün? Siz deməlisiniz. — Nikolay susurdu. — Mən, qraf, səbəbinə bilmirəm, — deyə knyaz qızı davam etdi, — lakin mənə ağır golır, mənə... Mən etiraf edirəm. Siz nə üçün isə məni əvvəlki dostluqdan məhrum edirsınız. Bu mənə ağır golur. — Knyaz qızının gözlərinde və səsində yaş hiss olundu. — Mən həyatda çox az xoş gün görmüşəm, ona görə də mənə hor bir itki ağır golur... Məni bağışlayın, saqlıqla qalın! — Knyaz qızı Marya birdən ağladı və otaqdan çıxdı.

Nikolay onu saxlamağa çalışaraq:

— Xanım qız! Siz allah, dayanın, — deyə səsləndi. — Xanım qız!

Marya geriyə baxdı. Bir neçə saniyə dinməzcə bir-birinin gözlərinə baxıdalar, uzaq və qeyri-mümkün bir şey birdən dönüb, yaxın, mümkün və labüb oldu.

VII

1814-cü ilin payışında Nikolay knyaz qızı Maryaya evlənib, arvadı, anası və Sonya ilə yaşamaq üçün Lisiye Qoriya köcdü.

Arvadının mülkünü satmadan, qalan borclarını üç il ərzində ödədi və ölü qohumundan qalmış kiçik mirasi aldıqdan sonra, Pyerin də borcunu verdi.

Üç il də keçəndən sonra, 1820-ci ilə yaxın, Nikolay öz işlərini elə yaxşı düzəltdi ki, Lisiye Qorının yanında kiçik bir mülk də aldı və atasının Otradnoye kəndini satın almaq üçün danışiq aparmağa başladı, bu onun ən sevimli bir arzusu idi.

Bir zərurət ucundan təsərrüfatlığa başlayan Nikolay təsərrüfataya tezliklə elə alışdı ki, bu, onun ən sevimli və demək olar ki, yeganə möşgələsi oldu.

Nikolay sədə bir təsərrüfatçı idi, yeni qaydaları, xüsusən o zaman dəb olmuş ingilis qaydalarını sevməzdı. Təsərrüfat haqqındaki nəzəri əsərlərə gülərdi, zavodları, bahalı istehsalatı, bahalı taxıllar əkdirəməyi xoşlamazdı, ümumiyyətlə ayrı-ayrılıqdə təsərrüfatın heç bir sahəsilə möşgəl olmazdı. Onun gözlerinin qarşısında həmişə malikanonin ayrıca bir hissəsi yox, həmişə bütün malikanə durardı. Malikanadə isə əsas şey nə toraqda və havada olan azot və nə də ki oksigen idi, nə də xüsusi hazırlanmış kotan və peyin idi. Əsas şey həmin əsas alət idi ki, onun vasitəsilə azot da, oksigen də, peyin də və kotan da iş görürdü, yəni zəhmət çəkən mujik idi. Nikolay təsərrüfatla möşgəl olub, onun müxtəlif sahələri ilə tanış olanda, diqqətini xüsusi olaraq mujik cəlb etdi. Mujik ona yalnız bir alət kimi yox, həm də məqsəd və hakim kimi görünürdü. O, əvvəller diqqətlə mujikə baxır, onu başa düşmək, ona nə lazımlı olduğunu, onun neyi pis və nöyi yaxşı hesab etdiyini öyrənmək istəyirdi, ancaq özünü zahidən tapşırıq və əmr verən bir adama oxşadı, həqiqətdə isə, yaxşı və pis şey barədə onların mühakimələrini, onların hərəkət və danışqlarını öyrənirdi. Nikolay ancaq mujiklərin zövq və meyllərini başa düşdükdən, onlar kimi danışmağı öyrəndikdən və onların danışığının gizli mənasını dərk etməyə başlıdıqdan və özünün onlara qovuşduğunu hiss etdikdən sonra, mujikləri daha da cəsarətlə idarə etməyə başladı, yəni mujiklər haqqında ondan tələb olunan vəzifəni yerinə yetirməyə başladı. Bundan sonra Nikolayın təsərrüfatı ən gözəl nəticələr verdi.

Mülkü idarə etmək üçün adam seçəndə Nikolay birdən-birə, səhvsiz, qoribə bir uzaqqörənlik və forasotla elə adamlardan burmistr, darğə və ya başçı seçirdi ki, əgor mujiklər özləri seçsəydi, onlar da həmin adamları seçərdilər, buna görə də onun mujik başçıları heç bir zaman dəyişmirdi. Pyerin kimyəvi keyfiyyətini öyrənməkdən əvvəl, "debet" və "kredit" (o, istehza ilə belə danışmağı sevirdi) məsələlərlə möşgəl olmaqdan əvvəl o, kəndlilərin mal-qarasının sayını öyrənir və hər cür vasitələrlə bundarın sayını artırmağa çalışır. Kəndli ailələrinin bütün qalmasına kömək edir, onları bölməyə qoymurdu. Tənbəlləri, pozğunları və zəifləri eyni dörocdə təqib edir və cəmiyyətdən qovmağa çalışır.

Əkin zamanı, ot və taxıl yiğilan zaman Nikolay öz tarlalarına və kəndlilərinin tarlalarına bir gözə baxırı. Az-az mülkədar Nikolay kimi belə tez və yaxşı əkib, biçir və belə bolluca qazanc götürürdü.

O, nökərlərlə az ünsiyyətdə olmağa çalışır, onları müftoxor adlandırırı. Həminin dediyi kimi, o, bu adamları başlı-başına buraxmış və

qudurtmuşdu. Nökörler barədə bir əmr verməli olanda, xüsusən, bir nökərə cəza vermək lazımlı gələndə Nikolay necə hərəkət edəcəyini bilməz və ev adamlarının hamısı ilə məsləhətləşirdi, amma mujikin əvəzinə nökəri əsgərliyə vermək mümkün olduğu zaman o, heç tərəddüd etmədən bu işi görərdi. Mujiklərə aid bütün əmr və tapşırıqlarında o, heç vaxt heç bir şübhəyə düşməzdi. O bilirdi ki, onun hər bir əmri hamı tərəfindən bəyəniləcəkdir, etiraz edən olsa da, bir və ya bir neçə nəfər olacaq.

O, öz kefinə görə heç kəsə cəza verməz və həmçinin öz kefinə görə heç kəsi mükafatlaşdırılmazdı. O, hansı şeyin olması və hansı şeyin olmaması barədə bir ölçüsü olduğunu deyə bilməzdi, lakin onun qəlbində belə bir ölçü vardı, özü də çox möhkəm və sarsılmaz idi.

O, tez-tez məyus bir halda müəyyən bir uğursuzluq və ya intizamsızlıq haqqında danışar: "bizim rus xalqı ilə..." – deyər və ona elə gələrdi ki, mujiki görməyə gözü yoxdur.

Lakin bizim bu rus xalqını və onun möişətini o, bütün varlığı ilə sevirdi, buna görə də yaxşı nəticələr verən təsərrüfatın yeganə yoluunu və qaydalarını anlamış və mənimsəmişdi.

Qrafınıya Marya ərinin bu məhəbbətə görə qısqanır və bu məhəbbətdə iştirak edə bilmədiyi üçün təəssüf edərdi, lakin qrafınıya özüne yad və uzaq olan bu aləmdən Nikolayın aldığı sevincləri və kədərləri anlaya bilmirdi. Qrafınıya anlaya bilmirdi ki, Nikolay səhər sübhədə durub, bütün səhəri tarlada və ya xırmandada keçirəndə, əkindən, ot çalımindan və taxıl yiğimindən onun süfrəsi başına çay içməyə gələndə nə üçün belə diribaş və şad olur. Qrafınıya başa düşmərdü ki, zəngin təsərrüfatçı mujik Matvey Yermişindən danışanda nə üçün Nikolay sevinir və fəxr edir. Həmin mujik öz ailəsi ilə bərabər bütün gecəni dorz daşıyıcı və heç kəs hələ heç bir şey yiğmədiyi halda, onun dorz tayıları qurulmuş olardı. O, başa düşmərdü ki, nə üçün susuzluqdan quruyan yeni yulaf zoğlarının üstüne isti gur yağış yağında Nikolay pəncərədən eyvana tərəf gələ-gələ öz-özüne gülümsünür və sevinir və ya nə üçün o, biçin və yığın vaxtı qorxulu olan buludları külək qovub apardığı zaman qızarmış, qaralmış, tərli bir halda, üst-başından yovşan iyi gələ-gələ, saçlarında alaq otu, xırmandan qayıdırkən sevino-sevino olini bir-birinə sürtüb: bir-iki gün də keçəsə, mənim də, kəndlilərin də taxılımız xırmandada olar, – deyirdi.

Bəzən qrafınıya onun yanına gəlib, işdən azad olunmaqları barədə xahiş edən arvadların və mujiklərin xahişini Nikolaya söylərdi, belə

hallarda mərhəmətli *Nicolas* həmişə onu rədd edər və hirsənərək rica edərdi ki, qrafınıya bir də onun işinə qarışmasın. Qrafınıya ürəyi-yumşaq, həmişə onun xahişini deməmişdən başa düşən və onları yerinə yetirməyə hazır olan Nikolayın nə üçün hirsənib, açıqlandığını heç başa düşməzdi. Qrafınıya hiss edirdi ki, onun özünəməxsus xüsusi aləmi vardır, müəyyən qanunlara malik olan bu aləmi o, çox sevir, amma qrafınıya isə o qanunları anlamırı.

Bəzən qrafınıya onu anlamaga çalışaraq, rəsiyyətin halına qalmış barədəki xidmətlərindən danışanda Nikolay hirsənir və deyirdi: "Mən onların barəsində heç sey eləmırəm, heç fikrimdən də keçmir, onların xeyrinə olaraq mən bunu eləməyəcəyəm. Bunların hamısı şeirdir və arvad nağlıdır, yaxın adamların mənfaətinidir. Mən istəyirəm ki, bizim uşaqlarımız onun-bunun əlinə baxmasınlar. Nə qədər ki, mən sağlam, gərək təsərrüfatı yoluna qoyam, vəsəlləm! Bunun üçün qayda-qanun və inzibatçılıq lazımdır... Bilsənəm!" – deyə o, yumruğunu möhkəm düşünəyirdi. "Bir də, əlbəttə, insaf lazımdır", – deyə əlavə edirdi, "çünki kəndli ac və çılpaqdırsa, atı da tekdirso, o nə özü üçün işləyə bilər, nə də mənim üçün".

Nikolay başqaları üçün bir iş gördükdə heç ağlına da gətirməzdə ki, bu işi xeyirxahlıq xatirinə edir, elə buna görə də nə eləyirdi, çox səmərəli olurdu. Mal-dövləti sürətlə artrırdı, qonşu mujiklər gəlib xahiş edirdilər ki, bizi öz təsərrüfatın üçün al. Öləndən sonra da, onun adamlarla çox insaflı dolanması haqqında xalq arasında müqəddəs xatirələr yaşamaqda idi. "Çox yaxşı ağa idi... Əvvəlcə mujikin dərdinə qalardı, sonra özünün. Amma güzəştə də getməzdi. Bir sözlə, əsil ağa idi!"

VIII

Təsərrüfat işləri ilə əlaqədar olaraq Nikolayı narahat edən bir şey vardısa, o da hövsələsizliyi və köhnə zabitlik adəti ilə qolunun gücünü göstərməsi idi. İlk zamanlar o, bunda bir pislik görmürdü, lakin evlənəndən iki il sonra onun belə tənbəhlər haqqında fikri bərdən dəyişdi.

Bir gün yayda Boquçarovdan ölü Dronu əvəz eləyən dərgəni çağırıldılar. Bu dərgə cürbəcür firıldaclarda və isləholunmaz taqsırlarda müqəsmir olunurdu. Nikolay onun qabağına, eyvana çıxdı və dərgənin birinci cavablarından sonra dəhlizdən çıqtı və kötə səsleri eşidildi. Səhər yeməyi üçün evə qayıdan Nikolay kərgahının

qabağında başını aşağı salıp oturan arvadına yanaşdı və səhərdən bəri onu məşğul edən bütün şeyləri, adəti üzrə, ona söylədi və o cümlədən, Boquçarov darğası barədə də danışdı. Qrafinya Maryanın rəngi saraldo, qızardı, dodaqları büzüldü, lakin ərinin sözlərinə heç bir cavab verməyib, eynilə başı aşağı vəziyyətdə oturdu.

Darğanı yadına salan Nikolay hirsənib deyirdi:

– Əclafın biri imiş. Yenə desəydi ki, sərxoş olmuşam, görməmisi, dərd yarı idi, amma... Mari, sənə nə oldu? – deyə birdən Nikolay soruşdu.

Qrafinya Marya başını qaldırdı, bir söz demək istədi, lakin yenə də tez başını aşağı saldı və dodaqlarını bützdü.

– Sənə nə oldu? Sən nə edirsən, əzizim?..

Gözel olmayan qrafinya Marya ağlayanda həmişə gözəlləşirdi. O heç vaxt ağrıdan və hirsindən ağlamazdı, ancaq qüssədən və birlərə yazığı gələndə ağlayardı. O ağlayanda parıldayan gözlərində xüsusi bir məlahət əmələ gələrdi.

Nikolay onun əlini əlinə alan kimi o, özünü saxlaya bilməyib, ağlamağa başladı.

– Nicolas, mən görürdüm... o müqəssir idi, amma sən nə üçün elə elədin? Nicolas!.. – deyə qrafinya əllərilə üzünü tutdu.

Nikolay susdu, qıpqırmızı qızardı, qrafinyadan uzaqlaşıb, otaqda o yan-bu yana gəzməyə başladı. O, arvadının nə üçün ağladığını başa düşdü, lakin ürəyində birdən-birə onunla razılışa bilmədi, uşaqlıqdan adət etdiyi və adı bir şey söyledi bir işin pis iş olduğunu inana bilmədi.

“Bu nəzakətmidir, arvadların nağılımidir, yoxsa o, haqlıdır?” – deyə o, öz-özündən soruşdu. Öz yanında bu məsələni həll edə bilməyən Nikolay bir də arvadının əzab çekən və sevən üzünə baxdı və birdən onun haqlı olduğunu və özünün çoxdan onun yanında müqəssir olduğunu anladı.

Nikolay arvadına yanaşıb, yavaşça dedi:

– Mari, bir də heç vaxt belə şeylər olmayıacaq, sənə söz verirəm. Heç vaxt, – deyə o, üzr istəyən bir uşaq kimi titrək bir səslə təkrar etdi.

Qrafinyanın gözlərindən daha da şiddetlə yaş axmağa başladı. O, ərinin əlini tutdu və öpdü.

– Nicolas, bu qası havaxt sindirmışan? – deyə qrafinya söhbəti dəyişdirmək üçün ərinin barmağındakı üzüyə və Laokonun başı nəqş edilmiş qasa baxdı.

– Bu gün; yenə də həmin məsələ. Ah Mari, onu yadına salma. – O yenə də coşdu. – Sənə söz verirəm ki, bir də belə şey olmayıacaq. Qoy bu, mənə həmişəlik yaddaş olsun, – deyə Nikolay sınmış üzüyü göstərdi.

O vaxtdan sonra darğalarla və buyuruqçularla danişarkən qan beynine vuranda və yumruqları düyünlənəndə Nikolay sınmış üzüyü barmağında hərləyir və onu hirsəndirən adamın qabağında gözlərini yera dikirdi. Lakin ildə bir-iki dəfə özünü saxlaya bilmirdi və arvadının yanına geləndə etiraf eləyir və bu axırıncı dəfədir, bir də olmayıacaq, deyə söz verirdi.

– Mari, – deyirdi, – sən yəqin ki, mənə nifrət edirsən, mən ona layiqəm.

– Əger özünü saxlaya bilmirsənsə, onda çıx get, tez get, – deyə Qrafinya Marya məyus bir halda ərinə təskinlik verməyə çalışırdı.

Quberniyadakı zadəgan cəmiyyətində Nikolaya hörmət edirdilər, amma onu sevmirdilər. Zadəgan maraqları onu maraqlandırmırıldı. Buna gbrə də onlardan beziləri Nikolayı məğrur, bəziləri də axmaq adam hesab edirdi. Yaz əkinində başlamış ta taxıl yiğilanadək onun yayda bütün vaxtı təsərrüfatda keçirdi. Payızda isə təsərrüfatla məşğul olduğu kimi, ciddi surətdə ovla məşğul olurdu, bir-iki aylığa ova çıxırı. Qişda isə o, başqa kəndlərə gedir və mütləcio ilə məşğul olurdu. O, hər il müəyyən məbləğə əsas etibarilə tarixi kitablar yazdırıb götürür və onları oxuyurdu. O, özü üçün zəngin bir kitabxana düzəltmişdi və belə bir qayda qoymuşdu, aldığı kitabların hamisini oxuyurdu. O, mütləcio zaman səliqə ilə kabinetdə oturardı, əvvəllər özünü oturmağa məcbur edirdi, amma sonralar buna adət etmişdi və hətta faydalı bir işlə məşğul olduğunu dərk etdiyi üçün, oxudan bir növ zövq də alırdı. İş dəlinca bir yana getməkdən başqa, qişda vaxtının çoxunu Nikolay evdə keçirir, ailə ilə ünsiyyət bağlayır, anası ilə və uşaqlarla məşğul olurdu. Arvadına daha çox isinişir və hər gün onda yeni-yeni mənəvi məziyyətlər kəşf edirdi.

Nikolay evlənəndən bəri Sonya onun evində yaşayırırdı. Hələ evlənməmişdən əvvəl Nikolay özünü taqsırlaşdıraraq və Sonyanı tərifləyərək, Sonya ilə öz arasında olan əhvalatdan hamisini öz arvadına danişmişdi. O, knyaz qızı Maryadan xahiş etmişdi ki, xalası qızı ilə həlim və mehribən rəftar etsin. Qrafinya Marya öz ərinin günahkar olduğunu tamamilə hiss edirdi, o, özünün də Sonyanın yanında müqəssir olduğunu hiss edirdi. Fikirləşirdi ki, varlı olduğu üçün Nikolay onu

seçmişdir, Sonyanı o, heç bir şeyde töhmətləndirə bilmidi və onu sevmək isteyirdi, lakin onu nöinkı sevmirdi, hətta tez-tez qəlbində ona qarşı pis hissler oyandığını duyur və bu hissələrlə mübarizə apara bilmirdi.

Bir gün o, Sonya barədə öz dostu Nataşa ilə səhbət elədi və özünü ona qarşı insafsız olduğunu söylədi.

Nataşa ona dedi:

— Bilirsənmin nə var, sən İncili çox oxumusan, orada bir yer var lap Sonyaya aiddir.

— O hansıdır? — deyə qrafinya Marya təəccübə soruşdu.

— “Vari olana veriləcək, vari olmayandan alınacaq”, yadindadırı? Onun vari yoxdur, səbəbini bilmirəm, bəlkə xudbin deyil, ona görə, bilmirəm, amma ondan alınacaq hər şeyi alınıb. Bəzən mənim ona çox yazığım gelir. Qabaqlar mən çox istəyirdim ki, Nicolas onu alsın, amma mən əvvəlcədən hiss eləyirdim ki, bu baş tutmayacaq. O, bir növ barsız çıxəkdir, çıyəlek kolunda olur, görmüsənm? Hərdən ona yazığım gelir, amma hərdən də düşünürəm ki, o, bunu, bizim hiss edə biləcəyimiz kimi hiss etmir.

Qrafinya Marya, İncildəki bu sözleri başqa mənada başa düşmək barədə Nataşaya izahat verdişə də, lakin Sonyaya baxanda o, Nataşanın verdiyi izahatla razılışdı. Doğrudan da, adama elə gelirdi ki, Sonya öz vəziyyətindən heç də narazı deyildir və bu barsız çıxək olaraq qalmaq istəyir. O, elə bil ki adamlara yox, bütün ailəyə qayğı bəsləyirdi. O, pişik kimi adamlara yox, evə qisılırdı. O, qoca qrafinya xidmət edir, uşaqları oxşayıb eñizləyir, həmişə bacardığı xırda işləri görməyə can atıldı, lakin bunların hamısı ixtiyarsız olaraq həddindən artıq zəif bir təşəkkürə qarşılındı...

Lisiye Qori malikanəsi yenidən tikilib qurtardı, lakin mərhum knyazın vaxtında olduğu kimi geniş və dəbdəbəli deyildi.

Ehtiyac içində keçən illerdə başlanılmış tikinti işləri həddindən artıq sadə idi. Köhnə daş özül üstündə tikilmiş böyük ev taxtadan idi və ancaq içəri tərəfdən malalanmışdı. Döşəmələri rənglənməmiş geniş ev çox sadə və kobud mebellə döşənmişdi. Buradakı divanlar, kresloalar, stollar və stullar öz xüsusi qayınaqlarından və öz dülgerləri tərəfindən qayrılmışdı. Bu geniş evdə nökər-qulluqqı üçün və qonaqlar üçün də xüsusi otaqlar vardi. Rostovgilin və Bolkonskigilin qohum-qardaşları bəzən öz ailələri, 16 atları və onlarla nökərləri ilə bərabər Lisiye Qoriya qonaq gelir və aylarla burada qalırlılar. Bundan

başqa, ağaların və xanımların ad günlərində buraya bir-iki günlüyü 100-ə qədər qonaq toplaşırı. İl in başqa vaxtlarında isə həyat öz dəyişməz qaydasılə, adı çay, qəlyanaltı, nahar və axşam yeməkləri dəstgahı ilə keçirdi. Yemekler öz təsərrüfatlarının ərzagından hazırlanırı.

IX

Qiş Nikolay gününün axşamı, 1820-ci ilin 5 dekabri idi. Nataşa özəri və uşaqları ilə bu il payızın əvvəlində qardaşılıq qonaq idi. Pyer Peterburqda idi, özünün dediyi kimi, o, Peterburq öz xüsusi işləri üçün üç heftəlikə getmişdi, amma indi yeddi həftə idi ki, orada yaşıyordı. Onu hər dəqiqə gözləyirdilər.

Dekabrin 5-də Bezuxov ailəsindən başqa, Rostovgildə Nikolayın köhnə dostu, istefaya çıxmış general Vasili Fyodoroviç Denisov da qonaq idi.

Aynı altısında, bayram günü qonaqlar gələcəkdilər. Nikolay bilirdi ki, beşmetini çıxardıb sürtükunu və itiburunu dar çəkmələrini geyib, yeni tikdirmiş olduğu kilsəyə getməlidir, sonra isə tobrikləri qəbul etməli, qəlyanaltı təklif etməli və yeni zadəgan seçkilərindən və məhsuldan səhbət etməlidir. Lakin bayram axşamını o, öz adı qaydasılə keçirmək isteyirdi. Naharadək Nikolay Ryazandakı kənddən gəlib, arvadının qardaşı oğlunun mülküna aid haqq-hesab götürən burmistrin hesabatını yoxladı, öz işlərinə aid iki məktub yazdı və xırmana, mal-qara və at saxlanan həyətlərə baş çəkdi. Sabahkı dini bayramda baş verə biləcək sərxişliyə qarşı lazımı tədbirləri gördükdən sonra, nahara evə gəldi və arvadı ilə təkbatək bir kələmə danışmağa macəl tapmadan, 20 nəfərlik bir stolun başında oturdu, süfrənin başına bütün ev adamları toplaşmışdır. Stolun başında anası, onun yanında qalan qarşı Belova, arvadı, üç uşağı, mürəbbiyə, mürəbbi, qardaş oğlu öz mürəbbisi ilə, Sonya, Denisov, Nataşa, onun üç uşağı, onların təriyəcisi, qoca Mixail İvanıç, knyazın Qorıda istirahətdə olan memarı oturmuşdu.

Qrafinya Marya stolun o biri başında ərilə üzboz oturmuşdu. Əri öz yerində oturan kimi, onun salvetkanı götürməsindən və qabağındakı stakanı və bakalı o torəfo çəkməsindən, qrafinya Marya bu qorara gəldi ki, onun ovqatı pisdir, bəzi vaxt, xüsusi şörba veriləndə və ya birbaşa təsərrüfatdan nahar etməyə göləndə onun ovqatı belə təlx olardı. Qrafinya Marya orının bu halını çox yaxşı bilirdi və özünün

kefi kök olduğu zamanlarda sakitçe, ərinin şorbanı yeyib qurtarmasını gözlərdi, sonra isə onunla söhbət etməyə başlayıb, boyনuna qoyardı ki, ovqatının pis olmasına heç bir səbəb yoxdur, lakin bu dəfə qrafını bu qaydanı tamamilə yadından çıxarmışdı. Ərinin ona nahaq yerə açıqlandığını görən qrafınıa incidi və özünü bədbəxt bir adam hesab etdi. Qrafınıa ərindən harada olduğunu soruşdu. O, cavab verdi. Qrafınıa ondan təsərrüfatda hər şeyin öz yerində olub-olmadığını soruşdu. Nikolay, arvadının bu sünə danişgindən üz-gözünü turşutdu və tez cavab verdi.

“Deməli, mən səhv etmişəm”, – deyə qrafınıa Marya düşündü: “Axi, o mənə nə üçün hirsənlər?” Qrafınıa Marya ərinin verdiyi cavablardan hiss edirdi ki, əri ondan narazıdır və söhbəti tez kəsmək istəyir. O, hiss edirdi ki, dediyi sözlər qeyri-təbiidir, lakin buna baxmayaraq, qrafınıa bir neçə sual da verməkdən özünü saxlaya bilmədi.

Denisovun sayəsində süfro başındakı söhbət qızışır, ümumi bir şəkil aldı. Qrafınıa Marya daha əri ilə danışmadı. Süfrədən qalxıb, qoca qrafınıaya töşəkkür etməyə gəldikdə, qrafınıa Marya öz əlini uzadaraq, ərini öpdü və nə üçün ona açıqlandığını soruşdu.

— Sonin başına həmişə qəribə fikirlər gəlir, açıqlanmaq nədir? — deyə Nikolay cavab verdi.

Lakin onun dediyi sözü həmişə elə bil qrafınıa Maryaya deyirdi: bəli, açıqlanıram və səbəbini demək istəmirəm.

Nikolay öz arvadı ilə elə yaxşı dolanırdı ki, hətta qısqanlıqlıdan onların dalaşmasını arzu edən Sonya və qoca qrafınıa buna bir bəhanə də tapa bilmirdilər, lakin onların arasında da ədavətli dəqiqliklər olurdu. Bəzən ən xoşbəxt keçən günlərdən sonra, birdən onların arasında bir soyuqluq və ədavət əmələ gəlirdi. Belə hallar çox vaxt qrafınıa Marya hamile olan günlərdə olurdu. İndi də qrafınıa hamiləlik dövrü keçirirdi.

— Bəsdir, messieurs et mesdames, — deyə Nikolay bərkdən və elə bil ki, sevinə-sevinə səsləndi (qrafınıa Maryaya elə gəldi ki, Nikolay qəsdən onu təhqir etmək üçün belə edir), — mən saat beşdən ayaq üstündəyəm. Sabah işləmək lazımdır, indi isə gedirəm istirahət etməyə. — Nikolay qrafınıa Maryaya heç bir söz demədən kiçik istirahət otağına getdi və divanın üstünə uzandı.

“Bax, o həmişə belədir” — deyə qrafınıa Marya düşündü. “Hamı ilə danışır, amma mənimlə danışmır. Görürəm, görürəm ki, onun məndən zəhləsi gedir. Xüsusən belə bir vəziyyətdə”. O, qalxmış qar-

nına və güzgüdə rəngi qaçmış-saralmış, ariqlamış üzünə və həmişəkindən çox iriləşmiş gözlerinə baxdı.

Qrafınıyanın hər şeydən zəhləsi getməyə başladı. Denisovun çığırı və qəhəqəhələri, Nataşanın söhbətləri, xüsusilə Sonyanın tələsik ona bir nəzər salması xoşuna gəlmədi.

Qrafınıya Marya hirsənləndə həmişə Sonyanı birinci bəhanə hesab edirdi.

Qonaqlarla bir qədər oturdu və onların danışıqlarından heç bir şey başa düşməyib, qrafınıa sakitcə çıxdı və uşaqların otağına getdi.

Uşaqlar stillara minib, Moskvaya gedirdilər, onlar qrafınıyanı da özlərlə getməyə çağırıldılar. O, oturub, uşaqlarla oynadı, lakin ərinin və onun səbəbsiz hirsənlərinin fikri ondan əl çəkmədi, narahat etməyə başladı. O qalxdı və barmaqlarının ucunda çətinliklə gedərək, kiçik istirahət otağına yollandı.

“Balkə, yatmamışdır, danışıb, məsəloni aydınlaşdıraram” — deyə öz-özünüə fikirləşdi. Büyük oğlu Andryuşa anasını təqlid edərək barmaqları ucunda onun dalınca gəlməyə başladı. Qrafınıa Marya onu görmədi.

— Chère Marie, il dort, je crois; il est si fatigued¹, — qrafınıa Maryaya elə gəldi ki, hər yerdə ona rast gələn Sonya böyük istirahət otağından ona bu sözləri deyir. — Andryuşa onu oyatmasın.

Qrafınıa Marya geriye baxdı, dalınca gələn Andryuşanı gördü və Sonyanın haqlı olduğunu hiss etdi və elə buna görə də birdən əsəbləşdi, lakin özünü güclə saxladı və qaba bir söz demədi. O, bir söz demədi və Sonyanın sözünə qulaq asmamaq üçün Andryuşaya əlilə işarə elədi ki, dalınca gəlsin, amma səs salmasın. Qrafınıa qapiya yanaşdı. Sonya o biri qapiya tərəf getdi. Nikolay yatan otaqdan onun, arvadına ən incə nöqtələrinə qədər tanış olan müntəzəm nəfəsinin səsi gəlirdi. Bu nəfəsi eşidən qrafınıa onun qəşəng, hamar alınını, büğlərini, bütün simasını gözləri qarşısında canlandırırdı. Nikolay sakit gecələrda yatanda qrafınıa onun simasına uzun zaman tamaşa etmişdi. Birdən Nikolay tərpəşdi və inildədi. Elə bu anda Andryuşa qapının dalından:

— Papa, mamam burda dayanıb, — deyə çığırı.

Qrafınıa Maryanın qorxudan rəngi qaçırdı və oğluna işaro eləməyo başladı. Uşaq susdu, qrafınıa Marya üçün çox dəhşətli olan bu sükut

¹ Öziz Mari, deyəsən, o yatıb, çox yorulub

bir dəqiqə qədər davam etdi. O bilirdi ki, Nikolayı yuxudan oydanda açığı tutur. Birdən qapının dalından yeni bir inilti, hərəkət səsi eşidildi və Nikolay narazı bir səsle:

— Bir dəqiqə də rahatlıq vermirlər. Mari, sənsənmi? Sən onu niyə bura götürmişən?

— Mən ancaq baxmağa gəldim, mən onu görmədim... bağışla...

Nikolay öskürdü və susdu. Qrafınıya Marya qapıdan uzaqlaşdı və oğlunu uşaq otağına apardı. Beş dəqiqə sonra, atasının sevimlisi olan kiçik, qaraqış-qaragöz üç yaşlı Nataşa, atasının yatdığını və anasının istirahət otağında olduğunu qardaşından eşidib, anasının gözündən yayınaraq, atasının yanına qaçıdı. Qaragöz qız cəsarətlə qapını cirildəndi, səssiz addimlarla yeyin-yeyin divana tərəf baxdı, barmaqlarının ucunda yuxarıya qalxıb, atasının başı altındakı əlini öpdü. Nikolay gülümsünə-gülümsünə ona tərəf çevrildi.

— Nataşa, Nataşa! — deyə qapının dalından qrafınıya Marya qorxa-qorxa piçıldı, — atan yatmaq istəyir.

Balaca Nataşa arxayıñ-arxayıñ cavab verdi:

— Yox, mama, o, yatmaq istəmir, o gülür.

Nikolay ayaqlarını divandan aşağı salıb, ayağa qalxdı və qızı qucağına götürdü.

— Maşa, içəriyə gol, — deyə arvadını səslədi. Qrafınıya Marya otağı girib, ərinin yanında oturdu.

— Mən heç görmədim, o necə dalımcə gəldi, — deyə qrafınıya qorxa-qorxa dilləndi. — Mən elə belə.

Nikolay bir əlilə qızını tutub, arvadına baxdı və onun üzündəki müqəssirlik ifadəsini görüb o biri əlilə arvadını qucaqladı və saçlarından öpdü.

— Mamani örmək olarmı? — deyə o Nataşadan soruşdu.

Nataşa utana-utana gülümsündü.

Nikolayın öpdüyü yeri göstərərək Nataşa amiranə bir hərəkətlə:

— Bir də, — dedi.

Nikolay arvadının qəlbindəki sualtı bilirdi, o həmin suala cavab vermiş kimi:

— Mən bilmirəm ki, sən nə üçün mənim ovqatımın pis olduğunu güman edirsin? — dedi.

— Son belə olanda bilirsin mi mən özümü necə bədbəxt və yalqız hiss edirəm. Mənə elə gəlir ki...

— Mari, bəsdir, axmaqlığı burax. Bu nə sözdür sən danışırsan, — deyə Nikolay kefi kök bir halda davam etdi.

— Mənə elə gəlir ki, mən çırkın olduğum üçün sən məni sevə bil-mirsən... həmişə... indi isə... bu vəz...

— Vay, sən nə qədər güləmləsən! Hər gözəl yaxşı deyil, könül sevən yaxşıdır. Malvina və başqalarını gözəl olduğu üçün sevirlər, mən arvadımı elə sevə bilmərəm? Yox, mən sevmirəm, mən, heç bilmirəm necə deyim. Sənsiz və bax, bu cür aramızdan pişik atdannda mənə elə gəlir ki, daha möhv oldum, əlim heç bir işə yovusmur. Bax, mən bu barmağımı sevirəm? Mən bunu sevmirəm, amma di gəl, kəs onu görüm...

— Yox, mən elə demirəm, mən başa düşürəm. Deməli, sən mənə hirsənmirsən?

— Cox yaman hirsənlərim, — deyə o gülümsünərək ayağa qalxdı, saçlarını düzəldti və otağın içində o yan-bu yana gəzməyə başladı.

— Bilirsin mi, Mari, mən nə düşünürdüm? — deyə Nikolay arvadı ilə barışandan sonra elə buradaca fikirləşməyə başladı. O, arvadının ona qulaq asmağa hazır olub-olmadığını soruştadı, onun üçün forqı yox idi. Onun başına bir fikir gəlmədi, deməli, arvadının da başına gəlmişdi. Nikolay Pyeri yazadək burada saxlamaq haqqındaki fikrini arvadına söylədi.

Qrafınıya Marya onu dinlədi, öz qeydlorını söylədi və o da öz növbəində öz-özüne fikirləşməyə başladı. O, uşaqlar barədə fikirləşirdi.

Qrafınıya balaca Nataşanı göstərib, fransızca dedi:

— Bir qadın kimi inidən görünür. Siz biz qadınları mənqısqılıkdə töhmətləyirsınız. Bax, budur sizin mənqıqınız. Mən deyirəm ki, papa yatmaq istəyir, o deyir ki, yox, o gülür. O haqlıdır, — deyə qrafınıya Marya sevincə gülümsündü.

— Elədir, elədir! — deyə Nikolay qızını qüvvəli əlləri ilə yuxarıya qaldırıb, ciyininqə qoydu, ayaqlarından tutub, otağın içində gəzməyə başladı. Atanın da, qızın üzündə mənasız bir sevinc oxunurdu.

Qrafınıya Marya fransızca piçıldayaraq dedi:

— Bəlkə, son insaflı iş görmürsin. Sən bunu həddindən artıq sevirsin.

— Doğrudur, lakin nə etməli?.. Mən çalışıram ki...

Elə bu vaxt dəhlizdən uzaq səfərdən gəlonə oxşayan tappılıt və ayaq səsləri eşidildi.

— Kim isə goldi.

– Əminəm ki, Pyerdir. Gedim görüm, – deyə qrafınıya Marya otaqdan çıxdı.

O gedəndən sonra Nikolay çaparaq qızını otaqda gəzdirdi. Nəfəsi təngişmiş halda, gülməkdə olan qızını ciyindən tez götürüb, bağıra basdı. Atılıb-düşməsi ona rəqsleri xatırlatdı. Nikolay qızının girdə və xoşbəxt uşaq üzünə baxıb, fikirləşdi ki, görəsən, qocalanda bu qızı necə qucağına götürürəcək və bir zamanlar rəhmətlik atası öz qızı ilə Danila Kupor havasında oynadığı kimi, o da bu qızla necə mazurka oynayacaq.

Bir neçə dəqiqədən sonra otağa qayıdan qrafınıya Marya:

– Odur, odur, Nicolas, – dedi. İndi daha bizim Nataşa dirildi. Bilirsinmi, Nataşa necə sevinirdi, amma gecikdiyi üçün Pyer dərhal tənbəch olundu. – Gedək, tez gedək. Əl çoxsənə, a qız, – deyə qrafınıya atasına sarmaşan qızına baxıb gülümsündü. Nikolay qızının əlindən tutub çıxdı.

Qrafınıya Marya istirahət otağında qaldı.

– Mən heç vaxt, heç vaxt inanmazdım ki, – deyə qrafınıya özüñüne piçıldı, – inanmazdım ki, insan belə xoşbəxt ola bilər. – Üzü gülürdü, lakin ceyni zamanda o, köksünü ötürdü və baxışlarının derinliyində həzin bir kədər göründü. Elə bil ki, onun indi hiss etdiyi xoşbəxtlikdən başqa, bir də bu həyatda müyəssər olmayan bir xoşbəxtlik vardi ki, bu dəqiqə onu ixtiyarsız olaraq xatırlamışdı.

X

Nataşa 1813-cü ilin ilk baharında əra getmişdi. 1820-ci ildə onun artıq üç qızı və bir də oğlu vardi. O, oğlan uşağıını çox istədiyi üçün indi özü bəsləyirdi. Nataşa kökəlmış və enlənmişdi, bu qüvvətli anada əvvəlki incə və çevik qızdan bir əsər qalmamışdı. Üzünün xətləri müyyəyənləşmiş, sakit, yumşaq və aydın bir şəkil almışdı. Üzündə əvvəllər daimi olaraq yanın və ona gözəllik verən diribaşlıq əlaməti yoxdu. İndi onun ancaq üzü və bədəni görünürdü, qalbi isə heç görünmürdü. Ancaq qüvvətli, gözəl və doğub-törəyen bir arvad görünürdü. Əvvəlki atəş indi onda çox az-az parlayırdı. Ancaq indi olduğu kimi, ori səfərdən qayıdanda, uşağı xəstolikdən sağalanda və ya qrafınıya Marya ilə oturub, knyaz Andreydən danışanda (knyaz Andreyin xatırladığı zaman orinin onu qışqanacağını güman edərək, orinin yanında ondan danışmazdı) və bir də çox nadir hallarda tosadüfi olaraq mahni oxumağa hovoslonondo əvvəlki atəş parlamağa başlardı. Əra gedə-

dən sonra o, mahni oxumağı tamamilə tork etmişdi. Əvvəlki atəş onun inkişaf etmiş gözəl bədənində parlamağa başladığı nadir dəqiqələrdə isə o, əvvəlkindən daha çox cazibəli görünürdü.

Əra gedəndən sonra Nataşa öz ori ilə Moskvada, Peterburqda, Moskva altındakı kənddə, anasının, yəni Nikolayın yanında yaşamışdı. Cavan qrafınıya Bezuxovanı cəmiyyətdə az görürdülər, görənlər də ondan narazı qalmışdır. Nataşa mehriban və sevimli deyildi. Nataşa təkliyi və yalqızlığı xoşlayan deyildi (o özü də bunu sevib-sevmədiyini bilmirdi, ona elə gəlirdi ki, sevmir), lakin uşaqları bətnində gəzdirəndo, doğanda və boşləyəndə və orının həyatının hər bir dəqiqəsində iştirak edəndə, bütün bu ehtiyacları ödəmək üçün mütləq küber cəmiyyətdən uzaqlaşmalıdır idi. Əra getməmişdən Nataşanı tanıyanlar onda əmələ gələn dəyişikliyə qeyri-adı bir şey kimi təəccüb edirdilər. Təkcə qoca qrafınıya öz analıq hissi ilə başa düşürdü ki, Nataşanın bütün həvəsi və coşqunluğu ailə sahibi, ori sahibi olmaqdan ibarət idi (Otrodnoyedə o, zarafatca deyil, doğrudan çığırılmışdı), – Nataşanın bu xasiyyətini başa düşməyi, təəccüb edən adamlara qoca qrafınıya həmişə təəccüb edir və həmişə təkrar edib, deyirdi ki, Nataşa çox gözəl bir arvad və ana olacaq.

Qrafınıya deyirdi ki:

– Orası da var ki, Nataşa ərinə və uşaqlarına məhəbbəti ifrat dərəcəyə vardırır, bu hətta axmaq bir işdir.

Nataşa ağıllı adamların, xüsusiylə fransızların təbliğ etdiyi yüksək qayda-qanuna riayət etmirdi. Bu qanuna görə qız əra gedəndən sonra da düşkünləşməməli, öz istedadlarından ol çökəməməli, öz üst-başı ilə qızılıqda olduğundan daha çox məşğul olmalı, vaxtı ilə ori olmayanları həvəsləndirdiyi kimi, indi də ərinin həvəsləndirməlidir. Nataşa isə, əksinə, dərhal özünün bütün cazibədarlıq vasitələrindən ol çəkdi, bu vasitələrdən on qüvvətlisi mahni oxumaq idı. Bu işdən ona görə ol çəkmişdi ki, bu çox qüvvətli bir cazibə vasitəsi idi. Nataşa nə öz hərəkətləri, nə danışığının yaxşı çıxmazı, nə ərinə on yaxşı cəhətlərini göstərməsi, nə öz bəzək-düzəyi, nə də öz tələbkarlığı ilə ərinin təngə gətirməməsi barədə düşünməzdii. O, tamamilə bu qaydalara zidd hərəkət edərdi. O, hiss edirdi ki, əvvəllər sövqi-tobii ilə öyrəndiyi cazibədarlıq indi onun ərinə ancaq güləməli bir şey kimi görünəcək, halbuki o, ilk dəqiqədən bütün varlığı ilə, yəni bütün qalbi ilə ərinə toslım olmuş, qəlbində ona gizli olan bir guşə də qoymamışdı. Nataşa hiss edirdi ki, onu ori ilə bağlayan şey, ərinin ona cold edən poetik

hisslərdən ibarət deyildir, bu, başqa, qeyri-müəyyən, lakin onun ruhu bədəni ilə bağlı olduğu kimi, möhkəm bir şeyə əsaslanmışdır.

Ərinin diqqətini özünə cəlb etmək üçün birçək qoymaq, robrom geymək və romanslar oxumaq, ona özünün özünü bəyənmək üçün bəzənmək kimi çox qəribə gələrdi. Lakin başqalarının xoşuna gəlmək üçün bəzənmək, bəlkə də ona xoş olardı (o bunu bilmirdi), amma buna qətiyyən vaxtı yox idi. Oxumamasının, bəzək-düzəklə məşğul olmamasının və danişdiyi sözləri ətraflı fikirləşməməsinin əsas səbəbi o idi ki, bu işlərlə məşğul olmağa heç macalı yox idi.

Məlumdur ki, bir adam nə qədər əhəmiyyətsiz olursa olsun, hər halda özünü tamamilə bir işe həsr etmək bacarığına malikdir. O da məlumdur ki, iş nə qədər əhəmiyyətsiz olursa olsun, adam bütün diqqətini ona həsr etdikdə həmin iş intəhasız dərəcədə artıb böyüür.

Nataşanın tamamilə özünü həsr etdiyi şey ailə, yəni əri idi. Bu əri elə saxlamaq lazımlı idi ki, o tamamilə arvadına, evə və uşaqlara məxsus olsun, o uşaqlara ki, onları ana bətnində gəzdirmək, doğmaq, bəsləmək və tərbiyə etmək lazımdır.

Nataşanın tamamilə özünü həsr etdiyi şey ailə, bütün varlığı ilə özünü həsr edib, ona daha çox sarıldılqca, bu şey onun qayğısı ilə daha da böyükürdü, o biri tərəfdən isə, onun öz qüvvəsi ona bir o qədər zeif və əhəmiyyətsiz göründürdü, çünki o, var qüvvəsini bir nöqtəyə toplamasına baxmayaraq, ona elə gəlirdi ki, yena də lazımı işləri görüb, qurtara bilmir.

Qadınların hüququ, onların öz ərləri ilə münasibəti, ərlərin azadlığı və hüququ haqqındaki fikirlər və mülahizələr, o zaman indi olduğu kimi, məsələ adlanmasa da, hər halda indiki kimi idi, lakin bu məsələlər nəinki Nataşanı maraqlandırmırırdı, hətta bu məsələləri o, heç başa da düşmürdü.

Bu məsələlər, indi olduğu kimi, o zaman da, evlənməkdə ancaq ər-arvadın bir-birlərindən alındıqları həzzi, yəni evlənməyin bir parçasını nəzərə alan, amma onun ailədən ibarət olan bütün əhəmiyyətini nəzərə almayan adamları daha çox düşündürdü.

Bələ mühəkimələr və nahardan nə vasitə ilə daha çox həzz almaq kimi indiki məsələlər o zaman yox idi. Bu məsələlər indi də naharin məqsədini qidalanmaqdır, evlənməyin məqsədini isə ailədən ibarət bilən adamlar üçün də, bələ məsələlər yoxdur.

Nahardan məqsəd qidalanmaqdır, deməli, birdən-birə iki nahar edən adam, bəlkə də çoxlu həzz ala bilər, amma məqsədə nail ola bilməz, çünki iki naharı mədə həzm edə bilməz.

Evlənməkdən məqsəd ailədir, deməli, çox arvad və ya ər sahibi olmaq istəyən adam, bəlkə də, çox həzz ala bilər, lakin heç bir vaxt ailə sahibi ola bilməz.

Naharin məqsədi qidalanmaq, evlənməyin məqsədi isə ailə qurmaqdır, onda məsələ belə həll edilməlidir – mədənin həzm edə biləcəyindən artıq yeməməli və ailəyə lazım olandan artıq, yəni bir arvaddan artıq arvad almamalı və ya bir kişidən artıq ərə getməməlidir. Nataşaya ər lazım idi. Əri ona verdilər. Ər də ona ailə verdi. Başqa daha yaxşı bir kişiye o nəinki ehtiyac hiss etmirdi, hətta bütün mənəvi qüvvəsini bu ərə və ailəyə xidmət etmək üçün səforbər etdiyindən, başqa ərin necə ola biləcəyini təsəvvür edə bilmir və bunu təsəvvür etməklə heç maraqlanmırırdı da.

Nataşanın ümumiyyətlə cəmiyyətdən xoşu gəlməzdi, amma buna baxmayaraq, o, qohum-qardaş cəmiyyətini – qrafınıya Maryanın, qardaşının, anasının və Sonyanın cəmiyyətini sevirdi. Nataşa elə adamların cəmiyyətini sevirdi ki, oraya başı duranmamış, xalatda girə bilir, iri addımlarla uşaq otağından çıxıb, əlində uşaq əskisi sevinə-sevinə gəlir və yaşlı ləkə əvəzinə əskida sarı ləkə olduğunu göstərir və usağın sağlamlığıının indii daha yaxşı olduğu barədə təsəllilər eşidirdi.

Nataşanın dərəcədə sadələşmişdi ki, onun palтарları, saçları, addabudda sözləri, qısqanlılığı (o, Sonyaya, tərbiyəciyə, bütün gözəl və çirkin qadılara qısqanırdı) yaxın adamlarının dilində bir zarafat mövzusu olmuşdu. Hamı deyirdi ki, Pyer arvadının qapazaltısı olmuşdur, həqiqətdə də belə idi. Evləndiyi birinci günlərdən Nataşanın öz tələblərini irəli sürmüştü. Arvadının tamamilə yeni olan bu tələbləri, yəni kişinin hər bir dəqiqəsinin arvada və ailəyə həsr olunması haqqındaki tələbləri Pyerə çox təəccübü göründü, lakin Pyer arvadının tələblərinə təəccüb etsə də, bunlardan xoşlandı və tabe oldu.

Pyerin arvad hakimiyyəti altında olması ondan ibarət idi ki, o nəinki yad qadınlarla gəzməyə cürət etməzdi, o elə belə, vaxtını keçirtmək üçün klublara və naharlara da gedə bilməzdi, kefi istədiyi şeyə pul xərcləyə bilməz, uzun müddətə bir yana gedə bilməzdi. Nataşanın öz işlərinin dalınca getməyə icazo verordi, bu işlərə Pyerin elmlə məşğul olması da daxil idi, Nataşanın işlərdən özü bir şey başa düşməsə də, onlara böyük əhəmiyyət verordi. Bunun əvəzində Pyer evdə tam bir hüquq malik idi, o həm özünü istədiyi kimi apara bilər və həm də bütün ailə ilə istədiyi kimi roftar edə bilərdi. Nataşanın evdə öz ərinə bir qulluqcu kimi xidmət edirdi. Pyer

məşgul olduğu zaman – öz kabinetində oturub oxuduğu və yazdığı zaman hamı ayaq barmaqları ucunda gözordi. Pyer bir şeyi arzu etdikdə və ya könlü bir şey istədikdə həmin şey daim yerinə yetirilərdi. Pyerin ağızından bir söz çıxan kimi Nataşa cəld onu yerinə yetirməyə yürürdi.

Bütün ev ərin ehtimal halında olan hökmələri ilə, yeni Pyerin arzuları ilə yaşayırıdı, Nataşa bu arzuları qabaqcadan duymağa çalışırdı. Nataşanın bütün işləri, bütün həyat tərzi, tanışlıqları, əlaqələri, uşaq-ları tərbiyə etməsi, hamısı Pyerin arzusuna uyğun idi. Bundan başqa Nataşa Pyer ilə səhbət edəndə onun danışqlarından çıxan nəticələri də dərk etməyə çalışırdı. Nataşa ərinin arzularının mahiyyətini düz dərk edə bilirdi və bir dəfə dərk etdikdən sonra axıra qədər onu möhkəm saxlamağa can atırdı. Pyer özü öz arzusunu dəyişmək istəyəndə arvadı onun öz silahı ilə özüne qarşı mübarizə aparırdı.

Pyerin heç yadından çıxmayan o çətin günlərdə, Nataşa ilk zəif uşağı doğanda, onlar üç dayə dəyişdirməyə məcbur olanda və Nataşa qüssədən xəstələnəndə bir gün Pyer Nataşaya, dayələrin qeyri-təbiiliyi və zərərlə olması barədə Russonun fikrini söyləmişdi və Nataşa da bu fikrə tamamilə şərık olmuşdu. İkinci uşaq olanda, anasının, həkimlərin və ərinin etirazına baxmayaraq, ananın öz uşağıını əmizdirmesini o zamana görə eşidilməmiş və zərərlə bir şey hesab etmələrinə baxmayaraq, Nataşa öz sözünün üstündə durdu və o vaxtdan bəri uşaqları özü əmizdirməyə başladı.

Cox vaxt, əsəbilik dəqiqələrində, elə olurdu ki, ər-arvad höctələşirdilər, lakin bundan bir xeyli keçidkən sonra, Pyerin təəccübə və sevinə-sevinə öz arvadının yalnız sözlərində yox, hərəkətlərində də, vaxtilə arvadının etiraz etdiyi öz fikirlərini görürdü. Pyer bu fikirləri nəinki ceynilə, hətta təmizlənmiş, mübahisa və əsəbiləşmə zamanı əlavə olunmuş şeylərdən təmizlənmiş bir haldə görərdi.

Yeddi il evli həyatı keçirəndən sonra Pyer özünün pis adam olduğunu sevincə hiss etdi. O, özünü arvadının varlığında eks etmiş bir halda gördüyü üçün bunu hiss etmişdi. Pyer yaxşı və pis cəhətləri özündə bir-birinə qarışmış və bir-birini kölgədə buraxmış bir şəkildə görürdü. Amma arvadında onun ancaq həqiqətən yaxşı cəhətləri inikas edirdi, yaxşı olmayan bütün şeylər yox olurdu. Bu eksolunma, mənətiqi təfəkkür yolu ilə yox, başqa, gizli və daxili bir yolla başa gəlirdi.

Pyer iki ay bundan qabaq, hələ Rostovgilde qonaq olduğu zaman, knyaz Fyodordan bir məktub aldı. Knyaz onu mühüm məsələlərin müzakirosi üçün Peterburqa çağırırdı. Bu məsələlər Peterburqdə təşkil edilmiş bir cəmiyyətin üzvlərinin məşgul etməkdə idi, həmin cəmiyyətin əsas banilərindən biri də Pyer idi.

Nataşa ərinin bütün məktublarını oxuduğu kimi, bu məktubu da oxudu, ərinin ayrılığı onun üçün çox ağır olsa da, o, özü ərinə Peterburqa getməyi təklif etdi. Ərinin bütün zehni, mücərrəd işlərinə, özü başa düşmədiyi halda, Nataşa çox böyük əhəmiyyət verir və həmişə ərinin bu işlərinə mane olmaqdan qorxurdu. Məktubu oxuduqdan sonra, Nataşa Pyerin qorxa-qorxa sual edən nəzərlərinə cavab verib, xahiş etdi ki, getməyinə get, amma qayıdacağı vaxtı düz təyin elə. Beləliklə, dörd həftəlik məzuniyyət verildi.

Pyerin məzuniyyət vaxtı qurtarandan sonra iki həftə idi ki, Nataşa daima qorxu, qüssə və əsəbilik keçirirdi.

İstefaya çıxan və hazırkı vəziyyətdən narazı olan general Denisov, iki həftə idi ki, buraya gəlməşdi. O, bir zaman sevdiyi adamın portretinə baxırmış kimi, təəccüb və qüssə ilə Nataşaya baxırdı. Əvvəlki dilbərdən indi o, ancaq adda-budda cavablar və uşaq otağı haqqında səhbətlər eşidir, onda indi kədərli və cansızıcı bir sima görürdü.

Nataşa bu günlərdə qüssəli və əsəbi idi. Anası, qardaşı, Sonya və ya qrafınıya Marya ona təsəlli verib, Pyerin gecikməsinə bir bəhanə axtardıqda və Pyeri günah bilmədikdə, Nataşa daha da əsəbiləşirdi.

Hamısı axmaq şeydir, boş şeydir, – deyə Nataşa söylənirdi, – hamısı onun uydurmasıdır və faydası yoxdur, bunlar hamısı o axmaq cəmiyyətlərin işidir, – deyə Nataşa, çox əhəmiyyətli hesab etdiyi şəyler haqqında belə danişirdi. Bu sözlərdən sonra o, yeganə oğlan uşağı olan Petyani əmizdirmək üçün uşaq otağına gedirdi.

Bu üç aylıq körpədən başqa heç kəs Nataşaya təsəlliverici, ağıllı bir söz söyleyə bilmirdi. Uşaq onun qucağında olanda, o, körpənin ağızının torpənməsini və burnu ilə nefəs almasını hiss edirdi. Elə bil körpə deyirdi: "Sən əsəbiləşirsin, sən qısqanırsan, sən ondan intiqam almaq istəyirsin, sən qorxursan, amma mon, amma mon o özüyəm..." Cavab verməyə söz də yox idi. Bu həqiqət idi.

İki həftəlik narahatlıq zamanı Nataşa tosəlli almaq üçün o qədər tez-tez körpənin yanına gəldi, o qədər onunla məşğul oldu ki, axırda uşağı həddindən artıq əmizdirib xəstələndirdi. O, körpənin xəstəliyindən qorxurdu, lakin ona elə bu lazım idi, çünki uşaqa başı qarışlığı üçün ərinin fikrini bir o qədər çökmirdi.

Pyerin arabası qapıda səslənəndə Nataşa körpəni əmizdirirdi. Xanımını necə sevindirməyi bilən dayə gülər üzərə səssizcə, lakin cəld içəri girdi.

Körpəni yuxudan oyatmamaq üçün Nataşa tərəpənmədi və – Gəldim! – deyə cəld piçilti ilə soruşdu.

– Gəldilər, xanım, – deyə dayə cavab verdi.

Qan Nataşanın sıfotinə vurdur, onun ayaqları ixtiyarsız olaraq hərəkət etdi, lakin çıxıb qaçmaq mümkün olmadı. Körpə yenə də gözlərini açıb baxdı. Elə bil ki, o: "Şən burdasan", – dedi və yenə də tənbələnəbəl dodaqlarını marçıldatdı.

Nataşa yavaşca körpəni döşündən ayırib yırgaladı və dayəyə verib, sürətli addımlarla qapıya tərof getdi. Lakin qapı ağızında, sevindiyindən uşağı döşündən tez ayırdığı üçün vicedən əzabı çökirmiş kimi, dayandı, geriyə baxdı. Dayə körpəni qucağına alıb, çarpayının içino qoyurdu.

– Gedin, gedin, xanım, arxayı olun, gedin, – deyə dayə gülö-gülo piçildədi, xanım ilə dayə arasında belə bir açılıq əmələ golmişdi.

Nataşa yüngül addımlarla dəhlizə yüyürdü.

Ağzında çubuq, kabinetdən zala çıxan Denisov, birinci dəfə olaraq, Nataşanı tanıdı. Nataşanın dəyişmiş sıfotindən parlaq, nəşəli bir nur yağmaqdı idi.

Denisovun yanından qaça-qaça keçəndə Nataşa: – Gəldi! – dedi. Denisov hiss etdi ki, özünün çox az sevdiyi Pyerin gəldiyinə olduğunu sevinir. Qaça-qaça dəhlizə girəndə Nataşa şarfını açan ucaboy, kürklü bir adama rast goldı.

Öz-özüno: – "Odur! Odur! Doğrudan da odur! Bax!" – deyə-deyə Nataşa cəld ona yanaşdı, qucaqlayıb, sinəsinə basdı, başını döşüna qoydu, sonra kənara çökilib, Pyerin donmuş, qırmızı və şad üzünü baxdı. "Bəli, odur, şad, kefi kök..."

Nataşa birdən son iki həftədə çokdiyi intzar əzablarını xatırladı, üzündəki sevinc yox oldu. O, qaşqabağını salladı və Pyerə dalbadal töhmətlər və acı sözlər yağıdırmağa başladı.

– Əlbəttə, sənə nə var, sən çox şadsan, sən kef çökmisən. Amma mən nələr çökmişəm? Heç olmasa, uşaqlara rohmin gələydi. Mən uşaqqı əmizdirirəm, südüm xarab olub... Peytya ölüm ayağında idı. Amma sonin kefin çox kök imiş. Bəli, sənin kefini kök...

Pyer özünün müqəssir olmadığını bildirdi, çünki o, tez gələ bilməzdi. Onu da bilirdi ki, arvadının bu cür əsobilosması də yaxşı iş deyildir və bilirdi ki, bunlar hamısı iki doqquzdan sonra keçib gedəcəkdir. O ən osas mosoloni də bilirdi, bilirdi ki, o, özü də sevinir və kefi kökdür. O gülümsünmək istədi, amma bu barədə düşünməyə belə cosarot etmedi. Onun siması zavallı və qorxmış bir şəkil aldı, o, belini öyib:

– Vallah, gələ bilmədim! Petya necədir? – dedi.

– İndi pis deyil, gedək. Səndə heç insaf yoxdur! Bircə görəyindən mən sənsiz nə hala düşmüştüm, necə əzab çökirdim...

– Sən sağ-salamatsanmış?

– Gedək, gedək, – deyə Nataşa onun əlini buraxmadı. Onlar öz otaqlarına getdilər.

Nikolay və arvadı Pyeri axtaranda o, uşaq otağında idı, yuxudan oyanmış südəmər uşağı sağ əlinin iri ovçunda tutur, yırgalayıb, oynadırdı. Körpənin enli sıfotında və dişsiz açıq ağızında şad bir gülüş vardı. Firtına çoxdan keçmişdi, məhrəban-məhrəban ərinə və oğluna baxan Nataşanın simasına parlaq, nəşəli bir günəş doğmuşdu.

– Knyaz Fyodor ilə yaxşıca danişa bildinizmi? – deyə Nataşa soruşdu.

– Bəli, lap yaxşı.

– Görürsən, necə tutur (Nataşa uşağın başına işarə edirdi). Heç bilirsənmi məni necə qorxuzdu.

– Knyaz qızını necə, gördünmü? Onun... bənd olması doğrudurmu?

– Bəli, təsəvvür edirəm...

Bu halda Nikolay qrafını Marya ilə içəriyo girdi. Pyer körpəni qucağından yero qoymadan, öyilərək onlarla görüşüb öpüsdü və suallarına cavab verməyə başladı. Lakin dənişməli çox maraqlı səhəbat olmasına baxmayaraq, bu başı yırgalanan araxçılı körpə Pyerin bütün diqqətini özüne colb etmişdi.

Qrafını Marya körpəyə baxıb, onunla oynaya-oynaya:

– Nə qədər sevimilidir, – dedi və ərinə tərof dənorok: Nicolas, heç bilmirəm, sən niyə bu gözəl xilqotin möziyyətini başa düşmürsən.

— Başa düşmürəm və başa düşə də bilmərəm, — deyə Nikolay soyuq bir nəzərlə körpəyə baxıb, cavab verdi. — Bir parça ətdir. Gedək, Pyer.

Qrafınıya Marya öz ərinə boraöt qazandırmaq istəyərək:

— Amma çox ince qəlbli bir atadır, bu şorṭlə ki, uşaq bir yaşa çatsın və ya ötsün... — dedi.

— Yox, Pyer körpələrə əməlli başlı dayalıq edir, — deyə Nataşa əlavə etdi. — Pyer deyir ki, mənim əlim körpələrin oturan yerinə görə qayrılmışdır. Bir baxın.

— Yox, təkcə ona görə yox, — deyə Pyer birdən gülə-gülə cavab verdi və körpəni dayasına ötündü.

XII

Hər bir əsil ailədə olduğu kimi, Lisié Qoridakı evdə də tamamilə müxtəlif aləm təşkil edən bir neçə ailə yaşayırdı. Bu ailələrdən hər biri öz xüsusiyyətini saxlaya-saxlaya və o biri ailələrə güzəştə gedə gedə, bir-birinə qarışır və ahəngdar bir vəhdət təşkil edirdi. Evdə baş verən hər bir hadisə bu aləmlərin hər biri üçün eyni dərəcədə əhəmiyyətli, eyni dərəcədə şad və ya qəmgin bir hadisə idi, lakin müəyyən hadisəyə şadlanmaq və ya kədərlənmək üçün hər aləmin öz müstəqil, tamamilə ayrı bir səbəbi vardı.

Məsələn, Pyerin gəlməsi şad bir hadisə idi, bu hadisə hamiya təsir etmişdi.

Söhbət və hissiyyata görə deyil, hərəkətlərinə və həyat tərzlərinə görə adamlar haqqında fikir yürüdən sadıq nökərlər də Pyerin gəlməsinə sevinirdilər, cünti onlar bilirdilər ki, Pyer gələndən sonra qraf daha hər gün təsərrüfat daılınca getməyəcək və daha da mərhəmətli və şad olacaq və bir də Pyer hamiya bayram qabağı yaxşı hədiyyələr verəcək.

Uşaqlar və mürəbbiyələr da Bezuxovun gəlməsinə sevinirdilər, cünti Pyerdən başqa heç kəs onları cəmiyyətə yaxşı cəlb edə bilmirdi. Cünti o, klavikordda (yeganə havası olan) ekosezi çalırdı və bu hava ilə, özünün dediyi kimi, hər cür rəqs etmək olurdu, bundan başqa o yəqin ki, hamiya hədiyyə gətirmişdi.

Nikolinka da sevinirdi, o, indi on beş yaşında arıq, sarı qıvirci saçlı, qəşəng gözlü, xəstə bənizli, ağıllı bir oğlan idi. Nikolinka Pyero əmi deyirdi və çox sevdidi, pərostiş etdiyi bir adamın gəlməsi üçün sevinirdi. Heç kəs Pyeri Nikolinkaya sevdirməyə çalışmadı və

Nikolinka Pyeri çox az-az göründü. Onun tərbiyəcisi olan qrafınıya Marya bütün qüvvəsini sərf edərək çalışırdı ki, o, Nikolinkanı sevdiyi kimi, Nikolinka da onun ərinə sevsin. Doğrudan da Nikolinka Nikolay dayısını sevirdi, lakin bu sevgidə çox ince sezilən bir nifrət əlaməti vardi. Pyeri isə o, dolicəsinə sevirdi. O, Nikolay dayısı kimi zabit olmaq, Georgi kavaleri olmaq istəmirdi, o, Pyer kimi alım, ağıllı və mərhəmətli bir adam olmaq istoyirdi. Pyerin yanında olanda həmişə onun sımasında sevinc parlayırdı, Pyer ona müraciət edəndə o qızarar və qarixardı. O, Pyerin danışlığı sözlərdən birini də ötürməzdə, sonra Desal ilə və ya öz-özü ilə Pyerin danışlığı sözlərin mənasını xatırlayıb, təhlil edərdi. Pyerin keçmiş həyatı, 12-ci ilə qədərki bədbəxtlikləri (bu barədə eşitdikləri haqqında o, dumanlı, poetik bir təsəvvür əldə etmişdi), Moskvadakı sərgüzəştləri, əsirliyi, Platon Karatayev (bu barədə o, Pyerdən eşitmışdı), onun Nataşaya məhəbbəti (Nikolinka Nataşanı da xüsusi bir məhəbbətlə sevirdi) və başlıca olaraq, heç xatırlamadığı atası ilə Pyerin dostluğu, bütün bunlar Pyeri Nikolinkanın nəzərində bir qəhrəmana və müqəddəs bir simaya çevirmişdi.

Atası barədəki və Nataşa barədəki qırıq-qırıq söhbətlər, Pyerin mərhum atası haqqında çox həyəcanla danışması, Nataşanın da onun barəsində çox ehtiyatla və ehtiramla danışması, məhəbbət haqqında indi-indi bir şey anlamağa başlayan uşaqda belə bir anlayış əmələ gətirmişdi ki, atası Nataşanı sevirmiş və ölümdə Nataşanın öz dostuna vəsiyyət etmişdir. Xatırlamadığı atası isə Nikolinkaya təsəvvür edilməz bir ilahi varlıq kimi gəlirdi. Onun haqqında düşünərkən kədərlənlər, gözləri yaşarırdı və cyni zamanda bir iftixar hissi duyurdu. Buna görə, Pyerin gəlməyi münasibətilə Nikolinka da sevinirdi.

Pyerin gəlməyinə qonaqlar şad idilər, cünti Pyer hər bir cəmiyyəti həmişə canlandırır və bir məsələ ətrafında birləşdirirdi.

Arvadından başqa, bütün yaşlı ev adamları da öz dostlarının gəlməsinə məmənən idilər, cünti Pyerə yaşamaq asan və rahat idi.

Qadınlar Pyerin gətirəcəyi hədiyyələrə və Nataşanın kefinin yenə də açılağına şad idilər.

Pyer bu müxtəlif aləmlərin müxtəlif münasibətlərini hiss edir və hər kəsin gözlədiyini özüne verməyə çalışırı.

Pyer çox huşuz və sözü tez yaddan çıxardan bir adam idi, indi isə arvadının tortib etdiyi siyahı üzrə hər şeyi almış, heç bir şeyi yaddan çıxartmamışdı. Hətta anasının və qardaşının tapşırıqlarını, Belovaya paltarlıq hədiyyə almağı və qardaş uşaqlarına pay gətirməyi

də yaddan çıxartmamışdı. Arvadının bu tələbkarlığı, yəni ərinin alacağı şeylərin hamisini alıb, heç bir şeyi yaddan çıxartmamasını tələb etməsi təzə cılınən zamanlarda Pyerə qəribə görünərdi və birinci dəfə səfərə çıxanda hər şeyi yadından çıxardığı üçün arvadının ciddi surətdə narazı qalması onun təəccübünə səbəb olmuşdu. Lakin sonralar o buna alışdı. Pyer bilirdi ki, Nataşa özü üçün heç bir şey tapşırır, başqaları üçün də ancaq əri razılıq verdikdən sonra tapşırır, buna görə də Pyer bütün ev adamları üçün hədiyyə almaqdən və heç kəsi yaddan çıxartmamaqdən uşaqlasına bir zövq alırdı. Ancaq artıq şeylər aldığı üçün və həm də baha aldığı üçün hərdənbir Nataşa onu məzəmmət edərdi. Nataşada çox adamın nöqsan zənn etdiyi, Pyerin isə keyfiyyət adlandırdığı cəhətlərdən, yəni səliqəsizlikdən və sadəleşməkdən başqa, bir də bir xəsislik vardi.

Pyer böyük məxaric tələb edən yekə bir evi və ailəni dolandırmağa başlayandan sonra baxıb gördü ki, indi əvvəlkindən ikiqat az xərci çıxır və həm də axır zamanlarda (xüsusilə birinci arvadından qalın borclar nəticəsində pozulan) işləri getdikcə düzəlir, buna Pyer özü də təəccüb elədi.

İndi yaşayış onun üçün ucuz başa gəlirdi, çünkü indi o, elə bir həyat keçirirdi ki, bu həyatı o istədiyi dəqiqlidə dəyişdirə bilərdi. Pyerin bundan artıq bir şeyi yox idi və bundan artıq bir şey də istəmirdi. O hiss edirdi ki, onun həyat yolu həmişəlik olaraq, ölenə qədər təyin edilmişdir, bu həyatı dəyişdirmək onun ixtiyarında deyildir, buna görə də onun üçün yaşayış ucuz başa gəldi.

Pyer aldığı şeyləri şad və gülər üzrə yerbəyər edirdi.

O, bəzzəz kimi bir parça qumaşı əlində açıb:

— Bir gör nə maldır! — deyirdi.

Böyük qızını da dizlərinin üstündə tutub, onun qarşısında oturmuş, Nataşa tez-tez parıldayan gözlərini ərindən çekib, onun göstərdiyi parçaya çevirirdi.

Bu Belovanındırımı? Çox yaxşı. — Nataşa parçanın yerini yoxladı.
— Yəqin ki, bir manatdan almışan?

Pyer parçanın qiymətini dedi:

— Bahadır, — deyə Nataşa cavab verdi. — Bilirsənmi, uşaqlar və məman nə qədər sevinəcək. Ancaq sən bunu mənə nahaq almışan, — deyə mirvari ilə işlənmiş qızıl darağā tamaşa edə-edə təbəssümünü güclə saxladı, bu daraqlar o zaman yenica dəbə minməyə başlayırdı.

— Məni Adel başdan çıxardı, al, dedi, al, — deyə Pyer cavab verdi.

— Haçan taxacağam? — deyə Nataşa darağı saçına taxdı. — Qoy Maşa böyüşün, bəlkə onda yenə də taxdilar. Di gedək.

Onlar hədiyyələri yiğişdirib, əvvəlcə uşaq otağına, sonra da qrafının yanına getdilər.

Pyer ilə Nataşa qoltuqlarında bağlamalar qonaq otağına girəndə qrafının adəti üzrə oturub, Belova ilə qran-pasyans oyunu oynayırdı.

Qrafının yaşı artıq 60-ı keçmişdi. Başı tamamilə ağarmışdı, bağladığı ləçəyin haşiyəsi bütün üzünü tutmuşdu. Üz-gözü qırışmışdı, üst dodağı geriye çəkilmiş, gözləri fərdən düşmüdü.

Birdən-birə və bir-birinin dalınca ölen oğlundan və ərindən sonra qrafının özünü, həyatda heç bir məqsəd və mənası olmayan unudulmuş bir məxluq kimi hiss edirdi. O yeyir, içir, yatrır, deyib-gülürdü, lakin yaşamırırdı. Həyat onda heç bir təəssürat oynamırırdı. İndi ona rahatlıqlıdan başqa həyatda heç bir şey lazım deyildi, rahatlığı isə ona ancaq ölüm verə bilərdi. Lakin nə qədər ki, ölüm gəlməmişdi, o yaşamalı, yəni öz həyat qüvvəsini sərf etməli idi. Çox kiçik uşaqlarda və çox qoca adamlarda gözə çarpan xüsusiyyətlər bu qarida qüvvətli bir şəkildə nəzərə çarpmaqdır. Onun həyatında heç bir xarici məqsəd yox idi, lakin sadəcə öz müxtəlif meyil və bacarıqlarını təmin etmək zəruriyyəti hiss edilməkdə idi. Ona yemək, yatmaq, fikirləşmək, söhbət etmək, aqlamaq, işləmək, hirsənmək və s. ona görə lazımdı ki, onun mədəsi vardi, beyni vardi, əzələləri, sinirləri və ciyəri vardi. Bütün bunları qrafına heç bir xarici səbəb olmadan yerina yetirirdi. Həyat qüvvələri öz yerində olan adamlar hərəkət etdikləri zaman onların təqib etdikləri məqsəd digər məqsədi, yəni qüvvə sərf etmək məqsədini arxada buraxır, qrafınını isə belə deyildi. Qrafının ancaq ona görə danışırkı ki, o, fiziki olaraq ciyərləri və dili ilə işləməli idi. O, uşaq kimi ağlayırdı, çünkü ona burnunu silmək lazım idi və i.a. Başqa adamlar üçün mükəmməl bir məqsəd olan şey onun üçün, görünür, bir bəhanə idi.

Məsələn, səhərlər, xüsusən, əvvəlki gün yağlı bir şey yedikdə, onda hirsənməyə cəhiycə oyanırdı, bunun üçün də o on yaxın bir bəhanə, yəni Belovanın karlılığını seçirdi.

Qrafının otağın o biri başından Belovaya yavaşca nə isə deyirdi. O piçıldıya-piçıldıya:

— Əzizim, bu gün deyəsən istidir. — Belova cavab verirdi ki, “Bəs necə goliblər”. Bu cavabdan hirsənən qrafına:

— Allah amandır, gör necə kar və soñehdir! — deyirdi.

Burunotu da başqa bir bəhano idi, ona həmişə burunotu gah çox quru, gah çox yaş və gəh də pis ovulmuş görünürdü. Belə şeylərdən hirsənəndən sonra qrafının üzü sapsarı saralırdı. Bu aşkar əlamətlərdən xidmətçi qadınlar da bilirdilər ki, nə vaxt yenə də Belova kar olacaq, nə vaxt burunotu quruyacaq və nə vaxt qrafının sıfotı sapşarı saralacaq. Səfrasını işlətmək lazımlı kimi, hərədən bir fikr loşmək qabiliyyətini də işlətmək lazımlı golirdi, bunun üçün də pəşyans bir bəhano idi. Ağlamaq istəyəndə mərhüm qraf bəhano olurdu. Təşvişə düşmək lazımlı goləndə Nikolay və onun səhhəti bəhano olurdu, acı-acı danışmaq lazımlı goləndə qrafına Marya bəhano olurdu. Səs cihazını işlətmək lazımlı goldikdə (bu əksəriyyətlə saat 7-də, xörəyi həzmə vermək üçün qarənlıq otaqda keçirilən istirahət vaxtı olurdu) cyni adamlara cyni əhvalatları danışılması bəhano olurdu.

Qarının bu halını evdə hamı başa düşürdü, lakin heç kəs bu barədə danışmış və bu ehtiyacları yerinə yetirmək üçün hər kəs əlindən goləni edirdi. Ancaq Nikolayın, Pyerin, Nataşanın və qrafına Maryanın hərədən bir-birinə kədərlə bir töbəssümlə baxmasında, onun vəziyyətini başa düşənlərin mütəqabil münasibəti ifadə olundu.

Lakin bu baxışlarda başqa bir şey də ifadə olunardı. Bu baxışlar elə bil deyordilər ki, bu qarı hayatı öz işini daha görüb qurtarmışdır, bu qarı yalnız indi göründüyündən ibarət deyildir, həm də hamımız belə olacaq və bir zamanlar bizim kimi qüvvətli olan, indi isə zavallı bir məxluq olan bu qadına tabe olmaq və belə bir gün üçün hazırlaşmaq nəşəlidir. Bu baxışlar bir-birinə: *Memento mori*¹, – deyirdilər.

Ancaq evdəki adamların on pisi, axmağı və bir də balaca uşaqlar bunu başa düşmür və ondan qaçırdılar.

XIII

Pyer öz arvadı ilə qonaq otağına girəndə qrafına, adəti üzrə, özünün zehni əməkli möşğul olmaq ehtiyacını yerinə yetirərək, qran-pasyans oynamaqda idi. Buna görə də, qrafına həmişə Pyer və ya oğlu başqa yerdən goləndə deməyo adət etdiyi sözləri: "Özizim, çoxdan gözloyirdik, vaxtdır, vaxtdır. Allaha şükür ki, goldin" – dedi. Hədiyyələri alandan sonra da, yenə adət etdiyi başqa sözləri: "Payın çox olsun, özizim, çox sağ ol ki, mon qocaya da hədiyyə götirmi-

¹ Ölümü xatırla

sən..." – dedi. Buna baxmayaraq, görünürdü ki, qarı bu dəqiqli Pycrin golmosından narazıdır, çünki o, öz golişi ilə, hələ qurtarmadığı qran-pasyans oyununa mane olmuşdu. Qrafına pasyans oyununu qurtardı və hədiyyələrlə möşğul oldu. Hədiyyələr kart kağızları üçün qayrıl-mış qəşəng bir qutudan, üstündə çoban şəkilləri olan qapaqlı tünd-mavi bir sevr fincanından və üstündə qrafın portreti olan qızılı bir burunotu qabından ibarət idi. Qrafın şəklini Pyer Peterburqdə ürçüyə sıfariş etmişdi (Qrafına çoxdan bunu arzulayırdı). Qrafına bu dəqiqli ağlamaq istəmirdi və ona görə də portreto etinəsizcasına baxır, daha çox kart qutusuna ilə möşğul olurdu.

Qrafına həmişəki kimi yenə dedi:

– Çox sağlam ol, özizim, son mənim könlümü açdın. Amma hər şeydən yaxşısı odur ki, son özün golib çıxdın. Yoxsa, bu heç olan iş deyil, son bir bu arvadına açıqlansana. Bu nodır? Sənsiz lap dəli kimi olur. Gözləri heç bir şey görmür, yadında bir şey qalmır, – qrafına həmişəki sözləri tokrar edirdi. – Anna Timofeyevna, gör oğlumuz bizim üçün necə qutu götürüb.

Belova hədiyyələri torifləyir və öz parçası üçün çox sevinirdi.

Pyer, Nataşa, Nikolay, qrafına Marya və Denisov bir-birləri ilə çox söz danışmaq istəyirdilər, lakin o sözləri burada, qrafının yanında danışmaq olmazdı. Ona görə yox ki, bu sözlər qrafının gizlin idi, ona görə ki, qarı hayatından o qədər geri qalmışdı ki, onun yanında bir şeydən danışmağa başlayan kimi, onun yersiz suallarına cavab vermək və dəfələrlə tokrar edilmiş şəylerini yenə də tokrar etmək lazımlı golirdi. Məsələn, filankəs ölmüşdür, filankəs evlənməşdir və s., bunları da o, yadında saxlaya bilmirdi. Buna baxmayaraq, onlar adəti üzrə qonaq otağında çay süfrəsinin başında oturub, samovardan çay içməyə başlayırdılar. Pyer də qrafının, özüne lazımlı olmayan və heç kəsi maraqlandırmayan suallarına cavab verir, knyaz Vasilinin qocalması, qrafına Marya Alekseyevnanın ona salam göndərəməsi və onu yaddan çıxartmaması və s. haqqında məlumat verirdi.

Heç kəsi maraqlandırmayan, lakin zoruri olan bu söhbət çayın axırına qədər davam edirdi. Dairəvi çay stolunun otrafında ailənin bütün yaşı adamları toplaşmışdır. Samovarın yanında Sonya otururdu. Uşaqlar, mürəbbiyələr və mürəbbiblər çay içib gedir, qonşuluqdağı istirahət otağından onların sosları golirdi. Çay içəndə hər kəs öz adı yerində oturmurdur, Nikolas sobanın yanında, balaca stolun dañında otururdu, onun çayını oraya verirdilər. Birinci Milkamin diş balası təz-

Milka onun yanında kresloda otururdu. O, çox qocalmışdı, üzü bomboz bozarmışdı, boz üzünçəki iri qara gözləri daha qabarıq görünürdü. Qıvırıcı saçları yarıya qədər callaşmış bişli və bakenbardlı Denisov yaxası açıq general sürtukunda, qrafinya Maryanın yanında otururdu. Pyer öz arvadı ilə qoca qrafinyanın arasında otururdu. O, qəsdən qarının maraqlandığı və başa düşdüyü bir şeydən danışındı. O, xaricdəki ictimai hadisələrdən və bir zamanlar qoca qrafinyanın curları olan və canlı bir dəstə təşkil edən, lakin indi əksəriyyətə hərəsi bir yana dağlışış, qrafinyanın özü kimi son günlərini yaşıyan, əkdiklərinin son sünbüllərini toplayan adamlardan danışındı. Amma qoca qrafinyaya çox ciddi və əsil bir aləm kimi görünən də bu curlar idi. Pyerin çox həvəslə danışmağından Nataşa göründü ki, ərinin Peterburqa səfəri çox maraqlı olmuşdur, o, çox şey danışmaq isteyir, amma qrafinyanın yanında danışa bilmir. Denisov ailə üzvü olmadığı üçün Pyerin ehtiyatla danışmasının səbəbini başa düşmürdü və bundan başqa da vəzy-yətdən narazı bir adam kimi, Peterburqda nələr olduğu ilə çox maraqlanır və tez-tez Pyeri gah Semyonov alayının başına yenica gəlmış hadisə haqqında, gah Arakçeyev haqqında, gah da Bibliya cəmiyyəti haqqında danışmağa məcbur edirdi. Pyer hərdən qızışır və danışmağa başlayırdı, lakin Nikolay ilə Nataşa onu tez yenə də knyaz İvanın və qrafinya Marya Antonovnanın səhhəti haqqındaki söhbətə qaytarırdılar.

— Bütün bu ağılsızlıq, bu Qosner və Tatarinova əhvalatı daha güclü davam edir. Hazırda Bibliya cəmiyyəti böyük hökumət deməkdir.

— Bu nə deməkdir, *mon cher ami*? — deyə qrafinya çayını içə-icə və sanki yeməkdən sonra hirsliyinə üçün bəhanə axtara-axtara soruşdu. — Necə yəni hökumət, mən bunu başa düşə bilmirəm.

Bu sözü anasının dilinə necə tərcümə etməyi bilən Nikolay sözə qarışış dedi:

— Bilirsinizmə, maman, knyaz Aleksandr Nikolaeviç Qolitsın bir cəmiyyət düzəldib, həmin cəmiyyət indi, deyirlər, çox güclüdür.

Pyer ehtiyatsızlıq edərək:

— Arakçeyev və Qolitsın indi hökumətdirlər. Həm də necə bir hökumət! Hər şey gözlərinə sui-qəsd kimi görünür, hər şeydən qorxular.

— Yaxşı, bəs knyaz Aleksandr Nikolaeviçin taqsısı nedir? O, çox möhtərəm bir adamdır. Mən onu vaxtilə Marya Antonovnanın yanında

görmüştüm, — deyə qrafinya narazılıqla söyləndi və hamının susduğunu görüb, daha da narazı bir halda dedi: — İndi hamida taqsır axtarırlar. Yevangel cəmiyyəti olanda nə olar, burada məgər nə var? — qrafinya qalxdı (onun dalınca hamı qalxdı) və ciddi addimlarla istirahət otağındaki stoluna tərəf getdi.

Əmələ gəlmış kədərləi sükut içorisində qoşu otaqdan uşaqların gülüşmələri və danışq səsləri gəlirdi. Yəqin ki, uşaqlar nəyə isə ürək-dən sevinirdilər.

— Hazırdır, hazırdır! — deyə balaca Nataşanın hamidən şad səsi eşidildi. Pyer qrafinya Maryaya və Nikolaya baxdı (Nataşanı o, həmişə görürdü) və nəşə ilə gülümsündü.

Pyer: — çox qəşəng səsi var! — dedi.

— Anna Makarovna corabları toxuyub qurtarıb, — deyə qrafinya Marya cavab verdi.

Pyer yerindən sıçrayıb:

— Gedib baxacağam, — dedi və qapıda dayanıb, əlavə etdi, — bilir-sənmi mən bu səsi nə üçün çox sevirəm, çünki bu səslər mənə ilk dəfə evdə hamının sağ-salamat olduğunu xəbər verirlər. Bu gün gələndə evə yaxınlaşdıqca ürəyimə qorxu düşürdü. Dəhlizə girən kimi, Andryuşanın nə üçün isə güldüyünü eşitdim, sakit oldum, deməli, salamatlıqdır, dedim.

— Bilirəm, bilirəm, bu hiss mənə də tanışdır, — deyə Nikolay onun sözünü tösdiq etdi. — Mən oraya gedə bilmərəm, çünki corabı mənə pay toxuyublar.

Pyer uşaqların yanına girdi, bağırı və qəhqəhə səsləri daha da artdı. — Anna Makarovna, — deyə Pyerin səsi eşidildi, — buraya, ortaya gol və komanda ilə — bir, iki, elə ki, üç dedim. Sən burada dayan. Soni də qucağıma alacağam. Hə, bir, iki... — araya sükut çökdü. — Üç! — bir-dən uşaqların sevinc səsləri otağı başına götürdü.

— İki, iki! — deyə uşaqlar çığırmağa başladılar.

Onlar iki corab barəsində çığırıldılardı, bu corabları Anna Makarovna ancaq özünə məlum olan bir sırr ilə mil vasitəsilə toxuyur və toxuyub qurtarandan sonra uşaqların yanında töntənə ilə corabları bir-birinin içindən çıxardırdı.

¹ Öziz dostum

Bir az sonra uşaqlar vidalaşmağa geldilər. Uşaqlar hamı ilə öpüşdülər, mürəbbiyələr və mürəbbilər baş əyib çıxdılar. Təkcə Desal öz şagirdi ilə qaldı. Mürəbbi piçilti ilə Nikolinkanı aşağıya düşməyo çağırıldı.

— Non, m-r Dessales, je demanderai à ma tante de rester¹, — deyə Nikolinka Bolkonski piçilti ilə cavab verdi.

Nikolinka bibisinə yanaşınb dedi:

— Ma tante, icazə verin mən qalım. — Onun simasında yalvarış, həyəcan və sevinc oxunurdu. Qrafınıya Marya ona bir qədər baxıb, Pyero müraciət etdi:

— Siz burada olanda, — dedi, — Nikolinka buradan ayrıla bilmir...

— Je vous le ramenerai tout-à l'heure, m-r Dessales; bonsoir², — deyə Pyer Desala əl verdi və gülümsünərək Nikolinkaya tərəf döndü.

— Mən heç soninlə görüşməmişəm. Mari, necə də getdikcə oxşayır, — deyə Pyer qrafınıya Maryaya müraciət etdi.

— Atamamı oxşayıram? — deyə uşaq qıpqırmızı qızardı və iftixarla parıldayan gözlərilə aşağıdan yuxarıya Pyero baxdı. Pyer başı ilə ona işarə edib, uşaqların kosdiyi söhbəti davam etdirməyə başladı. Qrafınıya Marya çəşni üzrə əl işi işləyirdi, Nataşa isə gözlərini ərindən çök-mirdi. Nikolay ilə Denisov yerlərindən durub, çubuq istəyir, çubuq çokkir, qəmgin-qəmgin, dalbadal samovarın yanında oturan Sonyadan çay alır və Pyero suallar verirdilər. Qıvırcı saçlı, xəstə bənizlili uşaq bucaqda oturmuşdu, gözləri parıldayırdı, onu heç kəs görmürdü, hər-dənbir qatlama yaxalığından çıxan nazik boynu üzərindəki qıvırcıq başını Pyer olan tərəfə çevirir, bəzən həyəcanlanır və öz-özüqə nə isə piçildiyirdi, yəqin ki, yeni və qüvvətli bir hiss ilə yaşayırırdı.

Söhbət ali hökumət idarəsindəki müasir dedi-qodular ətrafında gedirdi. Bu dedi-qodulara bir çoxları daxili siyasetin on mühüm hadisələri kimi baxırdılar. Denisov xidmətdəki uğursuzluğu üçün hökumətdən narazı olduğuna görə, Peterburqda baş verən bütün axmaq işləri şadlıqla öyrənir və Pyerin sözlərinə koskin surətdə etiraz edirdi.

Denisov bağıra-bağıra deyirdi:

¹ Yox, müsyö Desal, mon burada qalmaq üçün bibimdon icazo alacağam.

² Müsyö Desal, mon indicə onu sizin yanınızda gotirorum, geconiz xeyro qalsın.

— Əvvəllər alman olmaq lazım idi, amma indi gorək Tatarinova və m-me Kryudner ilə rəqs edək və.. Ekarstqauzeni və sairəni oxuyaq. Ax! Bizim cavan Bonaparti nə salardım bunların canına. O, bunların başına ağıl qoyardı. Heç olan işdirmi ki, Semynonov alayını əsgər Şvartsa verəsən?

Nikolay Denisov kimi hər şeydə bir pislik axtarmaq həvəsində olmasa da, hökumət barədə danışmayı ləyaqətli və əhəmiyyətli bir iş hesab edirdi və belə güman edirdi ki, A-nın filan nazir təyin olunması, B-nin filan yerə general-qubernator təyin edilməsi, padşahın filan sözü deməsi və nazirin flan sözünü deməsi çox əhəmiyyətlidir. Nikolay bunlarla maraqlanmağı lazım bilir və Pyero bu barədə suallar verirdi. Bu iki müsahibin sorğu-sualları ilə söhbət, ali hökumət dairə-lərindəki dedi-qodulardan kənara çıxmırırdı.

Lakin ərinin xasiyyətini və fikirlərini bilən Nataşa görürdü ki, Pyer çoxdan söhbəti dəyişdirmək istəyir, amma bacarmır. Pyer söhbəti könlündən keçən bir yola salmaq barəsində Peterburqa gedib, onu dostu knyaz Fyodorla məsləhətləşdiyi mosolə haqqında danışmaq istəyirdi. Nataşa ona kömək edib, knyaz Fyodorla işi necə olduğu soruşdu.

— O nə işdir ki? — deyə Nikolay soruşdu.

— Elə həmin işdir ki, həmin iş, — deyə Pyer o yan-bu yana baxaraq cavab verdi. — Hami görür ki, işlər çox pis gedir, bunu belə qoymaqla olmaz, bütün namuslu adamlar mümkin qədər bu işə manə olmalıdırlar.

Nikolay xəfifcə qaş-qabağını töküb:

— Namuslu adamlar nə edə bilərlər ki? Nə etmək olar ki? — deyə soruşdu.

— Onu edə bilərlər ki...

Nikolay:

— Gedək kabinetə, — dedi.

Nataşa çoxdan hiss etmişdi ki, indicə onu uşaq omızdirməyə çağıracaqlar, odur ki, dayonin sosunu eşidib, uşaq otağna getdi. Qrafınıya Marya da onunla çıxdı. Kişiər kabinetə getdilər. Nikolinka Bolkonski də dayısının gözünə görünənən oraya goldi və pəncərəyə torəf kəlgədə, yazı stolunun yanında oturdu.

— Axı sən nə edə bilərsən? — deyə Denisov soruşdu.

— Həmişə xoyal alomindodır, — deyə Nikolay cavab verdi.

Pyer oturmadan, gah otağın içinde gezir, gah dayanır, danışanda ollorunu tez-tez torpodır və deyirdi:

— Qulaq asın. Bu saat Peterburqda vəziyyət belədir. Padşah heç bir iş qarışmır, o, tamamilə mistisizmə qapılmışdır (Pyer bu saat mistisizm üçün heç kəsi bağışlamazdı). O ancaq istirahət axtarır ki, istirahəti də ona ancaq *sans ni loi*¹ adamlar, qabaqlarına keçəni kəsən və doğrayan adamlar: Maqnitski, Arakçeyev və *tutti quanti*² vero bilər... — Pyer Nikolaya müraciət edərək dedi: — Son onunla razısanmı ki, əgər son təsərrüfatla məşğul olmayıb, ancaq istirahət etmək istəsəydi, o zaman sonin burmistrin nə qədər qəddar olsa, son bir o qədər möqsədində tez çatarsan?

— Nə olsun ki, son bunu niyə misal çekirən? — deyə Nikolay soruştur.

— O olsun ki, hər şey möhv olub gedir. Məhkəmələrdə oğurluq, orduda kötək, ayaq döymək, sürgün cəzası — xalqı incidirlər, maarifi böğurlar. Nə ki, gənc və namuslu adam varsa, hamısını möhv edirlər. Hami görür ki, daha işlər belə davam edə bilməz. Vəziyyət həddindən artıq görgündür, mütləq partlayacaq (Pyer də hökumət meydana çıxandan bəri adamların hökumət barədə dedikləri sözləri deyirdi). Mən Peterburqda onlara bir söz dedim.

— Kimə? — deyə Denisov soruştur.

— Özünüz bilirsiniz kimə, — deyə Pyer başını oyib, mənalı-mənalı onlara baxdı: — Knyaz Fyodora və onların hamısına. Maarifə və xeyriyyə işlərinə fikir vermək, dedim, əlbəttə, yaxşı işdir. Yaxşı möqsəd və sairo, lakin indiki şəraitdə başqa şey lazımdır.

Elə bu vaxt Nikolay Nikolinkanın burada olduğunu gördü. Üzgözünü turşudub, ona yaxınlaşdı.

— Son burada nə edirən?

— Nə cybi var? Qoy qalsın, — deyə Pyer Nikolayın əlindən tutub, davam etdi: — Hələ bu azdır, mən onlara dedim ki, başqa şey lazımdır. Siz dayanıb, gözlöyirsiniz ki, tarım çokilmiş sim ləp bu saat qırılacaq. Hami mütləq bir dəyişiklik gözlöyir, belə bir zamanda adamlar ol-olə verməli və sıxlışır, ümumi fəlakətə qarşı durmalıdırlar. Bütün gənc və qüvvətli adamlar oraya gedir və pozulurlar. Bozılörəni qadınlar şirnikdirir, bozılörəni hörmət, bozılörəni şöhrət, bozılörəni pul və dönüb

o biri düşərgəyə keçirlər. Sizin kimi, monim kimi müstəqil və azad adam heç qalmır. Mən deyirəm ki, cəmiyyətin dairəsini genişləndirin. *Mot d'ordre*¹ yalnız xeyirxahlıdan yox, cəni zamanda müstəqillikdən və fəaliyyətdən ibarət olsun.

Nikolay Nikolinkadan ol çəkib, açıqlı-acıqlı kreslonu çökdü, oturdu və Pyero qulaq asa-asə narazı bir halda öskürməyə və getdiyəcə daha da qaş-qabağını tökməyə başladı.

— Axı nə kimi bir fəaliyyət? — deyə Nikolay birdən səsləndi. — Axı sizin hökumətə münasibətiniz necə olacaq?

— Hökumətə münasibətimiz! Kəməkçi münasibəti olacaq. Əgər hökumət icazo versə, cəmiyyət gizli olmaya da bilər. Bu cəmiyyət nəinki hökumətə düşmən deyildir, hətta cəmiyyət əsil mühafizəkarlar cəmiyyətidir. Tam mənasılı centləmenlər cəmiyyətidir. Biz bu cəmiyyəti ona görə yaratmışıq ki, Puqaçov golib monim və sonin uşaqlarını öldürməsin, Arakçeyev moni horbi sürgüno göndərməsin. Biz ol-olə verərək, ancaq bunun üçün mübarizo edirik, möqsədimiz birdir, ümumi xoşbəxtlik və ümumi tohlükəsizlikdir.

— Bəli, lakin cəmiyyət gizlin olanda, deməli, düşmən cəmiyyətdir və zorərlidir, belə cəmiyyət ancaq fəlakət təbədələndir.

— Nə üçün? Məgər Avropanı xilas edən (o zaman hələ cosarət edib, düşüno bilmirdilər ki, Rusiya Avropanı xilas etmişdir) Tuqənbund zorərlə bir iş görmüşdüm? Tuqənbund — xeyirxahlar ittifaqı idi. Məhəbbət və qarşılıdı yardım təbliğ edirdi, İsa da çarmixa çökiləndə həmin şəyələri deyirdi...

Söhbətin ortasında içoriyo girən Nataşa sevinclə orino baxırdı. O, orının dediyi sözlərə sevinmirdi. Nataşanı bu sözlər heç maraqlandırmırı da, çünki ona elə golirdi ki, bütün bunlar çox sədə şəyəldir, bunların hamısını o çoxdan bilir (Nataşaya ona görə belə golirdi ki, o, Pyerin qəlbindən golirdi). Nataşa orının həyəcanlı və ehtiraslı cüssəsino baxıb sevinirdi.

Nataşadan daha artıq bir sevinc və iftixarla Pyero, hamının yaddan çıxardığı, qatlama yaxalığından çıxan nazik boyunlu uşaq baxırdı. Pyerin hər sözü onun qolbino od salırdı, heç özü də bilmədən əsəbi bir halda Nikolayın stolu üstündəki surquçları və qoləmları qırırdı.

— Heç də sonin düşündüyün kimi deyil, alman Tuqənbundu da belə idi, mən toklif etdiyim də belədir.

¹ Viedansız və namussuz

² Bu kimilər

— Yox, canım, Tuqendbund kalbas satanlar üçündür, mən onu başa düşmürəm və heç dilim də tutmur, — deyə Denisovun uca və qəti səsi eşidildi. — Mən sizinlə şərıkəm ki, hər şey çirkin və mirdardır, lakin Tuqendbundla yoxam, başa düşmürəm, xoşum gəlmir — *bunt*¹ deyirsənsə, ona varam! *Je suis vot'e home!*².

Pyer gülümşündü, Nataşa güldü, Nikolay isə daha da qaş-qabağını salladı və Pyerə sübut etməyə çalışdı ki, heç bir dəyişiklik gözlənləmir və onun bəhs etdiyi bütün təhlükə ancaq onun xəyalının məhsuludur. Pyer isə onun əksini sübut etməyə çalışırı. Pyerin zehni bacarığı Nikolayından qüvvəli olduğu üçün Nikolay özünü çıxılmaz bir vəziyyətdə hiss etdi. Bu hal onu daha da hırslandırdı, çünki o, mühakimə yolu ilə deyil, mühakimədən daha qüvvəli bir hiss ilə qəlbində öz fikirlərinin şübhəsiz haqlı fikirlər olduğuna inanırdı.

— Mən sənə ancaq onu deyə bilərəm ki, — Nikolay ayağa qalxdı və əsəbi addımlarla bucağa tərəf gedib, cubuğu oraya söykədi və sonra tamamilə ondan əl çəkdi. — Mən sənə isbat eləyə bilmərəm. Ancaq sən deyirsən ki, bizdə bütün işlər pisdir və dəyişiklik olacaq, mən bunu görmürəm. Sən deyirsin ki, and içmək şərti şeydir, amma bu barədə də mən sənə deyirəm ki, sən mənim on yaxşı dostumsan, sən bunu bilirsən, amma gedib, gizlin cəmiyyət düzəltsən, hökumətin (o, necə olur-olsun) əleyhina işləsən, mənim borcum hökumətə itaot etməkdir. İndi bu saatın özündə, Arakçeyev mənə əmr etsə ki, eskadronla onlara hücum et və qır-çat — mən bir an da fikirləşmədən sizə hücum edərəm. Buna sən nə ad verirsən ver.

Bu səhbətdən sonra qəribə bir süküt əmələ geldi. Birinci olaraq Nataşa sözə qarışdı, o, ərinin müdafiə edərək qardaşının üstünə düşdü. Onun müdafiəsi zəif və yersiz idi, amma o, öz məqsədinə çatdı. Səhbət yenidən başladı və Nikolayın son sözlərindəki düşməncilik əhvali-ruhiyyəsi yox oldu.

Onlar axşam yeməyinə yuxarıya qalxanda Nikolinka Bolkonski Pyero yanaşdı və bənizi qəçmiş bir halda, işıqlı və parlaq gözləri ilə ona baxıb:

— Pyer əmi... siz... yox... Əgər atam sağ olsaydı, sizinlə razılaşdım?

Pyer, səhbət zamanı bu uşaqda nə kimi xüsusi, müstəqil, mürəkkəb və qüvvəli bir hiss və fikir əmələ gəldiyini düşündü və danışlığı sözlərin hamisini yadına salıb, bu sözləri uşaq eşitdiyi üçün pərt oldu. Lakin hər halda cavab vermək lazımdı.

— Mənə elə gəlir ki, razılaşdırı, — deyə Pyer könülsüz cavab verdi və kabinetdən çıxdı.

Uşaq başını əydi və birdən stolun üstündə əmələ gətirdiyi hərc-mərcliyi gördü. O, pərt olan və Nikolayla yaxınlaşdı.

Uşaq stolun üstündəki surğuc və qələm qırıqlarını göstərib dedi:

— Dayı, bağışla mən, bilməmişəm, qəfildən olub.

Nikolay hırslı halda diksində və:

— Yaxşı, yaxşı, — deyərək qırılmış surğuc və qələmləri stoluna altına atdı. Görünür, qəzəbini güclə saxlayaraq:

— Sən gərək heç bu otağa gəlməyə idin, — dedi.

XV

Axşam yeməyi vaxtı səhbət daha siyasetdən və cəmiyyətlərdən yox, əksinə, Nikolayın çox xoş gələn 12-ci il xatirələrindən gedirdi. Denisovun saldığı bu səhbətdə xüsusilə, Pyer çox sevindi və güləmli bir rol oynadı. Beləliklə, qohum-qardaş mehribanlıqla dağlılıdı.

Axşam yeməyindən sonra Nikolay kabinetdə soyundu və onu gözləyən işlər müdürü əmrlər verdikdən sonra, xalatda yataq otağına gələndə, arvadı halə də yazı stolunun dalında oturub, no isə yazdı.

— Mari, nə yazırsan? — deyə Nikolay soruşdu. Qrafinya Mari qızırdı. O, yazdığını şeyin əri tərəfindən anlaşılmayacağından və böyənilməyəcəyindən qorxdu.

Qrafinya Marya yazdığını şeyi ərinzən gizlətmək istədi, lakin cyni zamanda, ərinin onu yazı yazanda görməsinə və bu barədə ona danışmalı olduğuna sevindi.

— Bu, gündəlikdir, Nicolas, — deyə qrafinya Marya möhkəm, iri xətlə yazdığını göy dəftəri ərinə uzatdı.

— Gündəlikmi?.. — Nikolay xərif bir istehza ilə soruşdu və dəftəri əlinə aldı. Dəftər fransızca yazılmışdı.

“Dekabrin 4-də. Bu gün Andryuşa (böyük oğlum) yuxudan duranda geyinmek istəmədi, m-lle Louise məni çağırıldı. Uşaq şılaqlıq və inadkarlıq edirdi. Mən hədə-qorxu golmok istədim, ancaq

¹ Üşyan

² Onda mən sizinlə varam!

o daha da hırslandı. Belə olanda mən dayə ilə başqa uşaqları durquzub, geyindirməyə başladım, ona isə dedim ki, daha mən səni sevmirəm. O, təəccüb edirmiş kimi xeyli müddət susdu, sonra isə yalxı köynəkdə özünü mənim üstümə atıb, elə ağladı ki, uzun zaman onu ovundura bilmədim. Görünür ki, uşaq, məni özündən rəncidə etdiyi üçün əzab çəkirdi, axşam mən ona bilet verəndə o, yenə də məni öpüb, yazılıq-yazılıq ağlamağa başladı. Bu uşağa xoşluqla hər bir işi gördürmək olar".

— Bilet nədir? — deyə Nikolay soruşdu.

— Böyük uşaqlara mən, özlərini necə apardıqları barədə bilet verməyə başlamışam.

Nikolay ona zillənən parlaq gözlərə baxıb, dəftəri varaqladı və oxudu. Gündəlikdə, ana üçün uşaq həyatında maraqlı olan şeylər, uşaqların xasiyyətinə və ümumiyyətlə tərbiyə üssüllərinə aid fikirlər qeyd olunmuşdu. Bunlar əksəriyyətlə əhəmiyyətsiz xırımxırda fikirlər idi, lakin bunlar anaya və uşaq gündəliyini birinci dəfə oxuyan ataya heç də əhəmiyyətsiz görünmürdü.

Dekabrn 5-də belə yazılmışdı:

"Mitya stolun başında dəcəllik edirdi. Atası əmr etdi ki, ona pirojna verməsinlər. Ona pirojna vermadılar, amma o biri uşaqlar pirojna yeyənda Mitya məsum-məsum və həsrətlə onlara baxırdı. Mənə elə gəlir ki, uşaqlara şirniyat verməməkə cəzalandırmaq onlarda acgözlüy inkişaf etdirir. Bu barədə Nicolas ilə danışmaq lazımdır".

Nikolay dəftəri bir yana qoyub, arvadına baxdı. Qrafınıya Maryanın parıldayan gözləri (əri onun gündəliyinin bəyənəcəkmi və ya bəyənməyəcəkmi sualı ilə) ərinə baxındı. Nikolayın bu gündəliyi nəinki bəyənməsinə və hətta buna görə arvadı ilə fəxr etməsinə də heç şübhə qalmamışdı.

"Bəlkə bunu bu qədər pedantcasına etmək" lazıim deyildi və bəlkə də heç lazıim deyildi" — Nikolay düşündü, lakin uşaqların mənəvi gözəlliyyi üçün narahat olan bu yorulmaz, daimi mənəvi həyəcan onu valch edirdi. Əgər Nikolay öz hissələrini etiraf edə bilsəydi, o görərdi ki, arvadına olan möhkəm, incə və möğrur məhəbbətin osasında həmişə Nikolayın öz arvadının incə qəlbini qarşısındaki heyranlıq hissi dururdu. Onun arvadı həmişə elə bir yüksək mənəvi aləmdə yaşayırı ki, bu aləm Nikolaya, demək olar ki, müyəssər deyildi və buna həmişə Nikolay heyran idi.

Nikolay arvadının belə ağıllı olması ilə fəxr edirdi, bu arvadın mənəvi aləmi yanında özünün çox həqir olduğunu da dərk edirdi. Nikolay sevinirdi ki, bu qadın öz qəlbini ilə bərabər nəinki ona mənsubdur, hətta onun bir parçasını təşkil etməkdədir.

— Çox, çox, xoşuma geldi, — deyə Nikolay ciddi bir tərzdə qeyd etdi. Bir qədər susduqdan sonra o davam edib dedi: — amma mən bu gün özümü pis apardım. Sən kabinetdə yox idin. Biz Pyerlə höctələşdik, mən özümdən çıxdım. Özümü saxlaya bilmədim. O da bir cür uşaqdır. Hələ Nataşa onu cilovlamasa idi, heç bilmirəm nə olardı. Heç bilirsənmi Peterburqa nə üçün gedibmiş?.. Onlar orada...

— Bəli, bilirom, — deyə qrafınıya Marya cavab verdi — Nataşa mənə danışmışdır.

Həmin mübahisənin təkcə xatırlanmasından hırsınlənən Nikolay:

— Deməli, sən bilirsən, — deyə davam etdi, — o, məni inandırmaq istəyir ki, hər bir namuslu admanın vəzifəsi hökumətin əleyhina getməkdir, halbuki mən and içmişəm, vəzifə götürmişəm... heyf ki, sən orada yox idin. Yoxsa hamı mənim üstümə düşmüşdü, Denisov da, Nataşa da... Nataşanın işi lap gülməlidir. Həmişə Pyeri qapaz altında saxlayır, amma iş mühakiməyə gəldikdə, Nataşanın öz müştəqil sözü yoxdur, həmişə onun dili ilə danışır. — Nikolay ən əziz və yaxın adamları töhmət etməyə səbəb olan qeyri-müəyyən bir meylə qapılaraq əlavə etdi.

Nikolay yaddan çıxardı ki, Nataşa haqqında dediyi sözləri cynilə onun və arvadının barəsində də demək olardı.

— Bəli, mən bunu hiss edirdim, — deyə qrafınıya Marya cavab verdi.

— Mən ona deyəndə ki, vəzifə və and hər seydən yüksəkdir, o, mənə qəribə şeylər danışmağa başladı. Heyf ki, sən orada yox idin, görək, sən nə deyərdin.

— Mənəcə, sən tamamilə haqlısan. Mən Nataşaya da elə belə dedim. Pyer deyir ki, hamı əzab və əziyyət çəkir, pozğunlaşır, bizim vəzifəmiz yaxın adamlarımıza kömək etməkdir. Əlbəttə, burada o haqlıdır, lakin o yaddan çıxardı ki, bizim ondan daha yaxın vəzifələrimiz vardır, əsirgəməyə bilərik, amma uşaqlarımızı əsirgəməliyik.

— Hə, hə, cələ mən də bunu ona dedim, — deyə Nikolay dorhal qeyd etdi və ona elə gəldi ki, doğrudan da o, Pyer həmin bu sözü demişdir. — Onlar isə yaxın adamlara məhəbbətdən, xristianlıqdan danışmağa başladılar, həm də Nikolinkanın yanında, o da kabinetə girib, əlinə keçən hər şeyi qırmasıdı.

— Ah, bilirsənmi, Nicolas, Nikolinka məni çox tez-tez incidir, — deyə qrafınıya Marya şikayət etdi. — Bu çox qeyri-adı bir uşaqdır. Mən qorxuram ki, öz uşaqlarım onu mənim yadımdan çıxardalar. Bizim hamımızın uşağımız, qohum-qardaşımız var, amma onun heç kəsi yoxdur. O, həmişə öz düşüncələri ilə tək yaşıyır.

— Yox, məncə ondan ötrü sənin özünü qınamığa haqqın yoxdur. Ən mehriban ananın öz oğlu üçün edə biləcəyini sən onun üçün etmişsin və edirsin. Mən də, əlbəttə, buna çox şadam. O, çox-çox yaxşı uşaqdır. Bu gün o, Pyero qulaq asanda tamamilə özünü unutmuşdu. Bilirsənmi nə oldu? Biz şam yeməyinə çıxanda, baxıb gördüm ki, stolumun üstündə nə varsa hamısını sindirib, o saat özü mənə xəbər verdi. Bir dəfə də onu yalan danışan görməmişəm. Yaxşı uşaqdır, çox yaxşı uşaqdır! — deyə Nikolay təkrar etdi. O, ürəyində Nikolinkanı xoşlamırdı, lakin onu həmişə yaxşı uşaq kimi tanımaq istəyirdi.

— Mən anası kimi ola bilmərəm, — deyə qrafınıya Marya cavab verdi, — mən hiss edirəm ki, anası kimi deyiləm və bu da mənə əzab verir. Qəşəng uşaqdır, amma mən onun üçün qorxuram. Onun üçün cəmiyyət faydalı olardı.

— Nə olar ki, çox qalmayıb, bu yay onu Peterburqa apararam, — deyə Nikolay cavab verdi.

— Bəli, Pyer həmişə xəyalpərvər olmuş və xəyalpərvər olaraq da qalacaqdır, — Nikolay yenə də kabinetdəki söhbətin üstünə qayıtdı, görünür ki, bu söhbət ona çox təsir etmişdi. — Arakçeyevin pis adam olması ilə və başqa şəylərlə mənim nə işim var. Mən evlənəndə borc boğazima çıxmışdım, məni az qala həbsə alırdılar, anam da bunu görmək istəmir və başa düşmürdü. Belə bir vaxtda bunların mənə nə dəxli vardi. Sonra issə sən, uşaqlar kimi təsərrüfatda və kontorda məsələlərə oluram. Yox, mən bilirəm ki, anamı sakit etmək, sənin yaxşılığının əvəzini vermək, uşaqları da özüm kimi dilənci etməmək üçün işləməliyəm.

Qrafınıya Marya ona demək istədi ki, insan ancaq çörəklə tox olmur. Sən bu işləri nahaq yerə həddindən artıq əhəmiyyətli hesab edirsin, lakin o bilirdi ki, bu sözləri demək lazımlı deyil və faydasızdır. Qrafınıya Marya ancaq onun əlini tutub öpdü. Nikolay arvadının bu hərəkətini, öz fikirlərini təsvib və təsdiq əlaməti kimi qəbul etdi, bir qədər dinməzçə fikirləşdikdən sonra ucadan öz fikirlərini davam etdirdi.

— Bilirsənmi, Mari, — dedi, — bu gün Tambovdakı kənddən İlya Mitrofançı (bu adam işlər müdürü idi) gəlib, deyir ki, məşəyə 80 min verirlər. — Nikolay sevinə-sevinə, ləp bu yaxın zamanlarda Otradnoye kəndini almaq mümkün olacağı barədə danışmağa başladı. — Bir onca il də yaşasam, mən uşaqlarım üçün... xeyli dövlət qoyub geda bilərəm.

Qrafınıya Marya ərinə qulaq asır və onun nə dediyini yaxşıca başa düşürdü. Qrafınıya bilirdi ki, Nikolay belə dərindən fikirləşəndə, hər dən nə barədə fikirləşdiyini soruşur və ona qulaq asmadığını bildikdə hırslıdır. O, ərinin nə dediyini başa düşmək üçün çox səy edirdi, çünki ərinin danışdıqları onu heç maraqlandırmırı. Qrafınıya ərinə baxır, amma ürəyində nəinki başqa şeyi fikirləşirdi, hətta başqa bir şeyi hiss edirdi. Qrafınıya bu adama qarşı itaətkar və ince bir məhəbbət hiss edirdi, lakin bu adam, heç bir vaxt bu qadının düşündüklərinin hamısını düşüňə bilməyəcəkdi və elə bil ki, buna görə də qadın onu daha da qüvvətli, ince bir ehtirasla sevirdi. Qrafınıyanı tamamilə məşğıl edən və ərinin düşündüyü planları dərk etməyə mane olan bu hissələrdən başqa onun başında, ərinin danışlığı sözlərlə heç bir əlaqəsi olmayan fikirlər dolaşırı. O, qardaşı oğlunu düşünürdü (Pyerin danışığına qulaq asanda uşağın həyəcanlanması barədə ərinin dedikləri onu təccübəldirmişdi), uşağın ince və həssas xasiyyəti müxtəlif təzahürlərlə onun təsəvvüründə canlanırdı, qrafınıya qardaşı oğlunu düşünə-düşünə öz uşaqlarını da düşünürdü. O, qardaşı oğlunu öz uşaqları ilə müqayisə etmirdi, amma o, bu uşaqlara olan münasibətini müqayisə edir və bir hüzn ilə hiss edirdi ki, Nikolinkaya qarşı hissələrində nə isə bir çatışmazlıq vardır.

Hərdən onun ağlına gəlirdi ki, bu fərq yaşıdanlır, amma özünü uşaqların qarşısında müqəssir hesab edir və bir də belə etməməyə və mümkün olmayan bir işi görməyə söz verirdi. O, söz verirdi ki, öz ərinin də, uşaqlarını da, Nikolinkanı da, bütün yaxın adamlarını da, İsa bəşəriyyəti sevən kimi sevəcək. Qrafınıya Maryanın qolbi həmişə sonsuzluğa, əbədiyyətə və mükəmməlliyə doğru can atıldı və buna görə də heç bir vaxt rahat ola bilmirdi. Onun simasında bədəninin ağırlığı altında inlöyən bir ruhun yüksək, gizlin ozabları öz ciddi ifadəsini tapmışdı. Nikolay ona baxdı.

“İlah! Bunun simasını belə gördükdə, öz-özünə deyirəm: Bu olsə, bizim işimiz necə olacaq” — deyə Nikolay düşündü və müqəddəs surətin qabağında durub, axşam duası oxumaga başladı.

Nataşa da öri ilə tək qaldıqda, ancaq ərlə arvadın danişə biləcəyi bir tərzdə danışmağa başladılar, yəni onlar bir-birlərini çox aydın və tez başa düşdülər və öz fikirlərini bir-birlərinə anlatıdlar. Bu anlaşma mənətiqin bütün qaydalarına zidd idi, burada nə mühakime vardi, nə nəticə vardi, nə də, xülasə, bu anlaşma tamamilə başqa bir yolla gedən anlaşma idi. Nataşa öz öri ilə bu yolla danışmağa elə alışmışdı ki, Pyer mənətiqi bir yolla düşündüyü zaman Nataşa başa düşürdü ki, öri ilə onun arasında nə iso bir şey olmuşdur. Pyer bir şeyi isbat etməyə çalışdıqda, mühakimə yolu ilə, sakit-sakit danışmağa başlıdıqda və Nataşa da onun təsiri altında elə danışdıqda, Nataşa bilirdi ki, bunun axırı mütlöq mübahisəyə gedib çıxacaqdır.

Onlar tək qalanda Nataşa geniş açılmış sevincək gözleri ilə sakitcə örinə yanaşdı və birdən tez onun başını tutub, öz sinəsinə basdı və dedi: "İndi sən tamamilə mənimkisin, mənimki! Daha gedə bil-məzsən!" – elə bu dəqiqədən də onların arasında hər cür mənətiqi qaydalara zidd olan danışq başlandı. Bu danışq mənətiqə ona görə zidd idi ki, cənə zamanda tamamilə müxtəlif şeylərdən danışındılar. Bu cür bir vaxtda bir çox şeylərdən danışmaq, nəinki onların məsələləri aydın başa düşməsinə mane olmurdu, hətta, əksinə, bu onu göstərirdi ki, onlar bir-birlərini çox yaxşı başa düşürələr.

Röya aləmində röyaya rəhbərlik edən hissən başqa hər şey yalan, monasız və ziddiyyətli olduğu kimi, bütün dərrakə və mühakimə qaydalarına zidd olan bu anlaşmada da danışq yox, ancaq ona rəhbərlik edən hiss ardıcıl və aydın idi.

Nataşa Pyerə qardaşının dolanacağından, özünün Pyersiz yaşaya bilməyib, ancaq əzab çəkməsindən, Marini daha çox sevməsindən və Marinin hər cəhətdən ondan daha yaxşı olmasına danışdı. Bu barədə danışanda, Nataşa somimi olaraq etiraf etdi ki, Mari ondan yaxşıdır, lakin buna baxmayaraq, o, Pyerdən teləb edirdi ki, onu Maridən və başqa qadınlardan üstün tutsun, indi də, Pyer gedib Peterburqda çoxlu qadın gördükdən sonra, bu sözləri bir də təkrar etsin.

Nataşanın sözlərinə qulaq asan Pyer Peterburqda qadın olan müsamırlarla və ziyaflarla özünü çox pis hiss etdiyini arvadına danışdı.

– Mən qadınlarla danışmayı, – dedi, – tamamilə yadırğamışam, darıxıram. Həm də çox məşğul idim.

Nataşa diqqotlə ona baxıb dedi:

– Mari çox gözəl bir insandır! Uşaqların dilini çox yaxşı bilir. Elə bil ki, uşaqların üreyindən xəbor verir. Dünən, mosolən, Mitinka şıltaqılıq eleyirdi...

– Ah, o nə qədər də atasına oxşayır, – deyə Pyer onun sözünü kosdi.

Nataşa örinin nə üçün Mitinkanın Nikolaya oxşamasından söhbət saldığını anladı: Pyer öz qaynı ilə mübahisə etdiyini xatırlamaq istəmir və bu barədə arvadının fikrini bilmək istəyirdi.

– Nikolinkada belə bir zoif cəhət vardır, hamının qəbul etmədiyi şeylə o razılaşır. Mən başa düşürəm, son də məhv ouvrir une carrière¹ çalışırsan, – deyə Pyerin dediyi sözləri təkrar etdi.

– Yox, – deyə Pyer cavab verdi, – mosolə orasındadır ki, Nikolay üçün fikir və mühakimə oyləncədir, vaxt keçirmək kimi bir şeydir. Odur, özünə kitabxana düzəldib və belə qayda qoyub ki, bir kitabı oxumamış yenisiğini almasın, onun kitabxanasında Sismondi də var, Russo da var, Monteskyo də var, – deyə Pyer gülümsüno-gülümsünə əlavə etdi. – Sən bilirsin ki, mən onu necə... – deyə Pyer öz sözlərini yumşaltmağa çalışı, lakin Nataşa sözünü kəsib, ona hiss etdirmək istədi ki, bu, artıqdır.

– Deməli, sən deyirsin ki, fikir onun üçün oyləncədir...

– Amma mənim üçün fikirdən başqa nə varsa, oyləncədir. Mən Peterburqda olduğum müddətdə hamını röyada görən kimi gördüm. Məni fikir məşğul edəndə başqa şeylər mənə oyləncə kimi görünür.

– Ah, heyf ki, mən sənin uşaqlarla necə görüşdүünüñ görəmədim. Hansı daha çox sevinirdi? Yəqin ki, Liza?

– Bəli, – deyə Pyer cavab verdi və onu məşğul edən söhbəti davam etdirdi: – Nikolay deyir ki, biz düşünməməliyik. Amma mən düşünməyə bilmirəm. Peterburqda mən hiss etdim ki, mənsiz bütün işlər məhv olub gedəcək, mən bu barədə demək istəmirdim (amma sən deyə bilərəm), hərə bir torəfə çəkirdi. Mən onların hamısını birloşdirməyə müvəffəq oldum, axı mənim fikirlərim sadə və aydınlaşdır. Axi, mən demirəm ki, gorok biz filan şeyə və filan şeyə qarşı çıxaq. Biz sohvələr bilərik. Mən deyirəm ki, qoy bütün xeyirxahlar ol-ələ verib, foal bir xeyirxahlar bayraqı yaratsınlar. Knyaz Sergey gözəl insandır və ağıllıdır.

¹ Yeni fəaliyyət sahəsi düzəltmək.

Nataşa orinin fikirlərinin böyük fikirlər olmasına, bəlkə də, şübhə etməzdi, arıma onu bir şey düşündürdü. Bu şey də Pyerin onun ori olması idi. "Cəmiyyət üçün belə əhəmiyyətli və lazımlı olan bir adam eyni zamanda mənim ərimdirmi? Bu, niyə belə olub? – Nataşa bu şübhəni ərinə bildirmək istəyirdi. "Bunun doğrudan da hamidən ağıllı olmasını deyən kimlərdir?" – deyə Nataşa öz-özündən soruşur və xəyalında Pyerin çox hörmət etdiyi bütün adamları sayırdı. Ərinin söhbətlərindən belə görünürdü ki, tanıldığı adamların içində Pyer hamidən artıq Platon Karatayevə hörmət bəsləyirdi.

– Bilirsənmi mən nə düşünürəm, – deyə Nataşa sözüne davam etdi, – Platon Karatayevi düşünürəm. O necə? O, indi sənin bu fikrini bəyənərdim?

Pyer bu suala heç təəccüb etmədi. O, arvadının nələr düşündüyüünü hiss etmişdi.

– Platon Karatayev mi? – deyə Pyer doğrudan da Karatayevin bu barədəki rəyini təsəvvürüna götirmək istəyirmiş kimi bir qədər düşündü. – O yəqin ki, başa düşməzdə, amma, bəlkə də bəyənərdi.

Nataşa birdən:

– Mən səni çox sevirəm! Çox. Çox! – dedi.

Pyer bir az fikirleşdikdən sonra dedi:

– Yox, bəyənməzdə, amma o, bizim bu ailə həyatımızı yəqin bəyənərdi. O, hər şeydə bir gözəllik, səadət, sakitlik görmək istəyirdi, indi mən iftixarla özümüzü ona göstərərdim. Sən ayrılıqdan danışırsan. Sən inanırsanmı ki, məndə məhz ayrılıqdan sonra sənə qarşı xüsusi bir hiss əmələ golır...

– Danışdı da... – deyə Nataşa etiraz etmək istədi.

– Yox, mən onu demək istəmirəm. Mən səni həmişə sevirəm. Bundan artıq da sevmək olmaz, amma bu ayrı bir hissdir. Bəli... – O, sözünün dalını götürə bilmədi, çünki onların rastlaşan nəzərləri sözün dalını deyib qurtardı.

Nataşa birdən:

– Bal ayı və əsil səadətin ilk zamanlarda olması barədəki söhbətlər boş şey imiş, – dedi. – Əksinə, indi daha yaxşıdır. Ancaq sən getməsəydin, daha da yaxşı olardı. Bizim dalaşdırığımız yadındadırı? O mübahisələrdə həminə mən müqəssir olardım. Həmişə mən, heç bilmirəm biz nə üstündə dalaşardıq, yadımdan da çıxıb.

– Nə üstə olacaq, qısqan... – deyə Pyer gülə-gülə cavab verdi.

– O barədə danışma, zəhləm gedir, – deyə Nataşa çıçırdı. Onun gözlərində soyuq və acıqlı bir parlıtı göründü. Bir az susduqdan sonra, – sən onu gördünmü, – deyə soruşdu.

– Yox, görseydim də tanımızdım.

Onlar dinmədilər.

Nataşa sanki aralığı bürüyən buludu qovmaq üçün:

– Bilirsənmi? – dedi. Sən kabinetdə danışanda mən sənə baxırdım. Sən iki damcı su bir-birinə oxşayan kimi, uşaqa oxşayırsan. (Nataşa öz oğlunu demək istəyirdi). Daha vaxtdır, onun yanına getməliyəm... Heç səndən ayrılməq da istəmirəm.

Onlar bir neçə saniyə dinmədilər, lakin birdən ikisi də üzünü bir-birinə çevirib, nə isə deməyə başladılar. Pyer özündən razı bir vəziyyətdə həvəslə, Nataşa isə sakit və şən bir gülüşlə danışmağa başlamaq istəyirdi, lakin toqquşduqda hər ikisi dayandı və bir-birinə yol vermək istədi.

– Yox, sən nə deyirdin? De, de görüm.

– Yox, sən de, mən heç, boş şey, – deyə Nataşa cavab verdi.

Pyer başladığı sözləri dedi. Bu sözlər onun Peterburqdakı uğurları haqqında mülahizələrinə aid idi, bu sözləri o məmənuniyyətlə danışdı. Bu dəqiqliq ona elə gəldi ki, onun qarşısına bütün rus cəmiyyətinə və bütün dünyaya istiqamət vermək kimi yeni bir vəzifə qoyulmuşdur.

– Mən onu demək istəyirdim ki, – dedi, – böyük gələcəyi olan bütün fikirlər həmişə sadə olurlar. Mənim bütün fikrim bundan ibarətdir ki, pis adamlar bir yerə toplaşıb, bir qüvvə əmələ götirəndə, namuslu adamlar da elə etməlidirlər. Bundan sadə nə ola bilər.

– Doğrudur.

– Bəs sən də demək istəyirdin?

– Mən, heç, boş şey.

– Yox, de görüm.

– Elə şey deyil, boş şeydir, – deyə Nataşa cavab verdi və daha şən bir töbəssümlə gülümsündü: – Mən ancaq Petyadan danışmaq istəyirdim. Bu gün dayə onu məndən alanda, o güldü və gözlərini yumub, başını sinəmə dayadı, o elə güman elədi ki, gizləndi. Çox sevimli uşaqdır. Odur, çıçırit. Di, sağ ol! – Nataşa otaqdan çıxdı.

* * *

Həmin bu vaxt aşağıda, Nikolinka Bolkonskinin hissəsində, onun yataq otağında, həmişəki kimi lampa yanırı (uşaq qaranlıqdan qorxurdu, nə qədər çalışırdılar, onun bu nöqsanını düzəldə bilmirdilər). Desal, öz dörd yastığının üstündə yüksəkdə yatmışdı, onun iti burnundan ahəngdar bir surətdə xorultu səsi gəlirdi. İndicə yuxudan ayılmış Nikolinka, soyuq tər içində, gözlərini geniş açıb, yatağının içində oturaraq baxırdı. Onu dəhşətli bir röya yuxudan oyatmışdı. O, özünü və Pyer yuxuda görmüşdü. Hər ikisinin başında, Plutarxin kitabında şəkili çəkilən dəbilqələr vardı. O, əmisi Pyerlə böyük bir qoşunun qabağında gedirdi. Bu qoşun havanı dolduran ağ, maili xətlərdən ibarətdi, bu xətlər payızda havada gəzən və *Desalin le fil de la Vierge*¹ adlandırdığı hörümçək toruna oxşayırdı. Qabaqda həmin tordan, lakin bir qədər qalın olan məqsəd görünməkdə idi. Onlar, yəni onunla Pyer çox yüngül bir hərəkətlə və asanlıqla irəliləyir və məqsədə yaxınlaşırırdılar. Lakin onları idarə edən saplar birdən zəiflədi və bir-birinə dolaşdı, onlar ağırlaşdırılar. Nikolay İliç dayı çox qorxunc və ciddi bir halda onların qabağını kəsdi.

Nikolay qırılmış surğucları və qələmləri göstərib; – bunları sizmi eləmisiniz? – deyə soruşdu. – Mən sizi sevirdim, amma indi Arakçeyev mənə əmr edib, qabağa gələni öldürəcəyəm. – Nikolinka Pyero baxdı, amma Pyer yox idi. Pyer onun atası – knyaz Andrey idi, atasının surəti və görkəmi yox idi, lakin o, mövcud idi. Nikolinka onu görəndə məhəbbət zəifliyi hiss etdi. O, özünü zəif, sümüksüz və maye halında hiss etdi. Atası onu oxşayır və sigallayırırdı. Amma Nikolay İliç dayı daha da ona yaxınlaşır və yaxınlaşırırdı. Nikolinkanı dəhşət bürüdü, o, yuxudan ayıldı.

“Ata” – deyə Nikolinka düşündü. “Atam (evdə atasının iki oxşar portreti olduğu halda, Nikolinka heç vaxt knyaz Andreyi insan görkəmində təsəvvür etməmişdi) mənim yanımda idi, məni oxşayırdı. O, məni bəyəndi, Pyer əmini bəyəndi... O nə desə, mən onu edəcəyəm. Mutsi Stsevola öz əlini yandırdı. Mən də həyatda onun kimi ola bilərəmmi? Mən bilirəm, onlar mənim təhsil almağımı istəyirlər. Mən təhsil alacağam. Amma bir gün gələcək ki, təhsil qurtaracaq,

onda mən də belə edəcəyəm. Ancaq mən Allahdan bir şey istəyirəm ki, mənim də başıma Plutarxin adamlarının başına gələn işlər gölsin, mən də elə edim. Mən onlardan da yaxşı eləyəcəyəm. Hami biləcək, hamı məni sevəcək, hamı mənimlə fəxr edəcək”. Lakin birdən Nikolinka boğazında qəhərlənən hicqırıqları hiss etdi və ağlamağa başladı.

Desalin səsi eşidildi:

– *Etes vous indispose?*¹

– *Non*², – deyə Nikolinka cavab verib, başını yastığın üstünə qoydu.

“Bu çox mərhəmətli və yaxşı bir adamdır, mən onu sevirəm” – deyə Nikolinka Desal barədə düşündü. “Hələ Pyer əmim! Ah, nə gözəl bir insandır! Bəs atam? Atam! Atam! Bəli, mən hətta onun bəyəndiyi şeyləri eləyəcəyəm...”.

¹ Həzrat Məryəmin sapları

¹ Siz xəstəsinizmi?

² Yox

İKİNCİ HİSSƏ

I

Tarix xalqların və insanların həyatından bəhs edir. Nəinki bütün bəşəriyyətin, hətta bir xalqın belə həyatını təsvir etmək, sözlə əhatə edib, bilavasitə əks etdirmək mümkün deyildir. Keçmiş tarixçilər, əhatə edilməsi mümkün olmayan bir şeyi, yəni bir xalqın tarixini təsvir etmək üçün çox vaxt sadə bir üsul işlədirdilər. Onlar xalqı idarə edən tək-tək adamların fealiyyətini təsvir edirdilər. Bu fealiyyət də onların düşüncəsinə görə, bütün xalqın istək və hərəkatını ifadə edirdi.

Necə olub ki, tək-tək adamlar xalqları istedikləri kimi hərəkət etməyə məcbur ediblər və bu adamların öz istəkləri nə ilə idarə edilmişdir? Bu suallara tarixçilər cavab verib deyirdilər ki, əvvəldən – Allahın iradəsi ilə xalqlar bir seçilmiş adamın iradəsinə tabe olurlar, ikinci – yənə də Allahın iradəsilə seçilmiş adam onları müəyyən məqsədə doğru istiqamətləndirilir.

Bələliklə, bu məsələlər, Allahın bilavasitə bəşəriyyətin işinə qarışmasına inanmaqla həll olunurdu.

Yeni tarix elmi öz nəzəriyyəsi ilə bu müddəaları rədd edir.

Deməli, insanların Allaha tabeliyi və xalqların müəyyən bir məqsədə doğru getməsinə qədim adamların inanmalarını rədd edən yeni elm hakimiyətin təzahüratını yox, onu əmələ gətirən səbəbləri tədqiq etməli idi. Lakin o, bunu etmədi. Nəzəriyyədə keçmiş tarixçilərin fikirlərini rədd edən bu elm, təcrübədə onlarla razılaşır.

İlahi qüvvə ilə seçilən və bilavasitə Allahın iradəsilə istiqamətləndirilən insanlar əvəzinə yeni tarix kütlələrə rəhbərlik edən qeyri-adi, qeyri-insani qabiliyyətlərə malik qəhrəmanlar və ya padşahdan tutmuş mühərrirrə qədər on müxtəlif keyfiyyətli sadə adamlar irəli sürdü. Keçmişdə xalqlar üçün Allah yəhudilik, yunan, Roma kimi müəyyən məqsədlər qoymuşdu və bu məqsədləri qədim insanlar bəşəriyyətin hərəkəti üçün bir məqsəd hesab edirdilər. Bunun əvəzində yeni tarixçilər öz məqsədlərini, yəni fransız, alman və ingilis xalqlarının və on yüksək mənada bütün bəşəriyyətin mədəniyyəti

xeyrinə (bütün bəşəriyyət dedikdə adətən böyük materikin kiçik şimal-qərb bucağında yaşayan xalqlar nəzərə alınır) olan məqsədlərini irəli sürdürlər.

Yeni tarix köhnə əqidələri rədd etdi, amma əvəzinə yeni fikirlər qoymadı və buna görə də, məntiqi olaraq tarixçilər məcbur oldular ki, yalandan rədd etdikləri padşahların ilahi hakimiyətini və qədim adamların qəzavü-qədərə inanmasını yenə də başqa bir yolda qəbul etsinlər. Onlar bu dəfə qəbul etdilər ki, 1) xalqları tək-tək adamlar idarə edirlər və 2) xalqların və bəşəriyyətin hərəkət etdiyi bir məqsəd vardır.

Aralarındaki zahiri ixtilafla və fikirlərindəki zahiri yeniliyə bax-mayaraq, Qibondan tutmuş Bokla qədər bütün ən yeni tarixçilərin əsərləri bu iki köhnə və labüb müddəə üzərində qurulmuşdur.

Əvvələn, tarixçi, öz fikrinə, bəşəriyyətə rəhbərlik edən ayrı-ayrı şəxslərin fealiyyətini təsvir edir. Biri bu adamları padşahlardan, sarkərdələrdən, nazirlərdən ibarət bilir, bir başqası isə padşahlardan başqa buraya natiqləri, alimləri, islahatçıları, filosofları və şairləri də daxil edir. İkinci, bəşəriyyətin hansı məqsədə tərəf getdiyi tarixçiə məlumudur. Biri deyir ki, bu məqsəd Roma, ispan, fransız dövlətlərinin əzəmətidir, o biri isə deyir ki, bu, dünyanın Avropa adlanan kiçik bir bucagının azadlığı, bərabərliyi və bir növ mədəniyyətidir.

1789-cu ildə Parisdə qaynaşma əmələ gəldi, artdı, yayıldı və xalqların qərbən şərqə hərəkəti şəklini aldı. Bir neçə dəfə bu hərəkət şərqə tərəf yönəldi və şərqdən qərbə axan hərəkətlə toqquşdu. 12-ci ildə bu hərəkət on axırıcı həddinə, yəni Moskvaya çatdı və gözəl bir simmetriya halında indi də şərqdən qərbə axan əks hərəkət davam edir. Eynilə birinci hərəkətdə olduğu kimi, orta xalqları da özü ilə aparır. Geriyə hərəkət qərbə hərəkətin son mərhələsi olan Parisə çatır və dayanır.

Bu 20 illik bir müddət ərzində böyük çöllər əkilməmiş qalmış, evlər yandırılmış, ticarət istiqamətini dəyişdirmişdir. Milyonlarla insanlar yoxsullaşmış, varlanmış, bir yerdən o biri yera köçmüş və milyonlarla xristiyan, yəni yaxın adamlara məhəbbət qanununa itaöt edən adam bir-birini öldürmüştür.

Bütün bunlar nə deməkdir? Bunlar nədən əmələ gəlmİŞdir? İnsanları nə məcbur etmişdir ki, evləri yandırınlar və öz həmcinslərini öldürsünlər? Bu hadisələrə nə səbəb olmuşdur? Hansı qüvvə

insanları belə hərəkət etməyə məcbur etmişdir? Hərəkatın keçmiş dövrlərinə aid yadigarlara və rəvayətlərə rast gələn hər bir adam bu qeyri-ixtiyari, sadolövh və on qanuni sualları öz-özünü verməyə məcbur olur.

Bu sualların həlli üçün biz xalqların və bəşəriyyətin öz-özünü dərk etməsi möqsədinə xidmət edən tarix elminə müraciət edirik.

Əgər tarix əvvəlki görüşlərini davam etdirsəydi, deyordı ki, Allah öz bəndələrinə mükafat və ya cəza olaraq, Napoleonə hakimiyət və onun iradəsinə rəhbərlik vermiş və öz ilahi möqsədlərini yerinə yetirməyə göndərmişdir. Belə olsaydı, cavab aydın və dolğun olardı. Napoleonun ilahi bir məna daşımasına inanmaq olardı da, olmazdı da, lakin bütün bu müddət ərzində buna inanınanlar üçün hər şey anlaşılmış olardı və heç bir ziddiyət də olmazdı.

Lakin yeni tarix elmi bu cür cavab vero bilmir. Elm qədim insanların, Allahın bəşər işinə bilavasitə qarışması haqqındaki görüşlərini qəbul etmir, buna görə də o, bu suala başqa cür cavab verməlidir.

Yeni tarix elmi bu suallara cavab verənən deyir ki, siz bu hərəkətin nə demək olduğunu, nədən əmələ gəldiyini və bu hadisələrin hansı qüvvələrlə meydana gəldiyini bilməkmə istəyirsiniz? Ele isə qulaq asın:

"XIV Lüdovik çox məğrur və özündən bədgüman adam idi. Onun filan oynasıları və filan nazirləri vardi, o, Fransanı pis idarə edirdi. Lüdovikin vəliəhdələri də zəif idi, onlar da Fransanı pis idarə edirdilər. Onların da filan sevimli adamları və filan aşnaları vardi. Eyni zamanda bəzi adamlar o vaxt kitablar da yazırdılar. XVIII əsrin axırlarında Parisdə on-on beş adam toplaşıb, bütün insanların bərabər və azad olması haqqında danışmağa başladı. Bundan sonra bütün Fransada adamlar bir-birini kəsməyə və boğmağa başladılar. Bu adamlar kralı və bir çox başqalarını da öldürdülər. Həmin bu zamanlar Fransada Napoleon kimi dahi bir adam vardi. O, çox dahi bir adam olduğu üçün hamiya qalib gəldi, yəni çox adam öldürdü. O, nə üçün isə afrikalıları qırmağa getdi və adamları elə yaxşı öldürdü ki, və elə ağıllı və hiyləgər adam idi ki, Fransaya qayıdan kimi hamının ona tabe olmasını omr etdi. Hami da ona tabe oldu. İmperator olandan sonra o, yənə də adam öldürməyə İtaliyaya, Avstriyaya və Prussiyaya getdi. Orada da xeyli adam öldürdü. Rusiyada da Aleksandr adlı bir imperator vardi. O, Avropada intizamı bərpa etmək qərarına gəldi və

Napoleonla müharibə apardı. Amma 7-ci ildə birdən onunla dostlaşdı, 11-ci ildə isə yenə də dalaşdı, onlar yenə də bir çox xalqları qırmağa başladılar. Napoleon Rusiyaya 600 min adam götürüb, Moskvani fəth etdi, lakin sonra birdən Moskvadan qaçıdı. Bu zaman imperator Aleksandr Şteynin və başqalarının məsləhətilə Avropanın rahatlığını pozan adama qarşı Avropanı birloşdirdi. Napoleonun bütün müttəfiqləri birdən dönüb ona düşmən oldular. Birloşmış qüvvə yenə qüvvə toplayan Napoleonun üstüne getdi. Müttəfiqlər Napoleonu möglub etdilər, Parisə daxil oldular, Napoleonu taxt-tacdan əl çəkməyə məcbur etdilər və Elba adasına göndərdilər. Bu əhvalatdan beş il əvvəl və bir il sonra hami onu qanun xaricində bir quldur hesab etdiyi halda, yenə də onu imperator rütbəsində məhrum etmədilər və hər cür cətirəm göstərdilər. Padşahlığı isə XVIII Lüdovik öz əlinə aldı, həmin Lüdovikə bə vaxta qədər fransızlar və müttəfiqlər ancaq gülürdülər. Napoleon isə köhnə qvardiya sırasında göz yaşı tökərək, taxt-tacdan əl çəkdi və sürgünə getdi. Bundan sonra mahir dövlət adamları və diplomatlar (xüsusilə başqasından əvvəl məlum kreslədə oturan və bununla da Fransanın hüdudunu genişləndirən Talyeran) Vyanada danışaq apardılar və bu danışqlarla xalqları xoşbəxt və ya bədəbəxt etdilər. Birdən diplomatlar və padşahlar az qala dalaşdırılar, onlar yenə də bir-birlərini qırmaq üçün öz qoşunlarına əmr etməyə hazır idilər, lakin elə bə vaxt Napoleon bir batalyon qoşunla Fransaya goldı, Napoleondan zəhlələri gedən fransızlar birdən ona toslım oldular. Amma müttəfiq padlaşlar hirsənlər və yenə də Fransa ilə mühəribəyə başladılar. Dahi Napoleonu möglub edib, Yelena adasına sürgün etdilər və birdən onu quldur adlandırdılar. Öz əzizlərindən və sevimli Fransadan ayrı düşən sürgün edilmiş Napoleon qayalar üzündə yavaş-yavaş öldü və öz böyük xidmətlərini gələcək nəsil üçün qoyub getdi. Avropada isə irtica başlandı, bütün padşahlar öz xalqlarını incitməyə başladılar".

Nahaq yero düşünülo bilər ki, bunlar tarixi təsvirlərə bir istehzadır, bir karikaturadır. Əksinə, bunlar, ayrı-ayrı dövlətlərin memuarlarını və tarixlərini tərtib edənlərdən tutmuş ta o zamanın ümumi tarixini və yeni üsulda mədəniyyət tarixini yazanlardan bətən tarixin verdiyi ziddiyəti və suallara cavab verməyən cavablarının on yumşaq ifadəsidir.

Bu cavabların qoriboliyi vo komizmi oradan əmələ gəlir ki, yeni tarix kar adamlar kimi, heç də verilməyən suallara cavab verir.

Əgər tarixin möqsədi boşoriyyətin və xalqların hərəkətini təsvir etmək idisə, o, bir suala hor şeydən əvvəd cavab verməlidir, çünkü o cavabsız heç bir şey anlaşılmaz. O sual da budur: – İnsanları hərəkətə götirən qüvvə nödir? Bu suala yeni tarix müxtəlif cavablar verir, gah deyir ki, Napoleon çox dahidir, gah deyir ki, XIV Lüdovik çox möğrur idi, gah da deyir ki, filan yazıçılar filan kitabçıları yazıblar.

Bunların hamısı ola bilər və boşoriyyət də bunlara razı olmağa hazırlıdır, lakin o, bunu soruşmur. Bunların hamısı o zaman maraqlı olardı ki, biz öz-özüno əsaslanan ilahi qüvvəyə və onun həmişə rəsədlə Napolenlər, Lüdoviklər və yazıçılar tərəfindən öz xalqlarını idarə etməsinə inamış olaydıq, lakin biz bu qüvvəni qəbul etmirik və ona görə də Napolenlardan, Lüdoviklərdən və yazıçılardan danışmazdan əvvəl bu şəxsiyyətlərlər xalqların hərəkəti arasındaki əlaqəni göstərmək lazımdır.

Əgər ilahi qüvvənin yerini başqa bir qüvvə tutmuşsa, o qüvvəni izah etmək lazımdır, o yeni qüvvənin nədən ibarət olduğunu izah etmək lazımdır, çünkü tarixin bütün əhəmiyyəti də bu qüvvədədir.

Tarix sanki bu qüvvənin varlığını töbii bir şey hesab edir və güman edir ki, bu, hamiya məlumudur. Lakin bu yeni qüvvəni artıq məlum bir şey hesab etmək arzusuna baxmayaraq, bir çox tarixi əsərlər oxuyan adam tarixçilərin özləri tərəfindən müxtəlif şəkildə izah olunan bu yeni qüvvənin hamiya məlum olmasına ixtiyarsız olaraq şübhə edəcəkdir.

II

Xalqları hərəkətə götirən hansı qüvvədir?

Tərcüməyi-hal yanan və ayrı-ayrı xalqların tarixini yanan xüsusi tarixçilər bu qüvvəni qohrəmanlara və hakimlərə məxsus bir qüvvə kimi başa düşürərlər. Onların yazdığına görə, hadisələr ancaq Napolenlərin, Aleksandrların və ya, ümumiyyətlə, xüsusi tarixçilərin təsvir etdiyi başqa şəxsiyyətlərin iradəsi ilə əmələ gəlir. Hadisələri hərəkətə götirən qüvvə haqqında suala bu tarixçilərin verdiyi cavablar, hər bir hadisəni bir tarixçi təsvir etdiyi zaman qonaqtəbəxş hesab edilə bilər. Lakin müxtəlif milliyyətə və görünüşə malik olan tarixçi-

lor cyni hadisəni təsvir etməyə başladıqda, onların verdikləri cavab dərhal öz əhəmiyyətini itirir, çünkü bu qüvvəni onların hor biri nəinki müxtəlif şəkildə, hətta bir-birinə tamamilə zidd bir şəkildə başa düşür. Tarixçilərdən biri deyir ki, hadiso Napoleonun hökmü ilə icra edilmişdir, ikincisi isə deyir ki, yox, Aleksandrın hökmü ilə icra edilmişdir, üçüncü tarixçi isə deyir ki, yox, üçüncü bir şəxsin hökmü ilə icra edilmişdir. Bundan başqa, bu tarixçilərin cyni şəxsiyyətin hansı qüvvəyə əsaslanaraq hökm etmələri barədəki fikirlərində də ziddiyətlər vardır. Bonapartçı olan Tyc deyir ki, Napoleonun hökmü ilə icra edilmişdir, ikincisi isə deyir ki, yox, Aleksandrın hökmü ilə icra edilmişdir, üçüncü tarixçi isə deyir ki, yox, üçüncü bir şəxsin hökmü ilə icra edilmişdir. Bundan başqa, bu tarixçilərin cyni şəxsiyyətin hansı qüvvəyə əsaslanaraq hökmü onun xeyirxahlığına və dühəsinə əsaslanmışdır. Respublikaçı deyirdi ki, onun hökmü firıldaqlılığı və xalqı aldatmağa əsaslanmışdır. Belə ki, bu tarixçilər bir-birlərinin irəli sürdüyü iddiaları tokzib edir, bununla da hadisələri hərəkətə götirən qüvvələri müəyyənləşdirə bilər və tarixin mühüm sualına heç bir cavab vermirdilər.

Bütün xalqların tarixini yanan ümumi tarixçilər sanki xüsusi tarixçilərin hadisələri hərəkətə götirən qüvvə haqqındaki görüşlərinin düz olmadığını təsdiq edirlər. Onlar bu qüvvəni qohrəmanlara və hökmdarlarla xas olan hakimiyət kimi təsdiq etmirlər, bu qüvvəni onlar ancaq müxtəlif istiqamətlərə yönəldilmiş bir çox qüvvənin nəticəsi hesab edirlər. Ümumi tarixçi bir mühərribəni və ya bir xalqın fəth edilməsini təsvir edərkən, bu hadisənin səbəbini bir şəxsiyyətin hökmündə yox, hadiso ilə əolanədar olan bir çox şəxslərin bir-birinə qarşılıq təsirində axtarır.

Bu nöqtəyi-nəzərə görə, tarixi şəxsiyyətlərin hakimiyəti bir çox qüvvənin nəticəsi kimi meydana çıxdığından daha öz-özündən hadisələri hərəkətə götirən bir qüvvə kimi qəbul edilə bilməz. Lakin buna baxmayaraq, ümumi tarixçilər yenə də bir çox hallarda hakimiyət anlayışını öz-özündən hadiso əmələ götirən və hadisənin səbəbi olan qüvvə kimi işlədirlər. Onların təsvirinə görə, gah tarixi şəxsiyyət öz dövrünün möhsuludur və onun hökmü ancaq müxtəlif qüvvələrin möhsuludur, gah onun hakimiyəti hadisələri əmələ götirən qüvvədir. Məsələn, Qervinus, Şlosser və başqları gah sübut edirlər ki, Napoleon inqilablarının, 1879-cu ilin və saironin möhsuludur, gah

da açıkça deyirlər ki, 12-ci il səfəri və Napoleonun xoşuna gəlmeyən başqa hadisələr onun yanlış istiqamətləndirilmiş iradəsinin məhsuludur və 1789-cu il ideyalarından Napoleonun özbaşınlığı nəticəsində inkişaf edə bilməmişdi. İnqilab ideyaları, ümumi əhvali-ruhiyyə Napoleonun hakimiyyətini yaratmışdır. Napoleonun hakimiyyəti isə inqilab ideyalarını və ümumi əhvali-ruhiyyəni möhv etmişdir.

Bu qəribə ziddiyət təsadüfi deyildir. Belə ziddiyyətlərə nəinki hər addımda təsadüf etmək olur, hətta demək olar ki, ümumi tarixçilərin bütün təsvirləri belə ziddiyyətlərin ardıcıl sıralarından əmələ gəlmişdir. Bu ziddiyət ondan əmələ golur ki, ümumi tarixçilər təhlil meydanına atıldıqda yarı yolda dayanırlar.

Tərkibi əmələ gətirən qüvvələrin müəyyən bir tərkib və ona bərabər bir şey verməsi üçün tərkibi əmələ gətirənlərin cəmi tərkibə bərabər olmalıdır. Həmin bu şərtə ümumi tarixçilər heç vaxt riayət etmirdilər və bərabər təsireddi qüvvəni tapmaq üçün, özlərinin kifayət etməyən tərkib əmələ gətiricilərindən əlavə bir de tərkibə təsir edən izaholunmaz bir qüvvənin varlığını qəbul etməlidirlər.

Xüsusi tarixçi 13-cü ilin səfərini və ya Burbonların bərpasını təsvir edəndə açıkça deyir ki, bu hadisələr Aleksandrın iradəsi ilə əmələ gəlmişdir. Lakin ümumi tarixçi Qervinus, xüsusi tarixçinin bu fikrini rədd edərək sübut etmək istəyir ki, 13-cü il səfərində və Burbonların bərpa olunmasında Aleksandrdan başqa Şteynin, Metermin, m-me Stael-in, Taleyanın, Fixtenin, Şatobrianın və başqalarının fəaliyyəti də bir səbəb kimi hadisələrə təsir etmişdir. Görünür ki, tarixçi Aleksandrın hakimiyyətini Taleyan, Şatobrian və sair kimi tərkib hissələrinə ayırmışdır. Bu tərkib hissələrinin, yəni Şatobrianın, Taleyanın, m-me Stael-in və başqalarının təsiri, görünür ki, bütün bərabər təsireddi qüvvəyə, yəni milyonlarla fransızların Burbonlara təslim olması hadisəsinə bərabər deyildir. Odur ki, bu tərkib hissələrindən milyonlarla təslim olma hadisəsinin necə əmələ gəlməsini, yəni bir A-ya bərabər olan tərkib hissələrindən min A-ya bərabər olan bərabər təsireddicinin necə əmələ göldiyini izah etmək üçün tərkibi inkar etdiyi hakimiyyət qüvvəsini yenə də qəbul etməli və onu qüvvələrin nəticəsi hesab etməlidir, yəni o tərkibə təsir edən izaholunmaz qüvvəni qəbul etməlidir. Ümumi tarixçilər elə belə də edirlər. Bunun da nəticəsində onlar nəinki xüsusi tarixçilərlə ziddiyət təşkil edirlər, hətta öz-özlərinə də zidd gedirlər.

Yağışın səbəbləri barədə aydın təsəvvürə malik olmayan kəndlilərə yağış və ya isti hava lazımlı olanda deyirlər ki, külək buludları qovub dağıtdı və ya külək buludları qovub götürdü. Beləcə də ümumi tarixçilər bəzən, yəni onların nəzəriyyəsinə uyğun goləndə, onlara lazımlı olanda deyirlər ki, hakimiyyət hadisələrin nəticəsidir, amma bəzən, başqa bir şeyi sübut etmək lazımlı olanda deyirlər ki, hakimiyyət hadisələri əmələ götürür.

Özlərini mədəniyyət tarixçiləri adlandıran üçüncü tarixçilər isə bəzən yazıçıları və xanımları hadisə əmələ götürən qüvvə kimi qəbul edən ümumi tarixçilərin açdığı yolla gedərək, bu qüvvəni tamamilə başqa cür başa düşürər. Onlar bu qüvvəni mədəniyyətdə, zəhni fəaliyyətdə görürler.

Mədəniyyət tarixçiləri, öz ocdadları kimi, yəni ümumi tarixçilər kimi ardıcılırlar, çünki tarixi hadisələri adamların bir-birinə filan və filan cürə münasibət bəsləməsi ilə izah etmək mümkündürə, nə üçün həmin hadisələri adamların filan və filan kitabları yazması ilə izah etmək mümkün olmasın? Bu tarixçilər hər bir canlı hadisə ilə əlaqədar olan bir çox əlamətlərdən ancaq zəhni fəaliyyəti seçib, deyirlər ki, bu əlamət səbəbdür. Lakin onların, hadisələrin səbəbini zəhni fəaliyyətdə tapmağa çalışmalarına baxmayaraq, insanların zəhni fəaliyyəti ilə xalqların hərəkəti arasında bir ümumilik olmasına böyük bir güzəştə razılıq vermək olar, amma zəhni fəaliyyətin insan hərəkətini idarə etməsi ilə heç vəchlə razılaşmaq olmaz, çünki insanlar arasında bərabərlik moizələrindən doğan dəhşətli fransız inqilabı qotlları və məhəbbət haqqındaki moizələrdən doğan amansız müharibələr və edamlar kimi hadisələr bu forziyyəyə ziddirlər.

Bütün bu tarixləri dolduran çox dəlaşiq fikirlərin doğruluğunu fərz etdikdə də, xalqların ideya adlanan qeyri-müəyyən qüvvə tərəfindən idarə edildiyini fərz etdikdə də tarixin mühüm suali ya yenə də həll edilməmiş qalır və ya padşahların əvvəlki hakimiyyətinə və ümumi tarixçilər tərəfindən əlavə edilmiş müşavirlər və başqa şəxslər təsirinə bir də ideyanın yeni bir qüvvəsi artırılır ki, bunun da kütlələrlə əlaqəsi izah olunmalıdır. Napoleonun hakimiyyətini olmasına və hadisənin də buradan baş verməsini anlamaq mümkündür. Napoleonun başqa təsirlərlə birlikdə hadisəyə səbəb olmasını da bir qədər güzəştə anlamaq mümkünür, lakin *Contrat*

*Social*¹ kitabıń səbəbinə fransızların bir-birini necə batırmağa başlamasını heç cüra anlamaq mümkün deyildir, bunun üçün bu yeni qüvvə ilə hadisə arasındakı səbəbiyyət əlaqəsini izah etmək lazımdır.

Şübhəsizdir ki, bütün bir vaxtda yaşayanlar arasında əlaqə vardır, buna görə də, boşoriyyətin hərəkəti ilə ticarət, sənətkarlıq, bağbanlıq və başqa şeylər arasında bir əlaqə tapa biləcəyimiz kimi, insanların zehni fəaliyyəti ilə onların tarixi hərəkəti arasında da müəyyən əlaqə tapmaq mümkündür. Lakin anlamaq olmur ki, niyə mədəniyyət tarixçiləri insanların zehni fəaliyyətini bütün tarixi hərəkətin səbəbi və ya ifadəsi hesab edirlər. Tarixçilərin bu nəticəyə gəlməsini ancaq aşağıdakı şəkildə izah etmək olar: 1) Tarixi alımlar yazdıqları üçün, onlar təbii dəraq və xoşallılıqla düşünürək, bütün boşoriyyəti hərəkətə götirən həmin silkin fəaliyyətidir. Belə düşünmək tacirlər, kəndlilər və əsgərlər üçün də təbii və xoş olardı (ancaq bu barədə danışmırlar, çünki tacirlər və əsgərlər tarix yazmırlar), 2) Mənəvi fəaliyyət, maarif, sivilizasiya, mədəniyyət, ideya – bütün bu məfhumlar aydın deyildir və qeyri-müəyyəndir, onların altında daha az aydın olan sözər işlətmək çox asandır və bu sözərə hər hansı bir nəzəriyyəyə qondarmaq da asandır.

Lakin bu cür tarixlərin daxili döyeri ilə işimiz yoxdur (bəlkə də, bunlar kimə isə və nəyə isə lazımdır), amma getdikcə bütün ümumi tarixləri özüne tabe edən mədəniyyət tarixləri onunla əlamətdardır ki, onlar müxtəlif dini, fəlsəfi, siyasi təlimləri hadisələrin səbəbləri kimi müfəssal və ciddi surətdə təhlil etdikdə, məsələn, 12-ci il səfəri kimi bir həqiqi tarixi hadisəni təsvir etməli olduqda, onu həmişə qeyri-ixtiyari, hakimiyyət möhsulu kimi təsvir edir və açıqca deyirlər ki, bu səfər Napoleonun iradəsinin möhsuludur. Mədəniyyət tarixçiləri belə dedikdə ixtiyarsız olaraq öz ökslərinə gedirlər, onlar sübut edirlər ki, uyduruqları yeni qüvvə tarixi hadisələri ifadə etmir. Tarixi anlamaq üçün yeganə bir vasitə varsa, o da onların guya qəbul etmədiyi hakimiyyətdir.

III

Paravoz hərəkət edir. Onu hərəkətə götirən nədir, – deyə sual olunur. Mujik deyir ki, onu hərəkətə götirən şeytandır. Bir başqası cavab verir ki, paravozu hərəkətə gotiron təkərləridir. Üçüncü adam iddia edir ki, hərəkətin səbəbi küləyin geriye qovduğu tüstüdür.

Mujiki fikrindən döndərmək mümkün deyildir: O, mükəmməl bir izahat düşünmüştür. Onun dediklərini rədd etmək üçün bir adam çıxıb, ona şeytanın olmamasını sübut etməlidir və ya başqa bir mujik meydana çıxıb, sübut etməlidir ki, paravozu hərəkətə götirən şeytan deyil almandır. Ancaq bu zaman onlar bir-birinə zidd fikirlərə rast gəlib, haqlı olmadıqlarını bilməklər. Lakin paravozun hərəkətinin səbəbini təkərlərdə görən adam özü öz yalanını çıxartmış olur, çünki əgər təhlil keçsə, o daha uzaqlara getməli və təkərin hərəkətinin səbəbini də izah etməlidir. Bu adam paravozu hərəkətə götirən axırıncı səbəbə – sıxışdırılmış buxara gəlib çıxmayıncaya qədər səbəbi axtarmaqdan əl çəkə bilməz. Paravozun hərəkətini geriye gedən tüstü ilə izah edən adama göldikdə isə, deməliyik ki, o, təkərləri izah etmək mümkün olmadığı üçün qabağına çıxan bir əlaməti götürüb, səbəb kimi göstərmişdir.

Paravozun hərəkətini izah edə biləcək yeganə bir məfhum varsa, o da görünən hərəkətə bərabər olan bir qüvvə məfhumudur.

Xalqların hərəkətini izah edə biləcək yeganə bir məfhum varsa, o da xalqların bütün hərəkatına bərabər olan qüvvə məfhumudur.

Lakin bu məfhum altında müxtəlif tarixçilər tamamilə müxtəlif və heç də görünən hərəkətə bərabər olmayan qüvvələr nəzərdə tutmaqdadırlar. Bəziləri paravozda şeytan qüvvəsi göron mujik kimi, orada bilavasitə qəhrəmanlara xas olan qüvvəni görürək, başqlarları isə geriye gedən tüstü kimi, zehni təsirdə görürək.

Nə qədər ki, tək-tok adamların tarixi yazılar (istər bu adamlar Qeyşərlər, İsgəndərlər və ya Lüterlər və Volterlər olsunlar), hamının, istisnasız olaraq hamının, hadisədə iştirak edən adamların hamisinin tarixi yazılmır. O vaxtadək də bütün başqa adamları, öz fəaliyyətlərini bir moqsədə yönəltməyə məcbur edən qüvvəni ayrı-ayrı adamlar hesabına yazmamaq mümkün olmayıcaqdır. Tarixçilərə məlum olan yeganə belə bir məfhum hakimiyyətdən ibarətdir.

¹ İctimai müqavila

Bu məfhum elə yeganə bir vasitədir ki, onun köməyilə indiki şoraitdə tarixin materialına yiylənmək olar, amma Bokl kimi hər kəs bu vasitəni əldən çıxarsa, tarixi materiallarla rəftarın başqa üsulunu bilmədiyi üçün bu axırıncı imkandan da özünü məhrum edər. Tarixi hadisələrin izahı üçün hakimiyyət məfhumunun zəruriyyətini hər kəs dən daha yaxşı hakimiyyət məfhumundan yalandan boyun qaçırıv və labüd olaraq ona hər addımda işlədən ümumi tarixçilər və mədəniyyət tarixçiləri özləri isbat etməkdədirlər.

Bəşəriyyət məsələləri cəhətindən, tarix elmi indiyədək işlənəməkdə olan pullara – kağız pullara və qızıl-gümüş pullara oxşamqdadır. Tərcüməyi-halçılar və xüsusi xalq tarixçiləri isə kağız pullara oxşayırlar. Onlar nə ilə ödəniləcəkləri məsələsi meydana çıxanadək, öz vəzifələrini yerinə yetirib, işlənəcəklər, dövr edəcəklər, heç kəsə zərərləri toxunmayacaq, eksinə, hətta fayda da verəcəklər. Qəhrəmanların iradəsilə hadisələrin necə baş verməsi məsələsini yadan çıxartsaq, Tyerlərin tarixi maraqlı, iibrətamız və həm də şairənə ola bilər. Lakin kağız pulların həqiqi dəyəri haqqında şübhə oyandığı kimi, yəni onları hazırlamaq asan olduğu üçün hamının hazırlaya bilməsi və ya onların əvəzinə qızıl tələb olunacağı güman edildiyi kimi, bu cür tarixlərin həqiqi əhəmiyyəti haqqında da şübhə oyana bilər, yəni ya onlar həddindən çox olar və ya bir adam sadədilliklə bunları Napoleon hansı qüvvə ilə edirdi, – deyə sual verə bilər, yəni işlənən kağız pulu həqiqi məfhumun saf qızılına dəyişmək isteyir.

Ümumi tarixçilər və mədəniyyət tarixçiləri kağız pulların narahatlığını görüb, kağız pul əvəzinə metaldan cingiltili pullar hazırlamaq istəyən adamlara oxşayırlar, ancaq onların hazırladığı pullar qızıl kimi dəyərli olmayıacaq. Pul doğrudan da cingiltili olacaq, lakin ancaq cingiltili olacaq, amma bu pul cingiltili olsa da, qiymətsiz olduğu üçün heç kəsi aldada bilməyəcək. Qızıl ancaq o zaman qızıl ola bilər ki, o ancaq mübadilə vasitesilə olmayıb, eyni zamanda bir işə də yarasın, eləcə də ümumi tarixçilər o zaman qızıl ola bilərlər ki, onlar tarixin mühüm sualına, yəni hakimiyyət nədir, – sualına cavab verə bilsinlər. Ümumi tarixçilər bu suala ziddiyyətli cavab verirlər, mədəniyyət tarixçiləri isə tamamilə başqa bir şeyə cavab verərək, bu suali tamamilə rədd edirlər. Necə ki, qızılı oxşayan sikkə onu qızıl əvəzinə işlətməyə sözleşmiş olan və ya qızılın qiymətini bilməyən adamlar arasında işləyə bilir, eləcə də bəşəriyyətin mühüm

suallarına cavab verə bilməyən ümumi tarixçilər və mədəniyyət tarixçiləri öz məqsədlərinə xidmət edir, universitetlər və oxucu kütütləri arasında, özlərinin dedikləri kimi, ciddi kitabları sevənlər arasında işlənən pul vəzifəsini yerinə yetirirlər.

IV

Tarix əvvəlki görüşdən, yəni xalq iradəsinin Allah tərəfindən seçilmiş bir şəxsiyyətə tabe olması və bu iradənin Allaha tabe olması fikrindən ol çəkəndən sonra, ziddiyyətsiz bir addım da ata bilmir. O, iki yoldan birini seçməlidir, ya Allahın bilavasitə bəşəriyyətin içinde iştirak etməsinə əvvəlki kimi inanmalı və ya da tarixi hadisələri əmələ götürən və hakimiyyət adı daşıyan qüvvənin mənasını aydın izah etməlidir.

Birinci yəqıtmaq mümkün deyildir, çünki inam itmişdir, buna görə də hakimiyyətin mənasını izah etmək lazımdır.

Napoleon qoşun yığıb, müharibəyə getməyi əmr etdi. Bu hadisə bizi o qədər adı görünür ki, biz bu hadisəyə o qədər alışmışıq ki, daha Napoleonun filan sözləri deyən kimi nə üçün 600 min adamin müharibəyə getməsi sualı bizi mənəsiz görünür. O, hakimiyyət sahibi idi, ona görə də əmri yerinə yetirilirdi.

Əgər biz bu hakimiyyətin ona Allah tərəfindən verilməsini qəbul etsək, onda yuxarıdakı cavab da bizi tamamilə qanc edər. Lakin madamki biz bunu qəbul etmirik, onda bir adamin başqaları üzərindəki hakimiyyətinin nədən ibarət olmasını müəyyən etmək lazımdır.

Bu hakimiyyət fiziki cəhətdən qüvvəli bir adamin zəif adəm üzərindəki bilavasitə hakimiyyəti kimi, məsələn, Herkulesin hakimiyyəti kimi fiziki qüvvənin tətbiqi və ya tətbiq edilməsi töhdidindən ibarət ola bilməz. Bu həmçinin mənəvi qüvvənin üstünlüyünü də əsaslanı bilməz. Bəzi tarixçilər sadədillik edərək deyirlər ki, tarixi şəxsiyyətlər qəhrəmandırlar, yəni xüsusi mənəvi və zehni istedəda malikdirlər ki, buna da dahilik deyilir. Bu hakimiyyət mənəvi qüvvənin üstünlüyünü də əsaslanı bilməz, çünki mənəvi qabiliyyətləri haqqında çox ziddiyyətli fikirlər olan Napoleon kimi qəhrəman adamlar bir yana dursun, tarixçilər bizi göstərirler ki, milyonlarla insanları idarə edən XI Lüdoviklər və Metternixlər də heç bir xüsusi mənəvi

keyfiyyətə malik deyildilər, əksinə, əksəriyyətlə idarə etdikləri milyonlarla adamların hər birindən daha zəif bir mənəviyyata malik idilər.

Hakimiyyətin mənbəyi ona malik olan adamın fiziki və mənəvi keyfiyyətlərində deyilsə, bu hakimiyyətin mənbəyi, yəqin ki, insanın xaricində, yəni hakimiyyət sahibinin kütlələrlə münasibətində olmalıdır.

Hüquq elmi hakimiyyəti məhz belə başa düşür. O, tarixin xırda pul kisəsidir ki, tarixin hakimiyyət məfhumunu xalis qızılı xirdalamağı vəd edir.

Hakimiyyət kütlələrin iradəsinin cəmidir, bu da açıq və ya gizli bir razılıqla kütlələr tərəfindən seçilmiş hökmdarlara keçirilir.

Hüquq elmi sahəsində (bu elm, əgər qurmaq mümkün olsaydı, o zaman dövləti və hakimiyyəti necə qurmaq lazımlı gələcəyi barədə mülahizələrdən ibarətdir) bu tərif aydınlaşdır, amma tarixə tətbiq etdikdə hakimiyyətin bu tərəfi izahat tələb edir.

Hüquq elmi dövlətə və hakimiyyətə qədim adamların oda baxdığı kimi baxır, yəni onu mütləq bir varlıq hesab edir. Tarix üçün isə dövlət və hakimiyyət müasir fizikada od kimi kortəbii bir hal deyil, bir hadisədir.

Tarix ilə hüquq elmi arasındakı bu əsas görüş fərqindən belə bir nəticə çıxır ki, hüquq elmi, onun fikrincə, hakimiyyəti necə qurmaq lazımdır və zaman xaricində hərəkətsiz yaşayan hakimiyyət nadir sualları haqqında müfəssəl danişə bilir, amma zaman etibarilə dəyişən hakimiyyətin mənəsi haqqındaki tarixi suallara o, heç bir cavab verə bilmir.

Əgər hakimiyyət hökmdara keçmiş ixtiyarların cəmidirse, o zaman Puqaçovu kütlələrin iradəsinin nümayəndəsi hesab etmək olarmı? Əgər olmasa, bəs nə üçün I Napoleon nümayəndə olsun? Nə üçün III Napoleon Bulonda tutulanda canı idi, amma sonra onu tutanlar özləri canı oldular?

Bəzən iki-üç admanın iştirakılı başa gələn saray çevrilişlərindəki kütlələrin iradəsi yeni şəxsiyyətə keçir? Beynəlxalq münasibətlərdə xalq kütlələrinin iradəsi öz fatehərinə keçirmi? 1808-ci ildə Reyn İttifaqının iradəsi Napoleona keçmişdimi? 1809-cu ildə, bizim qoşunlarımız fransızlarla müttəfiq olaraq Avstriyaya qarşı müharibə etdikdə rus xalq kütlələrinin iradəsi Napoleona keçmişdimi?

Bu suallara üç cür cavab vermək olar:

1) Ya təsdiq etmək lazımdır ki, kütlələrin iradəsi həmişə seçimləri hökmdara və ya hökmardılara mütləq keçir, buna görə də hər dəfə yeni bir hakimiyyətin meydana çıxmazı və bir dəfə qəbul olunmuş hakimiyyətə qarşı müharibə başlanması, mövcud hakimiyyətin pozulması kimi qiymətləndirilməlidir.

2) Yaxud təsdiq etmək lazımdır ki, kütlələrin iradəsi hökmardılara müyyən və məlum şərait daxilində keçir və göstərmək lazımdır ki, hakimiyyətin hər cür sıxışdırılması, toqquşmalar və hətta hakimiyyətin məhv edilməsi – hakimiyyəti elə alarkən hökmdarların götürükləri şərtlərə riayət etməməsindən əmələ gelir.

3) Və yaxud təsdiq etmək lazımdır ki, kütlələrin iradəsi hökmardılara şərti olaraq, lakin naməlum və qeyri-müyyən şərtlər daxilində keçir və bir çox hakimiyyətlərin meydana çıxmazı, onların müharibəsi və məhv olması, ancaq hökmdarların, xalq iradəsinin bir adamdan o birisine keçməsindəki naməlum şərtlərin çox və ya az dərəcədə yerinə yetirilməsindən əmələ gelir.

Tarixçilər də kütlələrin hökmdarlara münasibətini bu şəkildə üç cür izah edirlər.

Bəzi tarixçilər (yuxarıda bəhs olunan xüsusi və tərcüməyi-halçı tarixçilər) sadədillikdən, hakimiyyətin mənəsi haqqındaki suali başa düşmədikləri üçün, elə bil ki, kütlələrin iradəsinin tarixi şəxsiyyətlərə şərtsiz olaraq keçdiyini təsdiq edir və buna görə də bir hakimiyyəti təsvir edərkən, bu tarixçilər elə güman edirlər ki, bu hakimiyyət özü mütləq və həqiqi bir hakimiyyətdir. Bu həqiqi hakimiyyətə qarşı duran hər hansı bir başqa hakimiyyət isə hakimiyyət deyil, bu hakimiyyətin dağılması – töcavüz deməkdir.

Tarixin ibtidai və dinc zamanları üçün yararlı olan bu nozariyyəni xalqların həyatındakı mürrəkkəb və gurultulu dövrlərə (bir vaxtda müxtəlif hakimiyyətlərin meydana çıxıb, bir-birilə mübarizə apardığı dövrlərə) tətbiq edildikdə çətinlik əmələ gəlir, məsələn, padşah-pərəst tarixçi isbat edir ki, Konvent, Direktoriya və Bonapart ancaq hakimiyyəti pozmaqdan ibarət idi, respublikaçı ilə bonapartçıdan biri Konventi, o biri isə İmperiyani həqiqi hakimiyyət hesab edəcək və bütün başqalarını hakimiyyəti pozmaq kimi isbat etməyə çalışacaq. Məlumdur ki, bu tarixçilərin bir-birlərini inkar edərək hakimiyyəti izah etmələri ancaq on zərif bir yaşda olan uşaqlara yaraya bilər.

Tarixə belə baxışın saxtalığını təsdiq edən başqa cür tarixçilər deyirlər ki, hakimiyyət kütłələrin iradəsini ümumi şəkildə hökm-darlarla şərti surətdə verməyə əsaslanır və tarixi şəxsiyyətlər ancaq xalq iradəsinin gizli bir razılıqda verdiyi programı yerinə yetirmək şəraitində hakimiyyətə malikdirlər. Lakin bu şərtlərin nədən ibarət olmasını tarixçilər demirlər, deyəndə də bir-birlərinə zidd fikirlər söyleyirlər.

Xalq hərəkatının məqsədində necə yanaşmalarından asılı olaraq, hər bir tarixçi bu şərtləri böyükliyən, zənginliyən, azadlıydan, Fransa və ya başqa bir dövlətin vətəndaşlarının maarifindən ibarət bilir. Tarixçilərin bu şərtlər barəsindəki ziddiyətlərini bir yana qoyub, hətta fərz etsə ki, bu şərtlərin hamısı üçün bir ümumi program mövcuddur, onda da biz görərik ki, tarixi faktlar, demək olar ki, həmişə bu nəzəriyyəyə zidd olur. Əgər hakimiyyətin bir şəxsiyyətə verilməsi şərtləri xalqın zənginliyindən, azadlığından, maarifindən ibarətdirsə, nə üçün XIV Lüdoviklər və IV İohanlar səkitcə öz padşahlıqlarını sürürələr, amma XVI Lüdoviklər və I Karllar xalq tərəfindən edam olunurlar? Bu suala tarixçilər cavab verib deyirlər ki, XIV Lüdovikin programda zidd olan fəaliyyəti XVI Lüdovikə təsir etmişdir. Bəs nə üçün o, XIV və XV Lüdoviklərə təsir etməmişdir, nə üçün məhz XVI Lüdovikə təsir etmişdir? Həm də bu təsir nə vaxtadək davam edəcəkdir? – Bu suallara cavab yoxdur, ola da bilməz. Bu nəzəriyyə ilə həmçinin izah etmək olmur ki, nə səbəbə iradələr toplu şəkildə bir neçə əsr hökmardarların və onların vəliəhdələrinin əlində qalır, amma sonra birdən-birə 50 il müddətində Konventdə, Direktoriyaya, Napoleona, Aleksandra, XVIII Lüdovikə, sonra yənə də Napolena, X Krala, Lüdovik Filippə, respublikaçı hökumətə, III Napolena keçir? İradələrin bu cür sürətə bir adamdan başqasına keçməsini, xüsusilə beynəlxalq münasibətlər, fəthlər və ittiqaqlar zamanı əmələ gələn dəyişiklikləri izah etmək istəyəndə bu tarixçilər ixtiyarsız olaraq təsdiq etməyə məcburdurlar ki, bu hadisələrin bir hissəsini daha iradələrin düzgün surətdə keçməsi hesab etmək olmaz. Burada müəyyən hiylə, səhv və ya diplomatlara, padşahların, partiya rəhbərlərinin məkri, ya da zəifliyi ilə əlaqədar olan təsadüfilik rol oynamışdır. Belə ki, tarixin bir çox hadisələri: müharibələr, inqilablar və fəthlər bu tarixçilər tərəfindən indi azad iradələrin keçməsinin nəticələri kimi yox, bir və ya bir neçə adamın yanlış istiqamətlən-

dirilmiş iradəsinin nəticələri kimi, yəni yənə də hakimiyyətin pozulması kimi qiymətləndirilir. Buna görə də tarixi hadisələr bu cür tarixçilər tərəfindən də nəzəriyyədən kənara çıxmak kimi qiymətləndirilir.

Bu tarixçilər elə bir nəbatatçıya oxşayırlar ki, bəzən bitkinin toxumdan çıxanda iki yarpaq olduğunu görüb, iddia edir ki, bütün göyərən şeylər iki yarpağa ayrılaraq göyərirəl; xurma, göbələk və hətta palid isə göyərib kamala çatanda daha iki yarpağa oxşamadıqları üçün nəzəriyyədən kənara çıxırlar.

Üçüncü tarixçilər təsdiq edirlər ki, kütłələrin iradəsi tarixi şəxsiyyətlər şərti olaraq keçir, amma bu şərtlər bizə məlum deyildir. Onlar deyirlər ki, tarixi şəxsiyyətlər onlara keçirilmiş xalq iradəsini yerinə yetirdikləri üçün hakimiyyət sahibidirlər.

Lakin xalqları hərəkətə getirən qüvvə tarixi şəxsiyyətlərin özündə deyil, xalqlardadırsa, bəs o zaman tarixi şəxsiyyətlərin əhəmiyyəti nədən ibarət imiş?

Bu tarixçilər deyirlər ki, tarixi şəxsiyyətlər kütłələrin iradəsini ifadə edirlər, tarixi şəxsiyyətlərin fəaliyyəti kütłələrin fəaliyyətinin nümayəndəsi rolunu oynayır.

Lakin belə olduqda ortaşa bir sual çıxır: Tarixi şəxsiyyətlərin bütün fəaliyyətimi xalq iradəsinin ifadəsidir və ya onun ancaq müəyyən tərəfini eks etdirir? Əgər bəzilərinin düşündüyü kimi, tarixi şəxsiyyətlərin bütün fəaliyyəti xalq iradəsinin ifadəsidirsə, o zaman cürbəcür saray dedi-qoduları ilə dolu olan Napoleon və Yekaterina tərcüməyi-halı da xalqların iradəsinin ifadəsi olmalı idi ki, bu çox mənasızdır. Yox, əgər, bəzi yalançı filosof tarixçilərin düşündüyü kimi, tarixi şəxsiyyətlərin fəaliyyətinin ancaq bir cəhəti xalq həyatının ifadəsidirsə, tarixi şəxsiyyətin fəaliyyətinin hansı cəhətinin xalq həyatını ifadə etdiyini müəyyənləşdirmək üçün əvvəlcə xalq həyatının özünün nədən ibarət olduğunu bilmək lazımdır.

Bu cür tarixçilər belə çatınlıklarə rast geldikdə, çox dumansı, anlaşılmaz və ümumi hallar düşünürələr ki, bu hallara daha çox hadisə tətbiq etmək mümkün olsun. Sonra isə deyirlər ki, bəşəriyyət hərəkatının məqsədi də bu hallardan ibarətdir. Bütün tarixçilər tərəfindən qəbul edilən ən adı, ümumi hallar: azadlıydan, bərabərlilikdən, maarifdən, tərəqqidən, sivilizasiyadan, mədoniyyətdən ibarətdir. Bəşəriyyət hərəkatının məqsədi olaraq bu hallardan birini qəbul edən tarixçilər özlərindən sonra ən çox yadigarlar qoyub gedən adamların

— padşahların, nazirlorin, sorkordolarin, yazıçıların, islahatçıların, keşşolrin, mühərrirlorin həyatını öyrənirler, onların röyincə bütün bu adamlar müəyyən hallara ya kömək etmiş və ya mane olmuşular. Lakin bəşəriyyətin möqsədinin azadlıqdan, borabörlükdən, maarifdən və ya sivilizasiyadan ibarət olması isbat edilmədiyi üçün və kütlələrin hökmədarlarla və maarifçilərlə əlaqəsi ancaq xalq iradəsinin diktəsi həmişə gözə çarpan adamlara keçməsi fərziyyəsinə osaslandığı üçün, bir yerdən başqa yero keçən, evləri yandıran, əkinçilikdən əl çökən, bir-birlərini qırın milyonlarla adamların fəaliyyəti də evləri yandırmayan, əkinçiliklə möşgül olmayan, bir-birlərini qırmayan onlarla adamların fəaliyyətinin təsvirində heç vaxt ifadə oluna bilməz.

Tarix bunu hər addimdə təsdiq etməkdədir. Keçən əsrin axırlarında qərb xalqlarının qaynaşması və şərqi axın etməsi XIV, XV və XVI Lüdoviklərin və onların aşnalarının, nazirlorin fəaliyyəti ilə, Napoleonun, Russonun, Diderotun, Bomarşenin və başqalarının həyatı ilə izah oluna bilərmi?

Rus xalqının şərqi — Kazana, Sibirə hərəkəti IV İohanın xəsto xarakterində və onun Kurbski ilə yazışmasında təfərrüati ilə ifadə olunurmu?

Xaç mühəribələri zamanı baş verən xalqlar hərəkatı Qotfridlərin, Lüdoviklərin və onların xanımlarının həyatını öyrənməklə izah oluna bilərmi? Xalqların məqsədsiz, rəhbərsiz, Pyotr Pustinnik başda olmaqla bir dəstə səfəl ilə qərbdən şərqi hərəkət etməsi bizim üçün anlaşılmaz qalmışdır. Tarixi xadimlər torəfindən qarşıya — Qüdsün xilas edilmiş kimi aydın və müqəddəs bir məqsəd qoyulduğu bir vaxtda bu hərəkatın dayanması daha da anlaşılmazdır. Keşşol, krallar və cəngavərlər xalqı müqəddəs torpağı xilas etməyə ruhlandırdılar. Xalq isə getmək istəmirdi, çünki əvvəlcə onları hərəkətə ruhlandıran naməlum səbəb indi artıq yox idi. Görünür ki, Qotfridlərin və Minnezenqerlərin tarixi xalqların həyatını özündə əks edə bilməz. Buna görə də, Qotfridlərin və Minnezenqerlərin tarixi Qotfridlərin və Minnezenqerlərin tarixi olaraq qaldı, amma xalqların həyatının və onların təşəbbüsünün tarixi hələ də naməlumdur.

Yazıçıların və islahatçıların tarixi bizə xalqların həyatını daha az izah edə bilər.

Mədəniyyət tarixi bizə yazıçıların və ya islahatçıların təşəbbüs-jərini, həyat şərtlərini və fikirlərini izah edə bilir. Biz öyrənirik ki,

Lüter tündməzac imiş və filan-filan cüro danışmış. Biz öyrənirik ki, Russo heç kəsə inanmazmış və filan-filan kitabları yazmış, lakin biz öyrənə bilmirik ki, no üçün islahatdan sonra adamlar bir-birlərini qırılarmiş, no üçün fransız inqilabı zamanı adamlar bir-birlərini edam edirlərmiş.

Əgər yeni tarixçilər kimi bu iki tarixi bir yerdə birləşdirək, o zaman bu, xalqların həyat tarixi olmaz, ancaq padşahların və yazıçıların tarixi olar.

V

Xalqların həyatı bir neçə adamın həyatına yerləşə bilməz, çünki bu bir neçə adamlı xalqlar arasındaki əlaqə tapılmamışdır. Bu əlaqəni iradənin məcmusunun tarixi şəxsiyyəti keçməsinə osaslanması məsələsi hələ tarixin təcrübəsi ilə təsdiq olunmamış bir fərziyyədir.

Kütłələrin iradələrinin tarixi şəxsiyyətlərə keçməsi nəzəriyyəsi, bəlkə də, hüquq elmi sahəsində çox şeyi izah edir. Bəlkə də, bu, öz məqsədləri üçün zəruridir, lakin tarixə tətbiq etdikdə inqilablar, mühəribələr və fəthlər meydana gəldikdə, yönü tarix başlıqdır, bu nəzəriyyə heç bir şeyi izah edə bilmir.

Xalqların iradəsinin bir adama keçməsi aktı yoxlanıla bilmədiyi üçün adama elə golur ki, bu nəzəriyyə sarsılmazdır.

No cür hadisə baş verirən versin, hadisənin başında kim durursa dursun, bu nəzəriyyə həmişə deyə bilər ki, iradələrin hamısı bu adama keçdiyi üçün o da hadisənin başında durmuşdur.

Bu nəzəriyyənin tarixi suallara verdiyi cavablar elə bir admanın cavablarına oxşayır ki, otlığın bəzi yerdə yaxşı, bəzi yerdə isə pis olmasını və çobanın qoyunları sürməsini nəzərə almadan, sürünen hərəkətine baxır və hansı heyvanın qabaqda getməsi ilə sürünen istiqamətinin səbəbini təyin edir.

“Sürü ona görə bu istiqamətdə gedir ki, qabaqda gedən heyvan onu aparır və qalan heyvanların hamısının iradəsinin cəmi bu sürü aparan keçmişdir”. Həkimiyətin keçməsini mütləq hesab edən tarixçilərin bir qismi belə cavab verir.

“Sürünen qabağında gedən heyvanlar deyişirlərə, bu, ondan emolo golur ki, bütün heyvanların iradəsinin cəmi bir başçıdan o birinə keçir (burada heyvanın, sürünen özünün seçdiyi istiqamətdə aparıb-aparmaması nəzərə alınır)”. Kütłə iradəsinin cəminin, onların molum

hesab etdiyi şərtlərlə, hökmdarlara keçməsini təsdiq edən tarixçilər belə cavab verirlər. (Belə bir müşahidə üslundan çox vaxt elə olur ki, müşahidəçi seçdiyi istiqaməti nəzərə alaraq, elə adamları başçı hesab edir ki, onlar istiqamət dəyişdiyi üçün artıq başçı deyillər, yanda və bəzən də dalda gedən adamlardırılar).

“Əgər başda gedən heyvanlar arası kəsilmədən dəyişirlərsə və bütün sürüünün istiqaməti də arası kəsilmədən dəyişirə, bu ondan əmlə gəlir ki, bizə məlum olan istiqaməti əldə etmək üçün heyvanlar öz iradələrini bizim gördüyüümüz heyvanlara verirlər. Odur ki, sürüünün hərəkətini öyrənmək üçün sürüünün hər tərəfindən gedən və bizim gördüyüümüz heyvanların hamısını müşahide etmək lazımdır”. Padşahlardan tutmuş yazıçılar adək bütün tarixi şəxsiyyətləri öz sürüünün ifadəsi hesab edən tarixçilərin üçüncü qismi belə deyirlər.

Kütlələrin iradəsinin tarixi şəxsiyyətlərə keçməsi nəzeriyəsi ancaq söz dəyişdirməkdən ibarətdir, ancaq sualın sözlərini başqa sözlər ifadə etmək deməkdir.

Tarixi hadisələrə səbəb nədir? – Hakimiyyət. Hakimiyyət nədir? – Hakimiyyət başqa şəxsə verilmiş iradələrin cəmidir. Kütlələrin iradəsi hansı şəraitdə bir şəxsə keçir? – O şəxs bütün adamların iradəsinə ifadə etdiyi şəraitdə. Bu, o deməkdir ki, hakimiyyət hakimiyyətdir. Yəni hakimiyyət bir elə sözdür ki, mənası bize məlum deyildir.

* * *

İnsanın bilik sahəsi təkcə mücərrəd təfəkkürlə kifayətlənən idi, o zaman bəşəriyyət elmin hakimiyyətə verdiyi tərifi tənqid edərək, belə bir nəticəyə gelərdi ki, hakimiyyət ancaq sözdür, həqiqətdə belə bir şey yoxdur. Lakin hadisələri dərk etmək üçün mücərrəd təfəkkürdən başqa insanın əlinde bir də təcrübə silahı vardır ki, bunun vasitəsilə o, təfəkkürün nəticələrini yoxlayır. Təcrübə isə deyir ki, hakimiyyət söz deyildir, həqiqətdə mövcud olan bir hadisədir.

Demək artıqdır ki, hakimiyyət məfhumu olmadan insanların heç bir ümumi fəaliyyətini təsvir etmək mümkün deyildir. Hakimiyyətin mövcudiyəti tarix tərəfindən isbat edildiyi kimi, müasir hadisələrin müşahidəsi nəticəsində də isbat edilir.

Həmisi bir hadisə baş verdikdə bir və ya bir neçə adam meydana çıxır və bu adamların iradəsi ilə hadisə başa gəlmış kimi görünür.

III Napoleon əmr verir, fransızlar da Meksikaya gedirlər. Prussiya kralı və Bismark əmr edir, qoşunlar da Bohemiyaya gedirlər. I Aleksandr əmr edir, fransızlar da Bourbonlara təslim olurlar. Təcrübədə görürük ki, nə kimi bir hadisə baş verirsə versin, həmisi bu hadisə onun üçün əmr verən bir və ya bir neçə adamın iradəsi ilə əlaqədardır.

Tarixçilər, bəşəriyyətin işinə Allahın qarışması haqqındaki köhnə adət üzrə, hadisənin səbəbini, əlinə hakimiyyət verilmiş şəxsin iradəsinin ifadəsində görmək istəyirlər, lakin bu nəticə və mühakimə ilə təsdiq olunur, nə də təcrübə ilə.

Bir tərəfdən, mühakimə göstərir ki, insan iradəsinin ifadəsi olan sözlər hadisədə ifadə olunan ümumi fəaliyyətin ancaq bir hissəsidir, məsələn, mühəribədə və ya inqilabda olduğu kimi. Buna görə də anlaşılmaz, fövqəltəbi qüvvəni – möcüzəni – qəbul etməmiş, fərz etmək olmaz ki, milyonların hərəkətinin bilavasitə səbəbi sözlərdir. O biri tərəfdən, sözlərin hadisəyə səbəb olduğunu fərz eləsək də, tarix göstərir ki, tarixi şəxsiyyətlərin iradəsinin ifadəsi bir çox hallarda heç bir hərəkət əmələ gotırır, yəni nəinki onların əmrləri çox zaman yerinə yetirilmir, hətta bəzən onların əmrlərinin tamamilə ziddinə işlər olur.

Bəşəriyyətin işlərinə Allahın qarışması fikrini qəbul etməmiş, biz hakimiyyəti hadisələrin səbəbi kimi qəbul edə bilmərik.

Təcrübə nöqtəyi-nəzərindən, hakimiyyət – bir şəxsin iradəsinin ifadəsi ilə bu iradənin başqa adamlar tərəfindən yerinə yetirilməsi arasındakı əlaqədən ibarətdir.

Bu əlaqənin şərtlərini özümüzə aydınlaşdırmaq üçün biz, hər şeydən əvvəl, iradə ifadəsi məfhumunu, həm də onu Allaha yox, insana aid edərək aydınlaşdırmalıyıq.

Qədim tarixin göstərdiyi kimi, əgər Allah əmr verir və öz iradəsin ifadə edirəsə, bu iradə ifadəsi zamandan asılı deyildir və buna heç bir səbəb yoxdur, çünkü Allah heç bir cəhətdən hadisə ilə bağlı deyildir. Lakin əmrlərdən, yəni zaman daxilində hərəkət edən və bir-birilə bağlı olan insanların iradəsinin ifadəsindən danışarkən, biz əmrlərin hadisələrlə bağlılığını izah etmək üçün: 1) bütün baş verən hadisələrin şərtlərini: ister hadisələrin və isterə də əmr verən adamin zaman daxilində arası kəsilməyən hərəkətini və 2) əmr verən şəxslə bu əmri yerinə yetirən adamların arasındakı zəruri əlaqənin şərtlərini aydınlaşdırmalıyıq.

Ancaq zamandan asılı olmayan Allahın iradəsinin ifadəsini bir neçə il və ya bir neçə əsr bundan sonra baş verəcək bir sıra hadisələrə aid etmək olar, ancaq meydana çıxmamasına heç bir səbəb olmayan Allah təkcə öz iradəsilə bəşəriyyətin hərəkətinin istiqamətini tayin edə bilər. İnsan isə zaman daxilində hərəkət edir və özü də hadisədə iştirak edir.

Buraxılmış birinci şərti, yəni zaman şərtini aydınlaşdırıldıqdan sonra biz görəcəyik ki, sonrakı əmrin yerinə yetirilməsini mümkün edən birinci əmr olmadan, heç bir əmr yerinə yetirile bilməz.

Heç vaxt bir əmr öz-özünə meydana çıxmır və bir çox hadisələri öz içərisinə daxil etmir, amma hər bir əmr o birisindən doğur və heç vaxt bir çox hadisələrə yox, ancaq həmişə hadisənin bir anına aid olur.

Məsələn, biz deyəndə ki, Napoleon qoşunlara müharibəyə getməyi əmr etdi, o zaman biz burada eyni zamanda ifadə olunmuş və bir-birindən asılı olan ardıcıl əmlərə bir-birinə birləşdiririk. Napoleon heç vaxt Rusiyaya hücum əmri vərə bilməzdi və heç bir zaman da əmr verməmişdi. O ancaq Venaya, Berlinə və Peterburqa bu gün bəzi kağızlar yazmağı əmr etmişdi, sabah isə ordu, hərbi dəniz qüvvələri, intendantlıq və i.a. və i.a., bəzi dekretlər və əmlər yazmağı əmr etmişdi, beləliklə milyonlarla əmlər əmələ gəlmİŞdi ki, bunlardan da fransızları Rusiyaya götərib çıxaran hadisələrə müvafiq əmlərlər sırası əmələ gəlmİŞdi.

Əgər Napoleon bütün padşahlıq etdiyi müddətde İngiltərəyə səfər haqqında əmr verirdi, başladığı təşəbbüslerin hamisindən çox buna qüvvə və vaxt sərf edirdi və buna baxmayaraq, bütün padşahlığı müddətində bir dəfə də olsun öz niyyətini yerinə yetirməyə təşəbbüs etmirdi, bunun əvəzində isə özünün dəfələrlə dediyinə görə, müttəfiq olmayışı daha əlverişli hesab etdiyi Rusiyaya səfər edirdi, bunun səbəbi odur ki, birinci əmlərlə hadisələr sırasına müvafiq gəlmirdi, ikincilər isə müvafiq gəlirdi.

Əmrin mütləq yerinə yetirilməsi üçün adam yerinə yetirilə biləcək əmlərlər verməlidir. Lakin hansı əmrin yerinə yetirilməli və hansı əmrin yerinə yetirilməməli olduğunu bilmək mümkün deyildir. Bu nəinki milyonlarla adamların iştirak etdiyi Rusiyaya Napoleon yürüyüfür üçün mümkün deyildir, hətta ən bəsit bir hadisə üçün də qeyri-

mümkündür, çünki bu və ya başqa bir əmri yerinə yetirərkən, qarşıya milyonlarla əngəllər çıxa bilər. Hər bir yerinə yetirilən əmrin dalınca bir çox yerinə yetirilməyən əmlərlər gəlir. Bütün qeyri-mümkün əmlərlər hadiso ilə bağlanmır və yerinə yetirilmir. Ancaq mümkün olan əmlərlər hadiso sıralarına müvafiq olan ardıcıl əmr sıralarına bağlanır və yerinə yetirilə bilir.

Bize elə gəlir ki, hadisədən qabaqkı əmr hadisənin səbəbidir. Bu yanlış təsəvvür ondan irəli gəlir ki, hadisə baş verəndə və minlərlə əmlərdən ancaq hadisə ilə bağlı olanları yerinə yetirildikdə, biz yerinə yetirilə bilmədiyi üçün yerinə yetirilməyən əmlərləri yaddan çıxarıraq. Bundan başqa, bizim bu sahədəki səhvimizin ən mühüm cəhəti ondadır ki, tarixi əsərlərdə bir sıra saysız-hesabsız, müxtəlif, ən xırda, məsələn, fransız qoşunlarını Rusiyaya götəren hadisələr bir hadisədə ümmünləşdirilir, yəni hadisələr sırasının əldə etdiyi nəticələr ümmünləşdirilir və bu ümmünləşdirməyə müvafiq olaraq, bütün əmlərlər sırası bir iradə ifadəsində ümmünləşdirilir.

Biz deyirik ki, Napoleon arzu etdi və Rusiyaya səfər elədi. Həqiqətdə isə, biz Napoleonun bütün fəaliyyətində heç bir vaxt bu iradə ifadəsinə bənzər bir şey tapa bilmirik, biz ancaq müxtəlif və qeyri-müəyyən bir şəkildə istiqamətləndirilmiş iradənin ifadəsini və bir sıra əmlərlər görürük. Napoleon əmlərinin saysız-hesabsız sıralarından 12-ci il üçün bir yerinə yetirilmiş əmlərlər sırası düzəlmİŞdir. Ona görə yox ki, bu əmlərlər yerinə yetirilmiş o biri əmlərdən forqlənir, ona görə ki, bu əmlərlər sırası fransız qoşunlarını Rusiyaya götəren hadisələr sırasına müvafiq gəlmİŞdir. Trafaretə də cynilə belədir, orada bu və ya başqa bir şəkil ona görə çıxmır ki, onun üstündə rönglər hansı tərəfə və necə çəkilmİŞdir, bu və başqa şəkil ona görə çıxır ki, rönglər həmin trafaretə kəsilmİŞ şəkillər üzrə hər tərəfə çəkilir.

Beləliklə, zaman daxilində əmlərin hadisələrə münasibətini nəzərdən keçirdikdə görürük ki, əmr heç bir vaxt hadisənin səbəbi ola bilməz, amma əmlələ hadisə arasında müəyyən bir əlaqə vardır.

Bu əlaqənin nədən ibarət olduğunu bilmək üçün hər bir əmrin digər buraxılmış şərtini meydana çıxarmalıyıq. Burada biz Allahın buyurduğunu deyil, insandan sadir olan əmri və həm də əmr edən insanın hadisədə iştirak etməsi şərtini nəzərdə tuturuq.

Əmr verənin əmr olunana münasibəti həmən hakimiyyət deyilən şeyin özüdür. Bu münasibət aşağıdakılardan ibarətdir:

Bir yerde hərəkət etmək üçün insanlar həmişə müəyyən şəkildə birləşirlər. Birgə hərəkət üçün götürülmüş məqsədin müxtəlifliyinə baxmayaraq, hərəkətdə iştirak edən adamların arasındaki münasibət həmişə bir cür olur.

İnsanlar birləşəndə həmişə bir-birlərinə qarşı elə münasibətdə olurlar ki, onların əksəriyyəti birgə görməyə toplaşdıqları işin yerinə yetirilməsində daha çox müstəqim surətdə iştirak edir, az hissəsi isə daha az müstəqil surətdə iştirak edir.

İnsanların bir yerde hərəkət üçün toplaşdıqları dəstələrdən ən mühümü və müəyyən qoşundur.

Hər bir qoşun hərbi rütbə etibarılə aşağı üzvlərdən – sırvilərdən (bunların sayı həmişə ən çox olur) bundan sonra hərbi rütbələrdən – onbaşından, kiçik zabitdən bunların sayı birincilərdən az olur), daha yüksək rütbələrdən ibarətdir ki, bunların sayı daha da az olur və i.a. Nəhayət, ali hərbi komandanlıqla gəlib çıxır ki, bu da bir şəxsin simasında cəmləşir.

Qoşunun quruluşunu tamamilə bir konus formasına oxşatmaq olar, konusun ən böyük bir diametrə malik olan əsası, oturacağı sırviləri, əsasdan yuxarı, darlaşan yerlər – getdikcə yüksələn ordu rütbələrinin və i.a., konusun ucu isə sərkərdəni təmsil edə bilər.

Sayca ən çox olan əsgərlər konusun aşağı hissəsini və əsasını təşkil edirlər. Əsgər özü bilavasitə süngüləyir, doğrayır, yandırır, qarət edir və həmişə də gördüyü işlər üçün yuxarıda duran şəxslərdən əmr alır, özü isə heç bir vaxt əmr eləmir. Kiçik zabit (kiçik zabitlərin sayı bir qədər azdır) əsgərə nisbətən bilavasitə iş görür, amma əmr eləyir. Zabit isə daha az bilavasitə hərəkət edir, amma daha çox əmr verir. General isə qoşuna məqsədi nişan verərək qabağa getməyi əmr edir, özü isə demək olar ki, heç silah işlətmir. Sərkərdə isə hərəkətdə heç bir vaxt bilavasitə iştirak edə bilməz, o ancaq kütütlərin hərəkəti üçün ümumi əmrlər verə bilər. Ümumi bir iş görmək üçün toplaşan (əkinçilikdə, ticarət və hər hansı başqa bir idarədə) adamların arasındaki münasibət de belədir.

Beləliklə, konusun bir-birinə bağlı olan nöqtələrini – ordunun bütün rütbələrini və ya bir idarənin rütbə və dərəcələrini və bir ümumi işin aşağıdan yuxarıya qədər dərəcələrini sünü surətdə ayırmamaq şartılı, biz belə bir qanuna rast gələrik ki, insanlar birlikdə bir iş görmək üçün həmişə bir-birinə qarşı elə bir münasibətdə birlə-

şirlər ki, işin özündə bilavasitə iştirak edən adamlar sayca çox olurlar və həm də özləri az əmr verə bilirlər. İşin, hadisənin özündə bilavasitə az iştirak etdikcə, adamlar sayca az olur və daha çox əmr verirlər, beləliklə, biz aşağı təbəqələrdən yuxarıya qalxaraq, sonuncu tek adama gəlib çatırıq ki, bu adam bilavasitə hadisənin özündə hamidən az iştirak edir və öz fəaliyyətini hamidən daha çox əmrlər verməyə sərf edir.

Əmr verən adamların əmr olunan adamlara belə münasibəti hakimiyyət deyilən məfhumun mahiyyətini təşkil edir.

Bütün hadisələrin baş verdiyi vaxtin şərtlərini aydınlaşdırıldıqdan sonra, biz görürük ki, verilən əmr ancaq hadisələrin müvafiq sırasına aid olduğu zaman yerinə yetirilə bilər. Əmr verənlə əmri yerinə yetirən arasındaki əlaqənin zəruri şərtlərini aydınlaşdırıldıqdan sonra isə, görürük ki, əmr verənlər öz xasiyyətləri etibarılə hadisələrin özündə daha az iştirak edirlər və onların fəaliyyəti ancaq və ancaq əmr verməkdən ibarət olur.

VII

Bir hadisə baş verəndə adamlar bu hadisə haqqında öz rəylərini, öz arzularını ifadə edirlər. Hadisə bir çox adamların birgə işi nəticəsində əmələ gəldiyi üçün, ifadə olunan rəylərdən və ya arzulardan biri toxmini bir şəkildə olsa da, mütləq yerinə yetirilir. İfadə olunmuş rəylərdən biri yerinə yetirildikdə, həmin bu rəy bizim zehnimizdə hadisə ilə, bu hadisədən əvvəlki əmr kimi bağlanır.

Adamlar tır sürüyürlər. Bu tır necə və hara sürümək barədə öz rəylərini bildirirlər. Tır sürüyüb aparandan sonra məlum olur ki, tır onu sürüyənlərdən birinin dediyi kimi sürüdülmüşdür. O adam əmr etmişdir. İbtidai bir şəkildə əmr və hakimiyyət bundan ibarətdir.

Əllərlə çox işləyən adam gördüyü iş barədə az düşünə bilər və ümumi fəaliyyət nəticəsində əmələ gələcək şey haqqında az fikirleşə bilər, yəni az əmr verə bilər. Sözla fəaliyyət göstərdiyi üçün daha çox əmrlər verən adam, aydınlaşdırıcı ki, əlilə daha az işləyə bilər. Adam çox olduqda və bu adamlar öz fəaliyyətlərini bir məqsədə doğru istiqamətləndirdikdə, daha çox əmrlər verməklə fəaliyyət göstərən və buna görə də ümumi işdə daha az iştirak edən adamların zümrəsi daha aydın bir şəkildə nəzərə çarpir.

Adam bir iş görəndə həmişə müəyyən mülahizələrə əsaslanır. Ona elə gəlir ki, bu mülahizələr onun keçmiş fəaliyyətinə rəhbərlik edir, hazırkı fəaliyyətinə bəraət qazandırır və gələcək hərəkətləri haqqındaki fikirlərinə rəhbərlik edir.

Bir yerə toplaşış işleyən adamlar da belə edirlər, onlar işdə iştirak etməyən adamlara imkan verirlər ki, öz ümumi fəaliyyətləri üçün mülahizələr, bəraətlər və fərziyyələr düşünsünlər.

Bizə məlum olan və ya olmayan səbəblərə görə, fransızlar bir-birlərini suda batırmağa və öldürməyə başladılar. Bu hadisənin özünə müvafiq və onunla yanaşı bəraət qazandırıcı əsası da vardır. Bu isə xalqların iradəsində ifadə olunur, onlar deyirlər ki, bu hadisə Fransanın səadəti üçün, azadlıq üçün, bərabərlik üçün lazımdır. Adamlar bir-birlərini öldürməkdən əl çəkirlər, bu hadisənin də bəraət qazandırıcı əsası öz yanındadır, bu da hakimiyətdə vəhdət zərurətindən, Avropaya cavab verməkdən və sairədən ibarətdir. Adamlar bir-birlərini öldürürək qərbdən şərqə hərəkət edirlər, bunun da bəraəti – Fransanın şöhrəti, İngiltərənin alçaqlığı və sairə haqqındaki sözlərdir. Tarix bizə göstərir ki, hadisələrə bəraət qazandıran bu əsasların heç bir ümumi mənəsi yoxdur, insanın insan öldürmək hüququnu təsdiq etmək nəticəsində adam öldürmək və İngiltərəni alçaltmaq üçün Rusiyada milyonlarla adamı öldürmək kimi öz-özlərinə ziddirlər, lakin bu bəraətlərin müasir mənada zəruri əhəmiyyəti vardır.

Bu bəraətlər hadisəni əmələ getirən adamları mənəvi məsuliyyətdən azad edirlər. Bu müvəqqəti məqsədlər, qatarın qabağında rels-ləri təmizləmək üçün qoyulmuş şotkalara oxşayırlar, onları insanların mənəvi məsuliyyət yollarını təmizləyirlər. Bu bəraətlər olmasaydı, hər bir hadisəni müzakirə zamanı meydana çıxan ən sadə bir suali belə izah etmək olmazdı: məsələn, necə olur ki, milyonlarla adamlar kütləvi surətdə cinayət, mührəbə, qətl və sairə ilə möşgül olurlar?

Hazırda Avropada əmələ gəlmüş mürəkkəb dövlət və ictimai həyat formaları şəraitində elə bir hadisə düşünmək olarmı ki, o, padşahlar, nazirlər, parlamentlər, qəzetlər tərəfindən göstərilməmiş, tapşırılmamış, əmr edilməmiş olsun? Elə bir kütləvi hərəkət varmadır ki, dövlət vəhdəti ilə, milliyyət ilə, Avropanın müvəzənəti ilə, sivilizasiyası ilə bəraət qazanmamış olsun? Deməli, hər bir baş vermiş hadisə

mütləq ifadə olunmuş bir arzuya müvafiq gəlir və özünə bəraət qazanaraq, bir və ya bir neçə admanın iradəsinin nəticəsi kimi meydana çıxır.

Hərəkət edən gəmi hansı tərəfə gedirsə getsin, onun qabağında həmişə yarılan dalğalar görünəcəkdir. Gəmidəki adamlar üçün bu dalğalar gözə görünən yeganə hərəkətdir.

Ancaq bu dalğaların hərəkətinə daha yaxından baxmaqla, onun anbaan dəyişməsinə fikir verməklə, bu hərəkəti gəminin hərəkəti ilə müqayisə etməklə biz inana bilərik ki, dalğaların hər bir hərəkəti gəminin hərəkəti ilə təyin olunur. Bizi aldadan isə, bizim özümüzün hiss olunmadan hərəkət etmeyimizdir.

Tarixi şəxsiyyətlərin hərəkətini də anbaan izlədikdə (yəni bütün baş veren hadisənin zəruri şərtini – hərəkətin zaman etibarilə fasiləsizliyi şərtini aydınlaşdırıldıqda) və tarixi şəxsiyyətlərin kütlələrlə zəruri əlaqəsini nəzərdən qəçirmədiqdə eyni halı görə bilərik.

Gəmi bir istiqamətdə gedəndə onun qabağında eyni dalğalar görünür. Gəmi tez-tez istiqamətini dəyişdiridikdə, onun qabağında hərəkət edən dalğalar da tez-tez dəyişirlər, lakin gəmi hansı tərəfə dönürsə dönsün, hər yerdə bu dalğalar onun hərəkətini qabaqlayacaqdır.

Nə kimi hadisə baş verirsə versin, həmişə adama elə gələcəkdir ki, bu hadisə qabaqcadan görülmüş və buna əmr verilmişdir. Gəmi haraya hərəkət edirsin etsin, bu hərəkətə rəhbərlik etməyən, onu artırmayan dalğalar qabaqda köpürcək və uzaqdan bizə nəinki müstəqil hərəkət edən kimi, hətta gəminin hərəkətini idarə edən kimi görünəcəklər.

* * *

Tarixçilər tarixi şəxsiyyətlərin ancaq hadisələrə nisbətlə əmr kimi qiymətləndirilən iradə ifadələrini nəzərdən keçirərək, belə güman ediblər ki, bu hadisələr əmrlərdən asılıdırılar.

Biz isə hadisələrin özlərini və tarixi şəxsiyyətlərin kütlələrlə əlaqəsini nəzərdən keçirərək, bu nəticəyə gəlirik ki, tarixi şəxsiyyətlər və onların əmrləri hadisələrdən asılıdırılar. Bu nəticəyə ən yaxşı misal odur ki, nə qədər əmr verilirsə verilsin, başqa soboblarda olmayış hadisə baş verə bilməz, lakin necə bir hadisə olursa-olsun, baş verdikdən sonra, müxtəlif şəxslərin bütün fasiləsiz ifadə olunmuş

iradələri içərisindən elələri tapılacaq ki, onları monasına və vaxtına görə hadisənin əmri hesab etmək olar.

Bu nöticəyə goldikdən sonra biz tarixin iki mühüm sualına açıq müsbət cavab verə bilərik:

- 1) Hakimiyyət nodır?
- 2) Xalqları hansı qüvvə hərəkətə gotır?

1) Hakimiyyət müəyyən bir şəxsin başqa şəxslərlə elö bir münasibətidir ki, həmin adam kütəvi surətdə icra olunan işin rəylərini, forziyyələrini və bəraətlərini daha çox ifadə etdikcə, bir o qədər də işin özündə az iştirak edir.

2) Tarixçilərin düşündüyü kimi, xalqları hərəkətə götiren hakimiyyət deyil, zəhni fəaliyyət deyil, hətta ikisinin də birləşməsi deyil, hadisədə iştirak edən bütün adamların fəaliyyətidir. Hadisədə iştirak edən adamlar həmişə elö birləşirlər ki, hadisədə bilavasitə çox iştirak edən adam öz üzərinə daha az mosuliyyət götürür və eksino.

Mənəvi cəhətdən hadisənin səbəbi hakimiyyətdir. Fiziki cəhətdən isə hakimiyyətə tabe olanlardır. Lakin mənəvi fəaliyyət fiziki fəaliyyətsiz mümkün olmadığı üçün, hadisənin səbəbi nə odur, nə də bu, hadisənin səbəbi ancaq bunların hər ikisinin birləşməsindədir.

Başqa sözlə desək, bizim nözərdən keçirdiyimiz hadisəyə səbəb məfhumu tətbiq edilə bilməz.

Sonuncu təhlil zamanı biz əbədilik dairəsinə gəlib çıxırıq. Elö bir son həddə çatırıq ki, təfəkkürün bütün sahələrində insan zəhni (əgər öz predmeti ilə əylənmirsə) gəlib oraya çıxır. Elektrik istilik əmələ gotır, istilik isə elektrik əmələ gotır. Atomlar bir-birlərini çəkir-lər, atomlar bir-birlərindən qaçırlar.

İstiliyin, elektrikin və ya atomların sadə hərəkətlərindən danışdıqda, biz bu hərəkətlərin nədən əmələ gəlməsini deyə bilmirik, ona görə də deyirik ki, hadisələrin təbiəti belədir, bu qanundur. Tarixi hadisələr də belədir. Mührəribə və ya inqilab nədən əmələ gəlir? Biz bilmirik, biz ancaq onu bilirik ki, bu və ya başqa bir hərəkəti icra etmək üçün insanlar müəyyən surətdə birləşir və həmi iştirak edir. Buna görə də biz deyirik ki, insanların təbiəti belədir, bu qanundur.

VIII

Əgər tarix xarici hadisələrlə möşğül olmuş olsayıdı, bu sadə və aydın qanunun qoyuluşu bizi qane edərdi və biz öz mühakiməmizi bitirərdik. Amma tarixin qanunu insana aiddir. Materiyaın kiçicik bir hissəsi bizə deyə bilməz ki, mən qotiyon yaxınlaşma və uzaqlaşma cəhiyacılık hiss etmirəm və bunlar hamısı yalandır. Tarixin predmeti olan insan isə açıqca deyir ki, mən azadam və qanunlara tabe deyiləm.

Tarixin hər bir addımında ifadə olunmamış halda olsa da, insanın iradəsinin azadlığı məsolosuna rast golur.

Bütün ciddi düşünən tarixçilər ixtiyarsız olaraq bu məsolonun üstüne gəlib çıxırlar. Tarixdəki bütün ziddiyyətlər, dumanlılıqlar, bu elmin yanlış yolla getməsi həmin bu məsolonun həll edilməzliyindən irəli gelir.

Əgər hər bir admanın iradəsi azaddırsa, yəni hər bir admanın istədiyi kimi hərəkət edə bilirə, o zaman bütün tarix bir sıra əlaqəsiz tosadüflərden ibarətdir.

Əgər milyonlarla adamlardan biri min illər dövründə azad, yəni istədiyi kimi hərəkət edə bilsədi, aydınlaşdır ki, bu admanın birçə azad hərəkəti, qanuna zidd olduğu üçün, bütün boşriyyət üçün qanun mövcudiyətini də möhv edərdi.

Əgər insanların hərəkətini idarə edən tək birçə qanun varsa, o zaman azad iradə ola bilməz, çünki insanların iradəsi bu qanuna tabe olmalıdır.

İradə azadlığı haqqındaki məsolə bu ziddiyyətdən ibarətdir. Bu məsolə qədim zamanlardan boşriyyətin ən ağıllı nümayəndələrini möşğül etməkdədir və qədim zamanlardan bu əhəmiyyətli məsolə müzakirəyə qoyulmuşdur.

Məsolə orasındadır ki, insana bir müşahidə predmeti kimi, hər hansı bir nöqtəyi-nözərdən – dini, tarixi, əxlaqi, fəlsəfi cəhətdən yanaşmış olsaq, ümumi zorurot qanununa rast golocoyik ki, bu qanuna bütün məxluqat kimi o da tabedir. Ona öz daxilimizdən, dərk etdiyimiz bir şey kimi baxdıqda biz özümüzü azad hiss edirik.

Bu idrak isə ağıldan tamamilə ayrı və müstəqil bir öz-özünü dərk etmə monboyıdır. Ağıl vasitəsilə insan öz-özünü müşahidə edir, lakin öz-özünü ancaq idrak vasitəsilə öyronur.

İnsan özünü dərk etməmiş nə müşahidə edə bilər, nə də ağıl işlədə bilər.

Anlamaq, müşahidə etmək, nəticə çıxarmaq üçün insan hər şeydən əvvəl özünün yaşıdığını dərk etməlidir. İnsan özünün yaşıdığını dərk etmək üçün özünü bir arzu bəsləyən kimi, yəni bir iradə sahibi kimi dərk etməlidir. Həyatının mahiyyətini təşkil edən iradəni isə insan ancaq azad bir halda dərk edə bilər və etməyə bilməz.

Əgər öz-özünü müşahidə edən insan öz iradəsinin həmişə bir qanunla istiqamətləndiyini görürse (istər yemək ehtiyacını, istər beyninin fəaliyyətini və isterse də başqa bir şeyi müşahidə etmiş olsun), insan öz iradəsinin beləcə həmişə bir istiqamətdə hərəkət etməsini ancaq onun bir məhdudluğunu kimi başa düşə bilər. Lakin azad olmayan şey məhdud da ola bilməz. İnsanın iradəsi ancaq ona görə məhdud görünür ki, insan onu ancaq azad olaraq dərk edir.

Siz deyirsiniz ki, mən azad deyiləm, amma mən əlimi yuxarıya qaldırıv və aşağıya salıram. Hami başa düşər ki, bu qeyri-məntiqi cavab azadlığın rəddedilməz bir sübutudur.

Bu cavab aqla tabe olmayan şüurun ifadəsidir.

Əgər azadlığın dərkədilməsi ayrıca və ağıldan asılı olmadan öz-özünü dərk etmə mənəbəyi olmasaydı, o, mühakiməyə və təcrübəyə tabe olardı, lakin həqiqətdə o tabe olmur və ola da bilməz.

Bir sıra təcrübə və mühakimələrdən sonra insan görmüşdür ki, o, bir müşahidə predmeti olaraq, müəyyən qanunlara tabedir. İnsan bu qanunlara tabe olur və heç bir vaxt bir dəfə öyrəndiyi cəzibə və ya nüfuz etməmə qanunları ilə mübarizə aparmır. Lakin həmin bir sıra təcrübə və mühakimə insana göstərir ki, onun özündə dərk etdiyi tam azadlıq mümkün olan şey deyildir, onun hər bir hərəkəti öz vücutundan, xasiyyətdən və ona təsir edən motivlərdən asılıdır, lakin insan heç bir zaman bu təcrübələrin və mühakimələrin nəticəsinə tabe olmur.

Təcrübə və mühakimə nəticəsində daşın aşağıya düşdüyüni bilən insan buna şəksiz inanır və hər hansı bir şəraitdə bildiyi qanunun yerinə yetirilməsini gözləyir.

Lakin öz iradəsinin də qanunlara tabe olduğunu şəksiz olaraq bilən insan buna inanmir və inana da bilməz.

Təcrübə və mühakimə insana göstərir ki, eyni şəraitdə və eyni xasiyyətdə olan insan əvvəlcə etdikləri kimi hərəkət edir, lakin təc-

rübə və mühakimə nə qədər göstərisə göstərsin, insan eyni şəraitdə və eyni xasiyyətdə birinci dəfə hərəkət etdikdə və bu hərəkət eyni nəticə ilə qurtardıqda, o, özünü təcrübədən əvvəl olduğu kimi, istədiyi şəkildə hərəkət etməyə inamlı hiss edir. Təcrübə və mühakimə təsdiq edə bilər ki, eyni şərtlər daxilində iki müxtəlif hərəkət təsəvvür etmək mümkün deyildir, bu sübutlar nə qədər möhkəm olursa-olsun, hər bir adam istər avam olsun, istər mütefəkkir, hiss edəcək ki, (azadlığın mahiyyətini təşkil edən) bu mənasız təsəvvür olmadan o, həyatı da başa düşə bilməz. O hiss edəcək ki, nə qədər mümkün olmayan bir şey olursa-olsun, hər halda bu, vədir, çünki bu azadlıq təsəvvürü olmadan o nəinki həyatı anlaya bilməzdi, hətta bir an belə yaşaya bilməzdi.

O yaşaya bilməzdi, çünki insanın həyatı doğru bütün meyilləri və bütün həvəsi ancaq azadlığı artırmaq meyilindən ibarətdir. Zənginlik – yoxsulluq, söhrət – tanınmamaq, hakimiyət – məhkumluq, qüvvət – zəiflik, sağlamlıq – xəstəlik, alımlıq-cahillik, əmək-bekarçılıq, toxluq-acılıq, yaxşılıq-pislik – bunlar hamısı ancaq azadlığın böyük və kiçik dərəcələridirlər.

Azadlıqdan məhrum bir adam təsəvvür etmək çətindir, belə bir adam ancaq həyatdan məhrum bir adam ola bilər.

Azadlıq məfhumu aql üçün eyni şərtlər daxilində iki müxtəlif hərəkətin mümkün olması və ya səbəbsiz hərəkət kimi, mənasız bir ziddiyyətdirsə, bu o deməkdir ki, şüur aqla tabe deyildir.

Həmin bu sarsılmaz, rədd olunmaz, təcrübəyə və mühakiməyə tabe olmayan azadlıq, bütün mütefəkkirler tərəfindən qəbul olunan və bütün insanlar tərəfindən hiss olunan azadlıq (onsuz insanı təsəvvür etmək mümkün deyildir) məsələnin digər cəhətini təşkil etməkdir.

İnsan qadır, mərhəmətli və müdrik Allahın yaradıcılığıdır. Bəs insan azadlığı fikrindən doğan günah məfhumu nədir? – İlahiyyatın verdiyi sual bundan ibarətdir.

İnsanların hərəkətləri statistika ilə ifadə olunan ümumi, doyişməz qanunlara tabedir. Bəs insan azadlığı fikrindən doğan cəmiyyət qarşısında məsuliyyət məfhumu nədir? – Hüquqsunashığın verdiyi sual bundan ibarətdir.

İnsanın hərəkətləri fitri xasiyyətlərindən və ona təsir edən motivlərdən əmələ golur. Bəs elə isə, azadlıq fikrindən doğan viedan və xeyir-şər işlər nə deməkdir? – Etikanın verdiyi sual bundan ibarətdir.

Bəşəriyyətin ümumi həyatı ilə əlaqədar olaraq, insan bu həyatı təyin edən qanunlara tabedir. Amma eyni adam bu əlaqədən asılı olmadıqda azad olur. Bəs xalqların və bəşəriyyətin keçmiş həyatına necə qiymət vermək lazımdır, onu insanların azadımı və ya asılımı fealiyyətinin nəticəsi hesab etmək lazımdır? – Tarixin verdiyi sual bundan ibarətdir.

Ancaq bizim bu cəsaretli bilik yayma dövrümüzdə, cəhalətin ən qüvvətli silahı olan kitab çapının inkişafı sayəsində iradənin azadlığı məsələsi elə bir vəziyyətə düşməsdür ki, burada məsələnin özüne belə yer yoxdur. Bizim dövrümüzdə bir çox qabaqcıl deyilən adamlar, yəni bir dəstə cahil, məsələnin bir hissəsələ məşğul olan təbiətşünasların işini bütün məsələnin həlli kimi qəbul etmişdir.

Ruh və azadlıq yoxdur, çünki insanın həyatı əzələlərin hərəkətilə ifadə olunur, əzələlərin hərəkəti isə sinirlərin fealiyyəti ilə əlaqədardır. Ruh və azadlıq yoxdur, çünki biz məlum olmayan bir dövrdə meymundan əmələ gelmişik, – onlar bu sözləri deyirlər, yazırlar və nəşr etdirirlər, lakin heç ağillarına da gəlmir ki, min illər bundan əvvəl bütün dinlər və bütün mütəfəkkirlər, indi onların böyük bir səylə fiziologiya və müqayisəli zoologiya vasitəsilə isbat etməyə çalışdıqları zəruriyyət qanununu neinki təsdiq edirdilər, hətta onu heç vaxt inkar da etməmişdilər. Onlar görmürlər ki, bu məsələdə təbiət elmlərinin rolü ancəq məsələnin bir cəhətini işıqlandırmağa xidmət etməkdən ibarətdir. Cənki müşahidə nöqtəyi-nəzərindən ağlı və iradənin beyindən ayrılmış olması (secrerion) və insanın ümumi qanun əsasında naməlum bir dövrdə aşağı heyvanlardan inkşaf etmesi ancəq min illərdən bəri bütün dinlər və fəlsəfi nəzəriyyələr tərəfindən təsdiq edilmiş bir həqiqəti yeni bir cəhətdən aydınlaşdırır, yəni bir də təsdiq edir ki, insan ağla əsasən, zərurət qanunlarına tabedir, lakin bunu təsdiq edərkən, o, azadlıq fikrinə əsaslanan, başqa, eks cəhəto malik olan məsələnin həllini bir tük qədər də irəliyə aparmır.

Bir halda ki, insan naməlum bir dövrdə meymundan əmələ gelmişdir, deməli, bu, müəyyən bir dövrdə insanların bir ovuc torpaqdan əmələ gəlməsi kimi aydınlaşdır (birinci halda x döv, ikinci halda isə əmələ gəlmədir). Odur ki, insanın azadlığı fikri ilə insanın tabe olduğu zərurət qanununun necə birləşdiyini müqayisəli fiziologiya və zoologiya ilə həll etmək olmaz, çünki qurbağada, adadovşanında və mey-

munda ancaq əzələ-əsəb fealiyyəti vardır, amma insanda həm əzələ-əsəb fealiyyəti, həm də şüur vardır.

Bu məsələni həll etmək fikrində olan təbiətşünaslar və onların pərəstişkarları elə suvaqcılara oxşayırlar ki, kilsənin ancaq bir divarını malamalı olduqları halda, baş işlər müdürünin orada olmamasından istifadə edərək, canfaşanlıq göstərib, kilsənin pəncərələrini də, surətlərini də, taxtalarını da, göstərilməmiş divarları da malabayıb, suvaqcılıq nöqtəyi-nəzərlərindən işin çox gözəl çıxdığına baxıb sevinirlər.

IX

Azadlıq və zərurət məsələsinin tarixçilər tərəfindən həll olunmasının, bu məsələni həll edən başqa bilik sahələrində üstünlüyü ondadır ki, tarixçilər insan iradəsinin əsil mahiyyətini göturmürlər. Onlar ancaq keçmişdə və müəyyən şəraitdə bu iradənin necə təzahür etməsi məsələsini götürürülər.

Bu məsələni həll edəndə tarixin başqa elmlərə münasibəti, təcrübi elmin nəzəri elmə münasibəti kimi olur.

Tarix bir fənn olaraq insanın iradəsi ilə yox, bizim bu iradə haqqındaki təsəvvürümzlə məşğul olur.

Buna görə də, dində, etikada və fəlsəfədə olduğu kimi, tarix elmində azadlıq ilə zərurətin birləşməsi kimi həll olunmaz bir sırr yoxdur. Tarix elmi insanın həyatı haqqındaki təsəvvürlə məşğul olur ki, bunun özündə bu iki ziddiyət çoxdan birləşmişdir.

Hər bir hadisənin qismən azad və qismən də zərurət kimi də meydana çıxmasına baxmayaraq, canlı həyatda hər bir tarixi hadisə, hər bir insan hərəkəti, ziddiyətsiz, aydın və müəyyənləşmiş kimi qəbul olunur.

Azadlıq ilə zərurətin necə birləşməsi məsələsini və bu iki məfhumun mənasının nədən ibarət olması məsələsini həll etmək üçün tarix fəlsəfəsi, başqa elmlərin getdiyi yoluń əksini getməlidir. Tarix elmi azadlıq və zərurət haqqındaki məfhümləri öz daxilində təyin etmək və həyatın hadisələrini bu təyinlərə görə izah etmək əvəzino, əlində olan çoxlu miqdarda hadisələrdən (bu hadisələr həmisi azadlıq və zərurətdən asılıdır) azadlıq və zərurət haqqındaki məfhümlərin tərifini çıxarmalıdır.

Bir çox adamların və ya bir adamın hər hansı bir fəaliyyətini götürsək, bu fəaliyyəti biz insanın qismən azadlığının və qismən də zərurət qanunlarının nəticəsi kimi görərik.

İstər xalqların köçməsini və barbarların basqınını götürək və ya III Napoleonun emrlərini götürək və ya insanın bir saat əvvəlki hərəkətini götürmək (bu hərəket ondan ibarətdir ki, insan bir sırada gəzinti istiqamətlərindən birini seçmişdir), bu hərəkətlərdə biz azacıq belə olısun ziddiyət görmürük. Bu adamların hərəkətinə rəhbərlik edən azadlıq və zərurət ölçüsü bizim üçün aydın bir şəkildə təyin edilmişdir.

Çox vaxt bizim hadisəyə yanaşmadan asılı olaraq, çox və az azadlıq haqqındaki təsəvvür müxtəlif olur, lakin insanın hər bir hərəkəti bizi həmişə cyni şəkildə, azadlığın və zəruretin birləşməsi kimi görünür. Nəzərdən keçirdiyimiz hər bir hərəkətdə biz müəyyən dərəcədə azadlıq və müəyyən dərəcədə də zərurət görülür. Həmişə də bir hadisədə çox azadlıq gördükdə, az zərurət görülür, az azadlıq gördükdə isə, çox zərurət görülür.

Hadisəyə yanaşmadan asılı olaraq, azadlığın da zərurətə nisbəti azalır və ya çoxalır, lakin bu nisbət həmişə eks mütənasib bir vəziyyətdə olur.

Boğulan bir adam o biri adamdan yapışır, onu da suda boğur və ya uşaqlarıdırıb taqtdən düşmüş bir ana yemək oğurlayır və ya intizama alışdırılmış bir adam sıradə durduğu zaman komanda ilə müdafiəsiz bir adamı öldürür. Bu adamların necə bir şəraitdə olduğunu bilən adama onlar az taqsırkar, yəni daha az azad və daha çox zərurət qanununa tabe görünürler, amma bu adamların hansı şəraitdə hərəkət etdiyini bilməyən adama, yəni o adamın özünün boğulduguunu, ananın ac olduğunu, əsgərin sıradə olduğunu və sairəni bilməyən adama onlar daha azad görünürler. Həmçinin 20 il bundan əvvəl adam öldürüb, ondan sonra cəmiyyətdə dinc və zərərsiz yaşayan bir adam da bizə daha az müqəssir görünür. 20 il keçəndən sonra baxan adama bu hadisə daha çox zərurət qanununa tabe olan bir hadisə kimi, ona bir gün sonra baxan adama isə, daha azad bir hərəkət kimi görünür. Eləcə də doli, sərxoş və ya çox həyəcanlanmış bir adamın hərəkəti, bu adamların ruhi vəziyyətini bilən adama daha az azad, daha çox həruri görünür. Bu adamların ruhi vəziyyətini bilməyən adama isə daha çox azad, daha az zəruri görünür. Bütün bu hallarda hadisəyə yanaşmadan asılı olaraq, azadlıq haqqındaki məfhüm çoxalır və

ya azalır, buna müvafiq olaraq, zərurət haqqındaki məfhüm da azalır və ya çoxalır. Belə ki, zərurət çox göründükçə azadlıq azalır. Və öksinə.

Zərurətlə azadlıq arasındaki bu nisbəti din, insanların sağlam ağılı, hüquq elmləri və tarixin özü bir cür başa düşür.

Azadlıq və zərurət haqqındaki təsəvvürlərimizin artdığı və ya azaldığı bu halların, istisnásız olaraq hamisinin üç əsası vardır:

- 1) işi görən adamin xarici aləmə münasibəti,
- 2) zamana, dövrə münasibəti və
- 3) işin səbəblərinə münasibəti.

1) Birinci əsas insanın xarici aləmə çox və ya az dərəcədə bizi görünən münasibətidir. Hər bir adamin onunla bir zamanda yaşayan adamlara nisbətən tutduğu müəyyən yer haqqında çox və ya az dərəcədə aydın bir məfhumdur. Bu həmin əsasdır ki, onun nəticəsində boğulan adamin quruda dayanan adama nisbətən daha az azad olub, daha çox zərurətə tabe olması aydınlaşır. Bu həmin əsasdır ki, onun nəticəsində, əhalisi six olan yerlərdə, başqa adamlarla six əlaqədə, ailə ilə, xidmətə, müəssisələrlə bağlı olaraq yaşayan bir adamin hərəkəti tek və tənha yaşayan adamin hərəkətinə nisbətən şübhəsiz daha az azad və dahi çox zərurətə tabe kimi görünür.

Hər bir adımı, xarici aləmə münasibətini nəzərə almadan tədqiq etsək, onun hər bir hərəkəti bizi azad görünər. Amma biz o adamin öz mühitinə münasibətini nəzərə alırıqsə, yəni onun bir adamlı səhəbət etdiyini, bir kitab oxuduğunu, bir işlə maşğıl olduğunu, hətta onu əhatə edən havanı, onun etrafındakı şeyləri işıqlandıran işığı nəzərə alırıqsə, görülür ki, bu şərtlərin hər biri ona təsir edir və onun fəaliyyətinin heç olmasa bir tərəfənə rəhbərlik edir. Biz bu təsirləri gördüyüümüz dərəcədə də, o adamin azadlığı haqqındaki təsəvvürümüz azalır, onun tabe olduğu zərurət haqqında isə təsəvvürümüz çoxalır.

2) İkinci əsas insanın zaman etibarilə xarici aləmə çox və ya az dərəcədə gözü görünən münasibətidir. İnsan hərəkətinin zaman etibarilə tutduğu yer haqqında az və ya çox dərəcədə aydın bir anlayışdır. Bu həmin əsasdır ki, onun nəticəsində əsrlərlə bundan əvvəl yaşamış və zaman etibarilə mənimlə bağlı olan adamların həyat və fəaliyyəti mənə, aqibəti hələ məlum olmayan müasir həyat kimi azad görünə bilmir.

Bu münasibət daxilində daha çox və ya daha az azadlıq və zərurət haqqındaki təsəvvürün tədriciliyi işin görüldüyü vaxtdan ta haqqında mühabimə yürüdüldüyü vaxtadək keçən dövrün az və ya çoxluğundan asılıdır.

Əgər mən bir dəqiqliq əvvəl gördüm və təxminən indi olduğum şəraitdə gördüm bir işi nəzərdən keçirirəməm, bu iş mənə şübhəsiz azad görünür. Yox, əgər mən bir ay əvvəl görülmüş bir işi nəzərdən keçirirəməm, başqa bir şəraitdə olduğum üçün, mən ixtiyarsız olaraq bu qərara gəlirəm ki, bu iş baş verməsə idi, bu işdən əmələ gələn bir çox faydalı, gözel və hətta zəruri şeylər də olmazdı. Əgər mən daha uzaq zamanlarda, məsələn, on il və daha artıq bundan əvvəl olmuş bir işi xatırlasam, o zaman mənim hərəkətlərimin nəticəsi mənə daha aydın görünür. Buna görə də, mən təsəvvür edə bilmirəm ki, bu hərəkət olmasayıd, nə olardı. Deməli, mən nə qədər uzağı xatırlasam və ya mühakiməni sonraya keçirsem, bir o qədər hərəkətin azadlığı haqqındaki mühakiməm şübhəli olar.

Beşəriyyətin ümumi işlərində azad iradənin iştirakı haqqındaki həmin yəqinlik tənasübünü tarixdə də görürük. Baş verən müasir bir hadisə bizə şübhəsiz, bütün məşhur adamların işi kimi görünür, lakin bizzən çox uzaq olan hadisələrdə biz artıq onun qaçılmaz aqıbətin də görürük və bundan kənardə biz heç bir şey təsəvvür edə bilmirik. Deməli, biz hadisələri nəzərdən keçirməkdə nə qədər uzağa getsək, bu hadisələr biza bir o qədər azad görüne bilərlər.

Avstriya-Prussiya müharibəsi bizi, şübhəsiz, hiyləgər Bismarkın hərəkətinin nəticəsi kimi görünür və i.a.

Napoleon müharibələri, bir qədər şübhəli olsa da, hələlik biza qəhrəmanların iradəsinin nəticəsi kimi görünürler. Xaç müharibələrində isə biz özüne müyyəyen yer tutmuş və onsuz Avropanın yeni tarixi mümkün olmayan bir hadisə görürük, halbuki xaç müharibələrinin tarixini yazanlara onlar bir zaman ancaq bəzi adamların iradəsinin nəticəsi kimi görünürdü. Xalqların köçməsi məsələsinə gəldikdə, indi daha heç kəsin ağlına da golmir ki, Avropa dünəyinin yenidən qurulması Atillanın özbaşınlığını nəticəsidir. Müşahidə etdiyimiz hadisəni tarixdə nə qədər uzaqlara aparsaq, bir o qədər hadisəni əmələ getirən insanların azadlığı biza şübhəli görünür və bir o qədər də zərurət qanunu aydın olar.

3) Üçüncü əsas, ağlin labüb tələb etdiyi sonsuz səbəb əlaqələrinin biziə az və ya çox müyyəssər olmasıdır. Hər bir hadisənin və insanın hər bir hərəkətinin bu səbəb əlaqələrində öz müyyəyen yeri olmalıdır. Bu yer əvvəlki hadisələr üçün bir nəticə, sonrakı hadisələr üçün isə bir səbəb olmalıdır.

Bu həmin əsasdır ki, onun nəticəsində bizim öz hərəkətlərimiz və başqa adamların hərəkətləri biziə bir tərəfdən, insanın tabe olduğu fizioloji, psixoloji və tarixi qanunlar biziə məlum olduqca və hərəkətin fizoloji, psixoloji və ya tarixi səbəbi tərəfimizdən düzgün təyin edildikcə, digər tərəfdən isə müşahidə etdiyimiz hadisə səda olduqca və hərəkəti nəzərdən keçirdiyimiz adam ağıl və xasiyyəti etibarilə mürəkkəb olmadıqca, daha çox azad və daha az zərurətə tabe kimi görünür.

Heç fərqi yoxdur, istər cinayət olsun, istər yaxşı iş və ya yaxşılıq və pisliyə etinəsiz bir hərəkət olsun, hərəkətin səbəbini qətiyyən anlamadığımız zaman, belə bir hərəkətdə biz daha çox azadlıq görürük. Cinayət olanda biz çox vaxt cəza tələb edirik, yaxşı iş olanda isə hər şeydən çox belə bir hərəkəti qiymətləndiririk. Yaxşıya və pisə etinəsiz bir hərəkət olduqda isə daha çox fərdiyəti, orijinallığı və azadlığı təsdiq edirik. Lakin saysız-hesabsız səbəblərdən biri bizə məlum olduqda, biz zərurətin müyyəyen hissəsini təsdiq edir və cinayət üçün az cəza tələb edirik, yaxşı iş olanda isə bunu kiçik bir xidmət hesab edirik, orijinal kimi görünən bir hərəkətdə isə daha az azadlıq görürük. Caninin pis adamlar içində tərbiyə alması onun taqsısını azaldır. Atanın, ananın fədakarlığı mükafat gözlayən fədakarlıq, hər şeyə qarşı laqeyd olan fədakarlıqlıdan daha tez anlaşılır, buna görə də o daha az rəğbət qazanır və daha az azad görünür. Fəaliyyətinin necə və nə ilə hazırlanığını bildiyimiz zaman bir təriqət, partiya banisi və ya ixtiraçı bizi az təəccübləndirir. Əgər əlimizdə çox təcrübə varsa, əgər müşahidəmiz daim insan hərəkətlərinin səbəbələ nəticə arasındakı tənasübünü tapmağa doğru istiqamətləndirilmişsə, o zaman biz səbəbərlə nəticələri nə qədər düzgün əlaqələndirsək, bir o qədər insanların fəaliyyəti biziə daha çox zəruri və daha az azad görünər. Əgər nəzərdən keçirdiyimiz hərəkətlər sadədirlərsə və müşahidə etmək üçün külli miqdarda belə hərəkətlərimiz varsa, o zaman onların zorulluğu haqqında təsəvvürümüz daha mükəmməl olar. Namusuz atanın oğlunun namussuz hərəkəti, müyyəyen mühitə düşmüş

qadının özünü pis aparması, öyyaşın sərəxoluğa qayıtmazı və i.a. elə hərəkətlərdir ki, onların səbəbləri bizi aydın olduqca, bizi daha az azad kimi görünürələr. Hərəkətini nəzərdən keçirdiyimiz adam uşaq kimi zehni inkişafın ən aşağı dərəcəsindədirə, dəlidirə, səfəhdırə, bu zaman biz hərəkətin səbəbini, xasiyyətin və ağlin mürəkkəb olmadığını gördüyüümüz üçün, o qədər çox zərurət və az azadlıq görürük ki, hərəkəti əmələ gətirən səbəb bizi məlum olan kimi biz hərəkətin özünü qabaqcadan xəbor verə bilirik.

Bütün qanunvericilik aləmindəki cinayət üçün öz əməlinə məsul olmamaq və taqsıri azaldan hallar ancaq bu üç əsas üzərində qurulur. Hərəkəti mühakimə edilən adamin olduğu şəraitü çox və ya az öyrənmək, hərəkətin baş verdiyi zamandan ta mühakimə zamanına qədər keçən vaxtin çox və ya azlığını öyrənmək və həm də hərəkətin səbəblərini çox və ya az anlaşıq nəticəsində caninin özünə hakim olmasına da çox və ya az müəyyən edilir.

X

Beləliklə, xarici ələmlə əlaqənin çox və ya azlığı ilə, vaxt uzaqlığının çox və ya axlığı ilə və insan həyatının hadisəsini araşdırduğumuz səbəblərdən çox və ya az asılılığı ilə əlaqədar olaraq, bizim də azadlıq və zərurət haqqındaki təsəvvürümüz tədricən azalır və çoxalır.

Belə ki, nəzərdən keçirdiyimiz hadisədə xarici ələmlə əlaqə dəha çox məlum isə, hadisə baş verən vaxt ilə mühakimə olunan vaxt arasında məsafə ən çox isə, hadisənin səbəbləri tamamilə aydın isə, o zaman biz ən çox zərurət və ən az azadlıq haqqında təsəvvür əldə edərik. Yox, əgər hadisəni əmələ gətirən adam xarici şərtlərdən daha az asılı isə, əgər hadisə indiki zamana yaxın bir vaxtda əmələ gəlmışsa və hadisənin səbəbləri bizi aydın deyilsə, o zaman biz ən az zərurət və ən çox azadlıq haqqında təsəvvür əldə edərik.

Lakin istər birinci halda və istərsə də ikinci halda, biz öz nöqtəyinə nəzərimizi nə qədər dəyişsək də, insanın xarici ələmlə əlaqəsini nə qədər özümüzə aydınlaşdırısaq da və bu əlaqə bizi nə qədər aydın görünəcək, vaxtı nə qədər uzatsaq və ya qısaltsaq da, səbəblər bizim üçün nə qədər anlaşılmaz və ya tamamilə aydın olsa da, biz heç bir zaman nə tam azadlıq və nə də tam zərurət əldə edə bilmərik.

1) Deməli, biz insanı nə qədər xarici təsirlərdən kənar təsəvvür etsək də, fəzada azadlıq məfhumunun nə olduğunu bilə bilmərik. İnsanın hər bir hərəkəti mütləq onun öz bədəni və onu əhatə edən şeylərlə şərtlənir. Mən əlimi qaldırır və aşağıya salıram. Mənim bu hərəkətim özümə azad bir hərəkət kimi görünür, lakin mən özümə sual verirəm: Mən əlimi bütün istiqamətlərdə qaldıra bilərdimmi? Bu sualdan sonra görürəm ki, mən əlimi elə bir istiqamətdə qaldırmışam ki, həmin istiqamətdə əlimin qabağında, istər məni əhatə edən cisimlərdə və istərsə də bədənimin quruluşunda daha az müqavimət olmuşdur. Mümkün olan bir çox istiqamətlərdən mən ancaq birini seçmişəm, deməli, ona görə seçmişəm ki, bu istiqamətdə maneə az olmuşdur. Hərəkətimin azad olması üçün onun qarşısına heç bir maneə çıxmamalıdır. Azad bir adam təsəvvür etmək üçün biz onu fəza xaricində təsəvvür etməliyik ki, bu da aydınlaşdır ki, mümkün deyildir.

2) Deməli, biz mühakimə vaxtını hadisə vaxtına nə qədər yaxınlaşdırısaq da, zaman etibarilə azadlıq məfhumunun nə olması barədə bilik əldə edə bilmərik. Çünkü mən bir saniye bundan əvvəlki hadisəni tədqiq edirəməm, etiraf etməliyəm ki, bu hərəkətdə azadlıq yoxdur, çünki hərəkət əmələ gəldiyi vaxtla zəncirlənmışdır. Mən əlimi qaldıra bilərəmmi? Mən əlimi qaldırıram, lakin qaldırıldıqdan sonra özümə sual verirəm: O keçən anda mən əlimi qaldırmaya bilərdimmi? Buna əmin olmaq üçün mən sonrakı anda əlimi qaldırmıram. Lakin mən əlimi azadlıq barədə öz-özümə sual verdiyim zaman qaldırmaya bilmədim. İlk hərəkət baş verən an qayıtmazdır, mən o anda ancaq bir dəfə hərəkət edə bilərdim, nə cür hərəkət etsə idim, bu hərəkət ancaq bircə hərəkət olacaqdı. Sonrakı dəqiqlikə əlimi qaldırmamışım onu göstərmir ki, mən onu qaldırmaya bilərdim. Mənim hərəkətim ancaq bircə hərəkət olduğu üçün və bir anda olduğu üçün, bu hərəkət başqa bir hərəkət ola bilməzdə. Bu hərəkəti azad təsəvvür etmək üçün onu hazırda, keçmişə gələcəyin hüdudunda, yəni zaman xaricində təsəvvür etmək lazımdır ki, bu da mümkün deyildir.

3) Deməli, səbəbləri dərk etməkdəki çətinliklər nə qədər çoxalmış olsalar da, biz heç bir zaman tam azadlığı, yəni səbəblərin yoxluğununu təsəvvür edə bilmərik. Öz hərəkətimizdə və ya başqa bir adamin hərəkətində ifadə olunan iradənin səbəbini meydana çıxarmaq nə qədər çətin olsa da, ağlin birinci tələbi səbəbi fərz etmək və axtarıb tapmaqdır, çünki bunsuz heç bir hadisə təsəvvür etmək mümkün

deyildir. Mən heç bir səbəbdən asılı olmayan hərəkət əmələ gətirmək üçün əlimi qaldırıram, lakin mənim səbəbsiz bir hərəkət əmələ gətirmək istəməyim özü mənim hərəkətimin səbəbidir.

Lakin bütün xarici təsirlərdən tamamilə uzaq olan bir adam təsəvvür etsək və onun ancaq hazırkı ani bir hərəkətinialsaq və fərz etsək ki, bu hərəkət tamamilə səbəbsiz əmələ gəlmışdır. O zaman biz sıfır bərabər olan bir sıra sonsuz xırda zəruretlər qalığı nəzərdə tutmuş olarıq, amma belə etdikdə də biz insanın tam azadlığı haqqındaki məfhuma gəlib çıxa bilmərik, çünki xarici aləmin təsirini qəbul etməyən, zaman xaricində olan və səbəblərdən asılı olmayan bir varlıq artıq insan deyildir.

Eyni şəkildə, biz azadlığın iştirak etmediyi və ancaq zərurət qanununa tabe olan bir insan hərəkəti təsəvvür edə bilmərik.

1) İnsanın mövcud olduğu fəza şərtləri haqqındaki biliyimiz nə qədər çox olursa-olsun, bu bilik heç vaxt tam ola bilməz, çünki fəza sonsuz olduğu kimi, bu şərtlərin də sayı sonsuz dərəcədə çoxdur. Buna görə də, nə qədər ki, insanın bütün şərtləri, ona təsir edən bütün şərtlər təyin edilməmişdir, tam zərurət də yoxdur, ancaq azadlığın müyyəyen bir hissəsi vardır.

2) Hadisənin əmələ gəldiyi vaxtla onun mühakiməsi arasındaki müddəti nə qədər uzadıraqsa uzadıq, yenə də bu vaxt sonsuzdur, buna görə də bu cəhətdən də heç vaxt tam zərurət ola bilməz.

3) Bir hadisənin səbəbləri arasındaki əlaqələr bize nə qədər məlum olursa-olsun, biz heç vaxt bu əlaqələrin hamısını öyrənə bilmərik, çünki bu əlaqələr sonsuzdurlar, deməli, burada da tam zərurət ola bilməz.

Lakin biz sıfır bərabər olan on az azadlıq qalığını nəzərə aldıqda da, ancaq bir tosadüfdə, məsələn, ölen insanda, rüseyimdə və səfəhdə tam azadlığın yoxluğunu təsdiq edə biledik və beləliklə də nəzərdən keçirdiyimiz insan haqqındaki məfhumin özünü məhv etmiş olardıq, çünki azadlıq olmayan yerdə insan da yoxdur. Buna görə də, tekə zərurət qanununa tabe olan, heç bir azadlıq qalığında malik olmayan insan hərəkəti təsəvvür etmək mümkün deyildir, necə ki, tam azad bir insan hərəkəti təsəvvür etmək mümkün deyildir.

Deməli, tekə zərurət qanununa tabe olan, azadlıqdan məhrum bir insan hərəkəti təsəvvür etmək üçün biz, sonsuz miqdarda fəza şərtlə-

rini, sonsuz dərəcədə uzun bir dövrü və sonsuz səbəb sıralarını bilməliyik.

Tamamilə azad və zərurət qanununa tabe olmayan bir adam təsəvvür etmek üçün biz tekə onu fəza xaricində, zaman xaricində və səbəblərdən asılı olmayan bir şəkildə təsəvvür etməliyik.

Birinci halda, əgər azadlıq olmadan tekə zərurət mümkün olsayıdı, biz zərurət qanununu həmin zərurətlə təyin edərdik, yəni məzmunsuz formaya gəlib çıxardıq.

İkinci halda, əgər zərurətsiz azadlıq mümkün olsayıdı, biz fəza, zaman və səbəb xaricində şərtsiz bir azadlıq galib çıxa bilərdik, bu isə şərtsiz olduğu üçün və heç bir şəyə məhdud edilmədiyi üçün, formasız məzmundan başqa bir şey olmazdı.

Bələliklə, biz bütün insan dünyagörüşünü təşkil edən iki əsasa, yəni həyatın mənasının dərk edilməzliliyinə və bu mənanı təyin edən qanunlara gəlib çıxardıq.

Ağıl deyir: 1) Fəza ona görkəm verən bütün formaları ilə birlikdə, yəni materiya sonsuzdur və başqa cür də düşününlə bilməz; 2) Zaman bir an belə olsun dayanmayan sonsuz bir hərəkətdir və başqa cür düşününlə bilməz, 3) Səbəblərin və nəticələrin əlaqəsində başlangıç yoxdur və son da ola bilmez.

Şüur deyir: 1) Mən təkəm, bütün varlıq ancaq mənəm, deməli, fəza da mənim özümdədir, 2) Sürətlə irəliləyən zamanı mən hazırlın hərəkətsiz ani ilə ölçürəm, mən hazırda ancaq özümü yaşayın görüürəm, deməli, mən zaman xaricindəyəm, 3) Mən səbəblərdən xaricdəyəm, çünki özümü öz varlığımın bütün təzahürlərinin səbəbi hiss edirəm.

Ağıl zərurət qanunlarını ifadə edir. Şüur isə azadlıq mahiyyətini ifadə edir.

Heç bir şəyə məhdudlaşdırılmamış azadlıq – insan şüurunda həyatın mahiyyətidir. Məzmunsuz zərurət üç formaya malik olan insan ağıldır.

Azadlıq mühakimə ediləndir. Zərurət isə mühakimə edəndir. Azadlıq məzmundur. Zərurət isə formasıdır.

Forma ilə məzmun kimi bir-birinə tabe olan iki idrak mənbəyinin bir-birindən ayrılıqla, ancaq bu vaxt, azadlıq və zərurət haqqında ayrı-ayrı, bir-birini şərtləndirən, dərk edilməz məfhumlar meydana çıxır.

Bunları birləşdirdikdə isə insanın həyatı haqqında aydın bir təsəvvür əldə edilir.

Forma ilə məzmun kimi birləşərək bir-birini təyin edən bu iki məfhumdan xaricdə həyat haqqında heç bir təsəvvür mümkün deyildir.

İnsanların həyatı haqqında bütün bildiklərimiz ancaq azadlığın zərurətə olan, yəni şurun ağıl qanunlarına olan müyyəyen münasibətindən ibarətdir.

Təbiətin xarici aləmi haqqında bütün bildiklərimiz ancaq təbiət qüvvələrinin zərurətə və ya həyatın mahiyyətinin ağılnın qanunlarına müyyəyen münasibətindən ibarətdir.

Təbiətin həyat qüvvələri bizim xaricimizdədir, biz onları dərk edə bilmirik və biz bu qüvvələri cazibə, inersiya, elektrik, heyvan qüvvəti və sairə adlandırırıq, amma insan həyatının qüvvəsini biz dərk edə bilirik və biz onu azadlıq adlandırırıq.

Lakin hər bir adamın hiss etdiyi cazibə qüvvəsi öz-özlüyündə dərkedilməz olduğu halda, onun təbeət olduğu zərurət qanunlarını (bütün cismimlərin ağır olması barədəki birinci məlumatdan tutmuş Nyutonun qanunlarında) bildiyimiz dərəcədə bize anlaşıldığı kimi, hər bir adamın dərk etdiyi azadlıq qüvvəti də öz-özlüyündə dərk edilməz olduğu halda, onun təbeət olduğu zərurət qanunlarını (hər bir insanın ölümünü bilməkdən tutmuş on mürəkkəb iqtisadi və ya tarixi qanunları bilməyə qədər) bildiyimiz dərəcədə bize anlaşılar.

Hər bir bilik ancaq həyatın mahiyyətini ağılnın qanunlarına yaxınlaşdırmaqdan ibarətdir.

İnsanın azadlığı başqa qüvvələrdən onunla fərqlənir ki, bu qüvvə insan tərəfindən dərk olunur. Lakin ağaclar görə o, bütün başqa qüvvələrdən heç bir şeylə fərqlənmir, o, ağaclar görə ancaq həyatın ani, təyin olunmamış bir duyğusudur.

Səma cismimlərini hərəkətə gətirən qüvvənin təyin olunmamış mahiyyəti, istilik, elektrik və ya kimyəvi bənzəyişlər və həyat qüvvələri astronomiyasının, fizikanın, kimyanın, botanikanın, zoologianın və sairənin məzmununu təyin etdiyi kimi, azadlıq qüvvəsinin mahiyyəti də, tarixin məzmununu təşkil edir. Lakin hər bir fənnin məzmunu bu məchul həyat mahiyyətinin bir təzahürü olduğu kimi və bu mahiyyətin özü ancaq metafizika predmeti olduğu kimi, eyni şəkildə insanların azadlıq qüvvəsinin fəzada, zaman daxilində və səbəblərdən asılı

olaraq təzahürü də tarixin predmetidir; azadlıq özü isə metafizikanın predmetidir.

Canlı cisimlər haqqındaki elmlərdə bize məlum olan şeyləri zərurət qanunu adlandırırıq, bize məlum olmayan şeyləri isə həyat qüvvəsi adlandırırıq. Həyat qüvvəsi ancaq həyatın mahiyyəti haqqında bildikdərimizin naməlum qalıqlarının ifadəsidir.

Tarixdə de belədir, bize məlum olan şeyləri biz zərurət qanunları adlandırırıq, bize məlum olmayan şeyləri isə azadlıq adlandırırıq. Tarixə görə azadlıq ancaq insanların həyat qanunları haqqında bildikdərimizin məchul qalıqlarının ifadəsidir.

Tarix insanların azadlıq təzahürünü zaman etibarilə xarici aləmlə əlaqədə və səbəbdərən asılı olaraq öyrənir, yəni bu azadlığı ağılnın qanunları ilə təyin edir. Buna görə də, tarix bu azadlıq həmin qanunlarla təyin olunduğu dərəcədə bir elmdir.

Tarix üçün insanların azadlığını, tarixi hadisələrə təsir bağışlayan, yəni qanunlara tabe olmayan bir qüvvə kimi təsdiq etmək kimi bir şeydir.

Bu təsdiq qanunların varlıq imkanını, yəni hər cür bilik imkanını möhv edir. Əgər bircə azad hərəkət edən cism varsa, deməli, Keplerin və Nyutonun qanunları daha yoxdur və səma cismimlərinin hərəkəti haqqında da daha heç bir təsəvvür yoxdur. Əgər insanın bircə azad hərəkəti varsa, deməli, daha heç bir tarixi qanun yoxdur və tarixi hadisələr haqqında da heç bir təsəvvür yoxdur.

Tarixə görə, insanların iradəsi müyyəyen xətlərlə hərəkət edir, bu xətlərin bir ucu məchuliyyət içerisinde gizlənir, o biri ucunda isə insanların azadlıq şüuru hazırlıda fəzada, zaman daxilində və səbəblərdən asılı olaraq hərəkət edir.

Bu hərəkət sahəsi bizim gözlərimizin qarşısında nə qədər geniş açılırsa, bu hərəkətin qanunlarını da bir o qədər aydın Görürük. Tarixin vəzifəsi bu qanunları görmək və təyin etməkdir.

Elmin öz predmetinə yanaşması nöqteyi-nözerindən, hadisələrin səbəbini insanların azad iradəsində axtarmaq yolları nöqteyi-nözerindən elm üçün qanunları meydana çıxarmaq mümkün deyildir, çünkü biz nə qədər insanların azadlığını möhdudlaşdırıq da, biz onu qanunlara tabe olmayan bir qüvvə kimi təsdiq etdiyimizdən, qanunların mövcudiyyyəti mümkün deyildir.

Bu azadlığı ancaq sonsuz dərəcədə, yəni sonsuz dərəcədə kiçik bir kəmisiyyət kimi aldıqda biz səbəblərin tamamilə qeyri-müyəssər olmasına inana bilərik, buna görə də tarix səbəbləri axtarmaq əvəzizə, öz qarşısına qanunları axtarmaq vəzifəsini qoymuşdur.

Bu qanunların axtarılması çoxdan başlanmışdır. Tarix məniməməli olduğu yeni təfəkkür üsullarına eyni zamanda özünü məhv etmək yolu ilə yaxınlaşır. Köhnə tarix, hadisələrin səbəbini getdikcə daha çox xirdalayaraq bu üsullara tərəf gedir.

Bəşəriyyətin bütün elmləri bu yol ilə getmişdir. Elmlərin ən dəqiqi olan riyaziyyat sonsuz kiçik rəqəmə gəlib çıxdıqda xirdalama prosesindən əl çəkib, məchulları, sonsuz kiçik rəqəmləri yeni yekunlaşdırmaq prosesinə keçir. Səbəb haqqındaki məfhumdan uzaqlaşan riyaziyyat bütün məchlül sonsuz-kiçik ünsürlər üçün ümumi olan bir qanun, yəni xasiyyət axtarır.

Başqa elmlər də başqa formalara olsa da, eyni təfəkkür yolu ilə getmişlər. Nyuton cazibə qüvvəsindən danışanda o, günəşin və ya yerin cazibə qüvvəsinə malik olduğunu söyləməmişdi. O deməşdi ki, kiçikdən başlamış böyüyə qədər bütün cisimlər başqa cisimləri özlərinə çəkmək xasiyyətinə malikdirlər, yəni o, cisimlərin hərəkətinin səbəbi məsələsini bir tərəfə qoyaraq, sonsuz-böyükdən tutmuş sonsuz-kiçiyədək bütün cisimlərə aid ümumi xasiyyəti göstərməmişdi. Təbiət elmləri də belə edir; səbəb məsələsini bir yana qoyub, qanunları axtarırlar. Tarix də belə edir. Tarix insanların həyatından alınmış epizodları yox, bəşəriyyətin və xalqların hərəkətini tədqiq etməli olduğu üçün, səbəb məfhumunu bir kənara atıb, bir-birinə bərabər olan və bir-birilə ayrılmaz surətdə bağlı olan sonsuz-kiçik azadlıq ünsürləri üçün ümumi qanunlar axtarmalıdır.

XII

Kopernikin sistemi tapılandan və isbat olunandan sonra günəşin deyil, yerin hərəkətinin təsdiq edilməsi qədim dövrün bütün kosmografiyasını məhv etdi. Sistemi rədd edib, cisimlərin hərəkəti haqqındaki köhnə fikri saxlamaq olardı, lakin bunu rədd etməmiş Ptolomey alominin öyrənilməsini davam etdirmək mümkün olmazdı. Lakin Kopernikin koşfından sonra da Ptolomey alominin öyrənilməsi uzun zaman davam etdi.

Doğum və ya cinayət miqdarının riyazi qanunlara tabe olması, bu və ya başqa idarə üsulunun müəyyən coğrafi və siyasi-iqtisadi şərtlərle təyin olunması, insanların torpağı olan müəyyən münasibəti ilə xalqların hərəkətə gəlməsi söylənilib, isbat olunandan sonra tarixin əsaslandığı binalar mahiyyət etibarile məhv edildi.

Yeni qanunları rədd edib, tarixdəki köhnə baxışları saxlamaq olardı, lakin bunları rədd etməmiş tarixi hadisələri insanların azad iradəsinin nəticəsi kimi tədqiq etməyi davam etdirmək olmazdı. Çünkü bir halda ki, filan idarə üsulunun əmələ gəlməsi və ya iqtisadi şərtlər nəticəsində olmuşdur, deməli, həmin idarə üsulunu yaranan və xalqları hərəkətə getirən kimi təsəvvür etdiyimiz adamların iradəsinə daha səbəb kimi baxa bilmərik.

Buna baxmayaraq, köhnə tarix, onun əsaslarına tamamilə zidd olan statistika, coğrafiya, siyasi iqtisad, müqayisəli fizиologiya və geologiya qanunları ilə tədqiq olunmaqdə davam edir.

Fiziki fəlsəfədə uzun zaman köhnə görüşlərlə yeni görüşlər arasında qızığın mübarizə getdi. İlahiyyat köhnə görüşləri müdafiə edərək, yenini vəhiyi inkar etməkdə taqsırlandırdı. Lakin həqiqət qalib gəldikdən sonra ilahiyyat da yeni zəmin üzərində öz qaydasıla möhkəmləşdi.

Tarixə yeni və köhnə baxış arasında hazırlıda da eynilə belə uzun və qızığın mübarizə getməkdədir, yəni də ilahiyyat köhnənin tərəfində durub, yenini vəhiyi inkar etməkdə taqsırlandırmadır.

Hər iki halda, hər iki tərəfdən mübarizədə ehtiraslar qızışır və həqiqətin meydana çıxmasına mane olur. Bir tərəfdən adamların əsrər boyunca yaranmış binaya heyfləri gəlir, onu məhv etməkdən qorxular, digər tərəfdən isə dağıtmak həvəsi meydana çıxır.

Yeni meydana çıxan fiziki fəlsəfənin osasları ilə mübarizə edənlərə elə gəlirdi ki, onlar bu həqiqəti qəbul edən kimi Allaha, dünyanın yaranmasına, İsa Navinin möcüzələrinə inanmaq da məhv olub gedəcək. Kopernikin və Nyutonun qanunlarını müdafiə edənlər, məsələn Volter elə gəlirdi ki, astronomiyanın qanunları dini məhv edir, buna görə də o, cəzibə qanunlarından dinə qarşı bir vasitə kimi istifadə edirdi.

İndi də homçının, adama elə gəlir ki, zərurət qanununu qəbul edən kimi, ruh, yaxşılıq və pislik haqqındaki anlayışlar və bu anlayışlar üzərində qurulmuş hökumət və kilso müəssisələri məhv olacaqdır.

Vaxtilə Volter etdiyi kimi, indi də zərurət qanunun ləyaqətsiz müdafiəçiləri zərurət qanununu bir silah kimi dinə qarşı işlədirlər, halbuki, Kopernik qanunu astronomiyada etdiyi kimi, zərurət qanunu da tarixdə, üzərində hökumət və kilsə müəssisələri dayanan zəmininə inkıdağıtmır, hətta daha da möhkəmləndirir.

O zaman astronomiyadakı məsələdə və indi də tarixdəki məsələdə görüşlərdəki bütün fərq gözə görünən hadisələr üçün bir meyar olaraq mütləq vahidin qəbul olunmasında və olunmamasındadır. Astronomiyada bu, yerin hərəkətsizliyi, tarixdə ise şəxsiyyətin müstəqilliyi, yəni azadlığdır.

Astronomiya üçün yerin hərəkətini qəbul etməyin çətinliyi ondan idi ki, o, yerin hərəkətsizliyini bilavasitə hiss etməkdən və həmçinin planetlərin hərəkətini bilavasitə hiss etməkdən də boyun qaçırırmalı idi. Tarixçi üçün şəxsiyyətin fəza qanunlarına, zamana və səbəblərə tabe olmasını təsdiq etməyin çətinliyi ondadır ki, o, şəxsiyyətin asılılığı haqqındaki bilavasitə hissədən əl çəkməlidir. Astronomiyada yeni görüş tərəfdarları deyirdilər: “Doğrudur, biz yerin hərəkətini hiss etmirik, lakin onun hərəket etmədiyini fərz etdikdə biz mənasız bir nəticəyə gelib çıxırıq, amma hiss etmədiyimiz hərəkətin varlığını fərz etdikdə isə biz qanunlara gelib çıxırıq”. İndi də tarixdəki yeni görüşlərin tərəfdarları deyirlər: “Doğrudur, biz öz asılılığımızı hiss etmirik, lakin azad olduğumuzu fərz etdikdə mənasız nəticəyə gelib çıxırıq. Xarici aləmdən, zamandan və səbəblərdən asılı olduğumuzu fərz etdikdə isə gelib qanunlara çıxırıq”.

Birinci halda, fəzadakı hərəkətsizlik fikrindən əl çəkib, hiss etmədiyimiz hərəkəti təsdiq etməli idik, hazırkı halda da, eynilə, dərk olunan azadlıqdan əl çəkib, hiss etmədiyimiz asılılığı qəbul etməliyik.

MÜNDƏRİCAT

DÖRDÜNCÜ CİLD

Birinci hissə	7
İkinci hissə	70
Üçüncü hissə	121
Dördüncü hissə	173

EPILOQ

Birinci hissə	234
İkinci hissə	296

LEV NIKOLAYEVİÇ TOLSTOY

HƏRB VƏ SÜLH

DÖRD CİLDDƏ
IV CİLD

“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifalayıcısı: *Azər Rüstəmli*

Korrektor: *İlhami Cəfərsoy*

Yığılmağa verilmişdir 19.05.2006. Çapa imzalanmışdır 21.07.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 21,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 169.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

ЛЛ 6(2)

17'720

